

**Q.Ş.KAZIMOV**

**MÜASİR  
AZƏRBAYCAN DİLİ**

**MORFOLOGİYA**

*Ali məktəblər üçün dərslik*

*Azərbaycan Respublikası  
Təhsil Nazirliyinin 20.10.10 tarixli  
1386 sayılı əmri ilə təsdiq edilmişdir*

**«Elm və Təhsil»  
Bakı - 2010**

**Elmi redaktorları:**

**Tofiq Müzəffəroğlu**  
*filologiya elmləri doktoru*

**İsmayıł Əhmədzadə**  
*filologiya elmləri namizədi, dosent*

**Rəyçilər:**

**Fikrət Xalıqov**  
*filologiya elmləri doktoru*

**Nuridə Novruzova**  
*filologiya elmləri namizədi, dosent*

**Kazimov Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Bakı,  
«Nurlan», 2010, 400 s.**

Dörslik ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri, müəllifin bu sahədə uzun illərdən bəri qazandığı təcrübə əsasında yazılmışdır. Nitq hissələri və mühüm morfoloji kateqoriyalar, adların döyişmə, fellərin təsrif sistemi yeni baxış əsasında işlənmiş, nitq hissələrində keçid prosesləri xüsuslu nəzərə alınmışdır. Bir çox mübahisəli məsələlərin həlli baxımından dərslikdə yeniliklər çıxdır.

Ali məktəblərin filologiya fakültələri üçün nəzərdə tutulan bu dörslikdən başqa fakültələrin tələbələri, magistrler, aspirantlar və müəllimlər də istifadə edə bilərlər.

## MÜƏLLİFDƏN

60-cı illərin ortalarından dilimizin morfoloji quruluşu ilə bağlı apardığım mühazirə və seminarlar prosesində saysız suallarla qarşılaşmali olmuşam. Tələbələrimin sualları da bura qarışmışdır. Lakin uzun müddət morfologiyyaya aid müşahidələrimi qələmə almaq imkanım olmamışdır. Slavyan Universitetində morfologiyyadan mühazirələr oxuduğum dövrdə bu sahəyə təşəbbüs etsəm də, cəmi 36 səhifəlik giriş hissəsini yaza bilmışdım. Axır ki bu il fevral ayında mənə tapşırılmış «Üzeyir Hacıbəyovun publisistika dili» mövzusunu mart ayında tamamlayıb, bir sira cari yazılar istisna olmaqla, bütün fikrimi bu sahəyə toplaşdırıb. Bir səhifəlik giriş hissəsini yaza bilmışdım. Axır ki bu il fevral ayında mənə tapşırılmış «Üzeyir Hacıbəyovun publisistika dili» mövzusunu mart ayında tamamlayıb, bir sira cari yazılar istisna olmaqla, bütün fikrimi bu sahəyə toplaşdırıb. Təbiətin buna imkan yaratdığını təşəkkürlə qeyd etdim. «Sintaksis» dörsliyini 2000-ci ildə təzələdikdən sonra daim belə bir arzumun reallaşması haqqda düşünmüşəm.

Mübahisəli məsələlərə münasibətimi əksərən «qeydlər» və «məlumat üçün» başlıqları altında vermişəm. Ali məktəb programına müvafiq yazıldığı üçün, təbii ki, bizdən əvvəl bu sahəyə qələm çalmış hörmətli müəllimlərimizdən, tədqiqat əsərlərinindən öyrəndiklərimiz də əhatə olunmuşdur.

Adlara məxsus kateqoriyalarla, fel kateqoriyaları ilə, zərf və köməkçi nitq hissələri ilə bağlı bir sıra mübahisəli məsələlərə mövcud kitablar cavab verə bilmir. Doğrudur, o məsələlərin bir qismini indiki halda da həll etmək çətindir, lakin düzürtləşdirilməsi mümkün olan morfoloji hadisələr də çoxdur. İstifadədə olan dörslik və monoqrafiyalar 50-60 il əvvəl yazılığından yeni tələblərlə səsləşmir. Misallar da köhnəlmışdır. Sözdüzəldicilik sistemində, ayrı-ayrı kateqoriyaların iza-hında yanlış mülahizələr də var. Fellərdə təsirlik, növ və sözdüzəldicilik vasitələri, fel şəkillərinin mürəkkəbinin fikrin zəngin çalarlarla ifadəsində rolu, şəxssiz fel formalarının substantivləşmə, attributivləşmə, adverbiallaşma imkanları ilə bağlı dəqiqləşdirilməli məsələlər belə bir addımı atmağımız üçün əsas oldu.

Əsər haqqında qeyd və təkliflərini verəcək yoldaşlara əvvəlcə-dən təşəkkürümüzü bildiririk.

*Prof.Q.S.KAZIMOV  
26.09.2010*

## AZƏRBAYCAN DİLİ ANLAYIŞI

Azərbaycan dili Azərbaycan respublikasının dövlət dili olub, dünyanın geniş yayılmış dillərindən biridir. Bu dildə 50 milyona qədər adam danışır. Azərbaycan respublikası ilə yanaşı, Cənubi Azərbaycanın da əsas əhalisi Azərbaycan türklərindən ibarətdir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadırlar. Azərbaycan torpağının böyük bir hissəsi zorla Ermənistən ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarılmışdır. Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi fürsətdən istifadə etməlidirlər. Bunlardan əlavə, Rusiyada, Avropana ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli halda yaşamaqdadırlar.

Azərbaycan dili dünyanın ən qədim dillərindəndir. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalasmışdır. VI-VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl dil nümunələri «Kitabi-Dədə Qorqud»un dilində toplanmışdır. Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Suli Fəqihin «Yusif və Züleyxa», İsanın «Mehri və Vəfa» məsnəviləri, «Dastani-Əhməd Hərami» poeması, Həsənoğlunun qəzəlləri ədəbi dilimizin ilk nümunələri deyil, inkişaf yolunda olan bir ədəbi dilin nümunələridir. Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Qurbani, Ş.İ.Xətai, Məsihi, M.P.Vaqif, Q.B. Zakir, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, M.İbrahimov kimi nəhəng söz ustaları bu dildə yazıb-yaratmışlar.

Azərbaycan dili türk dilləri ailəsinə – türk dillərinin Oğuz qrupuna daxildir. Lakin formalasma tarixi Oğuz qrupuna daxil olan dillərdən çox qədimdir. Hindavropalılar, türklər, semitlər və qafqazdillilər ulu dildən Ön Asiyada təcrid olunmuş, burada təşəkkül tapmış, Yer üzünə – şərqə, qərbə, şimala və cənuba buradan yayılmışlar. Türklerin ən qədim vətoni Ön Asiyadır, şimalı-cənublu Azərbaycan əraziləridir. Azərbaycanın kuti, kassi, lullu, turukki və b. tayfalarının hələ e.ə.III-II minilliklərdə güclü dövlətləri olmuş, kutilər e.ə. 28-ci əsrə Aratta dövlətini yaratmış,

bir az sonra 100 ilə qədər bir müddətdə Şumeri idarə etmişlər. E.ə. ikinci minillikdə ulu babalarımız kaslar Şumeri 500 ilə qədər idarə etmişlər. Kutilər də, lullular da, kaslar da türk tayfaları idilər. *Türk* adını daha qədimlərdən yaşıdan və gətirən isə Turukki tayfası olmuşdur. Turukkilər çox güclü birləşmiş və öz zamanlarında yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar. *Turukki* sözü «güclü, qüvvətli, doğan, törəyən» mənalarında *tur* /*tör* sözdən olub, *türük//türk* sözünü əmələ gətirmişdir.(1, 191-192)

Miladdan əvvəl 1-ci minilliyin başlangıcında Azərbaycan türk tayfaları güclü Manna dövlətini yaratmış, Mannanın süqu-tundan sonra minilliyin ortalarında böyük Midiya dövləti təşəkkül tapmışdır. Mannalılar və midiyalılar qohum tayfalardan ibarət idilər. Azərbaycan tayfaları, Azərbaycan hakimləri farsları və başqa tayfaları da özlərinə tabe etmiş, böyük imperiya yaratmışlar. E.ə. IV əsrдə respublikamızın indiki ərazisində Albaniya, cənubda Atropatena dövləti yaranmışdır. Yunan işğalı (e.ə.IV əsr), Parfiya (e.ə. 250-e.226) və Sasanilər (224-652) sülalələri dövründə şimalın və cənubun əhalisi daim birlilikdə olmuş, feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası əsasında ümumxalq Azərbaycan dili formalaşmışdır (III-V əsrlər).

Azərbaycanda türk dilinin formalaşması aborigen türklərin dili hesabına olmuş, vaxtaşırı Azərbaycana qayıdan türk tayfaları onları gücləndirmişdir. XI əsrдə Səlcuq oğuzları Azərbaycana gəlməyə başlayanda artıq Azərbaycan ədəbi dili var idi və onların bu dilin təşəkkülündə elə bir rolu olmamışdır. Əksinə, Azərbaycan dili uzun müddət ədəbi dil kimi ətraf aləmə və o cümlədən səlcuqlara da xidmət etmişdir: «Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və XIV əsrдə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənilmiş və bu dildə yazılın şeirlər Osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnek olmuşdur. Elə buna görə də türk filoloqları bu həqiqəti başqa bir istiqamətdə olsa da, «əsasən səlcuqi-osmanlı ləhcəsinin əski və ibtidai şəkildə Azərbaycan ləhcəsi arasında həmin heç bir fərq yoqdu» (Köprülüzadə), «o zamanın Azərbaycan ədəbi dili ilə Anadolu ədəbi dili arasında heç bir fərq yoqdu» (İ.Hikmət) – deyərək, təsdiq etmişlər. Avropa türkoloqlarından bəzisi isə XIII-

XIV əsrlər arasında Anadoluda yaşayıb-yaratmış şairlərin əsərlərinin dilindən danışarkən osmanlıcadan fərqli bir dil olduğunu göstərərək, bu dili Səlcuq türkcəsi adlandırmışlar. Diqqətlə yoxladıqda aydın olur ki, həmin dil o zaman Anadoluda işlədilən və türki adı ilə tanınan Azərbaycan dilidir).(2, 88-89)

Azərbaycan ən qədim dövrlərdən türk yurdudur və Yer üzündə İnsandan türk qolu ayrıllarkən onların payına ilkin olaraq Azərbaycan əraziləri düşmüştür.

Hələ eradan əvvəlki birinci minilliyin sonlarında Azərbaycanın cənub hissəsində əhali dövlətin adı ilə *atropatenlər*, şimalda *albanlar* adlanırdı, cənubda *Atropatena dili*, şimalda *Alban (Aran) dili* ifadələri işlənirdi. (3, 214-235)

Orta və Mərkəzi Asiyada V-VIII əsrlərdə nəhəng abidələr qoyub getmiş böyük Türk xaqanlığının yaradıcısı olan «500 evlik» Aşina ailəsi (xaqanlığı yaradan Bumin kağanın və İstəminin tayfası) Orta Asiyaya Azərbaycandan getmişdir.(bax: 4, 295-313)

«Türk» etnik adı Azərbaycanda çox qədim tarixə malikdir və e.ə.III minilliyin əvvəllərindən məlumdur. Bu etnonimin daşıyıcılarının – Turukkilərin bir hissəsi sonralar Orta Asiyaya köçsə də, əsas hissəsi Azərbaycanda idi, ona görə də Azərbaycanda bu etnonim işlənməkdə davam edirdi. Mərkəzi Asiyada Xaqanlığın yaradıcısı olan bu tayfa böyük dövlət yaratdıqdan və onu «Türk xaqanlığı» adlandırdıqdan sonra bütün Orta və Mərkəzi Asiya ərazilərində «türk» sözü sürətlə kütləviləşmiş, daha intensiv işlənmişdir. Azərbaycanda isə V əsrən – Sasanilər dövründən kütləviləşməyə başlamışdır. Sasanilər Çindən İrana qədər böyük bir ərazidə yerləşmiş türk xaqanlığı ilə əlaqə saxlayır, bəzən qohumluq münasibətlərinə girməli olurdular. Onlar bu min-valla Azərbaycan türklərini də ‘türk’ adlandırdırlar. Digər tərəfdən, xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam etməkdə idi. Ərəblər gəldikdən sonra şimalı-cənublu bu ölkəni də (Azərbaycanı) “türk ölkəsi” bilir və «türk ölkəsi» adlandırırlılar. Lakin ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və *Atropatena* sözünü öz şivələrində ‘Azərbaycan’ şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə *azəri* adlandırdıqları üçün bu termini şimal türklərinə də tətbiq etməyə başlamışdilar. Ona grə də ‘türk’ termini yalnız ‘Alban’ adını deyil, ‘madaли’ və ‘atropatenalı’ adlarını da əvəz etməyə başlamışdı. Eyni və-

zifəni *azəri* sözü də yerinə yetirməkdə idi. Bu ifadələrin işlənməsi, bəzi tarixçilərin qeyd etdiklerinin əksinə olaraq, “VIII-IX əsr-lərdən sonra” yox, erkən başlamışdı - *türk* sözü V əsrəndən işləkliyini genişləndirmiş, *azəri* sözü isə VII əsrəndən işlənməyə başlamışdı. Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. İskəndərin işğalı dövründə, Parfiya asılılığı, Sasanilər və ərəb istilası dövrlərində daim şimalla cənub birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Ona görə də bu dövrdə proses Atropatena və ya alban dilinin təcrid olunmuş təşəkkülü istiqamətində deyil, hər iki ərazidə yaşayan əhalinin birgə türk-azəri dilinin təşəkkülü və inkişafı istiqamətində gedirdi. Bu dil artıq V əsrə bütövlükdə ümumxalq dili şəklində formallaşma işini başa çatdırılmışdı. VI-VIII əsrlər şifahi ədəbi dilin təşəkkül və inkişafı dövrü kimi tarixə daxil olur. Gəlmə türk tayfalarının hamısı yaxın və qohum tayfalar idи, dilləri bir-birindən az fərqlənirdi. Odur ki heç bir tayfanın yeni gəlişi ədəbi dilin təşəkkülü yolunda maneə ola bilməmişdir. Əksinə, fars ənənəsi, ərəb asılılığı sadə xalq dilini yazda ağırlaşdırırırdı. Sonraki əsrlərdə xalq bu təsirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən müvəffəq olmuşdur.

Vahid etnogenezin təşəkkülü V əsrə aiddir. Səlcuq oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər. Onların dil-nitq təsiri daha çox Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül spesifikasi ciddi şəkildə fərqlənir. Azərbaycan başdan-binadan türk ölkəsi idi. Azərbaycandan miqrasiyalar da olmuşdur, Azərbaycana miqrasiyalar da olmuşdur, lakin heç vaxt Azərbaycan əhalisi içərisində türk olmayanlar üstünlük təşkil edə bilməmişdir. Anadoluda isə vəziyyət başqa cür idi. Çox qədim dövrlərdə Anadolu da türk yurdu olmuşdur. Lakin sonralar bu ərazilərdə hind-avropalılar üstünlük təşkil etmişlər. XI əsrəndə Səlcuqların gəlişi ilə vəziyyət tədricən dəyişmiş, Anadolu yenidən türk yurduna çevrilmişdir. Bu cəhəti bir çoxları nəzərə almadiği üçün türk və Azərbaycan dillərini mövcud ərazilərdə paralel inkişaf edən dillər kimi düşünürlər. Bu cür düşüncə tam yanlışdır. Səlcuq oğuzları gələndə artıq ədəbiləşmiş Azərbaycan dilinin min ilə yaxın tarixi vardı və XIV əsrin ortalarına qədər Azərbaycan dili et-

raf xalqlara, o cümlədən Səlcuqlara da xidmət etmişdir: “Türkiyədə və Azərbaycanda etnik proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqətən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırdı”.(5, 209)

Erkən orta əsrlərdə - Parfiya dövründə bir sıra irandilli tayfalar Azərbaycan ərazilərinə köçürülmüşdür. Lakin bunlar azlıq təşkil edirdilər. Ölkəmizin ərazisindəki tatlar, talişlar, kürdlər, lahiclər yenə də iki min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini çox nadir hallarda dəyişənlər olmuşdur. İran-fars şovinizmindən fərqli olaraq, Azərbaycanda heç bir etnosun dili sıxışdırılmışdır.

Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən türk əhalisinin dili olmuş, fars dilindən və pəhləvi şivələrindən fərqlənmişdir. “Əsrimizin 20-ci illərinə kimi və daha sonra tarixi ənənə *azəri* məfhumunu azərbaycanlıların adı ilə bağlamışdır”.(3, 226) *Azəri* sözü *Antarpatianu* və *Atropatena* sözləri ilə bir kökdəndir.

*Azərbaycan* sözü *Antarpatianu* sözündən əmələ gelmişdir. *Antarpatianu* sözünün birinci hecasındaki *An* allah adının “**n**” samiti düşmüş, söz *Atarpatianu*, tədricən *Atropatena* şəklini almışdır. Bir sıra yazıldarda *Atropatena* sözündə irəli çıxan «*t*» (*dz*) qovuşaq səsinin birinci komponentinin karlaşmış variantı *t* saxlanılmışdır. Məsələn, monqol basqınlarını gözləri ilə görmüş Gəncəli Kirakos 1241-ci il hadisələrindən bəhs edərək yazır: “Onlar (monqollar - *Q.K.*) getdikcə farsların bütün ölkəsini, *Atropatakanı*, Deyləmi dağıdırlar, qarşılında bir manə qalmasın deyə, hamisini bir-bir yağma etdilər”. (6, 162)

Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşaq səsin ikinci komponentinə üstünlük vermiş, sözü *Adzirbicani* – *Azirbicani* – *Azərbaycan* şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili “əl-azəriyə”- *azəri* dili adlandırmışlar. *Azəri* sözü bu sözdən, bu tələffüzdəndir.

Bir sıra iranşünaslar azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymışlar. Lakin bu xalqı və onun dilini fars-dilli güman edilən bir tayfa adı ilə əlaqələndirməyin tam əsassız olduğu göz qabağındadır. Çünkü tarixin az-çox yazılı mənbələri olan son beş min ili ərzində Azərbaycanda və hətta yaxın ətraf ərazilərdə *azəri* adında türk və ya irandilli aparıcı bir tayfaya təsadüf edilməmişdir.

*Azəri* sözü tayfa adı deyil, *Azərbaycan* sözündəndir və *Azərbaycan* sözünün qısaltılmış forması kimi təşəkkül tapmışdır.

Öğər tarixçilərimiz bu uydurmala uymasa idilər, bu addan vaxtilə (XX əsrin 70-ci illərində) azərbaycanlılar imtina etməklə (və ya onları buna məcbur etməklə) böyük səhvə yol verməz, Azərbaycan ziyalıları arasında “Türk dili” və ya “Azərbaycan dili” söhbətləri ilə ixtilaf yaranmadı.

Beləliklə, *azəri* sözü ərəb istilası zamanından intesiv şəkil-də işlənmiş və o gündən ki ərəblər bütün ölkəni “Azərbaycan” adlandırmağa başlamışlar, o gündən də dilimizə bu kökdən “-əl-azəriyə” – *azəri dili* demişlər. Etimoloji cəhətdən *Azərbaycan* sözünün kökündə nə durursa, “azəri” sözündə də o durur. Bu söz 1300 ildir ki, işlənməkdədir.

Görünür, *azəri dili* bir termin kimi daha çox ərəb təhsillilərin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda öz mövqeyini itirdikdən sonra “azəri” sözü də işləkliyini zəiflətmüşdür. Lakin bu söz tamamilə unudulmamış və bütün sonrakı minillik boyu daim Azərbaycan Türk dilinin yiğcam adı kimi gərəkli olmuşdur. XIII əsrдə elmi ədəbiyyatda öz izini saxladığı kimi, XIX əsr mənbələrində də özünə yer tapmışdır. XX əsrin 60-ci illərində daha işlək olmuşdur.

VII-X əsrlər elə bir dövr idi ki, ərəblər Azərbaycanı bütöv görür və onun “qədimdən Türk yurdu” olduğunu yaxşı bilirdilər, dəfələrlə yerli əhali ilə toqquşmalı olmuşdular. Bir tərəfdən də, yeni Türk axınları davam etməkdə idi. Aramsız olaraq Türkler Türk yurduna axışırıldılar. Buna görə də ərəblər təbii, qanuni, məntiqi bir iş görmüş, fərqləndirmək üçün Azərbaycanın Türk əhalisini *azəri* adlandırmış, əhalinin dilinə *azəri dili* demişlər. Lakin “azəri” sözünün rəsmi işlənmə imkanları əhalinin öz dillərini “Türk dili” adlandırmaşına mane olmamış, yuxarı dairələrdə daha çox “azəri dili”, geniş xalq arasında “Türk dili” sabitləşmişdir. Ərəblər

bir işgalçi kimi zəiflədikcə “türk dili” üstünlük qazanmışdır. Təsadüfi deyildə ki, böyük Nizami də XII əsrə “Türkcə” sözünü işlətmışdır. Şahin məktubunda deyilir:

*Türkçəlik bizə vəfəli olmağın sıfəti (əlaməti) deyil,  
Türkəvara deyilmiş söz bizə layiq deyil. (7, 35)*

«Leyli və Məcnun» poeması Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə müraciəti əsasında yazılmışdır. Şah özü onu ərəb-fars inciləri ilə bəzəməyi məsləhət görmüşdür. Məzyədilər sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən idilər və X əsrden fars dilinin aşığı olmaqla sarayda fars dilindən istifadə edirdilər. Şirvan dövlətinin sonuna qədər də (XVI əsr) fars dilinə üstünlük vermiş, türk dilinə həqarətlə baxmışlar.

Bütün bunlar aydın və şübhəsizdir. Lakin biz şimallı-cənublu Azərbaycan əhalisinin dilinin *türk dili* adlandırılmasını era-mızın I minilliyyində ərəblərin müşahidə etdiyi “türk ölkəsi” və ya yeni türk axınları və yaxud da GöyTürk dövləti sərhədlərinin şimaldan Azərbaycana çatması ilə məhdudlaşdırılmış olan bir prosesin nəticəsi kimi təsəvvür etmirik. Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, *türk* sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi geri qayıtmışdır.

Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili elan edən Şah İsmayıll, təbii olaraq, “türk dili” ifadəsinə üstünlük vermişdir. Şah İsmayıll Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi müqabiliндə şəliyi genişləndirməklə yanaşı, dövlət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə - xalqın işlətdiyi kimi «türk dili» şəklində çatdırmış və bu hal “azəri dili” termininin da-ha çox məhdudlaşmasına səbəb olmuşdur.

Eyni anlayış haqqında iki termindən “türk dili”nin üstünlük qazanmasında həqiqətən Şah İsmayılin xidməti böyükdür. Lakin bundan istifadə edən İranpərəstlər xalqı və bütün elm, bilik sahiblərini aldatmağa çalışmış, azəri dilinin guya İran dilleri qrupuna daxil olan bir dil olduğunu və həmin dilin zorla Şah İsmayıll tərəfindən məhv edildiyini, yerinə türk dilinin qoyulduğunu isbat

etməyə cəhd göstərmişlər. Şah İsmayılin xidmətlərini unutdurmağa çalışanlar da vardır: Guya Şah İsmayılin Osmanlı sultanları ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət işləri farsca aparılmış, azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyyə qədər kökçə İran mənşəli olan azəri dilində danışmış, Şah İsmayııl isə güc işlədərək bu dili azərbaycanlılara yabançı olan “Türk dili” ilə əvəz etmişdir. Bunlar son dərəcə məntiqsiz düşüncələrdir. Dil elə bir şey deyil ki, cəmi 38 il yaşamış bir hökmədar onu xalqın əlindən alıb, yerinə ayrı bir dil qoya. Əvvəllər olduğu kimi, Şah İsmayııl dövründə də Azərbaycanda əsas ünsiyyət vasitesi Azərbaycan Türk dili idi. Lakin bu dövrədə hökmədarın dilə xüsusi nəzarəti yaranmışdır. Alman alimi Adam Olearinin yazısında 1630-cu illərdə, hətta paytaxtın Səfəvilər tərəfindən İran şəhəri İsfahana köçürüldüyü çağlarda əcnəbi elçilərin qəbulunda sarayda Azərbaycan dilinin əsas dövlət dili kimi işləndiyi göstərilir. Fransız səyyahı Jan Batist Tavernye də eyni həqiqəti qeyd etmiş və yazmışdır: “Saray adamlarının dili Türk dilidir”. (6, 185)

1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempfer yazmışdır: “Səfəvilər sülaləsinin ana dili olan Türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adı danışq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün Türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkçənin danışq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənet qəsrində yeganə danışq dili olmasına gətirib çıxarmışdır.”(8, 85) “Bu dil ölkə əhalisinin adı danışq dilindən seçilir” dedikdə müəllif, şübhəsiz, müəyyən dərəcə ərəb, fars leksikası qarışmış ədəbi dil ilə geniş kütlənin adı, sadə danışığını nəzərdə tutmuşdur.

Daim müxtəlif imperiyalar tərkibində olması nəticəsində Azərbaycan xalqı öz dilindən az hallarda dövlət dili kimi istifadə edə bilmişdir. Şübhəsiz, Manna, Mada dövründə aparıcı aborigen tayfalar olan mammalıların, madalıların dili rəsmi dövlət dili kimi fəaliyyətdə olmuşdur. Lakin Əhmənə, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş turkdilli əhalinin işlətdiyi dil başqa,

rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə davam edən bu prosesi böyük Şah İsmayııl dayandırıb. Şah İsmayıılın göstərişi ilə xalq ilk dəfə öz dilindən ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər. Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən almamış, heç bir etnosun dilini türkləşdirməmişlər.

Azərbaycan ərazisində son iki min il ərzində türk dili getdikcə daha çox qol-qanad atlığı kimi, bir sıra başqa etnoslar da (tatlar, talışlar, ləzgilər, udinlər və b.) öz dillərini qoruyub saxlamışlar. Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə sonralar gəlmişlər: ”Əslində, Hind-Avropa dil ailəsinə mənsub ari mənşəli tayfalar er.əv. II minillikdə Cənubi-şərqi Avropadan Orta Asiyaya gəlmişlər. Er.əv. 1700-1500-cü illərdə onların bir hissəsi - vedalar ayrılaraq Hindistana getmiş, indiki farsların, tacıkların, əfqanların, Pamirdə irandilli kiçik xalqların, kürdlərin, talışların, tatların, kıləklərin və s. ulu əcdadları isə Orta Asiyada və Əfqanistanda qalmışlar. Er. əv. birinci minilliyin əvvəllərində farsların, kürdlərin, talışların, tatların, giləklərin və s. ari adlanan əcdadları İran ərazisinə gəlmişlər.”(5, 39) Hind-İran dil qolu parçalandıqdan sonra İran qolu hazırlı İran yaylasının mərkəzində və cənubunda məskunlaşmış, e.ə. I minilliyin sonlarında İran ləhcələrində danişan bir sıra etnoslar Azərbaycanın şərq və qərb rayonlarına irəliləmiş, burada irandilli etnosların əsasını qoymuşlar. Azərbaycan ərazisində qədimdən irandilli tayfalar olmamışdır. Bunu İlhiyev özü də təsdiq edir: “İnamla deyə bilərik ki, əlimizdə elə bir fakt yoxdur ki, midiyalıların gəlmə element olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki, hər hansı bir irandilli tayfa Midiya ərazisinə gəlmişdir”. (9, 90)

*Azəri* sözü bizim dilimizi bütövlükdə (şimallı-cənublu) adlandıra bilən ən uğurlu terminidir. Azərbaycan türklərinə daim “azəri türkləri” demişlər və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm də şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah dövründə İranda buraxılmış “Name-i Daneş-varan” adlı kollektiv əsərdə Cənubi Azərbaycan əhalisinin dili “azəri dili” adlandırılmış və aydın olmaq üçün izahat verilmişdir: “azəri dili”, yəni “zəban-i turkan” (türk dili). Qərbin görkəmli şərqsünas alımləri və o cümlədən ingilis şərqsünası Q.A.Stranqe

də bu cür nəzərdə tutmuş, “azəri” sözünü “Azərbaycanın qədim türk dili” adlandırmışdır. Lakin Azərbaycan türklərinə və ümumən türklərə daim qeyri-səmimi münasibət bəsləyən, tarixin gedişində mütərəqqi prosesləri daim hindavropalıların xidməti kimi qələmə verməyə çalışan alimlərin subyektiv mülahizələri “azəri dili” ifadəsini şübhə altında qoya bilmişdir.

Beləliklə, azəri xalqının - azəri türklərinin mənşəyi bilərkdən yanlış izah edilmiş, Səlcuq imperiyası dövründə və sonralar Səfəvilərin üstün mövqeyi ilə farşların türkləşdirildiyi, Səlcuqlara qədər Azərbaycanda türk etnoslarının olmadığı kimi yanlış, zərərli və qərəzli fikirlər söylənmişdir. “Bizim Sovet İttifaqında bu vaxta qədər heç bir türk xalqı hakim İran konsepsiyasının ucbatından özünün həqiqi qədim tarixini aydınlaşdırıa bilməyib. Bu, tarix elmində monopolizmdir”. (21; 283) Bundan neçə il əvvəl yazarı Isa Hüseyinov elmdə irticaya qarşı etirazını bildirərək “Ideal” romanında yazmışdır: “İngilislər funt-sterlinqi sel kimi axıdırdılar, bütün Avropanın, özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut etməkdən ötrü, Cənubumuzu Şimalımızdan həmişəlik ayırib milli azadlıq ideyalarını boğmaqdan ötrü tariximizin üstündən qələm çəkib, “Pəhləvi tarixi” yazdırıldılar. ...Hamımız bilirdik ki, Azərbaycanın tarixi “Iran tarixi” kimi qələmə verilir, dilimiz, dövlətimiz inkar edilir. Guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də dövlətimiz. Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı”. (22; 328)

1924-cü ildə Türkiyə respublikası yaradıldıqdan, türklərin dili *türk dili* adlandırıldıqdan xeyli sonra da dilimiz «türk dili» adı ilə tanınmaqdə idi və hətta 1936-cı ildə «Türk dili» adlı məktəb dərsliyi də çap olunmuşdur. 1936-ci ilin SSRİ konstitusiyasında dilimizin adı «Azərbaycan dili» şəklində təsbit edilmişdir. 1992-ci il sənədlərinə əsasən *Azərbaycan dili* termini bir neçə il yendən *türk dili* termini ilə əvəz edilmiş, 1995-ci il respublika konstitusiyası ilə «Azərbaycan dili» ifadəsi yenidən sabitləşdirilmişdir.

Bu dil ulu babalarımız arattalılardan üzü bəri yaşamış qədim aborigen Azərbaycan türk tayfalarının dil yadigarıdır və uzun bir yol keçdiyindən inkişaf səviyyəsi ilə başqa türk dillərindən fərqlənir.

## **ƏDƏBİYYAT**

- 1.Q.Ş.Kazımov.** Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər), Bakı, «Təhsil» nəşriyyatı, 2003.
- 2.Ə.Dəmirçizadə.** Azərbaycan ədəbi dili tarixi. Birinci hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979.
- 3.Azərbaycan tarixi,** 1-ci cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
- 4.Q.Kazımov.** Seçilmiş əsərləri, 1-ci cild, Bakı, «Nurlan», 2008.
- 5.Q.A.Qeybullayev.** Azərbaycan türklərinin təşəkkülü tarixinin. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
- 6.Azərbaycan tarixi üzrə qaynaqlar.** Azərbaycan Universiteti Nəşriyyatı, Bakı, 1989.
- 7.Nizami Gəncəvi.** «Leyli və Məcnun». Filoloji tərcümə M.Əlibəyadəninindir. Bakı, «Elm», 1981.
- 8.S.M.Onullahi, A.Q.Həsənov.** Səfəvi hökmdarlarının daha iki naməlum məktubu haqqında. ADU, Elmi əsərlər, tarix və fəlsəfə seriyası, 1974, № 4.
- 9.И.Алиев.** История Мидии, Баку, 1960.

## DİLİN QRAMMATİK QURULUŞU QRAMMATİKA VƏ ONUN NÖVLƏRİ HAQQINDA

Məlumdur ki, hər bir dil özünün fonetik sistemi, lügət tərkibi və qrammatik quruluşu ilə bir dil kimi mövcud olur və bu üç tərkib hissənin birgə fəaliyyəti ilə ünsiyətə xidmət edir. Səslər söz şəklində birləşdikdə, sözlər qrammatik quruluşun ixtiyarına keçdikdə ünsiyətin əsas vasitəsi olan dil də təşəkkül tapır.

Səslər – dilciliyin bir şöbəsi olan fonetikada, lügət tərkibi – leksikologiyada öyrənilir. Dilin qrammatik quruluşu isə «qrammatika» adlanan elm sahəsinin tədqiqat obyektiñə daxildir.

Danişq səsləri əsasən sabit olur və nisbətən az dəyişikliyə uğrayır. Lügət tərkibində inkişaf və yeniləşmə daha güclü olur. Keçən minillik ərzində xeyli söz arxaikləşmiş, dilin lügət tərkibinə çoxlu yeni sözlər daxil olmuşdur. Alınmaların mənbəyi və işləkliyi tez-tez dəyişmişdir.

Dilimizin qrammatik quruluşu isə bunların hər ikisinə nisbətən daha sabittir. Lakin bu, qrammatik quruluşun dəyişməz olduğu demək deyildir. Əvvəlki yüzilliliklərə nisbətən, XX əsrдə isim hallarının, fel şəkillərinin qrammatik mənası xeyli konkretləşmiş, isim halları və fel şəkillərində müvazi əvəzlənmələr azalmışdır. Şəkilçilərdə arxaikləşmə vardır. Az işlənən alınma qoşma və bağlayıcılar arxaik fonda keçmişdir. Əvəzliliklər arxaik formalardan, söz birləşmələri izafətlərdən təmizlənmişdir. Mürəkkəb cümlə tipləri daha da zənginləşmişdir.

Dilimizin lügət tərkibi ilə qrammatik quruluşu vəhdətdə olub, daim bir-birini zənginləşdirməkdədir. Lügət tərkibinə daxil olan sözlərin bir qismi inkişaf prosesində tədricən müstəqilliyini itirərək köməkçi sözə və şəkilçiye çevrilmiş, qrammatik quruluşun ixtiyarına keçmişdir. Öz növbəsində həmin köməkçi sözlər və şəkilçilər də lügət tərkibindəki müstəqil mənalı sözlərə qoşularaq yeni sözlərin və birləşmələrin yaranmasına, lügət tərkibinin zənginləşməsinə səbəb olmuşdur.

**Sözün leksik və qrammatik mənaları.** Hər bir təmmənalı sözün həm leksik, həm də qrammatik mənası olur. Söz leksik və qrammatik mənalaların mürəkkəb birliyidir. Məsələn, *çəmən* sözü yaşıl otlarla örtülü kiçik sahəni bildirir. Bu onun leksik mənasıdır.

Eyni zamanda bu söz ad bildirir, konkret isimdir, təkdir, adlıq haldadır. Bunlar onun qrammatik mənasıdır. Leksik məna həmişə konkret olur. Məsələn, *daş*, *kitab*, *ev*, *odun* sözlərinin hər biri konkret bir əşyanın adını bildirir. Qrammatik məna həmişə ümumiləşmiş olur, mücərrəd olur. Qrammatik elementlər söyləmi xüsusi vasitələrlə zənginləşdirir. Fikir yalnız tammənalı sözlərlə deyil, müxtəlif morfemlərin, köməkçi sözlərin, söz sırası və intonasianın köməyi ilə ifadə olunur. ***Dağlar yaşıllaşır. Dağlar yaşıllaşır?*** – cümlələrindən birincisində təsdiq, ikincisində sual mənasi vardır. Lakin bu mənalar *dağlar* və *yaşıllaşmaq* sözlərinin ayrılıqda tələffüzü ilə deyil, cümləni təşkil edən üzvlərlə qrammatik əlaqəsi, bir sıra morfemlərin və intonasianın köməyi ilə ifadə olunmuşdur.

Sözün leksik mənəsi ilə yanaşı, semantik mənəsi da var. Sözün leksik və semantik mənaları nə qədər yaxın olsa da, müəyyən dərəcə fərqlənir. Semantik məna nitq və ya mətn şəraitində sözün leksik məna əsasında qazandığı mənadır. Semantik məna «...leksik mənaya tabedir. Semantik məna sözün leksik mənasında müxtəlif yol və vasitələrlə əmələ gələn məna incəlikləridir. Leksik məna məfhumun bilavasitə ifadəçisidir. Semantik məna məfhumla bağlı olsa da, onun müstəqil ifadəçisi deyil. Ona görə «leksik semantika» ifadəsinə işlədirik ki, sözün leksik mənəsi geniş anlayışdır, semantik məna leksik mənanın içindədir... O, leksik mənadan ayrı deyildir, ondan kənardə yaşaya bilmir».(8, 210)

Beləliklə, q r a m m a t i k məna tək-tək sözlərə deyil, böyük söz qruplarına aid olan ümumiləşmiş, mücərrədləşmiş mənadır.

Sözün real mənəsi xarici aləmin bu və ya digər hadisəsindən asılı olur. Qrammatik məna isə sözün o mənasıdır ki, başqa sözlərlə əlaqədə meydana çıxır. Sözdə qrammatik məna tək olmur, sözlər sinkretik şəkildə müxtəlif qrammatik mənaları özündə birləşdirir. *Mən kitabı oxuyuram* – cümləsində ***kitabı*** sözünün isim olduğunu, təsirlik halda olduğunu, tək olduğunu müəyyənləşdirmək olur. Leksik məna çox zaman maddi aləmin özü ilə bağlı olur. *Mən məktubları oxudum* – dedikdə aydın olur ki, məktub çox imiş, ona görə də danışan şəxs həmin sözü cəmləmişdir. Lakin qrammatik məna sözlər arasındaki əlaqədən doğur, dilin özündən irəli gəlir.(9, 79-82)

Azərbaycan dili iltisaqi dillərdəndir. Sözlər arasında əlaqədə şəkilçilərin rolü böyükdür. Ona görə də dilimizdə qrammatik mənaların yaranmasında şəkilçilər xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, qrammatik mənaların yaranmasında vurğunun, intonasiyanın, qoşmaların, ədatların, modal sözlərin xüsusi rolü vardır.

Hər bir sözün qrammatik forması vardır. Sözün qrammatik forması - bu və ya digər sözün bir-birinə qarşı duran qrammatik formalarıdır. *Yazıram, yazırsan, yazır, yazırıq, yazırsınız, yazırlar, yazarıq, yazarsınız, yazacaqlar* və s. *yazmaq* fəlinin qrammatik formalarıdır. Bunlar sistemli şəkildə toplandıqda sözün paradigmاسını yaradır. Hər bir qrammatik formanın özü də söz-forma hesab olunur.(9, 83)

*Məzmun və forma (ifadə) planında bir-birinə qarşı duran qrammatik mənaların birliyi qrammatik kateqoriyaları yaradır.* Qrammatik kateqoriya birüzvlü ola bilmir. Həmişə bir-birinə qarşı duran tərəflərin birliyindən ibarət olur. Əgər tək isimlər varsa, cəm də olur, adlıq hal varsa, yiyəlik hal və digər hallar da olmalıdır, indiki zaman varsa, keçmiş və gələcək zamanlar da olmalıdır. Bir-birinə qarşı duran bu cür tərəflərin məzmun və forma birliyi kateqoriya şəklində təzahür edir. Ona görə də qrammatik kateqoriyalar bir-birindən yalnız mənasına, ifadə tərzinə görə deyil, həm də oppozisiya təşkil edən tərəflərinin sayına görə fərqlənir. Məsələn, kəmiyyət kateqoriyası iki üzvlüdürsə, hal altı üzvlüdür. Qrammatik kateqoriyalar ayrı-ayrı nitq hissələrinə xidmət edir və onların əsas spesifikasını müəyyənləşdirir.(9, 85)

Qrammatikanın köməyi ilə o mənalar ifadə olunur ki, onları tək-tək sözlərin köməyi ilə ifadə etmək olmaz. Qrammatik elementlər fikrin ifadəsi üçün nəzərdə tutulan anlayışlar arasında əlaqə yaradır. Qrammatik əlaqədə olmayan tək-tək sözlər bitkin fikir ifadə edə bilmir. Hər bir dilin qrammatik quruluş öz spesifik cəhətləri ilə o dili başqa dillərdən fərqləndirir. Eyni zamanda qrammatik quruluş ayrılmaz şəkildə leksika ilə bağlıdır. Qrammatik quruluş olmadan dil də ola bilməzdi, lakin qrammatik quruluşun leksika ilə əlaqəsi olmadan da dil yarana bilməzdi. Qrammatik elementlər leksika ilə əlaqə əsasında özünü göstərə bilir. Qrammatik vasitələrin cəmi və onların bir-biri ilə qarşılıqlı əlaqəsi dilin qrammatik quruluşunu təşkil edir. (4, 98-99)

*Qrammatika* sözü ilk dəfə yunan alimi Əflatunun (e.ə.427-348) «Kratil» əsərində işlənmişdir: *gramma* – yunanca hərf, yazı, *tike* – elm mənasında olub, söz ilkin mənada «hərf haqqında elm», «yazı sənəti» deməklər. Ərəstun dövründə (e.ə.384-322) oxumaq, yazmaq, savad mənasında işlədilmiş, frakiyalı Dionisi tərəfindən (e.ə.2-ci əsr) mənası daha da genişləndirilmişdir – *ana dilində danışmaq qaydalarını öyrənmək* mənası qazanmışdır. (7, 60-61)

*Qrammatika* sözü mühüm bir dilçilik termini kimi, iki mənada – həm *dilin qrammatik quruluşu* mənasında, həm də *dilin qrammatik quruluşundan bəhs edən elm* mənasında işlədir.

*Dilin qrammatik quruluşu - cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarının məcmusudur.* İkinci mənada *qrammatika - cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarından bəhs edən elmin adıdır.*

«Qrammatik qaydalar», «qrammatik hadisələr» dedikdə dilin obyektiv şəkildə mövcud olan qrammatik quruluşu nəzərdə tutulur, «qrammatika kitabları» dedikdə dilimizin qrammatik quruluşu haqqında elmdən söhbət gedir. Bunlardan birincisinin tarixi çox qədimdir.

*Azərbaycan dilinin qrammatik quruluşu çox qədimdir.* Şifahi ədəbi dilimizin qədim abidəsi olan «Kitabi-Dədə Qorqud»un dilinin tədqiqi göstərir ki, müasir ədəbi dilimizin bütün dəyişmə və təsrif sistemi, sintaktik əlaqələr, sadə və mürekəb cümlə modeləri 1500 il əvvəlki ümumxalq Azərbaycan dilində tam formalaşmış şəkildə mövcud olmuşdur. Dilimizin qrammatik quruluşu əsrlərlə Azərbaycan xalqına xidmət etmiş, ötən müddət ərzində daha da zənginləşmiş və səlisləşmişdir. İndi dönyanın elə bir böyük əsəri yoxdur ki, onu Azərbaycan dilində layiqincə səsləndirmək mümkün olmasın.

Dilin qrammatik quruluşunun əsas xüsusiyyətləri aşağıdakı kimi müəyyənləşdirilir:

- 1) dilin qrammatik quruluşu fikri maddi dil cildinə salan əsas vasitədir;
- 2) qrammatik quruluş dilin əsəb sistemini təşkil edir və dil-də olan bütün prosesləri idarə edir;
- 3) qrammatik quruluş ibtidada bəsit olur, tədricən inkişaf edib zənginləşir;

4) qrammatik quruluş birdən-birə deyil, uzun müddət ərzində, mərhələli inkişaf prosesində yaranıb formalasılır;

5) dilin qrammatik quruluşu səlisləşmə, zənginləşmə istiqamətində inkişaf edir;

6) qrammatik quruluş dilin başqa sahələrinə nisbətən daha sabit olur və əsrlərlə insanlara xidmət edir;

7) qrammatik quruluş dilin ən gec və yavaş dəyişən hissəsidir;

8) qrammatik quruluş dilin milli orijinallığının qorunub saxlanmasında böyük rola malikdir. (*Bax: 3, 37*)

Hər bir dilin qrammatik quruluşuna aid olan bu xüsusiyyətlər eyni dərəcədə Azərbaycan dilinin qrammatik quruluşuna da aiddir. İngilis dili lügət tərkibindəki sözlərin 60 faizə qədəri, Azərbaycan dili lügət tərkibindəki sözlərin 40 faizdən çoxu alınma sözlərdir, lakin orijinal qrammatik quruluşu olduğundan bu dillər müstəqil dil hesab olunur. Bu hal başqa dillərə də aiddir. Dilimizin qrammatik quruluşuna aid olan hal şəkilçilərinin çoxu 5000 il əvvəlki şumer dilində də mövcuddur. Deməli, bu şəkilçilərin təşəkkül tarixi daha qədimdir. Bağlayıcı sözlü budaq cümlələrə şumer dilində də rast gəlirik, deməli, bu cür cümlələrin təşəkkül tarixi *ki* bağlayıcılı analitik tabeli mürəkkəb cümlələrdən çox əvvəldir. Adların və fellərin dəyişmə və təsrif qaydaları, tabelilik üsulları, sadə və mürəkkəb cümlə tipləri «Dədə Qorqud»-un dilində də vardır və keçən müddət ərzində bu qaydalar yalnız səlisləşmə, zənginləşmə istiqamətində inkişaf etmişdir.

Dilimizin qrammatik quruluşunun təşəkkül tarixi qədim olsa da, onun tədqiq və öyrənilmə tarixi çox qıсадır. Uzun müddət Azərbaycan dilinin qrammatik quruluşu məktəb qrammatikası çərçivəsində öyrənilmişdir. Bu sahədə ilk geniş elmi tədqiqat professor Mirzə Kazım bəyin «Türk-tatar dilinin qrammatikası» (1839-1846) əsəridir. Bundan sonrakı dövrdə də həcməcə kiçik qrammatika əsərləri (N.Nərimanovun, S.M.Qənizadənin qrammatikaları və s.) yaranmışdır. Lakin Azərbaycan dili qrammatik quruluşunun həqiqi tədqiqi keçən əsrin ortalarından başlanılmışdır. Dilimizin morfoloji və sintaktik quruluşunun tədqiqi sahəsində Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Z.Budaqova, Z.Tağızadə, Y.Seyidov və başqa alimlərimizin böyük rolu olmuş, keçən 50-60 ilin müddətində qiymətli dörsliklər,

dərs vəsaiti, monoqrafiya və dissertasiyalar meydana çıxmışdır. Dilin qrammatik quruluşu bir neçə istiqamətdə öyrənilir. Ona görə də bir elm sahəsi kimi, qrammatikanın bir sıra növləri vardır. Bunların başlıcaları aşağıdakılardır:

- 1. Tarixi qrammatika.**
- 2. Müqayisəli qrammatika.**
- 3. Tarixi-müqayisəli qrammatika.**
- 4. Təsviri-elmİ qrammatika.**
- 5. Məktəb qrammatikası.**

Bunlardan əlavə, məntiqi, fəlsəfi, nəzəri, akademik qrammatikalar da vardır.

**Tarixi qrammatika** – qrammatikanın maraqlı növlərindən biridir. Qrammatikanın bu növündə sözlərin, söz birləşmələri və cümlələrin quruluşu, dəyişmə və inkişafı tarixi aspektdə öyrənilir. Tədqiqat işi dilimizin ən qədim abidəsi olan «Kitabi-Dədə Qorqud»un dilindən başlayır, qədim məsnəvilərin (Suli Fəqihin «Yusif və Züleyxa», İsanın «Mehri və Vəfa» məsnəviləri, «Dastani-Əhməd Hərami» məsnəvisi), klassik söz ustalarımızın – Qazi Bürhanəddin, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, Qurbani, M.P.Vaqif, M.F.Axundov kimi sənətkarların dil materialı əsasında hər bir kateqoriyanın inkişaf, səlisləşmə, zənginləşmə istiqamətində keçdiyi yol mərhələlər üzrə tədqiq olunur. Bu cür araşdırma diaxronik (tarixi) qrammatikanın işidir və böyük tədqiqat tələb edir. Dilimizin qrammatik quruluşunun bu cür tədqiqi sahəsində Ə.Dəmirçizadə, H.Mirzəzadə, R.Məhərrəmova, T.İ.Hacıyev kimi alımlərimizin böyük xidməti vardır.

Tarixi qrammatikanın bir növü də sinxron tarixi qrammatikadır. Tarixi qrammatikanın bu növündə dilin tarixi inkişaf mərhələlərindən birində (məsələn, XVI, XIX və b. əsrlər) Azərbaycan dilinin quruluş xüsusiyyətləri tədqiq edilir.

**Müqayisəli qrammatikada** bir dilin dialekt və şivələri ilə ədəbi forması müqayisəli şəkildə öyrənilir. Eyni zamanda, qrammatikanın bu növündə qohum dillərin qrammatik quruluşu müqayisəli şəkildə tədqiq edilir. Bu cür tədqiqat işi bütün qohum dilləri və ya onların bir qismini əhatə edə bilər. Məsələn, bütün türk dillərinin və ya Oğuz qrupu dillərinin qrammatik quruluşunu

bu cür öyrənmək olar. Bu sahədə bizim dilçilikdə və ümumən türkologiyada bir növ pərakəndə şəkildə tədqiqat aparılsa da, xeyli iş görülmüşdür.

Müqayisəli qrammatikanın bir növünü qarşılaşdırma yolu ilə aparılan tipoloji qrammatika təşkil edir. Tipoloji qrammatikada qohum olmayan dillərin qrammatik quruluşu qarşılaşdırma yolu ilə öyrənilir. Son dövrlərdə dilçiliyimizdə rus və Azərbaycan, ingilis və Azərbaycan, fransız və Azərbaycan dillərinin qrammatik quruluşunun müqayisəli-tipoloji tədqiqinə meyil artmışdır.

**Tarixi-müqayisəli qrammatika** – dilçiliyin ən maraqlı sahələrindən biridir. Tarixi-müqayisəli qrammatika imkan verir ki, qohum dillərin qrammatik quruluşuna tarixi aspektdə və müqayisəli şəkildə nəzər salmaq mümkün olsun. Bunun üçün qohum dillərin ən qədim abidələrindən başlanılır. Məsələn, türk dillərinə məxsus belə qədim abidələr hələlik Orxon-Yenisey abidələrinin (V-VIII əsrlər) dili hesab olunur. Bu cür tədqiqatın əhəmiyyəti orasındadır ki, belə bir istiqamətdə tədqiqatla Yer üzərində yaranmış vahid Ulu dilin qrammatik quruluşunun əsaslarını öyrənmək olar. Lakin bu, çox böyük və geniş tədqiqat tələb edir. Bunun üçün hər bir dil ailəsinə daxil olan dillərin qrammatik quruluşu tarixi aspektidə diqqətlə öyrənilməlidir. Sonra həmin dillərin arxetipləri müqayisə edilməklə hər bir dil ailəsinin başında duran protodilin qrammatik quruluşu aydınlaşdırılmalıdır. Yalnız bundan sonra protodillərin qrammatik quruluşunu müqayisəli şəkildə öyrənməklə Ulu dilin qrammatikası barədə təsəvvür qazanmaq olar.

**Təsviri-elmi qrammatikada** dilin hazırkı inkişaf vəziyyəti, müasir səviyyədə dilin qrammatik quruluşu elmi şəkildə tədqiq edilib öyrənilir. Dilin müasir səviyyəsi dedikdə yaxın vaxtlara qədər daha çox Sovet dövrü Azərbaycan ədəbi dili nəzərdə tutuldu. «Müasir dil» anlayışını dar və geniş mənada başa düşmək olar. Geniş mənada Azərbaycan dilinin XVI əsrənən sonrakı milli dil əsasında formalaşma və inkişaf dövrü, konkret halda isə müstəqillik illəri Azərbaycan ədəbi dili nəzərdə tutulur. Doğrudur, dil formasıyalara laqeyddir, lakin hər iki bölgü bir çox cəhətdən prinsip etibarilə doğru bölgündür. Sovet hakimiyyəti illərində ədə-

bi dilə ictimai nəzarət, dövlət nəzarəti güclü olduğundan, ədəbi dilin elmi, bədii, publisistik üslubları ahəngdar inkişaf etdiyindən, dəfələrlə orfoqrafiyaya, orfoepiyaya dair müzakirələr aparıldığından, saysız lüğətlər nəşr olundığından ədəbi dil XX əsrin birinci rübüünən ədəbi dilindən öz saflığı, təmizliyi, səlisliyi baxımdan xeyli fərqlənirdi. Müstəqillik illərində ədəbi dilə dövlət nəzarəti, ictimai nəzarət daha da güclənmişdir. Doğrudur, qəzetlərin çoxluğu və qəzet dilinə nəzarətin zəifliyi dildə repressiv hallara da imkan yaratmışdır, lakin bütövlükdə dilin inkişafı, xüsusilə karguzarlıq işinin və dövlət sənədlərinin Azərbaycan dilində aparılması ümumi inkişaf və yeniləşmə ilə bağlıdır. Odur ki konkret halda müstəqillik illərini tədqiqatın əsasına qoymaqla təsviri-elmi qrammatikanın tədqiqat obyekti kimi XX əsrin 50-ci illərindən sonrakı dövrü əsas götürmək olar.

**Məktəb qrammatikası** – ənənəvi tədqiqatlara əsaslanan və ümumtəhsil məktəblərində öyrənilən qrammatikadır. Burada yiğcam şəkildə dilin qrammatik quruluşunun hamı tərəfindən qəbul edilən mühüm müddəaları əhatə olunur. Məktəb qrammatikası xüsusi program əsasında yazılır və onu dəyişmək, istənilən mübahisəli məsələləri dərsliyə daxil etmək olmaz. Keçən əsrin 30-cu illərindən başlayaraq, ilk məktəb dərsliklərinin yaradılmasında Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, S.Cəfərov və baş-qalarının xüsusi əməyi olmuşdur.

Dilin qrammatik quruluşunda iki mühüm proses əsasdır: 1) sözlərin cümlədə dəyişməsi, müxtəlif şəkillərə düşməsi prosesi və 2) sözlərin cümlədə, cümlələrin mətndə birləşməsi, əlaqələnməsi prosesi. Bunlardan biri – sözlərin cümlədə dəyişməsi, müxtəlif şəkillərə düşməsi qaydaları morfologiyanın, sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi qaydaları sintaksisin tədqiqat obyektinə daxildir.

Deməli, qrammatikanın mühüm obyektləri bunlardır: *söz, söz birləşməsi, cümlə və mətn*. Qrammatika sözlərlə leksikada olduğu kimi semantik aspektlə deyil, onların qrammatik elementlər qəbul edərək mücərrədləşməsi prosesi ilə maraqlıdır. Bu cəhət nitq hissələrini və nitq hissələrinə daxil olan kateqoriyaları üzə çıxarıır. Sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqəsi sintaktik kateqoriyaları yaradır.

Sözlərin dəyişməsi və cümlədə birləşməsi əlaqəli, bir-biri ilə bağlı proseslərdir və birlikdə dilin qrammatik quruluşunu təşkil edir, ünsiyyəti, fikir mübadiləsini birlikdə təmin edir. Dəyişmə və birləşmə təcrid edilmiş halda ünsiyyətə xidmət edə bilməz.

*O, nəğmə, məhəbbət, əfsanə, danışmaq* sözlərinə diqqət yetirək. Bunları necə birləşdirmək, necə cümlə qurmaq olar? Bu sözlər mənaca bağlanmaq üçün qrammatik cəhətdən də bağlanmalıdır. Bağlanmaq, əlaqəyə girmək üçün sözlər müvafiq şəkilçilər qəbul edərək dəyişməlidir. *O* sözü ilə *nəğmə* sözünün birləşməsi üçün *o* – yiylilik hal, *nəğmə* 3-cü şəxs mənsubiyət şəkilçisi qəbul etməlidir: *o-nun + nəğmə-si = onun nəğməsi; məhəbbət* sözü yiylilik halda mənsubiyət şəkilçili *əfsanə* sözü ilə birləşməlidir: *məhəbbət əfsanə-si; danışmaq* sözünün zamanı və şəxsi olmalıdır ki, *onun nəğməsi* birləşməsi ilə uzlaşın: *Onun nəğməsi danışırdu*. Aradakı sözləri birləşdirmək üçün *məhəbbət əfsanəsi* birləşməsi dəyişməli, çıxışlıq hal şəkilçisini qəbul etməlidir: *Onun nəğmələri məhəbbət əfsanəsindən danışırdu. Əfsanə* sözü tək də ola bilər, cəm də: *Onun nəğmələri məhəbbət əfsanələrindən danışırdu*.

Sözlərin dəyişməsi və birləşməsi qaydaları dildə sistem təşkil edir. Odur ki bunlar qrammatikanın ayrı-ayrı şöbələrində – sözlərin dəyişməsi, təsrifi qaydaları morfologiyyada, birləşməsi qaydaları sintaksisdə öyrənilir.

Morfologiya və sintaksis qrammatika elminin bərabərhüquqlu şöbələridir. Morfologiyyada analiz sözlərin bu və ya digər elementləri qəbul edərək dəyişməsi sisteminə, sintaksisdə analiz cümlənin elementlərinə – birləşmə və cümlələri təşkil edən sözlərin əlaqələnməsi qaydalarının təhlilinə yönəldilmiş olur. Belə ki morfologiyanın söz üzərində başladığı analizi sintaksis başa çatdırır; baxmayaraq ki morfologiya da, sintaksis də sözü əsas götürür, lakin qrammatikanın bu şöbələrində sözə müxtəlif cəhətdən yanaşılır, dilin ümumi sistemində onların fərqli qarşılıqlı münasibətləri izah edilir. (4,100) Sintaksisdə ümumiləşdirmə, mücərrədləşdirmə morfologiyyadan daha genişdir. Sözlərin dəyişməsi, təsrifi, cümlədə birləşməsi qaydaları insan təfəkkürünün uzunmüddətli inkişafının möhsuludur. Qrammatikada dəyişmələr, inkişaf bilavasitə cəmiyyətin inkişafi ilə bağlı baş verir.

## MORFOLOGİYAYA GİRİŞ

*Morfologiya – cümlədə sözlərin dəyişməsi, müxtəlif şəkillərə düşməsi qaydalarının cəmi və bu qaydalardan bəhs edən elmin adıdır* (yunanca *morphe* – forma, qəlib, *loqos* - elm, təlim sözlərindəndir).

Dilçiliyin başqa sahələri kimi, qrammatikanın morfolojiya şöbəsi də nisbi müstəqilliyə malikdir. Morfolojiyanın statusunu, nitq fəaliyyəti sistemində yerini öyrənmək üçün, hər şeydən əvvəl, onun sintaksislə sərhədini müəyyənləşdirmək vacibdir. Sözformaların paradigmalarını morfolojiyada öyrənmək də məqsədə uyğun sayılır. (5, 124)

Morfolojiyanın əsas obyekti sözdür.

Morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir, o xüsusiyyətləri ki, onlar tək-tək sözlərə deyil, bütöv söz qruplarına aid olur, onların dəyişməsi, təsrifi sistemini üzə çıxarır, fikrin ifadəsinə xidmət edir.(4, 90) Filosofların dediyi kimi, «Dildə yalnız ümumilər vardır». Hər bir söz özlüyündə eynicinsli şeyləri birləşdirmiş olur. Məsələn, *ev*, yaxud *heyvan* sözlərinin hər biri eynicinsli predmetlərin ümumi adıdır. Rəngarəng yaşayış yerləri öz quruluşundan asılı olmayaraq *ev* adlanır; *heyvan* sözü ilə çox rəngarəng heyvan növləri ümumiləşmiş olur. Lakin qrammatika bundan daha geniş ümumiləşdirmə, mücərrədləşdirmə gücünə malikdir. Məsələn, *Evi rəngləmək*, *heyvani otarmaq* – birləşmələrində **-ı** hal şəkilçisi yalnız *ev* və ya *heyvan* sözü ilə deyil, çox böyük söz qrupu ilə bağlıdır və hərəkətin obyektinin nəyi bildirməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Qrammatikada mücərrədləşmə bu baxımdan çox böyük rola malikdər. Hər bir əşyanın adının obyekt bildirən söz kimi xüsusi bir ifadə forması olsa idi, ünsiyyəti davam etdirmək olmaz və ya son dərəcə çətin olardı.

Söz həm leksikologianın, həm də morfolojiyanın tədqiq obyektiనə daxildir. Əgər leksikada tək-tək sözlərin fərdi xüsusiyyətləri, leksik mənası, onun başqa sözlərdən məna fərqi, mənşəyi və s. öyrənilirsə, qrammatikada - morfolojiyada sözlərin o qanunauyğunluqları və xüsusiyyətləri öyrənilir ki, onlar tək-tək sözlərə deyil, bütöv söz qruplarına və onların dəyişmə sistemində aid olur. Morfolojiyada sözlərin hansı qrammatik formalara düşdü-

yü, hansı qrammatik mənaları ifadə etdiyi və necə ifadə etdiyi, sözlərin hansı prinsiplər əsasında dəyişdiyi öyrənilir, sözlərin dəyişmə və təsrif sistemləri üzə çıxarılır, qrammatik kateqoriyalar, onların nitq hissələrinə xidməti müəyyənləşdirilir.

Lügət tərkibindəki sözlərə morfoloji baxımdan yanaşdıqda aydın olur ki, sözlər əşya, hadisə, əlamət, kəmiyyət, hərəkət və sairi adlandırma baxımından müxtəlif qruplara ayrılır, böyük bir qisminin həm leksik, həm də qrammatik mənası vardır və bunlar insan ünsiyyətinin, fikir mübadiləsinin əsas vasitələridir. Sözlərin kiçik bir qrupu isə leksik mənadan məhrub olub, yalnız qrammatik mənaya malikdir və sözlər arasında əlaqə yaratmağa, modal münasibətləri gücləndirməyə xidmət edir. Elə bir qrup söz də var ki, ümumi və ya qeyri-müəyyən şəkildə əşya və hadisələri ifadə etməklə yuxarıdakı söz qruplarının əvəzində işlənə bilir. Bunların hamısı insan nitqinin tərkib hissələridir və ona görə də morfolojiyada sözlər onların özlərinin verdiyi imkanlar əsasında nitq hissələri üzrə qruplaşdırılıb öyrənilir.

İctimai bir hadisə olan dil elə yaranmışdır ki, qeyd edilən söz qrupları müəyyən keyfiyyət dəyişikliklərinə uğramaqla, bir qrup söz öz həqiqi mənasını saxlayır və o biri qrupları da əavəz edə bilir. Dilçilikdə bu hadisəyə ümumi şəkildə *keçid prosesi* deyilir. Bunlar da morfolojiyanın mühüm tədqiq obyektlərindəndir.

Lakin morfolojiyada daha mühüm öyrənmə obyekti vardır. Ad bildirən sözlər şəkilçi qəbul edərək kəmiyyətə, hala, şəxsə görə dəyişir, bu və ya digər şəxsə mənsub olan əşyani bildirir. Hərəkət bildirən sözlər zamana, şəxsə görə dəyişir, şəkilçilər qəbul edərək müxtəlif şəkillərə düşür. Əlamət bildirənlər dərəcələr üzrə dəyişir. Morfolojiyada sözlərin dəyişməsi, təsriti məsələləri çox mühüm problemdir və hər bir söz qrupu ilk növbədə bu cə-hətdən nəzərdən keçirilir.

Hər bir söz qrupu cümlədə əsas və əlavə sintaktik vəzifə daşıyır. Bunlar nitqin quruluşuna təsir edən amillərdir.

Lügət tərkibinə daxil olan sözlər, təbii ki, yekcins deyildir. Minilliklər boyu inkişaf prosesində sözlərin quruluşu dəyişmiş, sözlər sadə, düzəltmə, mürəkkəb olmaqla müxtəlif şəkillərə düşmüşdür. Yaranış etibarilə **CV** və ya **VC** şəklində olan sözlər başqa sözlərlə və ya şəkilçilərlə birləşmə, daşlaşma əsasında öz tərkibini dəyişmiş və genişlənmişdir. Bu cəhətin öyrənilməsi tarixi

morfologiyanın işidir. Müasir dildən bəhs edən morfologiyada yalnız mütəhərrik elementlər, müasir dildə müstəqil işlənən kök və şəkilçilər öyrənilir. Beləliklə, morfologiyanın mühüm problemləri içərisində sözün tərkibi və quruluşu məsələləri mühüm yer tutur.

**Sözün tərkibi və quruluşu.** Sözün fonetik quruluşu ilə morfoloji quruluşu, sözün fonetik tərkibi ilə morfoloji tərkibi eyni şey olmadığı kimi (8, 34), sözün quruluşu və tərkibi anlayışlarını da eyniləşdirmək olmaz. Sözün tərkibi anlayışı quruluşundan genişdir. Sözün tərkibi anlayışına sözün tərkibindəki *səslər*, *hecalar*, *vurğu*, *sözün kökü* və *şəkilçilər* daxildir. Sözün tərkibinə daxil olan maddi hissələrin hamısı – səs, heca, kök və şəkilçi eyni dərəcədə mənalı vahidlər deyildir. Səslər və hecalar ayrılıqda heç bir məna ifadə etmir. Bunlar yalnız söz şəklində birləşdikdə ictimai məna kəsb edir. Odur ki səslər və hecalar dilin maddi materialı kimi dilçiliyin danışığı səslərindən bəhs edən şöbəsində – fonetikada öyrənilir.

Söz kökləri və şəkilçilər isə mənalı vahidlərdir.

**Sözün tərkibindəki ən kiçik mənalı vahidlərə m o r f e m deyilir** (yunanca *morphe* – forma, qəlib sözündəndir).

Morfem elə kiçik mənalı vahiddir ki, onu bir daha mənalı hissələrə ayırmak olmaz. Morfem parçalandıqda səsə, hecaya çevrilə bilər. Məsələn, dilimizdə *qoruqçuluq* sözü vardır. Bu söz:

10 səsdən: *q-o-r-u-q-ç-u-l-u-q*,

4 hecadan: *qo-ruq-çu-luq*,

4 morfemdən: *qoru-q-çu-luq* ibarətdir.

Morfemlər səslərdən və hecalardan fərqli olaraq (morfemin hecaya uyğun gəldiyi halları istisna etməklə), məna ifadə edir: ***qoru*** morfemi bir şeyi, bir sahəni qorumaq mənası ifadə edir; ***-q*** morfemi sözə qorunan yer (qoruq) anlayışını əlavə edir; ***-çu*** morfemi qoruyan şəxs (qoruqçu), ***-luq*** morfemi sənət, peşə (qoruqçuluq) anlayışlarını artırır. Biz bu morfemlərdən heç birini bölməklə bu cür yeni anlayışlar ifadə edən morfem ala bilmərik. İki-hecalı ***qoru*** morfemini də *qo-ru* şəklində hissələrə ayırsaq, tərəflər məna ifadə etməz.

Beləliklə, morfem sözün tərkibinə daxil olan mənalı vahidlərdir və morfologiyyada sözün tərkibinə daxil olan hər cür vahidlər-

dən deyil, mənalı vahidlərdən – morfemlərdən bəhs olunur. Odur ki morfolojiyaya qısa şəkildə belə də tərif verilir: ***Morfologiya – morfemlər elmidir.***

Morfemlər iki növə ayrılır: ***kök (əsas) morfemlər, köməkçi morfemlər.***

*Kök morfemlər sözün sinxron planda mənalı morfemlərə ayrıla bilməyən, yeni sözlərin və söz-formaların yaranması üçün baza olan hissəsinə – söz köklərinə deyilir.* (6, 5) Köməkçi morfemlərə şəkilçilər, bağlayıcılar, qoşmalar, ədatlar, modal sözlər,nidalar, mimemlər və s. daxildir.

***Morfologiya*** tədqiqat obyektinin daha çox quruluşu ilə məraqlanır. Odur ki bu termindən başqa elm sahələrində də istifadə edilir: bitki morfolojiyası – bitkilərin, insan morfolojiyası insanın, heyvan morfolojiyası heyvanın, Yer morfolojiyası Yerin quruluşundan bəhs edən elm sahələridir.

Dilçilikdə asemantik morfemlərdən də bəhs edilir. «Asemantik morfem» anlayışı mənalı vahid sayılan morfem anlayışı ilə bir növ ziddiyət təşkil edir. Hər bir morfem öz mənasını saxlamaqla başqa bir morfemlə birləşmək imkanına malikdir. Bu cəhətdən, məsələn, ***axtar*** morfemi ***-ış*** morfemi ilə birləşərək yeni söz-forma yaradır (*axtarış*), hər iki morfem öz mənasını saxlamış olur. Lakin ***-ış*** morfemi artıq *barış* (*maq*) felində müstəqil morfem deyildir, çünki ***bar*** sözü *barış* (*maq*) sözünün mənasına uyğun heç bir mənaya malik deyil, ona görə də morfem *barış* sözünün özüdür, ***-bar*** asemantik morfemdir. Sözlərin o hissəsi kök morfem sayılır ki, onlar müstəqil ifadə olunmaq, başqa morfemlərlə müstəqil əlaqələnmək imkanına malik olur və öz mənasını saxlayır.

Bəzən sözdə qrammatik məna ifadə edilir, lakin morfem işlənmir. Məsələn, ***Sən gəl*** - cümləsində ikinci şəxsin, ***Uşaq güllür*** - cümləsində üçüncü şəxsin təkini bildirən şəxs şəkilçisi olmasada, cümlələrin xəbərinin 2-ci və 3-cü şəxsin təkində olduğu bilinir. Bu cür morfemlərə ***sıfır morfem*** deyilir.

***Ora, bura*** sözləri ***o, bu*** işaret əvəzliklərinə cansızlaşaraq sözdüzəldici şəkilçi kimi çıxış edən yönlük halın arxaik ***-ra*** şəkilçisinin artırılması ilə düzəlmüşdür. Sözlərdə yönlük hal mənası da qalmışdır: *Bura gəl, ora get*. Bu cümlələrdəki *bura, ora* sözlərində yönlük hal mənası sıfır şəkilçi ilə ifadə olunmuşdur. Leksik

vahidə çevrildikləri üçün ədəbi dil normalarına əsasən həmin sözlərə yönelik halın şəkilçisini də (-a) artırmaq olur: **Buraya gəl**.

**Oraya get**. Bu cümlələrdə sıfır şəkilçi sıfır olmayan şəkilçi ilə əvəz edilmiş, lakin mənada heç bir dəyişiklik yaranmamışdır.

Sözün quruluşundan danışarkən yalnız onun morfem tərkibi araşdırılır. Morfemlər isə bir az əvvəl qeyd etdiyimiz kimi, iki növə ayrılır:

1.Həm leksik, həm də qrammatik mənaya malik olan morfemlər. Bunlar söz köklərindən ibarətdir.

2. Yalnız qrammatik mənaya malik olan morfemlər. Bunlar şəkilçilərdir.

Bunlardan birincisinə *mənalı, yaxud leksik morfemlər*, ikincisinə *köməkçi, yaxud qrammatik morfemlər* deyilir. (5, 138)

Sözün quruluşu söz köklərinin və söz kökü ilə qrammatik-morfoloji şəkilçinin əlaqə və münasibətindən asılıdır. Bu cəhətdən quruluşuna görə sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) söz yalnız bir kökdən – bir kök morfemdən ibarət olur və ikinci bir morfemə ayrıla bilmir; məsələn: **yaz, bil, gəl, ev, su, göz, get, apar, saxla** və s.;

Müasir dildə hadisəyə sinxron planda baxılır, tarixi-etimoloji cəhətə diqqət yetirilmir. Əgər diaxron planda diqqət yetirilsə idi, onda *apar* (*al-par>al var*), *sax-la*, hətta *gə-l*, *ge-t* sözləri də iki morfemə ayrılar, mürəkkəb və ya düzəltmə söz sayıları.

b) söz kök morfemdən və qrammatik-leksik şəkilcidən ibarət olur; məsələn: **gül-dan, dəmir-çi, sağlam-liq, gözəl-ləş(mək)** və s. Bu strukturda qrammatik-leksik şəkilçilər üst-üstə də gələ bilir və hər biri yeni mənalı söz yaratır; məs.: **traktor-çu-luq, maşın-sız-liq, sür-ücü-lük, sürünen-dür-mə-çi-lik** və s. Qrammatik-leksik şəkilçi bir sıra alınma sözlərdə kök morfemdən əvvəl də işlənə bilir: **na-insaf, bi-həya, a-normal** və s.

c) söz iki kök morfemin birləşməsindən ibarət olur: **ağac-dələn, qarğadılı, uzunsifət, başıpozuq** və s. Belə sözlərin tərəflərində həm qrammatik-morfoloji şəkilçilər (-ən, -i, -ı), həm də qrammatik-leksik şəkilçilər (**poz-uq**) ola bilir.

Dilçilikdə birinci qrupa **sadə sözlər**, ikinci qrupa **düzəltmə**, üçüncü qrupa **mürəkkəb sözlər** deyilir.

Söz kökü əsas anlayışı ifadə edir, ona görə də sözün zəruri hissəsi sayılır. Əcnəbi sözlər nəzərə alınmazsa, sözün əvvəlində

yerləşir və əsasən sabit olur, dəyişmir. Şəkilçilər isə əlavə anlayışları bildirir və söz kökündən sonra işlənir, kökə əlavə olunur. Şəkilçilərin ifadə etdiyi anlayışlar söz kökünün ifadə etdiyi məna ilə bağlı olur. Məsələn, ***əkinçilik*, *maldarlıq*** sözlərində ***ək*, *mal*** kök, ***-in*, *-çi*, *-lik*; *-dar*, *-lıq*** şəkilçilərdir.

Söz kökünün türk dillərində, o cümlədən Azərbaycan dilində bir sıra xüsusiyyətləri vardır:

- 1) *kök sözün müstəqil leksik mənaya malik olan hissəsidir;*
- 2) *kök sözün əsasını təşkil edir;*
- 3) *söz kökü şəkilçilərdən ayrı işlənə bilir;*
- 4) *bir kök müxtəlif şəkilçilər qəbul edə bilir;*
- 5) *bizim dilimizdə (o cümlədən bütün türk dillərində) söz kökü əsasən sabit olur və dəyişmir.*

*Dağların gözünün yaşına baxma,  
Şairlər çəkəni dağlar çəkməyib* (H.A.) –

misralarında ***dağ*, *göz*, *yaş*, *bax*, *şair*, *çək*** hissələri sözlərin kökü, qalan hissələr (***-lar*, *-in*, *-ü*, *-(n)ün*, *-ı*, *-(n)a*, *-ma*, *-lər*, *-ən*, *-i*, *-lar*, *-mə*, *-(y)ib***) şəkilçilərdir. Söz kökləri müstəqil leksik və qrammatik mənaya malikdir; şəkilçilər isə yalnız ümumiləşmiş qrammatik mənalar ifadə edir. Biz həmin söz köklərini şəkilçisiz də işlədə billərik: ***Dağ*** çox ucadır. ***Göz*** gördüyüünü unutmaz. ***Yaş*** 50-yə çatdı. ***Bu dünya*** cəsur adamları sevir və s. Qeyd edilən sözlərə qrammatik-leksik şəkilçilər artırmaqla müxtəlif sözlər düzəltmək olar: ***dağlı*, *dağsız*, *gözlük*, *gözcük*, *gözsüz*, *baxis*, *çəkmə*, *çəki*** və s.

Söz kökləri türk dillərində sabit olsa da, tam dəyişməz də deyildir. ***Yüksək*, *kiçik*, *uzanmaq*** tipli bir sıra sözlərdə daşlaşmış şəkilçilərin hərəkəti söz kökünün dəyişkənliyi təəssüratını yaratdır. Müasir dilimizdə ***yüksə*, *kiçi*, *aza*** sözləri yoxdur, lakin bu köklərdən iki cür söz düzəlir: ***yüksək* – *yüksəl*, *kiçik* – *kiçil*, *islən* – *islət*** və s.

*Sözün müstəqil mənaya malik olan, ayrılıqda işlənə bilən və dəyişməyən hissəsinə k ö k deyilir.*

Beləliklə, söz lüğət tərkibinin vahidi olduğu kimi, morfolojiyanın da əsas vahididir. Lakin morfoloji vahid olan sözlə lüğəvi vahid olan söz mahiyyətcə tam bir-birinin eyni deyildir. Morfo-

logiyanın sözlə – leksik mənali morfemlə yanaşı, şəkilçilərdən və köməkçi sözlərdən ibarət lügəti də vardır. Morfolojiyada söz həmin şəkilçilərin və köməkçi sözlərin iştirakı ilə fəaliyyət göstərir. Bu fəaliyyət və əlaqə nəticəsində sözləri ünsiyətin əsas vəsitəsinə çevirir.

Şəkilçilər aşağıdakı xüsusiyyətlərə malikdir::

- 1) müstəqil leksik mənə ifadə edə bilmir;
- 2) sözdən ayrı işlənmir;
- 3) yalnız qrammatik mənaya malik olur;
- 4) söz kökünün tələbi ilə variantlaşır.

*Sözlərin ayrılıqda işlənməyən, müstəqil lügəvi mənaya malik olmayan, söz kökünə artırıllarkən yeni mənali söz düzəldən və ya sözlər arasında əlaqə yaradan hissəsinə şəkilçidən deyilir.*

Şəkilçi-morfemlər özləri də morfoloji funksiyasına görə fərqlənir və *sözdüzəldici*, *sözdəyişdirici* və *formadüzəldici* olmaqla üç qrupa ayrılır:

a) yeni söz düzəldən şəkilçilər; bunlar sözə artırıldıqda yeni mənali söz yaradır; məsələn: *tarix* – *tarixçi*, *göz* – *gözlük*, *turş* – *turşu*, *qoca* – *qocalmaq* və s.

b) sözlər arasında əlaqə yaradan şəkilçilər; ismin hal, mənsubiyyət, fəlin şəxs şəkilçiləri cümlədə sözlər arasında əlaqə yaradan şəkilçilərdir; məsələn: *Mən şəhərdən gəlirəm* – cümləsində son sözdəki *-əm* şəkilçisi o sözü *mən* sözü ilə (*mən gəlirəm*), *şəhərdən* sözündəki *-dən* şəkilçisi həmin sözü *gəlirəm* sözü ilə (*şəhərdən gəlirəm*) əlaqələndirmiş, nəticədə cümlə yaranmışdır.

Bu iki qrup şəkilcidən birincisinə *sözdüzəldici*, ikincisinə *sözdəyişdirici şəkilçilər*, eyni zamanda birincisinə *leksik*, ikincisinə *qrammatik şəkilçilər* deyilir.

**Q e y d.** Hər iki qrup termin qüsurludur. *Sözdüzəldici* termini mümkünür, lakin qarşılığını sözdəyişdirici adlandırdıqda sistem pozulur, çünki sözdüzəldicinin özü də sözə artırıllarkən onun şəklini dəyişir. Eyni zamanda *leksik şəkilçi* demək olar, lakin qarşılığına *qrammatik şəkilçi* dedikdə prinsip pozulur, çünki sözdüzəldici şəkilçilər özləri də qrammatik şəkilçilərdir və ümumiləşmiş qrammatik mənaya

malikdir. Odur ki bunlardan birincisinə **grammatik-leksik**, ikincisinə **grammatik-morfoloji** şəkilçi demək daha düzgün olar.

c) şəkilçilərin bir qismi kateqorial şəkilcidir, nə yeni söz düzəldir, nə də sözlər arasında əlaqə yaradır. Bu və ya digər morfoloji kateqoriyanın yaranmasına xidmət edir. İsimdə kəmiyyət şəkilçisi, feldə inkarlıq, şəkil əlamətləri belə şəkilçilərdəndir. *Mən şəhərdən gəlirəm* – cümləsində indiki zaman şəkilçisinin (-ir) bu cümlənin formallaşmasında, daha doğrusu, sözlər arasında əlaqədə heç bir rolu yoxdur, onu keçmiş və ya gələcək zaman şəkilçiləri ilə də əvəz etmək olar. Bu cür şəkilçilərə **formadüzəldici şəkilçilər** deyilir.

*Sözdəyişdirici şəkilçilər* sözlərin kökünə və ya əsasına birləşərək söz-formaları əmələ gətirir. Söz-formalar sözlərin paradigmə cərgəsinə daxil olur və cümlə üzvü kimi çıxış edir. Sözdəyişdiricilik prosesində kökün, əsasın forması və semantikası sabit qalır. İsimlərdə mənsubiyyət və hal, fellərdə şəxs əlamətləri, feli sıfət, feli bağlama, feli isim və məsdər şəkilçiləri sözdəyişdiricilik vasitələri sayılır. Sözdəyişdirici şəkilçilər sözün dəyişən hissəsi olub, cümlədə sözlər arasında əlaqə yaradır.

Sözdəyişdirici şəkilçilər sözdə eyni sistemdən olan bir şəkilçinin əvəzində işlənir. Məsələn, *evin*, *evə* sözərindən ikincisində -ə şəkilçisi birinci sözdəki -in şəkilçisinin, *gəlirəm*, *gəlir-sən* sözərindən ikincisində -sən şəkilçisi birinci sözdəki -əm şəkilçisinin yerində işlənmişdir. Sözdüzəldicilikdə bu hal yoxdur, çünkü hər dəfə yeni söz yaranır.

*Sözdüzəldici şəkilçilər* sözlərin kökünə və ya əsasına artırılaraq həm formaca, həm də mənaca fərqlənən yeni sözlər yaradır və həmin sözlər başqa sözlərlə yanaşı dilin lüğət tərkibinə daxil olur. Sözdüzəldicilikdə məna dəyişikliyi semantik dəyişiklikdir, bir sözdən yeni söz yaranır.

Türk dillərində, o cümlədən Azərbaycan dilində şəkilçilərin fonetik tərkibi sabit deyildir və onlar söz kökü və ya əsasının tələbi ilə dəyişir, variantlaşır. Və eyni zamanda yalnız sözə birləşdikdə müəyyən məna qazanmış olur. Aqlütinasiya əsasında sözlərdə şəkilçilərin düzülüş ardıcılılığı yaranır, daha ümumi məna ifadə edənlər dar məna ifadə edənlərdən, sözdüzəldicilər sözdəyişdiricilərdən əvvəl sözə artırılır.

Şəkilçilərin sözdə möhkəm sırası vardır. Əvvəl sözdüzəldici, sonra sözdəyişdirici şəkilçilər işlənər. Söz kök və ya əsaslarında şəkilçilərin hər birinin öz pozisiyası olur. Məsələn, ***qapılarınızdadır*** - sözündə əvvəl kəmiyyət (-*lar*), onun ardınca mənsubiyət (-*iniz*), sonra hal (-*da*) və nəhayət, xəbərlik (-*dir*) şəkilçisi işlənmişdir: *qapı-lar-iniz-da-dir*. İsimlərdə bu cür sira möhkəmdir və heç vaxt pozulmur. Bu və ya digər şəkilçi işlənmədikdə pozisiyası saxlanmış olur. Məsələn, şəxslə fellərdə zaman və şəkil əlamətlərindən əvvəl fel kökü və ya əsasına təsirlik, növ, inkarlıq şəkilçiləri artırıla bilər. Həmin cərgədə 1-ci təsirlik, 2-ci növ, 3-cü inkarlıq şəkilçisi işlənməlidir. Bu və ya digər şəkilçi işlənməyə də bilər, bu halda pozisiyası saxlanmış olur.

Təsirlik, növ, inkarlıq şəkilçiləri:

<i>köç-mək</i>	<i>qaç-maq</i>
<i>köç-ür-mək</i>	<i>qaç-ır-maq</i>
<i>köç-ür-t-mək</i>	<i>qaç-ır-t-maq</i>
<i>köç-ür-t-dür-mək</i>	<i>qaç-ır-t-dir-maq</i>
<i>köç-ür-t-dür-mə-mək</i>	<i>qaç-ır-t-dir-ma-maq</i>

Üstəgəl zaman və şəxs şəkilçiləri:

<i>köç-ür-t-dür-m-ür-əm</i>	<i>qaç-ır-t-dir-m-ır-am</i>
<i>köç-ür-t-dür-ür-əm</i>	<i>qaç-ır-t-m-ır-am</i>
<i>köç-ür-ür-əm</i>	<i>qaç-ır-ır-am</i>
<i>köç-ür-əm</i>	<i>qaç-ır-am</i>

Göründüyü kimi, təsirlik, növ, inkarlıq şəkilçiləri işlənmədikdə sira ilə pozisiyaları qalmış olur.

Azərbaycan dilinə məxsus şəkilçilər əksəriyyət etibarilə təkmənalıdır. Lakin müxtəlif mənalar ifadə edən şəkilçilər də var. Məsələn, mənsubiyət şəkilçiləri şəxs, mənsubiyət və eyni zamanda kəmiyyət bildirir. ***-lar*** şəkilçisi yerinə görə həm kəmiyyət, həm də şəxs bildirir; ***-lıq*** şəkilçisi sözdüzəldicidir, lakin artırıldığı sözün mənası ilə əlaqədar çoxluq bildirir.

Dilin morfoloji strukturunu öyrənərkən köməkçi sözlərin analizi də vacib sayılır.

*Sözün grammatik-morfoloji və formadüzəldici şəkilçilər çıxıldıqdan sonra qalan hissəsinə əsas deyilir.*

Sözün leksik mənə ifadə edən hissəsi əsas adlanır. Sözdü-zəldici, formadüzəldici və sözdəyişdirici şəkilçilər həmişə sözün kökünə artırıla bilmir. Sözdəyişdirici şəkilçilər sözdüzəldici şəkilcidən sonra işlənir. Odur ki bu və ya digər şəkilçi haqqında da-nışarkən həmin şəkilçinin sözün kökünə deyil, əsasına artırıldı-ğını söyləmək düzgündür. Məssələn, «*Felin vacib şəkli = fel kö-kü+-məli, -məli + şəxs şəkilçisi*» şəklində hökm vermək məntiqi cəhətdən doğru deyildir. Bu strukturda əsas sözünü də nəzərə al-maq lazımdır: «*Felin vacib şəkli = fel kökü və ya əsası +-məli, -məli + şəxs şəkilçisi*».

*Əsas* dilin sinxron vəziyyətində iki cür olur: sadə əsaslar, düzəltmə əsaslar. Sadə əsas dedikdə mənalı morfemlərə ayrıla bilməyən söz kökləri nəzərdə tutulur: *dağ, yer, ot, yaşıł, beş, xey-li, mən, o* və s. Düzəltmə əsaslar sözdüzəldici şəkilçilərin və ya başqa bir əsasın söz kökünə birləşməsi ilə yaranır: *daşlıq, dadlı, çoxlu, başlamaq, gözləmək; aravuran, ucaboy, suçıçayı, Qoşabulaq* və s.

Hər bir mənalı sözdə bir, iki və daha çox əsas ola bilir. Məssələn: *Boğazı düymələnməmiş ağ zolaqlı, göy ipək köynəyi-nin üstündən açıq rəngli yüngül qalstuk bağlamışdı* (İ.Ə.) – cümləsinə nəzərdən keçirək.

**boğaz-ı** – mənsubiyyət şəkilçili sözdür; bir əsası var: **bo-ğaz;**

**düy-mə-lə-n-mə-mış** – inkarlıq (-**mə**) və feli sıfət (-**mış**) şəkilçiləri çıxılmaqla dörd əsasdan ibarətdir: **düy** – sözün kökü və əsasıdır, **düymə** bu əsasdan yaranmış ikinci əsasdır – feldən isim düzəldib; **-lə** «düymə» əsasından yeni əsas düzəldib – isimdən fel; **-n** **düymələmək** əsasından yeni əsas düzəldib – feldən fel;

**ağ** – əsasdan ibarətdir;

**zolaq-li** – *zolaq* və *zolaqlı* əsaslarından ibarətdir;

**göy** – əsasdan ibarətdir;

**ipək** – əsasdan ibarətdir;

**köynəy-i-(n)in** – mənsubiyyət və hal şəkilçili sözdür, bir əsasdan (**köynək**) ibarətdir;

**üst-ü-(n)dən** – mənsubiyyət və hal şəkilçili sözdür, bir əsasdan (**üst**) ibarətdir;

*aç-iq* – sözdüzəldici şəkilçilidir – feldən sıfət düzəlib, iki əsası var: *açmaq* feli və *açıq* sıfəti;

*rəngli* – sözdüzəldici şəkilçilidir – isimdən sıfət düzəlib, iki əsası var: *rəng* ismi və *rəngli* sıfəti;

*yüngül* - əsasdan ibarətdir;

*qalstuk* - əsasdan ibarətdir;

*bağ-la-mış-dı* - -*mış* zaman şəkilçisi, *-dı* – *idi* köməkçi sözünün şəkilçiləşmiş formasıdır; isimdən fel düzəlib; iki əsası var: *bağ* – isim, *bağla* – fel.

Beləliklə, bu cümlədə işlənmiş sözlərdən səkkizi (*boğazı*, *ağ*, *göy*, *ipək*, *köynəyinin*, *üstündən*, *yüngül*, *qalstuk*) bir, dördü iki (*bağlı*, *zolaqlı*, *açıq*, *rəngli*), biri (*düymələnməmiş*) dörd əsasdan ibarətdir

Azərbaycan dilində şəkilçilər qayda üzrə sözün sonuna artırılır. Lakin dilimizdə alınma şəkilçilər bu qaydanı pozur. Ümumən dünya dillərində işlənmə yerinə görə şəkilçilər üç qrupa bölnür:

1. *Ön şəkilçilər*;

2. *İç şəkilçilər*;

3. *Son şəkilçilər*

*Ön şəkilçilər* (*prefiksler*) bizim dilimizdə alınmalardan ibarətdir: *a-normal*, *bi-tərəf*, *na-insaf*, *ba-məzə*, *anti-faşist* və s.

*İç şəkilçilər* (*infiks*) flektiv dillərə aiddir və daxili fleksiya ilə söz köklərinin dəyişməsinə səbəb olur: *Məhəmməd* – *Əhməd* – *Mahmud* – *Həmid* və s.

*Son şəkilcidir*. Mənşə etibarilə Azərbaycan dilinin özünə məxsus olan bütün şəkilçilər son şəkilçilər – *suffikslərdir*.

Dediyimiz kimi, suffikslər sözdüzəldici, sözdəyişdirici və formadüzəldici olmaqla fərqlənir. Formadüzəldici şəkilçilər sözlər arasında əlaqə yarada bilməmək baxımından sözdüzəldici şəkilçilərə yaxındır. Sözdüzəldici və sözdəyişdirici şəkilçilərin bir sıra fərqləri var:

1. Söz kökünə (və ya əsasına) əvvəl sözdüzəldici şəkilçilər, sonra sözdəyişdiricilər artırılır.

2. Sözdəyişdirici şəkilçilər bir kateqoriyadan, bir nitq hissəsindən olan bütün sözlərə artırıla bilir. Məsələn, hal şəkilçilərini bütün isimlərə, şəxs şəkilçilərini bütün fellərə artırmaq olur. Lakin sözdüzəldici şəkilçilər bir kateqoriyadan olan bütün sözlərə

artırıla bilmir. Məsələn, isimdən isim düzəldən **-çı** şəkilçisi çox məhsuldar olsa da, həmin şəkilçini hər ismə artırmaq olmaz – ***su-çu*** deyilir, ***havaçı*** deyilmir, ***qapıcı*** deyilir, ***pəncərəçi*** deyilmir, ***gülçü*** deyilir, ***tikançı*** deyilmir və s. Yaxud isimlərdən fel düzəldən **-la, -la** şəkilçisi çox məhsuldardır. ***İşləmək, qarşılamaq, düz-ləmək, daşlamaq*** tipli saysız sözdən fel düzəldir. Bu şəkilçi, demək olar ki, bədən üzvlərinin adını bildirən əksər sözlərdən fel düzəldir: ***başlamaq, saçlamaq, boyunlamaq, kəllələmək, burunlamaq, üzləmək*** və s. Amma bu şəkilçini ***yanaq, alın, qas*** sözlərinə artırmaq olmur.

3. Sözdəyişdirici şəkilçilər cümləni təşkil edən sözlər arasında əlaqə yaradır, sözdüzəldici şəkilçilər sözün kökünə və ya əsasına artırılaraq yeni məna verən söz düzəldir.

4. Sözdüzəldici şəkilçilər içərisində alınma şəkilçilər vardır. Bunların əksəriyyəti prefikslerdən ibarətdir. Suffikslər içərisində də alınmalar mövcuddur – ***inqilabi, insanı, tərbiyəvi, ənə-nəvi*** sözlərində ***-i, -vi*** şəkilçisi kimi. Lakin sözdəyişdirici şəkilçilərin hamısı xalis Azərbaycan dilinə məxsusdur və içərisində alınma şəkilçi yoxdur.

5. Sözdüzəldici şəkilçilər cansızlaşmış olur, odur ki fəallaşaraq sözdəyişdirici şəkilçiyə çevrilə bilmir. Lakin bəzi sözdəyişdirici şəkilçilər tədricən cansızlaşaraq sözdüzəldici şəkilçiyə çevrilə bilir. Məsələn, ***ora, bura*** sözləri tarixən yönük halin ***-ra*** şəkilçisinin ***o, bu*** sözlərinə artırılması ilə yaranmışdır.

6. Sözdəyişdirici şəkilçilər etimoloji cəhətdən müstəqil sözlərin köməkçi sözə çevriləməsi və tədricən şəkilçiləşməsi yolu ilə yaranır. Sözdüzəldici şəkilçilər isə müstəqil sözlərin fonetik dəyişikliyə uğraması nəticəsində formalasılır. Məsələn, ***çı*** sözü tarixən «adam» demək olub, tədricən variantlaşmış və şəkilçiyə çevrilmişdir. Rus dilindəki ***çelovek*** sözündə öz əslini saxlamışdır.

## NİTQ HİSSƏLƏRİNİN TƏSNİFİ

*Leksik-grammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə fərqlənən söz qruplarına n i t q h i s s ə -l ə r i deyilir.* Başqa sözlə, nitq hissələri dilimizin lügət tərkibinə daxil olan sözlərin məna, forma və qrammatik cəhətdən qruplaşmasından ibarətdir.

*Nitq hissələri* termini yunan dilindən latin dilinə və oradan rus dilinə kalka edilmişdir. Latin dilində **partes orationis**, rus dilində **части речи** şəklində işlənən bu terminin qarşılığı bizim dilimizdə rus dilinə əsasən müəyyən edilmişdir.

Nitq hissələrinin düzgün, elmi izahı, onlardan birini digərindən fərqləndirən əlamətlərin dəqiqliyi müəyyənləşdirilməsi dilin qrammatik quruluşunun öyrənilməsini asanlaşdırır. Lakin tarixən sözlərin nitq hissələri şəklində təsnifinə dilçilər müxtəlif prinsiplə, müxtəlif meyarla yanaşmış və lügət tərkibinə daxil olan sözləri müxtəlif şəkildə təsnif etmişlər.

Nitq hissələri ümumi qrammatik kateqoriyadır. Sözlərin nitq hissələri üzrə bölgüsünün tarixi çox qədimdir. Əflatunun (e.ə. 427-348) qeydlərinə görə, hələ e.ə. V əsrə yunan alımları adlarla felləri fərqləndirirmişlər. Onların fikrinə görə, cümlə adlarla fellərin əlaqəsindən yaranır. Əflatun özü də adlarla felləri fərqləndirmiş, cümlədə mübtədə vəzifəsində işlənən sözləri adları, xəbər vəzifəsində işlənənləri fellərə daxil etmişdir. (7, 195)

Aristotel (e.ə.384-322) yunan dilində üç nitq hissəsi – adlar, fellər və bağlamalar (bağlayıcı, artıkl, əvəzlik) olduğunu qeyd edirdi. Onun adlara və fellərə yanaşma tərzi də maraqlı idi. Onun fikrincə, ad zaman anlayışı bildirməyən, fel zaman anlayışı bildirən müstəqil sözlərdir. Həm də adlar o sözlərdir ki, adlıq halda, feller o sözlərdir ki, indiki zamanın 1-ci şəxs təkində işləmir. Sözlərin bu normadan fərqli halları kənara çıxma hallarıdır. (7, 195)

Qədim İskəndəriyyə dövrü qrammatikalarında (e.ə.III-II əsrlər) artıq 8 nitq hissəsi müəyyən edilmişdi: *ad, fel, feli sisət, artıkl, əvəzlik, zərf, qoşma, bağlayıcı*. Sonralar Roma dilçiləri bu sıradan artıklı çıxarmış (onların dilində artıkl yox idi), əvəzindənidaları daxil etmişlər. İskəndəriyyə qrammatikləri nitq hissələri adı altında cümləni təşkil edən sözləri nəzərdə tuturdular. Ona

görə də həmin termini «nitq hissələri» termini ilə yanaşı, «cümənin hissələri» şəklində də tərcümə etmək olar. (7, 195)

XIX əsrдə dillərin morfoloji quruluşu daha çox öyrənilməyə başlayır və daha çox dil əhatə olunur. Bu dövrdə sözlərin nitq hissələri üzrə təsnifi üçün *morfoloji prinsip* ön plana çəkilir. Sözün sözdəyişmə formalarına malik olub-olmaması əsas götürüldü. Bu prinsipin ən məşhur nümayəndələrindən biri F.F.Fortunatov idi. Sözlər aşağıdakı qruplara ayrılrı: hallanan sözlər, təsriflənən sözlər, hallanmayan və təsriflənməyən sözlər. Bu prinsip tam təmینədici deyildi. Morfoloji əlaməti əsas götürüldükdə zərflər, ədatlar, nidalar kənarda qalırdı. Digər tərəfdən, bütün morfoloji kateqoriyalar da hər dildə yoxdur. Məsələn, bizim dildə cins kateqoriyası yoxdur, rus dilində var. Bizim dildə sıfətin morfoloji əlaməti yoxdur, rus dilində var. Bir sıra dillərdə morfoloji əlamət zəif inkişaf etmişdir. Morfoloji əlamət yeganə prinsip kimi əsas götürüldükdə belə çıxır ki, bir sıra dillərdə, məsələn, Çin dilində, bir sıra Uzaq Şərqi dillərində, Vietnam dilində nitq hissəsi yoxdur. Qeyd olunur ki, bu dillərdə eyni sözlər həm isim, həm fel, həm də sıfət kimi işlənir.

Beləliklə, Hind-Avropa dillərində, Sami dillərində, türk dillərində nitq hissələrini morfoloji prinsip əsasında təsnif etmək mümkün olsa da, bu prinsipi hər dilə tətbiq etmək olmur. Nəticədə *sintaktik prinsip* ortaya çıxır. Yəni nitq hissələri cümlə üzvləri əsasında müəyyənləşdirilir. Hər bir nitq hissəsinin özünməxsus sintaktik vəzifəsi nəzərə alınır. Məsələn, isim - cümlədə mübtəda, sıfət – təyin, fel – xəbər vəzifəsində.

Lakin bu bölgündə də mübahisə doğuran məsələlər ortaya çıxır. Mübahisə daha çox isimlərlə zərflər, sıfətlərlə zərflər, saylarla zərflər arasındadır. Bu nitq hissələrində oxşar cəhətlərin olması onların müstəqil nitq hissəsi kimi fərqləndirilməsi işini çətinləşdirir. Bu cür çətinliklər qrammatika kitablarımızda hazırlı dövrdə də qalmaqdadır.

Heç şübhəsiz, sözlərin nitq hissələri üzrə təsnifi üçün ilk növbədə onların *leksik-grammatik mənası* nəzərə alınmalıdır. Bu prinsipə əsasən sözlərin əşya bildirməsi, əlamət, keyfiyyət bildirməsi, iş, hərəkət bildirməsi əsas götürülür.

Beləliklə, indi sözlər üç prinsip əsasında nitq hissələri üzrə qruplaşdırılır:

1. Leksik-grammatik mənasına görə;
2. Morfoloji əlamətinə görə;
3. Sintaktik vəzifəsinə görə.

Təbii ki, lügət tərkibindəki sözlər nitq hissələri üzrə qruplaşdırıllarkən dilin öz xüsusiyyətlərindən çıxış etmək lazımdır. Həm də yuxarıda qeyd etdiyimiz prinsiplər ayrılıqda deyil, birlikdə nəzərə alınmalıdır.

Onu da qeyd etməliyik ki, bu prinsiplərin üçü də nitq hissələrinin təsnifi üçün eyni qiymətə malik deyildir. Bunlardan əvvəlki ikisi, yəni leksik-grammatik məna və morfoloji əlamət əsas götürülür, sintaktik vəzifə köməkçi prinsip hesab olunur. Lakin bəzi nitq hissələri, məsələn, zərflər müəyyənləşdirilərkən sintaktik prinsip üstün mövqə tutur.

Bir prinsip kimi, *məna* dedikdə leksik məna deyil, ümumişmiş, mücərrədləşmiş qrammatik məna nəzərdə tutulur. Heç şübhəsiz, qrammatik məna da hər bir nitq hissəsi üzrə leksik mənaya əsaslanır. Məsələn, *dağ*, *meşə*, *şəkil*, *dairə*, *insan*, *çəmən*, *çıçək* sözlərinin hər biri bir əşyanın adını bildirir. Bu sözləri birləşdirən, bir qrupa daxil edən əsas cəhət odur ki, bunların hamısı ümumiyyətlə ad bildirir. Ad bildirmə onların ümumiləşmiş qrammatik mənasıdır. Əgər bu sözləri öz konkret lügəvi mənasına görə qruplara ayırmak lazımlı gəlsə idi, onda hər bir ad bildirən söz bir qrup təşkil edərdi. Eləcə də *qırmızı*, *yaşıl*, *gözəl*, *isti*, *sərin*, *gizli*, *uca* sözlərinin hər biri əşyaya məxsus bir əlamət, keyfiyyət bildirir. Bunları ümumiləşdirən, bir qrupa daxil edən cəhət bu cür sözlərin hamısının ümumən əşyaya məxsus əlamət, keyfiyyət bildirməsidir. *Gəl*, *get*, *otur*, *dur*, *bax*, *bil*, *gəz*, *yat* sözlərinin hər biri bir işi, bir hərəkəti bildirir, ümumiləşmiş halda bunların hamısı iş, hal, hərəkət bildirir. Sözlər məna qruplarına bu cür ümumiləşmiş məna əsasında ayrılır. Misallardan göründüyü kimi, bir nitq hissəsinə daxil olan sözlər leksik mənasına görə fərqlənsə də, qrammatik mənasına görə eyni olur.

Bir mühüm cəhət də bundan ibarətdir ki, qrammatik mənasına görə fərqlənən və fərqli qruplara ayrılan sözlərin o biri qrup sözlərdən fərqli *morfoloji əlamətləri* olur. Məsələn, ad bildirən sözlər cəmlənir, mənsubiyyət şəkilçiləri qəbul edir, hallanaraq dəyişir; əlamət, keyfiyyət bildirən sözlər dərəcə əlamətləri qəbul

edərək dəyişir; iş, hərəkət bildirən sözlər təsirlilik, növ, inkarlıq, zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişir və s. Bunlar morfoloji əlamətlərdir. Nitq hissələri üzrə təsnifat aparılların bunlar da nəzərə alınır. Lakin nitq hissələrində morfoloji əlamət eyni dərəcədə inkişaf etməmişdir. Morfoloji cəhətdən ən zəngin nitq hissəsi iş və hərəkət bildirənlər, yəni fellərdir, sonra ad bildirənlər – isimlər. Əşyanın və hərəkətin əlamətini bildirən söz qruplarında - sifət, say və zərflərdə morfoloji əlamət o qədər də inkişaf etməmişdir.

Morfoloji əlamət dedikdə nitq hissələrinə məxsus qrammatik kateqoriyalarla yanaşı, hər bir nitq hissəsinə məxsus olan söz-düzəldicilik vasitələri də nəzərdə tutulur.

Lügət tərkibindəki sözlərin nitq hissələri üzrə təsnifində üçüncü prinsipin – *sintaktik vəzifənin* nəzərə alınması da vacibdir. Sintaktik vəzifə iki cür başa düşülür: hər bir söz qrupu hansı cümlə üzvü vəzifəsində işlənir və hansı söz qrupu ilə daha çox bağlı olur. Söz qruplarını bu cəhətdən nəzərdən keçirdikdə aydın olur ki, ad bildirənlər cümlədə daha çox mübtədə və tamamlıq vəzifələrində, iş və hərəkət bildirənlər xəbər vəzifəsində, əşya-ya məxsus əlamət, keyfiyyət, kəmiyyət bildirənlər təyin vəzifəsində, hərəkətin əlamətini bildirənlər zərflik vəzifəsində işlənir.

Sintaktik vəzifə dedikdə söz qrupları arasındaki əlaqələr də nəzərdə tutulur. Söz qrupları arasında əlaqələr də onların hər birinin fərdi səciyyəsindən irəli gəlir. Isimlər əksərən fellərlə, sıfətlər, saylar isimlərlə, zərflər fellərlə bağlı olur.

Qeyd etdiyimiz nitq hissələri öz əsas sintaktik vəzifəsini dəyişdikdə, onların mənasında da müəyyən dəyişiklik yaranır. Məsələn, isim təyin vəzifəsində işləndikdə mənasında attributivlik əmələ gəlir, sıfət mübtədə vəzifəsində işləndikdə substantivləşir, sıfət zərflik vəzifəsində adverbiallaşır, fel təyin vəzifəsində işlənmək üçün feli sıfət şəkilçisi, zərflik vəzifəsində işlənmək üçün feli bağlama şəkilçisi, mübtədə, tamamlıq vəzifələrində işlənmək üçün məsdər şəkilçisi qəbul edir.

Bu üç prinsipin vəhdəti əsasında dilimizdə aşağıdakı nitq hissələri formalaşır:

Əşya adı bildirənlər – isimlər;

Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sıfətlər;

Əşyaya məxsus miqdar, sıra bildirənlər – saylar;

Əşyanın hərəkətini bildirənlər – fellər;  
Hərəkətin əlamətini bildirənlər – zərflər.

Nitq hissələri üzrə bölgü dildə olan bütün sözləri əhatə edir və bu bölgündə sözün öz leksik təbiətini dəyişmədiyi hallar əsas götürülür. (8, 85)

Dilimizdə bu nitq hissələrinin hamısından fərqlənən bir nitq hissəsi də vardır: əvəzlik. Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur. Yuxarıdakı nitq hissələrinin əvəzində işlənir və hansı nitq hissəsini əvəz edirsə, onun mənəsini, morfoloji əlamətini və sintaktik vəzifəsini daşıyır. Məsələn, isimlərin əvəzində işləndikdə şəxs, əşya bildirir, isim kimi hallanır, cümlədə isim kimi mübtəda və tamamlıq vəzifələrində işlənir. Buna görə də əvəzlik əsas nitq hissələrinə da-xil edilir.

Qeyd etməliyik ki, dilimizin lügət tərkibindəki sözlərin hamısı bu prinsiplər əsasında bölgüyü cavab vermir. Lügət tərkibindəki sözlərin əsas kütləsi həm leksik, həm də qrammatik mənaya malik olduğu, morfoloji cəhətdən dəyişdiyi, sintaktik vəzifə daşıdığı halda, bir qrup söz yalnız qrammatik mənaya malik olmaqla bu əlamətlərdən məhrumdur. Odur ki lügət tərkibindəki sözlər iki qrupa ayrılır:

- a) *tammənalı sözlər*;
- b) *natamam mənalı sözlər*.

Qeyd etdiyimiz nitq hissələri tammənalı sözlərdən ibarətdir. Bunlar əsas *nitq hissələri* adlanır. Natamam mənalı sözlər köməkçi nitq hissələri üzrə qruplaşır. Köməkçi nitq hissələri leksik mənadan məhrumdur. Bir qismi yalnız zəif şəkildə leksik məna izlərini mühafizə etmiş olur. Köməkçi nitq hissələri cümlə üzvü vəzifəsi daşımır və morfoloji cəhətdən dəyişmir. Bu qrupa: *qosmalar, bağlayıcılar, ədatlar və modal sözlər* daxildir. Bunlar özləri də qrammatik məna yaxınlığına görə iki qrupa ayrılır:

- 1) *qosmalar, bağlayıcılar*;
- 2) *ədatlar, modal sözlər*.

Qoşma və bağlayıcılar cümlə üzvləri, cümlənin və mətnin tərkib hissələri arasında əlaqə yaradır, ədatlar və modal sözlər sözün, ifadənin, cümlənin məna çalarına təsir edir.

Bunlardan əlavə, köməkçi nitq hissələrinə yaxın mövqedə *nidalar, təqlidi* və *vokativ sözlər* haqqında da məlumat verilir.

Bunlar müəyyən dərəcə məna ifadə etməsinə görə əsas nitq hissələrinə, morfoloji cəhətdən dəyişmədiyi, sintaktik vəzifə daşımadığı üçün köməkçi nitq hissələrinə yaxındır.

Nitq hissələrinin tarixən necə əmələ gəldiyi də maraqlıdır. Bəzi dilçilərin fikrincə, tarixən ilk sözlər fellərdən ibarət olmuşdur. Məsələn, alman alimi Maks Müller bu fikirdə idi. O bu fikrə Hind-Avropa dillərində söz köklərinin analizi əsasında gəlmişdir. Tədqiqatçıların qeydlərinə görə, Hind-Avropa dillərində söz kökləri əksərən fellərdən ibarətdir.

N.Y.Marr ilkin sözlərin isimlərdən ibarət olduğunu göstərirdi. Bəzi rus dilçiləri isə (A.A.Potebnya və b.) ilkin söz köklərinin hərəkətdə olan əşyani bildirdiyini göstərmışlər.

Bələ bir fikir də var ki, ilkin mərhələdə cümlə, söz, səs fərqlənməmiş, tədricən cümlələr sözlər, sözlər səslər şəklində üzvlənmişdir.

## ƏDƏBİYYAT

**1. Müasir Azərbaycan dilinin morfoligiyası**, Bakı, V.I.Lenin ad. APİ-nin nəşriyyatı, 1961.

**2. Azərbaycan dilinin qrammatikası**, I hissə, Morfologiya, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960.

**3. Ə.M. Dəmirçizadə**. Dilin lüğət tərkibi və qrammatik quruluşu, Bakı, 1965.

**4. A.H. Гвоздев**. Современный русский литературный язык, Москва, 1958.

**5. В.Б. Касевич**. Семантика. Синтаксис. Морфология. Москва, «Наука», 1988.

**6. Сравнительно-историческая грамматика тюркских языков**. Морфология, Москва, «Наука», 1988.

**7. M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva**. İzahlı dilçilik terminləri, Bakı, «Maarif», 1989.

**8. Yusif Seyidov**. Əsərləri, 15 cilddə, IX cild, Bakı Universiteti Nəşriyyatı, Bakı, 2010.

**9. Н.М.Шанский, А.Н.Тихонов**. Современный русский язык. Словообразование. Морфология. Просвещение, Москва, 1981.

## İSİM ÜMUMİ MƏLUMAT

*Əşya adı bildirən sözlərə isim deyilir.*

Azərbaycan dilində əsas nitq hissələrindən biri, həm də lügət ehtiyatının zənginliyinə görə birincisi isimdir (**isim** – ərəbcə ad deməkdir).

İsim əşya adı bildirir, cəmlənir, hallanır, mənsubiyyət şəkilçiləri qəbul edərək dəyişir, konkret və mücərrəd, xüsusi və ümumi olmaqla fərqlənir; lügət ehtiyatının zənginliyi ilə ünsiyyəti təmin edən ən mühüm vasitə kimi çıxış edir. Maddi varlığı təskil edən hər cür əşya və hadisələrin adları, mücərrəd məfhum bildirən bütün sözlər, elmin, incəsənətin, təsərrüfatın bütün sahələrinə məxsus terminlər, xüsusi sahə sözləri isimlərdən ibarət olmaqla lügət tərkibinin böyük bir hissəsini əhatə edir. Zəngin sözdüzəldicilik əlamətlərinə malikdir, cümlədə sıfət vasitəsilə təyinlənir, ən çox mübtəda və tamamlıq vəzifələrində işlənir, attributivləşərək təyin, adverbiallaşaraq zərflik vəzifəsində, predikativlik əlamətləri ilə xəbər vəzifəsində işlənir.

Qeyd etdiyimiz kimi, isimlərə, adətən: *Əşya adı bildirən sözlərə isim deyilir* - şəklində tərif verilir. Məlumdur ki, «əşya» dedikdə maddi varlıq, obyektiv aləmdəki konkret cisimlər, gözlə görünən, əllə toxunula bilən şeylər nəzərdə tutulur. Bu cəhətdən *daş, divar, şüşə, ağac, kitab, gəmi, maşın, at, dəvə* sözlərinin hər biri konkret bir maddi varlığın adını bildirir və ismin tərifinə uyğun gəlir. Lakin dilimizdə *fikir, xəyal, səadət, xasiyyət, gözəllik, zərflilik, tale, yaxşılıq* tipli çoxlu söz də var ki, bunların maddi-əşyavi forması yoxdur. Bunlar əşyanın özünü, maddi varlığı deyil, onun geniş mənada əlamətini, insan düşüncəsinin məhsulu olan keyfiyyətləri ifadə edir. Bu cür sözlər də isim hesab olunur. Bunlar mənəvi və mücərrəd anlayışların adlarını bildirən sözlərdir. Deməli, «əşya adı» sözləri şərti qrammatik bir termindir və «isimlər əşya adı bildirən nitq hissəsidir» dedikdə həm həqiqi mənada əşya adı bildirən sözlər, həm də maddi varlıqların əlamətini, xassəsini, mənəvi varlıqların adlarını bildirən sözlər nəzərdə tutulur.

Mənəvi və mücərrəd anlayışların adlarını bildirən sözlər sıfotlara yaxındır və hətta bir qismi sıfotlardan sözdüzəldici şə-

kilçılər vasitəsilə yaranmışdır. Məsələn, *yaxşılıq, gözəllik, boşluq, çirkinlik, ağırlıq* tipli isimlər sıfətlərdən düzələn isimlərdir. Belə sözləri sıfətlərdən fərqləndirmək asandır. Sıfətlər adətən özündən sonra əşya bildirən söz tələb edər: *yaxşı adam, gözəl insan, boş yer, çirkin məxluq, ağır təbiət*. Lakin qeyd etdiyimiz sözlər bu cür isimlər tələb etmir. Əksinə, bir isim kimi, onların sıfətlərlə təyin olunmasına ehtiyac olur: *əvəzsız yaxşılıq, heyvət-amız gözəllik, böyük boşluq, dəhşətli çirkinlik, təbii ağırlıq*. Sıfətlər dərəcə əlaməti qəbul etdiyi halda, qeyd etdiyimiz qrupdan olan isimlər dərəcələr üzrə də dəyişmir və ismin suallarına cavab verir. Bu cür sözlər insan şüurunun abstraktlaşdırma müvəffəqiyyətləri ilə bağlı yaranmışdır.

İsim leksik-qrammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən fərqlənən və morfologiyanın bel sütununu təşkil edən iki böyük nitq hissəsidən biridir.

**Leksik-qrammatik mənasına görə** isimlər ümumən ad bildirir – maddi aləmin əşya və hadisələrini adlandırır; məs.:

*Qılınclar, nizələr, oxlar, ağır toplar pas atmışdır,  
Kamalın hüsn-i-eşqilə bəşər cənnət yaratmışdır* (S.V.) –

misralarındaki *qılinc, nizə, ox, top, pas, kamal, hüsn, eşq, bəşər, cənnət* sözlərinin hər biri konkret və ya mücərrəd bir əşyanın, anlayışın adını bildirir, bunları birləşdirən, bir qrupa – isimlər sırasına daxil edən mühüm bir cəhət vardır ki, o da bu cür sözlərin hamisinin ümumən əşya adı bildirməsidir.

İsimlər *kim? nə? hara?* suallarına cavab verir və lügəvi mənasına görə iki qrupa ayrılır:

1. *Canlı varlıqların adlarını bildirən isimlər;*
2. *Cansız varlıqların adlarını bildirən isimlər.*

Birinci qrupa daxil olan isimlərə insan, heyvan və quş adları daxildir. İkinci qrupa cansız varlıqların, mənəvi və mücərrəd anlayışların adları daxildir. Canlı varlıqların adlarını bildirən bütün isimlər deyil, yalnız insan məfhumu bildirən isimlər *kim?* sualına cavab verir. Canlı varlıqların adlarını bildirən qalan isimlər (heyvan və quş adları) və bütün cansız varlıq adları *nə?* sualını, məkan məzmunlu bəzi isimlər həm də *hara?* sualına cavab verir.

Canlı və cansız varlıqların adlarını bildirən isimlər iki qrupa ayrılır: *xüsusi isimlər, ümumi isimlər*.

**X ü s u s i isimlər varlığı tək olan əşyanın adını bildirir.**

Bu qrupa daxil olan isimlər bir şəxsi, əşyanı başqasından fərqləndirmək üçün verilən adlardır. İnsan adları - soy adları, ata adı, ləqəb, təxəllüs bildirən sözlər, dağ, çay, göl, şəlalə, bulaq, dərə adları, kitab, qəzet, jurnal adları, tək-tək heyvanlara, əşyalara qoymulan adların hamısı (*Alapaşa, Qırat, Pələş, Bozdar, Məstan, Aynalı* və s.) xüsusi isimlərdir. Xüsusi isimlərin baş hərfi dilimizin orfoqrafiya qaydalarına əsasən böyük hərflə yazılır.

**Ü m u m i isimlər eyni cinsli əşyaların ümumi adını bildirir.** Məsələn: *şəhər* dedikdə böyüklüyündən və kiçikliyindən, qədim və ya müasir olmasından, əhalisinin çox və ya az olmasından asılı olmayıaraq, hər cür mədəni yaşayış yerləri nəzərdə tutulur; *kitab* sözü bədii, elmi, publisistik kitabların, dərs kitablarının ümumi adını bildirir; *adam* sözü qadın, kişi, uca, gödək, cavan, yaşlı olmasından asılı olmayıaraq hər cür adama aiddir. Eləcə də *ev, su, çörək, paltar, dağ, çöl, meşə, çəmən, çıçək* sözləri ümumi isimlərdir. Ümumi isimlər olmasa idi, hər bir əşya, hadisə, varlıq bir sözlə adlandırılsa idi, ünsiyyət çox çətin olardı. Ümumi isimlər insan ağlığının ümumiləşdirməsi məhsuludur və ünsiyyətin əsas dil materialını əhatə edir. Hər bir bəddi, elmi mətnin aparıcı leksik kütləsini daha çox ümumi isimlər təşkil edir; məs.:

Alovu, atəşi yalnız yerdə yox,  
Qanında bəsləyir bu el, bu məkan.  
Babəklər yetirmiş Azərbaycanın  
Başqa bir adı da Azərbabəkan. (X.R.)

Bir fəhlə öz əli, öz zəhmətiylə  
Mədən də axtarır, şaxta da qazır.  
Həyata, insana məhəbbətiylə  
Mismar da düzəldir, şeir də yazır (S.V.) –

misralarında əksər isimlər - *alov, atəş, yer, qan, el, məkan, ad, fəhlə, əl, zəhmət, mədən, şaxta, həyat, insan, məhəbbət, mismar, şeir* sözləri ümumilik bildirən isimlərdir. Yalnız birinci bənddə *Babək, Azərbaycan, Azərbabəkan* kimi xüsusi isimlər işlənmişdir.

**Xüsusi isimləri** aşağıdakı qruplara ayırmaq olar:

**1. Antroponimlər** – insan adları: şəxsin öz adını, atasının adını, soy adını, təxəllüsünü, ləqəbini bildirən isimlər: *İsmayıł, İlyas, Xətai, Füzuli, Sabir, Qövsi, Abbas, Tusi* və s. Bədii əsərlərdə yaradılan bir sıra satirik adlar: *Əli Əyrizadə, Fağır Bağırov* (Anar), *Anket Anketov, Əntərzadə* (Mir Cəlal) və s.

**2. Toponimlər** – qıtə, ölkə, vilayət, şəhər, rayon, inzibati ərazi adları: *Avropa, Rusiya, Hindistan, Bakı, Qarabağ, Qarayaçı, Dilican, Quba, Qəbələ, Sibir* və s.

**3. Ktematonim, kosmonim və hidronimlər** (*Araz, Kür, Xəzər, Ceyran* bulağı, *Diri* dağları, *Sultanbud* meşələri, *Yupiter, Saturn* və s.)

**4. Xrematonimlər** – maddi-mədəniyyət əşyalarının adları, kitab, qəzət, jurnal adları; almaz adı: «*Qartal*»; qızıl külçəsi: «*Dəvə*»; S. Vurğunun, N. Nərimanovun, M. F. Axundovun və b. böyük sənət ustalarının, alimlərin ev muzeyindəki ayrı-ayrı şeylərin hər birinin adı xrematonim sayılır.

Orfoqrafiya qaydalarına əsasən xüsusi isimlərin baş hərfi böyük yazılır.

**Ümumi isimləri** daha çox qrupa ayırmaq olar:

**1. Yaxınlıq, qohumluq, dostluq tipli əlaqə və münasibətləri bildirən sözlər:** *əmi, dayı, qardaş, bacı, xala, bibi* və s.

**2. Heyvan adı bildirənlər:** *qoyun, maral, cüyür, it, aslan, pələng, ilan* və s.

**3. Quş adları bildirənlər:** *tovuz, göyərçin, turac, kəklik, durna* və s.

**4. Cansız əşya adlarını bildirənlər:** *su, torpaq, qapı, kitab, qələm, stol* və s.

**5. İctimai hadisə adlarını bildirənlər:** *inqilab, üsyən, müharibə, qələbə, mübarizə, möğlubiyyət* və s.

**6. Təbiət hadisələrinin adlarını bildirənlər:** *yağış, tufan, qar, boran, firtina, külək, meh, ildirim, duman* və s.

**7. Zaman adları bildirənlər:** *ay, gün, il, həftə, zaman, fəsil, bahar, yay, qış, payız* və s.

**8. Məkan adları bildirənlər:** *şəhər, kənd, düz, tarla, çöl, səhra* və s.

**9. Elm adlarını bildirənlər:** *dilçilik, darvinizm, tarix, biologiya, qrammatika, morfolojiya, kimya, riyaziyyat* və s.

**10.Əlamət, keyfiyyət, vəziyyət adlarını bildirənlər:** gözəlilik, pislik, yaxşılıq, zəiflik, halsızlıq, dəlilik və s.

**11.Bədən üzvlərinin adlarını bildirənlər:** baş, əl, boyun, ayaq, barmaq, bel, sinə, bilək, göz, qas, burun və s.

**12.Mənəvi və mücərrəd anlayışların adlarını bildirənlər:** şadlıq, sevinc, təmkin, məhəbbət, mələk, pəri, şeytan və s.

Dildə tədricən xüsusi isimlər ümumi isimlərə, ümumi isimlər xüsusi isimlərə çevirilə bilir. *Aslan*, *Göyərçin*, *Ceyran*, *Mirvari*, *Turac*, *Durna* kimi şəxs adları ümumi isimlərdən – apelyativ leksikadan, *om*, *amper* tipli alınma ümumi isimlər xüsusi isimlərdən yaranmışdır.

**Morfoloji əlamətinə görə** isimlər feldən sonra ən zəngin nitq hissəsidir. İsmən kəmiyyət, mənsubiyyət, hal kateqoriyaları var. Yəni isimlər kəmiyyət şəkilçiləri, mənsubiyyət və hal şəkilçiləri qəbul edərək dəyişir, müxtəlif formalara düşür. Bunlardan əlavə, dilimizdə zəngin isimdüzdən şəkilçilər vardır, həmin şəkilçilər isimlərdən və başqa nitq hissələrindən yeni sözlər düzəldərək isimlərin bir kateqoriya kimi zənginləşməsində mühüm rol oynayır.

**Sintaktik vəzifəsinə görə** isimlərin cümlədə əsas vəzifəsi mübtəda və tamamlıqdır. Məs.: *Kələntərli* daxili işlər idarəsinin binası qarşısında xidməti *maşını* saxladı. (T.K.) Bəs *Arifə* niyə kömək etməmisiniz? (T.K.) *Ceyran* nə üçün bu iki *misranı* xatırladı? (Elçin) *Hava* buludlu idi. Kəndin üstündə topa-topa *buludlar* hərəkət edirdi. *Külək* çöllərdən qalxan *tüstü* və *dumanı* cənuba aparındı. (M.İ.) Geniş çöllərin qoynundakı *kəndləri*, çılpaq ağaclarla dolu *bağçaları*, payızlıq *taxıl zəmilərini* bir *qaranlıq* örtürdü. (M.İ.)

Bu misallarda *Kələntərli*, *Ceyran*, *hava*, *buludlar*, *külək*, *qaranlıq* sözləri adlıq halda, mübtəda vəzifəsində, *maşını*, *Arifə*, *misranı*, *tüstünü*, *dumanı*, *kəndləri*, *bağçaları* sözləri, isimlərdən ibarət olan *taxıl zəmilərini* birləşməsi tamamlıq vəzifəsindədir.

İsimlər xəbər vəzifəsində də çox işlənir və bu zaman onun mənası əksərən ümumiləşir. Məsələn, *Müəllim gəldi* – cümləsi ilə *Gələn müəllimdir* – cümləsində *müəllim* sözlərində fərq vardır. Birinci misalda *müəllim* sözü konkret adam bildirdiyi halda, ikinci misalda peşə, sənət bildirir.

Adlandırdıqları əşya və anlayışların səciyyəsinə görə isimlər iki qrupa ayrılır:

- a) konkret maddi varlıqların adlarını bildirən isimlər;
- b) mənəvi və mücərrəd anlayışları bildirən isimlər.

**K o n k r e t i s i m lər maddi varlıqların adlarını bildirən isimlərdir.** Dilimizdəki isimlərin böyük bir qrupu konkret varlıqların adlarını bildirir. Bu cür isimlər tələffüz edilərkən biz həmin ismin məzmunu ilə bağlı müəyyən əşyanı, bu və ya digər maddi varlığı xatırlayıraq. Məs.: *cöl, yamac, ot, yarpaq, budaq, qala, torpaq, ağaç* və s. Bu cür isimlər adlıq halda, kəmiyyət şəkilçisi olmadıqda eyni cinsli əşyalardan birini bildirir. Cəm şəkilçisi qəbul etdiqdə eyni cinsli əşyaların çox olduğunu göstərir; məs.:

Günəşlər, aylar, ulduzlar vüqar ilə dolandıqca,  
Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca,  
Yerin qəlbində tufanlar, təlatümlər coşub çağlar,  
Səadət al geyindikcə, fəlakət yas tutub ağlar.(S.V.)

Bu misralarda işlənmiş *günəş, ay, ulduz, ordu, dəniz, dağ, yer, qəlb, tufan, təlatüm* sözlərinin hər biri müəyyən bir varlığı yada salır. Odur ki bu cür isimlər dilçilikdə konkret məna ifadə etdiyi üçün konkret isimlər adlandırılır. Bu cür isimlər tarix etibarilə ən qədim isimlərdir. İnsan göz açıb bunları görüb, ilk növbədə bunlara ad verib.

**M ü c ə r r ə d i s i m lər maddi varlığın özünü deyil, onunla bağlı mənəvi anlayışların adlarını bildirir.**

İsimlərin bir qrupu mənəvi və mücərrəd anlayışların adlarını əhatə edir. Bunların ifadə etdiyi anlayışın maddi varlıq forması yoxdur. Bu cür isimlər birinci qrup isimlərdən sonra yaranmışdır, insan təfəkkürünün mücərrədləşdirməsi məhsuludur. İnsan maddi varlığın özünü dərk etmək və adlandırmaqla yanaşı, tədricən onun bir sıra əbədi xüsusiyyətlərini də duyub anlamış və onlara ad vermişdir. Yuxarıdakı misalda *vüqar, səadət, fəlakət* sözləri, eyni zamanda *qardaşlıq, məhəbbət, şüur, kamal, arzu, istək, mələk, pəri, səxavət, insanlıq, düşüncə* tipli sözlər bu qrupa daxildir.

Konkret varlıqların adlarını bildirən isimlər nitqimizi təşkil edən cümlələrdə mənəvi və mücərrəd anlayışları bildirən isim-

lərə nisbətən daha çox işlənir. Bu cəhətdən aşağıdakı misallara diqqət yetirmək kifayətdir:

*Gah onu dara çəkdirib, özü dar ağacı altında saçları ağa-rincaya qədər otururdu, gah onu doğratdırıb son nəfəsində şairin başını dizi üstünə alır, qara saçlarını onun yaralı sinəsinə dağı-dırdı, gah da onun qəlbini iti bir oxla deşdirib demək istəyirdi: «Mənim məhəbbətim üçün çırpinmayan ürəklərin hərəkət etmə-yə ixtiyarı yoxdur».*(Ordubadi)

*Yağışda, tufanda, boranda, qarda*

*Cəsarət heç nəyi almir eyninə.*

*Mənə elə gəlir, mağaralarda*

*Pələnglər dağları geyr əyninə.* (X.R.)

Bu misallarda *sac*, *nəfəs*, *şair*, *baş*, *diz*, *sac*, *sinə*, *qəlb*, *ox*, *ürək*, *yağış*, *tufan*, *boran*, *qar*, *mağara*, *pələng*, *dağ*, *əyin* sözlərinin hər biri konkret bir əşyanın adını bildirir, *məhəbbət*, *ixtiyar*, *cəsarət* sözləri maddi varlığa məxsus keyfiyyətləri ifadə edir.

Beləliklə, əşya adı bildirən sözlər ümumi və xüsusi, konkret və mücərrəd olmaqla fərqlənir. Başqa nitq hissələrinə nisbətən, isimlər çox sürətlə dəyişir, arxaikləşmə daha çox isimlər sırasında olduğu kimi, neologizmlər də daha çox isimlərə aid olur, alınma sözlər ilk növbədə isimlərdən ibarət olur.

## İSMİN QURULUŞCA NÖVLƏRİ

Dilimizin lügət tərkibində olan isimlər sadə, düzəltmə və mürəkkəb olmaqla üç qrupa ayrılır.

**Sadə isimlər** yalnız söz kökündən ibarət olur və ikinci bir morfemə ayrılmır. *Dağ*, *ata*, *su*, *çöl*, *das*, *ay*, *ağac*, *gül*, *yel*, *göz*, *əl* sözləri morfoloji tərkibinə görə sadədir. Bu cür sözlər əksəriyyət etibarilə çox qədim tarixə malikdir və çox qədim dövrlərdən ünsiyyətə xidmət edir. Dilimizdə elə isimlər də var ki, zahirən asanlıqla kök və şəkilçiyyə ayrıla bilir. Məs.: *otaq*, *ocaq*, *külək*, *çıçək*, *kürək*, *dırnaq*, *yarpaq*, *kəpənək*, *çörək*, *burun* və s. Lakin belə sözləri kök və şəkilçiyyə ayırmak olmaz. Bunları kök və şəkilçiyyə ayırdıqda ya kök mənə vermir (*çıç-ək*, *dır-naq*, *cön-gə*), yaxud da sözün bütövlükdə mənəsi ilə kök kimi ayırdığımız

hissənin mənası arasında əlaqə olmur (*ot-aq, kül-ək, bur-un*). Odur ki bu cür sözlər də sadə isim hesab olunur.

## DÜZƏLTMƏ İSİMLƏR

Düzəltmə isimlər sözlərin kök və əsaslarından sözdüzəldici şəkilçilər vasitəsilə düzələn isimlərdir. Azərbaycan dilinin sözdüzəldicilik vasitələri, o cümlədən isim düzəldən şəkilçilər zəngindir.

İsim düzəldən şəkilçiləri bir neçə cəhətdən qruplaşdırmaq olar. Şəkilçilər həm adlardan (isim, sıfət, say və əvəzlikdən) isim düzəldir, həm də fellərdən. Bir qismi yalnız söz köklərinə artırılır, bir qismi həm söz köklərinə, həm də söz əsasına. Büyük bir qismi milli tarixi şəkilçilərdir, bir qismi alınmadır. Bir qismi neytral yeni sözlər düzəldir, bir qismində emosionallıq olur.

Hər şeydən əvvəl, isimdüzəldən şəkilçilər *məhsuldar* və *qeyri-məhsuldar* olmaqla fərqlənir. Qeyri-məhsuldar şəkilçilər cəmi bir neçə söz düzəldə bildiyi halda, məhsuldar şəkilçilər da-ha çox söz düzəldir və lügət tərkibinin zənginləşməsində mühüm rol oynayır.

**A d l a r d a n** isimdüzəldən məhsuldar şəkilçilər aşağıdakılardır:

**-çı,-çi,-cu,-çü** şəkilçisi. Bu şəkilçi ən məhsuldar isimdüzəldən şəkilcidir. Əksərən isimlərdən, bəzən də sıfət və saylardan şəxs anlayışı ifadə edən isimlər düzəldir; məs.: *balıq-çı, traktor-çı, tarix-çı, güləş-çı, işgal-çı, şikayət-çı* (isimlərdən), *əla-çı* (sifətlərdən), *milyon-çı* (saylardan) və s. **Ək-in-çı, biç-in-çı, çəğir-is-çı** sözlərindən göründüyü kimi, bu şəkilçi düzəltmə sözlərdən də yeni sözlər düzəldir.

**-ıcı,-ici,-ucu,-ücü** şəkilçisi. Bu şəkilçi məna və vəzifəcə -çı şəkilçisinə yaxın olsa da, şəxs bildirən isimlərlə yanaşı, əşya bildirən isimlər də düzəldir. Məs.: *sürücü, satıcı, oxucu, sağıcı, bağlayıcı, keçirici, yükleyici, kəsici* və s. Bu şəkilçi tarixən **-ıq** və **-çı** şəkilçilərinin birləşməsindən əmələ gəlmış, **-ıq** şəkilçisi samitini itirdikcə bu şəkilçi də **-ıcı** şəkilinə düşmüşdür. *Bit-ik-çı* sözündə olduğu kimi. **-ıcı** şəkilçisi təbiət etibarilə sıfət düzəldən şəkilcidir. İsim kimi verdiyimiz yuxarıdakı sözlər isə, əslində, bu

şəkilçi ilə düzələn sifətlərin sübstantivləşmə yolu ilə tədricən is-mə çevrilməsi nəticəsində yaranmışdır.

-*lıq*, -*lik*, -*luq*, -*lük* şəkilçisi. Əvvəlki şəkilçilər kimi, bu şəkilçi də tarixən çox məhsuldar olmuşdur. Adlardan isim düzəldir; məs.: *daşlıq*, *üzümlük*, *çöllük*, *adamlıq*, *odunluq*, *qohumluq* (isimlərdən), *təmizlik*, *saflıq*, *yaxşılıq*, *gözəllik* (sifətlərdən), *beşlik*, *üçlük* (saylardan), *mənlik*, *bizlik* (əvəzliklərdən) və s.

-*lıq* şəkilçisi müxtəlif mənalı isimlər düzəldir.

a) əksərən mücərrəd mənalı isimlər düzəldir: *dostluq*, *yoldaşlıq*, *qardaşlıq*, *yaxşılıq*, *pislik*;

b) qoşulduğu sözün mənası ilə bağlı çoxluq bildirir: *meşəlik*, *odunluq*, *dağlıq*, *güllük*, *qumluq*, *daşlıq*, *çəmənlik*, *otluq*;

c) qoşulduğu sözün mənası ilə bağlı konkret əşya bildirir: *dizlik*, *başlıq*, *gözlük*;

ç) peşə, sənət bildirir: *dərzilik*, *mühəndislik*, *müəllimlik*, *hökimlik* və s. (1, 73)

İsimdüzəldən şəkilçilər əksəriyyət etibarilə söz köklərinə artırıldığı halda, bir sıra şəkilçilər, o cümlədən -*lıq* şəkilçisi söz kökü ilə yanaşı, sözlərin əsasına, yəni başqa bir sözdüzəldici şəkilcidən sonra da artırıla bilir. -*lıq*, -*lik*, -*luq*, -*lük* şəkilçisi -*çı*, -*lı*, -*keş*, -*ist*, -*ıcı*, -*daş*, -*sız*, -*ca* və s. şəkilçilərlə düzələn isimlərdən yeni isim düzəltmə imkanına malikdir: *pambıqçılıq*, *qoyunçuluq*; *yoldaşlıq*, *vətəndaşlıq*; *könüllülük*, *savadlılıq*; *malakeşlik*; *ma-sinistlik*; *sürücülük*, *atıcılıq*, *quruculuq*; *akademiklik*; *ümidsizlik*; *balacılıq*, *utancaqlıq* və s. (1, 74-75)

*Q e y d.* -*çı* və -*lıq* şəkilçiləri *peşmançılıq*, *düşmənçilik*, *çobançı-**lıq* sözlərində ayrılmır və birlidə götürülür. -*çı* hissəsi asemantik olduğundan son vaxtlar *peşmançılıq* sözü *peşmanlıq* şəklində işlənir.

-*laq*, -*lək* şəkilçisi. Bu şəkilçi əslində -*lıq* şəkilçisinin açıq saitli variantıdır. Lakin -*lıq* şəkilçisi qədər məhsuldar olmayıb, hazırda çox az işlənir və mənaca ondan fərqlənir; məs.: *çaylaq*, *yat-a-laq*, *şap-a-laq* və s.

Bu şəkilçi həm də sifət düzəldən şəkilçi kimi işlənir.

*Q e y d.* -*laq* şəkilçisi ilə düzəldiyi güman edilən *otlaq*, *yaylaq*, *qışlaq*, *ovlaq* sözlərində -*laq* yox, iki şəkilçi var: fel düzəldən -*la*, -*lə* və

fəldən isim düzəldən **-q,-k** şəkilçisi: *ot – otla(maq) – otlaq, yay – yay-la(maq) – yaylaq, qış – qış-la(maq) – qışlaq, ov – ovla(maq) – ovlaq.*

**-lı, -li, -lu, -lü** şəkilçisi. Bu şəkilçi çox məhsuldar bir şəkilçi kimi, həm sifət, həm də isim düzəldir. Toponim və antroponimlərə qoşularaq familiya, təxəllüs bildirən isimlər düzəldir; məs.: *Sultanlı* (Əli), *Tahirli* (Məmmədsəlim), *Qafqazlı* (Haciməmməd), *Dağıstanlı* (İsmayıł) və s. Müəyyən əraziyə və ya əşyaya mənsubluq ifadə edən ümumi isimlər də düzəldir: **bakılı, muğanlı, kəndli, türkiyəli** və s.

**-daş** şəkilçisi. Birvariantlı bu şəkilçi qədim dövrlərdən bəri dilimizdə işlənməkdə olub, isimlərdən şəxs bildirən isimlər düzəldir; məs.: *yoldaş, vətəndaş, sirdaş, əməkdaş, məsləkdaş, silahdaş, cəbhədaş, ciğirdaş* və s.

**-iltı, -ilti, -ultu, -ültü** şəkilçisi. Bu şəkilçi çox məhsuldar olub, hər cür təqlidi sözdən isimlər düzəldir: **gurultu, nərilti, xorultu, ufultu, danqıltı, cingilti, şaqqıltı, hıqqıltı** və s.

**F e l l ə r d ə n** isim düzəldən məhsuldar şəkilçilər:

**-ış, -iş, -uş, -üş** şəkilçisi. Bu şəkilçi fellərin kök və ya əsaslarına artırılaraq hərəkətin adını bildirən isimlər düzəldir; məs.: **gülüş, yeriş, uçuş, gediş, titrəyiş, baxış, qaçış** və s. Məhsuldar şəkilçi kimi, neologizmlərin də yaranmasına səbəb olur: **arayış, bildiriş, toplanış, yüksəliş** və s.

**Q e y d.** Əslində, bu şəkilçinin funksiyası məsdərin vəzifəsinə çox yaxındır. Məsdər şəkilçisi təsirlik, növ və inkarlıq şəkilçilərindən sonra işlənə bildiyi halda, isimdüzəldən **-ış** şəkilçisi bəzən yalnız məc-hul növün **-ıl** şəkilcisindən sonra gələ bilsə də, digər növlərdən və inkarlıq şəkilcisindən sonra işlənə bilmir. Bu cür hallarda həmin şəkilçi isim düzəldən şəkilçi kimi çıxış edir.

Növ və xüsusən inkar şəkilcisindən sonra işlənən **-ış** şəkilçisi isə artıq isimdüzəldən şəkilçi olmayıb, növ şəkilçisi kimi çıxış edir. Məs.: **bildiriş, buraxılış, deyiliş, açılış, çağırış** sözlərinə inkar şəkilçisi artırmaq olmaz, bunlar isimdir. **Sevişmək, yazışmaq** kimi sözlərə asanlıqla **-ma, -mə** artırmaq olur, bunlar feldir. Ümumən omonim olan **-ış** şəkilçisini cümlədə daha asan fərqləndirmək olur: **Qonaqlarla görüş keçirdik. Qonaqlarla görüşdüük** – cümlələrinində birincisində **-ış** isim-düzəldən şəkilçi, ikincisində növ şəkilçisidir.

**-maq, -mək** şəkilçisi. Məsdər şəkilçisi kimi dilimizdə geniş fəaliyyətdə olan bu şəkilçi substantivlik keyfiyyətinə görə tarixən fellərdən əşya, alət, vasitə bildirən isimlər də düzəltmişdir; məs.: **qazmaq** (aşın qazmağı), **çaxmaq** (tüfəngin çaxmağı), **cırmaq** (əldə cırmaq yeri), **yemək** (xörək mənasında) və s. Şəkilçininin **-məq, -mik** variantı daha qədimlərə aiddir – **dirmiq, kosmik** sözlərində olduğu kimi. Bir sıra sözlərdə kökdən ayrılmır: **qarmaq, qaymaq, toxmaq** və s.

**-ma, -mə** şəkilçisi. Bu şəkilçi məhsuldar bir şəkilçi kimi, məsdərin son samitini itirməsi ilə əmələ gəlib, əşya bildirən isimlər düzəldir: **qazma, tikmə, hörmə, yazma, düymə, dolama, qatlama, bulama, doğrama** və s.

*Q e y d. -ma, -mə* omonim şəkilcidir. İnkarlıq bildirən **-ma, -mə** şəkilçisi ilə vurguya görə fərqlənir. İsimdüzəldən **-ma, -mə** vurgulu, inkar şəkilçisi vurğusuzdur; məs.: **yazma` - yaz`ma, hörmə` - hör`mə, qatlama` - qatla`ma, gəlmə` - gəl`mə, vurma` - vur`ma, çıxma` - çıx`ma** və s.

Bu şəkilçi fellərdən isim düzəltdiyi kimi, feli isimlər də düzəldir. Feli isim kimi çıxış etdikdə feli bağlama, feli sıfət və məsərlərdə olduğu kimi, **-ma, -mə** şəkilcisinən əvvəl növ və inkarlıq əlamətləri işlənə bilir; məs.: **doydurma - doydurmama, anlama - anlamama, yiğma - yiğdırma - yiğışma - yiğışmama,becərmə - becərtidirmə - becərtidirməmə, dəymə - dəydirmə - dəydirməmə** və s.

İnkar şəkilcisinən fərqli olaraq, isim və feli isim düzəldən **-ma, -mə** şəkilçisi şəxssiz fel formasından isimdüzəltməyə doğru inkişaf yolu keçir. Mahiyyət etibarilə **-ış** şəkilçisi ilə sinonimdir.

**-im, -im, -um, -üm** şəkilçisi. Bu şəkilçi **-ma, -mə** şəkilçisi ilə bir mənşədən olub, onun daha qədim formasıdır. Şəkilçinin samitində metateza olmuş, saiti açıq saitlə əvəz olunmuşdur. Obyekt, vasitə, proses adı, yer bildirən isimlər düzəldir; məs.: **geyim, aşırıım, ölüm, biçim, baxım, qırıpım, uçurum** və s. Bu şəkilçinin numerativ söz düzəltdiyi hallar da var: **bir içim su, bir udum xörək, bir atım çay** və s.

**-in, -in, -un, -ün, -n** şəkilçisi. Bu şəkilçi məna və vəzifəsinə görə **-im** şəkilcisinənən çox yaxındır. Eyni anlayışı bu şəkilçilərin

hər ikisinin köməyi ilə ifadə etmək olur: *sağım – sağın, qırxım – qırxin*. Əslində, bunlar *m~n* keçidi ilə bir mənşədəndir. *-im* şəkilçisi kimi, *-m* da əşya və proses adı bildirən isimlər düzəldir; məs.: *düyün, əkin, biçin, səpin, talan, axın* və s.

**-iq,-ik,-uq,-ük** şəkilçisi. Əşya, obyekt, proses adı bildirən isimlər düzəldir; məs.: *deşik, əmzik, hörük, çapıq, buruq, sarmaşıq, tapşırıq, barişıq, danişıq, yurtıq* və s.

**-aq,-ək,-q,-k** şəkilçisi. Çox qədim şəkilçi olub, *-iq* şəkilçisinin açıq saitli variantıdır. Proses, obyekt, əşya adı bildirən isimlər düzəldir; məs.: *öskürək, əsnək, sinaq, qoruq, sancaq, daraq, döşək, qalaq, dil-ə-k* və s.

**-anaq,-ənək** şəkilçisi. Bu şəkilçi mənaca *-aq,-ək* şəkilçisininə yaxın olub, tarixən *-an,-ən* şəkilcili feli sıfətlərə *-aq,-ək* şəkilçisinin artırılması ilə isim düzəltmişdir; məs.: *döyənək, boğa-naq, biçənək, tozanaq, sağanaq, sizanaq* və s. Tədricən işləkliliyini möhdudlaşdırılmışdır.

**-qi,-ki,-qu,-kü//-ğı,-gi,-ğu,-gü** şəkilçisi. Bu şəkilçi fellərdən alət, vasitə, obyekt bildirən konkret və proses bildirən mücərrəd isimlər düzəldir; məs.: *seçki, içki, itki, pusqu, səpki, askı, bölgü, sevgi, duyğu, vergi, çalğı, sarğı, burğu, qurğu, hörgü, bölgü, yanğı* və s.

**-qın,-kin,-qun,-kün//-ğın,-gin,-ğun,-gün** şəkilçisi. Bu şəkilçi mənaca yuxarıdakı *-qi* şəkilçisininə yaxın olub, daha çox sıfət əmələ gətirən şəkilçi kimi işlənsə də, əşya və proses adı bildirən isimlər də düzəldir; məs.: *qaçqın, daşqın, çıskin, uçqun, köckün, yanğın, qırğın, basqın* və s.

**-ı,-i,-u,-ü** şəkilçisi. Bu şəkilçi də məhsuldar olub, həm xüsusi, həm də ümumi isimlər düzəldir, həm adlardan, həm də fellərdən isim düzəldir; məs.: «*Cobanı*», «*Vağzalı*», «*Qazağı*» (isimlərdən), *çəki, ölçü, qorxu, ölü, sancı, sürü, örtü, yazı, ütü* (fellərdən), *turşu, şirni* (sifətlərdən) və s. Bu şəkilçi *-iq* şəkilçisi ilə ey ni vəzifəli olub, tarixən onun son samitini itirməsi ilə yaranmışdır.

**Q e y d.** Bu şəkilçini birvariantlı alınma *-i,-vi* şəkilçisi ilə eyniləşdirmək olmaz. *Gəncəvi, Süruri, Sahi* kimi sözlərdəki *-i, -vi* alınmadır və təxəllüslə yanaşı, bir sıra sıfətlər də düzəldir: *inqilabi, həyatı, mənəvi* və s.

**-ti,-ti,-tu,-tü** şəkilçisi. Sifətlərdən və təqlidi sözlərdən yaranmış fellərdən əşya və proses adı bildirən isimlər düzəldir; məs.: *ağarti, göyərti, cürcərti, qaraltı, qızartı, hönkürtü, çığırkı, böyürtü* və s.

**-inti,-inti,-untu,-üntü** şəkilçisi. Məhsuldar olub, fellərdən əşya, obyekt, proses bildirən isimlər düzəldir; məs.: *sixıntı, tikinti, gəzinti, çöküntü, çürüntü, ovuntu, qırıntı, deyinti, görüntü, yeyinti, yiğıntı, qazıntı* və s. Bu şəkilçi, əslində, **-ti** şəkilçisi ilə - **in** növ şəkilçisinin daşlaşmış birliyindən ibarətdir.

**-acaq,-əcək** şəkilçisi. Əşya, alət, proses, yer adları bildirən isimlər düzəldir; məs.: *oturacaq, yanacaq, əpəcəq, duraçaq, qanacaq, geyinəcək, döşənəcək, alacaq, siğınacaq, söyənəcək, tutacaq, gələcək, verəcək* və s.

**-caq,-cək** şəkilçisi. Əşya adı bildirən isimlər düzəldir; məs.: *bürüncək, əmcək, tüpürcək* və s.

Dilimizdə bir sıra q e y r i – m ə h s u l d a r isimdüzdən şəkilçilər var. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.

**A d l a r d a n** isim düzəldənlər:

**-kən** şəkilçisi. Birvariantlı bu şəkilçi *yel* sözündən həm isim, həm də sifət düzəldir:

Məni qərq etsə də *yelkən* kimi dəryada zaman,  
Vurğun oldu deməyin, bir əbədi sənəti var.(S.V.)

Burada əyləş, bura *yelkəndir* – cümlələrindən birincisində *yelkən* sözü (qayıq forması) isim, ikincisində sifətdir.

**-tuq** şəkilçisi. *Qol* ismindən *qoltuq*;

**-ey** şəkilçisi: *güney, quzey*;

**-gər** şəkilçisi: peşə, sənət bildirən isimlər düzəldir: *zərgər, misgər*.

**F e llə r d ə n** isim düzəldənlər:

**-c** şəkilçisi. Bu şəkilçi sözə təklikdə artırıldığı kimi (*tixac, qazanc*), qayıdış növün şəkilçisi ilə birgə də artırılır. Bəzən növ şəkilçisindən ayrılır: *sev-in-c*, bəzən ayrılmır: *qax-inc*. Bu şəkilçi isimdüzdən **-ma-mə** şəkilçisindən sonra da işlənir: *qır-ma-c, döy-mə-c* (xörək adı);

**-ar,-ər** şəkilçisi: *açar, çıxar, kəsər, çapar*;

**-qac, -əcəc, əcic** şəkilçisi: *tutqac, süzgəc, üzgəc, dalğic*;

**-caq,-cək** şəkilçisi. Bu şəkilçi qayıdış növ şəkilçisindən sonra işlənir: *yiğ-in-caq, bürü-n-cək*,

- gə* şəkilçisi: *süpürgə, döngə;*
- ır, -ir* şəkilçisi: *gəlir, yatrı;*
- qan* şəkilçisi: *yapışqan;*
- an, -n* şəkilçisi: *qalxan, talan;*
- zik* şəkilçisi: *əmzik;*
- mur* şəkilçisi: *yağmur;*
- a, -ə* şəkilçisi: *yara, çevrə;*
- ca, -cə* şəkilçisi: *əyləncə, düşüncə;*
- mış, -miş, -muş, -müs* şəkilçisi: *bişmiş, yemiş, keçmiş.*

Aşağıdakı şəkilçilər həm fellerdən, həm də adlardan isim düzəldir:

-*id, üd* şəkilçisi; *keçmək* felindən *keçid*, öymək felindən *öyüd*, *yaş* ismindən *yaşid* isimlərini düzəldir.

- qar* şəkilçisi: *yonqar, ucqar.*

Sözdüzəldici (isimdüzəldən) şəkilçilər mənşeyinə görə də fərqlənir. Azərbaycan dilində isimdüzəldən şəkilçilər əksəriyyət etibarilə türk mənşəli olub, Azərbaycan dilinin özünə məxsusdur. Bunlar qədim dövrlərdən Azərbaycan dilində söz yaradıcılığına xidmət edən şəkilçilərdir. Lakin şəkilçilər içərisində az bir qrup alınma şəkilçilər də var. Bunlar aid olduğu sözlə birlikdə alınmışdır və əksəriyyət etibarilə qeyri-məhsuldardır.

Alınma şəkilçilər adətən yad dillərin elementi kimi, həmin dillərin sözləri ilə birgə alınmışdır və əksərən alınma sözlərlə işlənir.

Ərəb, fars dillərindən aşağıdakı şəkilçilər alınmışdır:

- dar* şəkilçisi: *anbardar;*
- keş* şəkilçisi: *zəhmətkeş;*
- kar* şəkilçisi: *sənətkar, nəğməkar;*
- stan* şəkilçisi: *Dağıstan, Gürcüstan, Əfqanistan;*
- i, -vi* şəkilçisi: *Həbibi, Dəhləvi, Nəsimi; hərbi, mülki, inqilabi, tarixi;*
- dan* şəkilçisi: *qənddan, güldan, ovdan;*
- xana* şəkilçisi: *toyxana, kitabxana, yasxana, camaşırxana, mehmanxana, həbsxana;*
- şünas* şəkilçisi: *ədəbiyyatşunas, sənətşunas, məktəbşünnas, şərqşunas;*
- ban* şəkilçisi: *bağban;*
- baz* şəkilçisi: *işbaz, kəndirbaz.*

Bu şəkilçilərin bir qismi, *xana*, *keş*, *kar* və s. kimi, suffik-soidlərdən - mənşə dildə müstəqil sözlərdən ibarət olub şəkilçi yerinə keçmişdir. Alınma şəkilçilər içərisində *-i*, *-vi* nisbi məhsul-darlığı ilə seçilir.

Rus və Avropa xalqlarının dillərindən alınmalar:

*-izm* şəkilçisi: *sosializm*, *Marksizm*, *Leninizm*;

*-ist* şəkilçisi: *jurnalist*, *Marksist*;

*-oloq* şəkilçisi: *geoloq*, *arxeoloq*, *psixoloq*, *bioloq*;

*-er* şəkilçisi: *milyoner*;

Şəkilçiləri emosionallıq etibarilə də fərqləndirmək olar. Əksər isimdüzəldən şəkilçilər yeni məna ifadə edən söz yaradır və həmin sözlər lügət tərkibini zənginləşdirir. Lakin bir sıra şə-kilçilər var ki, onlar daha çox əzizləmə, kiçiltmə çalarına malik-dir və sözə elə bir yeni məna vermir. *-ciq*, *-cik*, *-cuq*, *-cük*; *-ça*, *-çə*; *-ciğaz*, *-ciyəz*, *-cuğaz*, *-cüyəz* belə şəkilçilərdəndir.

*-ciq*, *-cik*, *-cuq*, *-cük* şəkilçisi. İsimlərdən kiçiltmə, əzizləmə mənalı isimlər düzəldir; məs.: *komaciq*, *parçaciq*, *bağçaciq* və s.

*-ciğaz*, *-ciyəz*, *-cuğaz*, *-cüyəz* şəkilçisi müxtəlif nitq hissələ-rindən ayırma, seçmə, əzizləmə, kinayə, istisna və kiçiltmə çalarlı isimlər düzəldir: *Mənciyəz* qarışan deyiləm. (R.S.) *Yazıq Əh-mədciyəz* çox çalışdı.

*-ça*, *-çə* şəkilçisi isimlərdən kiçiltmə mənası ifadə edən isimlər düzəldir: *bağça*, *döşəkçə*, *meydança*.

*-gil* şəkilçisi; birvariantlı bu şəkilçi xüsusi isimlərə və qo-humluq bildirən sözlərə artırılır, topluluq, ailəvilik, cəmlilik bildi-rən sözlər düzəldir: *xalamgil*, *əmimgil*, *dayımgil*.

## MÜRƏKKƏB İSİMLƏR

Mürəkkəb isimlər sintaktik yolla yaranan, əksərən iki, bə-zən üç müstəqil sözün birləşməsindən ibarət olub, bir məna, bir məfhum ifadə edən isimlərdir.

Mürəkkəb isimlər əksəriyyət etibarilə yanaşma əlaqəli (1-ci növ) və qarşılıqlı tabelilik əlaqəsində olan (2-ci növ) ismi birləşmə sxemi əsasında yaranmışdır. Birləşmələrin tərəfləri öz məna müstəqilliyini tədricən itirərək qaynayıb-qarışmış, sintaktik əlaqələr mahiyyətini itirmiş, bir vurğu altına düşərək mürəkkəb

sözə çevrilmişdir. Odur ki mürəkkəb sözləri quruluşuna və ifadə vasitələrinə görə aşağıdakı qruplara ayırmaq olar:

I.Yanaşma əlaqəli (birinci növ) birləşmə şəklində formalasınlar. Bu cür mürəkkəb isimlərin tərəfləri tarixən müxtəlif nitq hissələrindən düzəlmış olur.

a) hər iki tərəfi isimdən ibarət olanlar; məs: *qayınata, hacileylək, dəmirağac* və s.

b) birinci tərəfi sıfətdən, ikinci tərəfi isimdən ibarət olanlar; məs.: *sarıköynək, qaratoyuq, ağcaqanad, ağcaqovaq* və s.

Hər iki üsulla xüsusi isimlər də düzəlir.

1) hər iki tərəfi isimdən ibarət olanlar: *Şahsənəm, Dəmir-güç, Ağabacı, Hacibala, Arpaçay, Gülbahar, Əliqulu, Gülog-lan, Qonaqkənd, Daşburun, Ağabəy* və s.

2) birinci tərəfi sıfət, ikinci tərəfi isimdən ibarət olanlar: *Böyükkişi, Ağdam, Ağdaş, Goyçay* və s.

c) birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olanlar; məs.: *beşbucaq, qırxayaq, qırxbuğum* və s.

ç) birinci tərəfi müxtəlif nitq hissələrindən, ikinci tərəfi -lıq şəkilçili isimlərdən ibarət olanlar: *tərəfkeşlik, qohumbazlıq, qaraxəbərlik, dəymədüşərlik, özbaşınalıq, beşqəpiklik* və s.

Bu cür mürəkkəb isimlərin birinci tərəfi mənsubiyət şəkilçili də ola bilir: *ağzıbüttövlük, günüqaralıq, başıpozuqluq* və s.

Bu qeyd etdiyimiz mürəkkəb isimlər etimoloji cəhətdən uzlaşma yolu ilə yaranmışdır. Tarixən ikinci tərəfin xüsusiləşmə-yən əlavə şəklində birinci tərəfə qoşulması şəklində yaranan mürəkkəb isimlər də vardır; məs.: *Hüseynağa, Balaxanım, Qızxanım, Qarakişi* və s.

II.Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr əsasında (2-ci növ) düzələnlər. Belə birləşmələr də əvvəlki birləşmələr kimi, mürəkkəb isim yaradıcılığında çox məhsuldar olmuşdur. Belə mürəkkəb isimlərin birinci tərəfi etimoloji cəhətdən qeyri-müəyyənlik bildirən yiyəlik halda, ikinci tərəfi üçüncü şəxs mənsubiyət şəkilçili olur; məs.: *kəklikotu, dəvədabanı, quşüzümü, ayaqqabı, əlyazması, dayınəvəsi, qardaşoğlu, əmizizi, itburnu, quşəppəyi, gəlinyaslığı* və s.

*Zadə, oğlu* sözlərinin xüsusi adlarala birləşməsi də əsasən ikinci növ ismi birləşmə sxeminə əsaslanır; məs.: *Həsənoğlu, Canızadə, Qurbanzadə, Şirinoğlu* və s.

III. Təkrar olunan ismin tərəfləri **ha**, **a**, **ə** bitişdiricisi ilə birləşərək mürəkkəb isimlər düzəldir. Söz kar samitlə qurtardıqda **a**, **ə**, cingiltili samitlə və saitlə qurtardıqda **ha** bitişdiricisindən istifadə olunur: **basabas** (çoxaldı), **qaçaqaç** (düşdü), **kəsəkəs** (başladı), **yehaye** (başlandı), **vurhavur** (başladı), və s.

IV. İsimlərin təkrarı ilə: **top-top** (oyunu), **aşıq-aşıq** (oyunu) və s.

V. Yaxın və ya əks mənalı sözlərin birləşməsi ilə; məs.: **qol-budaq**, **künc-bucaq**, **dost-aşna**, **baci-qardaş**, **ana-bala**, **gediş-gəliş**, **qohum-qardaş**, **dərə-təpə**, **qoyun-quzu** və s.

VI. İsimlərlə feli sıfətin birləşməsindən düzələn mürəkkəb isimlər. Belə isimlərin:

a) birinci tərəfi etimoloji cəhətdən adlıq halda olur: **gün-batan**, **gündoğan**;

b) birinci tərəfi yönlük halda olur: **günəbaxan**, **buzovaban**;

c) birinci tərəfi qeyri-müəyyənlik bildirən təsirlik halda olur: otbicən, **taxıldöyən**, **aşsüzən**, **toxumsəpən**, **ağacdələn**, **əl-üzyuyan**, **taxıldöyən** və s.

Bu cür mürəkkəb isimlərdə birinci tərəf ikinci tərəf üçün əksərən üzərində iş icra olunan əşya, obyekt bildirən söz səciyyəsi daşıyır, lakin göründüyü kimi, subyekt xarakterli də ola bilir: **günbatan**.

VII. Qoşa sözlər də, adətən, mürəkkəb isimlərin bir növü kimi nəzərdən keçirilir; məs.: **dava-dərman**, **yan-yörə**, **ət-mət**, **uşaq-muşaq**, **kağız-kuğuz** və s.

VIII. Az hallarda dilimizdə **topaldiqaç**, **əlüzyuyan**, **qara-çörəkotu** kimi üçsözlü mürəkkəb isimlərə də təsadüf edilir. Bundan əlavə, dilimizdə cümlə şəklində formalasmış **dabanvurdu** (oyun), **qaloğluqal**, **vurçatlaşın**, **alışdomyandım**, **qaçatbasdı** və s. kimi mürəkkəb isimlər də işlənməkdədir. (1,90)

## İSMİN QRAMMATİK KATEQORİYALARI

İsimlər kəmiyyət, mənsubiyət, hal və xəbərlik şəkilçiləri qəbul edərək dəyişir. Eyni bir isim bu kateqoriya əlamətlərinin hamısını qəbul edə bilir. Sıra qeyd etdiyimiz şəkildədir: söz kö-

künə və ya əsasına əvvəlcə kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal və nəhayət, xəbərlik şəkilçisi artırılır. Məsələn: *Bu kitab Sizin kitablarınızdandır* – cümləsindəki *kitablarınızdandır* sözündə *kitab* sözün kökü, *-lar* - kəmiyyət, *-ınız* – mənsubiyyət, *-dan* - hal, *-dır* – xəbərlik şəkilçisidir. Kateqoriyaları bu ardıcılıqla öyrənmək lazımdır.

## KƏMIYYƏT KATEQORİYASI

İsimlərdə kəmiyyət anlayışı obyekiv aləmin özündən yanmışdır. Eyni cinsli maddi varlığı, əşya və hadisələri əksəriyyət etibarilə saymaq olur. Məsələn, *ev*, *daş*, *ağac*, *adam*, *bulaq*, *çay*, *quzu*, *qoyun* sözləri asanlıqla sayıla bilən varlıqların adını bildirir. Sayılması mümkün olmayan əşyalar da vardır: *su*, *süd*, *qum*, *un*, *ayran*, *buğda*, *darı*, *düyü*, *arpa* və s. Maddi varlığın bu cür növləri artıq başqa şəkildə – çəki, ölçü vasitələri ilə hesablanır: *bir litr süd*, *bir qab ayran*, *beş pud buğda*, *üç kq dari* və s. Əslində, pillə-pillə bunları da zərrəbin altında saymaq mümkündür. Bunlar da sayılmazlıq dərəcəsi baxımından fərqlidir. Bu cəhətdən *buğda*, *arpa*, *düyü* sözləri *su*, *süd*, *ayran* ilə müqayisədə sayıla bilən maddi materiymanın adını bildirir. Hətta bu sonuncuları da müəyyən cihazlar vasitəsilə tərkib hissələrinə ayırmak olar. Lakin sayıla bilən, kəmiyyət etibarilə tək olan və ya eyni cinsli əşyalardan bir çoxunu bildirən və ya tərkibində çoxluq anlayışı olan isimlər kəmiyyət etibarilə dəyişən isimlərdir. Məsələn, *daş*, *alma*, *baliq*, *yarpaq*, *kitab* sözləri bir əşyanı da bildirə bilər, iki, üç və daha çox əşyanı da. Bu, həmin sözlərin cümlədə işlənməsindən asılıdır. *Xalq* sözü öz tərkibində sayıla bilən böyük insan toplusunu birləşdirir.

Maddi və mənəvi varlıqların adlarını bildirməklə isimlər adlandırdıqları əşyanın kəmiyyətcə müxtəlif olduğunu göstərir. Bu cəhətdən isimləri aşağıdakı qruplara ayırmak olar:

1. Əşyanın kəmiyyətcə tək olduğunu bildirənlər;
2. Əşyanın kəmiyyətcə çox olduğunu bildirənlər;
3. Əşyanın toplu olduğunu bildirənlər.

Bunlara əsasən isimlər tək, cəm və toplu olmaqla üç qrupa bölünür.

**Tək** isimlərin morfoloji əlaməti yoxdur. **-lar, -lər** şəkilçisi olmadan işlənən isimlər qrammatik cəhətdən tək hesab olunur. Məs.: **dəftər, alma, çiçək, odun, tələbə** və s. kimi isimlər qrammatik cəhətdən tək isimlərdir. Lakin bu cür isimlər **-lar, -lər** şəkilçisini qəbul etmədən çoxluq da bildirə bilir. Məs.: *Dəftərim evdə qalıb – Mən dəftər aldım; Alma qırmızıdır – Mən qırmızı alma aldım; Çiçək çox gözəl idi – Mən çiçək yiğdim; Odun çox ağır idi – Meşədən odun topladıq; Tələbə gəldi – Universitet tələbə qəbul edir-* cümlələrinin hər birində **dəftər, alma, çiçək, odun, tələbə** sözləri qrammatik cəhətdən tək hesab olunur. Lakin qoşa cümlələrin ikincisində həmin sözlər məna cəhətdən çoxluq bildirir. Şübhəsiz, sözlərin kəmiyyət etibarilə çoxluq-cəmlilik bildirməsində həmin cümlələrin xəbərlərinin – *aldım, yiğdim, topladıq, qəbul edir* sözlərinin də rolü vardır.

**Qeyd.** Hər bir ismi və feli xəbər şəxslər üzrə dəyişməklə tək və cəm ola bilir. Ayrı-ayrı şəxslərin cəmini bildirən isimlər də xəbərlik şəkilçilərinin (**-iq, -ik, -uq, -ük; -siniz, -siniz, -sunuz, -sünüz, -dirlər, -durlar, -dürlər**) iştirakı ilə çoxluq bildirir. Lakin bunlar ismin kəmiyyət şəkilçiləri deyil, xəbərlik (şəks) şəkilçiləridir və onların çoxluq bildirməsi xəbərlik kateqoriyasının ikinci - əlavə vəzifəsidir; məs.: **müəllimik, tələbəyik, müəllimsiniz, tələbəsiniz, yaxşıyıq, yaxşısınız** və s.

Cəm isimlər tək isimlərin kök və ya əsasına **-lar, -lər** şəkilçisinin artırılması ilə düzəlir.; məs.: **alma – almalar, ev – evlər, dağ – dağlar, tarla – tarlalar, maral – marallar, durna – durnalar, sünbüül – sünbüüller, işçi – işçilər, kəndli – kəndlilər** və s.

Cəm isimlər əşyanın konkret kəmiyyətini deyil, ümumən çox olduğunu, daha dəqiq deyilsə, birdən artıq olduğunu bildirir.

Cəm şəkilçisi olmayan isimlər qeyri-müəyyənlik bildirən saylarla təyinləndiyi hallarda da qeyri-müəyyən miqdardır: **az adam, çox uşaq, xeyli kitab** və s. Konkret miqdardı sayları ilə təyinləndikdə isə dəqiq və konkret miqdardır: **beş vərəq, dörd kitab, otuz ağaç, milyon il** və s.

Tək və cəm isimlərlə yanaşı, dilimizdə bir sıra toplu isimlər də var. Bunlar kəmiyyət şəkilçisi artırmadan topluluq – çoxluq bildirən isimlərdir: **xalq, millət, ordu, sürü, naxır, camaat, ailə** və s.

Topluluq bildirən isimlərə **-lar, -lər** şəkilçisi artırdıqda ismin bildirdiyi anlayışın növ müxtəlifliyi ifadə olunur: **xalqlar, millətlər, ordular, sürürlər, ailələr, naxırlar** və s.

**Q e y d. Camaat** sözü **-at** şəkilcili başqa sözlərdən (*kainat – kainatlar, təbliğat – təbliğatlar, mətbuat – mətbuatlar*) fərqli olaraq, **-lar** şəkilçisini qəbul etmir.

Mənəvi və mücərrəd anlayışları bildirən isimlərə də cəm şəkilçisi artırdıqda onlarda daxili kəmiyyət artıqlığı yox, növ müxtəlifliyi əmələ gəlir, onlar bir küll halında (bir-birindən say etibarilə fərqlənərək) çoxalır; məs.: *arzular, istəklər, xəyallar, düşüncələr, fikirlər, məhəbbətlər, sevgilər, pərişanlıqlar, yaxşılıqlar, gözəlliklər, xəstəliklər, talelər* və s.

## HAL KATEQORİYASI

**İsimlər müxtəlif hal şəkilçiləri qəbul edərək dəyişir. İsmiñ hal dəyişmələrinin cəminə həllənəmə deyilir.**

İşmin hal dəyişmələrinin dildə böyük rolu var. Maddi varlığın əsasını təşkil edən əşya və onun hərəkəti iki əsas nitq hissəsi – isimləp və fellər vasitəsilə ifadə olunur. İsimlərlə fellər arasında cümlə daxilində əlaqənin yaranması daha çox ismin hal dəyişmələrinin verdiyi imkanlara əsaslanır. Belə ki isimlər ilkin nominativ formada felləri və adları uzlaşma yolu ilə özünə tabe edir; yönlük, yerlik, çıxışlıq hallarında qeyri-müstəqim obyektlə ya məkan bildirməklə fellərlə əlaqələnir; təsirlik halda üzərində iş icra olunan obyekti bildirir; yiyləlik halda sahib şəxsi təmsil edir. Hal dəyişmələri *hal şəkilçiləri* adlanan şəkilçilərin vasitəsilə yaranır. Hal şəkilçiləri sözlər arasında əlaqə yaranan sözdəyişdirici şəkilçilərdir, vurğuludur və sözlərə bitişik yazılırlar.

İşmin hal dəyişmələri çox qədim tarixi olan prosesdir. Əndiqliki hal şəkilçiləri əksəriyyət etibarilə müəyyən fonetik dəyişmələrlə hələ bir neçə min il əvvəl şumer dilində də işlənmişdir. Nəticə etibarilə hal şəkilçiləri bu günə qədər çox uzun inkişaf yolu keçmişdir. Bəzən işmin hal sistemini bütövlükdə dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Qoşmalar funksiya eti-

barılə ismin hal şəkilçilərinə çox yaxındır. Odur ki 1924-cü ildə «Türkçə sərf-nəhv» kitabında *üçün* və *ilə* qoşmalarının qoşulduğu sözlər də (qoşma ilə birlikdə) hallar sisteminə daxil edilmiş, ismin 8 halı olduğu göstərilmişdir. 1944-cü ildə ismin müasir 6 halı sabitləşdirilmişdir. (2, 73)

Hal dəyişmələri, yəni hallar üzrə dəyişmə isimlərin xarakter morfoloji xüsusiyyətidir. Hallanma ismə məxsus kateqoriyadır. Buna baxmayaraq, isimlərlə yanaşı, sıfət, say, əvəzlik, məsər, feli sıfət və bir sıra zərflər də hallanır. Lakin qeyd olunan nitq hissələrinin hallanması müəyyən şərtlərlə bağlıdır və onların hallanması hal kateqoriyasının ümumi qrammatik kateqoriya olduğunu göstərmir.

Sıfətlər, sayılar, feli sıfətlər adı halda deyil, yalnız isimləşməklə hallana bilir. İşarə əvəzlikləri də isimləşərək hallanır. Əvəzliyin qalan növləri isimləri əvəz etməklə onun morfoloji xüsusiyyətini qazana – hallana bilir. Substantivləşməklə əvəz etmək eyni şey deyil. Substantivləşmə nitq hissəsinin öz xüsusiyyətlərini saxlayaraq isim xüsusiyyəti də kəsb etməsidir. Əvəz- etmə isə fərqli prosesdir. Əvəzliklər boş sözlərdən ibarət olduğu üçün ümumi və qeyri-müəyyən şəkildə ismi əvəz etməklə onun morfoloji xüsusiyyətini qazanır və hallanır. Məsər fəlin substantiv formasıdır, yəni fel *-maq*, *-mək* şəkilçisi qəbul etməklə, hərəkətin adını bildirir və hallanma imkanı qazanır. Zərflər isə (*ora*, *bura*, *irəli*, *geri*, *yuxarı*, *aşağı*, *gecə*, *gündüz*, *səhər*, *axşam* və s.), əslində, adverbial isimlərdir, buna görə də asanlıqla hallana bilir.

İsmin hal adları sıra ilə bunlardır:

*Adlıq hal*

*Yiyəlik hal*

*Yönlük hal*

*Təsirlilik hal*

*Yerlik hal*

*Çıxışlıq hal*

Qeyd edilən hal adları 1934-cü ildə rus dili qrammatikalarındaki hal adlarından kalka edilmişdir.

**Adlıq hal.** Bu hal, başlıca olaraq, subyekt hali olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Subyekt hali kimi, cümlədə əsas sintaktik vəzifəsi mübtədadır;

xəbər, tamamlıq, təyin, zərflik vəzifələrində də işlənir. Şəkilçisiz olmasına baxmayaraq, fəaliyyətinin genişliyi ilə o biri hallardan fərqlənir.

Mübtəda vəzifəsində:

Gülür *torpaq*, gülür *insan*,

Qoca Şərqi qapısınan. (S.V.)

*Cahan* kiçik, *aləm* dardı şairə. (Ə.Q.)

*Quş* apardı, *qarğɑ* yedi dənimi. (Ə.Q.)

*Gülüş* də gözüməndən aralanıbdır,

Mənim üzüdönük dostlarım təki. (Ə.Q.)

**Hüsünəbanu** stul çəkdi. **Zülfüyyə arvad** döşək verdi. **İkisi** də bir ağızdan: -Otur! - dedilər. (E.M.)

Adlıq halda olub mübtəda vəzifəsində işlənən sözlərdə fərq var. *Sərvər qapını açdı* – cümləsindəki *Sərvər* sözü ilə *Qapı açıldı* – cümləsindəki *qapı* sözü fərqlidir: *Sərvər* sözü həqiqi subyektdir, *qapı* sözü isə obyekt bildirən və subyektin yerində işlənən sözdür.

Adlıq halda olan sözlər cümlənin xəbəri vəzifəsində də işlənir; məs.: Onun gözlərində bahar da *qışdır*. (S.V.) Göz sevənə əl çatmasa axırda *Ayrılıqdır, vüsal deyil, kam deyil*. (Ə.Q.) Saralan *çəmənsən*, Solan *çıçəksən*, Öldürən *qatilsən*, ölü *mələksən*. (Ə.Q.)

Mahmud soruşdu:

-Sən *kimsən*?

**-Musayam, Davudam, İsayam, Məhəmmədəm.**

**-Allahsan?**

-Yox, -dedi, - **Adamam. Sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm.** (Elçin)

Yanaşma əlaqəli ismi birləşmənin asılı tərəfi kimi işləndikdə atributivləşərək təyin vəzifəsində çıxış edir; məs.: Təbiət deyir ki, *lalə* yanaqlar, Vurğunun dediyi *yaqut* dodaqlar Gəldi-gədər olur qoca dünyada. (S.V.) *İpək* yorğanına od ələməsəm, Saralıb budaqdan tökülməyəcəm. (Ə.Q.) Sağ qulağından iri *dəmir* halqa asılmışdı. (Elçin) Ziyad xan Qəmərbanuya baxdı, *tum* gözlərinin baxışları ilə onu sakitləşdirməyə çalışdı. (Elçin)

Adlıq halda olan sözlər mübtəda vəzifəsində həm ismi, həm də feli xəbərli cümlələrdə işlənərək onları uzlaşma yolu ilə

özünə tabe edir. Ona görə də, adətən, adlıq halda olan sözlər cümlənin temasından («məlum olan»dan), xəbər və xəbər zonası «yeni»dən – remadan ibarət olur. Məs.: Bir *fəhlə* öz əli, öz zəhmətilə Mismar da *düzəldir*, şeir də *yazır*. (S.V.) İndi *Zeynəb* bütün respublikada ad qazanmış *istehsalat qabaqcıllarındandır* (M.İ.) – cümlələrində *fəhlə*, *Zeynəb* sözləri «məlum olan»ı, cümlənin fikir predmetini, *mismar düzəldir*, *şeir yazır*, *istehsalat qabaqcıllarındandır* hissələri – xəbər zonası «yeni»ni, fikir predmetinin hərəkətini, əlamətini bildirir.

Adlıq halda olan sözlər *kim?* *nə?* *hara?* suallarına cavab verir. *İlə (-la,-lə)*, *kimi*, *tək*, *sayağı*, *üçün*, *qədər*, *üzrə* qoşmaları adlıq halda olan sözlərə qoşularaq onlarla birlikdə üzv olur (3, 20) və müxtəlif mənalalar yaradır.

**Qeyd.** Bəzən *ilə (-la,-lə)* qoşmasını hal şəkilçisi hesab edirlər. İki hal şəkilçisi (əgər birincisi arxaikləşməyibse) birlikdə işlənə bil-məz. Belə ki *ilə* qoşması yiyəlik halın şəkilcisinən sonra da işlənə bilir: *sənin ilə - səninlə*, *onun ilə - onunla*. Digər tərəfdən, hal şəkilçiləri vurğulu olduğu halda, *ilə* vurğusuzdur.

**Yiyəlik hal.** *İsmiñ yiyəlik hali yiyəlik, sahiblik, aidlik bilsdirir*. Bu münasibət özünü sahib şəxslə mənsub əşya arasında və ya müxtəlif əşyalar, şəxslər arasında göstərir və ona görə də yiyəlik halda olan sözlər, adətən, söz birləşməsi tərkibində işlənir. «Sahib şəxs» anlayışı müxtəlif mənalarda başa düşülür (mənsubiyət kateqoriyası haqqında qeydlərə bax).

Halların yaranmasının əsas səbəbi cümlədə sözlərin əlaqəsinə təmin etmək olmuşdur. Dil özü insan müdaxiləsi olmadan bu zərurəti həll etmişdir. Sözlər arasında əlaqənin yaranması üçün onların dəyişməsi əsas şərtidir. Digər hallar üçün başlanğıc forma olan adlıq haldan sonra səciyyəvi xüsusiyyətləri ilə seçilən hal yiyəlik haldır. Bu hal əlaqə yaratma xüsusiyyətinə görə, bir tərəfdən, bütün sonrakı hallardan fərqlənir, digər tərəfdən, bilavasitə təsirlik hala qarşı durur. Belə ki yönük, yerlik, çıxışlıq hallarında olan sözlər əksərən fellərlə, az hallarda ismi xəbərlə əlaqələnir, təsirlik halda olan sözlər yalnız təsirli feli xəbərlə və ümumən təsirli fellərlə əlaqələnir. Yiyəlik halda olan sözlər isə, bunun əksinə olaraq, yalnız adlarla əlaqələnir, məsdərlə, feli si-

fətlə mənsubiyyət əlaqəsinə girdə bilsə də, təsirli feli xəbərlə əlaqə yarada bilmir

İsmin iyiyəlik hali da həmişə eyni şəkildə deyildir. Məs.:

*Yarın saçları tək qaraydı gecə,*

*Yol aşiq canı tək olmuşdu incə* (N.) –

misralarında *yarın saçları* birləşməsində *yar* sözü iyiyəlik haldadır. İkinci misrada *aşıq canı* birləşməsindəki *aşıq* sözü də iyiyəlik haldadır. Bunlardan birincisinin hal şəkilçisi var, ikincisinin yoxdur. Birincisi (*yarın* sözü) konkretlik bildirir, ikincisi (*aşıq* sözü) ümumilik. Ona görə də ismin iyiyəlik hali iki cür olur:

1. *Müəyyənlik bildirən iyiyəlik hal;*

2. *Qeyri-müəyyənlik bildirən iyiyəlik hal.*

Misaldan göründüyü kimi, müəyyənlik və qeyri-müəyyənlik bildirən iyiyəlik hal iki cəhətdən – həm formaca, həm də mənaca fərqlənir.

Müəyyənlik bildirən iyiyəlik halda olan sözlər müəyyən, konkret şəxsi, əşyanı, qeyri-müəyyənlik bildirənlər isə qeyri-müəyyən, ümumi şəxsi, əşyanı bildirir. Məsələn, *pəncərənin pərdəsi, uşağın papağı, qadının geyimi, yayın istisi, dağın havası* kimi birləşmələrin birinci tərəfində konkret və müəyyən şəxsən, əşyadan söhbət gedir. Həmin birləşmələri, iyiyəlik halın şəkilçisini ataraq, *pəncərə pərdəsi, uşaq papağı, qadın geyimi, yay istisi, dağ havası* şəklinə salsaq, ümumilik və qeyri-müəyyənlik mənası yaranacaqdır.

Müəyyənlik bildirən iyiyəlik halın **-in, -in, -un, -ün** şəkilcisiindən ibarət morfoloji əlaməti var. Bu şəkilçi saitlə bitən isimlərə artırıldığda bitişdirici **n** samitindən istifadə olunur: *Bakinin mənzərəsi, Əlinin atası, quzunun sahibi, sürüünün çobani*. Qeyri-müəyyənlik bildirən iyiyəlik halın şəkilçisi yoxdur - iyiyəlik halın bu formasında hal şəkilçisinə ehtiyac olmur: *yaz havası, inək südü, odun parçası, güllə yarpağı*.

Qeyri-müəyyənlik bildirən iyiyəlik halda olan sözlərdən sonra, bilavasitə onun ardınca 3-cü şəxs mənsubiyyət şəkilçili söz işlənir və bu əlaqə heç vaxt pozulmur: *ceyran sürüüsü, iş adımı, fəhlə qüvvəsi, dağ qartalı, durna qatarı, pambıq tarlası* və s. Bu əlaqə cümlə daxilində də daim özünü sabit şəkildə göstərir; məs.:

Anasının dediyinə görə, ***musiqi* və *şeir həvəsi*** ona rəhmətlik atası Kəngərlidən keçmişdir. (M.İ.) Nəcəf hələ məktəbdə

oxuyanda ***maşın həvəskarı idi***. (M.İ.) Mahmud həmin isti ***yay gecəsi*** nəyi isə gözləyirdi.(Elçin) ***Yer üzü*** üzүün qaşı boydадı. (V.B.) Bir ***hasar dibində***, xəlvəti tində Körpə bir görüş də qoy mənə düşsün.(V.B.) ***Şər çağı*** yolunu azan bir quşam, Bir ***məktub həsrəti*** hər səhər, axşam Burnumun ucunu göynədir yenə (V.B.) – misallarında ***musiqi həvəsi, şeir həvəsi, müşənəcə həvəskarı, yay gecəsi, yer üzü, hasar dibi, şər çağı, məktub həsrəti*** birləşmələrinin birinci tərəfi ismin qeyri-müəyyənlik bildirən yiyəlik halındadır və təbii ki, mənsubiyyət şəkilçili ikinci tərəflə birlikdə işlənmişdir.

Yiyəlik halın qeyri-müəyyənlik bildirən formasında ümumişdirmə gücü artıq olur və ikinci tərəflə birlikdə ismin bu həlinda olan sözlər mürəkkəb söz yaradıcılığı üçün daim potensial baza təşkil edir. Elə buna görə də müəyyənlik bildirən sözlə onun əlaqədə olduğu mənsubiyyət şəkilçili söz arasına istənilən qədər söz, ifadə daxil ola bildiyi halda, qeyri-müəyyənlik bildirən yiyəlik haldan sonra – mənsubiyyət şəkilçili sözlə onun arasında başqa sözlər işlənə bilmir. Məs.: ***Qulağı ərinin təmkinli, ahəngdar səsində olan Səkinənin üzündə taleyindən razi bir ifadə vardi.*** (M.İ.) ***Qız gecəsi*** hər tərəfə hakim olurdu (M.İ.) - cümlələrindən birincisində yiyəlik halda olan ***ərinin*** sözü ilə onun birləşmə yaratdığı mənsubiyyət şəkilçili ***səsində*** sözü arasında ***təmkinli, ahəngdar*** kimi sözlər işləndiyi halda, ikinci misaldakı ***qız gecəsi*** birləşməsinin tərəfləri arasında belə sözlər işlənə bilmir. ***Qız gecəsi*** birləşməsinin tərəfləri arasına söz daxil etmək üçün birinci tərəfi müəyyənlik bildirən yiyəlik halda işlətmək lazımdır: ***qışın şaxtalı, çovğunlu, qaranlıq gecəsi...***

Müəyyənlik bildirən yiyəlik halda olan sözlər *kimin? nəyin? haranın?* suallarına, qeyri-müəyyənlik bildirənlər *nə?* sualına cavab verir.

Sualından göründüyü kimi, qeyri-müəyyənlik bildirən yiyəlik hal zahirən adlıq hala oxşayır. Məs.: ***Qız atası ilə məktəb müdürünin yanına getdi*** – cümləsində ***qız*** sözü ilə ***məktəb*** sözü arasında forma fərqi yoxdur, lakin bunlardan birincisi adlıq, ikincisi yiyəlik halledadır.

Adlıq halda olan sözlərlə bu halda (qeyri-müəyyənlik bildirən yiyəlik halda) olan sözləri mətn daxilində aşağıdakı kimi fərqləndirmək olar:

1.Qeyri-müəyyənlik bildirən yiyəlik haldakı sözdən sonra mütləq onunla əlaqəli 3-cü şəxs mənsubiyyət şəkilçili söz işlənir. Məs.:

Böyük arzuların şəfəqləridir

*Vətən torpağında* yanın hər işiq.(N.X.)

İndi burda təmtəraqla açılır səhər,

Ram eyləmiş təbiəti *insan qüvvəsi*.(N.X.)

Bizim *Bakı səhərini* seyr edirəm yenə mən,

Duyuram ki, sərin yeldə dalğaların ətri var. (N.X.)

*Qız atası* olub başı aşağı gəzməkdənə, heç olmasam yaxşı idi.(T.K.)

Bu misallarda *vətən*, *insan*, *Bak*, *qız* sözləri qeyri-müəyyənlik bildirən yiyəlik haldadır. Həmin sözlərdən sonra üçüncü şəxs mənsubiyyət şəkilçili *torpağında*, *qüvvəsi*, *səhərini*, *atası* sözləri işlənmiş və qarşılıqlı tabelilik əlaqəsində olan *vətən torpağı*, *insan qüvvəsi*, *Bakı səhəri*, *qız aiası* birləşmələri yaranmışdır.

Lakin adlıq halda olan sözdən sonra 3-cü şəxs mənsubiyyət şəkilçili sözlər tələb olunmur, işləndikdə isə həmin sözlə əlaqəli olmur. Məsələn:

*Məcnun sinəsindən* söz bağlayırdı,

Gah oxşatma deyir, gah ağlayırdı (N.)

*Qız atası ilə* Muğanda qaldı (İ.Ə.) –

cümlələrindən birincisində sintaqm vurğusu və fasılə *Məcnun* sözünü *sinəsi* sözündən ayırir, odur ki bu sözlər birlikdə birləşmə yarada bilməmişdir, *Məcnun* sözü yiyəlik deyil, adlıq haldadır. Bu xüsusiyət eyni şəkildə ikinci misaldakı *qız* və *atası* sözlərinə də aiddir: *qız* mübtədadır, *atası* sözü isə *ilə* qoşması ilə birlikdə vasitəli tamamlıq vəzifəsindədir.

2.Adlıq halda olan söz ilə qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözlər sintaktik vəzifəsinə görə də fərqlənir. Adlıq halda olan söz cümlədə mübtəda, qeyri-müəyyənlik bildirən yiyəlik halda olan söz ikinci tərəflə birlikdə – birləşmə şəklində mübtəda, xəbər, tamamlıq, təyin, zərflik ola bilir. Məs.: *Pərşən radionu bağlayıb pəncərə qabağına* getdi. (M.İ.) *Səkinə Pərşəna qış corabı toxuyur* və yavaş-yavaş danışan ərinə qulaq asırda (M.İ.) - cümlələrindən birincisində *Pərşən*, ikincidə *Səkinə* sözləri adlıq halda, mübtəda vəzifəsindədir. Birinci misalda *pən-*

*cərə* sözü *qabağına* sözü ilə, ikinci misalda *qış* sözü *corabı* sözü ilə birləşmə əmələ gətirmişdir: *pəncər qabağına* zərflik, *qış corabı* vasitəsiz tamamlıqdır.

3. Adlıq halda olan sözə yiylilik halın şəkilçisini artırsaq, cümlənin mənası dəyişər və pozular; məs.: *Ayi daş parçaları yomalayır – Ayının daş parçaları yomalayır*. Lakin qeyri-müəyyənlik bildirən yiylilik hala yiylilik hal şəkilçisi artırsaq, məna daha da konkretləşər: *Ayi daşın parçalarını yomalayır*.

4. Adlıq halın sualları dəyişə bilmir, qeyri-müəyyənlik bildirən yiylilik halda olan sözü müəyyən yiylilik hala salmaqla sualını da dəyişmək – *kimin? nəyin? haranın?* şəklinə salmaq olar.

5. Adlıq halda olan sözlə qeyri-müəyyənlik bildirən yiylilik halda olan söz sintaktik əlaqəsinə görə də fərqlənir: adlıq halda olan söz xəbəri özü ilə uzlaşdırır, qeyri-müəyyən yiylilik halda olan söz isə mənsubiyyət şəkilçili sözlə yanaşma əlaqəsində olur. (3, 32; 1, 53)

Yiylilik halın şəkilçisi (*-in,-in,-un,-ün*) ikinci şəxs təkin mənsubiyyət şəkilçisi ilə (*-in,-in,-un,-ün*) eyni səs tərkibinə malikdir:

*sən-in qələm-in*  
*sən-in dəftər-in*  
*sən-in əl-in*

Bu misallarda *sənin* sözü yiylilik haldadır, *qələmin*, *dəftərin*, *əlin* sözləri mənsubiyyət şəkilçilidir. Yiylilik halın şəkilçisini ilə ikinci şəxs təkin mənsubiyyət şəkilçisini aşağıdakı qayda ilə fərqləndirmək olar:

1. Yiylilik halda olan sözdən sonra (əgər xəbər vəzifəsində deyilsə) mütləq mənsubiyyət şəkilçili bir söz işlənməlidir. Məsələn: *otaq* sözünü yiylilik halda - *otağın* şəkilində işlətdikdə *qapısı*, *pəncərəsi*, *tavani*, *döşəməsi*, *divarı*, *havası*, *adamı* və s. kimi sözlərdən biri tələb olunur. Lakin mənsubiyyət şəkilçili sözün bu cür sözlərə, xüsusən birinci tərəfə çox vaxt ehtiyacı olmur. *Sənin dəftərin məndədir* – əvəzinə məntiqi vurğu tələb olunmursa, sadəcə olaraq, **Dəftərin məndədir** - deyirik.

2. Yiylilik halda olan ismə yenidən hal şəkilçisi artırmaq olmaz, lakin mənsubiyyət şəkilçili sözlər bütün hallar üzrə dəyişə bilir. Məsələn, *sənin məktəbin* birləşməsində mənsubiyyət şəkilçili ikinci tərəfə diqqət yetirək:

*Sənin məktəbin  
Sənin məktəbinin  
Sənin məktəbinə  
Sənin məktəbini  
Sənin məktəbində  
Sənin məktəbindən*

3.Yiyəlik halda olan söz sahib şəxsi, mənsubiyyət şəkilçili söz mənsub əşyani bildirir; məs.: *Mən sənin aciz, gücsüz, yaziq olmağına inam miram. Sənin əməllərin cinayət tərkiblidir* (T.K.) - cümlələrində *sənin* sözü sahib şəxs, ikinci şəxs təkin mənsubiyyət şəkilçisi ilə işlənmiş *olmağına, əməllərin* sözləri mənsub əşa anlıyi bildirir. «Mənsub əşa» anlayışı müxtəlif mənalar-dadır və müxtəlif məna çalarları ifadə edir. (3, 22)

**Yönlük hal.** *İsmiñ yönliuk halı hərəkətin yönəldiyi şəxsi, əşyani, hərəkətin istiqamətini, çatacağı son nöqtəni, zaman və məkan hüdudunu bildirir.* Yönlük hal hallana bilən sözlərin kökünə və ya əsasına **-a,-ə** (saitlə bitən sözlərdə «y» bitişdiricisi ilə) şəkilçisini artırmaqla düzəlir.

Yönlük halda olan sözlər və birləşmələr **kimə? nəyə? həraya?** suallarına cavab verir, əşya, obyekt bildirdikdə cümlədə va-sitəli tamamlıq, məkan, zaman məzmununa malik olduqda zərflik vəzifəsində işlənir. Məs.:

O, Aləmşahbəyimi görmüşdü və *gözəlliyyinə* heyran qal-mışdı. (F.K.) O daha çox *pəhləvana* və *cəngavərə* oxşayırdı. (F.K.) Nişanı geri qaytarmaq fikrinə düşmüsənsə, belə kələklər *sənə* yaraşmaz.(İ.Ə.) Baba Keşiş gözlərini Məryəmgil üçün ay-rılmış *otağın pəncərəsinə* zilləmişdi.(Elçin)

Salam, *təbiətin yaraşığına*,  
Salam, gecələrin *ay işığına*,  
Salam, *sevgilimin xoş qılığına*,  
**Onun** dözmədiyim *ayrılığına*. (S.V.)

Bu misallarda *gözəlliyyinə, pəhləvana, cəngavərə, sənə* sözləri, *otağın pəncərəsinə, təbiətin yaraşığına, ay işığına, sevgilimin qılığına, onun ayrılığına* birləşmələri ismin yönelik halında olub, qeyri-müstəqim obyekt bildirir.

Yönlük halda olan sözlər və birləşmələr məzmunundan asılı olaraq, hərəkətin yönəldiyi məkanı da bildirir; məs.:

Hacı sakit halda dəstamazını aldı, *dama* girərək təzə ağ keçənin üstündə namazını qıldı.(İ.Ə.) Ərşad göydə sayışan ulduzlara baxıb müəyyən elədi ki, işıqlanmamış çatacaqdır *Kürdoba-yə*. (İ.Ə.) Mən razı olmaram ki, sənin kimi dağdan ağır kişi *Zə-rəfşanın qapısına* getsin.(İ.Ə.) Qoyunun əli-qolu yoxdur ki, qapını açıb birbaşa gəlib girsin *sənin ağılinə*. (İ.Ə.) Lap gecə yarısı da *Hacının evinə* getsən, onun quzu bozartması, ərik qaysavası dərhal hazırlıdır.(İ.Ə.)

Bu misallarda *dama*, *Kürdoba-yə* sözləri, *Zə-rəfşanın qapısına*, *sənin ağılinə*, *Hacının evinə* birləşmələri yuxarıdakılardan fərqli olaraq, məkan məzmununa malikdir.

Yönlük halda olan sözlər və birləşmələr cümlədə feli xəbər vasitəsilə idarə olunaraq müstəqil sintaktik vəzifə daşıyır. Məs.:

Vuruldum o gün ki *şerə*, *sənətə*,

Unutdum sevdiyim əyləncələri. (S.V.)

Kəndlər var ki, *əməkgününə* iyirmi beş kilo taxıl böülürlər. (M.İ.) Mömin olanlar onlardır ki, *allaha*, *axırət gününə*, *mələk-lərə*, müqəddəs *kitaba*, *peyğəmbərlərə* inanırlar, yaxın *adamlarına*, *yetimlərə*, *yoxsullara*, *yolçulara*, *divanələrə* kömək edirlər. (Elçin) Əgər bizim yurda düşsə güzarın, Xəbər apar məndən *yara*, göyərçin! (N.X.) Sofi başa düşürdü ki, bu fikirlər bütün vücudunu qamarlayır, *Sofiyə* sahib olur, Sofini əsl *həyata*, əsl *yaşa-yışa* çağırır. (Elçin) Qurbanlığın mənəmsə, *xalina* qurban olum, *Kipriyinə*, *qaşına*, *telinə* qurban olum. (Ə.Q.) O, hansı günahın sahibi idi ki, dərviş olub *çöllərə* düşmüdü. (Elçin) Baba Keşiş ayaqlarını *boşluğa* atdı. (Elçin)

*Allaha*, *peyğəmbərlərə*, *adamlarına*, *yetimlərə*, *yoxsulla-ra*, *yolçulara*, *divanələrə*, *Sofiyə* sözləri *kimə?*, *şerə*, *sənətə*, *əməkgününə*, *axırət gününə*, *mələkələrə*, *kitaba*, *həyata*, *yaşa-yışa*, *xalina*, *kipriyinə*, *qaşına*, *telinə* sözləri *nəyə?*, *çöllərə*, *boşluğa* sözləri *haraya?* suallarına cavab verir.

**Q e y d.** Yönlük halda olan sözlərə və birləşmələrə *haraya?* suali ilə yanaşı, *hara?* sualını da vermək olur. Çünkü *hara* sözünün sonunda daşlaşmış arxaik *-ra* şəkilçisi hələ öz yönlük hal mənasını tam itirmə-

mişdir. Bu hal **bura**, **ora** sözlərinə də aiddir. Bu sözlər yönelik hal məqamında həm **bura**, **ora**, həm də **buraya**, **oraya** şəklində işlənir.

Yönlük halda olan sözlər tərkib daxilində də işlənir; məs.:

*İşıq payladiqca o, insanlara,*

*Dağlara, daşlara, sıx ormanlara,*

Ulduzlar yer üstdə qoy yansın dedi. (S.V.)

Rüstəm kişi **əkinçiliyə nəzər salanda** gördü ki, burada vəziyyət maldarlıqdan da pisdir.(M.İ.)

Misallarda yönelik halda olan sözlər feli bağlama tərkibi daxilindədir və feli bağlama vasitəsilə idarə olunmuşdur:

*insanlara, dağlara, daşlara, ormanlara işıq payladiqca*

*əkinçiliyə nəzər salanda*

Yönlük halda olan sözün hansı sintaktik vəzifədə işlənməsi daha çox onun öz mənası ilə bağlıdır. Sözlər həqiqi mənada məkan bildirdiyi kimi, obyekt də bildirir. Lakin bu sahədə yönelik halı idarə edən felin də müəyyən rolü vardır. Məsələn, *Ağaca çıxıram*, *Dağa qalxıram* – cümlələrində *çixmaq*, *qalxmaq* felləri dinamik hərəkət bildirir, məkan tələb edir, ona görə də bu cümlələrdə *ağaca*, *dağa* sözləri yer zərfliyi vəzifəsində işlənmişdir. Eyni şəkildə *Ağaca baxıram*, *Dağa diqqət edirəm* – cümlələrində *baxmaq*, *diqqət etmək* felləri statik feldir, məkan yox, obyekt tələb edir, *nəyə?* sualına cavab verir, ona görə də idarə etdiyi sözlər tamamlıq vəzifəsində çıkış edir. Bu şəkildə yuxarıdakı misallarda: **təbiətin yaraşığına, ay işığına, sevgilimin qılığına, onun ayrılığına salam (olsun)**

*gözəlliyyinə heyran qalmışdı*

*pəhləvana, cəngavərə oxşayırdı*

*sənə yaraşmaz*

*otağın pəncərəsinə zilləmişdi –*

birləşmələrində *salam (olsun)*, *heyran qalmışdı*, *oxşayırdı*, *yaraşmaz*, *zilləmişdi* felləri statik fellər olduğundan yönelik halda tələb etdikləri sözlər obyekt bildirir, tamamlıq olur.

*dama girərərək*

*Zərəfşanın qapısına getsin*

*girsin sənin ağıllına*

*evinə getsən*

*çatacaqdır Kürdobaya –*

birləşmələrində fellər (*girərək*, *getsin*, *girsin*, *çatacaqdir*) dinamik fellərdir, hərəkətin icrası üçün məkan tələb edirlər, ona görə də yönük halda idarə etdikləri sözlər və birləşmələr məkan bildirir, *hara?* sualına cavab verir.

İsmin iyilik halında olduğu kimi, yönük halda olan sözlər də qoşmalarla əlaqələnir. Qoşmasız işləndikdə, yuxarıdakı misallarda olduğu kimi, sadəcə olaraq hərəkətin yönəldiyi şəxsi, əşyani, əlaməti, məkanı göstərir. Qoşmalar yönük halda olan sözlərdə və birləşmələrdə daha dəqiq mənalar yaradır. Heç şübhəsiz, bu mənalar qoşmaların ümumiləşmiş qrammatik mənasından irəli gəlir.

İsmin yönük halında olan sözlərə və birləşmələrə aşağıdakı qoşmalar qosulur: *kimi*, *qədər*, *tərəf*, *sarı*, *doğru*, *-can*, *-cən*, *-dək*, *qarşı*, *dair*, *aid*, *görə*, *məxsus*, *nisbətən*.

Bu qoşmaların bir qismi yönük halda olan sözlə birlikdə hərəkətin varacağı son nöqtəni, son zamanı bildirir. Bu qrupa *kimi*, *qədər*, *-cən*, *-dək* qoşmaları daxildir. Bunlar bir-birini əvəz edə bilən qoşmalardır, qosulduğu sözlə birlikdə *haraya qədər?* nə vaxtacan? suallarına cavab verir. Məs.:

Dərbənddən başlamış *Bağdada*, Diyarbəkrdən tutmuş *Xorasana qədər* sizin ixtiyarınızdadır. (F.K.) Alaçıqların, komaların qabağında *axşamacan* əlvən paltarlı qız-gəlin hərlənirdi. (İ.Ə.) O gecə *səhərəcən* heç birimiz yata bilmədik.

Bu misallarda *Bağdada*, *Xorasana* sözlərinə *qədər* qoşmasının əvəzinə *kimi*, *dək*, *-cən* qoşmalarını artırmaq, eyni zamanda *axşamacan* sözündəki *-can* qoşmasını *kimi*, *qədər*, *-dək* qoşmaları ilə əvəz etmək mümkündür.

Bir sıra qoşmalar (*tərəf*, *sarı*, *doğru*) istiqamət bildirir. Zahirən elə görünə bilər ki, *Evə gedirəm* – *Evə tərəf gedirəm*, *Kəndə gedirəm* – *Kəndə sarı gedirəm* – cümlələrində qoşmalı və qoşmasız yönük halın məna fərqi yoxdur. Lakin qoşma mütləq məna çaları yaradır: evə tərəf getmək hələ evə getmək demək deyildir. Qoşmasız forma daha qəti məna ifadə etməsi ilə qoşmalı formadan fərqlənir.

Yönüük hala qosulan *dair*, *aid*, *məxsus* qoşmaları yönük hala aidiyyət, *qarşı* qoşması ziddiyyət, *nisbət* qoşması müqayisə, *görə* qoşması münasibət və ya səbəb mənaları əlavə edir. Bu cür məna incəliklərini aşağıdakı misallarda da görmək olar:

Bu sarayda bir işgüzarlıq hökm süründü və ev əşyalarından tutmuş *saray adamlarının hərəkətlərinəcən* hər şey həmin işgüzarlığa xidmət edirdi. (Elçin) Anası bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə kiçik *oğlunun qurğusuna görə* gülürdü. (F.K.) Atların ayaq tappıltları *üfüqə doğru* uzaqlaşdıqca tamasa eləyən adamların həyəcanı artırdı. (İ.Ə.) Fərhad yenə heç nə başa düşməyərək dönüb *ağıla tərəf* getdi. (İ.Ə.) O, təzə öyrədilmiş çilpaq atın üstüna tullanaraq *İbixanlılara tərəf* çapdı. (İ.Ə.) Saray adamları *su daşıyb gətirənəcən* o məşəl tamam yanıb qurtarış külə döndü. (Elçin) Bu hiss *Mahmuda qarşı* qəzəbi söndürürdü. (Elçin) Baba Keşiş bu doğma və mehriban piçiltida *indiyə qədər* olmayan başqa nəsə hiss etdi. (Elçin) Tavanın yağı-nı *yarsınacan* çəkdi başına. (İ.Ə.)

**Təsirlik hal.** *İsmin təsirlik halında olan sözlər və birləşmələr üzərində iş, hal, hərəkət icra olunan və hərəkətin təsirinə məruz qalan əşyani, obyekti bildirir.* Məs.:-

Şair, bu *yerləri* yaxından tanı,

Təbiət quranda *Azərbaycanı*,

*Onu* siğallamış qudrətin əli. (S.V.)

Rüstəm yaşarmış *gözünü* yana çəksə də, *trubkanı* aldı, *dostunun əlini* sixdı. (M.İ.) Hər yerdə *mal-qarani, qoyun-quzunu, atı-dəvəni* hesaba alırlılar. (İ.Ə.) Sən *dərdi* görürsən, *dərd* axtarırsan hər şeydə, amma mən bax o *dağları* da görürəm, bu *otları, çıçəkləri* də görürəm, səndə nə yaxşı var, *onu* da görürəm. (Elçin)

Bu misallarda *yerləri, Azərbaycanı, onu, gözünü, trubkanı, dostunun əlini, mal-qarani, qoyun-quzunu, atı-dəvəni, dərdi, dərd, dağları, otları, çıçəkləri, onu* sözləri və birləşmələri ismin təsirlik halında olub, işin icrası üçün vacib olan obyektləri bildirir. Obyekt bildirən həmin sözlər və birləşmələr təsirli fellərlə – *tanımaq, qurmaq, siğallamaq, çəkmək, almaq, sixmaq, hesaba almaq, görmək, axtarmaq* felləri ilə bağlıdır. Həmin fellərin ifadə etdiyi işin o fellərin ifadə etdiyi işlə bağlı olan obyektlə müəyyən təsiri vardır. Misallarda hərəkətin obyektlə təsiri aydın görünüməkdədir: *yerləri tanımaq, Azərbaycanı qurmaq, onu (Azərbaycanı) siğallamaq, gözlərini yana çəkmək, trubkanı almaq, əlini sixmaq*. Odur ki bu cür fellər *təsirli fellər* (təsiri olan, obyektlə

təsir edən, onu və ya onun vəziyyətini az-çox dəyişən), təsirlilik halda olan sözlər və birləşmələr isə hərəkətin təsirinə məruz qalan obyekti bildirən sözlər və birləşmələr, yəni vasitəsiz tamamlıq adlandırılır. *Azərbaycanı qurmaq, əlini sıxmaq* kimi birləşmələrdən bu da aydın olur ki, iş birbaşa (bilavasitə, heç bir vasitə olmadan) obyektin üzərində icra olunur, odur ki təsirlilik halda olan sözlərə və birləşmələrə sintaksisdə *vasitəsiz tamamlıq* deyilir. Bu cür sözlər cümlədə başqa sintaktik vəzifədə işlənə bilmir, hətta universal üzv olan xəbər vəzifəsində də çıxış edə bilmir, təsirli fellər təsirlilik halda olan sözlərə qoşmaların qoşulmasına da imkan vermir. Deməli, təsirlilik halda olan söz təsirli feli xəbərli cümlələrdə işlənir.

Sofi *barmaqlarını* ovxalaya-ovxalaya *əlini* elə-eləcə ocağa tutmuşdu. (Elçin) *Emiliyanı döyməklə cinayət törətmisən* (T.K.) – cümlələrindən göründüyü kimi, təsirlilik halda olan söz (*barmaqlarını, Emiliyanı*) təsirli feli xəbərli cümlələrdə tərkib daxilində də işlənir: *Barmaqlarını ovxalaya-ovxalaya tutmuşdu, Emiliyanı döyməklə törətmisən*.

Təsirlilik halda olan sözlər və birləşmələr cümlə daxilində şəxsli fellə deyil, feli sifət, feli bağlama və ya məsdərlə bu cür bağlı olduqda ismi xəbərli cümlədə də işlənə bilər. Məs.: *Məktubu gətirən Səlimdir* – cümləsində təsirlilik halda olan *məktubu* sözü *gətirən* feli sifəti ilə bağlı olduğundan ismi xəbərli cümlədə (*Səlimdir*) işlənə bilmüşdir.

*Q e y d.* Təsirlilik halda olan söz – vsitəsiz tamamlıq az hallarda təsirsiz fellərlə də əlaqələnir; məs.:

Müəllimlik – bu bir incə sənətdir,

Bu *yolu* hər *gedən* olmalı incə. (S.V.)

Bu hal göstərir ki, fellərin təsirli və ya təsirsiz olduğunu hər cür mətn şəraitində yoxlamaq lazımdır.

İsmin yiyəlik hali kimi, təsirlilik hal da iki cür olur:

1. *Müəyyənlik* bildirən təsirlilik hal;

2. *Qeyri-müəyyənlik* bildirən təsirlilik hal.

**M ü ə y y ə n l i k** bildirən təsirlilik halda olan sözlər müəyyən, konkret əşya bildirir. Yiyəlik hal kimi, müəyyənlik və

qeyri-müəyyənlik bildirən təsirlilik halda iki cəhətdən – həm formaca, həm də məzmunca fərqlənir. Forma fərqi ondan ibarətdir ki, müəyyənlik bildirən təsirlilik halda olan sözlər **-i, -i, -u, -ü** şəkilçisinin iştirakı ilə düzəlir (söz saitlə bitdikdə **n** bitişdiricisindən istifadə olunur: *quzunu, Əlini, əmini, bacını, sürüünü*). Qeyri-müəyyənlik bildirən təsirlilik halın şəkilçisi yoxdur. Məs.: *Ay çoban Kərəm, nə dondurursan o qonağı soyuğun-ayazın altında, gətir içəri, bir çay içək.* (M.İ.)

Bu misalda **qonağı** və **çay** sözləri təsirlilik haldadır, birinci söz **-i** şəkilçisini qəbul etmişdir, ikinci sözdə şəkilçi yoxdur. Bu cür sözlər mənaca da fərqlənir: şəkilçili təsirlilik hal müəyyən, konkret obyekti, hal şəkilçisi olmayan söz qeyri-müəyyən, ümumi obyekt bildirir.

Təsirlilik halın şəkilçisini qəbul edən sözlər iş, hal, hərəkətin təsirinə məruz qalan müəyyən, konkret əşyani bildirdiyindən bu cür sözlərdən əvvəl təyinedici, müəyyənləşdirici **o, bu, həmin** işarə əvəzlikləri də işlənə bilir; məs.:

*Kتابı gətir – O kitabı gətir.*

*Lampanı yandır – O (bu) lampanı yandır.*

*Əti doğra – Həmin əti doğra.*

*Atı saxla – Bu attı saxla.*

**Q e y r i – m ü ə y y ə y y ə n l i k** bildirən təsirlilik halda olan sözlər ümumi və qeyri-müəyyən obyekt bildir; məs.:

Şah bilər ölkədə **hər nə** götürər, **hər nə** qoyar,

Gah **cibin**, gah **dərisin** hər kimin istərsə soyar,

**Baş** kəsər, **ev** dağdır, **can** çıxarar, **göz** də oyar,

Min də çıxsa göyə əfşanları iranlıları.(S.)

Qeyri-müəyyənlik bildirən təsirlilik halda olan sözlər müəyyənləşdirici sözlərlə işlənə bilmir, daha çox qeyri-müəyyənlik bildirən «**bir**» ədatını tələb edir: *Bir boşqab gətir, Bir lampa yandır, Bir meyvə doğra, Bir kitab oxu, Mənə bir kitab ver* və s.

Müəyyənlik bildirən təsirlilik halda olan sözlər **kimi? nəyi?** **haranı?**, qeyri-müəyyənlik bildirənlər **nə?** sualına cavab verir.

**Q e y d.** Qeyri-müəyyənlik bildirən təsirlilik halın **nə?** sualını adlıq halın **nə?** sualı ilə eyniləşdirmək olmaz. Adlıq halın sualı dəyişmir,

qeyri-müəyyənlik bildirən təsirlilik halın **nə?** sualını sözlə birlikdə **nəyi?** şəklində salmaq olar.

Müəyyənlik bildirən təsirlilik halın şəkilçisi **(-i,-i,-u,-ü)** III şəxs təkin mənsubiyyət şəkilçisi ilə **(-i,-i,-u,-ü)** oxşar formalıdır; məs.:-

maşını gətir – onun **maşını**  
çəməni seyr et – dağın **çəməni**  
**unu** ələyin – təhnənən **unu**  
**südü** bişirin – inəyin **südü**

Təsirlilik halın şəkilçisi ilə 3-cü şəxsin mənsubiyyət şəkilçisini aşağıdakı qayda ilə fərqləndirmək olar:

1.Təsirlilik halda olan söz üzərində iş icra olunan obyekti bildirir; məs.:-

Gəlsin yoldaş mühəndis,  
Bu **yeri** də gəzək biz. (S.V.)

Burada – bu misalda **yer** sözü üzərində iş icra olunan obyekti bildirir: **yeri gəzək**.

Mənsubiyyət şəkilçili söz isə bir şəxsə, əşyaya mənsub olan əşyanı bildirir; məs.:-

*Qayaların* çatıq **qaşı**

Başım üstə kölgə salsın. (S.V.) –  
misralarında **qaşı** sözündəki **-i** mənsubiyyət şəkilçisidir və qaşın qayalara məxsus olduğunu bildirir.

2.Söz saitlə qurtardıqda təsirlilik halın şəkilcisinən əvvəl **n**, mənsubiyyət şəkilcisinən əvvəl **s** bitişdiricisindən istifadə olunur:

**Atanı** dinləmək – onun **atası**  
**quzunu** gətirmək – onun **quzusu**  
**yuxunu** yozmaq – onun **yuxusu**  
**ütünü** qızdırmaq – onun **ütüsü**

**Q e y d.** **Atanı dinləmək** birləşməsində **atani** sözündəki **-ni** mətn-dən asılı olaraq həm təkcə hal şəkilçisi, həm də mənsubiyyət və hal şəkilçisinin birliyindən ibarət ola bilər. Əgər birləşmə **sənin atanı dinləmək** şəklində təsəvvür olunursa və **ata** sözü **sən** sözü ilə bağlırsa, o zaman **sənin atanı** birləşməsindəki **-n** mənsubiyyət şəkilçisi, **-i** hal şə-

kilçisidir: **sənin ata-n-i**. *Telli nənəm ürəyim istəyir* (M.İ.) – cümləsindəki **nənə-m-i** sözündə də bu cür mənsubiyət və hal şəkilçisi birlikdə işlənmişdir.

Əgər **ata** sözünün bu və ya digər bir şəxsə mənsubluğunu yoxdurşa, o zaman **n** bitişdirici sammit, **-i** təsirlilik halının şəkilçisidir: **ata-(n)i dinləmək**.

3.Eyni bir sözdə həm mənsubiyət, həm də hal şəkilçisi ola bilər. Bu cür hallarda, qeyd etdiyimiz kimi, əvvəl mənsubiyət şəkilçisi, sonra hal şəkilçisi işlənmiş olur; məs.: *Səlim səhər məktəbini bitirmişdir* - cümləsində **məktəb** sözünə əvvəlcə mənsubiyət (*səhər məktəbi*), sonra hal şəkilçisi (*səhər məktəb-i-(n)i*) artırılmışdır (**n** bitişdiricidir).

4.Müəyyən təsirlilik halda olan sözlər qoşma ilə işlənmədiyi, xəbər ola bilmədiyi halda, mənsubiyət şəkilçili sözlər xəbər vəzifəsində işlənir və qoşma qəbul edir; məs.: Bunlar **onun uşaq-larıdır**. *Onun uşaqları üçün* kitab almışam. (3, 20)

Təsirdlik halının şəkilçisi mənsubiyət şəkilçisinə oxşadığı kimi, qeyri müəyyənlik bildirən təsirlilik haldakı sözlər də zahiri formasına görə adlıq halda olan sözlərdən fərqlənmir; məs.:


Havalarda yaxşı keçdiyi zaman **çiyid** sahə boyu və nizamlı cüccərir, **kollar** qoza ilə dolur, ipək kimi ağ **pambıq** saçqalayır, **zəhmət** az, **məhsul** bol olur. (M.İ.) Güllü **don** tikərəm, alıb geyərsən, Sən də şirin-şirin **qoğal** yeyərsən (S.V.)

Bu misallardan birincisində işlənmiş **çiyid**, **kollar**, **pambıq**, **zəhmət**, **məhsul** sözləri ilə ikinci misaldakı **don**, **qoğal** sözləri arasında zahiri forma fərqi yoxdur. Lakin bunlar ismin müxtəlif hallarındadır. Birinci misaldakı sözlər (**çiyid**, **kollar**, **pambıq**, **zəhmət**, **məhsul**) adlıq halda, mübtəda vəzifəsindədir, ikinci qrup sözlər (**don**, **qoğal**) qeyri-müəyyənlik bildirən təsirlilik haldadır və vasitəsiz tamamlıq vəzifəsindədir. Birinci misalda adlıq halda olan sözlər **cüccərir**, **dolur**, **saçqalayır**, **az olur**, **bol olur** tripli təsirsiz fellərlə, ikinci misaldakı sözlər **geyərsən**, **yeyərsən** tripli təsirli fellərlə əlaqəlidir. Adlıq halda olan söz təsirli fellə də əlaqələnə bilir: **Rüstəm kişi** bu sözləri deyə-deyə **Şərəfoğlunu süzürdü**. (M.İ.)

Adlıq halda olan sözlərlə qeyri-müəyyənlik bildirən təsirlilik halda olan sözləri aşağıdakı kimi fərqləndirmək olar:

1. Adlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqələnə bilir; məs.: **Rəna kitab oxuyur. Rəna daranır** – cümlələrindən birincisində adlıq halda olan **Rəna** sözü təsirli fellə (**oxuyur**), ikincisində təsirsiz fellə (**daranır**) bağlıdır. Təsirlik halda olan sözlər isə yalnız təsirli fellərlə əlaqələnə bilir; məs.: Raqib **əllərini** stolun üstünə **qoydu**. (T.K.) Kələntərli axşamlar **sürücünü azad edər, maşını özü idarə edərdi** (T.K.) – cümlələrində təsirlik halda olan **əllərini, sürücünü, maşını** sözləri təsirli fellərlə (**qoydu, azad edər, idarə edərdi**) bağlıdır.

2. Adlıq halda olan söz şəxsli feli – feli xəbəri özünə tabe edir, qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlər xəbərə tabe olur. Başqa sözlə, feli xəbər adlıq halda olan sözlə uzlaşma əlaqəsində olur, yəni xəbər onunla uzaşır. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlər isə təsirli feli xəbərlə yanaşma əlaqəsində olur:



3. Adlıq və təsirlik halda olan sözlər sintaktik vəzifəcə də fərqlənirlər: birincisi mübtədə, ikincisi vasitəsiz tamamlıq vəzifəsində işlənir; məs.:

Təkcə **Azər** əkib-becərib oğlanlarına **çörək** yedirdirdi, inəyə qulluq edib oğlanlarına **süd** içirirdi və buna görə də **Əli** də, **Həsən** də, **Hüseyn** də, **Zeynalabdin** də sağlam böyüyürdü. (Elçin) Sonra **qarı** dağlara gedib bir ətək **çiçək** gətirdi (İ.Ə.) – cümlələrindən birincisində **Azər, Əli, Həsən, Hüseyn, Zeynalabdin**, ikinci cümlədə adlıq halda olan **qarı** sözləri mübtədə vəzifəsində işlənmişdir. Həmin cümlələrdə təsirlik halda olan **çörək, süd, çiçək** sözləri vasitəsiz tamamlıqdır.

4. Adlıq halda olan sözə təsirlik halın şəkilçisini artırıqdə cümlənin mənası pozulur və ya dəyişir. Məsələn:

**Ovçu** tülübü gördü – **Ovçunu** tülübü gördü – cümləsindən məna dəyişmişdir.

Qeyri-müəyyənlik bildirən təsirlik hala təsirlik halın şəkilçisini artırıqdə məna konkretləşir, obyekt daha da dəqiqləşir:

*Rəna kitab oxuyur - Rəna kitabı oxuyur*

*Ovçu tülkü gördü - Ovçu tülkünü gördü*

5.Təsirlik hal şəkilçili sözlə mübtədanın yerini dəyişmək olar və məna dəyişməz: *Rəna kitabı oxuyur – Kitabı Rəna oxuyur. Ovçu tülkünü gördü – Tülkünü ovçu gördü.*

Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlə adlıq halda olan sözün yerini dəyişsək, məna dəyişər və ya pozular: *Ovçu tülkü gördü – Tülkü ovçu gördü.*

Qeyd etdiyimiz kimi, təsirlik halda olan söz xəbər vəzifəsində işlənmir və qoşma qəbul etmir. Təsirlik halda olan sözlər cümlədə yalnız vasitəsiz tamamlıq vəzifəsində işlənir. Hətta *harə?* sualına cavab verdikdə də tamamlıq olur. Məs.: *Dolandım dağları, meşəlikləri* – cümləsində *dağları, meşəlikləri* sözləri vasitəsiz tamamlıqdır. (4, 123)

Adlıq halda olan sözlər qoşma qəbul edir və cümlədə xəbər vəzifəsində işlənir: *Uşaq üçün* *kitab aldım. Səlim hələ* çox *uşaqdır.*

**Yerlik hal.** *İsmin yerlik halında olan sözlər və birləşmələr işin, hərəkətin icra olunduğu yeri, əşyanın tutduğu sahəni, müəyyən bir xüsusiyyətin yerləşdiyi əşyani, obyekti bildirir və hallana bilən sözlərə -da-, -də şəkilcisinin artırılması ilə düzəlir. Kimdə? nədə? harada? suallarına cavab verir. Məs.:*

Oxu tar!

*Fabrikdə, zavodda,*

*Traktor başında.*

Bu saat *qarşında*

Nə qədər adam var! (M.M.)

*Daşkəsəndə, dağda, daşda,*

Hər *cəbhədə* – mərd *savaşda*

Himmət səndən, cürət məndən. (M.M.)

Soyuq *divarlarda* gullə nişanı...

Didir, parçalayıp insan insanı.(S.V.)

Mahmud Məryəmin əynindəki *donda* bir ilan soyuqluğu hiss etdi.(Elçin) *Parlaqlıqda, dirilikdə* gözləri eynən Bəbirin göz-

lərinə oxşayırıdı.(İ.M.) Həzioğlu Qasım *adamlıqda* min Kaman-dara dəyər. (İ.M.)

Bu misallarda ismin yerlik halında işlənmiş *fabrikdə, zavodda, traktor başında, qarşında, Daşkəsəndə, dağda, daşda* sözləri məkan məzmununa malikdir, əşyanın yerləşdiyi sahəni bildirir və *harda?* sualına cavab verir. Bu xüsusiyyət *cəbhədə* sözünə də aiddir – cəbhə «döyüş meydanı» mənasındadır. Onun əlavəsi olan *mərd savaşda* birləşməsi də savaş meydanını xatırlatdığı üçün yer bildirir. Eyni halda bu birləşmə zaman çalarına da malikdir: *Mərd savaş olan zaman himmət səndən, cürət məndən.* Bunlar obyekt sualına cavab verə bilmir, əşyanın tutduğu sahəni («var» xəbəri ilə) və hərəkətin (*hünər göstərmək, cürət göstərmək* felləri ilə) yerini bildirir.

Sonrakı misallarda işlənmiş *divarlarda, donda* sözləri həm *harada?*, həm də *nədə?* suallarına cavab verir. *Parlaqlıqda, dirilikdə, adamlıqda* sözləri isə vasitəsiz tamamlığın *nə barədə?* sualına cavab verir. Yerlik halın şəkilçisi, adından göründüyü kimi, yer bildirən şəkilcidir, yerlik hal statik haldır və bu cəhətdən başqa hallardan fərqlənir. Yönlük və çıxışlıq hallardakı mütəhərrilik bu halda yoxdur.

Yönlük, yerlik və çıxışlıq halları ismin təsirlik halı ilə əkslik təşkil edir. İsmi təsirlik halında olan sözlər və birləşmələr nə qədər əşya, obyekt bildirirsə, bu hallar o qədər məkan bildirir, ona görə də çox zaman bu üç hala «məkani-qrammatik hallar» deyilir. Lakin məkanın da hüdüdu var. Güllə nişanı üçün divar, ilan soyuqluğu üçün don da məkandır. Lakin bunlar artıq hərəkətin icrası üçün geniş meydan deyil, əlamətin yerləşdiyi bir obyektdir, ona görə də *divarlarda, donda* sözləri zəif şəkildə *harda?* sualına cavab versə də, obyekt bildirən söz kimi əsaslı şəkilidə *nədə?* sualını tələb edir.

Bu cür sözlər və birləşmələr xəbərlə birbaşa əlaqəli olduqda (tərkib mühitinə düşmədikdə) tamamilə vəzifəsində çıxış edir.

Yerlik halda olan sözlər və birləşmələr xəbər vəzifəsində də işlənir; məs.: Könül *intizarda*, göz yol *üstdədir.*(S.V.) O maşınlar da Ümidin atasının maşınlarından idi. Fərqi *təzəliyində idi.*(E.M.)

Yerlik halın şəkilçisi mənsubiyət şəkilcisindən sonra işlənərək idarə əlaqəli birləşmələr yarada bilir:

## **Üzündə son bahar, ağızında yaşmaq**

Sənin gözəlliyyin solğun görünür.(S.V.)

İşmin bu halında olan sözlər həm feli, həm də ismi xəbərlə  
cümələlərdə işlənir. Məs.: :

Əvvəl dediyim kimi, Kürdobanın şura sədri **aranda qalmışdı**.(İ.Ə.) Mətbəxdəki **radioda** oyun havası **çalınırdı**.(İ.M.) Şikəstə **evdə darixirdi**, əlini ağdan-qaraya vurmurdu. Təkcə **çöldə**, **işdə başı qarışırkı**. (İ.M.) Rayon nümayəndəsi nə qədər soruşdu ki, **obada nə olub**, İbrahimdən bir söz ala bilmədi. (İ.Ə.) **Yaylaqda** komalar bir-birinə yaxın **tikilir**. (İ.Ə.) Nurunun yaraları **yaylağın təmiz havasında** sürətlə **sağalırdı**.(İ.Ə.) O, başını qaldırıb  
göyə baxdı, ancaq **göydə** bircə dənə də quş **görmədi** (İ.M.) və s.

Bu misallarda yerlik halda olan sözlər qarşısında qeyd edilən fellərlə idarə olunmuşdur:

*aranda - qalmışdı  
radioda çalınırdı  
evdə - darixirdi  
çöldə - başı qarışırkı  
işdə başı qarışırkı  
obada - nə olub  
yaylaqda - tikilir  
göydə - görmədi*

Yerlik halda olan sözlər ismi xəbərlə də əlaqələnir:

İbrahim **keçmişdə** kasib bir **tərəkəmə idi**.(İ.Ə.) Yovşanlıda hamı bilirdi ki, **Şikəstənin şöhrətində**, **ad-sanında** Bəbirin də payı **var**. (İ.M.) Bəbirin elədikləri **dəryada damla kimi idi**. (İ.M.)

İsmi xəbərlə əlaqəsi:

*keçmişdə - tərəkəmə idi  
şöhrətində - (payı) var  
ad-sanında - (payı) var  
dəryada - damla kimi idi*

Fellərə (**qalmışdı**, **çalınırdı**, **darixirdi**, **başı qarışırkı**, **nə olub**, **tikilir**, **görmədi**) diqqət yetirdikdə aydın olur ki, yerlik halda olan sözlər daha çox hal-vəziyyət felləri ilə əlaqələnir, fellərdə geniş məkan tələb edən dinamika olmasa da, yerlik halda olan sözlər daha çox işin, hərəkətin icra olunduğu yeri bildirir. **Yaylağın havasında**, **radioda** sözləri həqiqi məkan deyil, nisbi məkan çalarına malikdir və bu sözlər obyekt bildirən söz kimi çıxış edir.

*İşdə* sözü isə «işdə olan zaman» mənasında hərəkətin zamanını bildirir. Sonrakı – ismi xəbərli cümlələrdə də obyekt, məkan və zaman mənaları vardır. Belə sözlər əksərən əşyanın yerləşdiyi məkanı, əlamətin aid olduğu obyekti, bir xüsusiyyətin mövcud olduğu başqa bir əşyani bildirir.

*Dünyada ən böyük dərd ac qalmaq dərdidir* (Elçin) – cümləsindən göründüyü kimi, yerlik halda olan söz bəzən cümlənin əvvəlinə meyil edir. Bu onun xəbərlə nisbətən zəif əlaqəsindən irəli gəlir.

**Çıxışlıq hal.** *İşmin çıxışlıq hali iş, hal, hərəkət və hadisənin çıxış, başlanğıc nöqtəsini bildirir, subyektin hər hansı bir obyektdən əzaqlaşdığını göstərir.* İsimlərə və hallana bilən sözlərə **-dan, -dən** şəkilçisinin artırılması ilə düzəlir, **kimdən? nədən?** **haradan? nə zamandan?** suallarına cavab verir. Məs.:

O. maşını saxlayıb **tarladan** çıxdı, qıygacı **başından** aça-aça **Bəbirdən** soruşdu. (İ.M.) – cümləsində **Bəbirdən** sözü **kimdən?, başından** sözü **nədən?, tarladan** sözü **haradan?** sualına cavab verir.

İşmin çıxışlıq halında olan sözlər və birləşmələr öz lügəvi mənasından asılı olaraq ya hərəkətin çıkış, başlanğıc məkanını, ya hərəkətin başlanğıc zamanını, yaxud da əlamətin ayrıldığı obyekti bildirir. Məs.:

Nəhayət, **uzaqdan** itlərin hürüşməsi eşidildi. **Heç yerdən** işiq gəlmirdi. (İ.Ə.) Çoban Ərşad bunu deyib, **damdan** çıktı (İ.Ə.) – cümlələrində **uzaqdan, heç yerdən, damdan** sözləri hərəkətin çıkış, başlanğıc yerini bildirir.

Bizim işimiz **havadan, küləkdən, qardan, yağışdan, günəşdən** asılıdır. (M.İ.) Şikəstənin bu gün yenə tutması tutmuşdu, deyəsən, bütün **dünyadan**, bütün **adamlardan**, lap doğmaca **qardaşından** da zəhləsi gedirdi. (İ.M.) Əli Abdal bazarlığa gedəndə **yoldaşlarından** pul götürməzdi. (İ.M.) – cümlələrində isə fərqləndirilmiş sözlər obyekti bildirir və **kimdən? (adamlardan, qardaşından, yoldaşlarından)** və **nədən? (havadan, küləkdən, qardan, yağışdan, günəşdən, dünyadan)** suallarına cavab verir.

Çıxışlıq halın şəkilçisi bəzən iyəlik hal məqamında işlənir və küllün cüzə münasibətini bildirən ismi birləşmələr, zərf birləşmələri yaradır; məs.:

Patronla dolu **kəmərlərdən birini** götürüb ciyninə saldı. (İ.Ə.) Eyvaz dayı tezdən durdu ki, nişan gələn **heyvanlardan birini** saxlayıb qalanlarını göndərsin Haramıdakı sürüsünə (İ.Ə.)

Bu misallarda **kəmərlərdən birini**, **heyvanlardan birini** birləşmələri küllün cüzə münasibətini bildirdiyi, ikinci tərəfi sayla ifadə olunduğu üçün yiylilik birləşmələrinə müvafiq qurulmuşdur. **Hamidan gec** yatardı, **hamidan tez** durardı (İ.M.) – cümləsində isə çıxışlıq halda olan söz zərf birləşməsinin asılı tərəfi kimi işlənmişdir.

Çıxışlıq halda olan sözlər **başqa**, **özgə**, **qeyri**, **savayı**, **əlavə**, **bəri**, **qabaq**, **ötrü**, **cox**, **artıq** və s. qoşmalarla işlənərək müxtəlif mənalar ifadə edir.

**Başqa**, **özgə**, **qeyri**, **savayı** qoşmaları çıxışlıq halda olan sözün mənaca istisna təşkil etməsinə, başqalarından ayrılmamasına, seçilməsinə səbəb olur; məs.: Tüfəngin yerini **Ərşaddan başqa**, heç kəs bilmirdi.(İ.Ə.) Şərif sokkizinci sinifdə oxuyurdu və sokkiz ildə «**əla**»dan **savayı**, qiymət almamışdı. (İ.M.) **Dilqəmin arvadından savay**, evdə adam yox idi. (İ.M.) Ey sevdiyim, **səndən qeyri**, kimim var?! (Vid.)

Çıxışlıq halda olan sözlərlə birlikdə **bəri** qoşması daha çox işin başlanğıc, **sonra** qoşması qurtardığı zamanı bildirir: Baba Keşiş **dünəndən bəri** eşitmədiyi o doğma və mehriban piçiltini yenə eşitdi.(Elçin) Onun şəkili Mahmudun gözlərinin qabağına gəlmişdi və **səhərdən bəri** çəkilib getmirdi.(Elçin) Mən **görəndən bəri** o, xeyli sinixib.(İ.Ə.) Məryəm Gəncədən çıxdıqları **o gecədən sonra** atasının necə iztirab çəkdiyini bilirdi.(Elçin) Bozartma **hazır olandan sonra** Zərəfşan daş kimi yatmış iki kiçik oğlunu oyatdı.(İ.Ə.) O işıq **yanandan bəri** Gülnisə xalanın yuxusu ərşə çəkilib.(İ.Ə.)

**Artıq** və **cox** qoşmaları çıxışlıq hala dərəcə mənasi əlavə edir: Bir dinsizlik çirkabı ki, bu cür adamlıq donuna bürünüb Məryəm kimi təmizliyi də aldatmağa qıyrırdı və aldada bilirdi, **bundan artıq** nə riyakarlıq ola bilərdi? (Elçin) Miko, mən Şahi **həddindən artıq** çox istəyirəm.(İ.Ə.) Əlbəttə, mən Şaha **özümdən artıq** inanirdim. (İ.Ə.) Mən qarşıma çıxan adamların **hamisindən cox**, Şahı sevmişdim.(İ.Ə.)

Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fəllerlə əlaqələnir, cümlədə qeyri-müstəqim obyekt bildirərək ta-

mamlıq, hərəkətin çıxış məkanını bildirərək yer zərfliyi vəzifəsində işlənir; məs.:

*Gecədən, gündüzdən, aydan, günəşdən,*

Bu əngin *fəzadan* necə əl çəkim?

*Şeirdən, xülyadan* necə əl çəkim? (M.M.)

*O quşdan, bu çiçəkdən,*

Bəxtəvər *gələcəkdən*

Almışam sorağımı. (M.M.)

Yar-yaraşıq *səndən* gəlsin,

Şeir, nəğmə, sənət *məndən!* (M.M.) –

cümchlələrində *gecədən, gündüzdən, aydan, günəşdən, fəzadan* sözləri əl çəkmək feli ilə, *quşdan, çiçəkdən, gələcəkdən* sözləri sorağını *almaq* feli ilə idarə olummuşdur. *Nədən?* sualına cavab verən bu sözlər tamamlıq vəzifəsində işlənmişdir. *Səndən* və *məndən* sözləri *kimdən?* sualına cavab verir. Bu sözlərin əlaqələndiyi *gəlsin* feli həqiqi hərəkət bildirmir, *olsun* mənasındadır. Lakin aşağıdakı misalda *gəlir* feli həqiqi hərəkət bildirir və onun çıxışlıq halda tələb etdiyi sözlər *haradan?* sualına cavab verərək zərflik vəzifəsində işlənmişdir:

*Keç bu dağdan, bu arandan,*

*Astaradan, Lənkərandan.*

*Afrikadan, Hindistandan*

Qonaq gəlir bizə quşlar. (S.V.)

Çıxışlıq halın şəkilçisi zaman mənalı sözlərə artırıldığda işin başlanğıc zamanını bildirir: *Keçən ildən* qazanc dalınca gedib.

İsmin çıxışlıq halı mahiyyət etibarilə yönelik halın əksinədir. Çıxışlıq halda olan sözlər işin, hərəkətin, əlamətin başlanğıc, çıxış nöqtəsini, yönelik halda olan sözlər isə istiqamət, yönəlmə çalarları ilə yanaşı, qurtaracaq nöqtəsini bildirir. Yönlük hal hərəkəti özündən başqasına, çıxışlıq hal başqasından özünə yönəldir; məs.:

*Sənə deyirəm – Səndən soruşuram.*

*Sənə arxalanıram – Səndən qorxuram.*

*Sənə arxayınam – Səndən narahatam.*

*Sənə pul verirəm – Səndən pul alıram.*

*Sənə nifrət edirəm – Səndən xoşum gəlir.*

*Sənə bel bağlayıram – Səndən ehtiyat edirəm.*

*Sənə məsləhət verirəm – Səndən məsləhət alıram.*

*Sənə iş görürəm – Səndən iş tələb edirəm və s.*

İsmiñ hallarında elə geniş mücərrədləşdirmə imkanı vardır ki, onun üçün əşyanın, obyektin, məkanın, zamanın başlangıcı və ya sonu birdir, bunların heç birinə başqa gözlə baxmır, heç birini fərdi şəkildə ümumiləşdirmir, zamanı da, məkanı da, obyekti də eyni istiqamətə yönəldir və ya zamanın, məkanın, obyektin başlangıcına eyni şəkildə nəzər yetirir.

*Q e y d. 1.* Çıxışlıq halin şəkilçisini isimdən isim düzəldən **-dan** (*qənddan, güldan* və s.) və zərf düzəldən **-dan, -dən** (*astadan, birdən* və s.) şəkilçiləri ilə ceyniləşdirməməli.

**2. Obaşdan** sözünə daşlaşmış **-dan** şəkilçisi çıxışlıq hal mənasını itirmək üzrə olduğundan canlı danışq dilində bəzən sözə yenidən çıxışlıq halin şəkilçisi artırılır; məs.: Kərim **obaşdannan** evdən çıxdı. (İ.M.) Feyruz **obaşdannan** gedərdi bazara. (İ.M.)

## MƏNSUBİYYƏT KATEQORİYASI

**İsimlər mənsubiyət şəkilçiləri qəbul edərək sahib şəxslə mənsub əşya arasındakı əlaqəni, münasibəti bildirir.** Buna görə də mənsubiyət anlayışı normativ şəkildə iki komponentin iştirakı ilə ifadə olunur. Birinci tərəf sahib şəxsi, ikinci tərəf mənsub əşyani bildirir. Birinci tərəf I və II şəxslərdə şəxs əvəzliyi, III şəxslə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur. İkinci tərəf isimlərdən və isimləşmiş nitq hissələrindən ibarət olur və birinci tərəfdən asılı olaraq hər üç şəxsin mənsubiyət şəkilçisini qəbul edir; məs.:

*mənim evim*

*sənin evin*

*onun (Əhmədin) evi*

*bizim evimiz*

*sizin eviniz*

*onların (Əhmədgilin) evi*

**Sahib şəxs** və **mənsub əşya** terminlərini hərfi mənada başa düşmək olmaz. Bunlar şərti qrammatik terminlərdir və hərfi mənada düşünülərsə, bütün mənsubiyət birləşmələrini əhatə edə bilməz. Mənsubiyət anlayışı geniş anlayışdır və sahib şəxs adı

altında həmişə sərf sahblik nəzərdə tutulmur. *Kələntərli maşının qapısını açaraq sözünə davam etdi.*(T.K.) *Lətifənin atası Müslümü tapmaq, bəzi məsələləri aydınlaşdırmaq pis olmazdı* (T.K.) - cümlələrindən birincisində *maşının qapısını* birləşməsində kül-lün cüzə münasibəti ifadə olunmuşdur. İkinci misaldakı *Lətifənin atası* birləşməsində qohumluq münasibəti ifadə edilmişdir. *Qadının geyimi, ovçunun türəngi* tipli birləşmələrdə isə həqiqi mənada sahib şəxs, mənsub əşya anlayışı var.

Sahib şəxs və mənsub əşya anlayışları aşağıdakı mənalarda başa düşülür:

1. II tərəf bəzi canlı və cansız varlıqların adlarını bildirən isimlərdən ibarət olduqda 1-ci tərəf həqiqi mənada sahib şəxs, 2-ci tərəf həqiqi mənada mənsub əşya bildirir; məs.;

<i>mənim evim</i>	<i>bizim evimiz</i>
<i>sənin kitabın</i>	<i>sizin kitabıınız</i>
<i>onun (Səlimin) maşını</i>	<i>onların (Səlimgili) maşını</i>

2. II tərəf birinci tərəflə əlaqədə müxtəlif insani münasi-bətləri (dostluq, yaxınlıq, qohumluq, düşməncilik və s.) ifadə edir: *mənim dostum, sənin qardaşın, onun əmisi, bizim düşməniniz* və s.

3. II tərəf dairə, ərazi, məkan, ölkə, dərə, dağ, meşə, çay və s. adlarından ibarət olduqda birləşmə məkan, ərazi münasibətləri ifadə edir: *mənim vətənim, sənin kəndin, onların şəhəri, bizim çaylarımız* və s.

4. Tərəflər arasında cüzün küllə, hissənin bütövə münasibəti ifadə olunur: *mənim əllərim, sənin dişlərin, onun qaşları, dağın yamacı, stolun ayağı, evin qapısı* və s.

Mənsuiyyət birləşmələri bir sıra başqa münasibətlərin də ifadəsinə xidmət edir.

Bələliklə, mənsubiyyət kateqoriyası əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu ifadə edən bir kateqoriyadır.

Mənsubiyyət əlaqəsinin yaranması üçün sahib şəxs bildirən sözlər yiyəlik halda olur, mənsub əşya bildirən sözlər mənsubiyyət şəkilçisi qəbul edir.

Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

1-ci şəxsin təkində: **-im, -īm, -um, -ǖm**, saitlə bitənlərdə: **-m**;

1-ci şəxsin cəmində: **-imiz, -īmiz, -umuz, -ǖmüz**; saitlə bitənlərdə: **-miz, -īmiz, -muz, -mǖz**;

2-ci şəxsin təkində: **-in, -īn, -un, -ün**, saitlə bitənlərdə: **-n**;

2-ci şəxsin cəmində: **-iniz, -īniz, -unuz, -ünüz**; saitlə bitənlərdə: **-niz, -īniz, -nuz, -nüz**;

3-cü şəxsin təkində və cəmində: **-ı, -ī, -u, -ǖ**. Söz saitlə bitdikdə **s** bitişdiricisindən istifadə edilir. Məsələn:

### **Saitlə bitənlərdə**

*mənim bağım*

*bizim bağımız*

*sənin bağın*

*sizin bağıınız*

*onun (Əlinin) bağı*

*onların (Əligilin) bağı*

### **Saitlə bitənlərdə**

*mənim quzum*

*bizim quzumuz*

*sənin quzun*

*sizin quzunuz*

*onun (Əlinin) quzusu*

*onların (Əligilin) quzusu*

Göründüyü kimi, 1-ci və 2-ci şəxslərdə saitlə bitən isimlərdə mənsubiyət şəkilçisinin saiti düşür, 3-cü şəxs də isə, əksinə, bitişdirici **s** samiti əlavə olunur.

Bəzən 3-cü şəxs cəmin mənsubiyət şəkilçisinin **-ları, -ləri** şəklində – cəm şəkilçisi ilə birlikdə olduğunu qeyd edirlər: **onların evləri, onların ataları** və s. Qeyd etməliyik ki, **-lar, -lər** şəkilçisinin mənsubiyət əlaqəsində bir rolu yoxdur. Bu şəkilçi mənsub əşyanın çoxluğunu bildirir. Belə ki mənsubiyət birləşməsinin hər iki tərəfi tək, hər iki tərəfi cəm ola bildiyi kimi, tərəflərdən biri tək, o biri cəm ola bilir. Odur ki tərəflərin tək və ya cəm olduğunu nəzərə alaraq birləşmələri dörd növə ayırmaq olar:

1.Hər iki tərəf tək olur: *mənim otağım, sənin otağın, onun otağı, Əhmədin otağı* və s.

2.Birinci tərəf tək, ikinci tərəf cəm olur: *mənim otaqlarım, sənin otaqların, onun otaqları* və s.

3.Hər iki tərəf cəm olur: *bizim otaqlarımız, sizin otaqlarınız, onların otaqları* və s.

4.Birinci tərəf cəm, ikinci tərəf tək olur: *bizim otağımız, sizin otağınız, onların otağı* və s.

Mənsubiyyət anlayışı dildə bir neçə üsulla ifadə olunur.

1. *Analitik-sintetik üsul*. Mənsubiyyət anlayışının normal ədəbi ifadə forması iki komponentin iştirakı ilə düzəlir: birinci tərəf iyəlik hal şəkilçili olur, ikinci tərəf mənsubiyyət şəkilçisi qəbul edir – uzlaşma və idarə əlaqəli ismi birləşmə şəklində: **mənim atım, sənin evin, onun (şagirdin) məktəbi, bizim idarəmiz, sizin ölkəniz, onların (Əlqılın) şəhəri** və s.

İki komponent iştirak etdiyi və hər iki komponent şəkilçili olduğu üçün bu üsul analitik-sintetik üsul adlandırılır.

Saylarla, **hamı, öz** əvəzlikləri ilə **biz, siz, onlar** sözləri qeyri-müəyyənlik bildirən iyəlik halda da əlaqələnə bilir: **biz özümüz, siz özünüz, onlar özləri, biz hamumız, siz hamunuz, onlar hamısı, biz üçümüz, siz üçünüz, onlar üçü** və s. Məs.: Elə bil ki, indi **biz ikimiz** də qəribə, qeyri-adi bir xəyal aləmindəydi. (İ.Ə.) Lakin bu cür birləşmələrdə mənsubiyyət şəkilçili tərəf mənsubiyyət anlayışından çox, şəxs əvəzliyinin məzmununu dəqiqləşdirmək səciyyəsinə malikdir.

Canlı danışq dilində, bədii dildə sahib şəxs və mənsub əşya bildirən sözlər bəzən öz yerini dəyişir. Məs.: Qəlbi düşündürür duydugca bəzən Bu ağır **duruşun, kamalın sənin**.(S.V.)

Bələ birləşmələrin mənsub əşya bildirən tərəfi sayla, bəzi əvəzliklərlə ifadə olunduqda birinci tərəf çıxışlıq halda da işlənə bilir. Məs.: Mən əzdiyiniz **milyonlardan biriyəm**, bu gün deyilsə, sabah o milyonlar baş qaldıracaq və sizin qanlı taxt-tacınızı başınıza çevirəcəkdir.(C.C.) **Adamlardan bəziləri** gecə növbəsində də işləyirdi.(1, 42-44)

2. *Sintetik üsul*. Mənsubiyyət şəkilçiləri tarixən şəxs əvəzliklərindən əmələ gəldiyindən sahib şəxs anlayışını da ifadə edir. Məsələn, **mənim atım** birləşməsində **atım** sözündəki **-im** şəkilçisi atın 1-ci şəxsin təkinə mənsub olduğunu bildirdiyi üçün çox zaman 1-ci şəxsin təkini bildirən **mən** sözünə ehtiyac olmur və sadəcə **atım** deyilir. **Atım** sözü ilə **mənim atım** birləşməsi arasında məna fərqi olmadığından bu qısa forma dildə daha çox işlənir və mənsub əşya bildirən söz sahib şəxsi də bildirir. Müqayisə və təkidli nitq prosesində, məntiqi vurğu altında olduqla **mənim** sözü işlədir: **Sənin yox, mənim atım keçdi**. Deməli, mənsubiyyət anlayışı «**mənsub əşya bildirən söz + mənsubiyyət şəkilçisi**» (*at-im*) şəklində də ifadə oluna bilir. Bu ikinci üsul şəkilçinin vasitəsilə

düzəldiyindən *sintetik üsul* adlandırılır. Bu üsul türk dillərinin üstün cəhətlərindəndir və fikrin yiğcam ifadəsinə imkan verir:

**Mənim atım** atım-atım atılar,

**Qulaqları** qarğı kimi çatılar. (S.V.)

**Gözləri** oğlunda olan Gülnisə xala **dodaqlarını** bir-birinə sıxıb dərindən nəfəs aldı.(İ.Ə.)

Mənsubiyyət anlayışının analitik-sintetik tipindən fərqli olaraq, mənsub əşya bildirən söz təklikdə işlənib sahib şəxsi bildirdiyi kimi, bəzən sahib şəxsi bildirən birinci tərəf də tək işlənir, **-ki, -ki, -ku, -kü** şəkilçisini qəbul edərək, ümumi və qeyri-müəyyən şəkildə mənsub əşyani da ifadə edir. *Mənim kitabım buradadır, sənin kitabın da buradadır* əvəzinə, **Səninki də buradadır,-** deyirik. Və ya: *İqbal zəbun oldu, mənimki belə düşdü* (S.) Şah qədəhini havada tutmuş olduğu halda susurdu. Miko ilə mən stəkanlarımızı **onunkuna** vurub içdik.(İ.Ə.) **Bizimkilər** silos üçün iki cür yer düzəldirdilər (İ.Ə.) – cümlələrində **mənimki, onunkuna, bizimkilər** sözləri kimi. Bu üsul da sintetik üsuldur.

**3.Analitik üsul.** Mənsubiyyət anlayışının ifadəsi üçün bəzən sahib şəxs bildirən söz yiyəlik halda işlənir, lakin mənsub əşya bildirən söz mənsubiyyət şəkilçisi qəbul etmir. Bu hal yalnız birinci və ikinci şəxslərin cəminə aiddir: **bizim atalar, sizin baba-lar, bizim ellər, sizin dağlar** və s.

Birinci tərəf birinci və ikinci şəxslərin cəmi ilə ifadə olunduqda ikinci tərəfdə mənsubiyyət şəkilçisini hər vaxt ixtisar etmək olmaz. İkinci tərəf ümumiləşmiş əşya və hadisələri bildirdikdə mənsubiyyət şəkilçisi ixtisar oluna bilir. (8, 208)

Bu cür birləşmələrdə tərəflər arasında əlaqə zəif olduğu üçün birinci tərəf cümlədə ayrıca təyin hesab olunur. Məs.: Nə qədər ah çəkdi **bizim babalar**. (S.V.)

Beləliklə, mənsubiyyət anlayışı üç üsulla ifadə olunur:

Analitik-sintetik üsulla: **bizim vətənimiz, sizin ölkəniz...**

Analitik üsulla: **bizim dağlar, sizin ölkələr...**

Sintetik üsulla: **mənim vətənim – vətənim, sənin məktəbin – məktəbin; bizim dağlar – bizimkilər, sizin ellər – sizinkilər.**

Bəzən mənsubiyyət birləşməsinin tərəfləri bir neçə sözdən ibarət olur. Birinci tərəfdə müxtəlif şəxs əvəzlikləri işlənə bilir. Bu zaman ikinci tərəf birinci tərəfin son sözü ilə uzlaşır; məs.: **mənim və sənin taleyin; sənin və onun ulduzu.**

İkinci tərəf həmcins olduqda həmcinslərdən əvvəlkilərdə mənsubiyyət şəkilçisi ixtisar oluna bilər: *sənin dəftər, qələm və kitabın; onun ata, ana və qardaşı*.

Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər hallanır. I və II şəxslərin tək və cəmi samitlə bitən isimlər kimi hallanır: III şəxs mənsubiyyət şəkilçili isimlər hallanarkən hal şəkilçisindən əvvəl **n** bitişdiricisindən istifadə olunur:

<i>atım</i>	<i>atin</i>	<i>ati</i>
<i>atımın</i>	<i>atinin</i>	<i>atinin</i>
<i>atima</i>	<i>atına</i>	<i>atına</i>
<i>atımı</i>	<i>atını</i>	<i>atını</i>
<i>atımda</i>	<i>atında</i>	<i>atnda</i>
<i>atımdan</i>	<i>atndan</i>	<i>atndan</i>
<i>atımız</i>	<i>atiniz</i>	<i>at(lar)ı</i>
<i>atımızın</i>	<i>atinizin</i>	<i>at(lar)ının</i>
<i>atımıza</i>	<i>atınızza</i>	<i>at(lar)ına</i>
<i>atımızı</i>	<i>atınızızı</i>	<i>at(lar)ını</i>
<i>atımızda</i>	<i>atınızda</i>	<i>at(lar)ında</i>
<i>atımızdan</i>	<i>atınızdan</i>	<i>at(lar)ından</i>

III şəxsdə bərpaedici **n** samitinin işlənməsi hal və mənsubiyyət şəkilçili II şəxs təklə III şəxs təkin oxşar forma almasına səbəb olur. Bunları sahib şəxsə əsasən fərqləndirmək olur:

<i>sənin at-in</i>	<i>onun at-i</i>
<i>sənin at-in-in</i>	<i>onun at-i-(n)in</i>
<i>sənin at-in-a</i>	<i>onun at-i-(n)a</i>
<i>sənin at-in-i</i>	<i>onun at-i-(n)i</i>
<i>sənin at-in-da</i>	<i>onun at-i-(n)da</i>
<i>sənin at-in-dan</i>	<i>onun at-i-(n)dan</i>

**Q e y d.** Üçüncü şəxsin təki tarixən saf **n** səsi ilə tələffüz edilmiş və ərəb əlifbasındaki «nun» hərfi ilə yazılmışdır. İkinci şəxsin təki,indi Qarabağ şivələrində olduğu kimi, sağır «n» ilə tələffüz edilmiş və yazılmışdır. Bu sonuncu hərf əlifbadan çıxarıldığı üçün ikinci və üçüncü şəxs mənsubiyyət şəkilçili sözlər hallanarkən oxşar forma alınır.

## HAL VƏ MƏNSUBİYYƏT ŞƏKİLCİLİ İSİMLƏRDƏ SƏSDÜŞÜMÜ

İkihecalı, sonu samitlə bitən bir sıra alınma isimlər həm mənsubiyət, həm də hal şəkilçilərini (iyiqlik, yönlük və təsirlilik halların şəkilçilərini) qəbul edərkən söz kökünün ikinci hecasının saiti düşür. Məs.:

*Mənsubiyət şəkilçisi qəbul edərkən:*

<i>sinif</i>	<i>ömrür</i>	<i>fikir</i>
<i>sinfim</i>	<i>ömrüm</i>	<i>fikrim</i>
<i>sinsin</i>	<i>ömrün</i>	<i>fikrin</i>
<i>sinfı</i>	<i>ömrü</i>	<i>fikri</i>
<i>sinfimiz</i>	<i>ömrümüz</i>	<i>fikrimiz</i>
<i>sinsiniz</i>	<i>ömrünüz</i>	<i>fikriniz</i>
<i>sinfı</i>	<i>ömrü</i>	<i>fikri</i>

*Hallanarkən:*

<i>sinif</i>	<i>ömrür</i>	<i>fikir</i>
<i>sinsin</i>	<i>ömrün</i>	<i>fikrin</i>
<i>sinfə</i>	<i>ömrə</i>	<i>fikrə</i>
<i>sinfı</i>	<i>ömrü</i>	<i>fikri</i>
<i>sinifdə</i>	<i>ömrədə</i>	<i>fikirdə</i>
<i>sinifdən</i>	<i>ömrədən</i>	<i>fikirdən</i>

Xalis Azərbaycan sözlərində yalnız mənsubiyət şəkilçisi qəbul edərkən səsdüşümü olur; məsələn: *ağız, burun, boyun, könül, qarın* belə sözlərdəndir.

<i>ağız</i>	<i>burun</i>	<i>könül</i>	<i>boyun</i>
<i>ağzım</i>	<i>burnum</i>	<i>könlüm</i>	<i>boynum</i>
<i>ağzin</i>	<i>burnun</i>	<i>könlnün</i>	<i>boynun</i>
<i>ağzi</i>	<i>burnu</i>	<i>könlü</i>	<i>boynu</i>
<i>ağzımız</i>	<i>burnumuz</i>	<i>könlimüz</i>	<i>boynumuz</i>
<i>ağzınız</i>	<i>burnunuz</i>	<i>könlnünüz</i>	<i>boynunuz</i>
<i>ağzi</i>	<i>burnu</i>	<i>könlü</i>	<i>boynu</i>

Bu cür sözlərə iyiqlik, yönlük, təsirlilik halların şəkilçilərini artırıqla səsdüşümü olmaz. Bu hal ondan irəli gəlir ki, Azərbaycan dilinin özünə məxsus sözlərdə ikinci saitin mövqeyi alınmalardakı eyni hecanın saitinə nisbətən güclüdür, həmin sait dilin qanununa əsasən möv-

cuddur. Alınmalarda isə ikinci sait protetik olduğu üçün hər iki halda düşür. Xalis Azərbaycan sözlərində ikinci hecanın saiti buraxılsa, hal və mənsubiyyət mənaları qarışar. Məsələn, yiyəlik halda ***burunun*** əvəzinə ***burnun*** deyilsə, söz «sənin burnun» kimi anlaşılır. Dildə bu hal var. Saitlə bitən isimlərlə onların mənsubiyyət şəkilçili forması hallanarkən oxşar forma alır:

<i>ata</i>	<i>ata-n (sənin ata-n)</i>
<i>ata-nin</i>	<i>ata-n-in</i>
<i>ata-ya</i>	<i>ata-n-a</i>
<i>ata-nı</i>	<i>ata-n-i</i>
<i>ata-da</i>	<i>ata-n-da</i>
<i>ata-dan</i>	<i>ata-n-dan</i>

## XƏBƏRLİK KATEQORİYASI

Azərbaycan dilində ayrı-ayrı nitq hissələrinə daxil olan sözlər *xəbərlik şəkilçiləri* adlanan şəkilçilər qəbul edərək xəbərlik kateqoriyasının yaranmasına səbəb olur. Geniş mənada şəxs kateqoriyası adlandırla bilən bu kateqoriyanın vasitəsilə nitq prosesində iş, hal, hərəkət, hadisə, hökm bildirilir, subyektin əməli fəaliyyəti ifadə olunur. Adından göründüyü kimi, «xəbərlik» morfoloji deyil, sintaktik kateqoriyadır. Ona görə də bu kateqoriyadan morfologiyada deyil, sintaksisdə bəhs etmək lazımlı gələrdi. Lakin məsələ burasındadır ki, bir çox dillərdən fərqli olaraq, bu kateqoriya dilimizdə morfoloji yolla, yəni xüsusi şəkilçilər vasitəsilə formalaşır. Məsələn, əgər rus dilində ***Я учитель*** predikativ birləşməsində ***я*** sözü olmasa, ***учитель*** sözünün hansı şəxslə aid olduğu bilinmirsə, bizim dilimizdə ***Мən müəlliməm*** əvəzinə, sadəcə ***Müəlliməm*** də deyilir və bu sözün sonundakı şəkilçidən onun hansı şəxsə aid olduğu aydın olur. (2, 85) Deməli, Azərbaycan dilində xəbərlik kateqoriyası ad etibarilə sintaktik, xarakter etibarilə morfoloji kateqoriyadır, şəkilçilərin köməyi ilə yaranır. Ona görə də bu kateqoriyadan morfologiyada bəhs etmək lazımlı gəlir.

Xəbərlik kateqoriyasının mühüm bir cəhəti ondan ibarətdir ki, bu kateqoriya əksər nitq hissələrini əhatə edir və ümumi xarakter daşıyır. Yəni isim, sıfət, say, əvəzlik, fel, zərf və bəzi kö-

məkçi nitq hissələri də xəbərlik (şəxs) şəkilçiləri qəbul edərək cümlədə xəbər vəzifəsində işlənir.

Xəbərlik şəkilçiləri aşağıdakılardır:

I şəxsin təkində: **-am, -əm**; cəmində: **-ıq, -ık, -uq, -ük**;

Hər ki halda saitlə bitən isimlərdə bitişdirici *y* samitindən istifadə olunur.

II şəxsin təkində: **-san, -sən**; cəmində: **-sınız, -siniz, -sunuz, -sünüz**;

III şəxsin təkində: **-dır, -dir, -dur, -dür**; cəmində: **-dırlar, -dirlər, -durlar, -dürər**.

Müxtəlif nitq hissələrinin xəbərlik şəkilçiləri qəbul edərək dəyişməsi:

<i>müəlliməm</i>	<i>yaxşıyam</i>	<i>birinciyməm</i>	<i>mənəm</i>
<i>müəllimsən</i>	<i>yaxşısan</i>	<i>birincisən</i>	<i>sənsən</i>
<i>müəllimdir</i>	<i>yaxşıdır</i>	<i>birincidir</i>	<i>odur</i>
<i>müəllimik</i>	<i>yaxşıyıq</i>	<i>birinciyik</i>	<i>bizik</i>
<i>müəllimsiniz</i>	<i>yaxşısınız</i>	<i>birincisiniz</i>	<i>sızsiniz</i>
<i>müəllimdirlər</i>	<i>yaxşıdırıllar</i>	<i>birincidirlər</i>	<i>onlardır</i>

*Q e y d.* 3-cü şəxsin cəmini bildirən şəkilçi **onlar** əvəzliyinə artırdıqda əvəzlikdə **-lar** olduğu üçün şəkilçidə təkrar olunmur: söz **onlardırlar** yox, **onlardır** şəklində işlənir.

Bütün əsas nitq hissələrinə artırılaraq onların xəbər vəzifəsində işlənməsinə səbəb olan bu şəkilçilər artırıldığı sözlərlə əlaqədar iki qrupa ayrılır: fellərə birləşərək iş, hal, hərəkətin hansı şəxsə aid olduğunu bildirən şəkilçilər **şəxs şəkilçiləri** və ya **şəxs sonluqları** adlandırılır; feldən başqa, digər əsas nitq hissələrinə birləşərək onların xəbər vəzifəsində işlənməsinə səbəb olan şəkilçilər **xəbərlik şəkilçiləri** hesab olunur. Məs.:-

<i>bilmış-əm</i>	<i>bilmış-ik</i>	<i>həkim-əm</i>	<i>həkim-ik</i>
<i>bilmış-sən</i>	<i>bilmış-siniz</i>	<i>həkim-sən</i>	<i>həkim-siniz</i>
<i>bilmış-dir</i>	<i>bilmış-lər</i>	<i>həkim-dir</i>	<i>həkim-dirlər</i>

Paralel şəkildə verilmiş bir felin və bir ismin təsrifini göstərir ki, mahiyyət etibarilə xəbərlik və şəxs şəkilçilərinin heç bir fərqi

yoxdur. Bunlar eyni funksiyani yerinə yetirir, yalnız birləşdikləri nitq hissələrinə görə fərqlənirlər

Eləcə də:

Başın bəlalarla çox *döyüşübdür*,  
Göstər ki, inanım qızıl tacın var.  
Sənə gözəllikdən düşən *düşübdür*,  
Sənin məhəbbətə ehtiyacın var (Ə.Q.)

Sabirmi? O *mənim* əziz *canımdır*,  
*Dilimin andıdır*, *mehribanımdır*.  
O, *yer şairidir*, *yerin oğludur*!

Üzdən gülürsə də, qəlbə *odludur* (M.M.) – bəndlərindən birincisindəki *döyüşübdür*, *düşübdür* sözləri ilə ikinci bənddəki *mənim canımdır*, *dilimin andıdır*, *mehribanımdır*, *yer şairidir*, *yerin oğludur*, *odludur* sözlərindəki *-dır* şəkilçisi mahiyyət etibarilə eynidir, fellərlə və adlarla işlənmişdir. Məntiqsiz olsa da, ənənəvi bölgü qalmaqdadır.

*Q e y d.* Göründüyü kimi, xəbərlik şəkilçiləri isimlərlə yanaşı, digər nitq hissələrinə də artırılır və onların xəbər vəzifəsində işlənməsinə səbəb olur. Qeyd edilən şəkilçilər digər nitq hissələrinə də artırıla bildiyi üçün xəbərlik kateqoriyası ümumi qrammatik kateqoriya hesab olunur. Əslində, bu məqamda onu şəxs kateqoriyası adlandırmaq daha doğru olardı.

Xəbərlik şəkilçiləri isimlərlə işlənərkən isimdə elə bir dəyişiklik olmur, lakin isim mənaca bir qədər yayğınlığı, ümumi ləşir. Məsələn, *Həkim müayinəyə başladı* – *Gələn həkimdir*. *Müəllim danişir* – *Danişan müəllimdir* – cümlələrindən birinci lərdə *həkim*, *müəllim* sözləri konkret məna ifadə edir, ikincilərdə sənət, peşə anlayışı ifadə olunur. Xüsusi adlarda bu hal müşahidə olunmur: *Səlim gəldi* – *Gələn Səlimdir*.

Adlar qrupuna daxil olan başqa nitq hissələrinin xəbər vəzifəsində işlənməsində gizli substantivləşmə var. Misallara diqqət yetirək: *Bu kitab maraqlıdır*. *Bu adam birincidir*. *Əhməd oxuyandır*. Sənin dediyin kitab budur.

Sifət, say, feli sifət və işaretə əvəzlikləri yaranış etibarilə bir isimlə bağlı olmalı, ismi təyin etməlidir. Xəbər vəzifəsində işlən-

dikdə həmin sözlərdən sonra ismin işlənməsinə əksərən ehtiyac olmur. Amma işlənə də bilər: *Bu kitab maraqlı kitabıdır. Bu adam birinci adamdır. Əhməd oxuyan şagirddir. Sənin dediyin kitabı bu kitabıdır.*

Bunlar göstərir ki, sıfət, say, işaretə əvəzliyi və feli sıfətlərdən sonra isim işlənmədikdə, həmin isim cümlənin əvvəlində xatırladılmış olsa da, qeyd edilən nitq hissələrində müəyyən dərəcə substantivləşmə baş verir.

Bu hal çox mühüm bir cəhətə işaretə edir: deməli, şəxs və ya xəbərlik kateqoriyası yaranış etibarilə isim və fellərlə bağlıdır. Və həm də bu kateqoriya çox qədimdir – əşya sükunətdə olduqda da, hərəkətdə olduqda da əşya bildirən söz predikativlik qazanmış, cümlə formallaşmışdır. Digər nitq hissələrinin predikativlik qazanması nisbətən sonrakı hadisədir

Əvvəl qeyd etdiyimz kimi, xəbərlik şəkilçiləri tarixən şəxs əvəzlikləri ilə bağlı olduğundan cümlənin subyektini də ifadə edə bilir, ona görə də türk dillərində cümlədə subyekt bildirən sözün – mübtədanın işlənməsinə o qədər də ehtiyac olmur:

*Mən müəlliməm – Müəlliməm. Sən tələbəsən – Tələbəsən. Biz mühəndisik – Mühəndisik. Siz həkimsiniz – Həkimsiniz.* Subyektlər müqayisə olunduqda və ya məntiqi vurğu altına düşdükdə mütləq işlənməli olur: *Mən yox, siz xeyirxah iş görmüsünüz.*

3-cü şəxs bütün canlı və cansız varlıqları ifadə edə bildiyindən əksərən subyektin işlənməsinə ehtiyac olur. Əks təqdirdə subyekt situasiya və mətnə əsasən bilinməlidir.

Subyekt şəxs əvəzliklərinin cəmi ilə ifadə olunduqda xəbər xəbərlik şəkilçisindən əvvəl **-lar, -lər** şəkilçisini də qəbul edə bilir: *Biz işçiyik – Biz işçilərik.*

*Siz işçisiniz – Siz işçilərsiniz.*

*Onlar işcidir – Onlar işçilərdir.*

Bu cür hallarda cəm şəkilçisi məna fərqlənməsinə səbəb olur. *Biz işçiyik* dedikdə əsasən eyni işlə məşğul olanlar nəzərdə tutulursa, *Biz işçilərik* dedikdə müxtəlif sahələrdə çalışanlar nəzərdə tutulur.

Xəbərlik kateqoriyasının inkarı **deyil** ədati, **nə – nə** bağlayıcısı ilə düzəlir; məs.: Baxırdı və elə bil, indicə görürdü ki, oğlu o qədər də **yaraşıqlı deyil**. (İ.M.) Mahmud başa düşdü ki, yalnız **Məryəm həsrətində deyilmiş**. (Elçin) Məryəmi axtarmamaq, tap-

mamaq **mümkün deyildi**. (Elçin) Onda camaat bir ovuc işiq tapacaq, çünki bu işiq divlərin, əjdahaların qoruduğu **qapılar ar-xasında deyil** və onu oralarda axtarmaq da **lazım deyil**. (Elçin) **Tələbə deyilik**. Biz **nə tələbəyi, nə də şagird**.

Mənfi mənalı sözlə **deyil** sözü sual cümlələrində təsdiq bildirir: Gecə gedib gördülər ki, canavar inəyi parçalayıb. Bu, **zülm deyildi?** İsrafilin yadına düşdü ki, keçən il toyuqlarının çıxardığı on səkkiz cücədən cəmi yeddisi salamat qaldı, bu, **zülm deyildi?** (Elçin)

Xəbərlik anlayışı zaman etibarilə iki müstəvidə ifadə olunur: indiki zamanda və keçmiş zamanda. **İdi** və **imiş** zaman ədatları olmadan bütün xəbərlik şəkilçiləri indiki zaman məzmununa malikdir. Məs.:

Mirzə, məsləhətin **nədir?** (Elçin) Şikayətin **nədir, kimdən dir?** (T.K.) Səhv etmirəmsə, adınız **Teyyubədir?** (T.K.) Prokuror **sizsiniz?** (T.K.) Yaxşı adamlara pislik etmək **günahdır.** (M.İ.)

**İdi, imiş** zaman ədatları zaman anlayışını keçmişə bağlayır – biri hekayə, o biri rəvayət şəklində; Məs.:

Bu gömgöy göyüñ altında onlar tamam **tək idi**. (Elçin). Büttün bunlar hamısı **təzə idi**. (Elçin) Ölməmişəm, **diriymişəm**, ilahi. (V.B.) Bu fikirlərin gətirdiyi ağrılar Mirzə üçün **xoş idi**. (İ.M.) Elə bil, hamı indi gördü ki, bu sinifdə Həsən adlı oğlan **varmış**. (İ.M.) Qədir necə qayğılaş, necə istiqanlı **adam imiş**. (İ.M.) Mənə köhnə dost kimi müraciət etdi: -Siz hələ də **buradaymışsınız** ki... (İ.Ə.) Görəsən, Məhəmmədəlinin günahı necə **günah imiş?** (Elçin)

Doğrudur, **idi, imiş** zaman ədatları hərəkət və əlaməti keçmişlə bağlayır, lakin üslubi məqamlı əlaqədar bəzən onların işləndiyi xəbərlər də indiki zaman məzmununa malik olur. Məs.: Sən demə, onun gözəl səsi **varmış**. (İ.Ə.) Süleyman hiss edirdi ki, bu oğlan oxumuş **oğlandı, ağıllıdı**, amma burası da tamam **əşkar idi** ki, **zavalı idi, aciz idi, yaziq idi**. (Elçin)

Hadisənin gedisi, xarakterini nəzərə almaqla bu misallardakı **-miş** şəkilçisini, **idi** zaman ədatını **-dır** şəkilçisi ilə əvəz etmək olar.

**Q e y d.** 3-cü şəxsin təkində və cəmində **-dır** şəkilçisinin **r** samiti canlı damışq dilində eksərən işlənmir, **Müəllimdir** əvəzinə **Müəll-**

*limdi; Tələbədir* əvəzinə *Tələbədi* kimi. Yuxarıdakı misalda da *oğlan-dı, ağıllıdı* sözlərində *-dur* şəkilçisinin son samiti düşmüştür.

**Məlumat üçün.** *Hər bir cümləni iki cür təhlil etmək olar: a) mətnən kənar, mətni nəzərə almadan; b) mətnə əsasən, mətni nəzərə almaqla.* Mətni nəzərə almadiqda bir çox hallarda təhlil yanlış nəticələrə səbəb ola bilər. Məsələn, *Bəli, bu kişnəyən Alapaça idi* (F.K.) – cümləsini iki cür yozmaq olar: *bu kişnəyən Alapaçadır*, yəni həmişə kişnəyən atdır, - bu zaman *kişnəyən* sözü təyindir. Bir də: *bu kişnəyən - Alapaçadır*. Bu halda *kişnəyən* sözü isimləşmiş feli sıfətdır və mübtəda vəzifəsindədir. Mətnə baxdıqda müəllifin sözü ikinci mənada işlətmiş olduğu müəyyənləşir. Bu xüsusiyət eynilə: *Çünki Şeyx Səfinin qurduğu binanı uçurmaq fikrinə düşən ağılsız adamdır* (F.K.) – cümləsinə də aiddir. Bəzən yazılıçının durğu işarəsindən düzgün istifadə etmədiyinə diqqət yetirmək lazımdır. *Mən babam Uzun Həsən kimi at seçmək istəyirəm* (F.K.) – cümləsində xüsusiləşdirici *kimi* qoşmasından sonra vergül qoyulmadığı üçün cümlədə ikimənalılıq var. Yazıçı belə bir cümlə işlədir: *Ağır kötüklər onluq deyildi*. (E.M.) *Onluq* sözünü mətnə əsasən müəyyənləşdirmək olar: kəmiyyət bildirmir, müəllif demək istəyir ki, onun işi deyildir. *Qəmərbənu özünü dünyanın ən ləyaqətsiz anası hesab etdi* (Elçin) – cümləsində mətnə əsasən Qəmərbənun dünyanın anası olduğu yox, dünyada ən ləyaqətsiz ana olduğu başa düşülür. *O, arxadan gələn maşında oturmuş Şahlar və onun anası Gülnisə xala haqqında düşünürdü* (İ.Ə.) - cümləsindən belə çıxır ki, maşında həm Şahlar, həm də anası oturmuşdur. Halbuki maşında yalnız Şahlar oturmuşdur. *Məryəmə elə gəldi ki, yenə o saman sarısı düzənlilikdə gəzişirlər* (Elçin) – cümləsində mətnə əsasən «saman sarısı» sözləri mübtədaya oxşayır, halbuki feli sıfət ixtisar olunmuşdur – təyindir: *saman sarısı kimi olan düzənlilikdə*. *Onun özü kimi gödək arvadı Sərvinaz da ardınca yürürdü* (İ.Ə.) – cümləsində *onun özü* birləşmə deyil, aralarında fasılə var, *onun* sözü *arvadı* sözü ilə əlaqəlidir, *özü* sözü *kimi* qoşması ilə birləikdə feli sıfət mühitindədir: *özü kimi gödək olan*. Əşı, yüz dəfə demişəm ki, bu *Çıraqın qızından az danış!* – deyə *Şahlar acıqlı anasına baxdı* (İ.Ə.) – cümləsində elə görünə bilər ki, *acıqlı* sözü düz işlənməyib, *acıqla* olmalı idi. Halbuki yazılıçi düz işlədir, anasının acıqlı olduğunu qeyd edir. *Dedim ki, qızın haqqında heylə danışma* (İ.Ə.) – cümləsində *qızın* sözünü mətnsiz iki cür təhlil etmək olar: *öz qızın haqqında* belə danışma, - bu zaman *-in* mənsubiyət şəkilçisidir; *ümümiyyətlə (qohum olmayan) qızın haqqında danışma* mənasında *- -in* yiyəlik halin şəkilçisidir.

## SİFƏT SİFƏT BİR NİTQ HİSSESİ KİMİ

*Maddi varlığın əlamətini, keyfiyyətini bildirən sözlərə s ifət deyilir.*

Sifət yanaşma yolu ilə əşya adı bildirən sözlərlə bağlı olur. Sözdüzəldici şəkilçilər sistemi vardır və mühüm morfoloji xüsusiyyət kimi, dərəcə əlamətlərinə malikdir. İsimləşərək kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edir, əlamət, keyfiyyət məzmunu ilə yanaşı, maddi varlıq, əşya məzmunu qazana bilir, cümlənin mübtəda və tamamlığı olur. Fellərlə əlaqələnərək adverbiallaşır və zərflik vəzifəsində işlənir. Əsas sintaktik vəzifəsi təyinidir. Xəbər vəzifəsində işləndikdə gizli substantivləşmə keçirir. Maddi varlığın xarici cismani əlamətlərini və daxili aləmini, məhiyyətini eks etdirir.

Sifət əşyanın əlamətini və ya keyfiyyətini bildirən bir söz qrupu kimi, başqa nitq hissələrindən mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə fərqlənir. Sifətlər konkret lügəvi mənasına görə əlamət və ya keyfiyyət bildirdiyi kimi, ümumiyləşmiş qrammatik mənasına görə də əlamət, keyfiyyət bildirir və bu cəhət onu başqa nitq hissələrindən – əşya adı bildirən isimlərdən, əşyanın miqdar və ya sırasını bildirən saylardan, əşyanın hərəkətini bildirən fellərdən, hərəkətin əlamətini bildirən zərflərdən ayırmaga imkan verir.

Sifətin bir nitq hissəsi kimi formallaşması idrakımızda əşya ilə onun keyfiyyətini, əlamətini fərqləndirmə imkanının yaranlığı dövrdən başlanmışdır.(5, 47) İnsan təbiəti tədricən dərk etmə prosesində ayrı-ayrı əşyalarla yanaşı, onların hər cür əlamət və xüsusiyyətlərini də dərk edərək adlandırmış və tədricən sifət adlandırdığımız söz kateqoriyasının yaranmasına səbəb olmuşdur. Odur ki sifətin əsas xüsusiyyəti onun cümlə daxilində bir isimlə yanaşı işlənməsidir; məs.:

*Möhkəm dəzgah, şirin əmək, inci tər  
Hələ qarşımızdadır!  
Ay işığı, dolu ürək, yaşıl bağ,  
Qızğın günəş, sərin çeşmə, qarlı dağ  
Hələ qarşımızdadır! (M.M.)*

Misaldan göründüyü kimi, sıfətlər normal təbii funksiyasında isimlərlə birləşərək **möhkəm dəzgah**, **şirin əmək**, **dolu ürək**, **yaşıl bağ**, **qızğın günəş**, **sərin çeşmə**, **qarlı dağ** kimi yanaşma əlaqəli birləşmələr yaradır.

Bir sıra dillərdə sıfətlər başqa nitq hissələrindən morfoloji əlamətlərinə görə fərqləndiyi halda, bizim dilimizdə sıfətlər zahiri cəhətinə görə başqa söz qruplarından, o cümlədən isimlərdən fərqlənmir. Ona görə də Azərbaycan dilində **daş**, **ağac**, **cöl**, **gül**, **ütü** sözləri ilə **ağ**, **sarı**, **gen**, **hündür**, **bərk**, **isti**, **güclü** sözləri qrammatik formasına görə deyil, lügəvi mənasına görə fərqlənir və birinci qrupa aid olan sözlər əşyaya adı bildirərək isimlər sırasına, ikinci qrup sözlər əşyaya məxsus əlamət, keyfiyyət bildirərək sıfətlər sırasına daxil olur. Deməli, sıfətləri başqa nitq hissələrinən fərqləndirən mühüm bir cəhət onun leksik-qrammatik mənasıdır, əlamət, keyfiyyət bildirməsidir.

Məna dedikdə ümumiləşmiş qrammatik məna nəzərdə tutulur. Qeyd etdiyimiz **ağ**, **sarı**, **gen**, **hündür**, **bərk**, **isti**, **güclü** sözlərinin hər biri konkret bir əlaməti və ya bir keyfiyyəti ifadə edir. Ümumiləşmiş qrammatik məna ondan ibarətdir ki, bu cür sözlərin hamısı bir sistem şəklində ya əşyaya məxsus əlamət, ya da keyfiyyət bildirir.

Sıfətlər əşyanın əlamətini, keyfiyyətini bildirdiyindən bila-vasitə isimlə bağlı olur, isimlə yanaşma əlaqəsində olur, ismə yanaşır. Cümlədə işlənib-islənməməsindən asılı olmayaraq, isimsiz sıfət təsəvvür olunmaz. Əşya yoxdursa, onun əlaməti də yoxdur və əşya bildirən söz yoxdursa, onun əlamətini bildirən söz də yoxdur.

*Əlamət, keyfiyyət* anlayışlarını da fərqləndirmək lazımdır. **Ə l a m ə t** əşyanın zahiri görünüşü, forması ilə bağlıdır: **yumru**, **böyük**, **uzun**, **sarı**, **qırmızı**, **göygək** sözləri əşyanın zahiri cəhəti ilə bağlı olub əlamət bildirir. **K e y f i y y ə t** isə əşyanın məzmunu, mahiyyəti, daxili aləmi ilə bağlı olur: **aci**, **şirin**, **turş**, **dadlı**, **isti**, **soyuq** və s. kimi sözlər daxili məzmun, keyfiyyət bildirir. *Qırmızı alma* dedikdə almanın əlaməti, *şirin alma* dedikdə keyfiyyəti nəzərdə tutulur.

Bəzən eyni bir söz həm əlamət, həm də keyfiyyət bildirə bilər. Məsələn, **nəhəng adam** birləşməsindəki **nəhəng** sıfəti həm insanın dahi şəxsiyyət olduğunu, həm də yekəpər adam ol-

duğunu – bədən quruluşunu göstərə bilər. Birinci halda keyfiyyət, ikinci halda əlamət bildirir. Və ya **gözəl insan** birləşməsində **gözəl** sözü həm insanın daxili-mənəvi aləminə, həm də zahiri əlamətinə aid ola bilər.

Əlamət bildirən sifətləri üç qrupa ayırmak olar:

1.Rəng bildirənlər: *qırmızı, sari, yaşıl, ağ, qara, çəhrayı, gümüşü* və s.

2.İnsanın və başqa canlı və cansız varlıqların xarici, cismani xüsusiyyətlərini bildirənlər: *lal, kar, kor, topal, çolaq, daz, cirkin, şikəst, gözəl, qəşəng* və s.

3.Həcm, ölçü bildirənlər: *dar, gen, uzun, gödək, alçaq, qəlbi, böyük, yaxın, uzaq, hündür* və s.

Keyfiyyət bildirən sifətləri də bir neçə qrupa ayırmak olar:

1.Dad bilmə, eşitmə, duyğu, lamisə üzvləri ilə dərk edilən keyfiyyətləri bildirənlər: *şirin, turş, acı, isti, dadlı, soyuq, ağır, yüngül* və s.

2.Xasiyyət, psixoloji vərdiş və vəziyyət bildirənlər: *ağılli, dəli, tənbəl, xəsis, lovğa, küt, qəzəbli, acıqli, cəsur, sanballı, axmaq, ədəbsiz* və s.

3.Ümumi keyfiyyət, hal-vəziyyət bildirənlər: *yaxşı, pis, yanman, rahat, narahat, normal, mağmun, bədbəxt* və s.

Beləliklə, sifətləri başqa nitq hissələrindən fərqləndirən mühüm bir cəhət onun mənasıdır. Belə ki hər bir sifət maddi varlığa məxsus konkret bir əlaməti, keyfiyyəti bildirdiyi kimi, sifət qrupuna daxil olan bütün sözlər ümumiləşmiş qrammatik mənasına görə də əşyaya məxsus əlamət, keyfiyyət bildirir.

Sifətlər *morfoloji əlamətinə* görə də başqa nitq hissələrin-dən fərqlənir. Dilimizdə zəngin sifətdüzəldən şəkilçilər sistemi vardır: *əzgin, qızgün, süzgün, bilici, qırıcı, dondurucu, duzlu, qılıqsız, çalışqan* və s. kimi sözlərdə *-ğın, -ığın, -ıcı, -ucu, -lu, -sız, -qan* belə şəkilçilərdəndir. Dilimizdə sözlərin müxtəlif şəkildə birləşməsi yolu ilə də sifətlər yaranır. Bunlarla yanaşı, sifəti başqa nitq hissələrindən fərqləndirən dərəcə əlamətləri kimi mühüm əlamət vardır. Sifətlər əşyaya məxsus əlamətin, keyfiyyətin az və ya çox olduğunu ifadə edə bilmək imkanı ilə morfolojiyada xüsusi fərqli mövqeyə malikdir. Maddi aləmin özündən gələn bu xüsusiyyətin sifətlərdə olması təbiidir. Çünkü hər bir maddi varlıqda da eyni əlamət eyni keyfiyyətdə olmur.

*Sintaktik vəzifəsinə* görə də spesifik səciyyə daşıyan sıfətlərin əsas sintaktik vəzifəsi təyindir. Sıfətlər əşya adı bildirən sözlərlə yanaşma əlaqəsində olub təyin vəzifəsində işlənir; məs.: Mədəniyyət evinin *işıqlı* və *böyük* zalı adamla qaynaşırdı. (M.I.)

Bu *sonsuz* fəzalar bizimdir, ey dost!

Bu *dərin* dəryalar bizimdir, ey dost! (M.M.)

*Qoxusuz* lalədir *mənasız* şeir,

*Qanadsız* bir quşdur *xülyasız* şeir,

*Gözəlsiz*, *çalğısız* məclisə bənzər

*Məzmunsuz*, *ahəngsiz*, *ədasız* şeir. (M.M.)

Sonra balaca otların içində *ağ*, *qırmızı*, *sarı*, *çəhrayı* çıçəklər göründü. (İ.Ə.) Hara baxırdın, *qara*, *qırmızı*, *ağ* mərmər idi. (İ.M.)

Sıfət xəbər vəzifəsində də işlənir. Bu zaman sıfətlərdə bir növ gizli substantivləşmə baş verir. Sıfət aid olduğu isimlə öz sintaktik yerini, vəzifəsini dəyişmiş olur; məs.:

Bülbülüm, köksünün altı *sarıdır*,

*Gözəldir* səndəki bu söz, bu sənət,

Mehriban yaratmış səni təbiət... (S.V.)

*Azaddır* quşların xoş nəşidəsi,

*Azaddır* yaşamaq, gülmək həvəsi. (S.V.)

Aygün hələ soyunmamış toy palтарını,

Hələ *şaddır*, *bəxtiyardır* dünyalar qədər. (S.V.)

*Aygün şaddır*, *bəxtiyardır* – cümləsində isimlə sıfətin təbii yerini müəyyənləşdirmək istəsək, «şad, bəxtiyar Aygün» birləşməsi alınar.

Sıfətlər başqa sintaktik vəzifələrdə işləndikdə ya substansivləşmiş, ya da adverbiallaşmış olur.

Sıfət *necə?* *nə* *cür?* *hansi?* suallarına cavab verir. Lakin bu suallara cavab verən hər sözü sıfət hesab etmək olmaz. *Möhkəm divar*, *hündür divar* birləşmələrindəki *möhkəm*, *hündür* sözləri *necə?* *nə* *cür?* suallarına cavab verdiyi kimi, *daş divar*, *kərpic divar* birləşmələrindəki *daş*, *kərpic* sözləri də *necə?* *nə* *cür?* suallarına cavab verir. Təyin vəzifəsində işlənən bu sözlərin hamısını (*möhkəm*, *hündür*, *daş*, *kərpic*) sıfət hesab etmək olmaz. Belə sözlərin sıfət olub-olmadığını yoxlamaq üçün bir neçə üsuldan istifadə etmək mümkündür. Bu cür sözlərə həm ayrılıqda, həm də xəbər vəzifəsində sual vermək olar. Ayrılıqda sual verdikdə *möh-*

*kəm, hündür* sözləri necə? nə cür? suallarına, *daş, kərpic* sözləri nə? sualına cavab verəcəkdir. Həmin sözləri xəbər vəzifəsində işlədərək də sual vermək olar: *Divar möhkəmdir. Divar hündür-dür. Bu, daşdır. Bu, kərpicdir. Möhkəmdir, hündür-dür* – sözləri necəlir? nə cürdür?, *daşdır, kərpicdir* - sözləri nədir? sualını tələb edəcəkdir. Aydin olur ki, *daş* və *kərpic* tipli sözlər bir isimdən əvvəl gəldikdə atributivləşmiş və sıfət funksiyası qazanmış olur, lakin sıfətə çevrilmir. *Möhkəm, hündür* sözləri isə sıfət funksiyasını saxlayır. Həmin sözləri dərəcə əlamətləri artırmaqla da yoxlamaq olar. *Möhkəm, hündür* sözlərinə dərəcə əlaməti artırmaq və həmin sözləri *lap hündür, daha möhkəm* şəklində işlətmək olar, isimlərə (*daş, kərpic*) belə əlamətlər artırmaq olmaz. (5, 52-55)

Sıfətlər isimdən əvvəl işləndiyi kimi, isimlərdən əvvəl başqa isimlər də işlənə bilir və yuxarıdakı misallardan göründüyü kimi, bu məqamda onlarda atributivlik əmələ gəlir. Sıfətlə atributiv ismin bir mühüm fərqi də burasındadır ki, isimdən əvvəl gələn sıfət isimlə ifadə olunan əşyanın əlamətini, keyfiyyətini bildirdiyi halda, isimdən əvvəl işlənən isim aid olduğu ismi material, rütbə, titul cəhətdən təyin edir və ya milli, cinsi mənsubiyyət bildirir; məs.: *şüşə qab, şair Nəbi, professor Səlim, qadın həkim, qonşu ölkə* və s.

Sıfət kimi, zərflər də necə? nə cür? suallarına cavab verir. Bütün başqa cəhətlərlə yanaşı, onları fərqləndirmək üçün adı halda aid olduqları üzvə baxmaq lazımdır: sıfət əşya məzmunlu üzvlərlə bağlı olur, zərflər isə hərəkətin əlamətini bildirir. Məs.:

Həmişə əl-üzünüüzü *gözəl sabunla* yumusunuz... *Gözəl-gözəl ətirlər* vurursunuz. *Gözəl-gözəl paltarlar* geyirsiniz. (İ.Ə.) Sarı Məhəmməd baltasını *gah şaquli*, *gah çəpəki*, *gah bərk*, *gah da yavaş endirməklə* yerə yixilmiş ağacı qol-budaqdan təmizlədi. (E.M.) O, qaşlarını çatıb xeyli susdu, monra təkrar başını qaldırıb mənə *aciqli-acıqli* nə isə dedi. (İ.Ə.)

Birinci misaldakı *gözəl, gözəl-gözəl* sözləri ilə yanaşı, ikinci misaldakı *şaquli, çəpəki, bərk, yavaş* sözləri də necə? nə cür? suallarına cavab verir. *Gözəl, gözəl-gözəl* sözləri *sabun, ətir, paltar* sözlərinə aid olduğu halda, *şaquli, çəpəki, bərk, yavaş* sözləri *endirmək, acıqli-acıqli* sözü *dedi* feli ilə bağlıdır. Bu cəhət onları sıfət və zərf kimi fərqləndirən əsas əlamətdir.

## SİFƏTİN QURULUŞCA NÖVLƏRİ

İsim kimi, sıfətlər də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

**Sadə sıfətlər.** Dilimizin lügət tərkibinə daxil olan sıfətlərin böyük bir qismi sadə sözlərdən ibarətdir. Məs.: *ağ, boz, dar, gen, kök, düz, sari, acı, yaşıł, qısa, alçaq, yoğun, hündür, qırımı zi, turş, şirin* və s. sözləri müasir dil baxımından kök və şəkilçi-yə ayırmalı, belə sözlərin tərkibində ikinci bir morfem göstərmək qeyri-mümkündür. Vahid morfemdən ibarət olan bu cür sıfətlər sadə sıfətlərdir.

## DÜZƏLTMƏ SİFƏTLƏR

Düzəltmə sıfətlər sözlərin kökünə və ya əsasına sözdüzəldici şəkilçilər artırmaqla düzəlir.

Düzəltmə sıfətlər, başlıca olaraq, isim və fellərdən əmələ gəlir. Sifət düzəldən şəkilçilər əksəriyyət etibarilə Azərbaycan-türk dilinin özünə məxsus şəkilçilərdir. Lakin alınma şəkilçilər də var. Azərbaycan dilinin öz şəkilçiləri sözün kökünə və ya əsasına artırılan son şəkilçilərdir. Alınmalar içərisində ön şəkilçilər də var. Şəkilçilərin bir qismi ortaqlıdır – həm isim, həm də sıfət düzəldir, bir qismi yalnız sıfət düzəldir. Bir qismi məhsuldar, bir qismi qeyri-məhsuldardır. Az bir qismi həm isimdən, həm fəldən, əksəriyyəti ya isimdən, ya da feldən sıfət düzəldir.

**Adlardan sıfət düzəldən şəkilçilər.** Bu qrupa daxil olan sözdüzəldici şəkilçilər həm xalis Azərbaycan sözlərindən, həm də alınma sözlərdən sıfət düzəldir.

**A d l a r d a n** sıfət düzəldən şəkilçilər aşağıdakılardır:

**-lı, -lı, -lu, -lü** şəkilçisi. Bu şəkilçi «həm isim, həm də sıfət əmələ gətirən məhsuldar şəkilcidir. Bu şəkilçi ilə düzəlmüş sıfət və isim bir-birindən mənasına görə fərqlənir. Belə ki bu şəkilçi ilə düzəlmüş sözlərin bir hissəsi əşyalıq məzmunu, digər hissəsi isə əlamət və ya keyfiyyət bildirir». (1, 105)

**-lı, -lı, -lu, -lü** şəkilçisi əşyanın başqalarından fərqli bir əlamətə malik olduğunu, əşyada müəyyən bir əlamətin, keyfiyyətin çox olduğunu, əşyanın maddi tərkibini göstərən sıfətlər düzəldir.

(1,106) Məs.: *ordenli* (müəllim), *istedadlı* (rəssam), *biğli* (həkim), *ağılli* (uşaq), *sinifli* (cəmiyyət), *spirtli* (içki), *qazlı* (su) və s.

Bu şəkilçi sadə isimlərlə yanaşı, feldən düzələn isimlərdən də sıfət düzəldir; məs.: *düşüncəli* (adam), *örtülü* (qab), *qorxulu* (hadisə), *dözümlü* (adam) və s.

**Q e y d.** 1. Sadə isimlərdən düzələn sıfətlərlə kökü fel olan isimlərdən düzələn sıfətlər bəzən mənaca fərqlənir: *duzlu xörək* – duzu çox olan xörək deməkdir; *vurğulu heca* – vurğusu çox olan yox, sadəcə vurğusu olan heca deməkdir. (2, 92)

2. *Ağılli* (uşaq), *düşüncəli* (adam), *duzlu* (xörək), *güclü* (insan), *maraqlı* (məsələ), *sədaqətli* (yoldaş) tipli birləşmələrdəki *ağılli*, *düşüncəli*, *duzlu*, *güclü*, *maraqlı*, *sədaqətli* sözləri «tək işlənərsə, isim olar» (2, 92) fikri doğru deyil. Doğrudur, *-lı*, *-li*, *-lu*, *-lü* şəkilçisi mənsubiyət mənasına malik olduğu üçün familia, respublika, şəhər, kənd adlarını bildirən düzəltmə isimlər də düzəldir, amma yuxarıdakı sözlər hər bir məqamda sıfətdır, «tək işlənərsə, isim olur» fikrində substantiv-ləşmə unudulmuş olur.

**-siz, -sız, -suz, -süz** şəkilçisi. Bu şəkilçi artırıldığı söz kökünün ifadə etdiyi əşyanın başqa bir əşyada olmaması ilə bağlı yaranan əlaməti bildirən sıfətlər düzəldir. Məs.: *başsız* (bədən), *xeyirsız* (iş), *dadsız* (meyvə), *kitabsız* (tələbə), *odsuz* (ocaq), *evsiz* (ailə), *huşsuz* (adam), *otsuz* (sahə) və s. Göründüyü kimi, bu şəkilçi *-lı*, *-li*, *-lu*, *-lü* şəkilçisi ilə mənaca antonim olan sözlər düzəldir. Həm adı isimlərə, həm də feldən düzələn isimlərə artırılır; məs.: *qanacaqsız* (adam), *qorxusuz* (uşaq), *gəlirsiz* (yer), *baxımsız* (sahə), *vurğusuz* (heca) və s.

**-sız** şəkilçisi mənfi mənalı sözlərə artırıldığda iki inkar müsbət məna yaradır: *acısız* (həyat), *türməsiz* (ölkə), *xəstəsiz* (xəstəxana), *günahsız* (adam) və s.

**Q e y d.** **-sız** şəkilçili sözlər digər sıfətlər kimi, isimlərlə yanaşma əlaqəsində olur. Lakin bəzən belə sözlər xüsusi vurğu ilə tələffüz olunur və onlardan sonra müəyyən dərəcə fasılə edilir. Bu cür hallarda **-sız** şəkilçili sözlər xüsusişir və adverbiallaşır. Məs.: *Çiçəksız*, *sözsüz*, *insansız*, *səadətsiz*, *bahar olmaz* (S.V.) – cümləsində *ciçəkiz*, *sözsüz*, *insansız*, *səadətsiz* sözləri «ciçək, söz, insan, səadət olmadan» mənasındadır və feli bağlama məzmununa uyğun məna ifadə edir.

**Məlumat üçün.** Tədqiqat əsərlərində, dərslik və vəsaitlərdə qeyd olunur ki, **-siz** və **-lı** şəkilçiləri çox məhsuldar sıfət düzəldən şəkilçilərdir. Bizim fikrimizcə, bu şəkilçilər morfolojiya kitablarında öz təyinatını düzgün tapmamışdır. Bunllar sözdüzəldici yox, qrammatik şəkilçilərdir. Bu şəkilçilər bir kateqoriyadan olan bir qrup sözə deyil (bu, sözdüzəldicilik əlamətidir), bir kateqoriyadan olan bütün sözlərə, yəni bütün isimlərə artırılır (bu, qrammatiklik əlamətidir). Əlamət bildirən sözlərə artırılan **-ca**, **-cə** şəkilçisi də belədir. Feli bağlama, feli sıfət, məsdər şəkilçiləri də belədir. Feli sıfət, feli bağlama və məsdər şəkilçilərinin təyinatı düzgün müəyyən edilmişdir. Lakin **-siz**, **-lı**, **-ca** şəkilçiləri öz həqiqi təyinatını tapa bilməmişdir. **-ca**, **-cə** şəkilçisi sıfətin dərəcə əlaməti, zərf düzəldən şəkilçi, qoşma, ədat və s. kimi izah edilir və hansı məqamda həmin vəzifələrdə işləndiyi bilinmir. Əslində, **-ca**, **-cə** şəkilçisi vurğulu və vurgusuz olmaqla forqlonır. Vurgusuz olduqda qoşma kimi çıxış edir, vurğulu olduqda əksəriyyət etibarilə sözdə ad-verbiallıq yaradır. **-siz** və **-lı** şəkilçiləri isə sözdüzəldicilikdən çox, aid olduğu sözə təsdiq və inkar məna verən kateqorial şəkilçilərdir. Lakin biz ənənəni pozmayaraq, bunları sıfət düzəldən şəkilçilər kimi saxladıq.

**-ki, -ki, -ku, -kü** şəkilçisi. Bu şəkilçi bir sıra zaman zərflərinə artırılaraq zaman mənalı sıfətlər düzəldir; məs.: **həzərki** (vəziyyət), **indiki** (hadisə), **dünənki** (məsələ), **axşamki** (əhvalat), **sonraki** (iş), **səhərki** (söhbət) və s.

Bu şəkilçi yerlik halın şəkilçisi ilə birlikdə **-dakı**, **-dəki** şəklinde də bir qrup sözdən yer və zaman mənalı sıfətlər düzəldir; məs.: **yazdakı** (hava), **qışdakı** (qar), **payızdakı** (məhsul), **ondakı** (söhbət) və s.

**Məlumat üçün.** Dilçiliyimizdə bu şəkilçi də düzgün izah edilmir. Başqa sıfət düzəldən şəkilçilərdən fərqli olaraq, bu şəkilçinin, leksik şəkilçi olsa da, bir sıra qrammatik şəkilçilərdən sonra da sözə artırıla bildiyi göstərilir və **bağdakı** (ağaclar), **yoldakı** (maşın), **dağdakı** (əkin), **evdəki** (əşya) tipli misallar verilir. (1, 107) Halbuki sözdüzəldici şəkilçi sözdəyişdirici şəkilcidən onra işlənə bilməz.

**-ki, -ki, -ku, -kü** şəkilçisinin yiyəlik və yerlik hallarda olan sözlərə artırıldığı və sıfət düzəltdiyi göstərilir. Əslində, bu şəkilçi yiyəlik hal ilə işləndikdə mənsubiyət mənası ifadə edir, mənsub əşyayı ümumi və qeyri-müəyyən şəkildə, sahib şəxsi dəqiq şəkildə bildirir və cümlədə təyin yox, mübtəda vəzifəsində işlənir: **Sənin kitabların buradadır**

– **Səninki** buradadır. **Bizim paltarımız** oradadır – **Bizimki** oradadır. Bunu sıfət düzəldən şəkilçi adlandırmaq doğru olmaz. Yiyəlik, mənsubiyyət bilddirir. Yerlik halda olan sözə artırıldıqda isə vəziyyət başqadır. Tək yerlik hal şəkilçisi deyil, bu şəkilcidən əvvəl kəmiyyət və mənsubiyyət şəkilçiləri də işlənə bilir; **dağdakı qar** – **dağlardakı qar** – **dağlarınızdakı qar**; **evdəki əşya** – **evlərdəki əşya** – **evlərinizdəki əşya** və s. Bunlar göstərir ki, bu məqamda **-ki**, **-ki**, **-ku**, **-kü** şəkilçisi sıfət düzəldən şəkilçi deyil, feli sıfət, feli bağlama şəkilçisi tipində bir şəkilçidir. Elə söz düzəldir ki, həmin sözdə ismin əsas qrammatik əlamətləri qalır və söz həm də sıfət xüsusiyyəti kəsb edir, sıfətin suallarına cavab verir və s. Odur ki bu şəkilçini isim xüsusiyyətlərini (kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri) saxladıqda **atributiv** və ya **sifəti isim** şəkilçisi adlandırmaq daha doğru olar. Yəni əslində isimdir, lakin sıfət xüsusiyyətləri qazanmış, attributivləşmişdir.

**-cıl**, **-cil**, **-cul**, **-cül** şəkilçisi. Bu şəkilçi isimlərdən əşyanın müəyyən bir əlamətə, keyfiyyətə malik olduğunu bildirən sıfətlər düzəldir; məs.: **yuxucıl** (adam), **ölümcul** (yara), **qabaqcıl** (dəstə), **qonaqcıl** (ailə), **siyasətcıl** (adam) və s.

**-lıq**, **-lik**, **-luq**, **-lük** şəkilçisi. Bu şəkilçi isimlərdən və sıfətlərdən isim düzəltdiyi kimi, isimlərdən sıfət də düzəldir. Zaman və ölçü bildirən sözlərə qoşularaq zaman, ağırlıq, həcm bildirən sıfətlərin yaranmasına səbəb olur; məs.: **yazlıq** (taxıl), **aylıq** (plan), **donluq** (parça), **həftəlik** (plan), **dolmalıq** (ət) və s. Bəzən saydan və əvəzliklərdən də sıfət düzəldir: **onluq** (lampa), **litrlik** (qab), **mənlik** (iş), **bizlik** (məsələ) və s.

**-ı**, **-i**, **-u**, **-ü** şəkilçisi. Bu şəkilçi əksərən isimlərdən, çox az hallarda fellərdən sıfət düzəldir. İsimlərdən rəng və geyim adları bildirən sıfətlər düzəldir; məs.: **gümüşü**, **narinci**, **zoğaltı**, **badımcanı**, **çərkəzi** və s. Saitlə bitən sözlərə şəkilcidən əvvəl «y» samiti artırılır: **buğdayı**, **sürməyi** və s. Fellərdən: **dolu** (qab).

Bu şəkilçi ilə isimlərdən düzələn **ceyrani**, **turacı**, **maralı** tripli sözlər artıq ismə çevrilmişdir.

Aşağıdakı qeyri-məhsuldar şəkilçilərin hər biri bir-iki sıfət düzəldə bilir:

- sal** şəkilçisi: **qumsal** (yer);
- sul** şəkilçisi: **yoxsul** (adam);
- c** şəkilçisi: **anac** (toyuq);
- man** şəkilçisi: **qocaman** (kişi);

**-lam** şəkilçisi: **sağlam** (adam). (1, 109)

**-ş** şəkilçisi: **geniş** (ev), **nəmiş** (hava).

**-ca,-cə** şəkilçisi **bala** sözündən **balaca** sıfəti düzəldir: Yol **balaca** bir qarğıdalı tarlasının böyründən keçirdi.(İ.Ə.) O söyündə ağaçının kölgəsində atdan enib **balaca** bir süfrə saldı. (Elçin)

**Q e y d.** Bu qrupdan verilən **geniş** (plan), **nəmiş** (yer) misallarında sıfətlərin **-ış** şəkilçisi ilə düzəldiyi güman edilir və məntiqsiz olduğu üçün müstəsna sayılır (*bax:* 1, 104-109) Bunlar **gen** və **nəm** sıfətlərinə **-ış** şəkilçisinin artırılması ilə düzəlməmişdir. Dildə **gen**, **nəm** sıfətləri ola-ola, yenidən **-ış** şəkilçisi ilə eyni mənalı söz düzələ bilməzdi. Bu cür sözlərdə **-ış** bir şəkilçi deyil, iki şəkilçidir: **-i** sıfətdən fel düzəldən, **-ş** isə feldən sıfət düzəldən şəkilçidir. **-i** şəkilçisi ilə sıfətdən məhsuldar şəkildə çoxlu fel düzəlir: **təng – təngimək**, **bayat – bayatmaq**, **turş – turşumaq** və s. Eləcə də bu sözlər **genimək**, **nəmimək** şəklində işlənmiş və həmin sözlərdən **ş** şəkilçisi ilə **nəmiş**, **geniş** sıfətləri yaranmışdır. Xətaidə: *Cəşmim genidi misali-qazğan*. Yəni gözlərim qazan ağızı kimi genişləndi, böyüdü.

**F e l l ə r d ə n** sıfət düzəldən şəkilçilər. Bu şəkilçilərdən danışarkən ilk növbədə feli sıfət şəkilçiləri ilə feldən sıfət düzəldən şəkilçilər fərqləndirilməlidir. Feli sıfət şəkilçilərindən fərqli olaraq, feldən düzələn sıfətlərdə təsirlik, növ, inkarlıq, öz ətrafinə söz toplama, idarə etmə xüsusiyyətləri tamamilə itmiş olur və feldən sıfət düzəlir. Yalnız **-ici,-ici,-ucu,-ücü** şəkilçisi həmişə təsirli fellərdən sıfət düzəldiyi üçün bu şəkilçi ilə düzələn sıfətlər-də təsirlik izləri müşahidə olunur. (1, 111)

Feldən sıfət düzəldən şəkilçilər aşağıdakılardır:

**-ici,-ici,-ucu,-ücü** şəkilçisi. Bu şəkilçi fellərə artırılaraq, qosulduğu sözün mənasına müvafiq peşə, sənət bildirən, əşyanın mühüm keyfiyyətlərindən birini üzə çıxaran sıfətlər düzəldir; məs.: **qırıcı** (təyyarə), **qaldırıcı** (kran), **keçici** (bayraq), **alıcı** (quş), **zəhərləyici** (maddə), **boğucu** (qaz), **çürüdücü** (bakteriya), **yandırıcı** (maye) və s. **Sürücü**, **bağlayıcı** tipli bir sıra sözlər artıq ismə çevrilmişdir.

**-qın,-kin,-qun,-kün;** **-ğın,-gin,-ğun,-gün** şəkilçilərindən birincisi kar, ikincisi cingiltili samitlə bitən fellərə artırılaraq hal-vəziyyət, keyfiyyət bildirən sıfətlər düzəldir; məs.: **tutqun** (ha-

va), **kəskin** (söz), **coşqun** (çay); **azğın** (adam), **solğun** (çıçək), **əzgin** (adam), **gərgin** (iş) və s.

**-ıq,-ik,-uq,-ük; -q,-k** şəkilçisi fellərdən əlamət, bəzən də keyfiyyət bildirən sıfətlər düzəldir; məs.: **açıq** (qapı), **yaniq** (çörək), **əzik** (parça), **uçuq** (divar), **sönük** (ocaq); **soyumaq**, **böyümmək**, **çürümək** tipli sözlərdən: **soyuq** (su), **böyük** (adam), **çürük** (meyvə) və s.

**-aq,-ək** şəkilçisi. Bu şəkilçi **-ıq** şəkilçisinin açıq saitli varianti olub, fellərdən eyni keyfiyyətə, xüsusiyyətə malik sıfətlər düzəldir; məs.: **ürkək** (heyvan), **qorxaq** (adam), **çökək** (yer) və s.

**-ağan,-əyən** şəkilçisi. Bu şəkilçi fel köklərindən xasiyyət, vərdiş bildirən sıfətlər düzəldir; məs.: **ağlağan** (uşaq), **qaçağan** (at), **hüreyən** (it) və s. **-ağan** şəkilçisi **-an** feli sıfət şəkilçisinin ifadə etdiyi mənaya yaxın məna ifadə etsə də, fərqləri də var: **küsən** uşaqlıqlaşdırma sözü birdəfəlik işi, **küsəyən** uşaqlıqlaşdırma sözü birdəfəlik işi, **küsəyən** sözü vərdiş halını almış əlaməti bildirir. Saitlə bitən fellərdə şəkilçinin ilk saiti düşür: **ağla-ğan** (uşaq).

**-inc,-inc,-unc,-ünc** şəkilçisi. Bu şəkilçi də fel köklərindən əlamət bildirən sıfətlər düzəldir: **qorxunc** (hadisə), **gülunc** (iş, hərəkət). **Qısqanmaq**, **iyrənmək** fellərindən **qısqanc**, **iyrənc** sözlərindəki **-c** şəkilçisi **-inc** şəkilçisinin qalığıdır.

**-caq,-cək** şəkilçisi ilə fellərdən xasiyyət, keyfiyyət bildirən sıfətlər düzəlir: **utancaq** (adam), **ərincək** (uşaq).

**-ar,-ər** şəkilçisi. Bu şəkilçi fellərdən daimi keyfiyyət bildirən sıfətlər düzəldir: **axar** (su), **yanar** (dağ), **gülər** (üz).

**-maz,-məz** şəkilçisi. Fellərdən daimi keyfiyyət bildirən sıfətlər düzəldir: **axmaz** (su), **sönsməz** (vulkan), **qorxmaz** (uşaq).

**-ma,-mə** şəkilçisi. Əlamət bildirən sıfətlər düzəldir: **gəlmə** (adam), **çatma** (qaş), **burma** (saç), **eşmə** (biğ), **uydurma** (söz).

Daha az məhsuldar olan şəkilçilər (1, 112) :

**-əri** şəkilçisi: **gedəri** (qonaq), **köçəri** (xalq);

**-qan** şəkilçisi: **çalışqan** (adam).

**-ri** şəkilçisi: **əyri** (ağac).

**-im** şəkilçisi: **qıvrım** (saç).

**Q e y d.** Bu sıradə verilən **-ülü** şəkilçisi (1, 112) iki şəkilcidir: **-ü** – feldən isim; **-lü** – isimdən sıfət düzəldir: **ört-ü-lü**. **Yığcam** sözü isə **yığmaq** və **cəm etmək** sözlərindən mürəkkəbdir.

Bunlardan əlavə, Azərbaycan dilində ərəb və fars dillərin-dən alınmış bir sıra ön və son şəkilçilər vasitəsilə həmin dillər-dən alınmış sözlərdən düzələn sifətlər də vardır.(2, 95-97)

Ön şəkilçilər bunlardır: *bi*, *na*, *ba*, *la*. Bunlardan *bi*, *la*, *na* şəkilçiləri bizim *-siz*, *-siz*, *-suz*, *-süz* şəkilçisinin mənasına müvafiq inkar məna ifadə edir; məs.: *bıqəm*, *biinsaf*, *bikef*; *namünasib*, *nalayıq*, *nahamvar*; *laməzəhb*, *laməkan* və s. Hətta bəzən eyni söz həm *na* və ya *la*, həm də *-siz* ilə düzələ bilir: *nainsaf – insafsız*; *laməkan – məkansız*, *laməzəhb – məzəhbəsiz*.

*Ba* şəkilçisi isə bizim *-lı* şəkilçisinə müvafiq məna ifadə edir: *basəfa* – *səfali*, *baməzə* – *məzəli* və s.

Qeyd etməliyik ki, bu şəkilçilər və onların aid olduğu söz-lər klassik ədəbiyyatda çox işlənsə də, tədricən işləkliyini məhdudlaşdırmaqdə olan sözlərdir.

Alınma *-i* şəkilçisi məhsuldar olub, sözlərin sonuna artırılmaqla, bir şəxsə, əşyaya, hadisəyə mənsubluq bildirən sifətlər düzəldir: *inqilabi*, *tibbi*, *elmi*, *mülki*, *zahiri*, *şərti*, *daxili* və s. Sonu saitlə bitən alınma sözlərə artırıllarkən v bitişdiricisi işlənir və kökün son qalın saiti incə saitə çevirilir: *dünya* – *dünyəvi*, *məna* – *mənəvi*, *nümunə* – *nümunəvi*, *kütlə* – *kütləvi* və s.

*Q e y d. 1.Həqiqət, təbiət* sözlərində *-i* şəkilçisindən əvvəl söz sonundakı *-ət* hissəsi düşür: *təbiət* – *təbiii*, *həqiqət* – *həqiqi*.

*2.Fizika, mexanika* sözləri son saitini itirməklə bu şəkilçini qəbul edir: *fiziki* (təribyə), *mexaniki* (hərəkət).

Ərəb dilindən alınmış *dar* (*evdar*, *əməkdir*), fars dilindən alınmış *kar* (*toləbkar*, *davakar*), *baz* (*kələkbaz*, *quşbaz*), *pərvər* (*vətənpərvər*, *insanpərvər*), *pəsənd* (*xudpəsənd*) və s. kimi mənbə dildə müstəqil söz, bizim dildə şəkilçi kimi işlənən bir sıra vahidlər də düzəltmə sifətlər əmələ gətirir.

Rus və Avropa xalqlarının dillərindən alınmış sifət düzəl-dən şəkilçilər də vardır. Bunlardan bir neçəsi ön şəkilcidir:

*-anti* şəkilçisi: *antifaşist*, *antiimperialist* və s.

*-a* şəkilçisi: *normal* – *anormal*;

Son şəkilçilər:

*-iv* şəkilçisi: *obyektiv* (aləm), *subyektiv* (münasibət) və s.;

- loji* şəkilçisi: *bioloji* (hadisə), *psixoloji* (təsir) və s.;
- tik* şəkilçisi: *problematik* (məsələ), *sistematik* (nəzarət);
- ist* şəkilçisi: *materialist* (baxış), *Marksist* (təlim), *idealist* (nəzəriyyə) və s.

## MÜRƏKKƏB SİFƏTLƏR

Mürəkkəb sifətlər iki müstəqil mənalı sözün birləşməsi nəticəsində əmələ gəlir. Müxtəlif nitq hissələrdən, xüsusilə sifət və isimlərdən ibarət olan sözlər birləşərək bir vurğu ilə tələffüz olunur və bir məna, bir məfhum ifadə edir.

Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir:

1. Sadə və düzəltmə sifətlərin təkrarı ilə; məs.: *uzun-uzun* (ağaclar), *gözəl-gözəl* (yollar), *yaşıl-yaşıl* (çəmənlər), *dadlı-dadlı* (meyvələr), *güllü-güllü* (bağçalar), *əzik-əzik* (paltarlar) və s.

2. Sadə və düzəltmə sifətlərin birləşməsindən ibarət olur: *ağsaçılı* (ana), *ağıryüklü* (maşın), *qoşabuynuzlu* (keçi) və s.

3. Hər iki tərəfi düzəltmə sifətlərdən ibarət olur: *açıqfikirli* (adam), *enlikürəkli* (oğlan) və s.

4. Yaxın mənalı düzəltmə sifətlərin birləşməsindən ibarət olur: *bağlı-bağçalı* (kəndlər), *hədsiz-hesabsız* (maşınlar), *dilli-agızlı* (adamlar), *güllü-çiçəkli* (bağlar), *qırıq-sökük* (bina) və s.

5. Tərəflərindən biri və ya hər ikisi yaxın və ya əks mənalı düzəltmə sifətlərdən ibarət olur: *boy-buxunlu* (oğlan), *ata-analı* (uşaqlı), *hay-küylü* (adam), *dərə-təpəli* (yer); *ətli-canlı* (qadın), *qollu-budaqlı* (ağac), *güllü-çiçəkli* (çəmən), *daşlı-kəsəkli* (yollar), *enişli-yoxuşlu* (yollar), *dərəli-təpəli* (yerlər), *bitməz-tükənməz* (əfsanələr) və s.

6. Tərəflərdən biri mənasız sözlərdən (qoşa sözlər) ibarət olur: *qara-qura* (yerlər), *dar-düdük* (geyim), *qatma-qarışığı* (məsələ), *əyri-üyrü* (yollar) və s.

7. Birinci tərəfi sadə, yaxud düzəltmə sifət, ikinci tərəfi isimlərdən ibarət olur: *göygöz* (kosa), *uzunsaç* (qız), *qaraqas* (oğlan), *ağsaqqal* (kişi), *qaragöz* (qız), *ucaboy* (qadın), *xosbəxt* (adam), *bədbəxt* (hadisə), *əyribel* (qarı), *gülərüz* (uşaqlı) və s.

8. Birinci tərəfi isim, ikinci tərəfi müxtəlif nitq hissələrindən ibarət olur.

a) hər iki tərəfi isimdən ibarət olur: ***badımcanburun*** (kişi), ***motalpapaq*** (kişi) və s.

b) isim və düzəltmə sifətdən ibarət olur: ***daşürəkli*** (insan), ***ayüzlü*** (qadın), ***bərabərəzələ*** (cisim) və s.

v) isim və saydan ibarət olur: ***qapıbir*** (qonşu), ***anabir*** (uşaq) və s.

9.Birinci tərəfi mənsubiyət şəkilçili isim, ikinci tərəfi isimdən, sadə və düzəltmə sifətlərdən ibarət olur: ***qəlbidas*** (insan), ***başıbos*** (adam), ***suyuşırın*** (oğlan), ***əlibos*** (kişi), ***qarniyogun*** (kişi), ***qolugüclü*** (adam), ***əliyəri*** (uşaq), ***meymunabənzər*** (insan), ***ağlagəlməz*** (hadisə) və s.

10.Birinci tərəfi say, ikinci tərəfi sadə isimlərdən ibarət olur: ***beşguşə*** (ulduz), ***beşmərtəbə*** (ev). Bu cür mürəkkəb sifətlərin ikinci tərəfi daha çox düzəltmə sifətdən ibarət olur. Məs.: ***beşguşəli*** (ulduz), ***dördbucaqlı*** (otaq), ***altıyanlı*** (figur), ***ontəkərli*** (maşın) və s.

11.Azərbaycan dilində mənsubiyət şəkilçili ***alt***, ***yan***, ***ara***, ***qabaq*** köməkçi adlarının ikinci tərəf kimi işləndiyi – ikinci növ ismi birləşmələrdən düzələn mürəkkəb sifətlər də vardır: ***sətiraltı*** (fikir), ***rayonlararası*** (müşavirə), ***bayramqabağı*** (yarış), ***hə-yətyanı*** (sahə), ***seçkiqabağı*** (yığıncaq) və s.

***Qədər, kənar, üst, yana, bab, fənd, orta*** sözləri ilə də mürəkkəb sifətlər düzəlir: ***məktəbəqədər*** (tərbiyə), ***məktəbdənkənar*** (oxu), ***dağüstü*** (park), ***ağayana*** (adam), ***ortabab*** (kəndlili), ***qo-cafəndi*** (yemək) və s. (1, 99-101)

## SİFƏTİN SUBSTANTİVLƏŞMƏSİ

Sifətlərdə isimləşmə – substantivləşmə meyli çox güclüdür. Bir vaxtlar məktəb dərsliklərində sifətlər «əsl sifətlər» və «nisbi sifətlər» kimi iki qrupa ayrıldı. Sonralar bu cür bölgü elmi qrammatikalara da yol tapdı. (1, 115) Əsl sifətlər dedikdə saf sifət kimi işlənənlər, nisbi sifət dedikdə substantivlik keyfiyyəti qazanan sifətlər nəzərdə tutulurdu. ***Qəhrəman təyyarəci buradadır*** əvəzinə, ***Qəhrəman buradadır*** - cümləsindəki ***qəhrəman*** sözü nisbi sifət hesab olunurdu. (Prof.Ə.Dəmirçizadə nisbi sifətlər dedikdə düzəltmə sifətləri nəzərdə tuturdu. *Bax: 5,58*) Lakin təd-

ricən nitq hissələrində keçid prosesləri öyrənilidikcə bu cür sıfətlərin isimləşmiş sifətlər olduğu aydınlaşdı. (3,59-61;6,54-89)

Konversiya, başqa sözlə, keçid prosesi elə bir prosesdir ki, bu prosesdə bir nitq hissəsi öz xüsusiyyətlərini saxlamaqla başqa bir nitq hissəsinin xüsusiyyətlərini də qazanmış olur. Demək olar ki, bütün əsas nitq hissələrində, köməkçi nitq hissələrində və əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında konversiya mövcuddur. İsimlər attributivləşmə-adyektivləşmə ilə sıfət keyfiyyəti, sıfətlər substantivləşməklə isim, adverbiallaşmaqla zərf xüsusiyyəti qazanır, sayılar əvəzlikləşə bilir, substantivləşə, adverbiallaşa bilir. Fellər feli bağlama şəkilçilərinin köməyi ilə adverbiallıq, məsdər şəkilçisinin köməyi ilə substantivlik, feli sıfət şəkilçiləri vasitəsilə attributivlik keyfiyyəti qazanır, bir sıra əsas nitq hissələri qoşmalaşır, modallaşır, bağlayıcılar ədatlaşır və s.

*S u b s t a n t i v l ə ş m ə - m a d d i v a r l ğ a , m a t e r i y a y a x a s o l a n ə l a m ə t i n , k e y f i y y ə t i n d i l d ə m a d d i v a r l ı g i , m a t e r i y a n i ə v ə z e t m ə s i h a d i s ə s i n ə d e y i l i r .*

Substantivləşmə özünü sıfət, say, işaret əvəzlikləri və feli sıfətlərdə daha çox göstərsə də, az-çox başqa nitq hissələrini də əhatə edir. Dil kitablarında hətta köməkçi nitq hissələri də asanlıqla substantivləşir; məs.: *Amma, ancaq, lakin, fəqət qarşılaşdırma bağlayıcılarıdır. Çünkü səbəb bağlayıcısıdır. Əfsus, əhsən, dəhşət törəmə nidalarıdır* və s. kimi cümlələrdə **amma, ancaq, lakin, fəqət, çünkü, əfsus, əhsən, dəhşət** sözləri isimləşərək mübtədə vəzifəsində işlənmişdir.

Substantivləşmə müxtəlif şəraitdə, müxtəlif səbəblərlə əlaqədar təzahür etsə də, sıfətin substantivləşməsi, başlıca olaraq, əlamət, keyfiyyət bildirən sözün, yəni sıfətin əşya bildirən sözü - ismi əvəz etməsi, əlamət, keyfiyyət mənasını saxlamaqla yanaşı, əşya mənası da kəsb etməsi əsasında yaranır. Məsələn:

*Cavanlar* özlərini *qocalara* göstərib daha cəld işləyirdilər.

*Dəlinin* ağlına bələddir hər kəs,

Ondan bu incilər saçılı bilməz. (N.)

Ey gözüm, ey canım!

Get məktəbə, *cavanım!* (S.)

Məlumdur ki, sıfətlər bir saf sıfət kimi işləndikdə, əşyanın əlamətini və ya keyfiyyətini bildirdikdə cəmlənməz, mənsubiyət şəkilçisi qəbul etməz və hallanmaz. Sadəcə olaraq aid olduğu

ismə yanaşar. İdarə, uzlaşma əlaqələrinə girə bilməz. Yuxarıdakı misallarda isə *cavan* sözü (1-ci misal) sıfət olmasına baxmayaraq, cəm şəkilçisi qəbul etmişdir, adlıq haldadır, *ışləyirdilər* xəbərini uzlaşma yolu ilə özünə tabe etmişdir. Həmin cümlədəki *qocalara* sözü kəmiyyət və hal şəkilçisi qəbul etmişdir, *göstərib* feli bağlaması vasitəsilə idarə olunmuşdur. İkinci misalda *dəli* sıfəti yi-yəlik halın şəkilçisini qəbul edərək *ağıl* sözü ilə uzlaşma-idarə əlaqəli birləşmə (*dəlinin ağlına*) yaratmışdır. Son misalda *cavan* sözü mənsubiyyət şəkilçisi qəbul etmiş və mənsubiyyət birləşməsinin ikinci tərəfi kimi işlənmişdir. Bunlar qeyd etdiyimiz sıfətlərin isim xüsusiyyəti kəsb etməsi, substantivləşməsi ilə əlaqədardır. Misallara diqqət yetirsək, görərik ki, həmin sıfətlərdən sonra gəlməli olan isimlər işlənməmiş, düşmüş, həmin isimlərə məxsus morfoloji əlamətlər isimlərin mənasını da özündə ehtiva edən sıfətlərin üzərinə köçürülmüşdür. Bu cür proses substantivləşmə hesab olunur. Substantivləşmiş sözlərdən sonra işlənməli olan, lakin substantivləşmə nəticəsində işlənməmiş isimləri bərpa etmək, öz yerinə gətirmək də olar:

*Cavan oğlanlar özlərini qoca kişilərə göstərib daha cəld işləyirdilər.*

*Dəli adamın ağlına bələddir hər kəs,*

*Ondan bu incilər saçılı bilməz.*

*Ey gözüm, ey canım!*

*Get məktəbə, cavan oğlum!*

Göründüyü kimi, sıfətlər substantivlik (əşya bildirmə) keyfiyyətini tam itirmiş, ismə məxsus olan kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri öz yerinə – isimlərin üzərinə qayıtmışdır. Deməli, sıfətlərin kəmiyyət, mənsubiyyət şəkilçiləri qəbul etməsi və hallanması onların substantivləşməsi ilə bağlıdır.

Sıfətin cümlədə mübtəda və ya tamamlıq vəzifəsində işlənə bilməsi də onun substantivləşmə keyfiyyəti ilə bağlıdır. Mübtəda əşya bildirən, hallana bilən və adlıq halda olan sözlərlə ifadə olunur. Sıfət bu keyfiyyətləri qazanaraq, yəni substantivləşərək adlıq halda işlənə bilməklə mübtəda vəzifəsində çıxış edə bilir. Eləcə də tamamlıq vəzifəsində işlənmək üçün substantivləşərək hallana bilməli, idarə olunma keyfiyyəti qazanmalıdır. Həqiqətdə də sıfətlər yalnız bu yolla mübtəda və tamamlıq vəzifələrində işlənə bilir. Məsələn:

-Ölkənizdə açılıbdırmı qırąətxanə?

-**Tazələr** açmış idi, qoyduq onu viranə. (S.)

O zaman **üzütküklülər**, **motalpapaqlı** və **büzmətumanlılar** zalin əksəriyyətini təşkil edərdi. (M.İ.)

*Öldürməyin, amandır, yaralını öldürməzlər.* (M.İ.)

Bu misallarda **tazələr**, **üzütküklülər**, **motalpapaqlılar**, **büzmətumanlılar** isimləşərək cəm şəkilçisi qəbul etmiş, adlıq halda mübtədə vəzifəsində işlənmişdir. **Yaralını** sözü təsirlik halda, vəsitəsiz tamamlıq vəzifəsindədir. Sifətlər isimləşərək tərkib daxiliндə də idarə oluna bilir; məs.: *Düz sözü eşitməyə qulaq gərək, yaxşını pisdən seçməyə göz gərək.* (M.İ.)

Sifətlərdə substantivləşmə müxtəlif keyfiyyətdədir, xüsusən intensiv işlənmə baxımından fərqlidir. Bir sıra sifətlər dildə çox vaxt substantiv vəziyyətdə işlənir. **Kar, kor, keçəl, topal, axmaq, tənbəl, gözəl, cavan, qoca** sifətləri əksərən isimsiz işlənir. **Kar adamdır, kor adamdır, keçəl adamdır** deyilmir, adəton, **karın, korun, keçəlin, gözəlin, topalın hərəkətinə bax** – deyilir. Heç bir nağılda «Keçəl adamın nağılı» ifadəsinə rast gəlmək olmaz, «Keçəlin nağılı» deyilir. Bu cür sözlərdə substantivləşmə bir növ daimi xarakter daşıyır və belə sözlərin bir qismi tədricən isimlər qrupuna daxil olur. **Daşqın, sürücü, sağıcı, uçağın** və s. bir sıra isimlər belə əmələ gəlmişdir.

Sifətlərin əksəriyyətində substantivləşmə müvəqqəti xarakter daşıyır, fikirin qısa, yiğcam, sürətli ifadəsi üçün isim ixtisar edilir və nitq prosesində sifət onun da məna və struktur xüsusiyyətlərini qazanır. *Ay kişi! Biz də bu işə soyuq baxırıq. Dərinlərə əl atmırıq ki, görək günah kimdədir* (Ə.V.) – cümləsində **soyuq** sözündən sonra «bir iş kimi», **dərin** sözündən sonra «yerlərə» sözləri ixtisar olunmuşdur. Yaxud: *Mən ayın sözünü kösdim bir anlıq, Dedim çirkinlərdən danışma artıq.* (S.V.) Əbilin o biri qardaşı Əhədi görəndə **balaca** da ayağa qalxır, **böyük** də (İ.M.) - cümlələrində **çirkinlər**, **balaca**, **böyük** sözləri «çirkin adamlar», «balaca adamlar», «böyük adamlar» mənasındadır. Bu cür isimləşmə aşağıdakı cümlələrdə **ucaboylular**, **balacalar**, **ucalar**, **yashlı**, **qırmızısı**, **sarısı**, **narincisi**, **yaşlılar**, **ağsaqqallar** sözlərinə də aiddir: *Ucaboylular balacaların ciyninin üstdən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər.* (M.İ.) Mahmudun bütün zehnini qamaş-

*diran o yaz yaşılı, qırmızısı, sarısı, narıncısı keçib getməmişdi.*  
(Elçin) **Yaşlılar, ağsaqqallar** bilirdilər ki, Mirzə Güldəstənin yeganə qardaşıdır. (İ.M.)

## SİFƏTİN ADVERBİALLAŞMASI

Sifətlərdə substantivləşmə ilə yanaşı, adverbiallaşma meyli də güclüdür. Eyni bir sifət əşya bildirən sözdən əvvəl işlənib əşyanın əlamətini bildirdiyi kimi, iş, hal, hərəkət bildirən sözlərdən – fellərdən əvvəl işlənərək hərəkətin də əlamətini bildirə bilir. Bu sonrakı prosesə adverbiallaşma deyilir.

Substantivləşmə dilçilikdə yaxşı dərk olunduğu, substantiv sözlər və o cümlədən sifətlər çox asan müəyyənləşdirilə bildiyi halda, adverbial sifətləri seçmək çətindir. Bunun mühüm bir səbəbi zərflərin zəif formallaşması və özünə məxsus əlamətlərinin zəifliyi ilə əlaqədardır. Zərflər lügət ehtiyatı cəhətdən də zəifdir. Bunun da mühüm səbəbi vardır. İnsan tarixən maddi varlığı və onun əlamətlərini, keyfiyyətlərini daha tez müəyyən etmiş və adlandırmışdır. Hərəkətin əlamətini görmək nisbətən çətin olduğu, mücərrəd prosesin dərki olduğu üçün zərflər gec inkişaf etmişdir. Və daha mühüm başqa bir səbəb də, mücərrəd olsa da, hərəkətin xüsusiyyətlərinin maddi varlığın xüsusiyyətləri ilə uyğunluğudur. Maddi varlığın seçilən əlamətləri yaxşı və pis olduğu kimi, hərəkət də insana yaxşı və pis təsir bağışlayır. Obyektiv varlıq insan da gözəllik duyğuları doğurduğu kimi, insanın, digər canlı və cansız varlıqların hərəkəti də eyni duyğuları yarada bilər. Əşyanın əlaməti, keyfiyyəti ilə hərəkətin əlamət və keyfiyyəti arasındakı yaxınlıq, uyğunluq əşyaya məxsus əlamət, keyfiyyət bildirən sözlərin hərəkətə aid edilməsinə də səbəb olur. Belə ki insan hərəkətin bu və ya digər keyfiyyətini öyrəndikcə yeni leksik vahidlərə ehtiyac duymamış, çox vaxt öz leksikonunda artıq çox qədimdən mövcud olan uyğun leksik vahidlərdən istifadə etmiş, nəticədə əksər sifətlər eyni zamanda hərəkətin əlamətini bildirən zərf məqamında işlənməli olmuşdur. Bu, əslində, adverbiallaşmadır. Odur ki müasir dilçilikdə həqiqi zərflərlə adverbial sifətlər fərqləndirilmir. İllərdən bəri mübahisə törədən *Yaxşı tələbə yaxşı oxuyar* – cümləsindəki *yaxşı* sözləri məktəb dərsliyində *ta-*

**ləbə** sözündən əvvəl sıfət, **oxuyar** sözündən əvvəl zərf hesab olunur. «Azərbaycan dilinin qrammatikası», «Müasir Azərbaycan dili» kitablarında da bu prinsip əsas götürülmüşdür. Lakin faktlar aşkar şəkildə göstərir ki, isimdən əvvəl təyin, feldən əvvəl zərflilik vəzifəsində işlənən bu cür sözləri sintaktik vəzifə əsasında fələ aid olduqda həmişə zərf hesab etmək doğru deyildir. Bu prinsipin yanlış olduğunu ilk dəfə prof.Ə.Dəmirçizadə görmüş, bu cür sözlərin yalnız sintaktik vəzifəcə fərqləndiyini, nitq hissəsi kimi sıfətlərdən ibarət olduğunu xüsusi qeyd etmişdir. (5, 56) Bu cür sözlərin dərəcə əlamətləri qəbul etməsi də (*O lap yaxşı oxuyur, çox gözəl danışır. Çox yekə danışma, oğul! Bu şəkil çox əla çəkilib* və s.) onların sıfət olduğunu göstərir. Bu cür çətinlik qarşısında qalaraq, bəzi dilçilər zərflərin də dərəcələr üzrə dəyişməsindən danışmışlar.

Bələliklə, bir sıra sıfətlərin zərf məqamında işlənməsi, hərəkətin əlamətini bildirməsi többidir. Heç insan da hərəkətin əlamətini bildirmək üçün bu qədər yeni sözə ehtiyac duymur. Adverbiallaşma yerinə düşür və zərflilik vəzifəsi sıfəti zərf məqamına yerləşdirir. Adverbial sıfətlər öz əlamət, keyfiyyət məzmununu saxlamaqla yanaşı, yeni xüsusiyyət – zərf xüsusiyyəti qazanır.

Substantivləşmə ilə adverbiallaşmanın struktur fərqi var. Substantivləşmədə sıfət özündən sonrakı sözü – ismi itirir, özü ya tabe edən, ya da tabe olan sözə çevrilir, ya mübtəda vəzifəsində işlənərək feli xəbəri özünə tabe edir, yaxud da yönlük, təsirlik, yerlik və çıxışlıq hallarından birinə düşərək fel vasitəsilə idarə olunur. Məsələn:

*Arix heyvanlar aranda qalib – Arıxlар aranda qalib.*

*Arix heyvanları aranda saxlayıblar - Arıxları aranda saxlayıblar* – cümlələrində **arix** sözü isimləşərək mübtəda və tamamlıq vəzifələrində işlənmişdir, substantivləşmə aydın şəkildə müşahidə olunur.

Adverbiallaşmada isə sıfət ismin başı üzərindən adlayaraq fəlin qarşısına düşür, lakin heç bir struktur dəyişikliyə uğramır, öz natural formasında - isimlərə yanaşlığı kimi, fələ yanaşmış olur: *Gözəl qız danışır – Qız gözəl danışır.*

Kürəyi küpün ağızı girdəliyində **qapqara qaralmışdı** – Sofi közərən ocağın işığında küpün bu **qapqara** yerini görəndə birdən-birə tamam yumşaldı.(Elçin)

Eyni cümlədə: Buludlar *qıpqırmızı qızarmışdı* və bu lopalopa *qırmızı buludlar* göz işlədikcə uzanan *bozumtul* çöllükdə *bozumtul-qırmızı bir dünya* yaratmışdı və elə bil ki, bu *bozumtul-qırmızı* dünyada heç vaxt canlı bir məxluq olmamışdı.(Elçin)

Hətta eyni söz isimdən əvvəl də öz yerində qala bilər: *Gözəl qız gözəl* danışır.

Sifətlər adverbiallaşmış olduqda onunla fel arasında *şəkil-də, tərzdə, vəziyyətdə* sözləri və ya adverbiallaşarkən üzərindən keçdiyi isim zəif şəkildə olsa da, təsəvvür edilə bilər:

*O, yaxşı oxuyur* – *O, yaxşı (kitab, mahni) oxuyur*

*O, gözəl danışır* – *O, gözəl (bir nitq ilə) danışır.*

*Yekə danışma, oğul!* – *Yekə (söz) danışma, oğul!*

Lakin adverbial sifətlərin hamısında bu cür əməliyyat aparmaq mümkün olmadığı kimi, buna elə bir ehtiyac da yoxdur. *Əbil bərk qəzəbləndi* - cüməsində *bərk* sözünün sifət olduğuna şübhə yoxdur. Lakin *qəzəbləndi* sözündən əvvəl hansı ismin buraxılmış, üstündən keçilmiş olduğu təsəvvür edilmir. Amma ümumən sifətlərlə həqiqi zərfləri fərqləndirməyin bir mühüm meyarı ola bilər: həqiqi sifətlər tələffüz zamanı özündən sonra isim, həqiqi zərflər tələffüz zamanı özündən sonra fel tələb edir. Məs.:

### *Sifət kimi*

*gözəl (adam)*

*ağilli (uşaq)*

*böyük (yazıcı)*

*təbii (insan)*

*qırmızı (parça)*

*isti (su)*

*cəsur (döyüşçü)*

*uca (çinar)*

### *Zərf kimi*

*cəld (qaçmaq)*

*yavaş (yerimək)*

*asta (addımlamaq)*

*sakit (addımlamaq)*

*qəhrəmancasına (vuruşmaq,*

*mərdliklə (döyüşmək)*

*dinc (oturmaq)*

## SİFƏTİN DƏRƏCƏLƏRİ

*Müxtəlif əlamət, keyfiyyət dəyişmələrini ifadə etmək üçün sifətlərin düşdürü şəkillərə sifətin dərəcələri deyilir.*

Sifətləri başqa nitq hissələrindən fərqləndirən ən mühüm əlamət onun dərəcə əlamətləri sayılır. Əşyaya xas olan əlamət və

keyfiyyətin dəyişməsi, yəni onun adı normativ vəziyyətdən aşağı və ya yuxarı səviyyəsinin dildə ifadəsi onun dərəcələrini yaradır. Sifətlər vasitəsilə ifadə olunan əlamət və keyfiyyət iki istiqamətdə dəyişə bilir – ya artır, ya da azalır. Obyektiv aləmin özündən irəli gələn bu xüsusiyyət eyni zamanda danışanın subyektiv münasibəti ilə də bağlı olur. Məs.:

Burası *təbii* bir haldır, *qəmli, kədərli* adamların gözündə *ən qiyəmətli* cəvahir *adi* bir daşdan *daha alçaqdır*. (O.) Divar dibində *qotazlı* mitəkkələr, *iri* balışlar, *qalın* döşəklər qoyulmuşdu. (F.K.) Yanaqlarında *qırmızımtıl* ləkələr əmələ gəldi. (İ.Ş.)

Bu misallardakı sifətlərin bəzilərində əlamət, keyfiyyət adı normativ səviyyədədir: *təbii, qəmli, kədərli, qotazlı, iri, qalın*. Bir qismində keyfiyyət adı səviyyədən yüksəkdir: *ən qiyəmətli, daha alçaq*. Son misalda əlamət aşağı səviyyədə ifadə olunmuşdur: *qırmızımtıl - qırmızı* deyil, onun zəif çalarıdır.

Sifətin əlamət, keyfiyyət dəyişmələrindən bəhs edərkən həndəsi həcmi, formanın böyüməsi və ya kiçilməsi əlamətin artması və ya azalması kimi dərk olunmur. Zahirən elə görünə bilər ki, *lap şirin, lap uzun, lap böyük* əlamətin, keyfiyyətin çoxalması, *lap acı, lap gödək, lap kiçik* əlamətin azalması deməkdir. Əslində isə, şirin də, acı da, uzun da, gödək də, böyük də, kiçik də bir keyfiyyəti, bir əlaməti bildirir və ona görə də bu sözlərə *lap* ədatını artırmış olduqda əlamət mənfiyə və ya müsbətə doğru olmasından asılı olmayaraq artmış, çoxalmış olur. Ona görə də qrammatika üçün *ən yaxşı, ən pis, ən dadlı, ən dadsız, ən uğurlu, ən uğursuz, ən gözəl, ən çirkin* sözlərinin fərqi yoxdur və bunların hamısı çoxaltma dərəcəsindədir.(3, 70)

Əlamətin, keyfiyyətin dərəcəsi müqayisə əsasında yaranır. Belə müqayisə iki cür ola bilir.

Əlaməti, keyfiyyəti müqayisə olunan əşya meydanda olduğunu kimi, onun müqayisə edildiyi əşya da meydanda olur. Məsələn: *Bu alma o almadan şirindir* – cümləsində müqayisə edilənlə müqayisə obyekti məlumdur. Lakin əksərən müqayisə olunan əşyaların hər ikisi meydanda olmur. Məsələn: *Bu, çox şirin almadir*. Birinci halda iki əşyanın keyfiyyəti müqayisə olunduğu üçün müqayisə konkretdir. İkinci halda isə sadəcə *şirin* sözündə nəzərdə tutulan əlamətdən yüksək əlamət ifadə olunduğundan müqayisə mücərrəddir, abstraktdır. (5, 65) Konkret müqayisə sözlərin

əlaqəsi yolu ilə əmələ gəldiyindən sintaktik hadisə hesab olunur və ondan morfolojiyada geniş bəhs olunmur. Mücərrəd müqayisələr morfoloji yolla – bir sıra şəkilçilərin, ədatların, miqdar və dərəcə zərflərinin köməyi ilə əmələ gəlir və morfologiyyadə belə əlamət dəyişmələrindən bəhs olunur. Yeri gəldikcə konkret müqayisələr haqqında da danışılır.

Dərəcələr üzrə dəyişmək sifətin mənasından asılıdır və da-ha çox sadə – əslə sifətlərə aiddir. Düzəltmə və xüsusən mürəkkəb sifətlərdə dərəcə əlaməti qəbul edərək dəyişmə halları məhduddur.

Sifətin üç dərəcəsi var: *adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi*.

**Adı dərəcə.** Sifətin adı dərəcəsi qeyri-müəyyən, dərəcə ölçüsü olmayan bir dərəcədir. Yəni adı dərəcədə olan sifətlər əlaməti, keyfiyyəti normal səviyyədə, olduğundan, gözə göründüyündən, duyğu orqanları ilə dərk olunduğundan az və çox eks etdirməyən dərəcədir. Bu dərəcənin ifadə etdiyi əlamət, keyfiyyət nisbi və şərtidir. Məsələn, *biz qara, şirin, qırmızı* sifətlərini adı dərəcədə olan sifətlər hesab edirik. Əslində isə, *qara, qırmızı, şirin* sözlərinin ifadə etdiyi əlamətin, keyfiyyətin dəqiq və mütləq ölçüsü yoxdur. Təbiətdə iki bir-birinin tam eynini təşkil edən cismin olmadığını bilirik. Bu cəhət eyni dərəcədə əşyaya məxsus əlamətə, keyfiyyətə də aiddir. Belə ki iki ağ kağız, iki qırmızı parça, iki şirin meyvə bir-birindən mütləq az-çox fərqlənməlidir və fərqlənir də. Lakin qeyd etdiyimiz əlamət və keyfiyyət fərqi nəzərə çarpacaq dərəcədə olmadığı, *biz adı baxışla onları fərqləndirə bilmədiyimiz* üçün hər iki kağıza *ağ kağız*, hər iki parça-yə ümumi şəkildə *qırmızı parça*, hər iki meyvəyə *şirin meyvə* deyirik. (3, 70) Bunlar göstərir ki, adı dərəcənin mütləq hüdudu yoxdur. Bu dərəcənin şəkli əlaməti də yoxdur. Odur ki dərəcə əlaməti olmayan bütün sifətlər adı dərəcədə hesab olunur. Bəzən bu dərəcəyə *sıfır dərəcə* də deyilir. Adı dərəcə azaltma və çoxaltma dərəcələri üçün çıxış nöqtəsi hesab olunur.

**Azaltma dərəcəsi.** *Sifətin azaltma dərəcəsi əlamət və keyfiyyətin adı dərəcədən az və aşağı olduğunu bildirir.* Azaltma dərəcəsi əlamətin kiçik deyil, az olduğunu göstərir, odur ki onu ki-

çiltmə dərəcəsi deyil, azaltma dərəcəsi adlandırmaq daha doğrudur. (5, 66)

Sifətin azaltma dərəcəsi iki üsulla əmələ gəlir:

1. *Morfoloji üsulla*;
2. *Sintaktik üsulla*.

**1. M o r f o l o j i üsullu** dedikdə, azaltma dərəcəsinin, yəni əlamət və keyfiyyətin adı normadan az olduğunu morfoloji yolla ifadəsi nəzərdə tutulur. Azərbaycan dilində bir sıra şəkilçilər var ki, onları sifətlərə artırmaqla əlamətin, keyfiyyətin adı normadan az olduğunu ifadə etmək olur. Bu şəkilçilər leksik-qrammatik şəkilçilərdir, çünkü müəyyən dərəcə sifətlərin mənasına da təsir edir. Digər tərəfdən, leksik şəkilçilər kimi, bunları da bir kateqoriyadan olan bütünq sözlərə – sifətlərə artırmaq olmur.

Azaltma dərəcəsi aşağıdakı şəkilçilərin vasitəsilə yaranır:

**-imtil, -imtil, -umtul, -ümtül** şəkilçisi; məs.: *qırmızımtıl, ağımtıl, sarımtıl, bozumtul, göyümtül* və s.

**-imtraq, -imtraq, -umtraq, -ümtraq** şəkilçisi; məs.: *ağımtraq, sarımtraq, qırmızımtraq, bozumtraq, göyüümtraq*.

Rəng bildirən sifətlərə artırılan bu şəkilçilərin hər ikisi saitlə bitən sözlərdə ilk saitini itirir: *qırmızı-mtıl, sari-mtıl; sari-m-traq, qırmızı-mtraq*.

**-imssov, -ümsov** şəkilçisi: *ağımssov, göyümssov*.

**-sov** şəkilçisi: *dəlisov, uzunsov*.

**-şın** şəkilçisi: *qaraşın, sarışın*.

**-raq, -rək** şəkilçisi: *tösmərək, gödərək, yaxsıraq*.

**Q e y d.** Şivələrdə *gödək* əvəzinə, *güdə* sözü işlənməkdədir. Lakin bu söz **gödəkrək** şəklində də təsəvvür edilə bilər.

Göründüyü kimi, bu şəkilçilər çox məhdud şəkildə, hər biri bir neçə sifətlə işlənməkdədir. Hər sifətin də bu cür şəkilçiləri qəbul edərək dəyişməsi mümkün deyildir. Məssələn, **-raq** şəkilçisi XIX əsrədə məhsuldar bir şəkilçi kimi işlənmişdir: *Elmü kamalın təhsilini hamı işlərdən əzizraq say, ondan ötrü ki hamı işlər onun vasitəsilə müyəssər olar*. (A.Bakıxanov)

Şəkilçi indi məhdudlaşaraq bir neçə sözdə qalmışdır.

**2. S i n t a k t i k üsulla** sifətlərin azalma dərəcəsini ifadə etmək üçün aşağıdakı vasitolordən istifadə edilir:

**Az, bir az, bir qədər** dərəcə zərflerinin sıfətlərdən əvvəl işlədilməsi ilə; məs.: *az maraqlı, az yaxşı, bir qədər sari, bir az isti, bir qədər soyuq, bir az naxos*.

**Ala** sözünün sıfətlərin əvvəlinə artırılması ilə: *ala-çıy, ala-yarımçıq, ala-sütül, ala-babat, ala-açıq, ala-sarı, ala-qırmızı*.

**Açıq** sözünün sıfətlərin əvvəlinə artırılması ilə: *açıq sari, açıq qırmızı, açıq yaşıl, açıq narinci, açıq göy*.

**Təhər** sözünün sıfətlərə əlavə edilməsi ilə: *sari təhər, qırmızı təhər, ağ təhər, babat təhər, yaşıl təhər*.

Misallar: Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin **qaramtıl** üzündə gəzdirdi. (İ.M.) Onda da hava **bir az sərintəhər idi**.(İ.M.) Belə fikirləşəndə **alaqaranlıq** zal Xankişinin başına fırlandı. (İ.M.) Mirzənin sağ yanındaki partada alagöz, **sarışın** bir qız oturardı.(İ.M.) Onun əynində qolları ciyninə qədər açıq, **qaramtıl don** var idi.(İ.Ə.) Onların oturduğu yer **bir az hündür idi** .(İ.M.) Onda da hava **sərintəhər idi**, yer-yurd xəzəllə dolu idi. (İ.M.)

**Çoxaltma dərəcəsi.** *Sıfətin çoxaltma dərəcəsi əlamətin, keyfiyyətin adı dərəcədən çox olduğunu, artıq olduğunu bildirir.* Bu dərəcə əlamət və keyfiyyətin son həddini göstərir, lakin maddi varlığın özü kimi, əlamət, keyfiyyət də hüdudsuz olduğundan «son hədd» anlayışı nisbi sayılır.

Əlamətin, keyfiyyətin çox olduğunu, adı normadan artıq olduğunu ifadə etmək üçün də iki üsuldan istifadə olunur:

1.*Fonosintetik üsul*;

2.*Sintaktik üsul*.

**1. Fonosintetik üsullə** əlamətin, keyfiyyətin çox olduğunu bildirmək üçün sıfətin ilk iki səsinə (bir samit, bir sait) **m, p, s, r** səslərindən biri əlavə edilir və sıfət yenidən bütövlükdə təkrar olunur. Məs.: **qırmızı - qıpçırmızı**.

Qeyd edilən samitlərdən ikisi – **s** və **r** samitləri məhdud işlənir və cəmi bir neçə sözdə özünü göstərir: *təmiz - tərtəmiz, qoca - qosqoca, doğru - dosdoğru*.

**M** və **p** samitləri nisbətən çox işlənir. Bunların işlənməsin-də qayda vardır. Söz saitlə bitdikdə **p** samitindən istifadə edilir:

*sari - sapsarı*

*qırmızı - qıpçırmızı*

*qara – qapqara*  
*balaca - bapbalaca*

Sifət samitlə bitdikdə **m** samitindən istifadə olunur:

*yaşıl – yamyaşıl*  
*göy – gömgöy*  
*nazik – namnazik*  
*böyük – bömböyük*  
*gödək - gömgödək*

Bu qaydanın pozulduğu hallara da rast gəlmək olur: *isti – imisti, soyuq – sopsoyuq*. İki cür işləndiyi hallar da var. Məs.: ya-ziçi İ.Əfəndiyev *dupduru* əvəzinə *dumduru* işlətmışdır: Mən ye-rə çöküb bulağın *dumduru* və buz kimi soyuq suyundan iki qoşa ovuc içdim.(İ.Ə.) (Ağ sözü *ağ-ap-ağ – ağappaq* şəklində dəyişir.)

**S i n t a k t i k** üsulda aşağıdakı qüvvətləndirici ədatlardan istifadə edilir:

**Ən** ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: *ən gözəl, ən yaxşı, ən dadlı, ən münasib, ən kamil, ən əziz* və s.

**Ən** ədatı xalis Azərbaycan sözü olub, qədim Şumer – Aratta göy allahı An’ın adındandır.

**Daha** ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: *Daha səmimi, daha düzgün, daha real, daha açıq, daha çətin, daha istəkli*.

**Lap** ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: *lap gözəl, lap əziz, lap mehriban, lap üstün, lap təsirli, lap aydın*.

**Q e y d. Lap** ədatı başqa nitq hissələrinə də aid olur; məs.: O, Təbrizə gələcəkdi, *lap elə həşt-behişt* fəth edəcəkdi. (Elçin)

**Daha** ədatında əlamətin üstünlüyü mənası da güclüdür. Bə-zən əlamət **da** ədatının artırılması ilə daha da gücləndirilmiş olur: **daha da gözəl, daha da ləyaqətli, daha da çirkin.**

**Çox** sözünün sifətlərdən əvvəl işlədilməsi ilə: *çox uca, çox düzgün, çox alçaq, çox soyuq, çox tutarlı, çox mədəni, çox rahat*.

**Düm** ədatının sifətlərdən əvvəl işlədilməsi ilə: *dümağ, dümyaşıl, dümqirmizi, dümsarı*.

**Tünd** sözünün sifətlərdən əvvəl işlədilməsi ilə: *tünd qırmızı, tünd yaşıl, tünd qara, tünd narinci*.

-ca ədatının sifətlərə artırılması ilə: *bolluca, yaxşıca, körpəcə, aydınca, ehmalca*.: Sağıcı Bağdagül bacını tanımirsan? *Nazikcə* bir arvaddır.(İ.Ə.)

Prof.Ə.Dəmirçizadə göstərir ki, «Ümumiyyətlə, bu və ya digər dərəcə anlayışını ifadə etmək üçün bəzi tərkib və cümlələrdən də istifadə olunur: *olduqca böyük, son dərəcə azğın, dedikcə qəşəng, gözəldən də gözəl, ceyran kimi gözəl, arslan kimi qüvvətli, nə gözəl, nə xoş, nə qədər səfali, necə də ahəngdar...*» (5, 67) Bunların bir çoxu, əslində, miqdar-dərəcə zərflərinin və bir sıra digər zərflərin əlamət bildirən sözlərə artırılmasından ibarətdir. Lakin faktik olaraq eyni zamanda əlamətin gücləndirilməsi, şiddətləndirilməsi vasitələridir.

Misallar: Birdən-birə dünyyanın *ən dəhşətli, ən müdhiş* bir xəbəri çağşa səsi gələn otaqdan həyətə yayıldı. (Elçin) Başı, saqqalı, sinəsinin, qollarının tükləri *ağappaq idi*. (Elçin) Ceyranı Təbriz saraylarına yaxınlaşdırıran *dümdüz*, hamar yolun başlanğıçı idi. (Elçin) O, dünyyanın *daha böyük* şəhərlərini arzulayırdı. (Elçin) Kitabların söylədiyi aləmdə yaşamaq *bomboş, qupquru* yu-murtanın içində yaşamaq imiş.(Elçin) Qəmərbanu özünü dünyyanın *ən ləyaqətsiz* anası hesab etdi.(Elçin) Göy, elə bil, *cox güclü* bir ahənrüba idi. (Elçin) Mahmudun solğun bənizi pəncərədən düşən ay işığında *o qədər işıqlı, o qədər nurlu idi ki*. (Elçin) O məhz bu anda mənə *fövqəladə dərəcədə gözəl* göründü. (İ.Ə.) Nəhayət, qarı əriyib getmiş güneylərdə təzə-təzə baş qaldıran *yamyasıl otlar* göründü.(İ.Ə.) Dan yeri qızarır, *gömgöy* səma işıqlanırdı.(İ.Ə.) Gülbətinin ciyinlərinə qədər çılpaq qolları *həddindən artıq qəşəng idi*.(İ.Ə.) Uşaqlar kəhrəba kimi balı olan *sapsarı şanlılardan* hərəsi birini götürüb yeməyə başladı. (İ.Ə.) Mən *son dərəcə əzgin idim*.(İ.Ə.) Əl vuranda kağız kimi xışidayan *bəmbəyaz süfrəni* görəndə Xankişi bu qənaətə gəldi ki, doğrudan da, gərək bura pul verib girəsən.(İİ.M.) Sual *o qədər yersiz, mənasız idi* ki, kişi toyuğun budunu boşqaba qoydu.(İ.M.) Qartallı dərənin adamları *olduqca zehinli* və tez başa düşəndirlər.(İ.Ə.)

Sifətlər adverbiallaşdırıqda yenə dərəcə əlamətini saxlaya bilir; məs.: Oğlan *qıpqırmızı qızardı* və nəzərləri Gülbətinə zillənib qaldı. (İ.Ə.) Onun bu hərəkəti Səliməyə həmişə *cox məzəli* görünürdü. (İ.Ə.) Bu vaxt Camaatin arasından pırpızaqlı saçları *ağappaq ağarmış* bir qarı ortaya yürüdü.(Elçin)

## SAY ÜMUMİ MƏLUMAT

*Əşyanın miqdarını və ya sırasını bildirən sözlərə sənət deyilir.*

Say bir qrup sözdən ibarət olub, öz daxili məzmununa görə əşyanın miqdar və ya sırasını bildirir. Miqdar bildirənlərin morfoloji əlaməti yoxdur. Sıra sayıları xüsusi şəkilçi vasitəsilə miqdar saylarından düzəlir. Miqdar sayıları quruluşca sadə, düzəltmə və tərkibi olur. Tərkibi sayıların xüsusi əlaqələnmə üsulları vardır. Miqdar sayıları yaranış etibarilə sayıla bilən maddi varlığın bir əlaməti kimi yaranmışdır. Lakin minilliklər boyu substantiv formada işlənməklə artıq heç bir konkret əşyaya işaret etmədən mücərrəd məna ifadə edə bilir. Buna baxmayaraq, əksər hallarda yenə əşya bildirən sözlə bağlı olur, əşyanın miqdarını konkret şəkildə, qeyri-müəyyən və ya kəsrlə ifadə edir. Substantivləşmə yolu ilə mücərrədləşdiyi üçün hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cəm şəkilçisi ilə qeyri-müəyyən çoxluq ifadə edir. Adverbiallaşaraq hərəkətin kəmiyyətini bildirir. Cümədə əsas sintaktik vəzifəsi təyindir. Substantiv və mücərrəd formada mübtəda, tamamlıq və xəbər vəzifələrində işlənir. Adverbiallaşdıqda zərflik vəzifəsində çıxış edir.

Sayın həm isimlərə, həm də sifətlərə oxşar cəhətləri vardır. İsimlər əşya adı bildirdiyi kimi, sayılar da müəyyən kəmiyyət adlarını bildirir. Məsələn, *on* bir kəmiyyətin, *on beş* başqa bir kəmiyyətin adını bildirir. Ona görə də keçən əsrin əvvəllərində bizim qrammatika kitablarında sayılar isim bəhsində, «ismi-ədəd» (ədəd bildirən isim) adı ilə verilmişdir.(2, 104) Sifətə uyğun cəhəti ondan ibarətdir ki, sifət kimi o da adətən isimlərdən əvvəl işlənərək onları təyin edir. Sifətlər əşyanı əlamət, keyfiyyət cəhətdən təyin etdiyi halda, say kəmiyyətcə, miqdar və sıra cəhətdən təyin edir.

Bu cür yaxınlıqlarına baxmayaraq, say isim və sifətlərdən təbii şəkildə fərqlənir. Bu fərq sayın lügəvi mənası ilə bağlıdır. Lügəvi mənasına, əşyanın miqdar və ya sırasını bildirməsinə görə say əşya adı bildirən isimlərdən, əşyaya məxsus əlamət, keyfiyyət bildirən sifətlərdən fərqlənərək xüsusi bir söz qrupu təşkil edir. Beləliklə, bir nitq hissəsi kimi, morfoloji əlamət cəhətdən

zəif olsa da, saylar lügəvi mənasına görə başqa nitq hissələrindən ayrıılır, seçilir.

Sayların inkişafı elə getmişdir ki, müasir ədəbi dilimizdə saylar hətta isimləri özünə tabe edə bilir: konkret miqdardan bildirən saydan sonra işlənən isim cəmlənə bilmir. Məsələn: *10 adamlar, 5 kitablar* deyilmir.

***Q e y d.*** İndi bir sıra dillərdə olduğu kimi, tarixən bizim dilimizdə də konkret miqdardan sonra isimlər cəm şəkilçisi qəbul etmişdir; məs.:

*Yedi dəxi qızoğlanlar ay üzlü,  
Dişi inci kibi, gül şəhd sözlü.*(«DƏH»)

Qeyd etdiyimiz kimi, sayın əsas morfoloji əlaməti sıra sayı düzəldən **-inci, inci,-uncu,-üncü** şəkilçisidir. Məs.: *altmış-inci, doxsanıncı, bir-inci, on-uncu, doqquz-uncu, dörd-üncü, yetmiş-in-ci, üç-üncü* və s.

Say öz xalis mövqeyində, yəni yanaşma əlaqəsi ilə isimdən əvvəl işlənərək onun miqdarını, sırasını bildirdikdə cümlədə təyin vəzifəsində çıxış edir; məs.:

*Məndən işiq alır min kənd, min şəhər.*(S.V.)

*Qoy açılsın min bir çiçək,*

*Qızıl güldən ətir çəkək.*(S.V.)

*Əlli min gözəl var, əlli min əməl,*

*Düşmənin də olur, dostun da olur.*(Ə.Q.)

*Yüz dəli canımı ala bilmədi,*

*İndi bir ağıllı qəsdimə durub.*(Ə.Q.)

*Altıncı oğluna imam Cəfər Sadığın adını qoydu.* (Elçin)

İsimləşərək mənsubiyət, hal, xəbərlik şəkilçiləri qəbul edə bilir, tərkib daxilində olmadıqda cümlədə mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir. məs.:

*Üçümüz də fikirli görünürdük, üçümüz də papiroslarımızı yandırıq.*(İ.Ə.) **Çoxlardan** balaca olsa da, *Ümid ləvərə deyildi.*(E.M.) *İsrafilin* yadına düşdü ki, toyuqlarının çıxartdığı on sekiz cücədən cəmi *yeddisi* salamat qaldı. (Elçin) Bu qoca adamlar öz **səksənlərinə** nə ilə gəlmışdı? (Elçin)

Aşağıdakı cümlələrdə saylar isimləşərək tərkib daxilində işlənmişdir:

*Mənim yüz yetmişə yaşım çatanda  
Sənin altmışlaşan yaşına qurban.*(S.T.)

*Dördüncüünü qurtaranlar qonşu kəndə təhsillərini davam etdirməyə gedərdilər.* (E.M.) **On bir** uşağı götürüb, **on ikincini** də gözləyə-gözləyə hara getmək olar? (Elçin)

Sayın aid olduğu isimlər yaygın mənaya malik olduqda, semantik cəhətdən konkret məna ifadə etmədikdə əsas vurgu sayın üzərinə düşür və sayla isim birlikdə üzv olur; məs.:

*Birinci addımda lovğalananlar*

*İkinci addımda* yixılacaqdır.(S.V.) –

misralarından ikincisində **ikinci addımda** sözləri birlikdə zaman zərfliyi vəzifəsindədir.

Dediyimiz kimi, saylar substantivləşmədən mücərrədləşməyə qədər inkişaf yolu keçmişdir və ona görə də başqa dillərdə olduğu kimi, bizim dilimizdə də əşya bildirən söz olmadan, təklikdə işlənmə imkanlarına malikdir. **Beş** dəfə **beşin iyirmi beş** edər, **on** dəfə **beşin əlli** edər – kimi cümlələrdə **beş**, **on**, **əlli** sözlərinin arxasında konkret heç bir əşya düşünülmür. Başqa cür deşək, mücərrədləşmiş bu sözləri hər cür sayıla bilən materiyaya aid etmək olar. Bu cəhətdən say sıfətdən fərqlənir. **Böyük**, **ağ**, **isti** sözlərini hər cür əşyaya aid etmək olmaz. Amma **beş**, **on**, **əlli** sözlərini kəmiyyətindən asılı olaraq hər cür sayıla bilən əşyaların adına aid etmək olar. Burada məhdudiyyət ancaq əşyanın miqdarı ilə bağlı ola bilər.

Sayların bu cəhətini nəzərə alan idealistlər onun maddi aləmlə əlaqədar yaranmadığını, mücərrəd təfəkkürün məhsulu olduğunu iddia etmişlər. F.Engels buna cavab olaraq yazmışdır: «Saymaq üçün nəinki sayıla bilən şeylər olmalı, hətta bu şeyləri nəzərdən keçirərkən, onların sayından başqa, bütün digər xassələrini nəzərə almaq bacarığı da olmalıdır... İstər ədəd anlayışı, istərsə də fiqur anlayışı başda xalis təfəkkürdən əmələ gəlməmiş, ancaq xarici aləmdən götürülmüşdür».

Engels hətta sayların yazıldığı fiqurlarının da maddi varlıqdan götürüldüğünü, ilk say fiqurlarının əl və barmaqlar ilə bağlı olduğunu qeyd etmişdir.

Bələliklə, saylar substantiv və mücərrədləşmiş formada da-ha çox işlənir. Lakin onların əşya ilə bağlı ilkin forması da dili-mizdə tam şəkildə qalmaqdadır. Substantiv formalar cümlədə

mübtəda, tamamlıq, xəbər ola bilir. Sayların mənsubiyət və hal şəkilçisi qəbul edərək dəyişməsi də onların isimləşməsi ilə bağlıdır. Qaranlıqda *seyli* getdim – cümləsində isə *seyli* sayı adverbiallaşaraq zərflik vəzifəsində işlənmişdir.

İsimlərdən əvvəl işlənərək konkret miqdardan bildirməsi və təklikdə işlənərək substantivləşməsi, mücərrədləşməsi nəticəsinde bəzən miqdardan sayıları *konkret miqdardan sayıları*, *mücərrəd miqdardan sayıları* kimi iki qrupa ayrılmışdır. Substantivləşmə, mücərrədləşmə sayıların cümlədəki mövqeyi və üslubi işlədilməsi ilə bağlı olduğundan bu cür bölgüyü ehtiyac yoxdur.

Dünya dillərində müxtəlif say sistemlərindən istifadə olunur. İyirmilik say sistemi də vardır: 10-dan 100-ə qədər 20-nin beş dəfə təkrarı ilə yaranır. Gürcü dilində *sammozda* – üç iyirmi, yəni 60 deməkdir. Tat dilində *sebistodəh* – 3 iyirmi + 10 = 70 deməkdir. (2, 106) Lakin müxtəlif dillərdə daha çox onluq say sistemindən istifadə olunur – say 10-dan 100-ə qədər on-on artır: *on*, *iyirmi*, *otuz*, *qırx*, *altmış* və s. Qədim şumer dilində beşlik say sistemi olub. (7, 109) Bu dildə *I* – beş deməkdir. *min* – 2, *üş* – 3 deməkdir. *İmin* – 7, *iüş* – 8 deməkdir. Rus dilində, bizim dilimizdə, ingilis dilində 10-luq say sistemi sabitləşmişdir.

Say isimdən əvvəl gəldikdə dəyişməz, hallanmaz. İsim müstəqil olub dəyişir və hallanır.

Say sayılıması mümkün olan əşyaların adları ilə işlənir. Bu cəhətdən bir sıra qeyri-müəyyənlik bildirən miqdardan sayıları (*az*, *çox*, *seyli* və s.) müstəsnadır.

Sayı iki məna növü var: 1. *Miqdar sayıları*; 2. *Sıra sayıları*.

## MİQDAR SAYLARI

*Miqdar sayıları* əşyanın miqdarını bildirir və nə qədər? neçə? suallarına cavab verir.

Miqdar sayının üç növü var:

1. *Müəyyənlik* bildirən miqdardan sayıları;

2. *Qeyri-müəyyənlik* bildirən miqdardan sayıları;

3. *Kəsr* sayıları.

Bəzən qeyri-müəyyənlik bildirən sayıları və kəsr sayılarını miqdardan sayının növü deyil, sayı müstəqil növü hesab etmişlər.

Doğrudur, sayıların bir qismi əşyanın konkret miqdarnı deyil, qeyri-müəyyən miqdarnı bildirir, bir qismi ədədin hissəsini bildirir, lakin bu xüsusiyyətlərinə baxmayaraq, sayın qeyd etdiyimiz növlərinin hamısı ümumən miqdar bildirir, ona görə də bunlar miqdar sayılarının növləri kimi öyrənilir.

## MÜƏYYƏNLİK BİLDİRƏN MİQDAR SAYLARI

Miqdar sayılarının bu növü əşyanın müəyyən, konkret miqdarnı bildirir. Müəyyənlilik bildirən miqdar sayıları 1-dən başlayaraq sonsuzluğa doğru artır və ya sonsuzluqdan 1-ə doğru azalır.

Müəyyənlilik bildirən miqdar sayıları *sadə* (*əsli*) və *tərkibi* olmaqla quruluşca iki növə ayrılır. Başqa nitq hissələrindən say düzəlmir.

Müəyyənlilik bildirən sadə miqdar sayıları bir kökdən, bir morfemdən ibarətdir. Dilimizdə 22 müəyyənlilik bildirən sadə miqdar sayı var: *bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard*. Bunlardan iyirmisi xalis Azərbaycan sözü, son ikisi alınmadır. Bunlardan əlavə, dilimizdə yüksək astronomik sayılar da var, lakin onlar dildə az işlənir.

Göründüyü kimi, onluqlar da sadə miqdar sayılarına daxildir, çünki tarixən mürəkkəb söz şəklində yaranmış olsalar da, ar-tıq onları kök morfemlərə ayırmak qeyri-mümkündür.

Sadə sayıların birləşməsindən *tərkibi saylar* əmələ gəlir. Bu 22 sayı müxtəlif şəkildə birləşməsi yolu ilə dildə hər cür kəmiyyəti ifadə etmək olur. Müəyyənlilik bildirən sadə sayıların tərkibi say kimi birləşməsinin 10-dan 100-ə qədər bir üsulu, 100-dən yuxarı başqa üsulu var.

10-dan 100-ə qədər əvəlcə onluqlar, sonra təkliklər işlənir: *on beş, iyirmi altı, otuz səkkiz, qırx beş, əlli üç, yetmiş iki, doxsan dörd* və s. 100-dən yuxarı əvvəlcə təklik, sonra yüzlük və ya minlik, sonra onluq və təklik işlənir:

*iki yüz əlli beş  
üç yüz otuz səkkiz  
iki min üç yüz altmış iki  
beş min beş yüz əlli yeddi*

*iki milyon üç min iki yüz qırx iki  
dörd milyard üç milyon beş min iki yüz səksən səkkiz*

Tərkibi saylar yanaşma üsulu ilə yaranır. Belə saylar ona görə mürəkkəb deyil, tərkibi say hesab olunur ki, mürəkkəb söz hüduduna sığmır. Doğrudur, iki sözdən də ibarət olanları vardır (onluq sayıları), lakin yüzdən yuxarı getdiçə dərəcədən daha çox sözü əhatə edir. Digər tərəfdən, bunların sabit modeli yoxdur: onluqlar bir cür, yüzdən yuxarı başqa cür əlaqələnir və sonda onluqlar təkrar olunur. Çox maraqlıdır ki, tərkibi saylarda hər cütlük ayrıca sintaqm vurğusu ilə tələffüz olunur: *iki min/ üç yüz/ əlli beş, beş milyon/ altı min/ üç yüz/ otuz səkkiz*. Bu cəhət göstərir ki, cütlüklər arasında yanaşma (birinci tərəfin ikinciyyə yanaşması) daha möhkəmdir, sintaqmlar arası əlaqə ona nisbətən zəifdir.

Müəyyənlik bildirən miqdar sayıları isimlərdən əvvəl işləndikdə sayla isim arasında *numerativ* (ədədi) sözlər işlənir: *cüt, baş, dəst, parça, nəfər, dənə, ədəd, tikə, nüsxə, cild, qatar, qatrə, top, göz, para* və s. Bu sözlər bir qədər müstəqilliyini itirmiş isimlərdən ibarətdir. Əksəriyyəti müstəqil isim kimi də işlənir.

Bunların hər birinin işlənmə məqamı var: *Onun üç göz otağı var. Mən bir cüt ayaqqabı aldım. Bir tikə çörək yedim. Bir dəst göyərti aldım. Bir nəfər qonaq gəldi. Beş baş malımız var.* Bu sözlər əşyanın kəmiyyətinə təsir etmir. Yalnız *cüt* sözü müstəsnadır.

Müəyyənlik bildirən miqdar sayıları içərisində dildə ən çox işlənəni *bir* sözüdür. *Bir* sözü müxtəlif məqamlarda işlədilir:

1.Əşyanın konkret və dəqiq miqdarını, miqdar sayılarının birincisini bildirir: *Mən iki kitab yox, bir kitab istədim. Sənə min söz yox, bir söz dedim.*

2.Qeyri-müəyyənlik bildirən ədat kimi işlənir və bu məqamda ingilis dilindəki *a* artıklını xatırladır: *Sənə bir söz demədilər ki? Mənə bir kitab ver.*

3.Qüvvətləndirici ədat kimi, sıfətlərdən sonra işlənərək onların təyinlik dərəcəsini gücləndirir: *Böyük bir həyətdə iclasımız var.* (S.V.)

4.Zərfliardən sonra təkid bildirən ədat kimi işlənir: *Axşam bir bizi gəl.*

**5.Az, çox, xeyli, qədər, neçə** sözləri ilə birləşərək qeyri-müəyyənlik bildirən say düzəldir, qeyri-müəyyən miqdarı azaldır və ya çoxaldır: *bir az, bir çox, bir xeyli, bir qədər, bir neçə* və s.

**6.An, vaxt, zaman, gün, ay, dəfə** sözləri ilə birləşərək zaman zərfləri əmələ gətirir: *bir an, bir vaxt, bir zaman, bir saat, bir gün, bir dəfə* və s.

**7.Təhər, sayaq, cür** sözləri ilə birləşərək tərz zərfləri əmələ gətirir: *bir təhər, bir cür, bir sayaq* və s.

**Bir** sözü bəzən **-ca,-cə** ədatı ilə birgə işlənir: Bütün bu müddət ərzində Məryəm **bircə** dəfə keçmiş xatırladı.(Elçin) Sən ananın gözünün ağı-qarası **bircə** oğlusun.(İ.Ə.) Mahmudun da elə **bircə** sözü var idi.(Elçin)

### QEYRI-MÜƏYYƏNLİK BILDİRƏN MİQDAR SAYLARI

*Miqdar saylarının bu növü əşyanın qeyri-müəyyən miqdarnı bildirir. Əşyanın miqdarını bildirən bu saylar müəyyənlik bildirən miqdar saylarından fərqli, xüsusi lügəvi vahidlərdir. Bunlar, başlıca olaraq, **az, çox, xeyli, bir az, bir qədər, o qədər, filan qədər** sözlərindən ibarətdir. Bəzən sayın bu növü ədatların iştirakı ilə düzəlir, ədatlar qeyri-müəyyən miqdarı artırır və ya azalır: **lap az, lap çox, daha çox, daha az, olduqca az, çox az** və s.*

Qeyri-müəyyənlik bildirən saylardan **az, çox, xeyli** sözləri daha intensiv işlənməkdədir.

Miqdar sayının bu növü quruluşca *sadə, düzəltmə* və *mürəkkəb* olur. Sadələri azdır, **az, çox, xeyli** sözlərindən ibarətdir.

Qeyri-müəyyənlik bildirən düzəltmə miqdar sayıları konkret miqdar saylarının üzərinə **-larla, -lərlə; -larcə, -lərcə** şəkilçilərini artırmaqla düzəlir: *onlarla adam, yüzlərlə kişi; onlarca qadın, yüzlərcə uşaq*.

Qeyri-müəyyənlik bildirən mürəkkəb miqdar sayıları **bir** sözünün **az, çox, xeyli, neçə** sözləri ilə, **o, bu, filan, bir** sözlərinə **qədər** qoşmasının artırılması ilə düzəlir: *bir az, bir çox, bir xeyli, bir neçə, bu qədər, o qədər, filan qədər, bir qədər* və s.

Sayın bu növü də cümlədə təyin vəzifəsində işlənir. Məs.:

Onun sobada zəbanə çəkən ocağa zillənmiş gözlərində **minlərlə** qızıl nizələr saymışındı. (İ.Ə.) **Bir qədər** sükutdan sonra

Şah sərt ifadə ilə Mikoladan soruşdu.(İ.Ə.) Camaatın ki sifətində ***bu qədər*** xoşbəxtlik var idi, bunun müqabilində Mahmudun sifətinin alışib-yanması bir heç idi.(Elçin) Bu neçə gündə Xankişinin çinədanına ***o qədər*** söz yiğilib ki... (İ.M.) O gördü ki, ***baş-altı*** cavap oğlandı, hərəsi bir musiqi aləti sazlayır. (İ.M.)

Qeyri-müəyyənlik bildirən miqdar sayalarından ***az, çox, xeyli, bir az, bir xeyli, bu qədər, o qədər, bir qədər, filan qədər*** sözləri hal, hərəkət, iş bildirən sözlərdən – fellərdən də əvvəl işlənə bilir: ***Bir qədər dincəldim. Xeyli danışdım. Çox gözlədim. Bir az mürgülədim*** və s. Bu zaman həmin sözlər adverbiallaşmış olur və cümlə üzvü kimi zərflik vəzifəsində çıxış edir.

## KƏSR SAYLARI

*Miqdar sayının bu növü tamın, ədədin hissəsini bildirir.* Müəyyənlik, konkretlik bildirən miqdar sayalarından düzəlir. Kəsr sayıları çoxluq bildirən hər hansı bir sayı ***-da, -də*** yerlik hal şəkilçisini (canlı danışqda bəzən ***-dan, -dən*** şəkilçisini) qəbul edərək, azlıq bildirən və heç bir dəyişikliyə uğramayan bir sayıla birgə işlənməsi yolu ilə yaranır; məs.: ***altıda beş, beşdə bir = 5/6, 1/5*** və s.

Çoxluq bildirən say əvvəl işlənir: ***dörddə(n) bir, üçdə(n) iki*** və s. Əslində, tarixən ***-dan, -dən*** şəkilçili forma daha düzgündür: ***beşdən bir*** dedikdə beş hissədən birinin götürüldüyü nəzərdə tutulur. Lakin ***-da, -də*** şəkilçili forma ədəbi dilimizdə sabitləşmişdir.

Kəsr sayıları mürəkkəb quruluşa malikdir və substantiv sayıdır. Odur ki daha çox başqa sözlərlə birləşərək mübtəda, tamamlıq və xəbər vəzifələrində işlənir: ***Məhsulun üçdə-biri*** bizimdir. Biz ***məhsulun üçdə-birini*** sata bildik.

## SIRA SAYLARI

*Sıra sayı şəxsin, əşyanın, hadisənin sırasını bildirir* və neçənci? hansı? suallarına cavab verir. Sıra sayıları miqdar sayalarının üzərinə ***-inci, -inci, -uncu, -üncü*** şəkilçisinin artırılması ilə düzəlir. Məs.: ***almışinci, birinci, onuncu, üçüncü, dördüncü*** və s.

Bu şəkilçi saitlə qurtaran saylara artırıldıqda ilk saitini itirir: *altı-ncı, yeddi-ncı, iki-ncı, əlli-ncı, iyirmi-ncı*.

Sıra sayıları isimlərə və sıfətlərə miqdar sayılarından daha yaxındır. Isimlərə yaxınlığı onunla əlaqədardır ki, sıra sayılarının məzmununda substantivlik daha aydın hiss olunur; məs.: *birinci-lər, beşinci-lər, onuncular* sözlərində əşya məzmunu özünü daha aydın göstərir: *Beşincilər (beşinci sinifdə oxuyanlar) yarışa qalib gəldilər.*

Sıra sayıları *neçənci?* suali ilə yanaşı, sıfətlər kimi *hansi?* sualına da cavab verir və cümlədə təyin vəzifəsində işlənir.

Sıra sayımı düzəldən şəkilçilər *əvvəl, axır, orta, son* sözlərinə də artırıla bilir və bu sözlərdən sıra sayı düzəldir: *əvvəlinci, axırinci, ortancı, sonuncu*. Müəyyənlik bildirən miqdar sayılarından düzələn sıra sayıları ilə bunların mənasında müəyyən dərəcə fərq var: bunların mənasında konkretlik nisbətən azdır.

Sıra sayıları düzəltmə saylardır. Sadə saylardan düzəldiyi kimi (*doqquzuncu, səksəninci, yüzüncü* və s.), tərkibi saylardan da düzəlir (on *beşinci, səksən ikinci, yüz on üçüncü, iki yüz əlli beşinci* və s.).

## SAYLARIN ORFOQRAFIYASI

1. Miqdar sayıları həm hərflərlə, həm də rəqəmlərlə yazılır; məs.: *iyirmi dörd – 24, yüz qırx beş – 145, iki yüz on iki – 212, iki min üç yüz əlli dörd - 2354* və s.

2. Tərkibi sayıların tərəfləri ayrı yazılır; məs.: *əlli beş, səksən dörd, iki yüz otuz iki, üç min beş yüz əlli altı* və s.

3. Şəkilçilər miqdar sayılarının son sözünə artırılır; məs.: *iyirmi dörddən – 24-dən* (4-üñü çıxmaq), *əlli beşi – 55-i* (5-ə bölmək), *on ikini – 12-ni* (3-ə bölmək) və s.

4. Saylar müasir dilimizdə iki cür – həm ərəb rəqəmləri ilə (1, 3, 12, 15), həm də rum rəqəmləri ilə (V, X, XV və s.) yazılır.

5. Ərəb rəqəmləri daha çox miqdar sayılarını bildirir. Sıra sayı kimi işləndikdə onlardan sonra *-ci, -ci, -cu, -cü* şəkilçisi yazılır: *6-ci, 1-ci, 5-ci, 10-cu, 80-ci, 3-cü.*

Bu cür yazılışda *-ncı* şəkilçisinin *-m* hissəsi nəzərə alınmır.

Ərəb rəqəmlərindən aşağıdakı hallarda sıra sayı kimi istifadə etmək olur:

Rəqəmlər yazılır və nöqtə qoyulur. Sıra ilə gələn sözlərin baş hərfi böyük yazılır:

1. *Əli Əhmədov.*

2. *Həsən Kərimov.*

Rəqəmlər yazılır, tire çəkilir, xüsusi ad deyilsə, sözlər kiçik hərflə başlanır:

1 – *isim*

2 – *sifət*

Rəqəmlər mötərizədə yazılır, sözlər xüsusi ad deyilsə, kiçik hərflə başlanır:

1) *mübtəda*

2) *xəbər*

Tərkibi sayıların bir hissəsi hərflərlə, bir hissəsi rəqəmlə yazılı bilər; məs.: *200 min, 550 min* və s.

6. Rum rəqəmləri sıra sayılarını bildirir. Onlardan sonra heç bir şəkilçi işlənməz. Məs.: *V sinif, VII sira, X adam* və s.

Rum rəqəmləri aşağıdakılardan ibarətdir:

**I - 1**

**C - 100**

**V - 5**

**D - 500**

**X - 10**

**M - 1000**

**L - 50**

Bu rəqəmləri müxtəlif şəkildə birləşdirməklə hər cür kəmiyyəti ifadə etmək olur.

Kiçik rəqəm böyük rəqəmdən sonra işləndikdə toplanır:

**VI=6**

**LXXX = 80**

**VII = 7**

**CXXX = 130**

**VIII = 8**

**CL = 150**

**XV = 15**

**CLXX = 170**

**XVI = 16**

**DC = 600**

**XVII = 17**

**DCCC = 800**

**XVIII = 18**

**MD = 1500**

**LX = 60**

**MDCCC = 1800**

**LXX = 70**

Misallardan göründüyü kimi, toplama zamanı bir rəqəm üç dəfədən artıq işlənə bilməz.

Kiçik rəqəm böyükdən əvvəl işləndikdə böyükdən çıxılır:

$$IV = 4 \quad (5-1 = 4)$$

$$IX = 9 \quad (10-1 = 9)$$

$$XL = 40 \quad (50-10 = 40)$$

$$XC = 90 \quad (100-10 = 90)$$

$$CD = 400 \quad (500-100 = 400)$$

$$CM = 900 \quad (1000 - 100 = 900)$$

$$MCMLXIX = 1969 \quad (M - 1000 + CM = 900 + LX = 60 \\ + IX = 9)$$

Kiçik rəqəm böyükdən əvvəl yalnız bir dəfə işlənə bilər.  
Məs.: 3 yazmaq üçün I rəqəmi üç dəfə təkrar olunur: III.

4 yazmaq üçün 5-dən bir çıxılır: IV.

30 yazmaq üçün X rəqəmi üç dəfə təkrar olunur: XXX.

40 yazmaq üçün 50-dən on çıxılır: XL və s.

## ƏVƏZLİK ÜMUMİ MƏLUMAT

*Şəxs, əşya, əlamət, kəmiyyət, hərəkət bildirən sözləri ümumi və ya qeyri-müəyyəyən şəkildə əvəz edən, yaxud sadəcə olaraq onlara işarə edən sözlərə ə və z l i k deyildir.*

Əvəzliklər leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik vəzifəsinə görə fərqlənən orijinal bir kategoriya, xüsusi bir söz qrupudur. Əvəzlik lügəvi mənasına görə ol-duqca mücərrəd, konkret mənadan uzaq bir nitq hissəsidir. Əvəzlik öz mənasını yalnız cümlə içərisində, başqa sözlərlə əlaqədə tapa bilir. Təklikdə götürdükdə konkret olaraq heç bir məna ifadə etmir. Bütün 1-ci şəxslərə «mən», istənilən əşya və hadisələrə «bu» demək mümkündür. Bu cəhətini nəzərə alaraq V.I.Lenin qeyd edirdi ki, «bu» ən ümumi sözdür». Heç bir şəxsi və ya əşyanı nəzərə almadan «bu» və ya «mən» desək, əslində, həmin sözlər heç bir konkret məna ifadə etməmiş olur. Beləliklə, əvəzliklər konkret şəxs, əşya, əlamət, hadisə, kəmiyyət, hərəkət və s. bildirən sözlərlə əlaqələndikdə müəyyəyən məna ifadıjə edə bilir. Əvəzliklərin şəxs, əşya, hadisə, əlamət bildirən sözlərlə əlaqəsi də müxtəlif şəkildə olur. Bəzən əvəzliklər şəxsi, əşyanı, əlaməti adlandırmadan sadəcə olaraq ümumi və qeyri-müəyyəyən şəkildə onların adları əvəzində işlənir. Bəzən də şəxsi, əşyanı, əlaməti adlandırmadan yalnız onlara işarə edir. Nəticə etibarilə əvəzliklər vasitəsilə ya şəxs, əşya, əlamət haqqında ümumi və qeyri-müəyyəyən şəkildə məlumat verilir, yaxud da onlara yalnız işarə edilir, yaxud da danışan şəxs üçün aydın olmaq üçün onlara sual verilir və faktik olaraq danışan şəxs üçün məlum olmayan fakt, hadisə və əlamətin aydınlaşdırılması lazımlı bilinir. Misallara diqqət yetirək:

*Aşıqın* üzünə gülməsə vüsal,

*Ona* təsəllidir yuxuya xəyal. (N.)

*Birisı*, görürsən, sübhədən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır. (Ə.H.)

-Ay nənə, *o kimdir elə* pəncərəni bərk vurur?

-**Heç kim** deyil, yat, ay bala, yeldir, qarı sovurur. (Ə.C.)

-Mənim qoca dostum, yaşın **neçədir?**

-**Altmış beşdir**, - dedi usta yaşı. (S.V.)

**Bu** qırğın, **bu** hucum, **bu** ölüm, **bu** qan  
Tutub əsrlərin daş yaxasından  
Cavab istəyəcək... (S.V.)

Birinci misalın ilk misrasında konkret şəxs bildirən **aşıq** sözü ümumi şəkildə o (*ona*) əvəzliyi ilə əvəz edilmişdir. İkinci misalda şəxsin adı əvəzində qeyri-müəyyən şəkildə **birisı** sözü işlənmişdir. Üçüncü misalda ümumi və qeyri-müəyyən şəkildə ifadə olunmuş şəxsi (*o* sözü) müəyyənləşdirmək üçün **kim?** sual əvəzliyindən istifadə edilmişdir; qapını döyənin yanlış olaraq şəxş olduğunu güman edən uşağın sualına nənə şəxsin qeyri-müəyyən olduğunu deyil, qeyri-real olduğunu bildirmək üçün **heç kim?** əvəzliyini işlətməli olmuşdur. Dördüncü misalda danişan şəxş **neçədir?** sual əvəzliyi ilə qeyri-müəyyən kəmiyyəti (65 ədədini) müəyyənləşdirmək istəmişdir. Bu sözlərin (*ona, birisi, o, kimdir, heç kim, neçədir*) hamısında əvəzlik şəxsin, əşyanın adını ümumi və qeyri-müəyyən şəkildə, sual şəklində əvəz etmiş, bəzən də şəxsin, əşyanın olmadığını bildirmək üçün işlədilmişdir. Son misalda bunlardan fərqli olaraq, **bu** əvəzliyi şəxsə, əşyaya yalnız işaret etmək səciyyəsinə malikdir.

Misallar aydın şəkildə göstərir ki, əvəzliklər ümumi və qeyri-müəyyən şəkildə olsa da, ad bildirən sözlərin (isim, sıfət, say, zərf və s.) əvəzində işlənir, yaxud da əvəz etmədən onlara işaret edir. İsimlər ən çox şəxs əvəzlikləri, qeyri-müəyyənlik, inkarlıq bildirən əvəzliklər və sual əvəzlikləri ilə əvəz olunur, sıfət, say, zərflər, fellər sual əvəzlikləri ilə. İşarə əvəzlikləri isə adətən konkret şəxs, əşya bildirən sözlərə – isimlərə və isimləşmiş sözlərə işaret edir.

Beləliklə, əslində, əvəzliklər mənaca boş sözlərdən ibarətdir. Əvəzliklər bir növ ad və hərəkət bildirən sözlərin əvəzində işlənmək üçün hazır qəlibdir. Yalnız şəxs, əşya, əlamət, kəmiyyət və hərəkət bildirən sözlərin əvəzində işləndiklə məna qazanmış olur. Elə buna görə də əvəzliklərin dildə böyük əhəmiyyəti var. Bir söz qrupu, bir nitq hissəsi kimi əvəzlik olmasa idi, insan ünsiyyəti çətin və yeknəsəq olardı. Bütün əşya və hadisələri öz adı ilə söyləmək lazımlı gələrdi. İndiki halda əvəzliklər saysız əşya və hadisələri, əlamət və kəmiyyətləri ümumiləşdirərək bir sözlə ifadə etməyə imkan verir. Bütün canlı və cansız varlıqları

«bu», «o», «kim», «nə» sözləri ilə ümumiləşdirmək olur, **o** sözü ilə bütün kainatı nəzərdə tutmaq mümkündür. Əvəzlikdə konkret məna yoxluğu hər cür əşya və hadisələri ifadə etmək imkanı yaradır, fikir ifadəsi üçün öz geniş imkanları ilə, öz ümumiləşdirmə gücü ilə bütün nitq hissələrinin fövqündə durur. Nəticə etibarilə qeyd edə bilərik ki, əvəzliklər insan təfəkkürünü, insan ağlığının yüksək dərəcədə mücərrədləşdirməsi məhsuludur. Abstrakt təfəkkür fikir ifadəsinin yığcamlığı, asanlığı, intensivliyi, çevikliyi üçün dilin hər tərəfə qol-qanad açmasına imkan yaratmışdır.

Təbii ki, əvəzliklərin bir nitq hissəsi kimi özünə məxsus *morfoloji əlamətləri* də yoxdur. Əvəzlik hansı nitq hissəsinin əvəzində işlənirsə, onun morfoloji əlamətlərini də bu və ya digər dərəcədə qəbul edir. Məsələn, isimləri əvəz etdikdə isim kimi hallanır, isim kimi *kim?* *nə?* suallarına cavab verir. *Neçə?* suali ilə sayın əvəzində işlənir, sıra sayılarının şəkilçisini qəbul edir (*Neçənci sınıfda oxuyursan?*). İşarə əvəzlikləri işaret məqsədilə işləndikdə sıfəti xatırladır, *hansi?* sualına cavab verir. Hərəkəti müəyyənləşdirmək üçün işləndikdə universal **etmək**, **eləmək** felləri ilə birlikdə zaman, şəkil əlamətləri qəbul edir və şəxslərə görə dəyişir: *nə edir?* *nə etməlidir?* *nə edəsidir?* *nə etsə?* və s.

Əvəzliyin *sintaktik vəzifəsi* də onun əvəz etdiyi nitq hissələrinin sintaktik vəzifəsindən asılıdır. Hansı nitq hissəsini əvəz edirsə, onun sintaktik vəzifəsini daşıyır. İsmi əvəzində işləndikdə isim kimi cümlədə mübtəda, tamamlıq vəzifələrində çıxış edir. Məsələn, *Sərvər gəldi* – cümləsində *Sərvər* ismi mübtəda vəzifəsində olduğu kimi, **O gəldi. Kim isə gəldi. Kim gəldi? Heç kim gəlmədi** – cümlələrində *o*, *kim isə*, *kim*, *heç kim* əvəzlikləri də mübtəda vəzifəsindədir. *Sərvəri çağırdılar* – cümləsində *Sərvəri* sözü tamamlıq olduğu kimi, **Onu çağırdılar. Kimi isə çağırdılar, Kimi çağırdılar? Heç kimi çağırmadılar** – cümlələrində *onu*, *kimi isə*, *kimi*, *heç kimi* sözləri də tamamlıq vəzifəsindədir. *Mən evə gedirəm* – cümləsində *evə* ismi yer zərfliyi olduğu kimi, *Mən hara gedirəm?* – cümləsində *hara* sözü də yer zərfliyidir. *Mən çox oxuyuram* – cümləsində adverbial *çox* sözü kəmiyyət zərfi sayıldığı kimi, *Mən nə qədər oxuyuram?* – cümləsində *nə qədər* sözü də kəmiyyət zərfliyidir. İşarə əvəzlikləri sıfəti xatırlatdığından cümlədə substantivləşmədikdə təyin vəzifəsində işlənir: *Mən bu kitabı çox sevirəm* – cümləsində *bu* sözü kimi.

Say kimi, əvəzliklər də tarixən bəzən isimlərlə, bəzən sıfətlərlə qarışdırılmış, bəzən də əvəzlik olmayan sözlər əvəzliklər sırasında verilmişdir. İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar «ismi-zəmir» (əvəzlik-isim) adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə «təyini sifət» adı ilə sifətlərlə birgə verilmişdir. (3, 79) Tarixən əvəzliklər əvəzlik şəklində işlənməklə yanaşı, şəkilçiləşərək xəbərlik, şəxs, mənsubiyət şəkilçilərinin yaranmasına səbəb olmuşdur. Həmin şəkilçilərdə əmələ gəldikləri əvəzliklərin məna xüsusiyyətləri qaldığı üçün bəzən bu şəkilçilər də əvəzliklər sırasında verilmişdir. Odur ki müxtəlif vəsaitlərdə əvəzliklərin mənaca müxtəlif şəkildə təsnifinə rast gəlmək olur.

Əvəzliklərin aşağıdakı məna növləri var:

- 1.Şəxs əvəzlikləri;
- 2.Qayıdış əvəzliyi;
- 3.Sual əvəzlikləri;
- 4.Qeyri-müəyyənlik bildirən əvəzliklər;
- 5.İñkar əvəzlikləri;
- 6.Nisbi əvəzliklər;
- 7.İşarə əvəzlikləri.

Bu əvəzliklərdən əvvəlki altısı şəxs, əşya, hadisə, əlamət, kəmiyyət, hərəkət bildirən sözləri əvəz edir, sonuncusu şəxs, əşya adlarına işarə məqsədi ilə işlədirilir.

## ŞƏXS ƏVƏZLİKLƏRİ

*Şəxs anlayışını heç bir konkretlik bildirmədən, ümumi şəkildə ifadə edən əvəzliklərə şəxslər əvəzlikləri deyilir.*

Şəxs əvəzlikləri hər üç şəxsin təkini və cəmini bildirən **mən**, **sən**, **o**, **biz**, **siz**, **onlar** sözlərindən ibarətdir. **Mən** – danışan şəxsi, **sən** – dirləyəni, **o** – haqqında danışılanı bildirir. Şəxslər öz mövqelərini daim dəyişə bilir.

Göründüyü kimi, 1-ci və 2-ci şəxslərin cəmi müasir dildə yeni fonetik tərkibə malik olan sözlə, yəni **-lar**, **-lər** şəkilçisi olmadan, **biz**, **siz** şəkildə - suppletiv şəkildə (**suppletum** – tamamlama deməkdir) ifadə olunur. 3-cü şəxsin cəmi isə **o** sözünə **-lar** şəkilçisini artırmaqla düzəlir – **onlar** şəklinde.

1-ci və 2-ci şəxslərin tək və cəmi yalnız şəxs əvəzlikləri ilə, 3-cü şəxsin təki və cəmi isə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur:

<i>mən</i>	<i>biz</i>
<i>sən</i>	<i>siz</i>
<i>o (uşaq)</i>	<i>onlar (uşaqlar)</i>

**Q e y d.** 1.III şəxsin cəmində cəm şəkilçisindən əvvəlki **n** səsi söz kökünün qədim **an** formasını bərpa edir, bərpaedici samitdən ibarətdir.

2.Bəzi türk dillərində 1-ci və 2-ci şəxslərin cəmi də **-lar, -lər** şəkilçisi ilə düzəlir. Məsələn, tofalar dilində bizim **biz**, **siz** sözləri əvəzinə **biler, siler** işlədirilir.

1-ci və 2-ci şəxslərin cəmi cəm şəkilçisi ilə düzəlməsə də, bəzən cəm şəkilçisini də qəbul edir: **bizlər, sizlər**. Bu hal əvəzlikdə xüsusi məna çalarının yaranmasına səbəb olur. Belə ki bu zaman *mən*, *sən* sözləri ilə ifadə olunan şəxsin çoxluğu deyil, müəyyən dərəcə konkretlik ifadə olunur – nəsil, tayfa, təbəqə, dəstə mənası yaranır. Yəni **biz**, **siz** sözləri ilə ifadə oluna bilən daha geniş çoxluq bir növ məhdudlaşmış olur. (3, 82) Məsələn:

*Oğul mənimdir, baba, dəxli nədir sizlərə?  
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?* (S.)

Bu misralarda **sizlərə** sözü ilə elm, təhsil tələbi ilə çıxış edən intelligentlər, **bizlərə** sözü ilə təhsilin əleyhinə olan cahil, avam, dindar atalar nəzərdə tutulmuşdur.

Eyni zamanda **biz**, **siz** sözləri də «mən» və «sən»in çoxluğununu bildirmir, müəyyən məqsədlə birləşmiş adamlar birliyini ifadə edir.

Şəxs əvəzlikləri isimləri əvəz edir. 1-ci və 2-ci şəxslərin tək və cəmi **kim?** sualına, 3-cü şəxs həm **kim?**, həm də **nə?** sualına cavab verir.

İsimləri əvəz etdiyi üçün şəxs əvəzlikləri isim kimi hallanır. Hallanmada isimlərdən fərqli cəhət ondan ibarətdir ki, 1-ci şəxsin təki və cəmi iyiyəlik halda **-in** şəkilçisini assimilyasiya ilə

**-im** şəklində qəbul edir. 3-cü şəxsin təki hallanarkən bütün halarda bərpaedici **n** samitindən istifadə olunur:

<i>mən</i>	<i>sən</i>	<i>o</i>
<i>mənim</i>	<i>sənin</i>	<i>onun</i>
<i>mənə</i>	<i>sənə</i>	<i>ona</i>
<i>məni</i>	<i>səni</i>	<i>onu</i>
<i>məndə</i>	<i>səndə</i>	<i>onda</i>
<i>məndən</i>	<i>səndən</i>	<i>ondan</i>
<i>biz</i>	<i>siz</i>	<i>onlar</i>
<i>bizim</i>	<i>sizin</i>	<i>onların</i>
<i>bizə</i>	<i>sizə</i>	<i>onlara</i>
<i>bizi</i>	<i>sizi</i>	<i>onları</i>
<i>bizdə</i>	<i>sizdə</i>	<i>onlarda</i>
<i>bizdən</i>	<i>sizdən</i>	<i>onlardan</i>

Şəxs əvəzlikləri də isimlər kimi qoşmalarla əlaqələnə bilir. **Üçün, ilə** qoşmaları adlıq halda olan isimlərə qoşulur, lakin bu qoşmalar əvəzlikləri yiyəlik halda tələb edir: *sənin üçün, sənin ilə, onun üçün, onun ilə*. Məs.:

Mən **Gülnisə xala üçün** aldığım paltarlığı Şahlardan xəlvət aparıb verdim.(İ.Ə.) Baş rejissor **səhnə ilə** üzbüüzdəki lojada oturub tamaşaaya baxırdı. (İ.M.)

Bu artıq **mənim üçün** bir kəşf idi.(İ.Ə.) Əngəl olmayıñ, **bizim üçün** çalışmağınız özünüzə qalsın. (İ.Ə.) Şahlar da, mən də **sizin üçün** əlləşirik.(İ.Ə.) Mənə elə gəlirdi ki, dünyada gözəl, qiymətli nə varsa, hamısı **sizin üçündür**. (İ.Ə.) **Sənin kimi** əziz **qonaq üçün** də qoyun kəsməyəcəyik, **kimin üçün** kəsəcəyik? (İ.Ə.) Yoxsa atası, qardaşı **onun üçün** cehiz düzəldəcək? (İ.Ə.) Əvvəlcə az qalmışdı dalaşam **onunla**. (İ.M.)

Bu qoşmalar 3-cü şəxsin cəmini adlıq halda tələb edir: *onlar üçün, onlar ilə*.

Şəxs əvəzlikləri təyin vəzifəsində işlənə bilmir. **Biz qızlar** bəzən elə axmaq işlər tuturuq ki... (İ.Ə.) - tipli cümlələrdə **biz** söyü təyin deyil, mübtədadır, **qızlar** tipli sözlər isə mübtəda yanında xüsusişməyən əlavələrdir. 1-ci və 2-ci şəxslərin cəmi – **biz, siz**

sözləri iyəlik halda olduqda və ikinci tərəf mənsubiyyət şəkilçisi olmadan işləndikdə təyin ola bilir. Məs.: Bilirsiniz, **bizim polkovniki** Tbilisidə gördüm. (İ.Ə.) Mən heyvanların körpə otları necə tələsik-tələsik yediklərinə tamaşa edir və **bizim Ukrayna çöllərini** xatırlayırdım. (İ.Ə.) Burada **bizim Ukrayna kimi** taxıl olmur (İ.Ə.) **Bizim** bu camaat da lap ağlını itirib. (İ.Ə.) *Nə qədər zəngindir sizin meşələr!* – cümlələrində **bizim**, **sizin** sözləri aid olduğu üzvlərin təyinidir.

Şəxs əvəzlikləri **-ki**, **-ki** şəkilçisini qəbul edərək ümumi və qeyri-müəyyən şəkildə mənsub əşyani bildirə bilir; məs.:

*Tale mənə dun oldu, mənimki belə düşdü,*

*İqbal zəbun oldu, mənimki belə düşdü.* (S.)

Bu şəkilçini qəbul etdikdən sonra da şəxs əvəzlikləri halana bilir:

Şəxs əvəzlikləri **-lik** və **-li** şəkilçilərini qəbul edərək isim və sıfır kimi işlənir: **mənlik**, **sənlik**, **bizlik**, **sızlık**, **mənli**, **sənli**, **bizli**, **sızlı**; **-ciğəz**, **-ciyəz** şəkilçisi ilə əzizləmə, nəvaziş, kinayə çaları qazanır: **Mənciyəz qarışan deyiləm** (R.S.) – cümləsində **mən-ciyəz** sözündə etiraz və kinayə çaları vardır.

Şəxs əvəzliklərinin bir sıra üslubi işlənmə məqamları da mövcuddur. Təvazökarlıq məqsədilə **mən** əvəzinə çox zaman **biz**, rəsmi münasibət, hörmət üçün **sən** əvəzinə **siz** işlədirilir və hətta dövlət adamlarına, görkəmli şəxslərə müraciətlə **siz** sözünün baş hərfi böyük yazılır:

*-Siz professor Qarqarlinin qızısınız?*

*-Bəli, ortancıl qızıyam.* (Ə.V.)

## QAYIDIŞ ƏVƏZLİYİ

*Azərbaycan dilində yalnız isimləri deyil, isim yerində işlə-nən şəxs əvəzliklərini də əvəz edən, subyekti dəqiqləşdirən və ya özü subyekt kimi çıxış edən bir əvəzlik də var ki, buna q a-yı dış əvəzliyi deyilir.*

Qayıdış əvəzliyi «öz» sözünə əksərən mənsubiyyət şəkilçilərinin əlavə edilməsi ilə düzəlir. Hansı şəxsdən söhbət gedir-sə, **öz** əvəzliyinin üzərinə həmin şəxsi bildirən mənsubiyyət şəkilçisi artırılır. Daha dəqiq desək, **öz** sözü:

1-ci şəxsin təkində: **-üm** (*özüm*)

Cəmində: **-ümüz** (*özümüz*)

2-ci şəxsin təkində: **-ün** (*özün*)

Cəmində: **-ünüz** (*özünüz*)

3-cü şəxsin təkində: **-ü** (*ozü*)

Cəmində: **-ləri** (*özləri*) –

şəkilçilərini qəbul edir.

Məsələn:

**Özüm** Qarabağlıyam, - deyirdi, Peterburq Universitetində oxuyuram. (M.H.) Bəzən **özümüz** qayğınaq da bişirirdik.(İ.Ə.) İndi **özü** demişkən, yad bir qız gəlib onun bütün arzularını alt-üst etsin? (İ.Ə.) Əgər **özün üçün** yiğibsan, boğazın tikilsin, niyə yemirsən? (Ə.H.) Hami deyir: bəsdir, a kişi, **özündən başqa** da bu kənddə bir adam tanı! Bəsdir, hara baxdın, **özünü** gördün, hara döndün, öz səsin qulağına gəldi. Qurtar bu azardan **özünü**. (M.İ.) Niyə sən **özünü** bizdə həmişə narahat hiss edirsən? (İ.Ə.) –Kişisən, -deyə, mən **özümü** məzəmmət edirdim.(İ.Ə.) Şah, sən ömründə başqa bir adamın yanında da **özünü** belə hiss etmişənmi? (İ.Ə.) Ayı burada pətəyi dağıdır, sən də **özünü** günə verirsən. (İ.Ə.) Mən onun başını qucaqlayaraq **özümə** tərəf əydim.(İ.Ə.)

Vəkilin hörməti qalsın **özünə**,

Yoxdur etibarım onun sözünə. (S.V.)

Qayıdış əvəzliyi bu misallarda müstəqil söz kimi işlənərək subyekti bildirir. Əvvəlki üç misalda mübtəda, sonrakılarda tamamlıq vəzifəsindədir.

Qayıdış əvəzliyi bu şəkildə müstəqil işlənərək şəxs əvəzliklərini əvəz etdiyindən bəzən bu əvəzliyə *qayıdış-şəxs əvəzliyi* də deyilir. Hətta bəzən şəxs əvəzliklərinin bir növü kimi verilir. Bu sözün müvəffəqiyyəti orasındadır ki, bütün başqa sözlərdən fərqli olaraq şəksi, əşyanı hissələrinə parçalamadan, küll halında bildirir. Əgər, məsələn, *əl*, *qol*, *ayaq*, *barmaq*, *baş*, *göz*, *sinə*, *ci-yin* və s. kimi sözlər küllün cüzünü bildirirsə, **öz** sözü vahidi tam, bütöv halda ifadə edir və ona görə də **mən**, **sən**, **o**, **biz**, **siz**, **onlar** sözləri ilə düşünülən şəxsləri tam şəkildə ifadə edə bilir, onların mənasına tam bərabər məna ifadə edir. Mənsubiyyət şəkilçiləri isə bu bütövün hansı şəxsə aid olduğunu dəqiqləşdirir. **Əlim** dedikdə mənim əlim düşünüldüyü kimi, **özüm** dedikdə də mən özüm düşünülür. Odur ki **özüm**, **özün**, **özü**, **özümüz**, **özünüz**, **öz-**

*ləri* formaları ilə yanaşı, şəxs əvəzlikləri ilə birlikdə analitik-sintetik formadan da geniş istifadə edilir. Bu hal daha çox şəxs əvəzliyi məntiqi vurğulu olduqda özünü göstərir:

*Mən özüm*

*Sən özün*

*O özü*

*Biz özümüz*

*Siz özünüz*

*Onlar özləri*

3-cü şəxsdə əvəzliklə yanaşı, isimlər də işlənə bilir: *o özü* – *Əli özü; onlar özləri* – *Əlilər özləri*.

Mənsubiyyət şəkilçili *öz* sözü əvəzlik və isimlərlə həm qeyri-müəyyənlik bildirən iyiyəlik halda, həm də müəyyənlik bildirən iyiyəlik halda əlaqələnir. Hər iki halda tərəflər birlikdə bir cümlə üzvü olur; məs.:

*Mən özüm* istədiyim qızla evləndiyim üçün ürəyim kövrəlib, şairanə olub. (İ.Ə.) Hətta bu sözə az qala *mən özüm* də inanmışdım. (İ.Ə.) *Oğulun yaxşısı özü* də qazanar, ataya möhtac olmaz. (Ə.H.) Yaxşısı budur, *sən özün* də aqronomluğun vacib məsələlərini öyrən. (İ.Ə.) *Mənim özüm* bu əhvalatın şahidiyəm – cümlələrindən əvvəlki dördündə qayıdış əvəzliyi qeyri-müəyyənlik, sonuncusunda müəyyənlik bildirən iyiyəlik halda olan sözlərlə əlaqələnmişdir. Birinci misalda tərkib daxilindədir, sonrakı misallarda mübtəda vəzifəsindədir.

*Öz* sözü mənsubiyyət şəkilçisi olmadan da işlənir. Bu zaman onun hansı şəxsi bildirdiyi mənsubiyyət şəkilçili sonrakı sözdən məlum olur:

*Mən öz kitabımı aldım.*

*Sən öz kitabını aldin.*

*O öz kitabını aldı.*

Bu cür cümlələrdə *öz* sözü sonrakı sözlə yanaşma-uzlaşma əlaqəli birləşmə yaratlığından həmin sözlə birlikdə cümlə üzvü olur: *öz kitabımı, öz kitabını* sözləri tamamlıq vəzifəsindədir. Bu məqamda *öz* sözünü təyini əvəzlik hesab etmək olmaz.

*Q e y d. Öz* sözünü mənsubiyyət şəkilçisi olmadıqda təyini əvəzlik kimi izah etmişlər. Lakin *öz* sözü təyin müstəqilliyinə malik deyil, həmişə ya müəyyənlik bildirən, ya da qeyri-müəyyənlik bildirən iyiyəlik halda olur və özündən sonrakı sözlə birləşmə yaratlığından

müstəqil işlənə bilmir, aid olduğu sözlə birlikdə cümlə üzvü olur: O da *öz aləmində* Rüstəm kişi ilə işləməyə şad idi.(M.İ.) Bura da *öz kəndlərinin eyni idi* (M.İ.) - cümlələrində *öz* sözü qeyri-müəyyənlik bildirən yiyəlik haldadır.

Qayıdış əvəzliyi isimləri və isimləri əvəz edən şəxs əvəzliklərini əvəz etdiyi üçün isimlər kimi hallanır. Hallanarkən 3-cü şəxsin təkində bütün hallarda bərpaedici **n** samitindən istifadə edilir və 2-ci şəxsin təki ilə 3-cü şəxsin təki oxşar forma alır:

**2-ci şəxs tək:**

*özün*  
*özün-ün*  
*özün-ə*  
*özün-ü*  
*özün-də*  
*özün-dən*

**3-cü şəxs tək:**

*özü*  
*özü-n-ün*  
*özü-n-ə*  
*özü-n-ü*  
*özü-n-də*  
*özü-n-dən*

Bunları cümlə daxilində sahib şəxsə əsasən müəyyənləşdirmək olur.

Qayıdış əvəzliyi bəzən canlı danışq dilində təkrarlanaraq işlədirilir: Səlimənin yanında **mənim özüm özümə** çox pis görünürəm. **Özüm öz** səsimdən ürkürəm.(İ.Ə.) Nə üçün Gülnisə xala belədir? – deyə, mən **öz-özümə** düşünürdüm.(İ.Ə.)

**Də** ədati ilə birgə işlənən qayıdış əvəzliyi **özü də** bağlayıcısına bənzəyir: **O özü də** çox narahat idi. O, bərk darıxırı, **özü də (həm də)** narahat idi – cümlələrindən birincisində *öz* qayıdış əvəzliyi, ikincisində **özü də** bağlayıcıdır.

## SUAL ƏVƏZLİKLƏRİ

**Şəxsi, əşyanı, əlaməti, kəmiyyəti, hərəkəti müəyyənləşdirmək üçün işlədilən əvəzliklərə s u a l əvəzlikləri deyilir.**

Sual əvəzlikləri **kim**, **nə**, **hara**, **necə**, **nə cür**, **hansi**, **necə**, **nə qədər**, **niyə**, **nə üçün**, **nə səbəbə**, **nə məqsədlə**, **haçan**, **nə zaman**, **nə vaxt**, bütün zaman, şəkil və şəxslər üzrə dəyişə bilən **nə edir** sözlərindən ibarətdir. Sual əvəzliklərindən **kim** şəxsi, **nə**

bütün qalan canlı və cansız varlıqları, *necə, nə cür, hansı* əşyanın və hərəkətin əlamətini, *neçə, nə qədər* əşyanın və hərəkətin miqdarını, *hara* əşyanın və hərəkətin yerini, *nə zaman, nə vaxt, haçan* hərəkətin zamanını, *niyə, nə üçün, nə səbəbə, nə məqsədlə* hərəkətin səbəbini, məqsədini müəyyənləşdirmək üçün işlədirilir.

Əvəzliyin bütün başqa növləri nəqli cümlələr üçün leksik materialdır. Sual əvəzlikləri isə sual cümlələrini yaradan əsas vasitələrdən birlidir. Əvəzliyin digər növləri şəxsi, əşyanı, hərəkəti ümumi və qeyri-müəyyən şəkildə əvvəz edərək cümləyə daxil olur. Onların məzmunu mətnin əvvəlki cümlələrinə əsasən müəyyənləşir. Yaxud əvəzlik aid olduğu cümlədəki əşya, əlamət, kəmiyyət bildirən sözlərə işaret edir. Lakin sual əvəzliklərinin işlədilmə məqsədi başqadır. Sual əvəzlikləri daxil olduğu cümlədə adı çəkilməyən şəxsi, əşyanı, əlaməti, miqdarı, hərəkəti müəyyən etmək, aydınlaşdırmaq məqsədi güdür. Ona görə də şəxs əvəzliklərdən, qeyri-müəyyənlik bildirən əvəzliklərdən fərqli olaraq, sual əvəzliyinin vasitəsilə aydınlaşdırmaq istədiyimiz əşya, əlamət ancaq cavab cümləsində – dinləyənin nitqində ola bilir; məs.:

- *Gələn kimdir, ədə?*
- *O maarif müdürüdir, o iddiası yerə-göyə siğmayan Qoşat-xan!* (M.İ.)
- *Atam necədir?*
- *Maşallah, nər kimidir.*(İ.Ə.)
- *Hara belə hazırlaşmışınız?*
- *Kinoya getmək istəyirik.*
- *Nəyə baxmaq istəyirsiniz?*
- «*Soldat haqqında ballada»ya.*(İ.Ə.)
- *Niyə bu havada isti geyinməmisiniz?*
- *Adət etmişəm, avtobusla gedib-gəlirəm.* (T.K.)
- *Neçə uşağınız var?*
- *Cəmi bir qızım var.* (T.K.)
- *Mənim portretim nə vazxt hazır olar?*
- *Təxminən bir həftəyə.* (T.K.)
- *Bəs nişanınız nə elədi?*
- *Heç nə, - dedi. -Nahaqca yerə özünü heyif elədi.*(İ.Ə.)

Danışan şəxsin dialoqların qarşılıqlı replikalarından birinci-sində müəyyənləşdirmək istədiyi şəxs, əşya, məkan, zaman, əlamət və s. ikinci replikada aydınlaşır:

*kimdir?* – *maarif müdiridir*, *Qoşatxandır*;

*necədir?* – *nər kimidir*;

*hara?* – *kinoya*;

*nəyə?* – «*Soldat haqqında balladaya*»;

*niyə?* – *adət etdiyimdən*;

*neçə* – *bir*;

*nə vaxt* – *bir həftəyə* və s.

Bu əvəzliklərin mənası, morfoloji əlaməti, sintaktik vəzifəsi müəyyənləşdirmək məqsədilə işləndikləri şəxs, əşya, əlamət, miqdar, məkan, hərəkət bildirən sözlərdən asılıdır.

**Kim** və **nə** əvəzlikləri müvafiq isimləri müəyyənləşdirmək üçün işlədirilir və bu zaman isim kimi kəmiyyət, hal və mənsubiy-yot şəkilçiləri qəbul edir, hallanır:

*Kimlər* gəldi, *kimlər* getdi

Bu dünyada, bu dünyada.

*Nələr* yaradırsan, tarix, sən **nələrlə!** (S.V.)

Mənim **nəyim** var? Mənim **kimim** var?

Sual əvəzliklərinin hallanması:

<i>kim</i>	<i>nə</i>	<i>hara</i>	<i>hansi</i>
<i>kimin</i>	<i>nəyin</i>	<i>haranın</i>	<i>hansının</i>
<i>kimə</i>	<i>nəyə</i>	<i>haraya</i>	<i>hansına</i>
<i>kimi</i>	<i>nəyi</i>	<i>haranı</i>	<i>hansını</i>
<i>kimdə</i>	<i>nədə</i>	<i>harada</i>	<i>hansında</i>
<i>kimdən</i>	<i>nədən</i>	<i>haradan</i>	<i>hansından</i>

Sual əvəzlikləri yalnız əvəz etdikləri nitq hissələrini deyil, cümlə üzvlərini də müəyyənləşdirmək vəzifəsini yerinə yetirir. Məs.: **Niyə** bu dünyada heç bir yaxşı iş asanlıqla başa gəlmir? **Nə üçün** hər şeyin qarşısında bir maneə olur? (İ.Ə.) Sizin işləriniz **necədir?** Sədriniz **neyləyir?** (İ.Ə.) Əgər o, başqa bir gülüşə aludə olsa, mən **neçə** müqavimət göstərə bilərəm? (İ.Ə.) –Səhbətimiz yarımcıq qaldı. -**Hansi** səhbətimiz? – mən özümü qəsdən bilməz-liyə qoydum. (İ.Ə.) Səhərdən **hardasan**, bala, çörəkdən-zaddan

da kəsilmisən? (İ.Ə.) Onların kəndinə *nə vaxt* çatacağıq? (İ.Ə.) Bu vüqar, bu səbir səndə bu qədər *haradandır*? (İ.Ə.) Əslin *hara-*  
*lıdır*, daha doğrusu, *hansi* bölgədə doğulmusan? (T.K.)

Bu misallarda *niyə?*, *nə üçün?* sual əvəzlikləri ilə cümlənin səbəb zərfliklərinin, *necədir?* *neyləyir?* *hardasan?* *haradandır?* *haralıdır?* əvəzlikləri ilə cümlələrin xəbərinin, *hansi?* sual əvəzliyi ilə təyinin, *nə vaxt?* sual əvəzliyi ilə cümlənin zaman zərfliyinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Misallar göstərir ki, sual əvəzlikləri konkret nitq hissələri ilə məhdudlaşdırır, sintaksisdə daha geniş funksiyaya malik olub söz birləşmələri və tərkiblərlə ifadə olunan üzvləri müəyyənləşdirmək məqsədi daşıyır.

Sual əvəzlikləri, xüsusən *kim* və *nə* əvəzlikləri bir sıra məna çalarlarına malikdir.

**Kim** əvəzliyi mətndən asılı olaraq, *heç kim*, *hami*, *hər kəs* mənalarında işlənə bilir; məs.:

*Kim bilir neçədir dünyyanın yaşı,*

*Tarixin nə qədər yazılışı vardır!* (S.V.)

*Kim bilmir ki, Günəş Yerdən yeddi dəfə yekədir,*

*Kim bilmir ki, pendir verən, qaymaq verən təkədir!* (S.V.)

Bu misallardan birincisində **kim** sözü təsdiq fellə birlikdə *heç kim*, ikinci misalda inkar fellə birlikdə *hami* mənasındadır.

**Nə** sual əvəzliyi də çox müxtəlif məna çalarlarında işlənə bilir; məs.: *Ay bərəkallah, nə gözəl canlarıq!* (S.) *Nə ağır yatdı bu oğlan, ölübə!* (S.) *Nə soxulmusan arayə, a başı bələli fələ?* *Nə xəyal ilə olubsan belə iddiali, fələ?* (S.) *Sən mənim burada olduğumu nə bildin?* *Sən nə işlə məşğulsan?*

Bu misallardan birincisində **nə** sual əvəzliyi *necə*, ikinci-sində *niyə*, üçüncü misalda *hansi*, axırıncılarda *haradan* mənasındadır.

## QEYRİ-MÜƏYYƏNLİK BİLDİRƏN ƏVƏZLİKLƏR

*Cümlədə konkret olmayan şəxsin, əşyanın adı əvəzində işlənən əvəzliklərə q e y r i - m ü ə y y ə n l i k bildirən əvəzliklər deyilir.*

Əvəzliyin bu növünün işləndiyi cümlələrdə şəxsin, əşyanın adı qeyri-müəyyən olaraq qalır. Sual əvəzliyi vasitəsilə mü-

əyyənləşdirmək istədiyimiz şəxs, əşya, əlamət, kəmiyyət, hərəkət cavab cümləsində aydınlaşsa da, qeyri-müəyyənlik bildirən əvəzliklərlə ifadə olunan əşya və hadisələr özünü bilavasitə göstərə bilmir və onun qeyri-müəyyən şəkildə qalması dirləyəni, oxucunu narahat etmir.

Qeyri-müəyyənlik bildirən əvəzliklər **kim**, **nə**, **bir**, **kəs**, **hər** tipli bir sıra sözlərin müxtəlif köməkçi söz, ədat və şəkilçilərlə birləşməsi nəticəsində əmələ gəlir.

1. **Kim** sözünün *isə* şərt ədati, mənsubiyət şəkilçisi və **hər** əvəzliyi ilə birləşməsindən əmələ gələnlər: **kim**, **kimisi**, **kim isə**, **hər kim**; məs.:

*Kim isə daha da ucadan səsləndi:* -Nə var, nə olub, Məşədi? (M.H.)

**Kimisi** ayaq üstə durmuş, **kimisi** oturmuşdu.

Elə bil, **kim isə** Müqəddəs Qocanı qovurdu. (Elçin)

2. **Nə** sual əvəzliyinin iştirakı ilə düzələnlər: **nə isə**, **hər nə**, **nəsə**, **hər nə isə**; məs.:

O **nə isə** demək istəyir, amma bərk tövşüdüyü üçün dayanıb yenə nəfəsini dərirdi. (M.H.) O, **nəyinsə** fikrini çəkirdi. **Kimi** kurorta getmişdi, **kimi** Xəzərin yamyaşıl, duzlu, ilıq suyunda sərinlənirdi. (İ.M.) Elə bil, **kimsə** yanında oturub onun ürəyindəki-lərə qulaq asırı. (İ.M.) Şərif **nəsə** bir möcüzə yaratmaq, qəhrəmanlıq göstərmək arzusunda idi. (İ.M.) Bu həyatda Qartallı Dərə üçün tamamilə təzə olan **nə isə** var idi. Mən bu «**nəisə»nin nə-dən ibarət olduğunu bilmirdim. (İ.Ə.)**

**Kimsə** sözü yuxarıdakı misalda olduğu kimi, həm **kim isə** mənasında, həm də: Mənim səndən başqa bir **kimsəm** yoxdur. Mənə elə gəldi ki, bu aləmdə Şahlarla məndən savayı **kimsə** yoxdur (İ.Ə.) **Kimsəni** ona yaxın gəlməyə, ona toxunmağa qymazdım (İ.Ə.) – tipli cümlələrdə **heç kim** mənasında işlənir.

3. **Bir**, **hər** sözlərinin iştirakı ilə düzələnlər: **biri**, **birisi**, **hər biri**, **hər birisi**, **bir neçələri**, **bir şey**, **hər şey** və s.:

**Birinin** adamı ölündə qapısını birinci açan Yastı Salman olardı. (M.İ.) Körpə deyil, **hər biri** söz anlayır. (S.) Necə ki dün **birisə** baxdı mənə, Gördü ayinədə ancaq özünü. (S.) **Biri** bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. (Ə.H.) Salman ora qaçar, bura qaçar, **bir şeyin** yaddan çıxmasına imkan verməzdidi. (M.İ.) **Nəysə**, **bir şey** bizi yeyir qurd kimi.

(M.M.) Hər ipdə oynayan, **hər şeyə** qadir Qaya kimi böyük bir tufandır o.(M.M.) Bir söz desə, elə cavab eşidər ki, **hər şey** alt-üst olar.(Elçin)

4.**Kəs** sözünün **hər**, **bir**, **filan** tipli sözlərlə birləşməsindən düzələnlər: **hər kəs**, **bir kəs**, **filan kəs**, **o kəs** və s.:

Məndə **hər kəs** görür öz qaş-gözünü. (S.) Adını demirəm, eldən ayıbdır, **Filankəsin** qızı filan oynasın. (Ələsgər) **Hər kəsin** evinə gedib-gələr, **hər kəsin** sərrini bilərdi. (M.İ.) **Hər kəs** bu dünyada gülərsə artıq, Ondan uzaq olar, məncə, xoşbaxlıq.(N.)

Qeyri-müəyyənlik bildirən **hərə** əvəzliyi **hər** sözünə -ə şəkilçisinin artırılması ilə düzəlmüşdür: *Yalan olmasın, hərəmiz bir aslana dönüdü*. (M.H.)

**Hərə** sözü 1-ci və 2-ci şəxs təkin mənsubiyyət şəkilçisini, 3-cü şəxs cəmdə isə **-lər** şəkilçisini qəbul edə bilmir.

Bunlardan əlavə, **hamı**, **hamısı**, **bəzisi**, **bəziləri**, **neçələri** kimi qeyri-müəyyənlik bildirən və çoxislənən əvəzliklər də var; məs.: Gecə idi. **Hamı** yatmışdır. (M.H.) **Bəziləri** bu məsələni başa düşmək istəmirdilər. Gəlin xanım, kəndimizdə **cox şey** yoxdur, **hamısına** da günahkar özümüzük.(M.İ.) **Hər şeyin** başı təsərrüfa-ta bağlıdır, var-gəlir oldu, **hər şey** olar.(M.İ.) **Hamının** atası var, **hamını** ana doğub, **hamı** üçün ata-ana əzizdir.(M.İ.) **Neçələri** bu yolu getmək istədi, amma gedə bilmədi.

Qeyri-müəyyənlik bildirən əvəzliklər isimləri və isimləşmiş sözləri əvəz etdiyi üçün isim kimi hallanır; məs.:

kimisi	<i>hər kəs</i>	<i>hər nə</i>	<i>biri</i>
kimisinin	<i>hər kəsin</i>	<i>hər nəyin</i>	<i>birinin</i>
kimisinə	<i>hər kəsə</i>	<i>hər nəyə</i>	<i>birinə</i>
kimisini	<i>hər kəsi</i>	<i>hər nəyi</i>	<i>birini</i>
kimisində	<i>hər kəsdə</i>	<i>hər nədə</i>	<i>birində</i>
kimisindən	<i>hər kəsdən</i>	<i>hər nədən</i>	<i>birindən</i>

**Kim isə, nə isə, nəsə, hər nə isə** əvəzlikləri hallanmır və ya hallanarkən məntiqi mənaya malik ola bilmir.

Qeyri-müəyyənlik bildirən əvəzliklər isimləri əvəz etdikləri, ismin morfoloji əlamətlərini qəbul etdikləri kimi, sintaktik və-zifəsinə görə də isimlərdən asılı olub, mübtəda, tamamlıq vəzifə-lərində işlənir. Məs.:

*Biri* oynayırdı şirin qaytağı.(M.M.) Axşam qaranlığını *hərə* bir cür qarşılıyırdı. (M.İ.) Şirzad biləyindəki qızıl saata baxdı: -Hələ tezdir, nə tələsirsən, qoy *hamı* yiğissin, - dedi. (M.İ.) Salman onun əlini əlinə alıb sıxdı və *nə isə* dedi. (M.İ.) Rəyasət he-yətində *kim isə* şit-şit və ucadan güldü. (M.İ.) *Hər kəs* öz aləmində kimin haqlı, kimin haqsız olduğunu kəsdirməyə çalışırdı. (M.İ.) Mən *hərəmizə* bir stəkan çay süzdüm.(İ.Ə.) – cümlələrin-də *biri*, *hərə*, *hamı*, *kim isə*, *hər kəs* sözləri mübtəda, *nə isə*, *hərəmizə* tamamlıq vəzifəsindədir.

## İNKAR ƏVƏZLİKLƏRİ

*Əşyanın, əşyaya məxsus əlamətin olmadığını bildirən əvəzliklərə i n k a r əvəzlikləri deyilir.*

İnkər əvəzliklərə əşyanın, əlamətin, kəmiyyətin, xüsusiyyətin olmadığını, qeyri-real olduğunu bildirir. Çoxışlənən inkər əvəzlikləri bunlardır: *heç kim*, *heç kəs*, *heç biri*, *kimsə*, *heç kimsə*, *heç nə*, *heç şey*, *bir kimsə* və s. Məs.:

Mən bu iztirablar üçün anamın *heç kimi* təqsirləndirmədiyi, *kimsədən* bir təmənnası olmadığını hiss edirdim.(İ.Ə.) Axı Şah *heç nəyin* barəsində danışmışdır.(İ.Ə.) Mən bu barədə Şaha *heç nə* demirdim. (İ.Ə.) Səlimə heç bir zaman *heç bir şeyi* inkər etmirdi. (İ.Ə.) Yolda onlardan başqa, *heç kim* yox idi. (İ.M.) *Heç kəs* yerindən tərpənmirdi.(İ.M.) Qoca elə ustalıqla havanı dəyişdi ki, *heç kim heç nə* başa düşmədi.(Elçin) Di gəl ki, *heç kəs* yerindən tərpənmirdi.(İ.M.) Amma Məlik *heç kimdən* çəkinmir, qorxmur. (İ.M.) –Nə olub, Səlimə, niyə cavab vermirsin? – *Heç bir şey* olmayıb. (İ.Ə.) Mikoya kənddən *heç nə* gəlmirdi. Çünkü *heç kəsi* yox idi. (İ.Ə.)

İnkər əvəzlikləri daha çox isimləri əvəz edir, isim kimi hallanır, mübtəda, tamamlıq vəzifələrində işlənir. Məsələn:

Sanki *heç şey* onun vecinə deyildi. (M.İ.) *Bir kimsə* qalma-mış onun qaydına. (M.M.) *Kimsə* anasına əl uzatmadı, Fəryada yetmədi, dada çatmadı. (M.M.) Deyərsən ki, xəstənin hələ ağır-dır, burada da *heç şey* yoxdur. (M.İ.) *Heç kim* Baba Keşisi izlə-mirdi, təqib etmirdi.(Elçin) *Heç kəs* bu dünyada məni Marqo qə-dər əzizləməmişdi. *Heç kəs* mənə onun kimi mehriban sözlər de-

məmişdi.(İ.Ə.) Əsgər əvvəlcə zil qaranlıqdan başqa, **heç nə** gör-mədi.(M.H.) Biz ki **heç kəsə** yamanlıq etməmişik, yolumuzu kəsmə, qoy gedək. (M.H.) İçəri doluşan milislər otaqda **heç kimi** ta-pa bilmədilər. (M.H.) **Kimsəyə** yox dəxli ki, biz işrəti Xoşlayırıq, boşlayırıq külfəti. (S.)

Misallarda inkar məna ifadə edən **heç şey, bir kimsə, kim-sə, heç şey, heç kim, heç kəs** əvəzlikləri mübtədə, **heç nə, heç kəsə, heç kimi, kimsəyə** əvəzlikləri tamamlıq vəzifəsindədir.

Bəzən ismi birləşmə tərkibində üzv olur: Bir allah bilir ki, Gülnisə **heç kəsin toyuğuna** kiş deməyib. **Heç kəsin pis gününü** istəməyib.(İ.Ə.)

Qeyri-müəyyənlik bildirən əvəzliklərlə inkar əvəzlikləri – biri təsdiq, digəri inkar məna ifadə etsə də – mənaca yaxın əvəzliklərdir

## İŞARƏ ƏVƏZLİKLƏRİ

**Səxsin, əşyanın adını əvəz etmədən onlara işarə edən əvəzliklərə i ş a r ə əvəzlikləri deyilir.**

İşarə əvəzlikləri əvəz etmə yox, işarə etmə məqsədi daşı-yır. Əvəzliyin digər növləri əsas nitq hissələrini əvəz edib, onla-rın yerində işləndiyi və eyni zamanda, onlara işarə etdiyi halda, işarə əvəzlikləri öz təbii funksiyasında, yəni substantivləşmədik-də, adverbiallaşmadıqda heç bir nitq hissəsini əvəz etmir, yalnız başqa nitq hissələrinə işarə məqsədilə işlədirilir.

İşarə əvəzlikləri bunlardır: **o, bu, elə, belə, həmin (ha-man).**

İşarə əvəzlikləri nitq hissələri içərisində sıfətlərə daha ya-xındır; məs.:

Həyatım olduqca **bu** dünyada mən

**Böyük** kommunanın – **o** gələcəyin

Yolunda qurbanam. (S.V.)

Bu misalın birinci misrasındakı **bu**, ikinci misradakı **o** əvəzliklərini **böyük** sıfəti ilə müqayisə etmək olar: *böyük* sözü ki-mi, *bu*, *o* sözləri də sıfətin *hansi?* sualına cavab verir; *böyük* sözü kimi, *bu*, *o* sözləri də əşya məzmunlu sözə aiddir: **böyük kom-muna, bu dünya, o gələcək;** *böyük* sözü kimi *bu*, *o* sözləri də tərkib daxilində deyilsə, müstəqil təyin vəzifəsində işlənir. La-

kin bu oxşarlıqlarla yanaşı, sıfətlərlə işaret əvəzliklərinin mühüm fərqləri var. Sıfətlər müəyyən bir konkret əlaməti, keyfiyyəti bildirir, işaret əvəzlikləri isə heç bir xüsusi mənə ifadə etmədən yalnız aid olduğu sözə işaret edir, onu fərqləndirmək, müəyyənləşdirmək üçün işlədir, buna görə də sıfətlərdən fərqli olaraq, işaret əvəzlikləri dərəcələr üzrə dəyişmir.

İşarə əvəzlikləri içərisində **bu**, **o** sözləri daha çox işlənir. Lakin bunlar da mənaca fərqlənir. **Bu** sözü danışanın mikromühitinə, **o** sözü kənara işaret edir. Bu xüsusiyyət **belə** və **elə** işaret əvəzliklərinə də aiddir.

İşarə əvəzlikləri öz həqiqi mənalarında işləndikdə yalnız təyin vəzifəsində çıxış edir. Məs.:

Gecənin sarvamı **o** ulduz, **o** ay Gözümdə qalmışdır ömrüm uzunu. (S.V.) Yazığım **o** qaynanaya gəlir ki, qapısından içəri sənin kimi dəli girəcək. (M.İ.) Oyanmış **bu** günəş, **bu** yer, **bu** insan, Artıq nə qamçı var, nə qara zindan. (S.V.) **Bu** dünya sərgidir, ömür tamaşa. (S.V.) Yox, deyəsən, **elə** iş deyil, istəyir, ferma uşaqlarını oxutsun. (M.İ.) Sənəti də **elə** sənət idi ki, onu daim camaat içinə çəkəcəkdi. (M.İ.) **Belə** gözəl gəlin sadəcə ev arvadı olub qalsayıdı, göydəndüşmə olardı. (M.İ.) **Bu** **cür** düşündüyüünə baxmayaraq, Şirzad daxilində, harada isə çox dərinlərdə küt bir təlaş, anlaşılmaz bir həyəcan duyurdu. (M.İ.) Onun iri göylərində **elə bir** ifadə var idi ki, Süleyman paşanın fikirləşdiklərinin əksini deyirdi.(Elçin) Baba Keşiş **bu** müsəlman törəməsinin gözündə **belə bir** təmizlik gördü. Zorakı bir dinsizin gözlərində **bu** **cür** təmizlik olmamalı idi.(Elçin) Məryəm **həmin** soyuğu bütün bədəni ilə hiss edirdi.(Elçin)

İşarə əvəzlikləri asanlıqla isimləşə bilir. İsimləşdikdə kəmiyyət, mənsubiyyət və hal şəkilçilərini qəbul edir, mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir. Yalnız **o**, **bu**, **elə**, **belə** işaret əvəzlikləri substantivləşir. Məs.:

**Bu** nə fikirlərdir, keçir başımdan! (M.M.) **Bu** da bir əməkdir, **bu** da bir işdir. (M.M.) Deyəsən, maarif müdürü **bunu** yaxşı tanıyıb. (M.İ.) Rüstəm dayı, Kələntər olmasın, lap dədəsi olsun, sən duran yerdə mən **elələrinə** əyilmərəm. (M.İ.) Bir neçə **belələri** ilə dost olub birləşsək, kənddə çox iş görmək olar.(M.İ.) **Bunu** yaxın-uzaq bütün kənd bilir.(M.M.) Nə yanğın, nə ölüm törətmədik biz, **Bunları** nəhəy edir bizə firqəmiz. (S.V.) Gərək **bunla-**

*ri* bir sərin yerə aparaydilar.(İ.M.) **Bunu** eşidən aqsaqqal qalxdı, onun adamları da durdular. (F.K.)

**Həmin** sözü öz əsas funksiyasını ifadə edir və isimləşmir; məs.: Bu kəllələrdən hər birinin sahibi də insan idi və **həmin** insanların da ürəyinin sevinci var idi, dərd-səri var idi, **həmin** insanların da övladı var idi, atası-anası var idi və **həmin** insanlar da bu göyün altında yaşayırıdı, bu günü, bu ayı, bu ulduzları görürdü. (Elçin)

**Bu** işaretə əvəzliyi substantivləşərək hallandıqda bütün hal şəkilçilərindən əvvəl bərpaedici **n** samitini qəbul edir:

*Bu*

*Bu(n)un*

*Bu(n)a*

*Bu(n)u*

*Bu(n)da*

*Bu(n)dan*

**Elə, belə** əvəzlikləri də substantivləşərək kəmiyyət, mən-subiyət şəkilçiləri qəbul edərək (**eləsi, beləsi, elələri, belələri**) hallanır:

*eləsi*

*elələri*

*beləsi*

*belələri*

*eləsinin*

*elələrinin*

*beləsinin*

*belələrinin*

*eləsinə*

*elələrinə*

*beləsinə*

*belələrinə*

*eləsini*

*elələrini*

*beləsini*

*belələrini*

*eləsində*

*elələrində*

*beləsində*

*belələrində*

*eləsindən*

*elələrindən*

*beləsindən*

*belələrindən*

İşarə əvəzliklərindən **elə, belə** sözləri asanlıqla adverbial-laşa da bilir, tərkib daxilində olmadıqda cümlədə tərz zərfliyi və-zifəsində işlənir. Məs.:

Müavinliyə **belə** başlaşan, vay halımıza! (M.İ.) **Belə** getsə, südəcər olar, yanıb qaralar. (M.İ.) **Belə** düşünəndə Rüstəm kişi tanıldığı fəal qadınları nəzərinə gətirirdi. (M.İ.) Çoban Kərəm **elə** basdırır ki, bir çöp də tapılmaz. (M.İ.)

**Məlumat üçün.** İşarə əvəzliklərinin isimləşməsindən danışar-kən 3-cü şəxsin təkini bildirən **o** şəxs əvəzliyi ilə **o** işarə əvəzliyini xüsusi qeyd etmək lazımlı. Bunlar səs tərkibi və mənşə etibarılı eyni

Əvəzliklərdir. Eyni səs tərkibinə malik olub şəxsi, əşyani bildirən ***o*** şəxs əvəzliyi olduğu üçün ***o*** işarə əvəzliyinin substantivləşməsindən danışmağa ehtiyac qalmır. Deməli, əslində, tarixən dilimizdə ***o*** işarə əvəzliyi vardır və həmin əvəzlik substantiv formada şəxs əvəzliyi kimi çıxış edir. *O kitab Mənsurundur* – əvəzinə *O, Mənsurundur* – desək və burada ***o*** işarə əvəzliyinin isimləşmiş olduğunu qeyd etsək, o zaman şəxs əvəzliyi ***o*** itmiş olur. Bunun əsas səbəbi odur ki, tarixən şəxs əvəzlikləri işarə əvəzliklərindən yaranmışdır. Danışanın mikromühiti-ni bildirən ***bu*** əvəzliyindən (tarixən əсли ***bı***) ***mən*** və ***bız*** sözləri (təklik bildirən ***-n***, qoşalıq, çoxluq bildirən ***-z*** şəkilçisi ilə), kənara işarə edən ***su*** əvəzliyindən ***sən*** və ***sız*** sözləri yaranmışdır. 3-cü şəxs isə ***an(e)*** işarə əvəzliyindən yaranmışdır (***an*** və tədricən ***ol – o*** şəklində dəyişmə-lərlə).

Şəxs əvozliklərində işarə çaları indi də qalmaqdadır və işarə adətən jestlərlə, baş, əl hərəkətləri ilə edilir.

Üçüncü şəxsin təkini bildirən ***o*** şəxs əvəzliyi ilə ***o*** işarə əvəzliyi eyni kökdəndir. Bu əvəzlik şəxsi, əşyani bildirdikdə şəxs, işarə məqsədilə işləndikdə işarə əvəzliyi kimi çıxış edir.

***O*** sözünün şəxs və ya işarə əvəzliyi kimi işləndiyini mətnə əsasən müəyyən etmək olur:

***O, həkimdir.***

***Məni müalicə edən o həkimdir.***

Birinci misalda ***o*** şəxs əvəzliyi, ikincidə işarə əvəzliyidir.

Bunların aşağıdakı fərqləri var:

1. ***O*** – şəxs əvəzliyi kimi işləndikdə işarə məzmunu ilə yanışı, şəxs, əşya bildirir; lakin işarə əvəzliyi kimi çıxış etdiğdə şəxs, əşya məzmunundan məhrum olur, yalnız işarə etmə imkanına malik olur.

2. Şəxs əvəzliyi kimi işləndikdə ondan sonra aydın fasilə olur, işarə əvəzliyi sonrakı sözlə bir sintaqm şəklində – fasiləsiz tələffüz edilir.

3. Şəxs əvəzliyi mübtəda vəzifəsində, işarə əvəzliyi təyin vəzifəsində işlənir.

4. Şəxs əvəzliyi cəmlənir, hallanır, işarə əvəzliyi hallan-maz, cəmlənməz.

5. Yazında şəxs əvəzliyindən sonra (isim, sıfət, say və zərf-dən əvvəl) vergül qoyulur, işarə əvəzliyindən sonra vergül qoyul-maz.

## NİSBİ ƏVƏZLİKLƏR

*Mənşə etibarilə sual əvəzliklərindən ibarət olub, sual bildirməyən, tabeli mürəkkəb cümlədə bağlayıcı vasitə kimi işlənən əvəzliklərə n i s b i əvəzliklər deyilir.*

Nisbi əvəzliklər: **kim**, **nə**, **hara**, **neçə**, **nə qədər**, **necə**, **nə cür**, **hansi**, **haçan**, **nə zaman** sözlərindən ibarətdir. Mənşə etibarilə sual əvəzliklərindən ibarət olduğu üçün formaca onlardan fərqlənmir. Lakin bunlar sual əvəzliyindən fərqli olaraq, cümlə daxilində sual bildirmir. Məs.: **Kim** danışmaq istəyirdi, o da danışdı – cümləsində **kim** sözü nisbi əvəzlikdir. **Kim** sözü bu cümlədə adı nəqli cümlə intonasiyası ilə budaq cümləni baş cümləyə bağlamışdır. Ona görə də nisbi əvəzliklər sintaksisdə **bağlayıcı söz** adlanır.

Bağlayıcı sözlər bağlayıcılarından fərqlidir. Bağlayıcı köməkçi nitq hissəsi, bağlayıcı söz əsas nitq hissəsidir – əvəzlikdir. Bağlayıcı cümlə üzvü olmur, bağlayıcı söz üzv olur. Qeyd etdiyimiz cümlədəki **kim** sözü budaq cümlənin mübtədasıdır.

Bağlayıcı söz – nisbi əvəzlik çox zaman **ki** ədatı, **hər** sözü və s. ilə birgə işlənir (işlənməyə də bilir); məs.:

*Kim ki danışmaq istəyirdi, o da danışdı  
Hər kim danışmaq istəyirdi, o da danışdı  
Hər kim ki danışmaq istəyirdi, o da danışdı*

**Ki** ədatı olmadıqda budaq cümlənin sonunda **-sa**, **-sə** şəkil-çi-ədatı ola bilər (olmaya da bilər); məs.:

*Kim danışmaq istəyirdisə, o da danışdı*

Bu cür cümlələrin baş cümləsində qarşılıq bildirən söz (korrelyat) olur. Tabeli mürəkkəb cümlənin növünü həmin korrelyat əsasında müəyyənləşdirmək olur. Verdiyimiz cümlədə **o** sözü baş cümlədə mübtəda vəzifəsindədir. Deməli, cümlə mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir: **Danışmaq istəyən** danışdı.

Aşağıdakı cümlələrdə də nisbi əvəzlik-bağlayıcı söz müvafiq qarşılıq bildirən sözlə əlaqəli işlənmişdir:

**Kimi** deyirsən, (**onu**) çağırım. **Nəyi** deyirsən, (**onu**) gətim. Biz **nə** desək, camaat da **onu** deyəcək. (M.İ.) **Necə** gəldi,

ürəyimi kəs *eylə*. (M.A.) *Nə* əkərsən, *onu* biçərsən. *Nə qədər ki* bahar, yaz donundasan, (*o vaxtadək*) Başını çiçəklər, güllər qata-caq. (Ə.Q.) Arvadlar *necə* qəfil gəlmışdilərsə, *eləcə də* yoxa çıxdılar. (İ.M.) Bu ikisinin birliyindən yaranan *nə qədər* ataya oxşayırsa, *bir o qədər də* anaya oxşayacaq. (F.K.) Baba Keşiş *hara* aparırdısa, Məryəm *ora* gedirdi. (Elçin) *Harada* bir adlı-sanlı at varsa, *onun balalarını* tapmışıq, almışıq. (F.K.) *Nə qədər* çox gəlsəniz, *o qədər* şad olarıq. (İ.Ə.) Sənə *kim* pis deyirssə, *onun özü* pisdir.

Nisbi əvəzliklər çox zəman *kim ki*, *hər nə ki*, *kimə ki*, *ki-mi ki*, *nə qədər ki*, *necə ki*, *harada ki*, *haçan ki* və s. şəkillərdə işlənir.

## TƏYİNİ ƏVƏZLİKLƏR

*Şəxsə, əşyaya, hadisəyə kəmiyyət, əhatə dairəsi baxımında işarə edən əvəzliklərə təyini əvəzliklər deyilir.*

Təyini əvəzliklər *bütün*, *hər*, *hər bir*, *filan*, *eyni*, *bəzi* sözlərindən ibarətdir.

Təyini əvəzliklər mahiyyət etibarilə işarə əvəzliklərinə çox yaxındır. Hər ikisi təyinətmə xüsusiyyətinə malikdir və cümlədə təyin vəzifəsində işlənir. Əsas fərqləri orasındadır ki, işarə əvəzlikləri sadəcə olaraq əşya və hadisələrə işarə edir, aid olduğu sözün məzmun və həcm məsələlərinə qarışmir; məs.: *O səsi*, *o izi bir an içində Silir göy üzündən zaman küləyi* (V.B.) – misralarındakı *o* işarə əvəzliyi *səs*, *iz* isimlərinin mənasına müdaxilə etmir, həd, hüdud qoymur, sadəcə onlara işarə edir. Lakin təyini əvəzliklər, hər şeydən çox, aid olduğu ismin məna hüdudunu, dairəsini şərtləndirir. Məs.: *Hər ömür başlayır, çatır axıra, Ya ağac, ya çiçək, insan adında.* (V.B.) *Bütün bunlar mümkün olmayan bir xəyal deyil, sadə, adı və real arzular idi* (M.İ.) – cümlələrində *hər* və *bütün* sözləri aid olduğu anlayışlara kəmiyyət hüdudu qoyur. Əslində, hər iki sözün məna tələbi eynidir: *hər* dedikdə nəzərdə tutulan eynicinsli əşyaların hər biri fərdi şəkildə, amma əslində, toplu halda nəzərdə tutulduğu kimi, *bütün* sözü də başqa bir yön-dən hər bir fərdin daxil olduğu bütövü əhatə edir. Bu cəhətdən *hər bir* sözü də *hər* sözü ilə eyni semantikaya malikdir. *Eyni* sözü də eynicinslilərin hamisini əhatə etmə baxımından bunlara yaxın-

dır. Lakin *filan* və *bəzi* sözləri bunlardan fərqlənir. *Filan* sözü qeyri-müəyyən şəkildə konkretlik bildirir. *Bəzi* sözü bu cəhətdən sözlərin hamısından fərqlənir və məhdudlaşdırma, istisnaetmə çaları ilə seçilir. *Bilirəm, dünyanın qocadır yaşı, Qanlı bir imza var hər varağında* (S.V.) – cümləsindəki *hər* sözünü *hər bir* və *bütün* sözləri ilə əvəz etmək olar. Lakin bunları *bəzi* və *filan* sözləri ilə əvəz etsək, əvəzliklərin kəmiyyət baxımından əhatə dairəsi məhdudlaşar və misranın poetik tutumu zəifləyər. *Hər, hər bir* əvəzlikləri eyni fikri təsdiq, *heç bir* əvəzliyi inkar məqamında iqrar edir:

*Heç bir* qız Şirzad kimi cəsur, qoçaq bir adamı qoyub onu seçməzdidi.(M.İ.) Özü də *heç bir* işi görməkdən çəkinməzdidi. (M.İ.) *Hər bir* dərdə əlac var idi. (Elçin) Məryəmin təmiz bədəni *heç bir* din düşməninin, *heç bir* nəfskarın gözünə görünməyəcəkdi.(Elçin) Altmış dörd il üç ay yeddi gün ömrünü ibadətdə keçirmiş qoca *heç bir* hazırlıqsız bircə anın içində dərk etdi ki, *bütün* ömrü hədər gedib. (Elçin) O bu sadə sarayın *hər bir* işiltisina, buradakı hər şeyə nifrət edirdi.(Elçin) Həmin bir ovuc işiq *hər addimbaşındadı*, *bütün* dünyadadı.(Elçin) Bəs sənin anan nə üçün gəlib demir ki, *filan* oğlandan gözünü çək, *filankəsə* get. (İ.Ə.) O, *hər* əlində iki pudluq daş qaldıran bir oğlan idi.(İ.Ə.)

*Q e y d.* Əslində, *filan* sözü təyini əvəzliklərlə uyuşmur və işarə əvəzliklərinə daha çox uyğun gəlir. Lakin bir qədər qeyri-müəyyənlik bildirməsi ilə işarə əvəzliklərindən də fərqlənir. Müqayisə et: *o adam, bu adam, filan adam.*

## ƏDƏBİYYAT

**1.Müasir Azərbaycan dili. 2-ci cild. Morfologiya,** Bakı, «Elm» nəşriyyatı, 1980.

**2.M.Hüseynzadə.** Müasir Azərbaycan dili (fonetika, morfoloji). Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1963.

**3.Azərbaycan dilinin qrammatikası.** 1-ci hissə (Morfologiya), Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960.

**4.Q.Ş.Kazımov.** Müasir Azərbaycan dili. Sintaksis, Bakı, «Ünsiyyət», 2000.

**5.Müasir Azərbaycan dilinin morfologiyası,** V.İ.Lenin ad. API-nin nəşriyyatı, Bakı, 1961.

**6.Cəfər Cəfərov.** Nitq hissələrində keçid prosesləri və konversiya, Bakı, 2009.

**7.Q.Ş.Kazımov.** Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər), «Təhsil» nəşriyyatı, Bakı, 2003.

**8.Ə.Dəmirçizadə.** Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962.

## FEL FEL BİR NİTQ HİSSESİ KİMİ

*Əşyanın hərəkətini bildirən sözlərə fəl deyilir.*

Fel ərəb sözü olub, iş, hərəkət, əməl deməkdir və şəxsin, əşyanın işini, hərəkətini, hal-vəziyyətini bildirən söz qrupudur. Zəngin kateqoriyalar sisteminə malikdir və bu cəhətdən heç bir nitq hissəsini onunla müqayisə etmək olmaz. Şəxsləri və şəxssiz formalarda ünsiyyətə xidmət edir. Təsirli və təsirsiz olur. İşin icra olunduğunu bildirdiyi kimi, icra olunmadığını da bildirir. Növ şəkilçiləri qəbul edərək subyektlə obyekt arasındaki əlaqə və münasibəti üzə çıxarır. Müxtəlif təsrif formaları vardır: zamana, şəkil əlamətlərinə və şəxsə görə dəyişir. Məsdər şəkilçisi qəbul edərək hərəkətin adını bildirir. Feli sıfət şəkilçiləri ilə attributivlik, feli bağlama şəkilçiləri ilə adverbiallıq qazanır. Şəxsləri forması cümlədə xəbər, adyektiv forması təyin, adverbial forması zərflilik, nominativ forması mübtəda və tamamlıq vəzifələrində işlənir. Zəngin sözdüzəldicilik imkanlarına malikdir. Dilimizin milli orijinallığının qorunmasında fəal mövqeyi ilə seçilir.

Fellərdə iş, hal, hərəkət mənası qarışq olur, lakin bu mənalardan biri həmişə üstünlük təşkil edir. Məs.:

Tonqallar *yandı*, lopalar *söndü*, fişənglər *öləzidi*. Səs-küy *azaldı*. Hamı evə *çəkildi*. Pakizəni də *çağırdılar*. Qız *getmədi* (İ.Ş.) – cümlələrində işlənmiş *çağırdılar* felində iş, *getmədi* felində hərəkət, *yandı*, *söndü*, *öləzidi*, *azaldı*, *çəkildi* sözlərində hal-vəziyyət mənası daha çox nəzərə çarpır. Lakin bunların hər birində iş də var, hal-hərəkət də. Eləcə də *yonmaq*, *doğramaq* fellərində iş, *qaçmaq*, *yüyürmək* fellərində hərəkət, *mürgüləmək*, *gözəlləşmək* fellərində hal-vəziyyət mənası daha üstündür.

Bələliklə, felləri başqa nitq hissələrindən fərqləndirən ən mühüm əlamətlərdən biri onun mənasıdır. Hər bir fel konkret lügəvi mənasına görə bir iş, hərəkət bildirdiyi kimi, ümumiləşmiş grammatik mənasına görə də iş, hal, hərəkət bildirir.

Fellər zəngin lügəvi məna xüsusiyyətlərinə malikdir və lügəvi mənasına görə aşağıdakı qruplara ayrılır:

**İş felləri.** Fellərin bu qrupu şəxsin, əşyanın işini, hərəkətini, məşğuliyyətini bildirir. İş fellərinin ifadə etdiyi işin icrası nəticəsində obyektdə ciddi dəyişikliklər əmələ gəlir. İş fellərinə

aşağıdakileri misal göstərmək olar:: *sökmək, tikmək, qazmaq, uçurmaq, əkmək, kəsmək, yiğmaq, əymək, bükmək, boğmaq, yonmaq, doğramaq, xirdalamaq, qurdalamaq, od vurmaq, divan tutmaq, dara çəkmək, hazırlıq görmək* və s. İş fellərinin əksəriyyəti təsirli olur.

**Hərəkət felləri.** Bu qrupa daxil olan fellər insanın və başqa canlı və cansız varlıqların hərəkətini bildirən sözlərdir; məs.: *getmək, yerimək, yüyürmək, addimlamaq, gəlmək, uçmaq, çapmaq, üzmək, dirmanmaq, sürüşmək, yomalanmaq, var-gəl etmək, diğirlənmək, avar çəkmək, yan almaq, yola düşmək, baş çəkmək* və s.

**Nitq felləri.** Bu qrupa daxil olan fellər insanın nitq fəaliyyəti, başqa canlı və cansız varlıqların nitqləndirilməsi ilə bağlı işlənən sözlərdən ibarətdir; məs.: *danişmaq, demək, söyləmək, qışkırməq, bağırmaq, dılmək, dillənmək, çağırmaq, tərifləmək, lənətləmək, piçildamaq, böyürmək, mələmək, kişnəmək, anqırmaq, qaqqıldamaq, xoruldamaq, boşboğazlıq etmək, gopa basmaq, lağlağı eləmək, səs-küy salmaq, çığır-bağır salmaq, salam vermək, dilə basmaq, layla çalmaq, and içmək, dilə gəlmək, dua etmək, özünü öymək, yaltaqlanmaq* və s.

**Təfəkkür felləri.** Qeyd edilən fellər insanın ağıl, düşüncə, təfəkkür tərzi ilə bağlı işlənən lügəvi vahidlərdir. Başqa canlı və cansız varlıqlar şəxsləndirildikdə onlara da aid ola bilir; məs.: *düşünmək, anlamaq, xatırlamaq, duymaq, dərk etmək, başa düşmək, fikirləşmək, fikrindən keçirmək, fikir eləmək, qərara gəlmək, təsəvvür etmək, xəyala getmək, xəyallanmaq, arzulamaq, yada salmaq, təsəvvürə gətirmək, yadında saxlamaq, qulağına surğa eləmək* və s.

**Görmə felləri.** Fellərin bu qrupu görmə prosesi ilə bağlı olan sözlərdən – fellərdən ibarətdir, insanlara və başqa canlı varlıqlara aiddir; məs.: *baxmaq, görmək, zilləmək, diqqət yetirmək, nəzər salmaq, seyr etmək, göz qoymaq, gözdən qaçırmamaq, gözləmək, gözə gəlmək, gözdən keçirmək, göz dikmək, göz-quylaq olmaq, gözünü çəkməmək, göz açmaq, tamaşa etmək* və s.

**Eşitmə felləri** – bunlar eşitmə prosesi ilə bağlı olub, eşitmə orqanları ilə qəbul edilən məfhumları bildirən fellərdir; məs.: *eşitmək, dinləmək, quylaq asmaq, quylaq vermək, qulaqardına vurmaq, qulağına dəymək* və s.

**Hal-vəziyyət felləri.** Bunlar şəxsin, əşyanın hal-vəziyyətini bildirən fellərdir; məs.: *qıvrılmaq, ağarmaq, qızarmaq, saralmaq, azarlamaq, sağalmaq, ariqlamaq, kökəlmək, laxlamaq, hırsınmək, acıqlanmaq, ətə-qana gəlmək, turşumaq, kifirləsmək, avazımaq, qıcıqlanmaq, yaxşılaşmaq, pisləşmək, öləzmək, iyimək, soluxmaq, qocalmaq, köhnəlmək, kiflənmək, təzələnmək, üzülmək* və s.

Fellər dildə iki işlək formada çıxış edir:

*Şəxsli formada;*

*Şəxssiz formada.*

Ona görə də dilçilikdə *şəxsli fellər*, *şəxssiz fellər* terminləri çox işlənir.

**Şəxsli** fellər dedikdə fellərin (fel əsaslarının) zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişməsi, müxtəlif şəkillərə düşməsi, təsriti nəzərdə tutulur. *Fellərin zaman, şəkil, şəxs şəkilçiləri qəbul edərək dəyişməsinə feli təsrif* deyilir. Məs.:

*Qarı dinmədi. Onun bu dünyada heç kəsi qalmamışdı. Murad isə uşağın ağıllı gözlərinə baxdı. Birdən-birə tanıldı. Əlini qaldırıb işarə elədi ki, Uba qarı qulağını ona yaxınlaşdırınsın:*

- *Tanıdım* uşağı, Şeyx Heydər oğlu İsmayıldı... (F.K.)

*Loğmandan sorușublar* ki, dünyada ən böyük bədbəxtlik nədir? *Loğman cavab verib* ki, ən böyük bədbəxtlik odur ki, *qanan olasan, qanmaz buyruğuna baxasan.* (İ.M.)

Bu misallardan birincisində *dinmədi, qalmamışdı, baxdı, tanıldı, yaxınlaşdırınsın, tanıdım* felləri şəxsli formalardadır. Zaman və şəxs şəkilçiləri qəbul edərək dəyişmişlər. Sonuncu fel (*tanıdım*) 1-ci şəxsin təkində, qalanı 3-cü şəxsin təkindədir. 2-ci misalda *sorușublar, cavab verib* felləri zaman və şəxs, *olasan, baxasan* felləri arzu və şəxs şəkilçisi qəbul edərək dəyişmiş, təsriflənmişdir.

**Şəxssiz** fellər məsdər, feli sıfət və feli bağlama şəkilçiləri qəbul etdikdən sonra ikili xüsusiyyət qazanan, təsrif olunma imkanını itirən fellərdir. Bunlar məsdər, feli sıfət və feli bağlamadan ibarətdir. Məsdər, feli sıfət və feli bağlama felə məxsus əsas xüsusiyyətləri saxlamaqla, başqa nitq hissələrinin də xüsusiyyətlərini qəbul etmiş olur. Məsdərdə isim xüsusiyyəti, feli sıfətdə sıfət xüsusiyyəti, feli bağlamada zərf xüsusiyyəti olur; məs.: Xürrəm *sevinə-sevinə* ona tərəf *yeriyən* adamları tanıya

bilmədi. Heç *salam verməyə*, söz *soruşmağa* macal da tapmadı, kişi Xürrəmi *qucaqlayıb* basdı bağrina. (İ.M.)

Bu misalda məsdər şəkilçili *salam vermək*, *soruşmaq* fəlləri yönlük halın şəkilçisini qəbul etmiş və isim xüsusiyyəti qazanmışdır. *Yerimək* feli *-an,-ən* feli sıfət şəkilçisini qəbul edərək, sıfət kimi isimdən əvvəl işlənərək atributiv rəng almışdır. *Sevinmək* feli *a-a* şəkilçisini, *qucaqlamaq* feli *-ib* şəkilçisini qəbul edərək bir hərəkəti özündən sonra gələn başqa bir hərəkətlə bağlamış, zərf xüsusiyyəti qazanmışdır: *sevinə-sevinə yeriyən*, *qucaqlayıb bağrina basdı*. Fellərin düşdüyü bu formalar şəxssiz formalardır, çünki bu şəkilçilərdən sonra fel artıq zaman, şəkil və şəxs şəkilçiləri qəbul edə bilmir.

*Q e y d.* Dərslik və vəsaitlərdə əksərən *şəxsləri* *sellər* əvəzinə *təsriflənən sellər*, *şəxssiz sellər* əvəzinə *təsriflənməyən sellər* terminləri işlədir. Təsriflənməyən fel yoxdur. *Təsriflənmə* dedikdə, felin kökü və ya əsası nəzərə alınır. Fel kökləri və əsasları içərisində təsriflənə bilməyəni yoxdur. Lakin felin aldığı müvəqqəti şəxssiz forma onun təsriflənməsinə imkan vermir. Odur ki *təsriflənməyən sellər* termini məntiqsizdir.

Fel nitq hissələri içərisindən morfoloji cəhətdən ən zənginidir. Bu zənginlik onun kateqoriyalar sistemi ilə bağlıdır.

Felin aşağıdakı qrammatik kateqoriyaları var:

*Təsir kateqoriyası;*

*Növ kateqoriyası;*

*İñkarlıq kateqoriyası;*

*Tərz kateqoriyası;*

*Zaman kateqoriyası;*

*Şəxs kateqoriyası;*

*Şəkil kateqoriyası.*

Bunların hər birinin özünə məxsus morfoloji əlamətləri vardır. Yəni bu kateqoriyaların hər biri morfoloji əlamətlər sistemi əsasında formalaşır.

Bunlardan zaman, şəkil və şəxs kateqoriya əlamətləri şəxsləri formanın yaranmasına səbəb olur. Məsələn: *yaz-im*, *yaz-tr-am*, *yaz-malı-yam*, *gərək yaz-a-m*, *yaz-ası-yam*, *yaz-sa-m* və s.

Təsirlik, növ və inkarlığın morfoloji əlamətləri isə həm şəxsli, həm də şəxssiz fellərə aiddir. Bunlar fellərin əsas əlamətləridir və hər cür (həm şəxsli, həm də şəxssiz formalı) fellərə aiddir. Bunların möhkəm sırası var. Fellərin kök və əsasından sonra həm şəxssizlik əlamətlərindən (feli sıfət, məsdər və feli bağlama şəkilçilərindən), həm də zaman, şəkil və şəxs şəkilçilərindən əvvəl daim üç pozisiya boş olur və həmin üç pozisiya təsirlik, növ, inkarlıq şəkilçiləri üçündür. Ciddi sira ondan ibarətdir ki, fel kökünə və ya əsasına əvvəl təsirlik, sonra növ, axırda inkarlıq şəkilçisi artırıla bilir. Fellər təsrif olunarkən və ya hibrid formaları alarkən bu şəkilçilərə ehtiyac olmaya da bilər; məs.: *gəlirəm, başlayıram, görürəm; gəlməliyəm, başlamalıyam, gör-məliyəm; gələn, gəlmək, gələndə; başlayan, başlamaq, başlayanda; görən, görmək, görəndə* və s. Fel təsirlidirsə, təsirlik şəkilçisinə ehtiyac olmadan növlər üzrə dəyişə bilər: *yazmaq – yazışmaq - yazılməq – yazdırmaq* və s. İnkar məna lazımdırsa, növdən sonra *-ma, -mə* işlənə bilər: *yaz-dır-maq – yaz-dır-ma-maq, yaz-ış-maq – yaz-ış-ma-maq* və s.

Təsirlik və növ şəkilçiləri qəbul edərək dəyişmə xüsusiyyəti yalnız fellərə aiddir. İnkarlıq – təsdiq və inkar olmaq fellərlə yanaşı, adları da əhatə edir, fərq burasındadır ki, fellərdə inkarlığın xüsusi şəkilçisi (*-ma, -mə*) var.

Zaman və şəxs anlayışları da həm fellərə, həm də adlara aiddir. Adlarda – isimlərdə zaman bildirən sözlər var. Zərflərin zaman zərflərindən ibarət məna növü var. Adlara məxsus zaman bildirən sözlər fel zamanları ilə birlikdə işlənir və fel zamanlarını dəqiqləşdirməyə, konkretləşdirməyə xidmət edir. (bax: 8,110-146) *-acaq, -əcək* şəkilçisi hüdudsuz bir gələcəyi bildirir. Lakin: *Mən sabah şəhərə gedəcəyəm* – dedikdə həmin hüdudsuz zaman son dərəcə konkretləşmiş olur.

Zaman anlayışı adlarda xəbərlik şəkilçiləri ilə ifadə olunur. Xəbərlik şəkilçiləri indiki zaman mənası yaradır. *İdi, imiş* zaman ədatlarından istifadə edildikdə hadisə və əlamət keçmiş zamana aid olur. Adların gələcək zamanı fellərin köməyi ilə yaranır.

Məs.: Saday *Şikəstənin tayıdır* bəyəm? Şəkli *jurnalların, qəzetlərin bəzəyidir*. (İ.M.) Sofi baxıb gördü ki, bura *qoyun-qu-zunun yaylaq yeridir*, bir də bir çoban *var* burda, lap törpü dəyməmiş *çobandır*.(Elçin) Elə bil ki, bu səs Qarabağdan gətirilmiş

o cavan *xanəndənin səsi idi*. (Elçin) O gecələr nurlu bir *yuxu imiş*. (İ.M.)

Şəxs əlamətləri adlarda və fellərdə əsasən eynidir:

<i>qardaş-am</i>	<i>baxır-am</i>
<i>qardaş-san</i>	<i>baxır-san</i>
<i>qardaş-dır</i>	<i>baxır-</i>
<i>qardaş-ıq</i>	<i>baxır-ıq</i>
<i>qardaş-sınız</i>	<i>baxır-sınız</i>
<i>qardaş-dırlar</i>	<i>baxır-lar</i>

Ənənəvi olaraq bu şəkilçilər adlarla işləndikdə *xəbərlik*, fellərlə işləndikdə şəxs *şəkilçiləri* adlandırılır.

Zaman, inkarlıq, şəkil, şəxs, feli sıfət, feli bağlama, məsdər şəkilçiləri bir kateqoriyadan olan bütün sözlərə, yəni bütün fellərə artırıla bilir, ona görə də bunların hamısı sözdəyişdirici şəkilçilərdir. Lakin fəlin təsirlik və növ şəkilçilərini hər felə artırmaq olmur, bu şəkilçilər sözdüzəldicilik xüsusiyyətinə malikdir. Onların artırıldığı sözlər əksəriyyət etibarilə sözün başlangıç forması kimi lügətlərə düşür. Odur ki təsirlik və növ şəkilçilərini qismən sözdüzəldici şəkilçilər saymaq olar.

Fellər *sintaktik vəzifəsinə görə* də başqa nitq hissələrindən fərqlənir. Şəxslə fellər cümlədə xəbər vəzifəsində işlənir; məs.: Biz ayrılan zaman *demişdin* ki, sən: -Bir də bu yerlərə *gələcək-misən?* (S.V.) Sofi *əzab çəkir*, Sofi *qorxur*, Sofi *yorulur*. (Elçin) O torpağın üstündə nə ot *bitirdi*, nə tikan *cüçərirdi*; bircə nar koluvardı, o da qüssədən *böyübürdü*. (Ə.Ə.)

Şəxssiz fellər əlavə olaraq hansı nitq hissəsinin xüsusiyyətini qazanmışsa, həmin nitq hissəsinin sintaktik vəzifəsində işlənir: məsdər isim kimi mübtəda, tamamlıq, feli sıfət sıfət kimi təyin, feli bağlama zərf kimi zərflik vəzifəsində çıxış edir; məs.:

*Yaqub gələndə* hələ Mərcan xala evə qayıtmamışdı. (İ.M.) «Yeni həyat»ın maşını *yaxınlaşdıqda* sürətini azaltdı. (M.İ.) Şirzad *rəyasət heyətində sax oturmuş* Rüstəm kişiyə baxdı. (M.İ.) Belə bir gündə *özünü gözdən salmaq* kimə lazımdır? (M.İ.) - cümlələrində *Yaqub gələndə* feli bağlama tərkibi və *yaxınlaşdıqda* feli bağlaması zaman zərfliyi, *rəyasət heyətində sax otur-*

*muş* feli sıfət tərkibi təyin, *özünü gözdən salmaq* məsdər tərkibi mübtəda vəzifəsindədir.

Fellər çoxıslənən və daha çox məcaziləşmiş nitq hissəsidir. Dilimizin frazeoloji tərkibinin zənginləşməsində fellərin rolü böyükdür. Fel çoxkateqoriyalı olduğundan sadə fellər sırasına alınma sözlər daxil ola bilmir. Alınmalar yalnız düzəltmə və mürəkkəb söz şəklində – xalis Azərbaycan dili şəkilçisi və ya ikinci tərəfi Azərbaycan dilinə məxsus fel olmaqla (*olmaq, etmək, eləmək* sözləri ilə, məcaziləşmiş fellərlə) fellər sırasına daxil ola bilir. Ona görə də dilimizin milli orijinallığını qorumaq sahəsində fellərin rolü böyükdür. Xalq şairi B.Vahabzadə də bu cəhəti yaxşı duymuş və yazmışdır:

*Öz dostu var,  
Düşməni var dilin də.  
İsim, sıfət döyüşlərdə çox zaman  
Karixır...  
Fellərsə həmişə  
Döyüşdə qalib çıxır.  
Çox sevirəm igid kimi döyüşən  
Kəlməni mən, sözü mən,  
Fel olmaq istəyirəm, düzü, mən!*

## FELİN QURULUŞCA NÖVLƏRİ

Felləri nəzərdən keçirdikdə onların bir qisminin yalnız bir söz kökündən, bir qisminin kök və sözdüzəldici şəkilcidən ibarət olduğunu görürük. Fellərin və adların fellərlə birləşməsindən ibarət olan mürəkkəb fellər də var. Odur ki fellər də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

### SADƏ FELLƏR

Sadə, yəni əsli fellərdə müasir dil baxımından ikinci bir morfem (sözdüzəldici şəkilçi və ya söz kökü) ayırmak mümkün deyil. Belə fellər yalnız söz kökündən ibarət olur. Məs.:

*Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək,  
Aylıma, haqqını qanma, xəbərdar olma insan tək.* (S.)

Bu misralarda *çalış*, *ək*, *bıç*, *aparsın*, *qalsın*, *ayılma*, *qanma* sözləri sadə fellərdir. Buradakı yalnız *xəbərdar olma* feli qu-ruluşca mürəkkəbdır və *xəbərdar* sıfəti ilə *olmaq* felinin birləşməsindən əmələ gəlmışdır. Misaldakı *çalış(maq)*, *apar(maq)*, *ayıl(maq)* sözlərini kök və şəkilçiyyə ayırmak olmaz, çünkü **-ış**, **-ar**, **-ıl** hissələrini ayırdıqda *çal*, *ap*, *ay* hissələri ya məna ifadə etmir, ya da felin ümumi mənası ilə əlaqəli məna ifadə olunmur.

Sadə fellərdən danışarkən aşağıdakı cəhətləri yadda saxlamaq lazımdır:

**1. Olmaq, etmək, eləmək** felləri az hallarda sadə müstəqil fel kimi işlənir. *Ol* sözü əsasən iki halda sadə müstəqil fel kimi çıxış edir:

a) yaşamaq mənasında işləndikdə; məs.: Onlar yaxınlıqdakı meşənin ətəyində **olurdular**.

b) bir şeyin mövcud olduğunu bildirdikdə; məs.;

Kababım *olaydı*, közüm *olaydı*,

Yar yanında ötkəm sözüm *olaydı*. (V.) (1, 112)

Çəmənim, çiçəyim payızda düşdü,

Solan çiçəyimlə solan **olmadı**.

Başımın üstəki qara bulud tək

Bircə yol gözləri dolan **olmadı**. (Ə.Q.)

Varlı, yoxsul, güclü, gücsüz **olmayacaqdır**. (C.C.)

Qalan hallarda *ol* feli adlarla birləşərək mürəkkəb fel əmələ gətirir; məs.: *dost olmaq*, *heyran olmaq*, *parça-parça olmaq*, *daşürəkli olmaq*, *pərt olmaq*, *dilxor olmaq*, *asi olmaq* və s. Bu misalların hamisində *olmaq* feli **-dır** şəkilçisi ilə əvəz oluna bilər: *parça-parcadır*, *dilxordur*, *pərtdir* və s.

*Et, elo* felləri də az hallarda müstəqil sadə fel kimi işlənir. Sadə fel kimi işləndikdə təsirlik halda müstəqil obyekt tələb edir; məs.: Bu işi kim *etdi*, nə üçün *etdi*? Bizə son məqamda köməyi sən *elədin*.

Qalan hallarda *etmək*, *eləmək* felləri də adlarla birləşərək yarımmüstəqil vəziyyətdə mürəkkəb fel əmələ gətirir; məs.: **him**

*eləmək, dərd eləmək, fikir eləmək, səhv eləmək, söhbət eləmək, ah etmək* və s.

2.Fellər say etibarilə isimlər qədər çox olmasa da, məcazi-ləşmə imkanlarına görə bütün nitq hissələrindən üstündür. Odur ki əksər fellər həm həqiqi, həm də məcazi mənada işlənə bilir. Həqiqi mənada işləndikdə müstəqil sadə fel kimi çıxış edir. Məcaziləşdikdə başqa bir sözlə, xüsusən adlarla birləşərək frazeoloji vahid əmələ gətirir və dilin frazeoloji fondu daha çox belə fellərdən ibarətdir. İdiom şəklində olan frazeoloji vahidlər mürəkkəb fel hesab olunur; məs.:-

Maşın *getdi*.

Əsgər bir an *fikrə getdi*.

O, maşından *düşdü*.

O, tezliklə *hörmətdən düşdü*.

Misallardakı *getdi, düşdü* felləri sadə, *fikrə getdi, hörmətdən düşdü* – mürəkkəbdir.

3.Müasir Azərbaycan dilində bir sıra fellər var ki, onları zəhirən asanlıqla kök və şəkilçiyə ayırmaq olur; məs.: *ağlamaq, saxlamaq, barişmaq, yarışmaq, inləmək* və s. Əslində isə belə sözləri müasir dil baxımından kök və şəkilçiyə ayırmaq olmaz. Düzəltmə sözün əsas xüsusiyyətlərindən biri budur ki, belə sözlərin kökü ilə ondan düzələn söz arasında məna əlaqəsi olur. Məsələn, *diş* sözündən *dişləmək, ağ* sözündən *ağarmaq, ayaq* sözündən *ayaqlamaq, təəccüb* sözündən *təəccüblənmək* sözlərində olduğu kimi. Yuxarıda qeyd etdiyimiz tipdən olan sözləri kök və şəkilçiyə ayırdıqda ya kök məna vermir, yaxud da kökün mənası ilə düzəltmə hesab etdiyimiz sözün mənası arasında əlaqə olmur. Məsələn, *saxlamaq* felini kök və şəkilçiyə ayırdıqda *sax* kökü məna vermir, *ağlamaq* sözünü kök və şəkilçiyə ayırsaq, rəng bildirən *ağ* sözü ilə *ağlamaq* feli arasında əlaqə olmayacaqdır.

Bu hal onunla əlaqədardır ki, bu cür sözlər tarixən həqiqətən düzəltmə olsalar da, sözdə ya mənaca, ya da fonetik tərkibcə dəyişiklik olmuşdur. *Sax* sözü qədim abidələrin dilində *saxlamaq* mənasında işlənmiş, lakin tədricən bu forma arxaikləşmişdir. *Ağ-la* sözü isə tarixən *ağlamaq* şəklində (ağı demək) formalaslaşmış, tədricən *i* saitini itirmişdir. *Inləmək* felində səs dəyişikliyi olmuşdur, söz tarixən *ün* (səs) sözündən *ünləmək* şəklində düzəl-

miş və sonralar fonetik tərkibcə dəyişmişdir. Ona görə də belə sözlər müasir dildə düzəltmə deyil, sadə fel hesab olunur.

Aşağıdakı fellər də bu qrupa daxil olan sadə fellərdir: *aşılamaq, adaxlamaq, bacarmaq,becərmək, bəsləmək, çabalamaq, çalışmaq, çevirmək, dağılmaq, devirmək, dinləmək, düşünmək, gizləmək, gövşəmək, güləşmək, güvənmək, qoxumaq, qovuşmaq, qurumaq, ləlimək, oxumaq, ödəmək, sinamaq, söyləmək, sümürmək, süpürmək, tanımaq, unutmaq, usanmaq, uyumaq, üşümək, yoğurmaq* və s.

*Anqırmaq, asqırmaq, bəyirmək, böyürmək, qışqırmaq, huçqırmaq, müşqırmaq, öskürmək, püsskürmək, fişqırmaq, tüpürmək, hovxurmaq, çəmkirmək* və s. də belə sözlərdəndir və əksəriyyət etibarilə kökündə ayrılması mümkün olmayan təqlidi sözlər durur.

**Köç, saç, düz, qoxu** və s. bir sıra fellər isimlərlə omonimdir. Bunlar həm isim kimi hal, mənsubiyyət, xəborlik şəkilçiləri, həm də fel kimi məsdər, təsirlik, növ, inkarlıq, zaman, şəxs şəkilçiləri qəbul edərək dəyişir.

## DÜZƏLTMƏ FELLƏR

Sözdüzəldici şəkilçilərin müxtəlif nitq hissələrinə, xüsusilə adlara artırılması ilə düzəltmə fellər əmələ gəlir. Hal və hərəkət məzmunlu yeni sözlərin yaranması üçün sözdüzəldici şəkilçilərdən istifadə edilir.

Düzəltmə fellər əsasən adlardan - isim, sıfət, say və təqlidi sözlərdən, bəzən də əvəzlik və zərflərdən əmələ gəlir. Təqlidi sözlər düzəltmə fel üçün daha çox material verir. Fellərdən fel düzəldən bir sıra şəkilçilər də var.

**A d l a r d a n** fel düzəldən şəkilçilər aşağıdakılardır:

**-la**, -lə şəkilçisi. Bu şəkilçi məhsuldar şəkilcidir. İsim, sıfət, say, əvəzlik, zərf, nida və təqlidi sözlərdən fel düzəldir. Ar-tırıldığı sözün mənasından asılı olaraq düzəltdiyi sözlərin bir qismi təsirli, bir qismi təsirsiz fel olur. Məsələn, *naxoş, ariq* tipli sözlər **-la, lə** şəkilçisini qəbul etdikdə obyekt tələb olunmur və təsirsiz fel yaranır: *naxoşlamaq, ariqlamaq*. **Ov, ləkə, güllə** tipli sözlərə artırıldıqda, obyekt tələb olunur və təsirli fel yaranır: *ovlamaq, ləkələmək, güllələmək*.

İsimlərdən: *sazlamaq*, *düzləmək*, *yarpaqlamaq*, *tumurcuq-lamaq*, *işləmək*, *belləmək*, *daşlamaq*, *şüşələmək*, *çəpərləmək*, *gölləmək* və s.

Bu şəkilçi bədən üzvlərinin, demək olar ki, hamısının adından fel düzəldə bilir: *başlamaq*, *saçlamaq*, *boyunlamaq*, *boğazlamaq*, *burunlamaq*, *üzləmək*, *gözləmək*, *dillə(n)mək*, *dişləmək*, *ağızlamaq*, *qulaqlamaq*, *döşləmək*, *qollamaq*. *dirsəkləmək*, *əlləmək*, *barmaqlamaq*, *dirnaqlamaq*, *yanlamaq*, *qarınlamaq*, *içləmək*, *paçalamaq*, *dizləmək*, *ayaqlamaq*...

Sifətlərdən: *pisləmək*, *murdarlamaq*, *qaralamaq*, *təzələmək*, *ağlamaq*, *qırmızılamaq*, *zəifləmək*, *hamarlamaq*, *durulamaq* və s.

Saylardan: *üçləmək*, *beşləmək*, *cütləmək*.

Əvəzlikdən: *özləmək*.

Zərflərdən: *irəliləmək*, *geriləmək*.

Təqlidi sözlərdən: *partlamaq*, *üşləmək*, *ulamaq*.

Nidalardan: *pəhpəhləmək*, *afərinləmək*.

Vokativlərdən: *mələmək*, *düdülləmək*, *dəhləmək*.

-*lan*, -*lən* şəkilçisi. Bu şəkilçi isim və sifətlərdən əşyanın müəyyən vəziyyət kəsb etdiyini bildirən fellər düzəldir. Məs.:

İsimlərdən: *alovlanmaq*, *dillənmək*, *ağllanmaq*, *təəccüblənmək*, *təəssüflənmək*, *maariflənmək*, *sürətlənmək*, *güclənmək*, *güzgülənmək*, *qəzəblənmək*, *heyrətlənmək*, *nurlanmaq* və s.

Sifətlərdən: *xəstələnmək*, *avaralanmaq*, *genişlənmək*, *kifirlənmək* və s.

Buşəkilçi -*la*, -*lə* şəkilçisinə qayıdış növün -(i)n şəkilçisinin daşlaşması ilə yaranmışdır. Ona görə də bu şəkilçi ilə düzələn fellər təsirsiz olur.

**Q e y d.** Bəzən -*la*, -*lə* şəkilcisiindən sonra qayıdış növün -n şəkilçisi işlənir və nəticədə bu iki şəkilçi ilə -*lan*, -*lən* şəkilçisi oxşar forma alır. -*la*, -*lə* + n şəkilçisi ilə -*lan*, -*lən* şəkilçisini forqləndirmək üçün inkarlıq və məsdər şəkilçilərindən istifadə etmək olar. İnkərliq və məsdər şəkilçiləri -n ünsüründən əvvəl işlənə bildikdə sözdə iki şəkilçi (la+n), işlənə bilmədikdə bir şəkilçi (-*lan*, -*lən*) olur. Məs.: *alovlandı*, *dilləndi* sözlərini *Alovlamaq*, *alovlamamaq*, *dilləmək*, *dilləməmək* şəklində işlətmək olmaz, bu sözlərdə -*lan*, -*lən* fel düzəldən şəkilcidir. *Başlandı*, *isləndi* sözlərini *başlamaq*, *isləmək*, *başlamamaq*, *isləmə-*

**mək** şəkillərində işlətmək olur. Sözdə **-la, -lə** fel düzəldən, **-n** isə növ şəkilçisidir.

**-laş, -ləş** şəkilçisi. Bu şəkilçi isim, sıfət, say və zərflərdən fel düzəldir.

İsimlərdən: *dərdləşmək, sözləşmək, insanlaşmaq, avtomatlaşmaq, sənayeləşmək, kristallaşmaq, vidalaşmaq, sözləşmək, məktublaşmaq, fikirləşmək, köməkləşmək* və s.

Sıfətlərdən: *yaxşılaşmaq, fəallaşmaq, durğunlaşmaq, arxayınlaşmaq, qalınlaşmaq, bədbinləşmək, qarlaşmaq, dostlaşmaq, qızğınlaşmaq, iriləşmək* və s.

Sayıldan: *birləşmək, çoxlaşmaq.*

Zərflərdən: *tezləşmək.*

Bu şəkilçi də **-la, -lə** şəkilçisinə **-(ı)ş** növ şəkilçisinin daşlaşması ilə yaranmışdır. **-ış** şəkilçisinin qarşılıq növ mənasının hələ tam sabitləşmədiyi qədim dövrlərdə bu şəkilçi qaydış növ mənasına xidmət etmişdir. Odur ki bu şəkilçi ilə düzələn fellərin bir qismində qaydış növ mənası, bir qismində işin qarşılıqlı icrası mənası olur.

Qaydış növ mənalı fellər: *kristallaşmaq, arxayınlaşmaq, fəallaşmaq, qarlaşmaq, fikirləşmək;*

Qarşılıq növ mənalı fellər: *vidalaşmaq, sözləşmək, məktublaşmaq, birləşmək* və s.

**-laş, -ləş** şəkilçisi ilə düzələn fellər təsirsiz olur.

**Q e y d.** **-la, -lə** şəkilçili düzəltmə fellərə qarşılıq növün şəkilçisini artırıqda **-laş, -ləş** şəkilçili düzəltmə fellərlə oxşar forma alınır. Fel düzəldən **-la, -lə** və növ şəkilçisi kimi işlənən **-ş** şəkilçisini **-laş, -ləş** şəkilçisindən fərqləndirmək üçün yuxarıdakı qayda ilə inkarlıq və məsədər şəkilçilərindən istifadə etmək olar:

**Avtomatlaşmaq** – *avtomatlamaq, avtomatlamamaq* demək olmaz. **Qarşılaşmaq** sözünü *qarşılamaq, qarşılamamaq* şəklində də işlətmək olar. Birinci sözdə bir, ikinci sözdə iki şəkilçi var.

**-al, -əl, -l** şəkilçisi. Bu şəkilçi əksərən sıfətlərdən, bəzən də isim və sayıldan əşyanın müəyyən əlamət, keyfiyyət, kəmiyyət kəsb etmiş olduğunu göstərən fellər düzəldir. Məhsuldar şəkilçidir.

Sifətlərdən (söz kökü saitlə bitdikdə şəkilçinin saiti düşür): *gicəlmək, qısalmaq, dikəlmək, dirilmək, düzəlmək, genəlmək, incəlmək, boşalmaq, sağalmaq, qocalmaq, ucalmaq, kökəlmək, yekəlmək, köhnəlmək, daralmaq, saralmaq, qaralmaq* və s.

Saylardan: *azalmaq, çıxalmaq* və s.

İsimlərdən: *yönəlmək*.

**Q e y d. 1. Saralmaq, qaralmaq** sözləri dissimilyasiya nəticəsin-də *saralmaq, qaralmaq* şəklində düşmüşdür. Sözlərin əslisi *sararmaq, qararmaq* şəklində -*-ar* şəkilçili olmuşdur.

**2. Kiçilmək** tipli sözlərdə *-I* şəkilçisi ayrılmır.

**-al, -əl** şəkilçisi mənşə etibarilə qayıdış növün **-il** şəkiilçisi ilə bir kökdən olduğu üçün onun vasitəsilə düzələn sözlərin həmisi-nəda qayıdış növ mənası olur.

**-ar, -ər** şəkilçisi. İsim və sifətlərdən fel düzəldən bu şəkilçi söz kökünün mənasına müvafiq müəyyən hərəkətin və əlamətin yaradığını bildirir; məs.:

İsimlərdən: *otarmaq, suvarmaq, közərmək* və s.

Sifətlərdən: *ağarmaq, bozarmaq, yaşarmaq* və s.

**Q e y d. Suvarmaq** sözü qədim *suv (sub)* kökünə **-ar** şəkilçisi-nin artırılması ilə düzəlmüşdür.

**-a, -ə** şəkilçisi. Bu şəkilçi ilə düzələn fellər obyektdə dəyişiklik yaranan hərəkəti bildirir.

İsimlərdən: *ələmək, qanamaq, sanamaq, gözəmək, diləmək, yaşamaq, dişəmək, bən(i)zəmək, oy(u)namaq* və s.

Sifətlərdən: *boşamaq*.

**-ı, -i, -u, -ü** şəkilçisi. Məhsuldar olan bu şəkilçi sifətlərdən və isimlərdən artırıldığı sözün mənasına müvafiq əlamətə, keyfiyyətə, əşyaya malik olan fellər düzəldir.

Sifətlərdən: *acımaq, turşumaq, bərkimək, təngimək, genimək, nəmimək, bayatımaq, ləngimək, yavaşımaq* və s.

İsimlərdən: *dadımaq, yerimək, iyimək* və s.

**-ilda, -ıldə, -ulda, -üldə** şəkilçisi. Bu şəkilçi vasitəsilə təqlidi sözlərdən saysız fel düzəlir: *piçıldamaq, şaqqıldamaq, cingildəmək, xoruldamaq, donquldanmaq, zingildəmək, taqqıldamaq, nə-*

*rildəmək, qaqqıldamaq, dinqıldamaq, guruldamaq, viyıldamaq, sırlıdamaq* və s.

Nidalardan: *ufuldamaq, vayıldamaq* və s.

**-sa, -sə; -sı, -sin, -sin** şəkilçiləri: *susamaq, qəribsəmək, tamahsiməq, diksinmək, tamsınmaq*.

**-imsə, -ümsə** şəkilçisi. Qeyri-məhsuldar olub, əvəzlik və feldən fel düzəldir: *mənimsəmək, gülümşəmək*.

**-iq, -ik, -ux, -ük** şəkilçisi. Az da olsa, isim, sifət, say, zərf və fellərdən fel düzəldir:

İsimlərdən *yoluxmaq*

Sifətlərdən: *darixmaq, şir(i)nikmək*

Saylardan: *birimək*

Zərflərdən: *gecikmək*

Fellərdən: *sinixmaq, keyikmək*

**-an, -ən** şəkilçisi. İsimlərdən və təqlidi sözlərdən fel düzəldir: *dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq*.

**-xa, -xala, -ğə, -ğala** şəkilçisi: *çalxamaq – çalxalamaq, ovxamaq – ovxalamaq, çulğamaq – çulğalamaq, yayxamaq – yayxalamaq*.

**Q e y d. -xa** və **-la** eyni mənanın ifadəçiləri olan şəkilçilərdir. **-xa** şəkilçisi arxaikləşməkdə olduğundan onun işləndiyi sözlərə **-la** şəkilçisi də artırılır: *çalxamaq – çalxalamaq, ovxamaq – ovxalamaq, yayxamaq – yayxalamaq* və s.

**-as** şəkilçisi: *yan* köməkçi adından *yanaşmaq*.

**-ırğə** şəkilçisi: *yad* ismindən *yadırğamaq*.

**-na, -nə** şəkilçisi: vokativlərdən: *kişnəmək, qis* felindən *qisnamaq*.

**F e l l ə r d ə n** fel düzəldən şəkilçilər.

Aşağıdakı şəkilçilər təsisiz fellərdən təsirli fel düzəldir:

**-t** şəkilçisi: *oxşamaq – oxşatmaq, əsnəmək – əsnətmək, qocalmaq – qocaltmaq, ucalmaq – ucalmaq* və s.

**-ut, -it, -ut, -üt** şəkilçisi: *axmaq – axitmaq, qorxmaq – qorxutmaq, hürkmək – hürkütmək* və s.

**-ir, -ır, -ur, -ür** şəkilçisi: *bitmək – bitirmək, qaçmaq – qaçırməq* və s.

**-ar,-ər** şəkilçisi: *qopmaq* – *qoparmaq*, *çixmaq* – *çixarmaq* və s.

**-dır,-dir,-dur,-dür** şəkilçisi: *gülmək* – *güldürmək*, *ölmək* – *oldürmək* və s.

**-dar,-dər** şəkilçisi: *qonmaq* – *qondarmaq*, *dönmək* – *döndərmək* və s.

**-uz** şəkilçisi: *udmaq* təsirli felindən *uduzmaq* təsirli felini düzəldir.

Aşağıdakı şəkilçilər təsirli fellərdən təsisiz fel düzəldir:

**-ıl,-il,-ul,-ül** şəkilçisi. Bu şəkilçi məchul və qayıdış növ fellər düzəldir; məs.: *sərmək* – *sərilmək*, *açmaq* – *açılmaq* və s.

**-in,-in,-un,-ün** şəkilçisi: *döymək* – *döyünmək*, *çırpməq* – *çırpinmaq* və s.

**-ış,-iş,-uş,-üs; -aş,-əş** şəkilçiləri. Əksərən təsirli, bəzən də təsisiz fellərdən təsisiz fellər düzəldir: *salamlaşmaq*, *qarşılaşmaq*, *vuruşmaq* və s.

**-xul** şəkilçisi: *burmaq* təsirli felindən *burxulmaq* təsisiz fellini düzəldir.

**Məlumat üçün.** Son dövrlərdə təsirlilik və növ şəkilçiləri feldən fel düzəldən şəkilçilər kimi verilir. Təsirlilik və növ şəkilçiləri bir sistem halında feldən fel düzəldən şəkilçilər kimi verilirsə, o zaman məntiq tələb edir ki, təsirlilik və növ anlayışları, təsirlilik və növ mənaları fel düzəldicilik sisteminə daxil edilməli, düzəltmə fellərin məna xüsusiyyəti kimi öyrənilməlidir. O zaman adlardan fel düzəldən şəkilçilərdə də bu cür mənalalar axtarmaq məntiqi olardı və əslində, mümkündür də. Lakin biz ənənəvi olaraq təsirlilik və növ kateqoriyalarını fəlin müstəqil kateqoriyaları kimi saxlamağı lazımlı bildik. Odur ki təsirildik və növ şəkilçilərini nişbi feldüzəldicilik əlamətləri kimi yiğcam şəkildə xatırladıb, haqqında kateqoriya əlamətləri kimi geniş danışmağı lazımlı bildik.

## MÜRƏKKƏB FELLƏR

Mürəkkəb fel məsələsi dilciliyimizdə mübahisəlidir. Bir sıra tədqiqatçıların fikrinə görə, Azərbaycan dilində ümumiyyətlə mürəkkəb fel yoxdur.(9, 108) Lakin faktlar göstərir ki, başqa nitq hissələri ilə yanaşı, dilimizdə fellər də quruluşa mürəkkəb ola bilir. Doğrudur, bəzən mürəkkəb fel hesab etdiyimiz vahidlərin

tərəflərindən biri qeyri-müstəqil, semantik cəhətdən zəif, tərz və modallıq bildirən sözlərdən ibarət olur, lakin forma və məzmun vəhdəti onları mürəkkəb fel kimi izah etməyə imkan verir.

Mürəkkəb fellər müxtəlif sözlərin məna və qrammatik cəhətdən birləşərək bir məna ifadə etməsi nəticəsində düzəlir.

Mürəkkəb fellər fellərin fellərlə və müxtəlif nitq hissələrinin fellərlə birləşməsi nəticəsində əmələ gəlir.

**F e l l ə r i n** fellərlə birləşməsi yolu ilə aşağıdakı hallarda mürəkkəb fellər düzəlir:

1. Yaxın mənalı, sinonim və ya antonim fellərin birləşməsi yolu ilə. Belə mürəkkəb fellərin birinci tərəfi feli bağlama şəklində olur və söz defislə yazılsın.

Bunların özlərini də iki qrupa ayırmak olar:

a) mürəkkəb fel təmmənalı fellərin birləşməsi şəklində formalaşır; məs.: *çalışıb-vuruşmaq, əsib-coşmaq, qışqırıb-bağırmaq, yanıb-yaxılmaq, qızarıb-bozarmaq, saralıb-solmaq, qatıb-qarışdırmaq, aşıb-daşmaq, qaynayıb-qarışmaq* və s.

b) əsas leksik məna birinci tərəfdə olur, ikinci tərəf yarımmüstəqil olub birinci tərəfi tərz etibarilə tamamlayır; məs.: Bir-dən şirin bir musiqi *axıb gəldi*. (İ.Ə.) Onlar gördükleri bu mənzərədən *donub qaldılar*.

2. *Bilmək* feli *-a, -ə* şəkilçili bir fellə birləşərək bacarıq tərzini əmələ getirir və belə fellər mürəkkəb hesab olunur; məs.: *yaza bilmək, oxuya bilmək, yata bilmək, gülə bilmək, işləyə bilmək, qaça bilmək, baxa bilmək* və s.

3. *Olmaq* feli *-miş, -an, -acaq, -mali, -ası* şəkilçili feli sıfətlərlə analitik üsulla birləşərək mürəkkəb fel düzəldir; məs.: *yazmış olsam, yazan olsam, yazacaq olsam, yazmali olsam, yazası olsam; gəlməli oldum, gələsi oldum, gələn oldum, gələcək oldum, gəlmış oldum* və s.

Məs.: Mən ona bir də məktub *yazmali (yazası) oldum*.

A **d l a r i n** (isim, sıfət, say və əvəzliklərin) və məsdərlərin, zərfərin fellərlə birləşməsi yolu ilə düzələn mürəkkəb fellərin aşağıdakı növləri var:

1. *Ol, et, elə* felləri yarımmüstəqil, köməkçi fel kimi işlənərək, adlarla birlikdə mürəkkəb fel düzəldir.

*Ol* felinin iştirakı ilə: *sirdəş olmaq, qohum olmaq, parça-parça olmaq, sahib olmaq, amansız olmaq, alt-üst olmaq* və s.

*Et, elə fellərinin iştirakı ilə: sakit eləmək, zəng eləmək, heyrət eləmək, abır eləmək, qırıq-qırıq eləmək, təəccüb eləmək, alt-üst eləmək, yaxşılıq eləmək, başçılıq etmək, söhbət etmək, güman etmək və s.*

2.Fellər qədim tarixi olan bir nitq hissəsi kimi həqiqi mənada işləndikləri kimi, əksəriyyət etibarilə məcaziləşərək başqa bir sözlə (adlarla) birləşir və frazeoloji vahidlər əmələ gətirir. Belə fellər də mürəkkəb sayıla bilər; məs. *Maşın getdi. Əsgər bir an fikrə getdi. Maşın gəldi. Rəna gözə gəldi* – cümlələrində *getdi, gəldi* felləri sadə, *fikrə getdi, gözə gəldi* mürəkkəbdir.

Belə fellərin adlardan ibarət olan tərəfi ismin müxtəlif hallarında olur.

a) əksərən mənsubiyyət şəkilçili ad bildirən tərəf adlıq halda olur: *yazığı gəlmək, rəhmi gəlmək, heyfi gəlmək, ürəyi getmək, zəhləsi getmək* və s.

b) ad bildirən tərəf yönlük halda olur: *razılığa gəlmək, dəhşətə gəlmək, fikrə getmək, başa salmaq, dilə tutmaq* və s.

c) ad bildirən tərəf qeyri-müəyyənlik bildirən təsirlik halda olur: *bel bağlamaq, dil tökmək, baş açmaq, əl çəkmək, haray salmaq* və s.

**Q e y d.** Təbii ki, bu cür fellərin ad bildirən tərəfinə müəyyənlik bildirən təsirlik halın şəkilçisini artırıqdə fel məcaziliyini itirir: *beli bağlamaq, başı açmaq* və s.

c) ad bildirən tərəf yerlik halda olur: *nəzərdə tutmaq, fikrində tutmaq* və s.

d) ad bildirən tərəf çıxışlıq halda olur: *əldən düşmək, təqətdən salmaq, yaddan çıxmaq, özündən getmək* və s.

Bu cür fellərin tərəfləri arasına müxtəlif sözlər daxil ola bilir; məs.: İşsiz oturanda *yadıma* həmişə kənd **düşür**. (M.H.) Hətta tərəflərin yeri dəyişə bilir: **Düşdü** bütün qəzetlər *qiymətdən, ay can, ay can!* (S.)

Mürəkkəb fellər cümlənin sadə üzvü olur.

**Q e y d.** Bəzən mürəkkəb fellər sırasında *yazır idi, gəlməli idi, gələsi imiş* kimi 2-ci tərəfi *idi, imiş* zaman ədatlarından ibarət olan fellər də verilir. (2, 156) *İdi, imiş* köməkçi sözlərinin – zaman ədatlarının

kökü *i* tarixən fel olsa da, artıq o sözlərdə fellik qalmamışdır. Zaman ədatları (bunları köməkçi fel də adlandırmış olmaz) adlarla da işlənir: *Müəllim idi, yaxşı idi, o idi, Rəna imiş, gözəl imiş, o imiş və s.* Bu cür isimlər mürəkkəb hesab olunmur. Mürəkkəb söz iki müstəqil sözün birləşməsindən əmələ gələr, *idi, imiş* isə heç bir müstəqil mənaya malik deyil. Odur ki *idi, imiş* ilə işlənən sözləri mürəkkəb söz saymaq olmaz.

Mürəkkəb fellərin, xüsusən adların köməyi ilə düzənlənlərin birinci tərəfində leksik, ikinci tərəfində qrammatik məna – fellik güclü olur. Təsirlik, növ, inkarlıq, zaman, şəkil, şəxs əlamətləri ikinci tərəfdə özünü göstərir.

## TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR

Azərbaycan dili fellərinin mühüm xüsusiyyətlərindən biri onların təsirli və ya təsirsiz olmasıdır. Bəzən subyekt öz işini müəyyən obyekt üzərində icra edir, obyektdə təsir edir; bəzən də subyektin işi, fəaliyyəti üçün təsir obyektnə ehtiyac olmur. Bu iki cəhət öz ifadəsini qrammatik yol ilə fellərdə tapır və nəticədə təsir kateqoriyasının yaranmasına səbəb olur. Beləliklə, fellər üzərində iş icra olunan, bilavasitə hərəkətin təsirinə məruz qalan obyekt, yəni vasitəsiz tamamlıq tələb edib-etməməsinə görə iki növə ayrılır: *təsirli fellər, təsirsiz fellər*.

**Təsirli** fellər üzərində iş icra olunan, hərəkətin təsirinə məruz qalan əşya, obyekt tələb edir.

Üzərində iş icra olunan, hərəkətin təsirinə məruz qalan obyekt təsirlik halda olan sözlərlə, birləşmələrlə ifadə olunur. Ona görə də vasitəsiz tamamlıq vəzifəsində işlənən sözlər və birləşmələr hərəkətlə birbaşa, heç bir başqa vasitə olmadan əlaqələnir. Bu cür obyekt hərəkət üçün müstəqim obyekt sayılır. Məsələn:

*Biz köhnə, yararsız binaları söküdük, yerində yeni yaraşıqlı evlər tikdik. Qurumuş ağacları kəsdik, yeni gözəl meyvə ağacları əkdik. Torpağı şumladiq, su arxlarını təmizlədik. Keçilməz yolları abadlaşdırdıq.*

Bu misallarda *binaları* sözü *sökdi* felinin, *evlər* sözü *tikdi* felinin, *ağacları* sözü *kəsdi* felinin, *torpağı* sözü *şumladiq* felinin, *yolları* sözü *abadlaşdırdıq* felinin, *meyvə ağacları* birləş-

məsi əkdik felinin, *su arxalarını* birləşməsi təmizlədik felinin ob-yektiini bildirir. Obyekt bildirən bu sözlər və birləşmələr təsirlilik haldadır – bir qismi (*binaları, ağacları, torpağı, su arxalarını, yolları*) müəyyənlik bildirən təsirlilik halda, bir qismi (*evlər, meyvə və ağacları*) qeyri-müəyyənlik bildirən təsirlilik haldadır. Müstəqim obyekt bildirən bu cür sözlər *kimi? nəyi?* və *nə?* suallarına cavab verir. Məs.: *Sözünün qiymətini bilməyən adam başının qiymətini bilmir.*(M.İ.) Deyilənə görə, *tut ağacını burda Mirzə Muxtarın atası əkmişdi. İkimərtəbəli binanı da o tikdirmişdi.* (İ.M.) *Səkinə gəlini mütəkkə qoyulmuş divanda oturtdı.* (M.İ.)

Bu misallarda təsirlili fellərin (*oturtdı, bilməyən, bilmir, əkmışdı, tikdirmişdi*) obyektiini bildirən *gəlini* sözlü *kimi?*, *sözünün qiymətini, başının qiymətini, tut ağacını, binanı* söz və birləşmələri *nəyi?* sualına cavab verir.

*Məmi keçən gün yuxusunda görmüşdü ki, yekə bir maşın* sürüür .(İ.M.) *Ot otlayır, sümük yeyir* orda insan övladları.(S.V.) *Bir qız qarlı qış günündə Dibçəkdə bir gül bitirdi.*(B.V.) *Qəsri-Şirin, Əsəri-Key satram, Ay alan, Məmləkəti-Rey satram.*(S.) – misallarında qeyri-müəyyənlik bildirən (şəkilcisiiz) təsirlilik halda olan *maşın, ot, sümük, gül, Qəsri-Şirin, Əsəri-Key, Məmləkəti-Rey* sözləri və birləşmələri *sürüür, otlayır, yeyir, bitirdi, satram* təsirlili felləri ilə bağlı olub, *nə?* sualına cavab verir.

Deməli, müstəqim obyekt bildirən sözlər həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirən təsirlilik halda olur.

Təsirlilik halın *nə?* sualı ilə adlıq halın *nə?* sualını eyniləşdirmək olmaz. Adlıq halın *nə?* sualını və onun aid olduğu sözü təsirlilik hal üzrə dəyişsək, cümlənin mənası dəyişər, təsirlilik halın *nə?* sualına və aid olduğu sözə təsirlilik hal şəkilçisi artırsaq, cümlənin mənası konkretləşər; məs.: *Ocaq adam yandırır – Ocağı adam yandırır; Ocaq adam yandırır – Ocaq adəm yandırır.*

Təsirlili fellərlə ifadə olunan işin icrası nəticəsində obyektdə müəyyən dəyişikliklər olur:

1.Obyekt əvvəldən olmur, təsirlili fellə ifadə olunan işin icrası nəticəsində yaranır; məs.: *Mən bir hekayə yazdım. Ustalar sahildə yeni bir ev tikdilər.*

2.Obyekt əvvəlcədən mövcud olur, lakin təsirlili fellə ifadə olunan işin icrası nəticəsində yox olur, məhv olur; məs.: *Biz köhnə evi sökdük. Qız stəkanı sindirdi. Ana işığı söndürdü.*

3.Təsirli fellə ifadə olunan işin icrası nəticəsində obyekt qismən dəyişikliyə uğrayır; məs.: *Qız evi təzəcə silib-süpürmüştü. Boya yanaglarını qızartmışdı. His alını qaralmuşdı.*

4.Təsirli fellə ifadə olunan işin icrası nəticəsində obyekt öz məkanını dəyişir; məs.: *Qonağı otağa gətirdilər. Atı tövləyə apardılar. Zəlzələdən sonra kəndi başqa əraziyə köçürüdülər.*

5.Obyekt hərəkətin təsirinə məruz qalır, lakin onda elə bir dəyişiklik olmur; məs.: *Mən dənizi seyr edirəm, arabir qəzet oxuyram, sizni dinləyirəm* və s.

Təsirişiz fellər isə işin icrası üçün müstəqim obyekt tələb etmir, *kimi? nəyi? nə?* suallarına cavab verən və təsirlik halda olan sözlərlə əlaqələnə bilmir. Təsirsiz fellər ismin yönlük, yerlik və çıxışlıq hallarında olan və qeyri-müstəqim obyekt bildirən sözlərlə, qoşmalı birləşmələrlə əlaqələnir. Üzərində iş icra olunan obyekt olmadığı üçün belə fellərdə hərəkətin təsirindən danışmaq da olmaz. *Aylımaq, baxmaq, yatmaq, gülmək, ölmək, yanmaq* felləri belə fellərdəndir. Məs.:

*Qarğalar genə gəlmmişdi, - dedi, - gecə kəndin canına daraşmışdılardı. Adamdan-zaddan da qorxmurlar* (İ.M.) *Bəbir dalı-dalı, yavaş-yavaş Şikəstədən aralandı.* (İ.M.) – cümlələrinəndə *gəlmışdi, daraşmışdılardı, qorxmurlar, aralandı* felləri təsirsiz fellərdir. Bu fellər təsirlik halda olan sözlərlə əlaqələnə bilmir, əlaqələndikləri sözlər və birləşmələr yönlük (*kəndin canına*) və çıxışlıq (*Şikəstədən, adamdan-zaddan*) hallarındadır.

Eyni cümlədə həm təsirli, həm də təsirsiz fel işlənə bilir:  
*İndi sənindir bu dükan sərbəsər,*

*Gəl, get, otur, dur, ye, iç, ol bəxtəvər* (S.) – msralarından ikincisində *ye, iç* felləri təsirli, *gəl, get, otur, dur, bəxtəvər ol* felləri təsirsizdir. *Xörəyi ye, suyu iç* – demək mümkün olduğu halda, o biri fellərə bu cür obyekt bildirən söz əlavə edə bilmirik.

Təsirli fellər həm müstəqim (təsirlik halda), həm də qeyri-müstəqim (başqa hallarda olan) sözlərlə əlaqələnə bilir; məs.:

*Budur, Talistanın six ormanları*

*Mənə xatırladır o zamanları* (S.V.) – misralarında *xatırladır* feli həm müstəqim obyekt bildirən *o zamanları* sözləri ilə, həm də qeyri-müstəqim obyekt bildirən *mənə* sözü ilə əlaqələnmişdir.

Təsirsiz fellər isə obyekt tələb etmədiyi üçün yalnız qeyri-müstəqim (üzərində iş icra olunmayan, hərəkətlə birbaşa əlaqə-lənə bilməyən, hərəkətin təsirinə məruz qalmayan) obyekt bildirən sözlə əlaqələnir; məs.: *Tufan getdikcə şiddətlənir*, *külək nəşə və qürurla uğuldayır*, *kimsəsiz qayalar arasında hökm sürürdü*. (İ.Ə.) *Oğlan qanrlıb geri baxdı*. Qatı zülmətdə heç nə görünmürdü. (İ.Ə.) *Qarabağ atları çatlayıb ölürlər, amma yorulub yolda qalmazlar* (İ.Ə.) – cümlələrinəndə şiddətlənir, *uğuldayır*, *hökm sürürdü*, *baxdı*, *görünmürdü*, *ölür*, *yorulub*, *qalmaz* müstəqim obyekt tələb etməmişdir.

Cümlədə felin obyekti bildirən sözün işlənməməsi onun təsirsiz olması demək deyildir. Obyekt bildirən söz işlənə də bilər, işlənməyə də. İşlənmədikdə təsəvvür olunur. Məs.:

*Qız üst-üstə qalanmış kələmdolmasına baxaraq gülümşədi*:

*-Mən bu qədər yeyə bilmərəm. Bir az götürün.*

*Gülnisə:*

*-Niyə yemirsən. Cavan adamsan, - deyib, əri ilə oğluna bir qabda çəkdi* (İ.Ə.) – cümlələrinəndə *yeyə bilmərəm*, *götürün*, *yemirsən*, *çəkdi* felləri təsirlidir. Bu sözlərin obyekti, haqqında danışılan *kələmdolması* və ya ümumi şəkildə *yemək* sözüdür.

Dilimizdə elə fellər də var ki, onlar cümlədəki vəziyyətin-dən, əlaqələndiyi sözlərdən asılı olaraq həm təsirli, həm də təsirsiz fel kimi işlənə bilir. Məsələn, *ağlamaq* feli *Uşaq ağlayır* – cümləsində təsirsiz, *Ölünü ortalığa qoyub ağlayırdılar* – cümləsində təsirlidir; *gəzmək* feli istirahət etmək mənasında təsirsiz, bir şeyi axtarmaq (*Uşaqları gəzirəm*) mənasında təsirlidir; *oynamaq* feli: *Mən oynaya bilmirəm* – cümləsində təsirsiz, *Mən bu havanı oynaya bilmirəm* və ya *Elə bir oyun oynayaram ki...* – cümləsində təsirlidir.

Eyni bir felin heç bir şəkilçi (təsirlilik və təsirsizlik şəkilçisi) qəbul etmədən təsirli və ya təsirsiz olması fellərin məcazilik imkanları, çoxmənalılığı ilə, dildəki inkişafla, dəyişmələrlə, təfəkkürün inkişafı ilə bağlıdır. Odur ki bu və ya digər fel haqqında yoxlamadan «bu fel həmişə təsirli olur, bu fel ancaq təsirsiz olur» hökmünü çıxarmaq düz olmaz. Bunun üçün felin bütün məna imkanları nəzərə alınmalıdır.

Beləliklə, sadə fellərin bir qismi təsirli, bir qismi təsirsiz, bir qismi isə həm təsirli, həm də təsirsiz olur.

Təsirsiz felləri təsirli felə çevirmək üçün bir sıra şəkilçilər var. Bunlar aşağıdakılardır:

1. **-t** şəkilçisi. Bu şəkilçi aşağıdakı hallarda təsirli fel düzəldir:

a) saitlə bitən təsirsiz fellərə artırıldıqda; məs.:

*qurumaq – qurutmaq*

*çürümək – çürütmək*

*oxşamaq – oxşatmaq*

*əsnəmək – əsnətmək*

b) **-al, -əl, -l** şəkilçili düzəltmə təsirsiz fellərə artırıldıqda; məs.:

*azalmaq – azaltmaq*

*çoxalmaq – çoxaltmaq*

*düzəlmək – düzəltmək*

*qocalmaq – qocaltmaq*

*ucalmaq – ucalmaq*

Bu şəkilçi təsirli fellərə də artırılır; məsələn: *gözləmək* – *gözlətmək*, *izləmək* – *izlətmək*, *oxumaq* – *oxutmaq* və s. Bu iki halı fərqləndirmək lazımdır. Belə ki **-t** şəkilçisi təsirsiz fellərə artırıldıqda onları təsirli felə çevirir, təsirli felə artırıldıqda icbar növ fel yaranmış olur. *Çoxalmaq* feli obyekt tələb etmir, təsirsiz feldir. Həmin felə **-t** şəkilçisi artırıldıqda (*çoxaltmaq*) fel obyekt tələb edir və təsirli olur: *İşçilərin sayını çoxaltdım*. *Oxumaq* feli təsirlidir, obyekt tələb edən feldir: *kitabi oxumaq*. Bu felə **-t** şəkilçisini artırsaq, icbar növ mənəsi yaranmış olacaqdır: *uşağı oxutdum*.

2. **-tt, -it, -ut, -üt** şəkilçisi. Bu şəkilçi samitlə bitən bir qrup təsirsiz feldən təsirli fel düzəldir; məs.: *qorxmaq* – *qorxutmaq*, *hürkmək* – *hürkütmək*, *axmaq* – *axıtmaq* və s.

3. **-ir, -ır, -ur, -ür** şəkilçisi. Bu şəkilçi samitlə (daha çox **ç**, **t**, **s** samitləri ilə) bitən bəzi təsirsiz fellərdən təsirli fel düzəldir; məs.: *qaçmaq* – *qaçırməq*, *köçmək* – *köçürmək*, *uçmaq* – *uçurmaq*, *bitmək* – *bitirmək*, *itmək* – *itirmək*, *artmaq* – *artırmaq*, *yatmaq* – *yatırmaq*, *bışmək* – *bışırmək* və s.

Bu şəkilçi felin indiki zaman şəkilçisi ilə (**-ir, -ır, -ur, -ür**) omonimdir. Cümlədə bunları bir neçə şəkildə fərqləndirmək olar.

a) zaman şəkilcisinən sonra növ və inkarlıq şəkilçisi işlənə bilməz; məsələn: *yazır* sözünə **-l** (növ), **-ma** (inkarlıq) və

məsdər şəkilçilərini artırmaq olmaz. Təsirlik şəkilcisinən sonra hər bir felə növ, inkarlıq və məsdər şəkilçiləri artırmaq olar: *köç* (*mək*) – *köç-ür-*(*mək*) - *köç-ür-ül*(*mək*) – *köç-ür-ül-mə*(*mək*); *bış*(*mək*) – *bış-ir* (*mək*) – *bış-ir-il*(*mək*) – *bış-ir-il-mə*(*mək*).

**b)** indiki zaman şəkilcisinən sonra **-t** şəkilcisinə işlətmək olmaz (yoxlayın). Təsirli fel düzəldən **-ir** şəkilcisinən sonra **-t** şəkilcisinə artırmaqla təsirli feli icbar növ felə çevirmək olar; məs.: *itmək* – *itir-mək* - *itirtmək*, *artmaq* – *artırmaq* - *artırtmaq*, *yatmaq* – *yatırmaq* - *yatırtmaq*, *bışmək* – *bışırmək* – *bışırtmək*, *qamaq* – *qaçırməq* – *qaçırtmaq* və s.

**c)** sözdə əvvəlcə təsirlik, sonra zaman şəkilçisi işlənər; məs.: *qaçıram*, *köçürüəm*, *artırıram*, *bitirirəm* fellərindəki birinci **-ir** təsirlik, ikincisi zaman şəkilcisidir.

**c)** zaman şəkilçili felin (əgər təsirli fel deyilsə) yalnız subyekti olur; məsələn: *Səlim yatur*. *Rəna köçür*. *Xörək bışır* – cümlələrində **-ir** indiki zamanın şəkilcisiidir və cümlələrin *Səlim*, *Rəna*, *xörək* sözlərindən ibarət subyekti vardır; **-ir** şəkilçili təsirli felin həm subyekti, həm də müstəqim (təsirlik halda) obyekti olur; məs.: *Quş uçur* – *Bu quşu uçur* – cümlələrindən birincisində *quş* sözü subyekt, *uçur* sözü indiki zamanda olan təsirsiz feldir, xəbər şəklindədir. İkinci cümlədə subyekti nəzərdə tutulan *sən* sözüdür, *quşu* sözü vasitəsiz tamamlıq, *uçur* sözü əmr şəklində olan təsirli məlum növ feldir.

**4.-ar, -ər** şəkilçisi. Bu şəkilçi samitlə bitən bəzi təkhecalı təsirsiz fellərdən təsirli fel düzəldir; məs.: *qop(maq)* – *qopar(maq)*, *çix(maq)* – *çixar(maq)*.

Bu şəkilçi qeyri-qəti cələcəyin **-ar, -ər** şəkilcisi ilə omonimdir. Bunları **-ir, -ır, -ur, -ür** təsirlik şəkilcisinən danışarkən göstərdiyimiz qayda ilə fərqləndirmək – inkarlıq və məsdər şəkilçiləri ilə yoxlamaq olar.

Həm **-ir, -ır, -ur, -ür**, həm də **-ar, -ər** təsirlik şəkilcisinən sonra icbar məna yaranması üçün **-t** və **-dır, -ıdır, -dur, -ür** şəkilçiləri birlikdə də işlənə bilir; məs.:

*qop(maq)* – *qopar(maq)* – *qopartdır(maq)*  
*bış(mək)* – *bışır(mək)* – *bışırtdır(mək)*

**Q e y d.** Təsirli fel düzəldən **-ir** şəkilcisinən sonra **-t** şəkilcisinə artırıldıqda fel icbar növə çevirilir. Lakin icbar məna ifadə etməyə də

bilər. Bu hal şəkilcidən düzgün istifadə edilib-edilməməsindən asılıdır. Məsələn, *Mən yazının üzünü köçürtdüm* – cümləsi mətnindən asılı olaraq iki cür anlaşılı bilər: *mən özüm köçürdüm; başqasına köçürtdüm*. Birinci halda fel yalnız təsirli olur, ikinci halda həm təsirli olur, həm də icbar məna ifadə edir. Bu cəhət dil daşıyıcılarının yanlış ifadəsindən irəli gəlir: düzgün danışq üçün (iş subyekti özü icra etdiğdə) **-ır** şəkilçisindən sonra **-t** artıqdır: *Mən yazının üzünü köçürdüm* – deyilməlidir. Lakin əksərən *Mən yazının üzünü köçürtdüm* - deyilir və bu cür yanlışlıq tədricən qələti-məşhura çevrilməkdədir. ***Qopartmaq, çıxartmaq, qaçırtmaq*** kimi bəzi fellər **-t** şəkilçisini qəbul etmiş olsa da, icbar növ mənası ifadə edə bilmədiğdə icbar məna üçün **-dır** şəkilçisini də artırmaq olur: ***qopartdırmaq, çıxartdırmaq, qaçırtdırmaq*** və s.

**5.-dır, -dir, -dur, -dür** şəkilçisi. Bu şəkilçi samitlə (daha çox **n, l, s** samitləri ilə) bitən təsirsiz fellərdən təsirli fel düzəldir; məsələn:

*din(mək)* – *dindir(mək)*  
*yan(maq)* – *yandır(maq)*  
*gül(mək)* – *güldür(mək)*  
*öl(mək)* – *öldür(mək)*  
*sol(maq)* – *soldur(maq)*  
*küs(mək)* – *küsdür(mək)*

Bu şəkilçi qayıdış və qarşılıq növ fellərdən də təsirli fel düzəldir; məsələn:

*yuyun(maq)* – *yuyundur(maq)*  
*geyin(mək)* – *geyindir(mək)*  
*soyun(maq)* – *soyundur(maq)*  
*görüş(mək)* – *görüşdür(mək)*  
*yazış(maq)* – *yazışdır(maq)*  
*öpüş(mək)* – *öpüşdür(mək)*  
*vuruş(maq)* – *vuruşdur(maq)*

**-dir, -dir, -dur, -dür** şəkilçisi omonim və çox funksiyalı şəkilçidir. Aşağıdakı morfoloji vəzifələri vardır:

- adlara artırılaraq xəbərlik şəkilçisi vəzifəsində işlənir; məs.: *Keçmiş sədr iş biləndir, adama qiymət qoyandır, yaxşı adamdır.* (İ.Ə.)

- felin zaman və şəkil əlamətlərindən sonra şəxs şəkilçisi vəzifəsində işlənir; məs.: *Digər bir məsələ də bizi düşündürməlidir: cinayətkar cəzasız qalmamalıdır.*(T.K.)

- təsirsiz feldən təsirli fel düzəldən şəkilçi kimi işlənir; məs.: *O dediyim hisslər məni yaşadandır, yaxşılaşdırırdır.* (T.K.) *Bəs rəssam nə üçündür, təsəvvür etməli, gözlərində can-landırmalıdır.* (T.K.)

- təsirli feli icbar növ felə çevirir: *ucalt(maq)* - *ucaltdır-**maq*, **düzəlt(mək)** – *düzəltdir(mək)* və s.

**Q e y d.** Bəzən iki sait arasında «d» səsinə keçən **-t** təsirlilik şəkilcisindən sonra indiki zaman şəkilçisi işləndikdə **-dir** şəkilçisinə oxşar forma yaranır. Bunu **(-d(t)-ur** şəkilçi birliyini) **-dir** şəkilçisi ilə qarışdırılmamalı. Məs.: *On beş ildir ki, qızımı tək böyüdürüəm (böyü(mək) – böyü-t(mək) – böyüd(t)ürəm).* (T.K.)

**6.-dar,-dər** şəkilçisi. Bu şəkilçi bir neçə təsirsiz feldən təsirli fel düzəldir; məs.: *qon(maq)* – *qondar(maq)*, *qondur(maq)*; *dön(mək)* – *döndər(mək)*.

**7.-ız,-iz,-uz,-üz** şəkilçisi. Bu şəkilçi də qeyri-məhsuldar olub, bir neçə təsirsiz feli təsirli felə çevirir; məs.: *qalx(maq)* – *qalxız(maq)*, *qorx(maq)* – *qorxuz(maq)*

8.Bəzi sözlərdə **-ız** şəkilçisi tək işlənə bilmir, **-dir** şəkilçisi ilə birlikdə, **-ızdır,-izdir** şəklində çıxış edir: *çim(mək)* – *çimizdir(mək)*, *dam(maq)* – *damızdır(maq)*, *əm(mək)* – *əmizdir(mək)*. Müstəqil işlənən **-ız** şəkilcisindən sonra **-dir** gəldikdə icbar məna yaranır: *qorxuzdurmaq*, *qalxızdırmaq* və s.

## NÖV KATEQORİYASI

Təbii ki, iş, hal, hərəkət obyekt ilə və həmin işi, hərəkəti icra edən subyekt ilə bağlı olur. İşin icraçısı - subyekt bəzən fəal, bəzən qeyri-fəal olur; bəzən işi müəyyən bir obyekt üzərində, bəzən də öz üzərində icra edir; bəzən iş bir neçə subyekt tərəfindən icra olunur. Bu cür hallarda subyektlər işi ya qarşılıqlı şəkil-də icra edirlər, yaxud da iş bilavasitə subyektin özü tərəfindən deyil, onun xahişi, məsləhəti, tapşırığı ilə başqası tərəfindən yerinə yetirilir. Bütün bunlar xüsusi şəkilçilər vasitəsilə fellərdə öz ifadəsini tapır, bir sistem təşkil edir və birlikdə felin növ kateqoriyasının yaranmasına səbəb olur.

Qeyd etdiyimiz kimi, növ müxtəlifliyi fellərdə morfoloji yolla, xüsusi şəkilçilər vasitəsilə yaranır. Lakin bəzən müxtəlif növlərin şəkilçiləri (məsələn, məchul növ ilə qayıdış növün) formaca fərqlənmədiyi kimi, bəzən də bir neçə şəkilçi eyni bir növ mənasının yaranmasına səbəb olur. Bu hal göstərir ki, fel növlərindən danışarkən təkcə şəkilçiyə əsaslanmaq olmaz. Felin hansı növdə olduğunu dəqiqlik müraciət etmədirmək üçün mənasına da diqqət yetirmək lazımdır.

Müasir Azərbaycan ədəbi dilində növ mənası yaradan və növləri bir-birindən fərqləndirən şəkilçilər bunlardır: **-il, -il, -ul, -ül; -m, -in, -un, -ün; -ış, -ış, -uş, -üs, -aş, -əş; -dır, -dir, -dur, -dür, -t**.

Dildə əsas qayda ondan ibarətdir ki, bu şəkilçilər təsirli fellərə artırılır. **-il, -il, -ul, -ül; -m, -in, -un, -ün; -ış, -ış, -uş, -üs, -aş, -əş** şəkilçiləri artırıldığı təsirli felləri təsirsiz felə çevirir; **-dır, -dir, -dur, -dür, -t** şəkilçiləri isə təsirli fellərə artırılır və həmin fellər təsirli olaraq da qalır.

**-il, -il, -ul, -ül; -m, -in, -un, -ün** şəkilçiləri qayıdış və məchul növ mənaları, **-ış, -ış, -uş, -üs** qarşılıq növ, **-dır, -dir, -dur, -dür, -t** icbar növ mənası yaradır.

**Məlumat üçün.** Bizim dilciliyimizdə növ kateqoriyası ilə bağlı mühüm bir məsələ həll olunmamış qalır. Təsirlik və növ şəkilçiləri adlandırdığımız şəkilçilər, bir tərəfdən, feldən fel düzəldən şəkilçilər kimi, digər tərəfdən, felin təsir və növ kateqoriyalara məxsus morfoloji əlamət kimi öyrənilir. Bir tərəfdən, **qaçmaq, qaçırməq, qaçırtmaq, qoparmaq, qopartmaq, qopardırməq, çıxarmaq, çıxardırməq, yandırmaq, yandırtmaq, yandırdırməq, öldürtmək, öldürtdürmək, öldürt-dürülmək** tipli sözlərdəki **-ir, -ar, -dır, -t, -ıl** şəkilçiləri felin təsirlik və növ kateqoriya əlamətləri hesab edilir, həmin kateqoriyalar bu şəkilçilər əsasında öyrənilir, digər tərəfdən, bu şəkilçilər feldən fel düzəldən şəkilçi kimi verilir və yuxarıdakı tipdən olan bütün sözlər söz əsası kimi orfoqrafiya lügətinə daxil edilir.

Necə olur ki, eyni şəkilçilər həm leksik şəkilçi, həm də qrammatik şəkilçi kimi işlənə bilir?

Həmin şəkilçilərin sözdüzəldicilik imkanlarına malik olduğunu göstərən əlamətlər çoxdur. Kateqoriya şəkilçiləri - hal, mənsubiyət, kəmiyyət, şəxs, zaman, inkarlıq əlamətləri bir kateqoriyadan olan bütün sözlərə artırıla bilir. Məsələn, hal şəkilçisini qəbul etməyən isim, zaman şəkilçisini qəbul etməyən fel olmaz. Lakin növ şəkilçiləri ad-

landırdığımız bu şəkilçiləri hər fələ artırmaq olmaz; *bildi*, *bilindi*, *bildirdi* deyilir, *bilişdi* deyilmir; *yazdı*, *yazıldı*, *yazdırıldı* deyilir, *yazındı* deyilmir; *vurdu*, *vuruşdu* deyilir, *vurundu* deyilmir və s. Bu hal göstərir ki, bu şəkilçilər xarakter etibarilə sözdüzəldici şəkilçilərə yaxındır.

Dilin tarixinə nəzər saldıqda aydın olur ki, növlərin tarixi çox qədimdir. Qayıdış və icbar növ mənaları, bəlkə də, bəşərin dil açıldığı ilkin mərhələnin məhsuludur. Lakin həmin mərhələdə fellərdə bu mənalar qayıdış və icbar növ mənası kimi deyil, daha çox ümumi hərəkət – yaxınlaşdırmaq və ya uzaqlaşdırmaq mənaları ifadə etmişdir. Məsələn, sonu «*l*» samiti ilə bitən: *almaq*, *bilmək*, *gəlmək*, *qalmaq*, *olmaq*, *ölmək*, *qılmaq*, *bölmək*, *dalmaq*, *dəlmək*, *yolmaq*, *güləmək*, *solmaq*... fellərinin hamısında işin, hərəkətin subyektin özünə tərəf və ya öz üzərində icrası mənası vardır. Bundan fərqli olaraq, sonu «*t*» samiti ilə bitən: *get*, *öt*, *at*, *bat*, *bit*, *yat*, *sat*, *it*, *tut*, *üt*, *et* fellərində özündən aralamaq, dəyişmək, uzaqlaşdırmaq mənaları vardır. İnsanın qədim və təbii ibtidai məqsədi növ yaratmaq olmadıqından sonu «*l*» samiti ilə bitən sözlərin bir qismi təsirsiz (*gəlmək*, *qalmaq*, *olmaq*, *ölmək*, *dalmaq*, *dolmaq*, *güləmək*, *solmaq*), bir qismi təsirlidir (*almaq*, *bilmək*, *qılmaq*, *bölmək*, *dəlmək*, *yolmaq*). Bu xüsusiyət sonu «*t*», «*ş*», «*ç*» samitləri ilə bitən sözlərdə də vardır.

Bu hal göstərir ki, *-l* və *-t* ən qədim şəkilçilərdəndir. Lakin bu şəkilçilər indiki şəkildə birdən-birə diferensiallaşmamışdır, *-t* şəkilçisi uzun inkişaf yolu keçərək təsirlik və icbar şəkilçisi kimi formalılmış, *-l* şəkilçisi isə qayıdış növ mənasını genişləndirməklə yanaşı, subyektin qeyri-fəal olduğunu göstərən bir növün – məchul növün şəkilçisi kimi də təşəkkül tapmışdır. *Aşmaq*, *düşmək*, *bışmək*, *daşmaq*, *deşmək*, *qoşmaq*, *eşmək* və *açmaq*, *biçmək*, *qaçmaq*, *içmək*, *köçmək*, *saçmaq*, *uçmaq* kimi sonu «*ş*» və «*ç*» samitləri ilə bitən sözlərdə özünə doğru hərəkət, indi dediyimiz kimi, «qayıdış növ» mənası vardır. Aydın hiss olunur ki, «*ç*» samiti «*ş*» samitinin refleksii kimi yaranmışdır. «*Ş*» samiti isə türk dillərində *l~ş* dialekt fərqi ilə eyni funksiyani yerinə yetirmişdir. Ona görə də hətta müasir dildə də *-ş* şəkilçisi *bütüşmək*, *yığışmaq* tipli bir sira fellərdə qayıdış növ mənası ifadə edir. Yaxud fel düzəldən *-laş*, *-laş* şəkilçisinin son şəsinin həmin şəkilçinin daşlaşmış forması olduğu şübhəsizdir. Deməli, bu şəkilçinin yaratdığı müştərok (birgəlik) və qarşılıq növ mənaları nisbətən sonralar formalılmışdır.

Misallardan belə nəticəyə gəlmək olur ki, *-l*, *-t*, *-ş* şəkilçiləri uzun inkişaf yolu keçmişdir. Bu şəkilçilər dildə qrammatik növ kategoriyasının yaranmasına səbəb olduğu kimi, uzun inkişaf yolu keçməklə, lügət tərkibində fellərin həm formaca, həm də mənaca genişlənməsinə, inkişafına, zənginləşməsinə səbəb olmuşdur.

Bu şəkilçilərin tarixən söz köklərinə və ya müxtəlif şəkilçilərdən sonra gələrək sözə daşlaşması, sözün həcmini genişləndirməsi də onların sözdüzəldicilik imkanlarından xəbər verir; məsələn: *seyrəlmək*, *kiçilmək*, *yüksəlmək*, *islənmaq*, *öyrənmək* sözlərində qayıdış növ mənası aşkar olsa da, həmin sözlərdən -*I* şəkilçisini ayırmaq olmur; *yarışmaq*, *barışmaq*, *toqqusmaq*, *güləşmək* sözlərində qarşılıq növ mənası olsa da, şəkilçi söz kökündən ayrılmır.

Və, nəhayət, növ şəkilçiləri, hətta təsirlik şəkilçiləri iştirak edən sözlər bizim lügətlərdə düzəltmə söz kimi verilir. «Azərbaycan dilinin orfoqrafiya lügəti»ndə verilən və yalnız «a» hərfi ilə başlayan bir sıra fellərə diqqət yetirmək kifayətdir: *acmaq*, *acixmaq*, *acitdirmaq*, *acişmaq*, *açdırılmaq*, *açdırıldırməq*, *açdırmaq*, *açdırıtməq*; *açmaq*, *açılmaq*, *açılışmaq*; *addamaq*, *addatmaq*; *addımlamaq*, *addımlatmaq*; *adlandırmaq*, *adlandırılmışmaq*, *adlanmaq*; *ağaclamaq*, *ağaçlaşmaq*, *ağaclaşmaq*; *ağardılmaq*, *ağarışmaq*, *ağartmaq*, *ağartdırmaq*; *ağırlaşmaq*, *ağırlatmaq*; *ağlamaq*, *ağlatmaq*, *ağlaşmaq*, *ağlaşdırmaq*; *ağnamaq*, *ağnaşmaq*, *ağnatmaq*; *ağrımaq*, *ağrıtməq*; *ağulamaq*, *ağulanmaq*; *ahəngdarlaşmaq*, *ahəngdarlaşdırmaq*, *ahəngdarlaşdırılmışmaq*; *axmaq*, *axismaq*, *axitmaq*, *axitdırmaq*; *axtalamaq*, *axtalanmaq*, *axtalışmaq*, *axtalatdırmaq*, *axtalatmaq*; *axtarmaq*, *axtarışmaq*, *axtarılmaq*, *axtarıtdırmaq*; *aktivləşmək*, *aktivləşdirmək*, *aktivləşdirilmək*; *alacalanmaq*, *ala-*  
*calandırmaq*; *alaqlamaq*, *alaqlanmaq*; *alçaqlaşmaq*, *alçaqlanmaq*, *al-*  
*çaqlaşdırılmaq*, *alçaqlatmaq*, *alçalmaq*, *alçaldılmaq*, *alçaltdırmaq*; *al-*  
*datmaq*, *aldanmaq*, *aldanılmaq*, *aldadılmaq*; *almaq*, *aldırmaq*, *aldır-*  
*maq*, *aldırılmaq*; *alışmaq*, *alışdırmaq*, *alışdırılmaq*; *alov-*  
*landırmaq*, *alovlandırılmaq* və s.

Sadə fellər kimi, düzəltmə fellər də növ müxtəlifliyi yarada bilir. Bu cəhətdən -*Ia*, -*la* şəkilçisi fel yaradan həqiqi şəkilçi hesab oluna bilər. Adlardan düzəltdiyi fellər həm təsirli, həm də təsirsiz olur; məs.: *hamarlamaq*, *gözləmək*, *zəifləmək*, *irəliləmək*, *geriləmək*. -*Ia*, -*la* şəkilçisindən düzələn -*lan*, -*lon*; -*laş*, -*laş* şəkilçilərinin son -*n* və -*ş* samitləri qayıdış növ şəkilçisinin qalığıdır; məs.: *arlanmaq*, *dillənmək*, *allanmaq*, *xumarlanmaq*; *yaxşılaşmaq*, *gözəlləşmək*, *arxayınlışmaq*, *bəd-*  
*binləşmək* kimi fellər də bunu təsdiq edir. Məchul və qarşılıq növlər də bunlardan ayrılmışdır. *al*, -*əl* və -*ar*, -*ər* şəkilçiləri əksəriyyət etibarilə qayıdış növ mənası yaradır: *incəlmək*, *boşalmaq*, *sağalmaq*, *qo-*  
*calmaq*; *ağarmaq*, *bozarmaq*, *yaşarmaq* və s.

-*ar*, -*ər* şəkilçisinin səs fərqləşməsi yolu ilə -*al*, -*əl* şəkilçisindən düzəldiyini güman etmək olar. -*al*, -*əl* şəkilçisi isə qayıdış növün -*ul* şəkilçisi ilə bir kökdəndir, düzəltdiyi sözlər (*gocalmaq*, *ucalmaq*, *çoxalmaq*) qayıdış növ mənası ifadə edir. -*I*, -*i*, -*u*, -*ü* şəkilçisi əksərən təsirsiz

(*turşumaq, bərkimək, təngimək, genimək, nəmimək, bayatımaq*), **-a, -ə** şəkilçisi isə həm təsirli, həm də təsirsiz fel (*qanamaq, sanamaq, gözəmək, diləmək, yaşamaq*) düzəldir. **-ilda, -ildə, -ulda, -üldə** şəkilçisi, göründüyü kimi, qayıdış növ şəkilçisinin iştirakı ilə formalasmışdır: *guruldamaq, nərıldəmək, xoruldamaq, sizildamaq* kimi sözlərdə qayıdış növ mənəsi aşkarlıdır. Qalan qeyri-məhsuldar şəkilçilərdən **-iq, -ik, -ux, -ük; -an, -ən** təsirsiz, **-xa, -xala, -ğə, -ğala** şəkilçisi təsirli fel düzəldir.

Deməli, əslində, düzəltmə fellərdə də növ anlayışı ifadə olunur.

Bütün bunlarla yanaşı, dilciliyimizdə növ anlayışı feldən fel düzəldən şəkilçilərlə bağlı izah olunur. Əgər geniş mənada götürsək, hər bir fəlin nəzərdə tutulan məna növlərindən hansına xidmət etdiyini müəyyənləşdirmək olar və bunun tədqiqi mümkündür, lakin tədris üçün çətindir. Odur ki biz də əvvəl qeyd etdiyimiz şəkilçilərin yaratdığı məna növlərindən danışacağıq.

Felin məna növlərini subyektin vəziyyətinə görə iki qrupa ayırmak olar:

1. *Subyekti məlum və fəal olan fellər;*
2. *Subyekti qeyri-fəal olan fellər.*

Birinci qrupa növ şəkilçisi olmayan felləri, qayıdış, qarşılıq və icbar növ anlayışları bildirən felləri daxil etmək olar. Bu cür fellərin subyekti fəal olur. Bunların özlərini də subyektin vəziyyətinə görə bir neçə qrupa ayırmak olar:

- 1) işin, hərəkətin çıxış, başlanğıc nöqtəsini bildirənlər; *Mən Sərvəri gördüm.*
- 2) işin iş görənin öz üzərində icra olunduğunu bildirənlər; *Mən Sərvərə göründüm.*
- 3) işin qarşılıqlı icrasını bildirənlər. *Mən Sərvərlə görüşdüm.*
- 4) işin məcburi icrasını bildirənlər. *Mən bu işi Sərvərə gör-dürdüm.*

İkinci qrupa subyekti qeyri-fəal olan və ümumən subyekti olmayan fellər daxildir. Məs.: *Sərvər məktub yazdı – Məktub yazılı – Məktub Sərvər tərəfindən yazılı* – subyekt qeyri-fəalıdır. *Sərvər kitablara baxdı – Kitablara baxıldı* – subyekt yoxdur.

Misallardan göründüyü üzrə, *Məktub yazılı* cüməsi ilə *Kitablara baxıldı* cüməsi subyektin varlığı baxımından fərqlidir. Birinci cümlənin subyekti (*Sərvər tərəfindən*) qeyri-fəal olsa da, təsəvvür olunur, ikinci cümlədə subyekt təsəvvürü yoxdur.

Subyektin fəal və ya qeyri-fəl mövqeyi obyekt ilə bağlıdır. Cümlədə obyekt bildirən söz olduqda o, subyekti əvəz edə bilir, olmadıqda və təsirsiz felin mövcud subyekti də öz fəallığını itirdikdə şəxssiz cümlə yaranır. *Yanmaq* təsirsiz felinin müstəqim obyekti yoxdur. Odur ki yalnız başlanğıc növ (məlum növ) fel forması vardır: *Mən yandım*. Dəyişikliyə uğramadan (təsirli felə çevriləndən) bu fel başqa növ mənalarını ifadə edə bilmir. Amma təsirli felə çevirdikdən sonra bəzi növlər üzrə dəyişə bilir: *O, işığı yandırdı. O yandırıldı. O yandırtdırıldı*.

Subyekti məlum və fəal olan, ümumən olmayan və ya qeyri-fəal olan felləri aşağıdakı məna növləri üzrə qruplaşdırmaqlar:

*Məlum növ fellər;*  
*Məchul növ fellər;*  
*Qayıdış növ fellər;*  
*Qarşılıq növ fellər;*  
*İcbar növ fellər;*  
*Şəxssiz növ fellər.*

*Q e y d.* Ənənəvi olaraq dilçiliyimizdə felin *məlum növ*, *məchul növ*, *qayıdış növ*, *qarşılıq növ*, *icbar növ*, *şəxssiz növ* kimi növləri göstərilir. Bu növ adları rus dilindən kalka edilmişdir. «Məlum növ fel», «məchul növ fel» terminləri fikri düzgün ifadə etmir. Bunları «aktiv növ», «passiv növ» fellər kimi izah etmək daha düzgün olardır. Lakin biz mahiyyəti aydınlaşdırmaqla, terminləri saxlamağı lazımdır.

## MƏLUM NÖV FELLƏR

*Subyekti məlum və fəal olan fellərə məlum növ fellər deyilir.*

Qeyd etdiyimiz kimi, növ adları işi icra edənin, subyektin vəziyyəti ilə müəyyən edilmişdir. «Məlum növ» o deməkdir ki, işi icra edən şəxs özünü cümlədə aktiv şəkildə göstərə bilir, bir subyekt kimi, bir mübtəda kimi həllədici mövqeyi var. Bu xüsusiyyət, yəni subyekti aşkarlığı və aktivliyi qayıdış, qarşılıq, icbar növ fellərdə də özünü göstərir. Lakin məlum növ fellərin sub-

yekti ilə həmin növlərin subyekti arasında ciddi fərqlər var. Məlum növdə subyekt işi təkbaşına və fel təsirli olduqda başqa bir obyekt üzərində icra edir. Qayıdış növdə işi subyektin başqa bir obyekt üzərində icrası mümkün deyil, subyekt işi öz üzərində icra edir. Qarşılıq növdə bir deyil, bir neçə subyekt işi qarşılıqlı icra edir. İcbar növdə isə subyekt işi başqa bir subyektə icra etdirir və nəticədə məlum növ fellərin subyekti bütün başqa növlərdən olan fellərin subyektindən fərqlənir. Digər mühüm fərqi isə ondan ibarətdir ki, məlum növ fellərin morfoloji əlaməti yoxdur. Deməli, növ şəkilçisi olmayan bütün sadə fellər məlum növdə olur (subyektin cəm olması növ dəyişikliyinə səbəb olmur; *O, odunu doğradı* - cümlesi ilə *Onlar odunu doğradılar* – cümlösündə felin növ fərqi yoxdur). Məs.:

*Bu səslər altında Zeynəb tribunadan düşüb yerində oturdu.*  
*Şirzad ona baxdı.* Bu saat Şirzadın fikri iti *ışləyirdi*. Sanki bir firtına içində *düşmüştü*. Zeynəbin çıxışı şübhələrini *dağıtmışdı*.

(M.İ.)

Bu misallarda hər bir felin öz subyekti var:

*Zeynəb oturdu.*

*Şirzad baxdı.*

*Şirzadın fikri ışləyirdi.*

*Şirzad (firtına içində) düşmüştü.*

*Zeynəbin çıxışı (şübhələrini) dağıtmışdı.*

Bu cümlələrdə subyektlə felin əlaqəsinə heç bir başqa növ münasibəti qarışmamışdır. Fel təsirsizdirse, onun yalnız subyekti var: *Zeynəb oturdu*. *Şirzad baxdı*. *Şirzadın fikri ışləyirdi*. *Şirzad (firtına içində) düşmüştü*. Fel təsirlidirsə, onun subyektlə yanaşı, müstəqim (təsirlilik halda olan) obyekti də var: *Zeynəbin çıxışı (şübhələrini) dağıtmışdı*.

**Q e y d.** Felin məna növləri müasir dildə növ şəkilçilərinə əsasən müəyyənləşdirilir. Əgər tarixi aspektdə nəzər salsaq, hər bir sadə və düzəltmə feldə növ əlaməti görmək olar. Bir sıra sözlərdə isə növ əlaməti felə daşlaşmış şəkildə olur; məs.:

*Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən,*

*Günəş yaydı şöləsini Vətənin göylərindən* (S.V.) –

misralarındaki *yola düşdü, yaydı* fellərini subyekti məlum və fəal olduğu üçün məlum növ fellər hesab edirik. Subyektləri *əsgər, günəş*

sözləridir. Lakin həmin cümlədəki *tərpəndi* felində aşkar şəkildə qayıdış növ mənəsi vardır. Əslində, sözün sonundakı «n» qayıdış növün sözə daşlaşmış şəkilçisidir. Sözü *tərpət(mək)* şəklinə saldıqda həmin səsin düşməsi də bunu təsdiq edir.

Məlum növdə olan fellərin subyekti cümlədə bilavasitə ifadə olunmaya da bilər. Bu hal hər üç şəxsin təkinə və cəminə aiddir. Məsələn:

*Öz əlimlə inci kimi sapı düzəydim,  
Aylarını, illərini əbədiyyətin. (S.V.) –  
Qardaşları ilə çölə getmək istəmirdi. Amma apardılar –*

cümlələrində *mən*, *o*, *qardaşları* sözlərini asanlıqla təsəvvür və bərpa etmək olar. *Mən* sözü cümlənin özündən təsəvvür olunur. Üçüncü şəxsədə isə subyekt mətnə əsasən müəyyənləşir: *Yaqub* çiynini divara söykəyib *oturmuşdu*. *Qəmli-qəmli baxırdı* – cümlələrindən ikincisində *baxırdı* felinin subyekti *Yaqub* sözüdür.

Yuxarıdakı misallardan göründüyü kimi, məlum növ fellərin bir qismi təsirli, bir qismi təsirsiz olur. Məsələ:

*Mən sualları ətraflı izah etdim. Müəllim cavabımı etiraz etəmədi.* (Ə.V.)

Birinci misaldakı *izah etdim* feli məlum növ feldir və təsirlidir. Felin nəzərdə tutulan subyektindən (*mən* sözü) əlavə, *sualları* sözündən ibarət obyekti də vardır.

İkinci misaldakı *etiraz etmədi* feli də məlum növ feldir. Lakin təsirsiz fel olduğu üçün yalnız subyekti (*müəllim* sözü) vardır.

Ümumiləşmiş şəkildə qeyd edə bilərik ki, fel məlum növdə olduqda subyekti ya mütləq cümlədə olur, ya da təsəvvür edilir, obyekti isə felin təsirli və ya təsirsiz olmasından asılı olaraq ola da bilər, olmaya da bilər.

Məlum növdə olan təsirli fellər felin digər növləri üçün çıxış nöqtəsi hesab olunur. Az hallarda məlum növ təsirsiz fellərdən də yeni növlər (qarşılıq növdə birgəlik mənəsi, şəxssiz növ fellər) düzələ bilir.

## MƏCHUL NÖV FELLƏR

*Subyekti qeyri-fəal olan fellərə məc h u l n ö v fellər deyilir.*

Məchul növ fellərdə subyektin məchul olmasəi, «məlum olmaması» anlayışı formal xarakter daşıyır. Subyekt əksərən mətnə əsasən məlum olur. Əsas məsələ subyektin bir aktiv subyekt kimi, bir mübtəda kimi cümlədə işlənə bilməməsi, qeyri-fəallığıdır. Məsələn: *Sərvər tərəfindən binanın yeni layihəsi tərtib edildi* – cümləsində *tərtib edildi* feli məchul növdədir, lakin işin icraçısı məlumdur: iş Sərvər tərəfindən icra edilmişdir. Fel ona görə məchul növdədir ki, işin icraçısı, subyekti (misalda *Sərvər* sözü) cümlədə fəal bir subyekt kimi, mübtəda kimi özünü göstərə bilmir, vasitəli tamamlıq şəklində çıxış edir.

Məchul növ fellər yalnız təsirli fellərdən əmələ gəlir, təsirli fellərin üzərinə *-il, -ıl, -ul, -ül; -in, -in, -un, -ün; -nul, -nil, -yl* şəkilçilərini artırmaqla düzəlir. Məs.:

Məryəm gördü ki, qarşidakı divarda İsanın kiçik şəkli *asılıb*. (Elçin) Ziyad xan *oldürülmüşdü*, amma indi bunun heç bir mənası yox idi. (Elçin) Direktorluq tərəfindən ona sinif komitəsi işini aparmaq *həvalə edilmişdi*. (A.Ə.) Arxalı birisinə də kiminsə vasitəsilə əla qiymət *yazılır*. (A.Ə.) Sinfə lövhə *alınacaq* – pul, skamyalar *təmir ediləcək* – pul... (A.Ə.) Geriyə yol yox idi, addım *atılmışdı*.(Elçin)

Misallardakı məchul növ fellərin hamısı təsirli fellərdən ibarətdir: *asmaq, öldürmək, həvalə etmək, təyin etmək, yazmaq, almaq, təmir etmək, atmaq*.

Məlum növdən danışarkən, dediyimiz kimi, fel təsirli olunduqda onun həm subyekti, həm də müstəqim obyekti olur. Məsələn, *Əsmər kitabı oxudu. Səlim məktub yazdı. Nadir odunu doğradı. Qədir yeri şumladi* – misallarında *oxudu, yazdı, doğradı, şumladi* felləri məlum növdə olan təsirli fellərdir. Həmin cümlələrdə *Əsmər, Səlim, Nadir, Qədir* subyekti, iş görəni bildirir, *kitabı, məktub, odunu, yeri* sözləri isə təsirlik halda olub, üzərində iş icra olunan obyekti bildirir. Biz həmin fellərə məchul növün müvafiq şəkilçilərini artırısaq, cümlələrin subyekti öz fəallığını itirəcək, tamamlıq vəzifəsində olan obyekti bildirən sözlər fəallaşaraq onların yerini tutacaq və mübtədaya çevriləcəkdir:

## *Məlum növ*

*Əsmər kitabı oxudu  
Səlim məktub yazdı  
Nadir odunu doğradı  
Qədir yeri şumladi*

## *Məchul növ*

*Kitab oxundu  
Məktub yazılıdı  
Odun doğrandı  
Yer şumlandı*

Biz *kim tərəfindən?* sualtı ilə əsl subyekti cümləyə gətirə bilərik, lakin fel yenə də məchul növdə olacaqdır:

*Kitab Əsmər tərəfindən oxundu.  
Məktub Səlim tərəfindən yazılıdı.  
Odun Nadir tərəfindən doğrandı.  
Yer Qədir tərəfindən şumlandı..*

Məchul növün şəkilçiləri fellərə aşağıdakı qayda ilə artırılırlar:

a) fel «**l**» samiti ilə bitdikdə **-m, -in, -un, -ün** şəkilcisindən istifadə edilir:

*almaq – alındı  
salmaq – salındı  
bilmək – bilindi  
silmək – silindi,  
yolmaq - yolundu  
bölmək – bölündü*

b) fel saitlə qurtardıqda şəkilçinin saiti düşür, əsas element kimi **-n** şəkilçisi qalır:

*başlamaq – başlandı  
işləmək – işləndi  
gözləmək – gözləndi  
üzləmək – üzləndi  
dizləmək – dizləndi  
qorumaq – qorundu  
sürümək – süründü  
büรümək - büรündü*

Bu formada olan məchul növ fellər qayıdış növə çox yaxındır. Məsələn, *silindi* felinin ifadə etdiyi işi subyektin özünün də icra etdiyini (*Ayaq izləri tədricən silindi*), başqasının da etdi-

yini (*Stolun üstü temiz nəm əski ilə silindi*) düşünmək olar. Odur ki dil imkan verir ki, **-n** şəkilçisindən sonra məchul növün **-tl** şəkilçisi də əlavə olunsun. Bu zaman artıq sözün iki cür başa düşülmək ehtimalı qalmır:

*başlamaq – başlandı - başlanıldı  
işləmək – işləndi – işlənildi  
gözləmək – gözləndi - gözlənildi  
üzləmək – üzləndi - üzlənildi  
c) qalan hallarda təsirli fellərə **-tl, -il, -ul, -ül** şəkilçisi artırılır:*

*yazmaq – yazıldı  
qoymaq – qoyuldu  
döymək – döyüldü  
göstərmək – göstərildi  
öyrənmək – öyrənildi  
axtarmaq – axtarıldı  
soruşmaq – soruşuldu*

Verdiyimiz misallar göstərir ki, məchul növ fellər üçüncü şəxsədə olur. Felin nəzərdə tutulan subyektindən əlavə, **qul, ağa, dustaq, zindan** sözlərindən ibarət obyekti də vardır.

Qeyd etdiyimiz kimi, məchul növ fellər yalnız təsirli fellərdən əmələ gəlir. Təsirsiz felləri məchul növ üzrə dəyişmək üçün əvvəlcə təsirli felə çevirmək lazımdır; məs.:

*yanmaq – yandırmaq -- yandırıldı  
gülmək – güldürmək - güldürüldü  
ölmək – öldürmək - öldürüldü  
yatmaq – yatırmaq - yatırıldı  
köçmək – köçürmək - köçürüldü  
bişmək – bişirmək - bişirildi*

Məchul növün şəkilçiləri digər növ şəkilçilərindən – qayıdış və qarşılıq növlərdən sonra da işlənə bilir. Bunun üçün onlar əvvəlcə təsirli felə çevriləməli olur. İcbar növ fellər təsirli olğundan məchul növ üzrə daha asan dəyişir. Məs.:

*didmək – diddirmək – diddirilmək  
yiğmaq – yiğışmaq – yiğışdırmaq – yiğışdırılmaq  
gözləmək – gözlətmək – gözlətdirmək – gözlətdirilmək  
hazırlamaq – hazırlışmaq – hazırlasdırılmaq;  
qarşılamamaq – qarsılaşmaq – qarsılaşdırılmaq.*

Maraqlıdır ki, məchul növün şəkilcisindən sonra heç bir təsirlik və növ şəkilcisi işlənə bilmir və məchul növün şəkilcisi bir növ qapalı sira yaratmış olur. Məs.:

Muxtar Bədheybət **kəsilmiş** əlini qurudub özündə saxlamışdı. (Elçin) Elə bil, bunların hamısı Məryəmin əlləri ilə **düzülmüşdü**. (Elçin) Vaxt gələcək, Süleyman paşa kiçik döyüşdə xəyanət nəticəsində ölümcül **yaralanacaq**. (Elçin) Rəqqasə tovuz lələklərindən **düzəldilmiş** iri yelpiklərlə Süleyman paşanın ətrafını yelləyən qızların yanında oturmuşdu. (Elçin) Sonra Davudun bur-nuna **çalılmış** ot iyi gəldi. (İ.M.) Beş-altı yaşılı bir uşağın **böyüdülmüş** şəkli vardı burda. (İ.M.) Şahın boz ürgəsi qoruqda **hörük-lənmişdi**.(İ.Ə.)

Məchul növ fellərlə qayıdış növ fellər çox yaxındır. Hiss olunur ki, məchul növ tədricən qayıdış növ fellərdən təcrid olunmuşdur. *Qarabağ cinsinin kökü kəsılır* (İ.M.) - cümləsini iki mənada – həm Qarabağ cinsindən olan qoyunların tədricən öz-özünə azalması, həm də insanlar tərəfindən qayğısızlığa görə məhv olması kimi anlamaq olar.

## QAYIDIŞ NÖV FELLƏR

***İşin subyektin öz üzərində icra olunduğunu bildirən fellərə qayıdış növ fellər deyilir.***

Əgər məchul növ fellərdə subyekt qeyri-fəal olursa, obyekt bildirən söz fəallaşaraq subyekti də əvəz edirə, məchul növün əksinə olaraq, qayıdış növ fellərin subyekti fəal olur və obyekti də əvəz edir. Ona görə də qayıdış növdə əlavə obyektlə ehtiyac olmur və iş subyektin öz üzərində icra olunur. Odur ki qayıdış növ fellərin subyektindən kənar obyekt bildirən söz axtarmaq lazımlı gəlmir. Məs.: *Rüstəm kişi Yarməmmədi icraiyyə komitəsinə yolladı* (M.İ.) – cümləsində *Rüstəm kişi* subyekt, *Yarməmmədi* obyekt, *yolladı* – məlum növdə olan təsirli feldir. Biz bu feli məchul növ üzrə dəyişsək, subyekt (*Rüstəm kişi*) fəallığını itirəcək, obyekt bildirən söz (*Yarməmmədi*) fəallaşaraq onun yerini tutacaqdır: *Yarməmməd icraiyyə komitəsinə yollandı*.

Əgər həmin feli qayıdış növ üzrə dəyişsək, əksinə vəziyyət yaranacaq: subyekt (***Rüstəm kişi***) daha da fəallaşacaq, obyekt

bildirən sözə (*Yarməmmədi* sözü) ehtiyac qalmayacaqdır: *Rüs-təm kişi icraiyyə komitəsinə yollandi*.

Məchul növ fellər kimi, qayıdış növ fellər də **-in, -in, -un, -ün; -il, -il, -ul, -ül; -n** şəkilçiləri vasitəsilə təsirli fellərdən düzələrir. Bunları, təbii ki, mətnə əsasən fərqləndirmək olur. Məs.:

Sofi bu dəm geriyə *çəkilsəydi*, yaşamamalı idi. (Elçin) Tahir Mirzə də neçə vaxt idi ki, *gizlənirdi*, *gözə görünmürdü*. (Elçin) Həmin bozumtul-qırmızı dünyadan qırmızısı yavaş-yavaş azalırdı və günəş hələ qızartısı *çəkilməmiş* qara buludların arxasında batırdı. (Elçin) Camaatin da nəzəri yavaş-yavaş Mahmuda *dikilirdi*. (Elçin) Bu zaman dünyanın *görünməmiş* bir hadisəsi baş verdi. (Elçin) Qul Məhəmməd hündür bir qayanın üstünə *atılıb*, sinəsinə, boynuna *səpələnmiş* qan ləkələrini silə-silə qışqırdı. (Elçin) Kərim gördü ki, yavaş-yavaş qızın *eyni açılır*. (İ.M.) Girəcəyin qapısı şəqqıldayıb açılanda qız sim kimi *gərildi*. (İ.M.) Boğazına yumruq kimi *tixanmış* qəhər onu danışmağa qoymadı. (İ.M.) Yaylığın ucları titrəyirdi, *yellənirdi*. (İ.M.) Onun ardınca daim bir dəstə usaq *hərlənirdi*. (İ.Ə.)

Qeyd etdiyimiz kimi, qayıdış növlə məchul növü mətnə, subyektin vəziyyətinə əsasən fərqləndirmək olur. Misallarda sofinin geri çəkilməsi, Tahir Mirzənin gizlənməsi, gözə görünməməsi, dünyadan qırmızısının azalması, günəş qızartısının çəkilməməsi və s. də göstərir ki, hərəkət təbii şəkildə, subyektin öz vəziyyəti ilə bağlı baş vermişdir və subyektlər çox fəal olmaqlar hədəni öz üzərlərinə götürmüşlər.

Dilimizdə az da olsa, elə fellər var ki, onlar **-in** şəkilçisini qəbul edərək yalnız qayıdış növ mənası ifadə edir. *Çırpinmaq, döyünmək, yuyunmaq, qızınmaq* felləri belə fellərdəndir. Bunların məchul forması *çırılımaq, döyülmək, yuyulmaq* şəklində olur (*qızınmaq* felinin kökü təsirsiz olduğundan məchul forması yoxdur):

### **Məchul növ**

*Qapı çırıldı*

*Qapı döyüldü*

*Qablar yuyuldu*

### **Qayıdış növ**

*Ürəyim çırpındı*

*Ürəyim döyündü*

*Səlmi yuyundi*

Bir sıra fellər eyni şəkilçi ilə həm məchul, həm də qayıdış növ mənası ifadə edir. Bunları, qeyd etdiyimiz kimi, yalnız cüm-

lənin mənasına görə, subyektin vəziyyətinə görə fərqləndirmək mümkündür. Məs.:-

**Məchul növ**

*Qapı açıldı  
Atın yali darandi  
Otaq bəzəndi  
İp çəkildi  
Meyvə üzüldü  
Paltar sərildi  
Qablar silindi*

**Qayıdış növ**

*Gül açıldı  
Əsmər darandi  
Səlimə bəzəndi  
Duman çəkildi  
Xəstə üzüldü  
Uşaq yerə sərildi  
Ləkələr (öz-özünə) silindi*

*Ürəyim sixildi. Dağlar göründü. Kişinin rəngi bir qədər açıldı. Uşaq qaşındı. Bədəni gərildi. Xəstə keçindi* – cümlələrində də subyekt ilə felin münasibətindən aydın olur ki, iş bila vasitə hərəkətdə olan şəxsin, əşyanın öz üzərində icra olunur və başqa bir subyektin müdaxiləsi mümkün deyil, başqa bir obyektdə ehtiyac olmayıb.

Təsirli fel saitlə bitdikdə bəzən qayıdış növ şəkilçisinin saiti düşür; məs.: *Əsmər dara-n-dı* və *bəzə-n-di*. Bəzən, əksinə, y bitişdiricisindən istifadə edilir: *Rəna yu(y) un-du*.

Bəzən eyni fel həm **-in**, həm də **-ıl** şəkilçisi ilə qayıdış növ mənası ifadə edir; məs.: **çəkmək** feli kimi:

*Əhməd kənara çəkildi.*

*Əhməd bu işə girişməkdən çəkindi.*

Bu hal felin çıxmənalılığı ilə bağlıdır.

Bu cür misallarda **-ıl** şəkilçili söz məchul növ ilə müştərək ola bilər, **-in** şəkilçili söz yalnız qayıdış növə aid olur.

Dildə yalnız məchul növ şəklində işlənən fellər də var; məs.: *Meyvə dərildi*.

Məchul növ ilə qayıdış növ felləri fərqləndirmək üçün aşağıdakıları nəzərə almaq lazımdır.(1, 140)

1.Əvvəl qeyd etdiyimiz kimi, məchul növ fellərin işləndiyi cümlələrdə obyekt bildirən söz subyekti əvəz edir, qayıdış növ fellərdə isə subyekt bildirən söz fəal olur və obyektdə ehtiyac qalmır. Məsələn, *Əsmər dəsmalını yudu* – cümləsinin feli (*yudu*) məlum növdədir və təsirlidir. Cümləni: **Dəsmal yuyuldu** şəklinə salsaq, fel (*yuyuldu*) məchul növ üzrə dəyişmiş olur, subyekt fə-

allığını itirir, obyekt bildirən söz onun yerini tutur. Əgər həmin cümləni: **Əsmər yuyunu** şəklinə salsaq, cümlənin feli (*yuyundu*) qayıdış növdə olduğundan subyekt fəallaşır, obyekt bildirən söz öz əhəmiyyətini itirmiş olur.

2.Fel məchul növdə olduqda subyekti *tərəfindən* sözünün köməyi ilə bərpa etmək olar: *Dəsmal Əsmər tərəfindən yuyuldu*. Fel qayıdış növdə olduqda qayıdış növün şəkilçisini atıb, **əl-üzünnü, özünü** tipli sözlərdən istifadə etmək olar: *Əsmər yuyundu - Əsmər əl-üzünü yudu*. *Əsmər ətirləndi - Əsmər özünü ətirlədi*.

3. Məchul növ fellər əksəriyyət etibarilə 3-cü şəxsədə olur: *Qapı açıldı. Bağlar suvarıldı. Yollar düzəldildi* və s. Qayıdış növ fellər isə hər üç şəxsədə işlənə bilir:

*Mən yuyundum  
Sən yuyundun  
O yuyundu*

*Biz yuyunduq  
Siz yuyundunuz  
Onlar yuyundular*

**Q e y d. Döyülmək, vurulmaq, danlanmaq, söyülmək** kimi məchul növdə olan bir qrup fel hər üç şəxs üzrə dəyişə bilir (3, 254):

*Mən döyüldüm  
Sən döyüldün  
O döyüldü*

*Biz döyüldük  
Siz döyüldünüz  
Onlar döyüldülər*

Yuxarıda qeyd etdiyimiz şəkilçilər qayıdış növ fellərin əsas şəkilçiləridir. Bunlardan əlavə, qayıdış növ mənasi aşağıdakı şəkilçilərlə də yaranı bilir:

**1.-ix,-ik,-ux,-ük** şəkilçisi ilə; məs.: *görmək - görükmək, döymək - döyükmək, durmaq - duruxmaq, duymaq - duyuxmaq* və s.

Bu cür sözlərin bir qismində şəkilçi artıq sözə birikmiş hal-dadır və kökdən ayrılmır: *darıxmaq, qarıxmaq, üzükmək* və s.

2.Adlardan fel düzəldən *-lan, -lən* şəkilçisinin son samiti tarixən qayıdış növün **-n** şəkilçisinin **-la, -lə** şəkilçisinə daşlaşmış forması olduğundan **-lan, -lən** şəkilçili bir sıra fellər də qayıdış növ mənasi ifadə edir; məs.: *alovlanmaq, arlanmaq, ağillanmaq, qəzəblənmək, dillənmək, fərəhlənmək* və s. Bunları **-la, -lə + -n** şəkilçili fellərdən fərqləndirmək lazımdır; məs.: **qarşılanmaq**,

*paralanmaq, durulanmaq* fellörində iki şəkilçi var: *qarşı-la-n-maq, para-la-n-maq, duru-la-n-maq*. *-la, -lə*-dən sonra məsdər və ya inkar şəkilçisinin işlənə bilməsi iki şəkilçinin olduğunu göstərir: *qarşıla-maq – qarşıla-mamaq, durula-maq – durula-mamaq*.

3.-*laş, -ləş* şəkilçisinin son samiti *ş* tarixən növ şəkilçisinin *-la, -lə* şəkilçisinə daşlaşmış forması olduğundan *-laş, -ləş* şəkilçili bir sıra fellər müasir dilimizdə qayıdış növ mənası ifadə edir; məs.: *gözəlləşmək, yaxşılaşmaq, qıraqlaşmaq, arxayınlışmaq, fəallaşmaq, bədbinləşmək, qalınlaşmaq* və s.

Bu cür sözlərin bəziləri həm qayıdış, həm də qarşılıq növ mənası ifadə edə bilir. Məsələn, *daşlaşmaq* felində *-laş* birikmiş halda qayıdış növ, *-la+ş* şəklində bir-birini daşlamaq mənasında işlənə bilər.

Görünür, *-laş* şəkilçili, qayıdış növ mənalı sözlər çox qədimdir, qarşılıq növ mənasının təşəkkülündən əvvəldir, çünkü indi *-la+ş* şəkilçili sözlər əsasən qarşılıq növ mənasına xidmət edir; məs.: *döşlə-ş(mək), gözlə-ş(mək), qarşıla-ş(maq)* və s. Belə sözlər içərisində qayıdış növ mənası ifadə edənlər azdır; məs.: Xalq buradan aya uçmağa *hazırlaşır*.(İ.Ə.)

4.Qayıdış növ mənası *-ış, -iş, -uş, -uş* şəkilçili bir sıra fellərə də aiddir; məs.: *büzmək – büzüşmək, yiğmaq – yiğışmaq, qızmaq – qızışmaq, sovmaq – sovuşmaq, sürmək – sürüşmək* və s.

Məs.: Genə ağlım başıma *yığışmadı*.(İ.M.)

5.-*an, -ən* şəkilçili düzəltmə fellərdə də qayıdış növ mənası vardır: *hiqqanmaq, hoppanmaq, gücənmək, dadanmaq* və s.

6.Tarixən söz kökünə daşlaşmış *-l* şəkilçili bir sıra fellərdə də qayıdış növ mənası aydın müşahidə olunur: *seyrəlmək, kiçilmək, yüksəlmək, islənmaq* və s.

Bu sözlərin son səslərinə diqqət yetirsək, onların *-l, -n* şəkilçilərinin (*-in* və *-ıl* şəkilçilərinin) sözə daşlaşmış forması olduğunu görə bilərik. Bu cür sözlərdən sıfət düzəlkənən son samitin hərəkətdə olması da bunu təsdiq edir: *seyrəl – seyrək, kiçil – kiçik, yüksəl – yüksək* və s.

Bəzi sözlərdə təsirlilik şəkilçisi də (*-t* şəkilçisi) sözlərin son samitinin hərəkətinə səbəb olur: *islən – islat, öyrən – öyrət* və s.

Məchul növ fellər kimi, qayıdış növ fellər də təsirli feldən düzəlir, təsirsiz felə çevrilir.

Mühüm bir cəhət də budur ki, məchul növ fellərdən fərqli olaraq, təsirsiz feli təsirli felə çevirib, sonra qayıdış növ üzrə dəyişmək olmur. Təsirsiz fel təsirli felə çevrildikdən sonra məchul şəkilçisi fəal işlənir və qayıdış növə imkan vermir. Odur ki qayıdış növ yalnız vasitəsiz tamamlığı olan kök etibarilə təsirli fellərdən düzəlir. Qayıdış növdə obyekt öz əhəmiyyətini itirdiyi üçün felin obyekt bildirən sözü olmur, yəni təsirli fel təsirsiz felə çevrilmiş olur.

*Q e y d. Soyunmaq, geyinmək* felləri (*Paltarını soyundu. Paltarını geyindi*) istisnadır. Əslində, birinci sözdə növ şəkilçisi tarixən yersiz işlənib. Birinci fel (*paltarını*) *geydi* şəklində işlənməlidir. İkinci fel isə artıq *soyunmaq* şəklində sabitləşmişdir və -*un* şəkilçisi kökdən ayrılmır: *soymaq* ayrı məna verir, *soyunmaq* ayrı.

## QARŞILIQ NÖV FELLƏR

*İşin müxtəlif subyektlər tərəfindən qarşılıqlı (və ya müştərək) icra olunduğunu bildirən fellərə q a r ş i l i q n ö v fellər deyilir.*

Felin qarşılıq növü iş və hərəkətin bir neçə subyekt arasında qarşılıqlı şəkildə icra olunduğunu bildirir. Məsələn, *Cavansır qoca atasının bu sözlərindən daha da ruhlandı: - Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata,- dedi.*(M.H) Misaldakı *görüşərik* sözündən aydın olur ki, iş ən azı iki şəxs – ata ilə oğul arasında qarşılıqlı şəkildə icra olunacaqdır.

Qarşılıq növ fellər başlıca olaraq təsirli fellərdən düzəlir. Morfoloji əlaməti -*ış*, -*iş*, -*uş*, -*üş*; -*as*, -*əs*; -*s* şəkilçisidir. Məs.: *yazmaq* – *yazışmaq*, *görmək* – *görüşmək*, *sevmək* – *sevişmək*, *döymək* – *döyüşmək*, *didmək* – *didişmək*, *qarşılamaq* – *qarşılaşmaq* və s.

Təsirli fellər qarşılıq növün şəkilçisini qəbul etdikdən sonra təsirsiz felə çevirilir.

Bilirik ki, fel təsirli olduqda onun həm subyekti, həm də obyekti olur: *Dostlar keçmiş yoldaşlarını gördülər*. Qarşılıq növün şəkilçisini artırdıqda kənar obyektdə ehtiyac qalmır, subyektlər bir-biri üçün obyekt vəzifəsini görür: *Dostlar görüşdülər*.

Bu xüsusiyyət bütün qarşılıq növ fellərə aiddir; məs.:

Səbri təhsildən qayıtdığı gündən iki il keçirdi, amma yoldaşı Ədhəmlə birinci dəfə *görüşürdü*. (M.H.) Sən belorus torpağına uzatdıqca qardaş əli Səhər ilə *salamlaşır* qardaşlığın pak əməli. (S.V.) Analar süddən kəsib öz əziz körpəsini, *Döyüşür* ucaldaraq cəbhələrdə səsini. (S.R.) Hərəkətsiz qalıb məstan pişiklə xeyli müddət *gözləşdi*. (M.H.) Cəfər kürəkəni ilə *əl tutuşaraq*: -Bir az tez gəlmış olsaydin, səni quzuqlağı dovgasına qonaq edərdim, - dedi. (İ.Ə.) Elə hey *vuruşdun*, barışdın yenə, Heç vaxt bilinmədi dostun, düşmənin. (B.V.) Zabitlərin kefi pozuqdusa da, ələ keçən qəniməti həvəslə *bölüşdürürdülər*. (M.C.) Bu quyu başındaca onlar *sevişmişdilər*, Bir-birinin əlindən su alıb içmişdilər. (Ə.C.) Dostlar, yenə *görüşərik*, *qucaqlaşarıq*. (Ə.C.) Onlar Mikola ilə *qarşılaşanda* qəribə bir ifadə ilə «Salam!» deyirdilər. (İ.Ə.)

Qarşılıq növ mənası aşağıdakı hallarda da ifadə olunur:

1. Sonu *-ış* və *-aş* şəkilçisi ilə qurtaran, lakin kök və şəkilçi-yə ayrıla bilməyən sözlərlə; məs.: *yarışmaq*, *barışmaq*, *güləşmək* və s.

2. -*ş* şəkilçisinin (*-ış* növ şəkilçisinin) *-la*, *-lə* şəkilcisinə daşlaşması ilə düzələn *-laş*, *-ləş* şəkilçili bir sıra fellərlə; məs.: *kööməkləşmək*, *şərtləşmək*, *dostlaşmaq*, *sözləşmək*, *məsləhətləşmək*, *dilləşmək*, *ağızlaşmaq* və s.

Bələ sözlərin bir qismində növ şəkilçisinin ayrıla bildiyi də müşahidə olunur: *gözləmək* – *gözləşmək*, *ayaqlamaq* – *ayaqlaşmaq* və s.

Bəlkə də bunlar *-la+ş* şəkilçiləri ilə deyil, birbaşa *-laş* şəkilçisi ilə düzəlmüşdir.

Az bir qrup fel var ki, işin qarşılıqlı deyil, müştərək şəkildə icra olunduğunu bildirir. Bunlar təsisiz fellərdən düzəlir və *bir-gəlik bildirən fellər* adlandırılır; məs.:

*Quzular mələşir*  
*Quşlar ucuşur*  
*Bekarlar əsnəşir*  
*Həmi gülüşdü*

*İnsanlar qaynaşır*  
*Uşaqlar qışqırışır*  
*Uşaqlar qaçışdılар*  
*Qarğalar qarlıdaşır*

Birgəlik bildirən fellər təsisiz olaraq qalır.

Fellər *-lar*, *-lər* şəkilçisini qəbul etdikdə də işin bir neçə şəxs tərəfindən birlikdə icra olunduğu ifadə olunur: *getdilər*, *vur-*

*dular, oxudular, anladilar* və s. Lakin bu cür fellər qarşılıq növ mənəsi ifadə edə bilmir və qarşılıq növdə olmurlar.

Qarşılıq növ fellərlə bunların aşağıdakı fərqləri var:

1. Qarşılıq növ fellərin əsas səciyyəvi cəhəti işin müxtəlif subyektlər arasında qarşılıqlı şəkildə icrasıdır. Məs.: *vuruşduq, görüşdük, yazışdıq, qucaqlaşdıq, salamlaşdıq* və s. *-lar, -lər* şəkilçili fellərdə isə iş müxtəlif şəxslər tərəfindən birlikdə, paralel icra olunur: *yazdilar, oxudular, aldilar* və s.

2.-*lar, -lər* şəkilçili fellər yalnız 3-cü şəxs də olur: *gəldilər, bildilər, işlədilər, gördülər* və s. Qarşılıq növ fellər isə hər üç şəxs də olur:

*Mən görüşdüm  
Sən görüşdün  
O görüşdü*

*Biz görüşdük  
Siz görüşdünüz  
Onlar görüşdülər*

3. *-lar, -lər* şəkilçili fellər həm təsirli, həm də təsirsiz fellərdən ibarət olur. Qarşılıq növ mənəsi isə bir sıra istisnalarla yalnız təsirli fellərdən düzəlir: *görmək – görüşmək, vurmaq – vuruşmaq, döymək – döyüşmək* və s.

Nəhayət, qarşılıq növün: *-ış, -iş, -uş, -üs; -as, -əş; -ş* şəkilçilərindən ibarət xüsusi morfoloji əlaməti var. Bu şəkilçilər işin iki və ya daha çox şəxs tərəfindən qarşılıqlı şəkildə icra olunduğunu bildirir.

Qarşılıq növ fellərin əsas xüsusiyətlərindən biri də budur ki, bu cür fellərin işləndiyi cümlələrdə subyektlər adətən bərabərhüquqlu olur. Məsələn, *Vaqif ilə Mir Əli Məhəmməd ağa burada görüşmüştür* – cümləsində subyektlər eyni hüquqludur. Əgər bu cümləni *Vaqif Mir Əli Məhəmməd ağa ilə burada görüşmüştür* – şəklinə salsaq, birinci subyekt (*Vaqif*) fəal olaraq qalır, ikincisi passivləşir.

Qarşılıq növ fellər bir neçə mənəni özündə birləşdirə bilir. Məsələn, *yazışdilar* feli felin mənəsi ilə bağlı işi, işin icrasında bir neçə subyektin iştirakını, subyektlərin işi eyni zamanda və eyni dərəcədə qarşılıqlı şəkildə icra etdiklərini bildirir. Qarşılıq növ fel olan cümlələrdə «*bir-biri ilə*» sözləri işlənə bilər.

Qarşılıq növün *-ış* şəkilçisi feldən isim düzəldən *-ış* şəkilçi-si ilə omonimdir. Bunları qarışdırmaq olmaz. Məsələn:

Öz atanla, ananla **qucaqlaşıb öpüşdün**. (S.R.)

Bu iniltili **çağırışa** cavab verən olmadı. (M.H.) -

cümlələrindən birincisində işlənmiş **qucaqlaşmaq, öpüşmək** sözləri qarşılıq növ feldir, ikinci misaldakı **çağırışa** sözü düzəltmə isimdir.

Qarşılıq növün **-ış** şəkilçisi əsasən təsirli fellərə artırılır; məs.: **görüşmək, sevişmək, deyişmək** və s. İsimdüzəldən **-ış** şəkilçisi üçün felin təsirli və ya təsirsiz olmasının əhəmiyyəti yoxdur; məs.: **gülüş, yeriş, yatis, səsləniş, oxunuş, görüs, baxış** və s.

Növ şəkilçili söz təsdiq və inkar olur, məsdər şəkilçisi qəbul edərək dəyişir: **görüşmək – görüşməmək** - **görüşdürməmək**, **dəyişmək – dəyişməmək, sevişmək – sevişməmək**. İsimdüzəldən **-ış** şəkilcisinən sonra inkarlıq və məsdər şəkilçisi işlənməz. Sözün **-ış** şəkilçisi ilə tamamlanan forması oxşar olur. Bunlar cümlə daxilində fərqlənir; məs.: *Mən müəllimlə görüşürəm. Mən görüşüyüpis keçirmədim*. Göründüyü kimi, qarşılıq növ şəkilçili fel zamanı, şəxsə görə də dəyişir, isimdüzəldən **-ış** şəkilçili sözlər isə mənsubiyyət, kəmiyyət, hal şəkilçiləri qəbul edir.

## İCBAR NÖV FELLƏR

*Subyektin tapşırığı, əmri, xahişi, göstərişi ilə işin, hərəkətin başqasına icra etdirildiyini bildirən fellərə i c b a r növ fellər deyilir.*

Qarşılıq növ fellərdə olduğu kimi, icbar növ fellərdə də işin iki və daha çox icraçısı olur. Lakin qarşılıq növ fellərin subyektləri işi bərabər hüquq əsasında, qarşılıqlı şəkildə icra etdikləri halda, icbar növ fellərin subyekti bir-birindən asılı olur, subyektlərdən birinin – cümlədə zahir olanın tapşırığı, göstərişi ilə işi o biriləri icra edir (**icbar** – ərəb sözü olub, bir işi zorla gördürmə, bir işə vadə etmə mənasındadır, **cəbr, məcbur** sözləri ilə bir kökdəndir). Lakin icbar növ fellərdə həmişə məcburiyyət olmur, xahiş, məsləhət mənaları da mühüm rol oynayır.

*Oğlunun toyuna hazırlıq görən Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi* (M.H.) – cümləsində **Səlimnaz arvad** subyekt, **yun** sözü obyekt bildirən söz, **didirdi** isə məlum növ təsirli feldir. Cümlədən aydın olur ki, işi icra edən (yun didən) Sə-

limnaz arvad özüdür. Əgər biz bu cümlədəki təsirli feli (*didirdi*) **-dir** şəkilçisi ilə ***diddirirdi*** şəklində salsaq, görəcəyik ki, artıq işi icra edən Səlimnaz arvad özü deyil, iş onun xahişi, məsləhəti ilə başqaları tərəfindən icra edilir. Həm də aydın olur ki, işin icraçısı (və ya icraçıları) bir subyekt kimi özünü cümlədə göstərə bilmir. Səlimnaz arvad əsas subyekt olaraq qalır. Məlum növ fel **-dir** şəkilçisi ilə dəyişərək icbar növə çevrilmiş olur.

İcbar növ fellər təsirli fellərə **-dir**, **-dir**, **-dur**, **-dür** və **-t** şəkilçisinin artırılması ilə düzəlir. Bunlar aşağıdakı qayda ilə fellərə artırılır.

a) fel qapalı hecalı olduqda **-dir** şəkilçisi işlənir:

*bölmək* – *böldürmək*

*qazmaq* – *qazdırmaq*

*yazmaq* – *yazdırmaq*

*almaq* – *aldırmaq*

*danişmaq* - *danişdırmaq*

*əymək* – *əydirmək*

*gəzmək* - *gəzdirmək*

*düzmək* – *düzdürmək*

b) fel açıq hecalı olduqda **-t** şəkilçisi işlənir:

*saxlamaq* – *saxlatmaq*

*dinləmək* – *dinlətmək*

*gözləmək* – *gözlətmək*

*oxumaq* – *oxutmaq*

*yoxlamaq* – *yoxlatmaq*

Göründüyü kimi, icbar növün şəkilçiləri təsirli fel düzəldən **-dir**, **-dir**, **-dur**, **-dür** və **-t** şəkilçisi ilə eynidir. Bunları fərqləndirmək üçün söz köklərinə diqqət yetirmək lazımdır. Bu şəkilçilər təsirsiz fellərdən təsirli fel düzəldir. Yalnız təsirli fellərə artırıldığda onları icbar növ felə çevirir. Məs.:

Elə məharətlə ***yebib-yedirtmişdi*** ki, heç bir yoxlama əleyhinə bir şey tapa bilməmişdi.(M.I.) Ana onu tək buraxmaq istəmədi, yola düşməmiş, Səkinəni ***çağırtdırdı***.(M.I.) Tovlayıb ***azdır-dın*** sən o baxtsızı. (S.V.) Bu hadisədən xəbər tutan Əzizbəyov çoxdan tanıldığı keşikçini göndərib Bayramı yanına ***çağırtdırdı***. (M.H.) Üç günlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar ***qurdurdu***.(İ.Ə.) Mən bütün gücümü sərf edib səni, sənin sahibkar dostlarını ***yedirdən***, ***geydirən*** sadə adamlara

kömək edəcəyəm.(M.H.) Əhəd təzə məhlə yeri götürə bilərdi, daş ev **tikdirə bilərdi**.(İ.M.) Ölməsə, Əmir Teymur bu türbəyə biyət eləyəcək, onu **dağıtdırmayaçaqdı**.(F.K.) Bu səs hamının ürəyini açırdı, hamiya dərdini-sərini **unutdururdu**. (Elçin) Mən qonşulardan əlavə stullar **gətirtmişdim**.(İ.Ə.)

Bu misallardakı **yeyib-yedirilmişdi**, **çağırtıldırdı**, **qurdurdu**, **yedirdən**, **geydirən**, **tikdirə bilərdi**, **dağıtdırmayaçaqdı**, **unutdururdu**, **gətirtmişdim** fellərinin hamısının əsası (yemək, çağırmaq, qurmaq, geymək, tikmək, dağıtmaq, unutmaq, gətirmək) təsirli feldir, ona görə də həmin fellər **-dır** və **-t** şəkilçilərinin (bəzən hər ikisinin – **çağırtdırməq**) köməyi ilə icbar növə çevrilmişdir.

Bəzən təsirli felə **-dır** və ya **-t** şəkilçisini artırıldıqda icbar növ üçün səciyyəvi olan ikinci subyekt hiss olunmur. Məsələn, **qazmaq** felini **qazdırmaq** şəklində saldıqdə ikinci subyekt – icbar məna aydın hiss olunur, lakin **bilmək** felini **bildirmək** şəklində saldıqdə (*Mən əhvalatı olduğu kimi bildirdim*) icbar məna hiss olunmur. Bu cür hallarda dil imkan verir ki, icbarın ikinci şəkilçisindən istifadə edilsin: *Mən əhvalatı olduğu kimi bildirtdim (bildirdirdim)*. Bu cür hallarda təsirli felə **-dır** şəkilçisindən sonra **-t** şəkilçisini artırmaq mümkün olduğu kimi, **-t** şəkilçisindən sonra da **-dır** şəkilçisini artırmaq olar: **oxutmaq – oxutdurmaq**.

Təsirsiz felləri icbar növə çevirmək üçün onları əvvəlcə təsirli felə çevirmək, sonra icbar növ üzrə dəyişmək mümkündür:

### *Təsirli fel*

*yanmaq – yandırmaq  
ölmək – öldürmək  
solmaq – soldurmaq  
qocalmaq – qocaltmaq  
ucalmaq – ucaltmaq  
düzəlmək – düzəltmək  
çoxalmaq – çoxaltmaq  
gülmək – güldürmək*

### *İcbar növ*

*yandırmaq – yandırtmaq  
öldürmək - öldürtmək  
soldurmaq - soldurtmaq  
qocaltmaq - qocaltdırmaq  
ucaltmaq – ucaltdırmaq  
düzəltmək – düzəltdirmək  
çoxaltmaq – çoxaltdırmaq  
güldürmək – güldürtmək*

Bəzən icbar növ fellərə əlavə olaraq yenə icbar növün şəkilçisini artırmaq olur və bu zaman subyektlər silsiləsi yaranır:

*güldürmək – güldürtmək – güldürtdürmək  
yandırmaq – yandırtmaq - yandırtdırmaq*

İcbar növ fellər yalnız təsirli felin tələb etdiyi obyekt bildirən sözlə kifayətlənmir, işin kimin vasitəsilə icra olunduğunu bildirən qeyri-müstəqim obyekt də tələb edir. Məsələn, *Mən yeni bir kitab aldım* – cümləsi yalnız *nə?* sualını tələb edirsə, *Mən yeni bir kitab alırdım* – cümləsi həm də *kimə?* *kimin vasitəsilə?* suallarını tələb edir: *Mən dostumun vasitəsilə kitab alırdım.*

İcbar növ fellər təsirli fellərdən düzəlir və yeganə bir məna növüdür ki, təsirli olaraq da qalır. Məs.:

Düşmənlərinə, əsirlərinə *verdirdiyi* işgəncələr zamanı min bir nalə eşitmış Zəfər Kələntərin də ürəyi bərk döyündü.(Elçin) Hatəm Məlik Tahir Mirzənin dilini dibindən *çixartdırdı*, on barmağının onunu da dibindən *kəsdirdi*.(Elçin) Süleyman belə hesab edirdi ki, özünükülər oğul tərbiyə edib *böyütməlidir*. (Elçin) Qocanın saçları və bigi qar kimi ağ idi, üzünü təmiz *qırxdırmışdı* (İ.Ə.) – cümlələrində icbar növdə olan *verdirdiyi*, *çixartdırdı*, *kəsdirdi*, *qırxdırmışdı* felləri təsirli fellərdir.

## ŞƏXSSİZ NÖV FELLƏR

*Subyekti olmayan və təsəvvür edilməyən fellərə şəxsi növ fellər deyilir.*

Xəbəri şəxssiz fellərdən ibarət olan cümlələrdə danışan şəxsi işin icraçısı maraqlandırmır. İşin icraçısı ümumi və qeyri-müəyyən olur. *Onun sözlərinə əhəmiyyət verilmədi* – cümləsində *əhəmiyyət verilmədi* feli şəxssiz növdədir və subyekti təsəvvürü yoxdur.

Dilimizdə az da olsa, bir qrup fel var ki, təsirsiz fel olduğu halda, *-ıl, -ıl, -ul, -ül, -in, -in, -un, -ün* şəkilçilərini qəbul edir və şəxssiz növ fellər düzəldir.

Bilirik ki, məlum növ təsirli fellərin həm subyekti, həm də vasitəsiz tamamlığı – müstəqim obyekt bildirən sözü olur. Məsələn, *Qoşun çayı keçdi* – cümləsində *qoşun* – subyekti, *çayı* – obyekt bildirən söz, *keçdi* – təsirli məlum növ feldir. Əgər bu felə *-ıl* şəkilçisini artırısaq, subyekti (*qoşun*) fəallığını itirəcək, obyekt bildirən söz (*çayı* sözü) onun yerinə keçəcək, yenə də cüttərkibli – şəxslə (mübtədalı) cümlə alınacaqdır: *Çay keçildi*. Buradakı fel məchul növdədir.

Təsirsiz fellərin isə müstəqim obyekti olmur. Yalnız subjekti olur. Odur ki belə fellərə **-ı** şəkilçisini artırıqdə onun yeganə subyekti də öz fəallığını itirir, yerinə keçə biləcək obyekt bildirən söz olmadığından şəxssiz, yəni mübtədasız cümlə yaranır; məsələn:

Əhməd kəndə *getdi* – Kəndə **gedildi**. Qız məktublara *baxdı* – Məktublara **baxıldı**. Ənvər kağızlara *diqqət yetirdi* – Kağızlara **diqqət yetirildi**. Aslan yeni bir arxiv sənədinə **təsadüf etdi** – Yeni bir arxiv sənədinə **təsadüf edildi**. Nigar bu müqəddəs kitablara *iman gətirdi* – Bu müqəddəs kitablara **iman gətirildi**. Fazil yenə əlyazmalara **nəzər saldı** – Yenə əlyazmalara **nəzər salındı**. Səlim sənədlərdən lazıminca **istifadə etmədi** - Sənədlərdən lazıminca **istifadə edilmədi**.

**Əhəmiyyət verilmədi, diqqət yetirildi, təsadüf edildi, iman gətirildi, nəzər salındı, istifadə edildi, hückum edildi, rast gəlin-di, yürüş edildi, fikir edildi, təəssüf edildi, qulaq asıldı, qulaq verildi, fikir verildi** tipli fellərdən aydın olur ki, şəxssiz fellər əksəriyyət etibarilə daxili obyektlə fellərdən ibarətdir. **Vermək, yetirmək, etmək, gətirmək, salmaq, asmaq** fellərinin ilkin inkişaf mərhələsində, fellər hələ yarımmüstəqil şəklə düşmədiyi dövrdə onlara aid olan **əhəmiyyət, diqqət, təsadüf, yürüş, fikir, təəssüf, qulaq** tipli sözlər xalis müstəqil obyekt bildirən söz kimi işlənmiş, tədricən hər iki tərəf müstəqilliyini itirərək birləşmiş, təsir-siz, daxili obyektlə fellər yaranmışdır.

**Getmək, baxmaq** kimi bir sıra sadə fellər isə tarixən məna dəyişikliyinə uğramışdır. **Get(mək)** felinin son samiti **t** təsirlik şəkilçisinin sözə daşlaşmış formasıdır. Deməli, **getmək** feli tarixən təsirli olmuşdur, sonralar təsirsiz felə çevrilmişdir. **Baxmaq** feli isə, çox qəribədir ki, hər cəhətdən **görmək** felinə müvafiqdir, yalnız təsirlik halda obyekt tələb edə bilməməsinə görə fərqlə-nir. Bunlar göstərir ki, şəxssiz növ fellər tarixi inkişaf prosesində məchul növ fellərdən təcrid olunmuşdur.

Dilimizdə bu cür fellər nisbətən azdır. Felin bu növü, əsasən, «hərəkət (**hückum edilmək, yürüş edilmək, yanaşılmaq, gedilmək** və s.), təfəkkür (**fikir edilmək, təəssüf edilmək, inanılmaq, daşınılmaq** və s.), eşitmə prosesi ilə bağlı olan (**qulaq asılmaq, qulaq verilmək, fikir verilmək** və s.) felləri»ni əhatə edir. (3, 261)

Şəxssiz fellər təsirsiz fellərdən düzəldiyi kimi, təsirsiz olaraq da qalır.

Şəxssiz fellər sintaksisdə şəxssiz – mübtədasız təktərkibli cümlələrin yaranmasına səbəb olur.

**Q e y d.** Elmi ədəbiyyatda şəxssiz fellərin məsdər formasında işlənmədiyi və yalnız **-ıł, -ıl, -ül, -üł** şəkilçisi vasitəsilə düzəldiyi barədə fikir vardır.(3, 260-261) Fikir doğru deyil, çünkü elə həmin vəsaitdən gotirdiyimiz sitatda şəxssiz fellər məsdər formasında verilmişdir. Şəkilçiye gəldikdə, doğrudur, **-ın** şəkilçisi nisbətən az işlənir, lakin bu şəkilçi ilə düzələn şəxssiz növ fellər vardır. Elə həmin kitabda deyilir: *Qrammatik zamanın ümumi türk dillərində ifadə üsul və vasitələri, keçmiş, indiki, gələcək zamanların daxili bölgülərinin sayı və s. haqqında dilçilikdə hələ vahid fikrə gəlinməmişdir.* İ.Əfəndiyevdə: **Oğlan ürkə-rək ətrafinə baxındı.** **-in** şəkilçisi əsasən qayıdış növə, **-ıł** məchul növə xidmət edir və bu hal bir daha təsdiq edir ki, şəxssiz fellər daha çox məchul növ fellər əsasında təşəkkül tapmışdır.

## TƏSDİQ VƏ İNKAR FELLƏR

*İş və hərəkətin icra olunduğunu və ya icra olunacağını bildirən fellərə təsdiq, icra olunmadığını və ya icra olunmayıcağını bildirən fellərə inkar fellər deyilir.*

Fellər işin icra edildiğini bildirdiyi kimi, icra edilmədiyini də bildirir. Ona görə də iki növə ayrıılır: *təsdiq fellər, inkar fellər.*

Təsdiq fellərin morfoloji əlaməti yoxdur. İnkar fellər təsdiq fellərin üzərinə **-ma, -mə** şəkilçisini (indiki və qeyri-qəti gələcək zamanlarda **-m** şəkilçisini) artırmaqla düzəlir. Məs.:

*Ələm qoruqdakı ərik ağacına nəzər saldı. Budaqların çıxu puçurlanmışdı, tumurcuqların burnu ağarırdı. Ağac öz əbədi, əməli işini görürdü – mayalanırdı, sulanırdı, dirçəlirdi* (İ.M.) – cümləsində **nəzər saldı, puçurlanmışdı, ağarırdı, işini görürdü, mayalanırdı, sulanırdı, dirçəlirdi** felləri təsdiq fellərdir.

*Rüstəm kişi kəndə qayidanda bıçaq vursan qanı çıxmazdı. Məktəbə müəllim gətirə bilməmişdi.* (M.İ.) *Bu dəfə Bəbir hirs-lənmədi, çığır-bağır salmadı.* (İ.M.) *Qönçə əvvəlcə bu gurultudan bir şey anlamadı, yerindəcə donub qaldı.* (İ.M.) *Anasının do-daqlarının tərpəndiyini görürdü, amma dediklərini eşitmirdi*

(İ.M.) - cümlələrinin bir qismində (*gətirə bilməmişdi, hirsən-mədi, çığır-bağır salmadı*) iş üçün nəzərdə tutulan vaxtin ötdüyü və işin icra olunmadığı, bir qismində (*eşitmirdi*) nəzərdə tutulan işin icra olunmamaqda davam etdiyi, bir qismində isə (*çoxmazdı*) gələcəkdə də icra olunmayacağı ifadə olunmuşdur.

Felin təsdiq forması hələ işin icra olunduğu demək deyildir. Çünkü iş həmişə keçmiş zamanla bağlı olmur. İşin icrası indiki zamanla bağlıdırsa, deməli, hələ iş icra olunub qurtarmayıb, gələcək zamanla bağlırsa, hələ icrasına başlanmayıb. Lakin hər iki halda təsdiq fellərdə işin icra olunacağı barədə müsbət fikir ifadə olunur. Yalnız fel keçmiş zamanda olduqda (*nəzər saldı, puçurlamışdı*) işin icra edilmiş olduğunu söyləmək mümkündür.

Hər bir feldə forma və şəkil əlamətlərindən, yəni feli sıfət, feli bağlama, məsdər şəkilçilərindən, felin əmr, xəbər, vacib, arzu və şərt şəkillərindən əvvəl üç pozisiya boş olur. Bunlar felin təsirlik, növ və inkarlıq şəkilçilərinin yeridir. Bunlar ya şəkilçi ilə ifadə olunur, ya da pozisiyaları boş saxlanmış olur. Şəkilçi ilə ifadə olunduqda üçü də işlənə bildiyi kimi, ikisi və ya biri də işlənə bilər. Hər üçü şəkilçisiz də ifadə oluna bilər. Fel təsirli və ya təsirsiz olur. Təsirli olduqda təsirlik şəkilçisinə ehtiyac olmur. Məlum növdə ola bilər, məlum növün şəkilçisi yoxdur. Təsdiq fel ola bilər, təsdiq felin şəkilçisi olmur. Nitq prosesində bunların işlənməsi danışanın fikri ifadə vasitələrindən asılıdır. Məsələn:

*yuyuram* – təsirlidir, məlum növdədir, təsdiq feldir; hər üç pozisiya boşdur;

*köç-ür-ür-əm* – təsirlidir (1-ci *-ür* şəkilçisi), məlum növdədir, təsdiq feldir; iki pozisiya (növ və inkarlıq) boşdur;

*bış-ir-t-di-m* – təsirlidir (*-ir* şəkilçisi), icbar növdədir (*-t* şəkilçisi), təsdiq feldir (inkarlıq pozisiyası boşdur);

*bış-ir-t-mə-di-m* – təsirlidir (*-ir* şəkilçisi), icbar növdədir (*-t* şəkilçisi), inkar feldir (*-mə* şəkilçisi); hər üç pozisiya doludur.

Bu sırada sadə fellərdə sabitdir. Lakin təsirli feldən məchul, qayıdış, qarşılıq və şəxssiz növ fellər yarandıqda fel təsirsiz felə çevrilir. Təsirlik şəkilçiləri ilə həmin feli yenidən təsirli felə çevirəmək olar. Bu zaman təsirlik şəkilçisi növ şəkilçisindən sonra işlənməli olur. Məs.: *yu-(y)un-dur-ur-am* – feli qayıdış növdədir; qayıdış növün *-un* şəkilçisindən sonra onu təsirli felə çevirən *-dur* şəkilçisi işlənmişdir. Bu halda sözə yenidən başqa bir növün

şəkilçisi artırıla bilər: *yu-yun-dur-ul-du*, *yu-yun-dur-t-dur-ul-du*. Lakin bütün bu hallarda inkarlıq pozisiyası dəyişmir, inkar şəkilçisi təsirlik və növ şəkilçilərindən sonra işlənir: *yu-yun-dur-ul-ma-di*, *köç-ür-t-dür -m-ür-əm*.

İnkıar şəkilçisi *-ma,-mə* feldə inkarlıqdan əlavə heç bir məna yarada bilmir. *Yaz*, *gəl*, *bax* felləri əmr şəklində olduğu kimi, *yazma*, *gəlmə*, *baxma* felləri də əmr şəklindədir və yalnız birinin təsdiq, digərinin inkar məna ifadə etməsi ilə fərqlənirlər.

İnkıar şəkilçisi *-ma,-mə* vurğusuz şəkilçidir, vurğu qəbul etmir və vurğu həmişə bu şəkilcidən əvvəlki hecanın üzərinə düşür; məs.: *yazaca`qlar* – *yaz`mayacaqlar*, *gələcək`lər* – *gəl`məyəcəklər*, *almalı`yam* – *al`mamalyam*, *gələcə `yəm* – *gəl`məyəcəyəm* və s. Məs.: *Bir dəfə də olsun hökmədar onun məsləhətin-dən çıx`mamış, yaxud onu cəzalandır`mamışdı.*(F.K.)

İnkarlıq şəkilçisi feldən isim düzəldən *-ma,-mə* şəkilçisinən dən formaca fərqlənmir. Isim düzəldən *-ma,-mə* vurğulu şəkilçidir. Bunlar vurğuya görə fərqlənərək omoqraf əmələ gətirir:

<i>yaz`ma</i> – <i>yazma`</i>	<i>hör`mə</i> – <i>hörmə`</i>
<i>böl`mə</i> – <i>bölmə`</i>	<i>vur`ma</i> – <i>vurma`</i>
<i>tik`mə</i> – <i>tikmə`</i>	<i>anla`ma</i> – <i>anlama`</i>
<i>qaz`ma</i> – <i>qazma`</i>	<i>yay`ma</i> – <i>yayma`</i>

İnkarlıq şəkilçisi formadüzəldici, isimdüzəldən isə, adından göründüyü kimi, sözdüzəldicidir.

Azərbaycan dilində sözün, ifadənin, cümlənin inkar məna ifadə etməsi üçün *-ma,-mə* şəkilçisi ilə yanaşı, *nə* – *nə* (*nə* – *nə də*, *nə* – *nə də ki*) və *deyil* sözlərindən də istifadə olunur. *Nə* bağlayıcıdır. Lakin inkarlıq funksiyasını da yerinə yetirir, həm adlarla, həm də fellərlə işlənir; məs:

*Nə yatır, nə dincəlir. Nə dinir, nə danışır.*

*Nə ətdir, nə baliq. Nə daşdır, nə divar.*

*Nə* bağlayıcısı ilə *-ma,-mə* şəkilçisi inkar məna yaratmaq üçün feli xəbərli cümlələrdə növbələşir, yəni bunlardan biri işləndikdə o biri işlənməz. Məsələn:

*Hər nə çəksən çək, bəradər, çəkmə düz mizanını,*

*Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.* (S.)

*Nə massaj ilə, nə məsnuyi-tənəffüsə bunun*

*Və nə dağ ilə olur dərdinə dərman, ölübə! (S.)*

Lakin bədii dildə, canlı danışıq dilində bir çox hallarda bu prinsipə əməl olunmur, eyni zamanda həm **nə** bağlayıcısı, həm də inkarlıq şəkilçisi işlədir; məs.:-

*Nə qanun, nə din,*

*Nə də hakimlərin qərarı bizi,*

Bizim bu ölməyən məsləkimizi

Yolundan **sapdırıa bilməyəcəkdir.** (S.V.)

Adlar qrupuna daxil olan nitq hissələrinin, söz birləşmələrinin, feli sıfət və məsdərlərin inkarı həm **nə** bağlayıcısı, həm də **deyil** sözü ilə düzəlir; məs.:-

*Müəllim idi – Müəllim deyildi.*

*Yaxşı idi – Yaxşı deyildi.*

*Birinci idi – Birinci deyildi.*

*O idi – O deyildi.*

*Tez idi – Tez deyildi.*

*Oxuyan idi – Oxuyan deyildi.*

*Məqsədi oxumaq idi – Məqsədi oxumaq deyildi.*

Səlim Sübhan böyük **aktyor deyildi**, bunu özü də etiraf edirdi. (İ.M.)

*Bu çay içməli çay deyil* – cümləsində **deyil** sözü isimlə, çay sözü ilə bağlıdır və bu hal təbiidir. *Bu çay içməli deyil* – cümləsində isə **içməli** sözü ilə bağlıdır. Belə çıxa bilər ki, fəlin vacib şəklinin inkarı da **deyil** sözü ilə yarana bilir. Əslində isə bu cümlədə **içməli** sözü vacib şəklində deyil, substantivləşmiş feli sıfətdır və ona görə də onun **deyil** ədati ilə işlənməsi təbiidir.

**Q e y d.** Dilimizin morfoloji quruluşunun tədqiqinə həsr olunmuş kitablarda fəlin lazım şəklinin inkarının **-ma**, **-mə** şəkilçisi ilə yox, **deyil** sözü ilə düzəldiyi qeyd olunur: **alasiyam** – **alası deyiləm**, **gələsiyəm** – **gələsi deyiləm**, **biləsiyəm** – **biləsi deyiləm** və s. Bu hal göstərir ki, «lazımlı şəkli» deyilən şəkil, əslində, fel şəkli deyil, feli sıfətdır və feli sıfətdən təcrid olunaraq fel şəkli kimi inkişaf etməkdədir.

Felin bacarıq tərzinin komponentləri təsdiq və ya inkarlığa münasibətinə görə müxtəlif olur (bacarıq tərzinə bax); məs.: *yaza bilərəm*, *yazmaya bilərəm*, *yaza bilmərəm*, *yazmaya bilmərəm*.

## TƏRZ KATEQORİYASI

Fel tərzləri geniş mənada fellə ifadə olunan işin icra vəziyyətinin xarakterini, işin icra kəmiyyətini bildirir.(5, 286) Tərz anlayışı altında işin, hərəkətin icra olunub qurtarması (*yazdım, oxudum, yazmışam, oxumuşam*), işin davamlılığı (*oxuyuram, yazıram, yazmaqdayam*), işin icrasına başlanmadığı (*yazaram, oxuyaram*), işin icrasının birdəfəliliyi (*səpdim, diddim*), təkrarən icrası (*səpələdim, didələdim*), işin hala çevrildiyi (*dondu – donub qaldı*) və s. mənalar ifadə olunur.

Ümumiləşmiş şəkildə desək, *tərz kateqoriyası hərəkətin kəmiyyət şəklinin dəyişməsini göstərən bir kateqoriyadır*. Hal-hərəkətin icra olunub (və ya olunmayıb) qurtarması, bitib-bitməməsi, başlanıb-başlanmaması tərz kateqoriyasının əsasını təşkil edir. Tərz mənası cümlənin sonunda – şəxslər feldə ortaqlı şəkilçi və köməkçi sözlərlə ifadə olunur. Məsələn:

*Dedim, susma*, gözəlim Ay, deyiləm ki, mən özgəsi,  
Mənə tamış *yaranmışdır* şadlıq neyi, hicran səsi. (S.V.)

Mən buzovu *qucaqlardım, qaçmasın*,

*Deyərdi, bax*, badya *dolsun, daşmasın*. (Ş.)

O elə hər şeydən ötrü *deyinib-dururdu*.

Bu misallardan birincisində, *dedim, yaranmışdır* – sözlərində felin tərz kateqoriyasına məxsus mühüm bir məna – işin icra olunub bitməsi mənası vardır; ikinci misaldakı *qucaqlardım, deyərdi* - fellərində işin icrasının davamlılığı, təkrarı, *susma, qaçmasın, dolsun, daşmasın, bax* fellərində işin icrasına başlanmadığı ifadə olunmuşdur. Son misaldakı *deyinib-dururdu* tərz birləşməsinin birinci tərəfi əsas işi, ikinci tərəfi həmin işin hala çevriləyini bildirir.

Fellərdə tərz mənası iki üsulla əmələ gəlir:

1. *Morfoloji üsulla*;

2. *Sintaktik üsulla*.

Morfoloji üsulla tərz mənasının yaranması üçün həm *tərz şəkilçiləri* adlandırıla bilən xüsusi şəkilçilərdən, həm də ortaqlı şəkilçilərdən – zaman şəkilçilərindən istifadə olunur.

**Ortaqlı şəkilçilərlə fel tərzlərinin ifadəsi.** Zaman və tərz kateqoriyaları mahiyyət etibarilə yaxın olduğundan Azərbaycan

dilində zaman şəkilçiləri fellərdə tərz mənasının yaranmasına da xidmət edir.

Zaman şəkilçiləri işin icra olunub qurtarmasına, bitib-bit-məməsinə görə üç qrupa ayrılır:

İşin icra olunub bitdiyini göstərən zamanlar;

İşin bitmədiyini – davam etməkdə olduğunu göstərən zamanlar;

İşin icrasına başlanmadığını göstərən zamanlar.

1. İşin icra olunub qurtardığını, tamamlandığını, bitdiyini göstərən zamanlar aşağıdakılardır:

a) şühudi keçmiş: *yazdım, yazdın, yazdı; yazdıq, yazdiniz, yazdilar*;

b) nəqli keçmiş: *yazmışam, yazmışsan, yazmışdır; yazmışıq, yazmışsınız, yazmışlar; yazıbsan, yazıbdir, yazıbsınız, yazıblar;*

c) nəqli keçmişin mürəkkəbi:

h e k a y ə s i: *yazmışdım, yazmışdin, yazmışdı; yazmışdıq, yazmışdiniz, yazmışdalar;*

r ə v a y ə t i: *yazmışmışam, yazmışmışsan, yazmışmış; yaz-  
mişmişıq, yazmişmişsınız, yazmişmişlar;*

İşin icra olunub bitdiyini göstərən tərz *bitmiş tərz* adlanır.

2. İşin icrasına başlandığını, lakin onun bitmədiyini, davam etməkdə olduğunu göstərən zamanlar aşağıdakılardır:

a) indiki zaman: *yazıram, yazırsan, yazır; yazırıq, yazırısi-  
niz, yazırlar;*

b) indiki zamanın mürəkkəbi:

h e k a y ə s i: *yazırdım, yazırdın, yazırdı; yazırıq, yazırıdi-  
niz, yazırdalar;*

r ə v a y ə t i: *yazırışam, yazırışsan, yazırış; yazırı-  
şıq, yazırışsınız, yazırışlar.*

c) qeyri-qəti gələcək zamanın mürəkkəbi:

h e k a y ə s i: *yazardım, yazardın, yazardı; yazardıq, ya-  
zardiniz, yazardalar;*

r ə v a y ə t i: *yazarmışam, yazarmışsan, yazarmış; yazarmı-  
şıq, yazarmışsınız, yazarmışlar.*

İndiki və qeyri-qəti gələcək zamanların hekayəsində işin icra vəziyyəti adətən işin keçmişdəki icra vəziyyəti barədə məlu-  
mat verən bir sözlə - zaman zərfi və ya feli bağlama ilə müəyyən-  
ləşir. Məsələn: *Mən tələbə olanda sən tez-tez mənə məktub ya-*

**zirdin.** Sən Bakıda olanda mən səni görməyə **gələrdim** və s. Bu cür hallarda işin davamlı şəkildə, təkrarən icrası mənası da ifadə olunur.

İndiki və qeyri-qəti gələcək zamanların rəvayətində bu mən nadan (işin davamlı, təkrarlı icrası mənasından) əlavə, danışanın unutqanlığı, işin icrası barədə başqasından məlumat alması kimi çalarlar da ifadə olunur. Məsələn: *Sən institutda oxuyanda* mən tez-tez sənin yanına **gələrmişəm**. *Camaatin bayrama hazırlaşlığı vaxt* mən kəndə **gedirmişəm**. *Bayram günü* sən evdə **yatırılmışsan**.

İşin icrasına başlandığını, lakin bitmədiyini, davam etməkdə olduğunu göstərən tərz *bitməmiş tərz* adlanır.

3.Felin zaman və şəkillərinin bir qismi işin icrasına başlanmadığını, işin həmin iş haqqında məlumat verilən vaxtdan sonra icrasının nəzərdə tutulduğunu göstərir.

Bu qrupa aşağıdakılardaxildir:

**a)** qəti gələcək zaman: *yazacağam*, *yazacaqsan*, *yazacaqdır*; *yazacağıq*, *yazacaqsınız*, *yazacaqlar*;

**b)** qeyri-qəti gələcək zaman: *yazaram*, *yazarsan*, *yazar*; *yazarıq*, *yazarsınız*, *yazarlar*;

**c)** əmr şəkli: *yazım*, *yaz*, *yazsin*; *yazaq*, *yazın*, *yazsınlar*;

**ç)** vacib şəkli: *yazmaliyam*, *yazmalısan*, *yazmalıdır*; *yazmalyıq*, *yazmalısınız*, *yazmalıdlılar*;

**d)** lazımlı şəkli: *yazasıyam*, *yazasisan*, *yazasıdır*; *yazasıyıq*, *yazasisınız*, *yazasıdlılar*;

**e)** arzu şəkli: (*gərək*) *yazam*, *yazasan*, *yaza*; *yazaq*, *yazasınz*, *yazalar*;

**ə)** şərt şəkli: (*əgər*) *yazsam*, *yazsan*, *yazsa*; *yazsaq*, *yazsanız*, *yazsalar*.

Bunlar işin icrasına başlanmadığını bildirən tərz mənası əmələ gətirir. Bunları da bitməmiş tərzə daxil etmək olar.

**Tərz şəkilçiləri ilə fel tərzlərinin ifadəsi.** Bir sıra şəkilçilər var ki, onlar fellərədə hərəkətin kəmiyyət şəklinin dəyişməsinə səbəb olur. Bu şəkilçilər, zaman şəkilçilərindən fərqli olaraq, hərəkətin sürəkliliyini, təkrar-təkrar, davamlı şəkildə icrasını bildirir. Zaman şəkilçilərinin ifadə etdiyi davamlılıqla bunların ifadə etdiyi davamlılıq fərqlənir. Zaman şəkilçiləri işin zaman eti-

barılə davam etdiyini bildirir, bu şəkilçilər isə eyni bir işin təkrar-təkrar icrasını göstərir.

Zaman şəkilçiləri hər cür felə artırıldığı halda, bu şəkilçilər az bir qrup sözlə, bəzən bir-iki fellə işlənir. Bunlar mahiyət etibarılə sözdüzəldici şəkilçilərdir.

Tərz şəkilçiləri aşağıdakılardır:

**-ala, -ələ** şəkilçisi: *səpmək – səpələmək, didmək – didələmək, qovmaq – qovalamaq, çözmək – çözələmək, oymaq – oyala-maq, sürtmək – sürtələmək, ovmaq – ovalamaq;*

**-in, -in, -un, -ün** şəkilçisi; bu şəkilçi qayıdış növ mənası yaratmaqla yanaşı, bəzi sözlərdə tərz mənası da yaradır: *qaşımaq – qaşınmaq, döymək – döyünmək, çırpmaq – çırpınmaq, demək – deyinmək;*

**-ix, -ik, -ux, -ük** şəkilçisi: *döymək – döyükmək, keyimək – keyikmək, solmaq – soluxmaq, bezmək – bezikmək;*

**-la, -lə** şəkilçisi: *aritmaq – arıtlamaq, tapdamaq – tapdala-maq, sürütmək – sürütləmək, ovxamaq – ovxalamaq, çalxamaq – çalxalamaq, oynaq – oynaqlamaq, sixcamaq – sixcalamaq, dürt-mə – dürtmələmək;*

**-na, -nə** şəkilçisi: *qısmaq – qısnamaq, kişnəmək, göynəmək, çeynəmək;*

**-ış, -ış** şəkilçisi: *çapmaq – çapışmaq, dartmaq – dartaşmaq, tutmaq – tutuşmaq, qızmaq – qızışmaq, əzmək – əzişmək;*

**-şa, -şə** şəkilçisi: *dinmək – dinşəmək, göyşəmək, töyşəmək* (son ikisi kökdən ayrılmır);

**-ı, -ü** şəkilçisi: *qazmaq – qazımaq, sürmək – sürüümək;*

**-əclə** şəkilçisi: *döymək – döyəcləmək.*

Belə şəkilçilər azdır və bu şəkilçiləri qəbul edən sözlərdə də işin icra olunub qurtarması, bitib-bitməməsi zaman şəkilçilərinin iştirakı ilə müəyyənləşir; məs.: *qovaladı, döyündü, döyükdü – bitmiş tərz; qovalayır, döyüñür, döyükür – bitməmiş tərz.*

**Sintaktik üsulla fel tərzlərinin ifadəsi.** Sintaktik üsulla-tərz mənasının yaranması üçün analitik fellərdən istifadə edilir.

**-ib, -ib, -ub, -üb, -araq, -ərək, -a-a, -ə-ə** şəkilçili feli bağlama şəxsli fellə birləşərək analitik forma əmələ gətirir. Birinci tərəfi feli bağlama, ikinci tərəfi şəxsli feldən ibarət olan belə birləşmələr

xarakter etibarilə müxtəlif olur. (3, 285-293) Belə birləşmələri üç qrupa ayırmaq olar:

1. *Sintaktik birləşmələr;*

2. *Lügəvi birləşmələr;*

3. *Tərz birləşmələri.*

1. «Feli bağlama + şəxsli fel» quruluşlu birləşmələrin bir qismində hər iki tərəf müstəqil sözdən ibarət olur, tərəflər ayrı-ayrı cümlə üzvü vəzifəsində işlənir. Məsələn: *Atlı çaparaq yaxınlaşırdı* – cümləsində *çaparaq* – sözü tərz zərfliyi, *yaxınlaşırdı* – xəbərdir. Belə birləşmələrin tərəfləri arasına müxtəlif sözlər də daxil etmək mümkündür: *Atlı çaparaq sürətlə kəndə yaxınlaşırdı*. Odur ki belə birləşmələr tərz birləşməsi hesab olunmur. Bu cür birləşmələrdə tərz mənası şəxsli feldəki zaman şəkilçisi ilə yaranır; məs.: *çaparaq yaxınlaşdı* – bitmiş tərz, *çaparaq yaxınlaşırkı* – bitməmiş tərz. Bu cür birləşmələr adı sintaktik birləşmələr – feli birləşmələrdir.

2. Bəzən feli bağlama ilə şəxsli fel birləşərək mürəkkəb fellər – lügəvi vahidlər əmələ gətirir; məsələn: *qışqırıb-bağırır, yanıb-yaxılur, qızarıb-bozarır, əsib-coşur, ölçüb-biçir, qaynayıb-qarışır* və s. Mürəkkəb fellərin tərəfləri sərbəst deyil; tərəflər arasında söz daxil olmur, tərəflər birlikdə bir məna, bir məfhüm ifadə edir, birlikdə bir üzv olur. Bu cür dil vahidlərində də tərz mənası zaman şəkilçilərinin köməyi ilə yaranır; məsələn: *yanıb-yaxıldı, əsib-coşdu* – bitmiş tərz, *yanıb-yaxılırdı, əsib-coşurdu* – bitməmiş, davamlı tərz.

3. «Feli bağlama + şəxsli fel» tipli birləşmələrin bir qismi tərz birləşmələri yaradır. Bunlar lügəvi birləşmələrə çox yaxındır:

*Bayaqdan gözlənilən adam gəlib çıxdı. Əsgər yerindəcə donub qalırdı. O, elə bil, öz yerində quruyub qalmışdı* – cümlələrində *gəlib çıxdı, donub qaldı, quruyub qalmışdı* – sözləri tərz birləşmələridir. Bunların sintaktik və lügəvi birləşmələrdən fərqi odur ki, əsas məna belə sözlərin birinci tərəfində olur, ikinci tərəf (şəxsli fel) isə köməkçi söz xarakteri daşıyır, yeni bir məna ifadə etmir, tərz mənası yaradır, sadəcə olaraq işin hala çevrildiyini bildirir: *gəlmək* – elə çatmaqdır, *donmaq, qurumaq* qalmaqdır və s. Tərz birləşmələri mürəkkəb fel sayılır.

Tərz birləşmələrinin aşağıdakı mənaları vardır:

1. İşin tam icra olunduğunu bildirir: Məktub təzəcə **gəlib çatmışdı**.

2. İşin davam etməkdə olduğunu bildirir: Gözlərini bir nöqtəyə **dikib dururdu**. Həyət dibi yamyasıl sarmaşıq kolu **uzanıb gedirdi**.(İ.M.)

3. İşin hala çevrildiyini bildirir: O, yerindəcə **quruyub qalılmışdı**. Mən onun bu sözlərindən **donub qaldım**. O bu sözdən sonra **duruxub qaldı**. O **baxa-baxa qaldı**. Möcüzə baş vermiş kimi oğlan bir an **quruyub qaldı**.(İ.Ə.)

Bələliklə, fellərdə morfoloji və sintaktik yolla aşağıdakı tərz mənaları ifadə olunur:

Fellər işin, hərəkətin icra olunub bitdiyini bildirir: *yazdı, gəldi, oxuyub qurtardı*;

İşin, hərəkətin davam etməkdə olduğunu bildirir: *yazırkı, gəlirdi, yanıb-yaxılırdı*;

İşin icrasına başlanmadığını bildirir: *yazar, yazacaq, gəlməlidir*;

İşin, hərəkətin təkrar-təkrar icrasını bildirir: *döyəclədi, səpələdi, qaraladı*; Sahibə danışdıqca kövrəlirdi, dəsmalının uclarını, qıraqlarını *didişdirirdi*.(T.K.)

İşin hala çevrildiyini bildirir: *yerində donub qaldı, quruyub qaldı* və s.: Niyə **donub qalmışan?** Tərpənsənə! (İ.Ə.)

## FELLƏRİN DƏYİŞMƏ – TƏSRİF SİSTEMİ FELİN ŞƏKİLLƏRİ

Subyektin işə, hərəkətə münasibəti müxtəlif olur. Bəzən subyekt işin icrası haqqında (icra olunub-olunmaması barədə) sadəcə məlumat verir. Məs.: *Yaz gəlir. Ağaclar yaşillaşır. Quşlar doğma yuvalarına qayıdır...*

Bəzən subyekt işin icrasını təkid edir, tələb edir:

*Oxuyun*, bir qızıl kitabam mən,

İnqilab oğlu inqilabam mən.(S.R.)

Bir çəngə üzərlik *yandır*, ay nənə,

Bu kənd axşamına göz dəyər birdən.(V.B.)

Bəzən də fellərdə işin icrasının vacib və gərəkli olduğu, arzu olunduğu, işin, hərəkətin müəyyən şərtdən asılı olduğu öz ifadəsini tapır. Məs.:

*Oxumalisan.*

*Gərək oxuyasan.*

*Oxuyasisan.*

*Əgər oxusan... və s.*

Subyektin işə, hərəkətə bu cür münasibəti cümlədə modallığı, yəni danişanın söylədiyi fikrə, obyektiv gerçəkliyə münasibətinin ifadəsinə səbəb olur. Həm də bu cür münasibət morfoloji yolla – feldə xüsusi şəkilçilər vasitəsilə ifadə olunur. Bu isə öz növbəsində fellərin müxtəlif şəkilçilər qəbul edərək dəyişməsinə, müxtəlif formalara, şəkillərə düşməsinə, şəkilləşməsinə səbəb olur.

Subyekt ilə iş, hal, hərəkət arasındaki əlaqə və münasibətin qrammatik yolla fellərdə ifadəsi dildə bir sistem təşkil edir və şəkil kateqoriyasının yaranmasına səbəb olur.

*Subyektin gerçəkliyə münasibətini bildirmək üçün fellərin düşdürüүү şəkillərə felin şəkil illəri deyilir.*

Fellərin şəkillər üzrə dəyişməsi onların zaman, şəkil və şəxs şəkilçiləri qəbul edərək dəyişməsi deməkdir.

Fellərin zaman, şəkil, şəxs şəkilçiləri qəbul edərək dəyişməsinə **f e l i t ə s r i f** deyilir. Fellərin zaman, şəkil və şəxs şəkilçiləri qəbul edərək dəyişməsi nəticəsində fel şəkilləri yaranır.

Fel şəkillərinin morfoloji əlamətlərinin bir qismi fellərin kökünə və ya əsasına artırılır. Məsələn, **zaman şəkilçiləri, -mal**,

**-məli, -ası, -əsi, -a, -a, -ə, -ə, -sa, -sə** şəkilçiləri və felin əmr şəklinə məxsus şəkilçiləri fellərin kökünə, əsasına artırılır; məs.:

*yaz-im,*  
*yaz-ir-am,*  
*yaz-mali-(y)am,*  
*gərək yaz-a-m,*  
*yaz-ası-(y)am,*  
*əgər yaz-sa-m və s.*

Bunlar *fel şəkillərinin sadəsidir*. Sadə fel şəkilləri aşağıdakılardır:

1. *Əmr şəkli*  
2. *Xəbər şəkli*  
3. *Vacib şəkli*

4. *Arzu şəkli*  
5. *Lazım şəkli*  
6. *Şərt şəkli*

**Q e y d.** Əslində, bizim dilcilikdə fel şəkillərinin sayı süni şəkildə artırılmışdır. Felin vacib, arzu, lazım şəkilləri mahiyyət etibarilə bir şəkildə birləşdirilə bilər. Çünkü vacib olan iş eyni zamanda lazım olandır və arzu olunandır. *İstirahətə gedəcəksənmi?* – sualına «Getməliyəm», «Gedəsiyəm», «Gərək gedəm» cavabları çox cüzi cəlalarla fərqlənir. Şəkilləri *əmr*, *xəbər*, *vacib* və *şərt şəkilləri* üzrə qruplaşdırmaq kifayət edərdi. Lakin biz də tədris ənənəsini pozmadıq.

Felin sadə şəkillərinin üzərinə *idi*, *imiş*, *isə* zaman və şərt ədatlarını və ya onların şəkilçiləşmiş formasını (*-di*, *-di*, *-du*, *-dü*; *-miş*, *-miş*, *-muş*, *- müş*; *-sa*, *-sə*) əlavə etdikdə feli təsrif mürəkkəbləşmiş olur və *fel şəkillərinin mürəkkəbi* yaranır. Məsələn:

*köçürəm*, *yazıram*, *baxıram*,  
*köçməliyəm*, *yazmalyam*, *baxmalyam*,  
*gərək köçəm*, *gərək yazam*, *gərək baxam*  
*köçəsiyəm*, *yazasiyam*, *baxasiyam*  
*köçsəm*, *yazsam*, *baxsam* –

felləri xəbər, vacib, arzu və şərt şəkillərinin sadəsi hesab olunur. Əgər bu sözlərin üzərinə *idi*, *imiş*, *isə* və ya onların ixtisar şəklini əlavə etsək, fel şəkillərinin mürəkkəbi yaranmış olacaq:

*alırdım*, *yazırışam*, *baxırama*,  
*almalydım*, *yazmalyışam*, *baxmalyamsa*,  
*gərək ala idim*, *gərək yaza imişəm* və s.

Fel şəkillərinin mürəkkəbinə aşağıdakılar daxildir:

*Fel şəkillərinin hekayəsi;*

*Fel şəkillərinin rövayəti;*

*Fel şəkillərinin şərti.*

## ƏMR ŞƏKLİ

*Felin ə m r şəkli əmr, xahiş, təkid, tələb, məsləhət, nəsi-hət bildirir.*

Əmr şəklində olan fellər danışanın iş, hal, hərəkətin icra edilməsi (və ya edilməməsi) haqqında təkid, tələb, məsləhət, nəsihət və çağırışını ifadə edir. Məsələn:

Uşağın üstünə tez-tez qışqırır ana:

*-Qaçma! Gülmə! Yüyürmə!*

Bir *farağat dursana!*..

Uşaq çöldə, bayırda *gülməsin, yüyürməsin,*

Yıxılmağın, durmağın ləzzətini *bilməsin,*

Bəs *neyləsin*, ay ana!

Uşağı *dinc qoysana!* (B.V.)

Bu misralarda işlənmiş *qaçma, gülmə, yüyürmə, farağat dursana* felləri həqiqi mənada əmr, təkid, tələb bildirir, *gülmə-sin, yüyürməsin, bilməsin, neyləsin, dinc qoysana* fellərində isə məsləhət, nəsihət mənası vardır və bunlar hər şeydən əvvəl, danışanların intonasiyası ilə təzahür tapır.

Əmr şəklində olan fellər öz intonasiyası ilə başqa şəkillərdən fərqlənir. Lakin əmr şəklində olan sözlərin də hamısı həmişə yüksək intonasiya ilə tələffüz edilmir və onların da tələffüz fərqləri vardır. Yuxarıdakı misalda ananın intonasiyası öz kəskinliyi ilə şairin məsləhət xarakterli intonasiyasından fərqlənir.

Əmr şəklində olan fellər öz intonasiyasına görə çox zaman nidalarla müqayisə edilir.

Felin əmr şəklinin ikinci şəxs təki felin bütün kateqoriyaları, yəni dəyişmə, təsrif formaları üçün çıxış, başlanğıc formasına uyğun gəlir və bu cəhətdən 2-ci şəxsin təkində olan fellər ismin adlıq halına bənzəyir.

Əmr şəklinin xüsusi morfoloji əlaməti yoxdur. Fel kökü və ya əsasına yalnız şəxs şəkilçilərini artırmaqla düzəlir. Ona görə də felin əmr şəklini belə modelləşdirmək olar:

**Felin əmr şəkli = fel kökü və ya əsası + şəxs şəkilçiləri.**

Əmr şəklinə məxsus şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -im, -im, -um, -üm cəm: aq, -ək

II ş. tək: - cəm: -in, -in, -un, -ün

III ş. tək: -sin, -sin, -sun, cəm: -sinlar, -sinlər, -sunlar, -sün -sünlər

alim, gəlim alaq, gələk

al, gəl alın, gəlin

alsın, gəlsin alsınlar, gəlsinlər

Fel açıq hecalı olduqda birinci şəxsin təkində və cəmində şəxs şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir: *oxuyum, başlayım; oxuyaq, başlayaq.*

**Q e y d.** Canlı danışq dilində və bəzi bədii əsərlərdə 2-ci şəxsin təkində **-ginan, -ginən, -gunan, -günən, -sana, -sənə** şəkilçilərindən istifadə edilir: **alginan, gəlginən, durginən, görchinən; alsana, gəlsənə.** Yorulmusan, bir **dincini alsana!** (Ə.M.)

Yazlıq Qurbanini dərdli *yazgilən,*

Hər cür cəfasına, cəbrə *dözgilən,*

Öz əlinlə məzarını *qazgilən,*

Qoy məzara, özün dəfn elə, gəlin! (Qurbani)

2-ci şəxsin cəmini düzəltmək üçün bədii dildə bəzən **-imiz, iniz, -unuz, -ünüz** şəkilçisi müşahidə olunur: *alınız, gəliniz, durunuz, görüñüz.* Hətta bəzən **-sanız, -səniz** şəkilçisinə də təsadüf edilir: **Vursanız, bunları yixilalar!** (M.F.A.)

Bu şəkilçilər artıq ədəbi norma xüsusiyyətini itirməkdədir. Yalnız **-sana, sənə** şəkilçisi mövqeyini canlı dildə daha çox mühafizə etməkdədir.

Əmr şəklinin şəxs şəkilçiləri başqa şəkillərin şəxs şəkilçilərindən bir qədər fərqlənir. Başqa şəkillərin ikinci şəxs təkinin şəxs şəkilçisi olduğu halda, əmr şəklinin 2-ci şəxs təkinin şəkilçisi yoxdur. Bunun əksinə olaraq, başqa şəkillərin çox zaman üçün-

cü şəxs təkinin şəkilçisi olmadığı halda, əmr şəklinin özünə məxsus şəkilçisi var.

Heç şübhəsiz, əmr şəklinə məxsus modeldə təsirlik, növ və inkarlıq şəkilçilərinin yeri daim boş və hazırdır. Bunlar əmr məzmununa mane ola bilmir. Məs.:

**Gülmək** feli: *gülüm – güldürüm – güldür-t-dür-üm – gül-dür-t-dür-mə-(y)im; yaxşılaşmaq* feli: *yaxşılaşın – yaxşılaş-dir-il-sin – yaxşılaş-dir-il-ma-sin.*

Göründüyü kimi, əmr şəklində təsirlik, növ, inkarlıq və şəxs şəkilçiləri iştirak edir (əvvəlki üçü olmaya da bilər). Zaman anlayışı felin bu şəklində şəklin məzmunu ilə bilinir. Belə ki əmrin icrası yalnız əmrdən sonra yerinə yetirilə bilər (təkcə əmr deyil, xahiş, məsləhət, nəsihət və s. olduqda da). Ona görə də əmr şəklinin ifadə etdiyi iş həmin iş haqqında söhbətdən sonrakı dövrə – gələcək zamana aid olur.

Haqqında danışdığınış şəklin adı «əmr şəkli» olsa da, tərifdən göründüyü kimi, bu şəkil yalnız təkid, tələb, əmr məzmununa malik olmayıb, nəsihət, məsləhət, çağırış, arzu, istək, qəzəb, yalvarış, təskinlik və s. kimi mənalar da ifadə edir. Ona görə də «əmr şəkli» termini şərti bir termin hesab olunur.

Məlumdur ki, şəxs özü özünə əmr edə bilməz. Ona görə də 1-ci şəxsin təki daha çox arzu, istək bildirir; məs.: **Gedim** su gətirim, güləri **sulayım**.(C.C.) **Gedim** bir də xəstələrə baş çəkim.

Birinci şəxsin cəmində xahiş, istək, çağırış mənaları güclü olur:

**Gedək**, dostlar, **gedək** hey axın-axın,

Düşməni Təbrizə **qoymayaq yaxın**.(S.R.)

Həqiqi mənada təkid, tələb 2-ci şəxsin təkində və cəmində özünü göstərir; məs.: Sement **verin!** Beton **tökün!** **Qaçırmayın** Kürü **gözdən!** (S.V.) İ ş ç i l ə r. **Aç!** Çəkici **verin!** **Sindirin!** Dəmiri **gətir!** **Vur** təpiyi! Cəhənnəmə ki... **Aç, çıx** bayra! (C.C.) **Baş aparma, dur!** (S.V.)

İkinci şəxsdə çağırış, məsləhət, kinayə, rişxənd mənaları da mühümdür:

**Aç** dilini, **yum** gözünü, zahida,

**Vird elə**, heç **anlama** mənasını! (S.)

Bizə **mane olma**, qoy **işimizi görək**. Ayrı vaxt lap ağac **götür**, bizi **döy**. **Çixart** bunu **yadından!** «Türmə» sözünü bir də **ağ-**

**zına alma!** (İ.M.) Sallana-sallana gələn Salatın, Gəl belə **sallanma**, göz dəyər sana.(Qurbani)

Üçüncü şəxsdə məsləhət, nəsihət, arzu, istək mənaları da-ha çox nəzərə çarpır; məs.: **Dağulsın** buludlar, **açulsın** hava. (S.R.)

**Gəlsin** bahar fəsli, **açulsın** yazlar,  
Göllərə **tökülsün** aq quba qazlar.  
Bəyzadə oğlanlar, xanzadə qızlar,  
Yar ilə danişan dillər **sevinsin!** (Qurbani)  
Anasan, səndə də bir insaf **olsun!** (İ.Ə.)

Əmr şəklində olan fellər cümlə daxilində bir sıra ədatlarla birgə işlənir və həmin ədatlar əmr, təkid, tələb, arzu, istək mənalarını gücləndirir. Məs.:

**Ha** ədati: Başqalarını *öyrət*, amma özün də öyrənməyi **unutma, ha!** (İ.Ə.)

**Bir** ədati: Ay camaat, **bir sakit olun, bir yol verin!** (M.İ.)  
**Gör, görüm, görək** ədatları: Ay qız, bir **dilboğaza sal görüm!** (M.İ.)

**Qoy** ədati: **Qoy** qızların üzü gün kimi **gülsün!** (S.V.)

**Qoy açulsın** min bir çiçək,  
Qızıl güldən ətir **çəkək.**(S.V.)

**Di** ədati: **Di ver cavabını**, nə durmusan, **din!** (S.V.)

**Gəl** ədati: **Gəl çıxaq** seyrinə uca dağların! (H.A.) **Gəl ya-zaq** şərt üçün öz tərcümeyi-halımızı! (S.)

Bunlardan əlavə, **bax, bari, təki, bircə** ədatları da əmr məzmununu gücləndirməyə təsir edir.

Əmr şəklində olan fellərdə iş həmişə müasir səviyyədə özünü göstərir, birbaşa keçmişə aparıla bilmir, odur ki başqa şəkillərdən fərqlənərək felin bu şəkli **idi, imiş** zaman ədatları ilə əlaqələnmir. Lakin başqa fellərin köməyi ilə gələcəyə aid olan əmr, təkid, istək məzmunu bütövlükdə keçmişə aparıla bilər:

Mən buzovu qucaqlardım qaçmasın,

**Deyərdi: -Bax**, badya **dolsun, daşmasın.**(Ş) – misralarından ikincisində əmr şəklində olan **bax, dolsun, daşmasın** sözləri **deyərdi** felinin köməyi ilə hekayə məzmunu qazanmışdır. Həmin feli (**deyərdi**) **deyərmış** şəklinə salmaqla rəvayət məzmununu da yaratmaq mümkündür.

## XƏBƏR ŞƏKLİ

**Felin xəbər şəkli işin, hərəkətin hansı zamanda hansı şəxs tərəfindən icra olunduğunu bildirir.**

Felin bu şəkli fel kökü və ya əsasına zaman və şəxs şəkilçilərinin artırılması ilə formallaşır. Odur ki felin bu şəklini belə düsturlaşdırmaq olar:

**Xəbər şəkli = fel kökü və ya əsası + zaman şəkilçisi + şəxs şəkilçisi.**

Bu, sadə xəbər şəklidir. Məs.:

**Gəzmişəm** yurdumu mən qarış-qarış,

Qayalar **görmüşəm** başı bulutda. (S.V.)

Sən də mənimlə **gedərsən**, orada Qaraca qız ilə **oynarsan**.  
(S.S.A.)

Bu misallarda **gəzmişəm**, **görmüşəm**, **gedərsən**, **oynarsan** felləri xəbər şəklindədir, çünkü bu sözlər fel kökündən, zaman və şəxs şəkilçilərindən ibarətdir: **gəz-miş-əm**, **gör-müş-əm**, **get(d)-ər-sən**, **oyna-r-san**.

Məlumdur ki, felin bütün şəkilləri şəxs şəkilçilərinin iştirakı ilə düzəlir. Xəbər şəkli ilə əmr şəklinin fərqi orasındadır ki, əmr şəklində şəxs şəkilçiləri birbaşa fel kökü və ya əsasına artırıldığı halda, xəbər şəklində zaman şəkilçilərindən sonra işlənir. Digər tərəfdən, əmr və xəbər şəkillərində işlədilən şəxs şəkilçilərində də müəyyən fərqlər var. Eyni zamanda, xəbər şəkli başqa şəkillərdən də fərqlənir. Başqa şəkillərin özünə məxsus xüsusi morfoloji əlaməti vardır, xəbər şəkli isə belə xüsusi əlamətlə deyil, zaman şəkilçilərinin iştirakı ilə düzəlir. Təbii ki, xəbər şəklində işlənən zaman şəkilçiləri də başqa şəkillərlə işlənmir.

Ümumiyyətlə, obyektiv aləmdə zaman anlayışı şəxs anlayışından qədim olduğundan xəbər şəklində fellərə əvvəlcə zaman, sonra şəxs şəkilçiləri artırılır. Zaman şəkilçiləri Azərbaycan dilində bir sistem təşkil edir, keçmiş, indiki və gələcək zamanları əhatə etməklə, fellərin bütün zamanlar və şəxslər üzrə təsriflənməsinə səbəb olur.

Felin xəbər şəklində zaman şəkilçilərinə müvafiq olaraq şəxs şəkilçilərinin işlənməsində fərqlər vardır. Bu fərq daha çox şühudi keçmiş şəkilçisinin saitlə, qalan zaman şəkilçilərinin samitlə bitməsindən irəli gəlir. Şühudi keçmiş zamanın şəkilçisi

açıq hecalı olduğundan şəxs şəkilçisinin saiti düşür. Odur ki fərq şühudi keçmişdə işlənən şəxs şəkilçiləri ilə qalan zamanlarda işlənən şəxs şəkilçiləri arasındadır.

Şühudi keçmişdə işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: **-m**

cəm: **-q,-k**

II ş. tək: **-n**

cəm: **-niz,-niz,-nuz,-nüz**

III ş. tək: **-**

cəm: **-lar,-lər**

Məsələn:

Mən yaz-*di-m*

Biz yaz-*di-q*

Sən yaz-*di-n*

Siz yaz-*di-niz*

O yaz-*di*

Onlar yaz-*di-lar*

Nəqli keçmişin, indiki, qəti və qeyri-qəti gələcək zamanların şəkilçiləri əsasən eynidir və aşağıdakılardan ibarətdir:

I ş. tək: **-am,-əm**

cəm: **-iq,-ik,-uq,-ük**

II ş. tək: **-san,-sən**

cəm: **-siniz,-siniz,-sunuz,-sünüz**

III ş. tək: **-dir,-dir,-dur,-dür**

cəm: **-lar,-lər**

Məsələn:

Mən yaz-*mış-am*

Biz yaz-*miş-iq*

Sən yaz-*miş-(s)-san*

Siz yaz-*miş-(s)-siniz*

O yaz-*miş-dir*

Onlar yaz-*miş-lar*

Beləliklə, xəbər şəklinin mahiyyəti fellərin zamanlar və şəxslər üzrə təsriflənməsi ilə müəyyənləşir. Odur ki xəbər şəkli daxilində əvvəlcə fel zamanlarını nəzərdən keçirək.

## FELİN ZAMANLARI

İş, hal, hərəkət müəyyən məkan daxilində icra olunduğu kimi, həm də zamanla əlaqədar olur, müəyyən zaman daxilində baş verir. Zaman anlayışı **obyektiv və qrammatik** olmaqla fərqlənir. Dialektik materializm öyrədir ki, zaman bizzən asılı olmaya-

raq obyektiv aləmin özündə mövcuddur. Filosofların qeyd etdiyi kimi, «Hərəkət edən materiya ancaq məkan və zaman daxilində hərəkət edir».

Zaman **birölçülüdür**, yəni o, keçmiş, indiki və gələcək zamanları əhatə edir. Zaman **dönməzdir**, yəni o, daim irəliyə gedir və heç vaxt geri qayıtmır. Zaman **sonsuzdur**, yəni onun nə əvvəli, nə də sonu vardır.

Bunlar obyektiv zamanın xüsusiyyətləridir.

*Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv aləmin özündə mövcud olan zamanın insan təfəkküründə təzahürüün dildəki ifadəsidir.* Başqa sözlə, qrammatik zaman obyektiv zamanın dildə qrammatik yolla təzahürüdür.

Qrammatik zamanla obyektiv zaman arasında fərqlər var. Obyektiv zaman bütün xalqlarda eynidir, yəni bütün xalqlarda keçmiş, indiki və gələcək zaman eyni cür dərk olunur. Qrammatik zaman isə müxtəlif xalqların dillərində müxtəlif şəkildə ifadə olunur.

Obyektiv zaman (**Zo**) keçmiş (**K**), indiki (**İ**) və gələcək (**G**) zamanlardan ibarət olduğu üçün bu şəkildə düsturlaşdırılır:

$$\text{Zo} = K + I + G$$

Qrammatik zaman isə bizim dilimizdə şühudi (**Kş**), nəqli (**Kn1**) + (**Kn2**), İndiki zaman (**İ**), qəti gələcək (**Gq**) və qeyri-qəti gələcək (**Gqq**) şəkillərində ifadə olunur. Yəni:

$$\text{Zqr.} = \text{Kş} + \text{Kn1} + \text{Kn2} + \text{İ} + \text{Gq} + \text{Gqq}. \quad (\text{bax: 4})$$

Zaman anlayışı fellərdə mühüm yer tutur, kateqoriyanın əlamətləri vasitəsilə işin, hərəkətin keçmiş, indiki və gələcək zamanlarda icra vəziyyəti (icra olunub-olunmadığı, icra olunub-olunmayacağı) bildirilir.

Keçmiş və gələcək zamanların əsas ölçüsü indiki zamanıdır. Keçmiş və gələcək zaman anlayışları indiki zamanla müəyyənləşdirilir.

Zaman kateqoriyası iki işin icrası arasındaki müddəti bildirir. *Yəni icra olunmuş, icra olunmaqdə olan və icra olunacaq işlə həmin işin icrası haqqında xəbər verilən zaman arasındaki vaxtı əhatə edir.* Mən oxumuşam – cümləsində **oxumuşam** feli iki işi bildirir: 1) oxumaq işinin icra olduğunu; 2) həmin iş haqqında indi məlumat verildiyini. Keçmiş zaman həmin iki iş arasındaki müddəti əhatə edir. *Mən oxuyacağam* – cümləsində isə

indi xəbər verilən vaxtla gələcəkdə icra ediləcək iş arasındaki zaman əhatə edilir. *Mən oxuyuram* – dedikdə isə bir işin icra olunmaqda olduğu və eyni zamanda həmin iş haqqında məlumat verildiyi ifadə olunur.

Fellərin zamanlar üzrə dəyişməsi xüsusi şəkilçilərin iştirakı ilə baş verir. Həmin şəkilçilərə zaman kateqoriyası şəkilçiləri və ya sadəcə **zaman şəkilçiləri** deyilir.

Felin üç zamanı vardır:

*keçmiş zaman;*

*indiki zaman;*

*gələcək zaman.*

## KEÇMİŞ ZAMAN

*Felin keçmiş zamanı iş, hal, hərəkətin həmin iş, hal, hərəkət haqqında məlumat verilən vaxtdan əvvəl icra olunub bitdiyini bildirir.* Keçmiş zaman əsasında müəyyənləşdirmək olur ki, haqqında məlumat verilən iş, hərəkət, hadisə məlumat verilən vaxta qədərki müddətdə ya icra olunub, ya da icra olunmayıb.

Keçmiş zaman iki cür olur:

1.Şühudi keçmiş.

2.Nəqli keçmiş.

*S ü h u d i k e ç m i ş z a m a n işin keçmişdə icra olunub-olunmaması haqqında şahidliliklə xəbər verilən zaman formasıdır* (*şühudi* – ərəb sözü olub, gözlə görmə, müşahidə mənasında *şühud*, *şahid* sözlərindəndir). Başqa sözlə, danışan şəxs xəbər verdiyi hadisəni gözü ilə görmüş olduqda və ya onun icrasının obyektivliyi heç bir şübhə doğurmadiqda şühudü keçmiş zaman formasından istifadə edir.

Şühudi keçmiş fellərə **-di,-di,-du,dü** şəkilçisinin artırılması ilə düzəlir. Məsələn:

*Güldün*, gülüşünü gözümə **təpdim**,

*Dedim* cahanımız bir can-ciyərdi.

Sevgi toxumunu sinəmə **səpdin**,

Vüsal **cücərmədi**, həsrət **göyərdi**.(Ə.Q.)

Oyun bir neçə dəqiqə **sürdü**. Amma heç kəs **gözünü** atdan **çəkmədi**. (M.H.)

Misallarda *güldün, təpdim, dedim, səpdin, cücərmədi, gö-yərdi, sürdü, gözünü çəkmədi* felləri şühudi keçmişdədir.

Şühudi keçmişin şəkilçisi felin kökünə və ya əsasına artırılır; məs.: *yaz-dı-m, oxu-du-m, öyrən-di-m, topla-di-m, yaxşılaş-di-m* və s. Felin kökü, əsası ilə zaman şəkilçiləri arasında daim təsirlik, növ və inkarlıq şəkilçisi üçün boş yer olur və həmin şəkilçilər danışanın fikrinin ifadəsindən asılı olaraq işlənədə bilir, işlənməyə də bilir. Məs.:

*Qaç-dı-m - qaç-ır-dı-m - qaç-ır-t-dır-di-m - qaç-ır-t-dır-ma-di-m; yan-dı-m- yan-dır-dı-m- yan-dır-t-dı-m- yan-dır-t-dır-ma-di-m.*

Şühudi keçmiş zamanın şəkilçisindən sonra işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş.tək: . - *m*

cəm: . -*q,-k*

II ş.tək: - *h*

cəm: -*niz,-nız,-nuz,-nüz*

III ş.tək: -

cəm: -*lar,-lər*

*yaz-dı-m, gəl-di-m*

*yaz-dı-q, gəl-di-k*

*yaz-dı-n, gəl-di-n*

*yaz-dı-niz, gəl-di-niz*

*yaz-dı, gəl-di*

*yaz-dı-lar, gəl-di-lər*

Şühudi keçmişin inkarı **-ma, -mə** şəkilçisi ilə düzəlir. İnkar şəkilçisi təsirlik və növ şəkilçilərindən sonra işlənir. Təsirlik və növ şəkilçiləri olmadıqda sözün kökünə və ya əsasına artırılır; məs.:

*Uymadı* bir anlıq kefə dünyada,

Otuz il nəşəni *vermədi bada*. (N.)

Həyatda sənin də baxtın *olmadı*,

Bir tikan itirib, bir iynə *tapdın*.

Ürəyim sancanda vaxtin *olmadı*,

Başım ağrıyanda bəhanət *tapdın*. (Ə.Q.)

Şühudi keçmiş zamanın aşağıdakı məna xüsusiyyətləri var:

1. Şühudi keçmiş işin, hərəkətin həmin iş haqqında məlumat verilən zaman qəti bitdiyini bildirir; məs.:

Bir vaxt Napolisa sən *zərbə çaldın*,

Onun bayrağını sən yerə *saldın*. (S.V.)

Kəsilmiş ağaç iri qol-budaqları ilə ətrafdakı ağacları basıbsıyıraraq şartlıtı ilə yerə *gəldi*, topa-topa qar yerə *ələndi*, ətraf dümağ *ağardı*. (E.M.) Birdən-birə Ziyad xanın ürəyində bir ümid *yarandı* və bunun səbəbini özü də *bilmədi*. Bu ulduzlarmı *yaratdı* o ümidi, aymı *yaratdı*, bu açıq havanın saflığı, təmizliyimi *yaratdı*. (Elçin)

2.Şühudi keçmiş zaman əksərən işin icrasında danışanın bilavasitə şahidliyini bildirir; məs.:

Azacıq keçmədən *tərpəndi* xəstə,

Yenə də dünyaya *baxdı* gözləri. (S.V.)

Ay gözəllik çadırını *çəkib durdu* buludlarda,

Yenə bizim Ay başına dolanırkən buludlar da

Gözlərimə göz tikərək *gəlib baxdı* pəncərəmdən. (S.V.)

3.Şühudi keçmiş zaman işin, hərəkətin icrasının birdəfəliyiini bildirir; məs.:

Bu anda ikinci atış *gurladı*. Heyvan tir-tap yerə *yixıldı*. (E.M.) Mən Ayın *sözünü kəsdim* biranlıq, *Dedim*, çirkinlərdən danışma artıq.(S.V.)

4.Böyük ümmükləşdirmələr prosesində danışan şəxs də bilavasitə şahid-icraçılardan biri kimi çıxış edir; məs.:

Qartal olub *qanad açdım*,

Zamanları *keçib aşdım*,

İnsanlardan *uzaqlaşdım*.

Səda *gəldi* yerlə göydən:

Şair, nə tez *qocaldın* sən?! (S.V.)

Qeyrət edib *çalışdın, düşdün qabağa*, millət!

İndi bir az da dincəl, baş qoy yatağa, millət! (S.)

Şühudi keçmiş üçün işin bilavasitə şahidliklə icrası mənası onun ən ibtidai, ilkin təsəvvür yaranan ifadə tərzidir. Şühudi keçmişlə bir saniyə əvvəlki hadisələri qeyd etməklə yanaşı, min illər əvvəl baş vermiş hadisələri də qeyd etmək olar.

Şühudi keçmişin üslubi işlənmə imkanları da var. Fel zamanının keçmişə aid olduğunu bildirən bu şəkilçi gələcək zamanı da ifadə edə bilir; məs.: *Ana, getdim, salamat qal,-deyib öpdü qarını* (S.V.) - misrasında əsgər hələ yerindən tərpənməmiş, *getdim* deyir. Bu hal işin qəti şəkildə icra olunacağını bildirir.

Dilimizdə şühudi keçmişin şəkilçisi daha çox işlədir. Bu şəkilçidən sonra 3-cü şəxsin təkində **-dur** şəxs şəkilçisi işlənməz.

Şühudi keçmişin mənasında qətilik, şahidlik olduğu üçün bu zaman dan sonra hekayə və rəvayət əlamətləri də işlənmir.

*Nə qılık eçmisi zəmən iş haqqında bilavasitə müşahidəçilik, şahidlik olmadan xəbər verilən zaman formasıdır.*

Felin bu zaman forması ilə işin icra vəziyyəti haqqında nəql yolu ilə məlumat verilir (*nəqli* – sözü ərəb mənşəli olub, keçirən, ötürən, paylayan mənasında *naqıl* sözü ilə bir kökdəndir). Əksərən işin icra vəziyyəti haqqında xəbər verənin özünün də müşahidəciliyi, iştirakı olmur. Çox zaman iş ikinci, üçüncü şəxslər tərəfindən icra edilmiş olur, lakin birinci şəxs məlumat verməli olur. Hətta ola bilər ki, işin icrasını nə danışan, nə də dinləyən müşahidə etmişdir. Danışan şəxs başqasından eşitdiyi, oxuduğu barədə məlumat verir.

Bəzən də ola bilər ki, bilavasitə danışan şəxsin özü işin icraçısıdır. Bu cür hallarda danışan şəxs işin icra vəziyyəti haqqında iki şəkildə – həm şühudi, həm də nəqli keçmişlə məlumat verə bilir: *Mən yazdım. Mən yazmışam. Mən həmin kitabı oxudum. Mən həmin kitabı oxumuşam.*

Göründüyü kimi, hər iki halda işin icraçısı danışan şəxs özü olur.

İşin icrasının iki müxtəlif zaman forması ilə ifadəsinin nə əhəmiyyəti var?

Burada da müəyyən çalar var. Şühudi keçmişlə ifadə olunan formadan məlum olur ki, işin danışan şəxs tərəfindən icra olunduğunu dinləyən şəxs də müşahidə etmişdir. İkinci hal göstərir ki, dinləyənin müşahidəciliyi olmadan iş icra olunmuşdur.

Burada ikinci bir çalar da vardır: *yazdım* və *yazmışam* sözlərində işin yaxın vaxtda və uzaq vaxtda icrası mənası da var. Odur ki bəzən şühudi keçmiş əvəzinə, «yaxın keçmiş», nəqli keçmiş əvəzinə «uzaq keçmiş» terminləri də işlədilmişdir. Lakin bir saniyə əvvəl icra olunmuş işi nəqli keçmişlə ifadə etmək mümkün olduğu kimi, min il əvvəlki işi də şühudi keçmişlə ifadə etmək olur.

Nəqli keçmiş zaman fel kökü və ya əsası üzərinə **-muş, -miş, -muş, -müs** şəkilçisinin artırılması ilə düzəlir; məs.:

Gördüyüm yuxunu özüm *yozmuşam*,  
Eşqim bir qucaqdır, qəmim bir qucaq.

Arxanca gələndə nəğmə *yazmışam*,  
Arxanca baxanda *susmuşam*ancaq.(Ə.Q.)

Ona don *bıçmışəm*, dən *üyütmişəm*,  
Yolumdan dönmərəm aləm yığılsa.

Sənin həsrətini mən *böyütmüşəm*,  
Sənə qaytarmaram dünya dağilsa.(Ə.Q.)

Nəqli keçmiş zamandan sonra işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am, -əm

cəm: -iq, -ik, -uq, -ük

II ş. tək: -san, -sən

cəm: -siniz, -siniz, -sunuz, -sünüz

III ş.tək: -dir, -dir, -dur, -dür

cəm: -lar, -lər

*yaz-mış-am, gəl-mış-əm*

*yaz-mış-iq, gəl-mış-ik*

*yaz-mı(ş)-san, gəl-mı(ş)-sən*

*yaz-mı(ş)-siniz, gəl-mı(ş)-siniz*

*yaz-mış-dir, gəl-mış-dir*

*yaz-mış-lar, gəl-mış-lər*

**Q e y d.** İkinci şəxsin təkində və cəmində **-mış** şəkilçisinin son samiti canlı danışq dilində çox zaman buraxılır. Bu hal artıq ədəbi norma hesab olunur, yəni hər iki halın işlənməsi orfoqrafik cəhətdən düzgün hesab olunur.

Ş samitinin düzdüyü hallara misal:

Sən özün özündən *qisas almışan*,

Yaşından neçə il *dalda qalmışan*.

Hələ dörd divara *mehir salmışan*,

Sevməyi nə təhər öyrədim sənə? (Ə.Q.)

Bəs pəncərələri niyə açıq *qoymamısınız?* – deyə oradakı qadınlardan soruştum.(İ.Ə.)

Nəqli keçmiş zaman şəkilcisindən əvvəl - fel kökü və ya əsası ilə şəkilçinin arasında daim təsirlilik, növ, inkarlıq şəkilçiləri üçün lazım olan pozisiya boş olur və lazım gəldikdə həmin şəkilçilər işlədirilir:

*Gül-müş-dür - gül-dür-müş-dür - gül-dür-t-müş-dür - gül-dür-t-dür-ül-müş-dür - gül-dür-t-dür-ül-mə-mış-dir.*

**-mış** şəkilçisi nəqli keçmişin əsas normativ şəkilçisidir. Dilimizdə nəqli keçmişin ifadəsi üçün bu şəkilçi ilə yanaşı, **-ib**, **-ib**, **-ub**, **-üb** şəkilcisindən də istifadə olunur. Bu şəkilçi canlı danışq

dili üçün daha səciyyəvidir, sadə danışıq dilində daha çox işlənir. Məs.:

Neçə il *yüzbaşılıq edib*, axırda bir nəfər onun üstünə *sər atıb* ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini *alıblar*.(Ə.H.)

Bu eşqin tumundan kol da *bitməyib*,

Yetimin əlləri yara *yetməyib*.

Gedən *qayıtmayıb*, gələn *getməyib*,

Belə qayıtmağın nəyimə gərək.(Ə.Q.)

Şeyx Heydər qocaya tərəf döndü: -Mən atamı görməmişəm, o da məni *görməyib*.(F.K.)

**-ib** şəkilçisi müasir dilimizdə xəbər şəklinin sadəsində 1-ci şəxsin təkində və cəmində işlənə bilmir, yalnız ikinci və üçüncü şəxslər üzrə təsriflənir:

*Sən alıbsan*

*O (Sərvər) alıb*

*Siz alıbsınız*

*Onlar (Sərvərgil) alıblar*

Lakin tarixi abidələrimizin dilində 1-ci şəxs də işlənib:

Mən *yox olubam*, sən indi var ol,

Özgə xələfə ümidi var ol.(F.)

Xəbər şəklinin rəvayətində müasir dilimizdə **-ib** şəkilçisi 1-ci şəxs də işlənə bilir:

*Mən yazıbmişam*

*Sən yazıbmişsan*

*O (Ənvər) yazıbmiş*

*Biz yazıbmışıq*

*Siz yazıbmişsiniz*

*Onlar (Ənvərgil) yazıbmişlar*

**Q e y d.** **-ib** şəkilçisi onomimdir – həm zaman şəkilçisi, həm də feli bağlama şəkilçisi kimi işlənir. Zaman şəkilçisi kimi işləndikdə şəxs şəkilçisi qəbul edə bilir, feli bağlama şəkilçisi kimi işləndikdə şəxs şəkilçisi qəbul etməz: *alıbsan*, *alıbsınız*, *alıbdr*, *alıblar*. Məs.: Evə *gəlib* qapıdan asılmış qifili görəndə əvvəl özündən sual edirdi ki, bu qapını kim *bağlayıb*? (Ə.H.)

Bu misaldakı *gəlib* sözü feli bağlamadır, şəxs şəkilçisi qəbul edə bilmir. Cümlənin sonundakı *bağlayıb* sözündə **-ib** zaman şəkilçisidir. Sözü cümlədə *bağlayıbdr* şəklində də işlətmək olar.

## İNDİKİ ZAMAN

*Felin indiki zamanı işin, hal və hərəkətin icrasına başlan-*  
*lığıni, lakin məlumat verilən zaman onun bitmədiyini, davam*  
*etməkdə olduğunu bildirir.*

Deməli, indiki zaman felləri ilə müəyyən bir işin icrasına başlanmış olduğu bildirilir. Eyni zamanda həmin iş başa çatma-mış onun haqqında məlumat verilir. Məsələn:

Günəş **batur**...

O taydakı meşəliklər **qaralır**,

Başı çənli sıra dağlar qərib bir **görkəm alır**.(Ə.C.)

Alaylar cərgələnmışdır, **uçur** təyyarələr, tanklar,

**Əsir** çovğun, **qopur** tufan, yerin qəlbində yanğın var.(S.V.)

Misallarda **batur**, **qaralır**, **görkəm alır**, **uçur**, **qopur** sözləri işin icrasının danışılan vaxtda davam etməkdə olduğunu bildirir.

Felin indiki zamanı fel kökü və ya əsasına -*ir*, -*ir*, -*ur*, -*ür* şəkilçisini artırmaqla düzəllir. Söz saitlə bitdikdə zaman şəkilcisin-dən əvvəl «y» bitişdiricisi işlənir; məs.: **alıram**, **gəlirəm**, **soruşuram**, **görürəm**; **başlayıram**, **ışləyirəm**, **oxuyuram**, **üşüyürəm**.

Felin indiki zamanında işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -*am*, -*əm*

*cəm*: -*iq*, -*ik*, -*uq*, -*ük*

II ş. tək: -*san*, -*sən*

*cəm*: -*siniz*, -*siniz*, -*sunuz*, -*sünüz*

III ş. tək: -

*cəm*: -*lar*, -*lər*

Məsələn:

*al-ir-am*, *gəl-ir-əm*

*al-ir-iq*, *gəl-ir-ik*

*al-ir-san*, *gəl-ir-sən*

*al-ir-siniz*, *gəl-ir-siniz*

*al-ir*, *gəl-ir*

*al-ir-lar*, *gəl-ir-lər*

İndiki zaman şəkilcisin-dən əvvəl təsirlik, növ və inkarlıq şəkilçiləri işlənə bilir:

*qopmaq* - *qop-ar- maq* - *qop-ar-ir-am* - *qop-ar-m-ir-am*

*yanmaq* - *yan-dir- maq* - *yan-dir-ir-am* - *yan-dir-m-ir-am*

*vurmaq* - *vur-uş-maq* - *vur-uş-ur-am* - *vur-uş-m-ur-am*

*görmək* - *gör-üş-mək* - *gör-üş-ür-əm* - *gör-üş-m-ür-əm*

İndiki zamanın şəkilçisi saitlə başladığı, inkar şəkilçisi saitlə qurtardığı üçün indiki zamanın inkarında inkar şəkilçisinin saiti düşür: *al-ir – al -m -ir; qop-ur – qop-m-ur; yaz-ir – yaz-m-ir; gəl-ir – gəl-m-ir.* Məs.:

Qətl elədiz Ətabəki, mən ki bu əmri *danmiram*,  
Var yenə min Ətabəkiz, yoxsa əməlli *qanmiram?*  
Köhnə qapı bu tezliyə tazələnə, *inanmiram.* (S.)

Mən səninçün, vətənimçün bu yerdə  
*Döyüşürəm*, gecə-gündüz *yatmiram*.  
Oğlun salıb yağıları min dərdə,  
Snayperəm, bir boş gullə *atmiram*. (S.R.)

Məni elə dərdə, oda salmışan,  
Sənin cazibəndən *çixa bilmirəm*.  
Ağlımı başından elə almışan,  
Ağlımı başına *yığa bilmirəm*. (Ə.Q.)

*Q e y d.* Bəzən şeirdə *-ma, -mə* şəkilçisi bütöv saxlanılır. Bu cür hallarda zaman şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənməli olur. Məs.:

Bizə ehtiram *olmayır, olmayır*,  
Qarın *dolmayır, dolmayır, dolmayır*. (S.)  
Təbrizdə heykəlin yoxdur bəs nədən?  
Sənsiz Təbrizin də üzü *gülməyir*.  
Sən elə böyüksən, elə böyüksən,  
Zaman heykəlini *tökə bilməyir*. (S.T.)

İndiki zaman şəkilçisinin aşağıdakı məna xüsusiyyətləri var:

1. İşin, hərəkətin icrasının danışiq vaxtı ilə uyğun olduğunu göstərir. Yəni iş, hal, hərəkət yalnız danışiq müddətinə aid olur, danışiq müddətində davam edir; məs.:

Sənin dediklərindən *ağlim bir şey kəsmir*, oğul. (İ.S.)

Bu zaman salonu *bürüyür* heyrət,

Qəribə insanlar *gəlir* səhnəyə. (S.V.)

Rüstəm kişiyə elə gəldi ki, ağır təzyiq altında *sixılır, əzilir, büzüşür, balacalanır*, Şirzad isə *böyüyür, boy atır, ucalır*. (M.İ.)

Uzun Həsən gecənin bu vaxtı elə bildi, günəş *doğur*, onun düş-düyü zirzəmilər *işıqlanır*, qapılar, pəncərələr taybatay *açılır*. (F.K.)

Bu misallardan göründüyü kimi, danışan şəxsin dediyi *ağ-lım bir şey kəsmir*, yaxud salondakıları heyrətin bürüməsi, qonaqların səhnəyə gəlməsi davamedici proses olmayıb, danışçı vaxtı ərzində baş verir.

2. İş, hal, hərəkət danışçı vaxtı ilə uyğun gəlməklə bərabər, keçmisi və gələcəyə də aid olur, haqqında danışilan obyektin ümumi uzunömürlülüyünü ifadə edir; Məs.:-

Bu torpağın altında müqəddəs adamlar *yatır*, sənin bu torpağı tapdamağa ixtiyarın yoxdur, Əmi. (İ.H.) Qonaqlı ilə rayon mərkəzi arasındaki kiçik meşəliyin ətəyində böyük yol iki yerə *ayrılır*. (İ.H.)

«Torpaq altında müqəddəs adamlar yatır» - bütün keçmiş, indini və gələcəyi əhatə edir. Meşəliyin ətəyində böyük yolun iki yerə ayrılması da uzun tarixi olan davamedici prosesi əks etdirir. Aşağıdakı cümlələrdə də vəziyyət bu cürdür:

Dəlilər də bizim kimi isti-soyuğu *bilirlər*, *qorxurlar*, *sevinirlər*, acanda yemək *istəyirlər*, vaxtlı-vaxtında *yatırlar*... Bəs nə üçün sərr-xudadır ki, hərdən çıçıqdan, çərçivədən *çixırlar*, bimiz kimi *olmurlar?* (İ.M.)

## GƏLƏCƏK ZAMAN

*Felin gələcək zamanı haqqında danışilan işin məlumat verilən zaman hələ icrasına başlanmadığını bildirir.*

Gələcək zaman formaları ilə hələ işin, hal və hərəkətin icrasına başlanmamış, onun haqqında məlumat verilir. İş gələcəkdə icra oluna da bilər, olunmaya da bilər. Məs.:-

Bir gün saçlarında qar *olacağam*,  
Dünya tək başına *dar olacağam*.  
Gözünün kökündə *saralacağam*,  
İçimdə bir nəgmə *öləcək* mənim. (Ə.Q.)  
İki dünya bir ola, biri də heç, o bu evdə *gəlin olmayacaq!*  
*Olmayacaq!* (İ.Ə.) Gülnisə *yatmayacaq*. Nə qədər ki sən o işiqdan əl çəkmirsən, Gülnisənin əynindən paltar *çixmayacaq*. (İ.Ə.)

Tufan olub *qoparam*,  
Ağ atımı *çaparam*,  
Qəlbinə yol *taparam*,  
Əsir-yesir *olarsan*.(Ə.Q.)

Əgər Şahların bir parçası olan ana bütün ömrü boyu mənə  
*nifrət edərsə*, mən necə *xoşbəxt ola bilərəm?*(İ.Ə.)

Gələcək zaman dilimizdə qrammatik yol ilə iki cür ifadə olunur. İş və hərəkətin qəti şəkildə icra olunacağı bildirildiyi kimi, işin icrasının sadəcə olaraq nəzərdə tutulduğu da ifadə olunur. Buna görə də gələcək zaman iki növə ayrıılır:

1. *Qəti gələcək zaman; 2. Qeyri-qəti gələcək zaman.*

*Qəti gələcək zaman işin gələcəkdə qəti şəkildə icra olunacağını (və ya olunmayacağını) bildirir.* Fel kökü və ya əsasına *-acaq,-əcək* şəkilçisinin və şəxs şəkilçilərinin artırılması ilə düzəlir (söz saitlə qurtardıqda zaman şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir); məs.:-

Nəticələrin, kötücələrin hələ yollardadır, baba, onlar da *gələcəklər*, bu yurdda alaçıq *quracaqlar*, ocaq *yandıracaqlar*. (İ.M.) Ay ana, vaxt *keçəcək*, ay keçib illər *ötəcək*, qərinə *dəyişəcək*, biz hamımız *gedəcəyik*, allah eləməsin sahibimizin başından bir tük əskik olsun.(F.K.) Buyur, şeyx, cəddini köməyimizə çağır, görək *necə olacaq*.(F.K.) Arazın o tayına keçsək, Ərdəbil də *bizim olacaq*.(F.K.) O bilirdi ki, Əbu Səidlə döyüssüz *qurtara bilməyəcəklər*. (F.K.) Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub *qayıdacaqsan*.(F.K.)

Haradan biləydim sevgi *bitəcək*,  
Vüsələm əlçatmaz yurda *yetəcək*.  
Saçlarım bir qəmli nəğmə *ötəcək*,  
İçimdə bir nəğmə *öləcək* mənim.(Ə.Q.)

Qəti gələcək zamanda işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. *tək*: *-am,-əm*

*cəm*: *-iq,-ik*

II ş. *tək*: *-san, -sən*

*cəm*: *-siniz,-siniz*

III ş. *tək*: *(-dir,-dir)*

*cəm*: *-lar,-lər*

<i>al-acağ-am, gəl-əcəy-əm</i>	<i>al-acağ-ıq, gəl-əcəy-ik</i>
<i>al-acaq-san, gəl-əcək-sən</i>	<i>al-acaq-siniz, gəl-əcək-siniz</i>
<i>al-acaq-(dir), gəl-əcək-(dir)</i>	<i>al-acaq-lar, gəl-əcək-lər</i>

**Q e y d.** 1. I şəxsin təkində və cəmində **-acaq,-əcək** şəkilçisinin **q** (əslində **x**) səsi **ğ-yə** keçir: **başlayacağam, işləyəcəyəm.**

2.3-cü şəxsin təkində **-dir,-dir** şəkilçisi işlənə də bilər, işlənməyə də bilər.

İş və hərəkətin icrasına heç bir şübhə olmadıqda və ya insan öz arzusunu bu şəkildə qərarlaşdırılmış olduqda qəti gələcək formasından istifadə edilir; məs.:

Öz bəxtinə bütün insan

Bircə ulduz **seçəcəkdir.**

Xoş günlərin dünyasından

Bütün aləm **keçəcəkdir.**(S.V.)

Bu gün, sabah **al geyəcək** təbiətin ilk baharı,

Yenə qönçə **tutacaqdır** könüllərin arzuları.(S.V.)

Dolan bulud **boşalacaq!** – Bu hökmüdür təbiətin. (S.V.)

Gün **keçəcək**, yağış **yağacaq**, külək **əsəcək** və bu ocağın yeri də buradan **silinib gedəcək** və heç kim **bilməyəcək** ki, haçansa burda bir ocaq yanıb və istisi ilə kimlərisə qızdırıb.(Elçin) Baba Keşişə elə gəlirdi ki, indicə sarayın darvazası **çırılıb açıla-caq** və o dinsiz Ziyad xan oğlu dəli kimi bu yerlərdən **qaçıb gedəcək**; onu Müqəddəs Evin təmizliyi **qovacaq**, Məsihanın əməli Məryəmi Baba Keşişə **qaytaracaq** və öz mömin bəndəsini **xilas edəcək.**(Elçin)

Qəti gələcək zaman şəkilcisindən əvvəl təsirlik, növ və inkarlıq pozisiyaları boş olur və lazım gəldikdə həmin şəkilçilər işlədirilir; məs.: **Yanmaq – yan-dir-maq – yan-dir-acəq – yan-dir-ma-yacaq; gülmək – gül-dür-mək – gül-dür-əcək – gül-dür-mə-yəcək; qaçmaq – qaç-ır-maq- qaç-ır-il-maq – qaç-ır-il-acəq – qaç-ır-il-ma-yacaq** və s.

Qəti gələcəyin inkarı **-ma,-mə** şəkilçisi ilə düzəlir:

Onlar bir də bu yurda **ayaq basa bilməyəcəklər.**

Mahmuda elə gəlirdi ki, bir də heç zaman **gülməyəcək**, bir də heç zaman **sevinməyəcək.** (Elçin) Sofiyə heç kim **kömək etməyəcək.**(Elçin)

Qəti gələcək zamanın maraqlı üslubi imkanları var. Bədii əsərlərin dilində onun mühüm bir üslubi imkanından son dövrlərdə geniş istifadə edilir. Çox zaman tarixi şəxsiyyətlərin (bəzən də fərdi məşhur obrazlarının) tarixi taleyi, baş vermiş və artıq çoxdan reallaşmış hadisələr haqqında keçmiş zaman əvəzinə, gələcək zaman formasında məlumat verilir. Elçin Süleyman paşanın tarixi taleyini (XVI əsr) «Mahmud və Məryəm» romanında belə təsvir edir:

...Vaxt **gələcək** və bu toy məclisindən on doqquz il sonra, bütün ömrünü kiçik döyüşlərdə keçirən Süleyman paşa son kiçik döyüşdə xəyanət nəticəsində ölümcül **yaralanacaq**, ən yaxın adamları belə, bu uzun-uzadı xırda müharibələrdən, onları tamam təngə gətirmiş sərsəri fikirlərdən, bu sərsəri fikirlər naminə mü-naqışlərdən, çəkişmələrdən bezib, təngə gəlib, at belində vaxtsız qocalmış Süleymani döyüş meydanında tək qoyub **gedəcək** və o zaman arxası üstə qanlı torpağın üstünə sərilmış Süleyman huşunu itirməzdən əvvəl, aləmi bürümüş mavi boşluqda çoxdan unutduğu o iri gözləri və o iri gözlərin həmin ifadəsini **görəcək**. Süleyman bu gözlərin sahibini **xatırlaya bilməyəcək**, amma o iri göy gözlər həmin mavi boşluq içində bir paklıqdan, təmizlikdən ona **baxacaq**. Birdən-birə şidirgி yağımağa başlayan yağış Süleymanın üzündən-gözündən **süzülib axacaq**, qızdırmadan od kimi alışib-yanan bədəninə bir sərinlik **gətirəcək** və o sərinlik içində, o mavi boşluq içində paklıqdan, təmizlikdən baxan iri göy gözlərin təbəssümü Süleymanın hədər getmiş ömründən **danişacaq**, nahaq axıdılmış qanlardan **xəbər verəcək** və Süleyman **gülümsə-yəcək**: gecdi daha, hər şey bitib. Sonra o gülüş Süleymanın sifətində **donacaq** və şidirgி yağış Süleymanın açıq gözlərinə tökülbə sifətində donmuş gülüşün üstü ilə **axacaq**... (Elçin)

*Qeyri-qəti gələcək zaman işin gələcəkdə icra olunacağı (və ya olunmayıcağı) barədə qəti deyil, tərəddüdlə məlumat verən, işin icrasının nəzərdə tutulduğunu bildirən zaman formasıdır.*

Qeyri-qəti gələcək zaman da işin, hərəkətin söz söylənən vaxtdan, həmin iş haqqında məlumat verilən zamandan sonra icra olunacağını bildirir. Gələcək zamanın bu forması fel kökünə və ya əsasına **-ar,-ər** şəkilçisini və şəxs şəkilçilərini artırmaqla dü-

zəlir (saitlə bitən fellərdə zaman şəkilcisindən əvvəl «y» bitişdiricisi işlənir): *alaram*, *gələrəm*, *bilərəm*, *başlayaram*, *anlayaram*, *gözləyərəm* və s. Misallar:

Yağış yox, qar olub yerə *yağarsan*,

Mənim kipriyimə çən *düşə bilər*.

Birdən gülüşünü *yadırğayarsan*,

Birdən saçlarına dən *düşə bilər*. (Ə.Q.)

Sultan razılıq versə, bu qısı Qarabağda *qalar*, yazda Diyarbəkrə *qayıdarıq*. (F.K.) Qoşunu Darül-İşəddan gələn ehsanla *saxlayarıq*. Gələn müridləri silahlandırıb qoşunun sayını *artırıraq*. (F.K.) Oğul, belə ata üçün *ağlamazlar*. *Gülərlər*. O, əsl kişi, əsl qəhrəman idi. (F.K.)

Qeyri-qəti gələcək zamanda işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am, -əm

cəm: -iq, -ik

II ş. tək: -san, -sən

cəm: -siniz, -siniz

III ş. tək: -

cəm: -lar, -lər

*al-ar-am*, *gəl-ər-əm*

*al-ar-iq*, *gəl-ər-ik*

*al-ar-san*, *gəl-ər-sən*

*al-ar-siniz*, *gəl-ər-siniz*

*al-ar*, *gəl-ər*

*al-ar-lar*, *gəl-ər-lər*

**Q e y d.** Canlı danışçıq dilində bəzən saitlə bitən fellərdə **-ar, -ər** şəkilcisindən əvvəl *y* bitişdiricisi artırmaq əvəzinə, **-ar**, **-ər** şəkilcisinin saiti düşür: *başlayaram* – *başlaram*, *saxlayaram* – *saxlaram* və s.

Qeyri-qəti gələcək zaman şəkilcisindən də əvvəl təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilir; məs.: *qaçmaq* – *qaç-ır-maq* – *qaç-ır-ar-am* – *qaç-ır-m-ar-am*; *yanmaq* – *yan-dır-maq* – *yan-dır-ar-am* – *yan-dır-m-ar-am*; *ölmək* – *öl-dür-mək* – *öl-dür-ər-lər* – *öl-dür-m-əz-lər*; *qopmaq* – *qop-ar-maq* – *qop-ar-ar-lar* – *qop-ar-m-az-lar* və s.

Qeyri-qəti gələcəyin də inkari, misallardan göründüyü kimi, **-ma**, **-mə** şəkilçisi ilə düzəlir. İnkar şəkilçisi açıq hecalı, qeyri-qəti gələcəyin şəkilçisi örtüsüz olduğu üçün, indiki zamanda olduğu kimi, inkar şəkilcisinin saiti düşür və eyni zamanda ikinci və üçüncü şəxslərin tək və cəmində **-ar**, **-ər** şəkilcisinin *r* samiti *z-yə* keçir:

<i>al-m-ar-am, gəl-m-ər-əm</i>	<i>al-m-ar-iq, gəl-m-ər-ik</i>
<i>al-m-az-san, gəl-m-əz-sən</i>	<i>al-m-az-sınız, gəl-m-əz-siniz</i>
<i>al-m-az, gəl-m-əz</i>	<i>al-m-az-lar, gəl-m-əz-lər</i>

Məs.:

İynənin gözündən keçsək də ellik,  
Bəzən darvazadan **keçə bilmərik.** (Ş.)  
Gül görməsəm, **gülmərəm,**  
Almanı da **bölmərəm.**  
Əcəlimlə **ölmərəm,**  
Sən müqəssir olarsan.(Ə.Q.)

Fələk də gəlsə, onu sözündən **döndərə bilməz.**(İ.Ə.) Atın ki ayağı sindi, qurtardı, o **sağalmaz.**(F.K.) Kənd əvvəl-əvvəl belə güman edirdi ki, vəziyyət belə **davam edə bilməz.** (E.M.) Amma yox, bu, onun oğlu Uzun Həsənlə təkbətək döyüşsə, çox dözə **bilməz.**(F.K.)

Qeyri-qəti gələcək zaman işin söz söylənən vaxtdan sonra icra olunacağıını bildirir. Məsələn, *Bu saat gedərsən evə, bütün əhvalatı danişarsan. Mən bir gün yenə qayıdaram, o zaman daha ətraflı danişarıq* – cümlələrində **gedərsən, danişarsan, qayıdaram, danişarıq** felləri işin məlumat verilən vaxtdan sonra – qeyri-müəyyən vaxtda icra olunacağını bildirir və güman, tərəddüb çalarını da saxlayır.

Lakin qeyri-qəti gələcək zaman üçün bütün zamanlar üzrə-fəaliyyətdə olan iş və hərəkəti bildirmək daha səciyyəvidir. Bu cəhət atalar sözlərində, məsəllərdə, aforizmlərdə özünü daha çox göstərir. Məs.: *Nə əkərsən, onu biçərsən. İsləməyən dişləməz. İsləməyənə tənbəl deyərlər. Malını yeməyənin malını yeyərlər. Günü-günə satmazlar* və s.

Gələcək zamanın bu forması bəzən adət, xasiyyət, vərdiş bildirir; məs.: *Su axar. Göz baxar. Quş uçar* və s.

Əbədi həqiqət xarakteri daşıyan iş və hərəkəti bildirir:

Dünyada nə qədər iş var, sənət var,  
Birindən **yapışar** ağlı olanlar.(Ş.)

Bütün zamanlara aid olan işi bildirdiyi, tərəddüllü olduğu, qətilik çalarına malik olmadığı üçün qeyri-qəti gələcək zaman keçmiş qrammatika kitablarında «müzare zaman» adlandırılırdı. Bu cəhəti nəzərə alaraq, şair maraqlı poetik fikir söyləməyə nail olmuşdur:

Dolmuşam dalgalı ümmanlarında,  
Qalmışam «Gəlmə!», «Gəl!» gümanlarında,  
Azmişam felinin zamanlarında,  
Qurtara bilmirəm müzare gözdən! (S.Əsəd)

## XƏBƏR ŞƏKLİNİN MÜRƏKKƏBİ

Qeyd etdiyimiz kimi, felin şəxsli formaları sadə və mürəkkəb olur. Bu xüsusiyət felin əmr şəklindən başqa, bütün şəkillərinə aiddir. Əmr şəklinin məzmununda bir qətilik olduğu üçün hekayə və rəvayət əlamətlərini qəbul etmir.

Fel zamanlarının sadəsi fel kökü və ya əsasına zaman və şəxs şəkilçilərinin artırılması ilə düzəlir. Mürəkkəbi isə *idi*, *imiş* zaman ədatlarının iştirakı ilə formallaşır. *İdi* zaman ədati xəbər şəklinin hekayəsini, *imiş* – rəvayətini düzəldir.

*İdi*, *imiş*, *isə*, *ikən* köməkçi sözləri tarixən *imək* felinə şü-hudi və nəqli keçmişin, şərt şəklinin əlamətinin (-sa,-sə) və -*kən* şəkilçisinin artırılması ilə düzəlmüşdür. *İdi*, *imiş* öz funksiyası etibarilə yaxın olub *isə* və *ikən* köməkçi sözlərindən fərqlənir və dildə zaman anlayışına xidmət edir.

*Q e y d.* *İdi*, *imiş* köməkçi sözləri leksik mənadan tam məhrumdur. Yalnız qrammatik mənaları vardır. Dilçilik ədəbiyyatında *isə* köməkçi sözünə «şərt ədati» deyildiyi hallar var (9,140) Xarakterlərini nəzərə alaraq biz *idi*, *imiş* köməkçi sözlərini «zaman ədatları» adlandırmağı müvafiq bildik.

*İdi*, *imiş* zaman ədatları və onların şəkilçiləşmiş forması (-*di*, -*di*, -*du*, -*dü*, -*mış*, -*mış*, -*muş*, -*müş*) şü-hudi keçmişdən başqa, bütün zamanlarla işlənir və hər üç zamanı keçmiş zaman müstəvisinə keçirir, (7, 265) xəbər şəklində həm bitişik, həm də fellərdən ayrı yazılır. Məs.:

yazmış <i>idim</i> , yazmış <i>imişəm</i>	yazmışdım, yazmışmişam
yazır <i>idim</i> , yazır <i>imişəm</i>	yazırdım, yazırmışam
yazacaq <i>idim</i> , yazacaq <i>imişəm</i>	yazacaqdım, azacaqmişam
yazar <i>idim</i> , yazar <i>imişəm</i>	yazardım, yazarmışam

*İdi, imiş* köməkçi sözlərinin zamanlardan sonra sözə bitişik yazılması daha müvafiqdir. Bunun üçün əvvəlcə söz kökü və ya əsası, təsirlik, növ, inkarlıq və zaman şəkilçiləri, sonra *idi* və *imis* zaman ədatlarının ixtisar şəkli və şəxs şəkilçisi işlənməli olur.

**Q e y d.** Nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda bəzən şəxs şəkilçisi ilə *imis* zaman ədatının ixtisar şəkli yerini dəyişə bilir:

*yazmışdım – yazmışdım  
yazmışdım – yazmışdım  
yazacağdım – yazacağdım  
yazardıım – yazardıım*

Bu şəkildə rəvayət məzmunu bir qədər də güclənmiş olur.

## NƏQLİ KEÇMİŞİN MÜRƏKKƏBİ

Felin nəqli keçmiş zamanının mürəkkəbi **-miş,-miş,-muş,-müs** zaman şəkilcisindən sonra *idi*, *imis* zaman ədatlarının və ya onların ixtisar şəklinin artırılması ilə düzəlir; məs.:

<i>yazmışdım</i>	<i>yazmış idim</i>	<i>yazmışdımam</i>	<i>yazmış imişəm</i>
<i>yazmışdin</i>	<i>yazmış idin</i>	<i>yazmışmışsan</i>	<i>yazmış imişsən</i>
<i>yazmışdı</i>	<i>yazmış idi</i>	<i>yazmışmış</i>	<i>yazmış imiş</i>
<i>yazmışdıq</i>	<i>yazmış idik</i>	<i>yazmışmışıq</i>	<i>yazmış imişik</i>
<i>yazmışdınız</i>	<i>yazmış idiniz</i>	<i>yazmışmışsınız</i>	<i>yazmış imişsiniz</i>
<i>yazmışdilar</i>	<i>yazmış idilər</i>	<i>yazmışmışlar</i>	<i>yazmış imislər</i>

Nəqli keçmişin **-miş** şəkilçili formasının hekayə və rəvayəti mənaca fərqlənir: hekayəsində işin keçmişdə icrasının danışan şəxsin şahidliyi ilə baş verdiyi, rəvayətində isə danışan şəxsin başqasından eşitdiyi və ya tədricən xatırladığı mənası vardır, yəni şühudi və nəqli keçmişdəki hekayə və rəvayət məzmunu burada bir qədər də qabarılıqdır. Məs.:

Uzun Həsən anasının «Şeyx Heydərlə gedəcəyəm» deməyinin mənasını tez *almışdı*. O, *xəbər tutmuşdu* ki, Sultan Əbu Səid babası Teymur kimi, Ərdəbildəki Şeyx Səfiyyəddin pirində *ziyarət etmiş*, orada böyük nəzir-niyaz *vermişdi*.(F.K.) Cüneyd Üzun Həsənin bacısı Xədicə Bəyimlə *evlənmiş*, onlardan Heydər

*dünyaya gəlmışdı.*(F.K.) Oğlan bizim gözlədiyimiz vaxtdan tez *gəlmışmış*.

Şühudi və nəqli keçmişin özündə hekayə və rəvayət mənası var. Nəqli keçmiş isə, adından göründüyü kimi, keçmiş zamanıdır. Bəs onda *idi, imiş* yenidən keçmişə aparmaqla hekayə, rəvayət məzmunu yaratmaqla nə ilə fərqlənir?

Yuxarıdakı misalların ikisində *idi, imiş* ədatlarını ataq: O, **xəbər tutmuşdur** ki, Sultan Əbu Səid babası Teymur kimi, Ərdə bildəki Şeyx Səfiyyəddin pirində **ziyarət etmiş(dır)**, orada böyük nəzir-niyaz **vermişdir.**(F.K.) Oğlan bizim gözlədiyimiz vaxtdan tez **gəlmışdır.** Geriyə yol yox idi, addım **atılmışdır.** (Elçin)

Misallarda bu cür dəyişiklik etdikdə dərhal hiss olunur ki, sadə və mürəkkəb zamanlarda zaman fərqi var: sadə xəbər şəkli yaxın keçmiş, mürəkkəbi uzaq keçmiş mənası yaradır. Digər tərəfdən, mürəkkəb xəbər şəklində hekayə və rəvayət məzmunu daha qabarıldır və güclənmiş olur. Dil bu formanı daha çox bu cəhətlərə əsasən yaratmışdır.

Nəqli keçmişin ikinci forması, yəni **-ib** şəkilçisi fel zamanlarının sadə formasında 1-ci şəxsin təkində və cəmində işlənmədiyi kimi, bu şəkilçinin hekayəsi də olmur. Lakin **-ib** şəkilçisinin 1-ci şəxsdə rəvayəti olur:

*Mən yazıbmişam  
Sən yazıbmişsan  
O yazıbmiş*

*Biz yazıbmişıq  
Siz yazıbmışsınız  
Onlar yazıbmişlar*

Bu forma güclü rəvayət məzmununa malikdir. Məs.:  
A... Miko lap **gerçəkləyibmiş...** (İ.Ə.) Teymur bunlardan Anqaraaya düz otuz səkkizini **gətiribmiş.**(F.K.) Uşaqları onun yoluunu çox **gözləyibmiş.**

## İNDİKİ ZAMANIN MÜRƏKKƏBİ

İndiki zamanın mürəkkəbi də *idi, imiş* zaman ədatlarının iştirakı ilə düzəlir. Adətən, həm bitişik, həm də ayrı işlənən formasında *idi, imiş* və onların ixtisas şəkli şəxs şəkilçilərindən əvvəl yerləşir. Məs.:

yazırdım	<i>gəlir idim</i>	<i>yazırmişam</i>	<i>gəlir imişəm</i>
yazırdın	<i>gəlir idin</i>	<i>yazırılmışsan</i>	<i>gəlir imişsən</i>
yazırıldı	<i>gəlir idi</i>	<i>yazırılmış</i>	<i>gəlir imiş</i>
yazırdıq	<i>gəlir idik</i>	<i>yazırılmışıq</i>	<i>gəlir imişik</i>
yazırınız	<i>gəlir idiniz</i>	<i>yazırılmışınız</i>	<i>gəlir imişsiniz</i>
yazırıldılar	<i>gəlir idilər</i>	<i>yazırılmışlar</i>	<i>gəlir imislər</i>

Hekayə formasında gözlə görmə, şahidlik, rəvayətdə rəvayət, başqasından eşitdiyini söyləmə məzmunu vardır. Məsələn:

Mahmud uğunub gedən bu adamlara baxa-baxa, ağlaya-ağlaya *danişirdı*. (Elçin) Adamlar qəddar idi, acgöz idi, qan *tökürdü, anlamırdı*. (Elçin) Yox, Mahmud *səhv edilmiş*, Mahmudun bütün varlığı insanlara *can atmış*. (Elçin) Hisslər *aldadırmış*, hisslər gəldi-gedərmiş. (Elçin) Süleyman yenə baxdı və gülümşədi: məcnunluq ancaq şairlərin əsərlərində *olurmuş*. (Elçin) Bayaq Gülbətin bizi yoncalı bulağın yanında *görürmüş*. Özü də durbinlə *baxırmış*. (İ.Ə.) Onlar uzaqlarda – Gülnisənin görmədiyi, bilmədiyi yerlərdə də beləcə *yatırmışlar*. (İ.Ə.) Nəbi, yatmamışan? *Sayıqlayırmış*. (S.R.) O burada Babək adı ilə *yaşayırmış*.

Bəzən *imis* zaman ədatının ixtisar şəkli şəxs şəkilcisindən sonra işlənir. Bu hal sadə məişət dilində daha çox müşahidə olunur; məs.: Deyirlər qoca generallar, marşallar ondakı ciddiyətə, qətiyyətə *heyran olurlarmış*. (İ.Ə.) Miko, sən traktor sürməyi də *bilirsənmiş*, - deyə o mənə baxıb gülümşədi. (İ.Ə.)

Keçmiş zamanın rəvayəti ilə indiki zamanın rəvayətində mühüm fərq var: keçmiş zamanın (nəqli keçmişin) rəvayəti keçmişdə müşahidə edilərkən artıq işin başa çatmış olduğunu bildirir, indiki zamanın rəvayəti isə keçmişdə müşahidə olunan işin davam etməkdə olduğunu göstərir. Bu son xüsusiyyət indiki zamanın hekayəsinə də aiddir.

## QƏTİ GƏLƏCƏYİN MÜRƏKKƏBİ

Hər iki halda (hekayə və rəvayətdə) işin gələcəkdə qəti şəkildə icra olunub-olunmayacağı haqqında keçmişə əsasən məlumat verilir. Məs.:

<i>yazacaqdim</i>	<i>gələcək idim</i>	<i>yazacaqmişam</i>	<i>gələcək imişəm</i>
<i>yazacaqdin</i>	<i>gələcək idin</i>	<i>yazacaqmişsan</i>	<i>gələcək imişsən</i>
<i>yazacaqdi</i>	<i>gələcək idi</i>	<i>yazacaqmiş</i>	<i>gələcək imiş</i>
<i>yazacaqdıq</i>	<i>gələcək idik</i>	<i>yazacaqmişıq</i>	<i>gələcək imişik</i>
<i>yazacaqdınız</i>	<i>gələcək idiniz</i>	<i>yazacaqmişsiniz</i>	<i>gələcək imişsiniz</i>
<i>yazacaqdılar</i>	<i>gələcək idilər</i>	<i>yazacaqmişlar</i>	<i>gələcək imişlər</i>

Hekayə formasında danışanın müşahidəçiliyi, bilavasitə iş-dən xəbərdar olduğu, rəvayət formasında başqasından eşitdiyi, rəvayət məzmunu vardır. Hər iki halda işin nəticəsi bilinmir və çox zaman iş icra edilməmiş qalır. Məs.:

Telegramı görəndə ***maraqlanacaqdı, taniyacaqdı*** səni. ***Bıləcəkdi*** ki, mənim doğma qardaşımsan. Mənim də başım ***uca ola-caqdı.*** (İ.M.) Tale qızılın hamısını Mahmudun başına səpsəydi də, onun məhkumluğu ***azalmayacaqdı.*** (Elçin) Az qalmışdı və bütün bu müsibət ***qurtaracaqdı.*** (Elçin) Bunu bizimcün kim ***edə-cəkmış?*** (C.C.) Məhzun könlüm, ey vah, ey vah, ***şad olacaqmiş!*** (C.C.)

### **QEYRİ-QƏTİ GƏLƏCƏYİN MÜRƏKKƏBİ**

Hekayə və rəvayət fərqi qeyri-qəti gələcəyin hekayə və rəvayətində də var. Hekayə formasında danışanın, məlumat verənin işin icrasına şəxsi qəti inamı, rəvayətində isə başqasının mülahi-zəsinə əsasən fikir söyləmə və ya xatırlama mənası üstünlük təşkil edir. Məs.:

<i>yazardim</i>	<i>gələr idim</i>	<i>yazarmışam</i>	<i>gələr imişəm</i>
<i>yazardın</i>	<i>gələr idin</i>	<i>yazarmışsan</i>	<i>gələr imişsən</i>
<i>yazardi</i>	<i>gələr idi</i>	<i>yazarmış</i>	<i>gələr imiş</i>
<i>yazardıq</i>	<i>gələr idik</i>	<i>yazarmışıq</i>	<i>gələr imişik</i>
<i>yazardınız</i>	<i>gələr idiniz</i>	<i>yazarmışsiniz</i>	<i>gələr imişsiniz</i>
<i>yazardılar</i>	<i>gələr idilər</i>	<i>yazarmışlar</i>	<i>gələr imişlər</i>

***İdi, imis*** ədatları şühudi və nəqli keçmişin şəkilçilərinin ***imək*** kökünə artırılması ilə düzəldiyindən hansı sözlə bağlanırsı, onu keçmiş zamana aid edir: *yazmış idi, yazmış imis; müəllim idı, müəllim imis; yaxşı idi, yaxşı imis; o idi, o imis; tez idi, tez imis* və s. Xəbər şöklinin hekayəsi ***idi*** zaman ədati ilə qətilik, şahidlik

çalarını da saxlayır. **İmiş** köməkçi sözü isə nəqli keçmişin **-miş** şəkilçisi ilə düzəldiyindən rəvayət məzmunu yaradır və şahidlik çalarının olmaması ilə fərqlənir. Məsələn, **yazmışdım, yazmışdım-şam** sözlərinin hər ikisində işin icra olunub bitdiyi ifadə olunur və birinci sözdə şahidlik, ikincidə rəvayət mənası vardır. Bu hal **yazırdı, yazırmış, oxuyurdu, oxuyurmuş, gəlirdi, gəlirmiş...** sözlərinə də aiddir. Danışan şəxs **yazırdı** dedikdə əsasən şəxsi müşahidəçi olduğunu, **yazırmış** dedikdə isə hadisəni başqasından eşitdiyini bildirir. Digər tərəfdən, indiki zamanın hekayə və rəvayətində işin müşahidə və rəvayət olunan zaman davam etməkdə olduğu da bildirilir: **gəlirdi, oxuyurdu, gəlirmiş, oxuyurmuş**. Bu cəhətdən qəti və qeyri-qəti gələcək zamanların hekayə və rəvayəti fərqlənir. Qəti gələcəyin hekayə və rəvayətində (**yazacaqdı, yazacaqmış**) işin qəti şəkildə icra olunacağı qarşıya qoyulmuş olسا da, istər hekayə, istərsə də rəvayət formasında danışan şəxs işin nöticəsindən xəbərdar deyildir: ola bilər ki, iş icra olunmuş, ola bilər ki, icra olunmamışdır. Çox vaxt da iş icra olunmamış qalır. Qeyri-qəti gələcək zamanın hekayə və rəvayətində isə bunun əksinə olaraq, işin sadəcə icrası yox, davamlı şəkildə, dəfələrlə, təkrarən icrası mənası vardır:

Yumurtanı göyçək, güllü **boyardıq**,  
 Sınanların çoqquşdurub **soyardıq**,  
 Oynamaqdan məğər bircə **doyardıq!?** (Ş.)  
**Toxuyardı** özünə yaşıl otlardan köynək,  
 O, ruzi **qazanardı** hər gün kərpic kəsərək.(N.)  
 Ölülər məskəni – məzarlıqda da  
 Zaman qədəm-qədəm **addımlayarmış!** (B.V.)

Allah... Allah! Şeytan əməli nə **yaman olarmış!** (İ.Ə.) Telefon nömrəsi də, Vəzifə dəyişəndə, Sən demə, **dəyişərmış!** (B.V.) Eşqə düşən gözləri sölə çəkib **yanarmış.**(M.R.)

Sadə qeyri-qəti gələcək zamanın 1-ci şəxs tək və cəminin inkarında **-ar, -ər** şəkilçisi sabit qaldığı, ikinci və üçüncü şəxslərdə **r>z** keçidi baş verdiyi halda, hekayə və rəvayətində birinci şəxsin tək və cəminin inkarında da **r>z** keçidi baş verir. Bunu aşağıdakı nümunələrdən də görmək olar:

*Mən bilməzdim  
Sən bilməzdin  
O bilməzdi  
Biz bilməzdik  
Siz bilməzdiniz  
Onlar bilməzdilər*

*Mən bilməzmışəm  
Sən bilməzmışsən  
O bilməzmış  
Biz bilməzmışık  
Siz bilməzmışsiniz  
Onlar bilməzmışlər*

Beləliklə, aydın olur ki, xəbər şəklinin mürəkkəbində bir morfem də sadəsindən artıq işlənir. Yəni fel kökü və ya əsasına təsirlik, növ, inkarlıq şəkilçilərindən sonra zaman, şəxs şəkilçiləri ilə yanaşı, *idi, imiş* və ya onların ixtisar şəkli də artırılır.

*İdi, imiş* zaman ədatları felə bitişik yazıldıqda onların ilk saiti düşür və ədatlar şəkilçiləşərək formaca şühudi və nəqli keçmişin şəkilçiləri ilə omonimləşir.

*İdi, imiş* ədatlarının ixtisar şəklini şühudi və nəqli keçmişin şəkilçilərindən aşağıdakı kimi forqləndirmək olar:

1.Şühudi və nəqli keçmişin şəkilçiləri felin kökünə və ya əsasına artırılır. Bunlardan əvvəl yalnız təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilər; məs.:

<i>güldüm - güldürdüm</i>	<i>gülmüşəm - güldürmüşəm</i>
<i>sərdim - sərildim</i>	<i>sərmışəm - sərilmışəm</i>
<i>baxdım - baxmadım</i>	<i>baxmışam - baxmamışam</i>

*İdi, imiş* ədatlarının ixtisar şəkli fel kökünə, əsasına artırıla bilməz. Bunlar zaman şəkilcisinən sonra işlənə bilir:

*Gül-ür-dü-m. yaz-ır-di-m  
Sər-il-ir-di-m, yaz-il-ır-di-m  
Bax-m-ır-di-m, yaz-m-ır-di-m*

*Gül-ür-müş-əm, yaz-ır-mış-am  
Gül-dür-ül-ür-müş-əm, yaz-dir-il-ır-mış-am  
Bax-m-ır-mış-am, yaz-m-ır-mış-am*

2.Zaman şəkilçiləri feldən ayrı yazıla bilməz. *İdi, imiş* ədatları xəbər şəklində həm feldən ayrı yazılır, həm də şəkilçiləşərək felə bitişik yazılır.

3.Bir feldə birdən artıq zaman şəkilçisi işlənməz. Odur ki feldə zaman şəkilçisinə oxşar bir neçə şəkilçi olduqda hər birinin öz vəzifəsi olur. Əgər belə üç şəkilçi varsa, birincisi təsirlilik, ikincisi zaman, üçüncüsi *idi* və ya *imiş-in* şəkilçiləşmiş formasıdır; məs.: **qop-ar-ar-di-m**, **çix-ar-ar-mış-am** - sözlərində birinci **-ar** təsirlilik, ikincisi zaman, **-di**, **-mış** isə hekayə və rəvayət şəkilçisidir. Zaman şəkilçisinə oxşar iki şəkilçi olarsa və onların arasına məsdər və ya inkar şəkilçisi artırmaq mümkündürsə, birincisi təsirlilik, ikincisi zaman şəkilçisidir: **qop-ar-ir-am** – **qop-ar-m-ir-am**; iki şəkilçinin arasına məsdər və ya inkarlıq şəkilçisi artırmaq olmursa, birincisi zaman, ikincisi hekayə və ya rəvayət şəkilçisidir; məs.: Nə **bilirdim** nə zəhrimardı kitab (S.) – cümləsindəki **bilirdim** felinin yalnız kökündən sonra məsdər və inkarlıq işlənə bilər, odur ki **-ir** zaman şəkilçisi, **di** – hekayə ədatıdır.

## VACİB ŞƏKLİ

*Felin v a c i b şəkli işin icrasının vacib olduğunu bildirir.*

Vacib şəkli modallığın mühüm ifadə vasitələrindən olub, fel kökü və ya əsasına **-məli**, **-məli** şəkilçisinin və şəxs şəkilçilərinin artırılması ilə düzəllir; odur ki vacib şəklini belə ümumiləşdirmək olar:

**Vacib şəkli = fel kökü və ya əsasi + -məli,-məli + şəxs şəkilçisi.** Məs.:

Ürək **təmiz olmalıdır** bulaqların suyu kimi,

Bəzisinin vicdanıza qaralmışdır quyu kimi.(S.V.)

Süleyman belə hesab edirdi ki, özünükülər oğul tərbiyə edib **böyütməlidir**, döşlərinin südü ilə balalarına qədim və şərəfli tarixlərinə hörmət, məhəbbət **aşılamalıdır**. (Elçin) Mən doğulub böyüdüüm üçün **yaşamalıyam**. Həyatda mənə xoş gələn nə varsa, **götürməliyəm** və ya **götürməyə çalışmalıyam**. Mən **unutmamalıyam** ki, biz müvəqqəti olaraq düşünən, hiss edən bir ovuc torpaqdan başqa bir şey deyilik.(İ.Ə.) Zərif çıçəklər qayaları desib günəş ışığına çıxa bildiyi halda, mən niyə **qorxmalıyam?** Niyə **çəkinməliyəm?** (İ.Ə.) Atalarımızdan belə görmüşük, övladlarımız da bizdən belə **görməlidir**.(F.K.)

Felin vacib şəklində işlənən şəxs şəkilçiləri bunlardır:

<i>I ş. tək:-am,-əm</i>	<i>cəm: -ıq,-ik</i>
<i>II ş. tək: -san, -sən</i>	<i>cəm: -siniz,-siniz</i>
<i>III ş. tək: -dir,-dir</i>	<i>cəm: -dirlər, -dirlər</i>

Birinci şəxsin tək və cəmində şəxs şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir. Məs.:

<i>Mən yazmalyam</i>	<i>Mən gəlməliyəm</i>
<i>Sən yazmalısan</i>	<i>Sən gəlməlisən</i>
<i>O yazmalıdır</i>	<i>O gəlməlidir</i>
<i>Biz yazmalyıq</i>	<i>Biz gəlməliyik</i>
<i>Siz yazmalısınız</i>	<i>Siz gəlməlisiniz</i>
<i>Onlar yazmalıdırlar</i>	<i>Onlar gəlməlidirlər</i>

Vacib şəklinin inkarı **-ma,-mə** şəkilçisi ilə düzəlir; məs.:

Əhəd həyət-bacaya fikir verən deyildi, bəhanəsi də bu idi ki, guya onun mövqeyində olan adam kənar işlərə **baş qoşmamalıdır**. (İ.M.) Birinci niyyəti bu idi ki, Şeyx Əli məni qarşılamağa **çixmamalıdır**. (F.K.)

Vacib şəkilçisindən əvvəl, söz kökü və ya əsasına təsirlik, növ, inkarlıq şəkilçiləri artırıla bilər:

*Gülməliyik – güldürüməliyik – güldürülməliyik – güldürül-məməliyik; qopmalıdır – qoparmalıdır – qoparılmalıdır – qoparılmamalıdır; görməlisiniz – görüşməlisiniz – görüşdürməlisiniz – görüşdürülməməlisiniz.*

Bunlar vacib şəklinin sadəsidir. Vacib şəklinin sadəsi gələcək zaman məzmununa malik olur; məs.:

Bu qız mənim tacımın ən qiymətli daşına **dönməlidir**. (F.K.) Sən çox vacib **iş görməlisən**. (F.K.) Onun öz başı bədənin-dən **ayrılmalıdır**. (F.K.) Müridləri çayın kənarı ilə yuxarı **apar-malyıq**. (F.K.) Əmirə burada dağ keçisinin südündən aş bisirib **verilməlidirlər**. (F.K.) Şeyx Əliyə bir cam şərbətin içində zəhər **verilməlidir**. (F.K.) Vələd başını aşağı salıb balalarını **saxlama-lıdır**. (İ.M.) O necə qarşayıbsa, biz də elə **etməliyik**. (F.K.) Deməyiblər ki, Xorasanın, Məvərənnəhrin, İranın yarısının hökm-darının qarşısında torpağı **öpməlisiniz?** (F.K.)

**-mali,-məli** bəzən ümumi zaman çalarına malik olur: Birlik eyni zamanda ürəklərdə **olmalıdır**. (İ.Ə.) Mənim də anam **bilmə-**

*lidir* ki, onun oğlu heç kəsin kölgəsində yatmaz! (İ.Ə.) Sən camatın sözünü *eşitməlisən*. (İ.Ə.) Bir gün yaranan bir gün *ölməlidir*. (F.K.) Sən onun arzusu ilə *hesablaşmalısan*. (İ.Ə.)

Vacib şəklinin mürəkkəbi *idi*, *imiş* zaman ədatlarının və onların şəkilçiləşmiş formasının sadə vacib şəklinə artırılması ilə düzəlir. Vacib şəklinin və eyni zamanda lazım, arzu, şərt şəkillərinin mürəkkəbində qayda üzrə *idi*, *imiş* zaman ədatları feldən ayrı yazılmalıdır. Vacib şəklində:

*Mən gəlməli idim*  
*Sən gəlməli idin*  
*O gəlməli idi*

*Mən gəlməli imişəm*  
*Sən gəlməli imişsən*  
*O gəlməli imiş*

*Biz gəlməli idik*  
*Siz gəlməli idiniz*  
*Onlar gəlməli idilər*

*Biz gəlməli imişik*  
*Siz gəlməli imişsiniz*  
*Onlar gəlməli imişlər*

Lakin bədii dildə, mətbuat dilində bu qaydaya əməl olunmur. Dilin yiğcamlığa daimi meylini nəzərə aldıqda bu cəhət təbii görünür. Beləliklə, vacib şəklinin hekayə və rəvayətində *idi*, *imiş* həm ayrı, həm də şəkilçiləşərək felə bitişik yazılır. Bitişik yazıklärkən *idi* və *imiş* zaman ədatlarının şəkilçiləşmiş formasından əvvəl bütün şəxslərdə «y» samitindən istifadə olunur.

Vacib şəklinin hekayəsində şəxs şəkilçiləri şühudi keçmişdə, rəvayətində isə nəqli keçmişdə olduğu kimidir:

*Mən yazmalydım*  
*Sən yazmalydın*  
*O yazmalydı*  
*Biz yazmalydıq*  
*Siz yazmalydırınız*  
*Onlar yazmalydlar*

*Mən yazmalyışam*  
*Sən yazmalyışsan*  
*O yazmalyış*  
*Biz yazmalyışiq*  
*Siz yazmalyışsınız*  
*Onlar yazmalyışlar*

Vacib şəklində də *idi*, *imiş* hekayə və rəvayət çaları ilə fərqlənir. Bundan əlavə, hər iki halda işin nəticəsindən xəbərsizlik anlayışı ifadə olunur. İşin nəticəsi haqqında məlumat sonrakı bir sözlə və ya mətnə əsasən müəyyənləşə bilir. Məsələn, Mən

o vaxt bu məktubu *yazmalymışam*, ona görə də vaxtında *yazmışdim*. Mən o vaxt bu məktubu *yazmali idim*, buna *məcbur idim*.

*İdi, imiş* zaman ədatları işin icrasının vacib olduğunu keçmiş zamana köçürür, keçmişlə bağlayır. İşin icrasının vacib olduğunu bildirdiyi kimi, vacib olmadığını da bildirir; məs.:-

*Mən gülməməli idim*  
*Sən gülməməli idin*  
*O gülməməli idi*

*Biz gülməməli idik*  
*Siz gülməməli idiniz*  
*Onlar gülməməli idilər*

Bəzən icra edilmiş işə haqq qazandırmaq üçün vacib şəklinin hekayəsindən istifadə edilir; məs.: Mən bunu gec-tez *deməli idim*, Gülnisə xalanın mənə qarşı apardığı gizli mübarizə *aşkara çıxmalı idi*.(İ.Ə.)

**Q e y d.** Vacib şəklinin təsrif forması *-məli* şəkilçili substantiv feli sıfətin təsrif forması ilə omonimdir. İnkər formaları fərqlənir. Belə ki feli inkəri *-ma-mə* şəkiləsi ilə düzəldikdə vacib şəkli, *deyil* ədati ilə düzəldikdə substantiv feli sıfət hesab olunur. Məs.:-

*Mən gülməməliyəm, danışmamalıyam* – vacib şəkli;  
*Mən gülməli, danışmalı deyiləm* – feli sıfət forması.

Təsdiq formaları bu cəhətdən fərqlənmir. *Mən gülməliyəm* – dedikdə həm mən mütləq gülməliyəm mənası (vacib şəkli), həm də mən gülməli adamam mənası (feli sıfət) ifadə olunur. Bunları suallarına görə fərqləndirmək olar: vacib şəkli *nə etməlidir?*, feli sıfət *necədir?* sualına cavab verər.

## ARZU ŞƏKLİ

*Felin arzu şəkli iş və hərəkətin icrasının gərəkli olduğunu, arzu olunduğunu bildirir*. Fellərə *-a, -ə* şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir. Məs.:-

Düşmən acdır, deyirlər, onu *gərək doyduraq*,  
Qarnına qurşun *tökək*, ağızına da mis *vuraq*. (R.R.)  
Daş tövlə tikməklə məsələ qurtarmır. *Gərək* qoyuna *can yandırasan*, gecə-gündüz uşaq təkin *qulluğunda durasan*, dilini-sirrini *biləsən* onun.(İ.M.) Hələ bu ölkənin günəşi batmayıb ki, burnu selikli oğlunun başına tac *qoyasan*. (F.K.) Cavan oğlansan, sədrin yerini sənə tapşırdıq ki, ağıllı *dolanasan*. Camaatı *yola ve-*

*rəsən*. (İ.Ə.) *Gərək* elə Sevdimalının arıxanasını *dağıdasınız?* (İ.Ə.) Ancaq yaxşı olar ki, sən *özünü düzəldəsən*, *hövsələli ola-sən*. (İ.Ə.) Mən istəyərdim ki, babam Teymurla baban Şeyx Əlinin arasındaki o möcüzəli əhvalatı *danişasən*. (F.K.) Başına o cür oyun açıblar, sənin ürəyin gəlmir onların *cəzasını verəsən?* (F.K.)

Arzu şəklində işlənən şəxs şəkilçiləri bunlardır:

I ş. *tək*: -*m*

*cəm*: -*q*, -*k*

II ş. *tək*: -*san*, -*sən*

*cəm*: -*siniz*, -*siniz*

III ş. *tək*: -

*cəm*: -*lar*, -*lər*

Arzu şəklinin sadəsi *gərək*, bəzən də *nola*, *kaş*, *barı* və s. ədatlarla birgə işlənir; məs.:

*Mən gərək al-a-m*

*Mən gərək ged-ə-m*

*Sən gərək al-a-san*

*Sən gərək ged-ə-sən*

*O gərək al-a*

*O gərək ged-ə*

*Biz gərək al-a-q*

*Biz gərək ged-ə-k*

*Siz gərək al-a-siniz*

*Siz gərək ged-ə-siniz*

*Onlar gərək al-a-lar*

*Onlar gərək ged-ə-lər*

Felin bu şəklində də qayda üzrə fel kökü və əsası ilə arzu şəkilçisi arasında təsirlilik, növ, inkarlıq şəkilçiləri işlənə bilir:

*Mən gərək yan-dır-am*

*Mən gərək gör-üş-ə-m*

*Sən gərək yan-dır-a-san*

*Sən gərək gör-üş-ə-sən*

*O gərək yan-dır-a*

*O gərək gör-üş-ə*

*Biz gərək yan-dır-a-q*

*Biz gərək gör-üş-ə-k*

*Siz gərək yan-dır-a-siniz*

*Siz gərək gör-üş-ə-siniz*

*Onlar gərək yan-dır-a-lar*

*Onlar gərək gör-üş-ə-lər*

Arzu şəklinin inkarı *-ma*, *-mə* şəkilçisi ilə düzəlir, işin arzu olunmaz olduğunu bildirir:

*Mən gərək getməyəm*

*Biz gərək getməyək*

*Sən gərək getməyəsən*

*Siz gərək getməyəsiniz*

*O gərək getməyə*

*Onlar gərək getməyələr*

Arzu şəklinin sadəsi işin icrasının gələcək zamana aid olduğunu bildirir. Məs.:-

Şah, indi ki sən bizim işlərimizlə belə maraqlanırsan, gərək tez-tez *gələsən*.(İ.Ə) İstəyirəm ki, mən eşitdiklərimi sən də *biləsən*.(İ.Ə.) Sən gərək *qocalmayasan*. Dünənin uşağı deyilsən-mi? (İ.Ə.)

Bəzən arzu şəklində olan fel bütün zamanlara aid işi bildirir; məs.:-

Belə də iş olar: cavanlığında gündə yüz yol ölümün gözünə *baxasan*, onunla gizlənpaç *oynayasan*, sonra da əlli beş yaşında, dünyadan qulağındınc vaxtında qəflətən *öləsən*? Ədalətsizliyə bir bax! Kimə *giley eləyəsən*, kimdən kimə *şikayətlənəsən*? (İ.M.) Sən gərək səmimi *olasan*, yalandan, boğazdan yuxarı *hörmət göstərməyəsən*. Sözü açıq və aydın *deyəsən*. (M.İ.) Sən *gərək* işində lap *düz olasan*, hamiya *nümunə olasan*.

Arzu şəklinin mürəkkəbi *idi*, *imiş* zaman ədatlarının iştirakı ilə düzəlir. *Idi* – arzu şəklinin hekayəsini, *imiş* – rəvayətini bildirir. Məs.:-

Bir *gəzəydim* dağ-dərələr uzunu,

*Oxuyaydım*: «Çoban qaytar quzunu». (Ş.)

«Gəl mənə bir koma *tikək*, qardaş!» - kaş Əhəd belə *de-yəydi*. Vələd də qollarını çırmalayıb daş *daşıyaydı*, qum *ələ-yəydi*, yer *qazaydı*, dili ağızından çıxanacan *isləyəydi*. (İ.M.) Sənə demişdim axı... Gərək kişiyyə telegram *vuraydin*, gərək *təbrik eləyəydin* onu.(İ.M.) Mən gərək o vaxt heç kimlə *görüşməyəy-mışəm*.

Arzu şəklinin də inkarı *-ma,-mə* şəkilçisi ilə düzəlir:

*Gərək* günəş dağları aşib *sönməyəydi*,

*Gərək* mənim dönmüş taleyim *dönməyəydi*. (C.C.)

Sədr gərək əvvəldən işini o yerə *çatdırma'yaydı*.(İ.Ə.)

Bu enişli-yoxuşlu dolaylar heç *qurtarmayaydı*.(İ.Ə.)

*İdi*, *imiş* köməkçi sözləri arzu şəklində fellərdən həm ayrı, həm də fellərə bitişik yazılır. Hər iki halda şəxs şəkilçiləri zaman ədatlarından və onların ixtisar şəklindən sonra işlənir.

Bitişik yazılıqdə *idi*, *imiş* şəkilçiləşir və onlardan əvvəl «y» bitişdiricisi işlənir:

*H e k a y ə s i:*  
*Mən gərək gedəydim*  
*Sən gərək gedəydin*  
*O gərək gedəydi*  
*Biz gərək gedəydik*  
*Siz gərək gedəyдинiz*  
*Onlar gərək gedəydlər*

*R ə v a y ə t i:*  
*Mən gərək gedəymışəm*  
*Sən gərək gedəymışən*  
*O gərək gedəymış*  
*Biz gərək gedəymışık*  
*Siz gərək gedəymışsiniz*  
*Onlar gərək gedəymışlər*

Arzu şəklinin hekayə və rəvayətinin təsdiqi ilə inkarı əks mənalar ifadə edir. Təsdiqdə işin icra olunmadığını və buna görə də danışanın təəssüfunu bildirir:

*O gərək oxuyaydı.* *Biz gərək işləyəydi.*

*O gərək oxuyaymış.* *Biz gərək işləyəymışık.*

İnkari isə işin icra olunduğunu və icra olunduğu üçün danışan şəxsin təəssüfunu bildirir:

*Mən gərək yatmayaydım.* *Sən gərək gözləməyəydin.*

*Mən gərək getməyəyəmişəm.* *Sən gərək bilməyəyəmişən.*

*İdi, imiş* ədatları işin arzu olunduğunu bütövlükdə keçmiş zamana köçürür. Məs.: O barədə burada danışmaq fikriniz var idi, əvvəldən mənə *deyəyдинiz*. Mən də *ölçüb-biçəydim*, bir *qə-rara gələydim*. (M.İ.) Vələd hardan *biləydi* ki, Şəfiyevin könlünü xoş eləmək üçün Əhəd özünü əldən-dildən salır. (İ.M.)

Arzu şəklinin üslubi işlənmə halları məlumdur. Tarixi inkişaf prosesində daha çox şərt şəkli məqamında işlənmişdir. Məs.: İndi onu kəndə göndərməyib, lap Mazandarana *göndərəsən*, gənə ondan adam olmaz. (Ə.H.)

Bu cəhət canlı danışq dilində indi də müşahidə olunur.

## LAZIM ŞƏKLİ

*Felin l a z i m şəkli işin icrasının lazımlığını bildirir.* Morfoloji əlaməti **-ası, -əsi** şəkilçisidir. Fel kökü və ya əsasına **-ası, -əsi** şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir. Məs.:

Bu zavallılar da *öləsidirlər*. (C.C.)

Bitişir, sağalır sinəmin dağı,

Bu axşam durnalar lələk *salası*.(Ə.Q.)

İndi əgər o və onun dostu bunu başa düşmürərsə, nə edə bilərsən? Özünü *öldürəsi* ki *deyilsən*.(İ.Ə.)

Lazım şəklində işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am, -əm

cəm: -iq, -ik

II ş. tək: -san, -sən

cəm: -siniz, -siniz

III ş. tək: -dir, -dir

cəm: -dirlər, -dirlər

Birinci şəxsin təkində və cəmində şəxs şəkilcisiindən əvvəl «y» bitişdiricisi işlənir. Məs.:

Mən yazasıyam

Mən gələsiyəm

Sən yazasisan

Sən gələsisən

O yazasıdır

O gələsidir

Biz yazasıyıq

Biz gələsiyik

Siz yazasisiniz

Siz gələsisiniz

Onlar yazasidirlər

Onlar gələsidirlər

Lazım şəklində fel kökü (və ya əsası) ilə **-ası, -əsi** şəkilçisi arasında daim təsirlilik, növ və inkar şəkilçiləri üçün boş pozisiya olur və həmin şəkilçilər lazım olduqda işlənə bilir; məs.:

Mən qop-ar-ası-(y)am

Mən ucal-t-dir-ası-(y)am

Sən qop-ar-ası-san

Sən ucal-t-dir-ası-san

O qop-ar-ası-dir

O ucal-t-dir-ası-dir

Biz qop-ar-ası-yıq

Biz ucal-t-dir-ası-(y)iq

Siz qop-ar-ası-sınız

Siz ucal-t-dir-ası-sınız

Onlar qop-ar-ası-dirlər

Onlar ucal-t-dir-ası-dirlər

Lazım şəklinin inkarı az işlənir. **-ma, -mə** şəkilçili inkar da-ha az işlənir, lakin ümumən dil bu formaya imkan verir; məs.:

Mən get-mə-(y)əsi-(y)əm

Sən get-mə-(y)əsi-sən

O get-mə-(y)əsi-dir

Biz get-mə-(y)əsi-(y)ik

Siz get-mə-(y)əsi-siniz

Onlar get-mə-(y)əsi-dirlər

*Q e y d.* Belə bir fikir var ki, lazım şəklinin inkarı **-ma**, **-mə** şəkilçisi ilə düzəlmir, yəni fellər lazım şəklində inkar şəkilçisini qəbul etmir və bu şəklin inkarı «deyil» ədati ilə düzəlir. Bu fikir doğru deyil, əgər doğru olsa, bu o deməkdir ki, dildə fəlin lazım şəkli yoxdur, yalnız **-ası**, **-əsi** şəkilçili feli sıfət var. Çünkü feli sıfət isimləşsərək «deyil» ədati ilə işlənə bilir: *Mən göndəriləsi adam deyiləm* – *Mən göndəriləsi deyiləm*. Eyni ilə vacib şəklində olduğu kimi: *Bu yer qazılmalı yer deyil* – *Bu yer qazılmalı deyil*. Bu şəkil arzu şəklinə də yaxındır. Arzu şəkilçisi ilə 3-cü şəxsin mənsubiyət şəkilçisinin birləşməsindən düzəlmüşdür (**a-sı** şəklində).

Ümumən **-ası**, **-əsi** şəkilçisi ədəbi dilimizdə az işlənir, inkar forması isə (**-ma**, **-mə** şəkilçisi ilə) bundan da az işlənir. Lazım şəkli dildə fəal bir fel şəkli kimi işlənmir, yalnız bəzi dialekt və şivələrimizdə (Şəki dialektində) fəal işlənməkdədir.

Lazım şəklinin sadəsi işin icrasının gələcək zamana aid olduğunu bildirir; məs.:

- Kimə danışsam, deyəcəklər bəs tanrı səni imtahana çəkir, sınayırlar, görsün sən onun yolundan dönəməyəcəksən?

-Dönüb **neyləyəsiyəm**, dönəməyib **neyləyəsiyəm**? (F.K.)

Lakin o biri şəkillər kimi, lazım şəkli də bəzən keçmişə, indiyə və gələcəyə aid olan işi bildirir, yəni modallılıqla yanaşı, ümumi zaman məzmununa da malik olur; məs.:

- Şirvanşah Fərrux Yasar durur?

- Ona **nə olasıdır** ki? (F.K.)

Lazım şəklinin mürəkkəbi *idi*, *imiş* zaman ədatları və onların şəkilçiləşmiş forması ilə yaranır. *İdi* köməkçi sözü və onun şəkilçiləşmiş forması (**-di**, **-di**, **-du**, **-dü**) lazım şəklinin hekayəsini, *imiş* köməkçi sözü və onun şəkilçiləşmiş forması (**-miş**, **-miş**, **-muş**, **-müss**) lazım şəklinin rəvayətini yaradır.

*İdi*, *imiş* köməkçi sözləri adətən feldən ayrı yazılırlar:

*alası idim*

*alası imişəm*

*alası idin*

*alası imişsən*

*alası idi*

*alası imiş*

*alası idik*

*alası imişik*

*alası idiniz*

*alası imişsiniz*

*alası idilər*

*alası imişlər*

Felə bitişik yazıldıqda həm hekayə, həm də rəvayət formasında *idi* və *imis*-in ixtisar şəklindən əvvəl hər üç şəxs də «y» bitişdiricisi işlənir.

*Mən alasıydim*  
*Sən alasıydın*  
*O alasıydı*  
*Biz alasıydıq*  
*Siz alasıydınız*  
*Onlar alasıydılar*

*Mən alasımışam*  
*Sən alasımışsan*  
*O alasımış*  
*Biz alasımışıq*  
*Siz alasımışsınız*  
*Onlar alasımışlar*

Lazım şəklinin sadəsində işin icrası gələcək zamana aid olduğundan onun nəticəsi maraqlı deyil. Lakin *idi*, *imis* ədatları hadisələri keçmiş zamana aparmış olduğundan nəticə oxucu üçün maraqlıdır. Hekayə və rəvayət formalarında işin nəticəsi müxtəlif ola bilir: iş icra olunmuş da ola bilir, icra olunmamış da olur. Bu cəhət mətnlə, lazım şəklində olan felin digər cümlələr-də mənaca əlaqələndiyi sözlərlə bağlı aydınlaşır. Məs.: *Mən o zaman sizdən məktub alası idim, lakin almadım. Mən o zaman sizdən məktub alası idim, aldım* da. Mən idarəyə *gedəsi idim*, lakin daha getmək istəmədim.(İ.Ə.)

Bəzən qəti gələcəyə aid olan hadisə lazım şəklinin hekayəsi ilə verilə bilir. Məs.: Yaş odun qışاقan gün altında qalıb *quruyası idi* (Elçin) – cümləsində *quruyası idi* sözünü asanlıqla *quruyacaq* (və ya *quruyacaqdı*) sözü ilə əvəz etmək olar.

## ŞƏRT ŞƏKLİ

*Felin şərt şəkli işin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir.* Fel kökü və ya əsasına -sa,-sə şəkilçisinin və şəxs şəkilçilərinin artırılması ilə düzəlir. Məs.:

*Əssə* külək, *qopsa* da tufan yenə,  
Əyməyə əsla gücü çatmaz mənə.(S.)

Kərim dayı sözə *başlasa* da, fikrini tamamlaya bilmədi - cümlələrindən birincisində -sa,-sə şəkilçisi felin kökünə (*əs-sə*, *qop-sa*), ikincisində əsasına (*başla-sa*) artırılmışdır.

Şərt şəklini belə ümumiləşdirmək olar:

**Sərt şəkli =fel kökü və ya əsası + -sa,-sə + şəxs şəkilçisi.**  
Şərt şəklində işlənən şəxs şəkilçiləri bunlardır:

I ş. tək: -m	cəm: -q,-k
II ş. tək: -n	cəm: niz,-niz
III ş. tək -	cəm: -lar,-lər
Məs.:	
mən al-sa-m	mən gəl-sə-m
sən al-sa-n	sən gəl-sə-n
o al-sa	o gəl-sə
biz al-sa-q	biz gəl-sə-k
siz al-sa-niz	siz gəl-sə-niz
onlar al-sa-lar	onlar gəl-sə-lər

Felin şərt şəklində fel kökü və ya əsası ilə şərt şəkilçisi arasında üç pozisiyada təsirlik, növ, inkarlıq şəkilçiləri işlədir. Məs.:

mən yan-dir-sa-m	mən vur-uş-sa-m
sən yan-dir-sa-n	sən vur-uş-sa-n
o yan-dir-sa	o vur-uş-sa
biz yan-dir-sa-q	biz vur-uş-sa-q
siz yan-dir-sa-niz	siz vur-uş-sa-niz
onlar yan-dir-sa-lar	onlar vur-uş-sa-lar

Şərt şəklinin inkarı **-ma,-mə** şəkilçisi ilə düzəlir:

mən get-mə-sə-m	biz get-mə-sə-k
sən get-mə-sə-n	siz get-mə-sə-niz
o get-mə-sə	onlar get-mə-sə-lər

Əmr, xəbər, vacib, arzu və lazımlı şəkillərində olan sözlər hər bir sadə və mürəkkəb cümlənin müstəqil xəbəri ola bilir. Şərt şəklində olan fellərin mühüm bir xüsusiyyəti ondan ibarətdir ki, bu şəkildə olan fellər müstəqil işlənə bilmir. Şərt şəklində olan feldən sonra başqa bir fel, başqa bir iş bildirən söz gəlməlidir ki, şərt şəklində olan fel onunla əlaqələnsin və onun ifadə etdiyi işin şərtini bildirsən. Ona görə də şərt şəklində olan fel adətən budaq cümlənin xəbəri kimi işlənir. Məs.:

Baba Keşiş qorxurdu, qorxurdu ki, qışqırtısına *ara versə*, ağızından başqa sözlər *çixar*. (Elçin) İndi *tərpənsək*, yolda malheyvanımız *qırılar*. (F.K.) İnci üzə *çixarmı*, *çalxalanmasa* ümman. (B.V.) Məmiş dayına *əl qaldırsan*, lap atasının goruna da *söysən*, sənnən *düşmən olmayacaq*. (İ.H.) Bir *qıy vursam*, bu gen dünya düşmənlərə *dar kəsilər*. (S.V.) Hər şeyi *qəlbimə salmasam*, ana, Şerim könüllərə *yol tapa bilməz*. (B.V.) Düşmənin gülləsi *dəysə* sinəmdən, Mehriban əlinlə yaramı *bağla*. (S.V.) *Yorulsa* da, *qabarsa* da əl, Bir daş üstə bir daş *qoya* gərək hər insan. (S.V.) Çaylar *axıb getsə*, sellər *keçəsə* də, Varlıq *dəyişsə* də öz surətini, Unuda bilməyir məhəbbətini. (M.R.) O böyük günləri *görməsəm* də mən, *Deməyin* yazıqmış bizim babalar. (S.V.) Vələd dəlisovluğun daşını çıxdan atıb, *sataşsalar* da, *döyələr* də, qanrlıb cavab verməyəcək. (İ.M.)

Şərt şəklində olan fellər ismi xəbərlə də əlaqələnir, ismi xəbərli cümlələrə də aid olur; məs.:

Solğun *görünsə* də gözlərimizə, Hər batan günəşin öz aləmi *var*. (S.V.) Bəbirin başına ləçək *bağlamasam*, *atamin qızı deyiləm*. (M.C.) Bu saat onu yaralı quş kimi *tapmasam*, *parçalamasam*, *atamin oğlu deyiləm*. (M.C.) Rüstəm dayı *əl qatmasa*, Şirzadın işi *düzələn deyil*. (M.İ.)

Bunlar şərt şəklinin sadəsidir. Şərt şəklinin sadəsi işin müəyyən şərtlə icrasını gələcək zamanla bağlayır.

Şərt şəklinin mürəkkəbi sadə şərt şəklinin üzərinə *idi*, *imiş* köməkçi sözlərini və ya onların şəkilçiləşmiş formasını artırmayaqla düzəlir. *İdi* – şərt şəklinin hekayəsini, *imiş* – rəvayətini düzəldir.

*İdi*, *imiş* zaman ədatları şərt şəklində adətən ayrı yazılır. Ayrı yazıldıqda da, bitişik yazıldıqda da şəxs şəkilçisi *idi* və *imiş* ədatlarından sonra işlənir:

<i>alsa idim</i>	<i>alsa imişəm</i>
<i>alsa idin</i>	<i>alsa imşən</i>
<i>alsa idi</i>	<i>alsa imiş</i>
<i>alsa idik</i>	<i>alsa imişik</i>
<i>alsa idiniz</i>	<i>alsa imişsiniz</i>
<i>alsa idilər</i>	<i>alsa imişlər</i>

Bitişik yazılar kən hər üç şəxsin hekayə və rəvayətində *idi* və *imiş* ədatlarının ixtisar şəklindən əvvəl «y» bitişdiricisi işlənir.

*Mən başlasaydım*  
*Sən başlasaydın*  
*O başlasaydı*  
*Biz başlasaydıq*  
*Siz başlasaydırınız*  
*Onlar başlasaydlar*

*Mən başlasaymışam*  
*Sən başlasaymışsan*  
*O başlasaymış*  
*Biz başlasaymışıq*  
*Siz başlasaymışsınız*  
*Onlar başlasaymışlar*

Hekayədə şəxs şəkilçisi şühudi keçmişdə, rəvayətdə nəqli keçmişdə olduğu kimidir.

Şərt şəklinin hekayə və rəvayətində hekayə və rəvayət məzmunu qalmaqla yanaşı, adətən, işin icra olunmaması və işin icra olunmamasından doğan təəssüf hiss olunur. Məs.: Yəqin Tanrıqulu evdə yox idi, evdə *olsayıdı*, Bəbir belə qışqırmazdı. (İ.M.)

İş icra olunmuş da ola bilir. Bu, mürəkkəb şərt şəklinin inkarında özünü daha çox göstərir. İşin nəticəsi mətnə əsasən müəyyənləşə bilir. Məsələn: Mən həmin gün işə *başlasaydım* (*başlasaymışam*), *yaxşı olardı* (*yaxşı olarmış*) və ya *pis olardı* (*pis olarmış*). Hər halda, işin icrasına əksərən başlanmadığı, işin icra olunmadığı bilinir, işin icrasının bəzən arzu olunduğu ifadə olunur. *Müəllim gəlsəydi*, *dərsimiz boş keçməzdə* – cümləsini iki cür izah etmək olar: müəllim gəlmədi, dərsimiz boş keçdi; kaş müəllim gələydi, dərsimiz boş keçməyəydi.

Şərt şəklinin mürəkkəbi hadisələrin şərtlə bağlı olduğunu keçmiş zamana köçürmüştür.

## FEL ŞƏKİLLƏRİNİN ŞƏRTİ

Felin sadə və mürəkkəb şərt şəkli ilə yanaşı, *ümumi şərt şəkli* də var. Ümumi şərt şəkli fellərə *isə* şərt ədatını və onun şəkilçiləşmiş *-sa*, *-sə* formasını artırmaqla düzəlir. Məsələn:

Kimin bu mənzilə ayağı *dəysə*,  
Yeri var şahlara *naz eyləyirsə* (Ş.) –

misralarından birincisində **dəysə** sözü felin şərt şəklindədir, -  
**-sa,-sə** şəkilçisi felin kökünə artırılmışdır: **dəy-sə**. İkinci misrada  
**naz eyləyirsə** sözündə **isə** şərt ədatının şəkilçiləşmiş forması za-  
man şəkilcisinən sonra işlənmişdir. Sözdə zaman şəkilçisi var:  
**naz eylə-(y)ir-sə – naz eylə-(y)ir isə**. Bu hal aşağıdakı misal-  
larda **tabe olarsa, əl çəkərsə, demirsə, deyirsənsə, görübərsə**  
sözlərinə də aiddir:

Hiss edirdim ki, əgər Şah anasının iradəsinə **tabe olarsa**,  
məndən **əl çəkərsə**, ölürem.(İ.Ə.) Əgər hamı düz **demirsə**, bircə  
sən düz **deyirsənsə**, bunu da başa salmağın təhəri var.(İ.Ə.) Qar-  
tallı Dərənin camaatı həmişə köçəri olub, harada yaxşı ot **gö-  
rübürlərsə**, heyvani ora sürüblər.(İ.Ə.)

Deməli, qeyd edilən sözlərdə **isə (-sa,-sə)** fel kökünə  
yox, felin xəbər şəklinin üzərinə əlavə olunmuşdur. Odur ki bun-  
lara **ümumi şərt şəkli** və ya **fel şəkillərinin şərti** demək olar.

Fel şəkillərinin şərtini bildirən **isə (-sa,-sə)** xəbər, vacib,  
lazım şəkillərinə artırılır. Əmr şəklində bir qətilik, arzu şəklində  
şərt çələri olduğu üçün **isə (-sa,-sə)** əmr, arzu və şərt şəkillərinə  
artırılmaz. Ümumi şərt əlaməti həm xəbər, vacib, lazım  
şəkillərinin sadəsi, həm də mürəkkəbi ilə işlənər.

Sadə şəkillərlə.

Artırıldığı bütün fel şəkillərində **isə (-sa,-sə)** əksərən sö-  
zə bitişik və şəkilçiləşmiş halda yazılır və şəxs şəkilçilərindən  
sonra işlənir:

*Şühudi keçmişin şərti Nəqli keçmiş 1-in şərti:*

yazdimsa	yazmişamsa
yazdinsa	yazmı(ş)sansa
yazdisa	Yazmış(dir)sa
yazdışsa	yazmışıqsa
yazdınızsa	yazmı(ş)sınızsa
yazdılarsa	yazmışlarsa

*Nəqli keçmiş 2-nin şərti:*

yazıbsansa	yazıbsınızsa
yazıbsa	yazıblarsa

<i>İndiki zamanın şartı</i>	<i>Qəti gələcəyin şartı</i>	<i>Q/qəti gələcəyin ş.</i>
yazırımsa	yazacağamsa	yazarımsa
yazırsansa	yazacaqsansa	yazarınsa
yazırısa	yazacaq (dir)sa	yazarırsa
yazırıqsa	yazacağıqsa	yazarıqsa
yazırısınızsa	yazacaqsınızsa	yazarınsınızsa
yazırılsırsa	yazacaqlarsa	yazarırlırsa

**Vacib şəklinin şartı:**

yazmalıyımsa  
yazmalısnsa  
yazmalıdırsa  
yazmalıyıqsa  
yazmalısınızsa  
yazmalıdirlarsa

**Lazım şəklinin şartı:**

yazasıtyımsa  
yazasısnsa  
yazasıdırsa  
yazasıtyıqsa  
yazasısnızsa  
yazasıdırırlarsa

Bunlar sadə fel şəkillərinin və ya ümumən fel şəkillərinin şərtidir.

**Q e y d.** Bəzi hallarda, xüsusən 3-cü şəxsədə *isə* ayrı yazılmış imkanına da malikdir. *Yazmırlar isə*, *yazmayacaqlar isə*, *yazmışlar isə*, *yazdı isə*, *yazmalıyıq isə*, *yazmalıdırlar isə*, *yazmalısan isə* sözlərindən göründüyü kimi, *isə* az hallarda ayrı da yazıla bilir.

Felin şərt şəklinin şəkilçisi (*-sa,-sə*) ilə *isə* şərt ədatının şəkilçiləşmiş forması (*-sa,-sə*) eyni şəkildədir. Bunları aşağıdakı şəkildə fərqləndirmək olar:

1.Şərt şəkilçisi felin kökünə və ya əsasına artırılır. Şərt şəkilçisindən əvvəl yalnız təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilər; məs.:

<i>köç-ür-sə-m</i>	<i>yaxşılaş-dir-sa-m</i>
<i>köç-ür-t-səm</i>	<i>yaxşılaş-dir-il-sam</i>
<i>köç-ür-t-dür-sə-m</i>	<i>yaxşılaş-dir-t-dir-il-sa-m</i>
<i>köç-ür-t-dür-mə-sə-m</i>	<i>yaxşılaş-dir-il-ma-sa-m</i>

*Isə* şərt ədatının şəkilçiləşmiş forması *isə* zaman şəkilçilərindən, **-məli**, **-məli**, **-ası**, **-əsi** şəkilçilərindən sonra işlənir. Məs.:

*yaz-ır-am-sa, yaz-acağ-am-sa, yaz-malı-yam-sa, yaz-ası-yam-sa*  
və s.

2.Şərt şəkilçisi feldən ayrı işlənə və yazıla bilməz, lakin *isə* şərt ədatı fellə birgə işləndiyi kimi, ayrı da işlənə bilir; məs.; *gəlir isə, gəlmış isə, gələcək isə, yazmalı isə, gəlməli isə* və s.

Felin mürəkkəb şəkillərinin də şərti vardır. Mürəkkəb şəkillərin şərtində *isə (-sa,-sə)* zaman, şəkil əlamətlərdən, *idi, imiş* zaman ədatlarından (və onların ixtisar şəkillərdən) və şəxs şəkilçilərindən sonra işlənir. Bu hal əmr şəkli, şühudi keçmiş, arzu və şərt şəkillərindən başqa, qalan zaman və şəkilləri əhatə edir. Məs.:

*Xəbər şəklinin hekayə və rəvayətinin şərti* (bir nümunə – indiki zamanın hekayə və rəvayəti):

<i>yazırdımsa</i>	<i>yazırılmışamsa</i>
<i>yazırdınsa</i>	<i>yazırılmışsansa</i>
<i>yazırdısa</i>	<i>yazırılmışsa</i>
<i>yazırdıqsa</i>	<i>yazırılmışıqsa</i>
<i>yazırdınızsa</i>	<i>yazırılmışsınızsa</i>
<i>yazırdılarşa</i>	<i>yazırılmışlarsa</i>

*Vacib şəklinin hekayə və rəvayətinin şərti:*

<i>yazmalyıdımsa</i>	<i>yazmalyımışamsa</i>
<i>yazmalyıdınsa</i>	<i>yazmalyımışsansa</i>
<i>yazmalyıdısa</i>	<i>yazmalyımışsa</i>
<i>yazmalyıdıqsa</i>	<i>yazmalyımışıqsa</i>
<i>yazmalyıdınızsa</i>	<i>yazmalyımışsınızsa</i>
<i>yazmalyıdılarsa</i>	<i>yazmalyımışlarsa</i>

*Lazım şəklinin hekayə və rəvayətinin şərti:*

<i>yazasıyıdımsa</i>	<i>yazasıyımışamsa</i>
<i>yazasıyıdınsa</i>	<i>yazasıyımışsansa</i>
<i>yazasıyıdısa</i>	<i>yazasıyımışsa</i>
<i>yazasıyıdıqsa</i>	<i>yazasıyımışıqsa</i>
<i>yazasıyıdınızsa</i>	<i>yazasıyımışsınızsa</i>
<i>yazasıyıdılarsa</i>	<i>yazasıyımışlarsa</i>

*Q e y d.* Əksər hallarda *isə* ayrı da yazılı bilər.

Bütün bu formalarda dil çox müxtəlif mənə incəlikləri yaratmağa imkan verir. Ümumi şərt bildirən fel təsdiq feldirsə, ümumi nəticə müsbət ola bilir; məs.: Əgər Marqo bir gün görməyəndə soyuğşa, qara baxmayaraq, onun yanına *gedirmişsə*, demək, oğlanı istəyirmiş. (İ.Ə.) Təsdiq fel inkar mənə da ifadə edə bilir: Əgər mən ən qiymətli adama olan duyğularımı başqalarından *gizləyəcəyəmmişsə*, o zaman nə üçün, kim üçün yaşayırıam? (İ.Ə.) Cümlədən «duyğularımı gizləmirəm, ona görə də yaşayırıam» mənası alınır. Baş cümədə işin icra olunmaması çaları da-ha çox müşahidə olunur: Məktub *yazmalıyıdımsa, yazmalıymışamsa, yazasayımyışamsa*, bəs nə üçün yazmamışam?

Təsirlik, növ, inkarlıq pozisiyaları bütün bu hallarda özünü mühafizə edir. Məs.: *Yazmalıymışıqsa – yazdırılmışıqsa, yazdırıldırmalıymışıqsa – yazdırıldırmamalıymışıqsa; köçürtdürməməliyikmişsə, oxutdurmamalıyımışsa* və s.

## FELİN BACARIQ TƏRZİ

*Felin b a c a r i q tərzi işin icrasının bacarılib-bacarılmadığını bildirir.* Felin ümumi şərt şəklindən fərqli olaraq, bacarıq tərzi bütün fel şəkillərini əhatə edir və feldə modallığın mühüm bir vasitəsi kimi çıxış edir.

Bacarıq tərzi həmişə iki felin birləşməsi şəklində olur. Ona görə də quruluşca mürəkkəbdir. Birinci tərəf **-a,-ə** şəkilçili müxtəlif fellərdən, ikinci tərəf *bilmək* felindən ibarət olur. Məs.: *yaza bilmək, gedə bilmək, ala bilmək, oxuya bilmək, işləyə bilmək, dindirə bilmək* və s.

T o r ğ u t. Ağa, *öldürə bilərsiniz, boğdura bilərsiniz*, quyuya *atdırıa bilərsiniz*, diri-diri yerə *basdırıa bilərsiniz*. (C.C.)

Bacarıq tərzinin birinci tərəfində işlənən fel leksik mənəya malik olub, əsas işi, hərəkəti bildirir, ikinci tərəfdəki fel isə həmin işin icrasının mümkün olub-olmadığını, bacarılib-bacarılmadığını göstərir. Ona görə də bacarıq tərzi çox güclü modallığı malikdir və bu cəhətdən xüsusi seçilir. «Felin bacarıq tərzi» adlandırılması da bununla bağlıdır.

Bacarıq tərzində qrammatik təsirlilik və növ əlamətləri əsas feldə olur: *yazdırı bilərəm*, *yazışa bilərəm*, *yazılı bilərəm*, *oxutdura bilərəm*, *köçürtdürə billərəm*. Zaman, şəkil, şəxs əlamətləri isə *bilmək* felində olur: *oxuya biləcəyəm*, *oxuya bilməliyəm*, *oxuya biləsiyəm* və s.

Bacarıq tərzi, yəni «*fel+a + bilmək*» modeli bütün şəkil-ləri, bütün şəkillərin həm sadəsini, bəzəti istisnalarla həm də mü-rəkkəbini əhatə edir. Ona görə özü də iki növə ayrıılır:

- a) *bacarıq tərzinin sadəsi*;
- b) *bacarıq tərzinin mürəkkəbi*.

**Bacarıq tərzinin sadəsi.** Bacarıq tərzinin sadəsində təsir-lik, növ, inkarlıq əlamətlərini birinci tərəf, şəkil və şəxs əlamət-lərini ikinci tərəf – ***bilmək*** feli qəbul edir.

#### *Bacarıq tərzinin əmr forması*

*Mən yaza bilim*  
*Sən yaza bil*  
*O yaza bilsin*  
*Biz yaza bilək*  
*Siz yaza bilin*  
*Onlar yaza bilsinlər*

**Nəqli keçmiş – 1:**  
*Mən yaza bilmışəm*  
*Sən yaza bilmə(ş)sən*  
*O yaza bilmışdır*  
*Biz yaza bilmışık*  
*Siz yaza bilmə(ş)siniz*  
*Onlar yaza bilmışlər*

**İndiki zaman**  
*Mən yaza bilirəm*  
*Sən yaza bilirsən*  
*O yaza bilir*

#### *Bacarıq tərzinin xəbər forması (şühudi keçmiş):*

*Mən yaza bildim*  
*Sən yaza bildin*  
*O yaza bildi*  
*Biz yaza bildik*  
*Siz yaza bildiniz*  
*Onlar yaza bildilər*

**Nəqli keçmiş – 2:**  
*Sən yaza bilib sən*  
*O yaza bilib (dir)*  
*Siz yaza bilibsiniz*  
*Onlar yaza biliblər*

**Qəti gələcək**  
*Mən yaza biləcəyəm*  
*Sən yaza biləcəksən*  
*O yaza biləcək (dir)*

*Biz yaza bilirik  
Siz yaza bilirsiniz  
Onlar yaza bilirlər*

*Biz yaza biləcəyik  
Siz yaza biləcəksiniz  
Onlar yaza biləcəklər*

***Qeyri-qəti gələcək***  
*Mən yaza bilərəm  
Sən yaza bilərsən  
O yaza bilər  
Biz yaza bilərik  
Siz yaza bilərsiniz  
Onlar yaza bilərlər*

***Vacib şəkli:***  
*Mən yaza bilməliyəm  
Sən yaza bilməlisən  
O yaza bilməlidir  
Biz yaza bilməliyik  
Siz yaza bilməlisiniz  
Onlar yaza bilməlidirlər*

***Arzu şəkli:***  
*Mən gərək yaza biləm  
Sən gərək yaza biləsən  
O gərək yaza bilo  
Biz gərək yaza bilək  
Siz gərək yaza biləsiniz  
Onlar gərək yaza bilələr*

***Lazım şəkli:***  
*Mən yaza biləsiyəm  
Sən yaza biləsisən  
O yaza biləsidir  
Biz yaza biləsiyik  
Siz yaza biləsisiniz  
Onlar yaza biləsidirlər*

***Sərt şəkli:***  
*Mən yaza bilsəm  
Sən yaza bilsən  
O yaza bilsə  
Biz yaza bilsək  
Siz yaza bilsəniz  
Onlar yaza bilsələr*

**Bacarıq tərzinin mürəkkəbi.** Bacarıq tərzinin mürəkkəbi **«*fel + -a,-ə + bilmək*»** strukturunun ikinci komponentinə felin şəkil əlamətlərinin, *idi*, *imiş* zaman ədatlarının (və ya onların şəkilçiləşmiş formasının) artırılması ilə düzəlir.

***Bacarıq tərzi xəbər şəklinin*** hekayə və rəvayətindən bir nümunə: nəqli keçmiş 1 (əmr şəklinin və şühudi keçmişin hekayə və rəvayəti olmadığı üçün bacarıq tərzi də olmaz):

*Mən yaza bilmışdım  
Sən yaza bilmışdin  
O yaza bilmışdı  
Biz yaza bilmışdik  
Siz yaza bilmışdiniz  
Onlar yaza bilmışdilər*

*Mən yaza bilmışmışəm  
Sən yaza bilmışmışsən  
O yaza bilmışmış  
Biz yaza bilmışmişik  
Siz yaza bilmışmişsiniz  
Onlar yaza bilmışmişlər*

Felin indiki, qəti və qeyri-qəti gələcək zamanları da eyni şəkildə dəyişir. Hər iki halda *idi*, *imiş* feldən ayrı da yazıla bilər.

**Bacarıq tərzisi vacib şəklinin** hekayə və rəvayəti:

*Mən yaza bilməliydim  
Sən yaza bilməliydin  
O yaza bilməliydi  
Biz yaza bilməliydik  
Siz yaza bilməliyдинiz  
Onlar yaza bilməliydilər*

*Mən yaza bilməliymişəm  
Sən yaza bilməliymişsən  
O yaza bilməliymiş  
Biz yaza bilməliymişik  
Siz yaza bilməliymişsiniz  
Onlar yaza bilməliymişlər*

**Bacarıq tərzisi arzu şəklinin** hekayə və rəvayəti:

*Mən gərək yaza biləydim  
Sən gərək yaza biləydin  
O gərək yaza biləydi  
Biz gərək yaza biləydik  
Siz gərək yaza biləyдинiz  
Onlar gərək yaza biləydilər*

*Mən gərək yaza biləymışəm  
Sən gərək yaza biləymışsən  
O gərək yaza biləymış  
Biz gərək yaza biləymışik  
Siz gərək yaza biləymışsiniz  
Onlar gərək yaza biləymışlər*

**Bacarıq tərzisi lazımlı şəklinin** hekayə və rəvayəti:

*Mən ala biləsiydim  
Sən ala biləsiydin  
O ala biləsiydi  
Biz ala biləsiydik  
Siz ala biləsiyдинiz  
Onlar ala biləsiydilər*

*Mən ala biləsiymişəm  
Sən ala biləsiymişsən  
O ala biləsiymiş  
Biz ala biləsiymişik  
Siz ala biləsiymişsiniz  
Onlar ala biləsiymişlər*

**Bacarıq tərzi** şərt şəklinin hekayə və rəvayəti:

Mən yaza bilsəydim  
Sən yaza bilsəydin  
O yaza bilsəydi  
Biz yaza bilsəydik  
Siz yaza bilsəyдинiz  
Onlar yaza bilsəydilər

Mən yaza bilsəymışəm  
Sən yaza bilsəymışsən  
O yaza bilsəymış  
Biz yaza bilsəymışik  
Siz yaza bilsəymışsınız  
Onlar yaza bilsəymışlər

### BACARIQ TƏRZİNİN SADƏSİNİN ÜMUMİ ŞƏRTİ

Felin bacarıq tərzinin sadəsində ümumi şərt bildirən **isə (-sa,-sə)** şəxs şəkilçilərindən sonra işlənir. Bacarıq tərzinin əmr, arzu və şərt şəkillərinin ümumi şərti olmaz. Qalan şəkillərin bacarıq tərzinin ümumi şərti aşağıdakı kimidir:

**Bacarıq tərzi xəbər şəklinin ümumi şərti:**

yaza bildimsə	yaza bilmışəmsə
yaza bildinsə	yaza bilmi(ş)sənsə
yaza bildisə	yaza bilmiş(dir)sə
yaza bildiksə	yaza bilmışiksə
yaza bildinizsə	yaza bilmi(ş)sinizsə
yaza bildilərsə	yaza bilmışlərsə

Yaza bilsənsə	Yaza bilbsinizsə
Yaza bilsə	Yaza bilblərsə

Bacarıq tərzinin indiki, qəti və qeyri-qəti gələcək zamanlarının ümumi şərti də bu cür yaranır.

**Bacarıq tərzi vacib  
şəklinin ümumi şərti:**

yaza bilməliyəmsə  
yaza bilməlisənsə  
yaza bilməlidirsə  
yaza bilməliyiksə  
yaza bilməlisinizsə  
yaza bilməlidirlərsə

**Bacarıq tərzi lazım  
şəklinin ümumi şərti:**

yaza biləsiyəmsə  
yaza biləsisənsə  
yaza biləsidirsə  
yaza biləsiyiksə  
yaza biləsisinizsə  
yaza biləsidirlərsə

## BACARIQ TƏRZİNİN MÜRƏKKƏBİNİN ÜMUMİ ŞERTİ

Əmr şəklinin, şühudi keçmişin hekayə və rəvayəti olmur. Qalan şəkillərin bacarıq tərzinin hekayə və rəvayətinə *isə (-sa, -sə)* artırıla bilir. *İsə* ayrı yazıldıqda da, bitişik yazıldıqda da bütün şəkilçilərdən, hətta şəxs şəkilçilərindən də sonra işlənir.

*Bacarıq tərzi xəbər şəklinin hekayə və rəvayətinin ümumi şərti* (bir nümunə – *nəqli keçmişin hekayə və rəvayətinin ümumi şərti*):

*H e k a y ə s i n d ə:*

yaza bilmışdimşə  
yaza bilmışdinsə  
yaza bilmışdisə  
yaza bilmışdiksə  
yaza bilmışdinizsə  
yaza bilmışdilərsə

*R ə v a y ə t i n d ə:*

yaza bilmışmişəmsə  
yaza bilmışmi(ş)sənsə  
yaza bilmışmişsə  
yaza bilmışmişiksə  
yaza bilmışmi(ş)sinizsə  
yaza bilmışmişlərsə

Digər zamanlar da bu qayda ilə dəyişir.

*Bacarıq tərzi vacib şəklinin hekayə və rəvayətinin ümumi şərti:*

*H e k a y ə s i:*

yaza bilməliydimşə  
yaza bilməliydinsə  
yaza bilməliydisə  
yaza bilməliydiksə  
yaza bilməliydinizsə  
yaza bilməliydilərsə

*R ə v a y ə t i:*

yaza bilməliymişəmsə  
yaza bilməliymi(ş)sənsə  
yaza bilməliymişsə  
yaza bilməliymişiksə  
yaza bilməliymi(ş)sinizsə  
yaza bilməliymişlərsə

*Bacarıq tərzi arzu şəklinin hekayə və rəvayətinin ümumi şərti:*

*H e k a y ə s i:*

yaza biləydimşə  
yaza biləydinsə  
yaza biləydisə  
yaza biləydiksə  
yaza biləydinizsə  
yaza biləydilərsə

*R ə v a y ə t i:*

yaza biləymışəmsə  
yaza biləymişsənsə  
yaza biləymışsə  
yaza biləymışiksə  
yaza biləymışsinizsə  
yaza biləymışlərsə

*Bacarıq tərzini lazımlı şəklinin hekayə və rəvayətinin ümumi şərti:*

*H e k a y ə s i:*

yaza biləsiydimşə  
yaza biləsiydinsə  
yaza biləsiydisə  
yaza biləsiydiksə  
yaza biləsiydinizsə  
yaza biləsiydilərsə

*R ə v a y ə t i:*

yaza biləsiyimşəmsə  
yaza biləsiymi(ş)sənsə  
yaza biləsiyimşə  
yaza biləsiyimşiksə  
yaza biləsiymi(ş)sinizsə  
yaza biləsiyimşlərsə

*Mən yaza bilmışım - Mən yaza bilməliyim - Mən gərək yaza biləyim - Mən yaza biləsiyim - Mən yaza bilsəyim -* - cümlələrinin hər birində mühüm bir modal çalar var və fel şəkillərinin bacarıq tərzində bu cür dəyişməsi ilə hər bir təsrif forması bir məna ifadə edir. Birinci cümlədə təəccüb, ikincidə vaciblik, üçüncüdə təəssüf, dördüncüdə bacarıq, sonuncuda şərt çaları aydın seçilməkdədir. Bütün bunları nəzərə aldıqda Azərbaycan dili morfoloji quruluşunun nə qədər zəngin olduğunu xoş təəssürat doğurur. Dediyimiz kimi, hələ bunlara təsirlik, növ, inkarlıq əlamətlərini də artırmaq mümkündür.

İnkarlıq əlaməti **-ma, -mə** təsirlilik və növ şəkilçiləri ilə bərabər birinci tərəfdə olmalıdır. Lakin bacarıq tərzində hər iki tərəf inkarda ola bilir və inkarlığın ifadə vəziyyətinə görə bacarıq tərzində olan felləri dörd qrupa ayırmaq olur:

Hər iki tərəfdəki təsdiq fel olur: *yata bilərəm, yeyə bilərəm, oxuya bilərəm, gözləyə bilərəm* və s.

Birinci tərəfdəki fel inkar, ikinci tərəfdəki təsdiq olur: *oxumaya bilərəm, getməyə bilərəm, yazmaya bilərəm, görməyə bilərəm* və s.

Birinci tərəfdəki fel təsdiq, ikinci tərəfdəki inkar olur: *qaça bilmərəm, işləyə bilmərəm, qoruya bilmərəm, gözləyə bilmərəm* və s.

Hər iki tərəfdəki fel inkar olur və iki mənfi bir müsbət fikir ifadə edir: *yeməyə bilmərəm, işləməyə bilmərəm, oxumaya bilmərəm, yazmaya bilmərəm*.

İnkarlığın təbii forması üçüncü formadır.

## ŞƏXS KATEQORİYASI

İş, hal, hərəkət müəyyən məkan və zaman daxilində icra olunduğu kimi, həm də müəyyən şəxs tərəfindən icra edilir. İş və hərəkətin icrası hər üç şəxsin təkini və cəmini əhatə edir, dil-də sistem təşkil edərək şəxs kateqoriyasının yaranmasına səbəb olur. İşin hansı şəxsə aid olduğu morfoloji yolla, yəni xüsusi şəkilçilər vasitəsilə müəyyənləşir. Həmin şəkilçilərə **şəxs şəkilçiləri** və ya **şəxs sonluqları** deyilir.

Birinci şəxsin cəmini bildirən **-q,-k** və üçüncü şəxsin təkini bildirən **-dir,-dir,-dur,-dür** şəkilçiləri istisna olmaqla, qalan şəxs, mənsubiyət və xəbərlik şəkilçiləri bir mənşədən olub, tarixən şəxs əvəzliklərindən yaranmışdır. Ona görə də cümlədə subyekt bildirən söz işlənmədikdə belə, şəxs şəkilçiləri vasitəsilə felin hansı şəxslə bağlı olduğunu, işin hansı şəxs tərəfindən icra edildiyini müəyyən etmək çətinlik törətmir.

Qeyd etdiyimiz kimi, şəxs şəkilçiləri ilə mənsubiyət və xəbərlik şəkilçiləri əksəriyyət etibarilə formaca fərqlənmir; məsələn:

Bağlayıb bəndləri, kəsib yolları?

Qıy vurub **keçdiniz** bu gün **hamunız**. (S.V.)

Yox, yox! Ulduzlar da Yerdən **uzaqdır**,

Adını göylərə **yazmayacaqdır** (S.V.) –

misallarından birincisində **hamınız** əvəzliyindəki **-niz** şəkilçisi ilə **keçdiniz** felindəki **-niz** şəkilçisi bir şəkilçinin variantları kimi görünür. Əslində isə **hamınız** sözündə bu şəkilçi mənsubiyət şəkilçisi olub mənsubiyət mənası ifadə edir: *sizin hamınız; keçdiniz* sözündə isə **keçmək** felinin ikinci şəxsə aid olduğunu, işin icrasının ikinci şəxs tərəfindən yerinə yetirildiyini bildirən şəxs şəkilçisidir. 2-ci mislda **-dir** şəkilçisi sıfətdən ibarət olan **uzaq** sözündə xəbərlik şəkilçisi, **yazmayacaqdır** felində isə şəxs şəkilçisi hesab olunur.

Ayrı/ayrı zaman və şəkillərdən danışarkən onların hansı şəxs şəkilçiləri ilə işləndiyini də qeyd etmişik. Burada onları ümumiləşdirməklə şəxs şəkilçiləri ilə bağlı təəssürati bütövləşdirmək, ümumiləşdirmək olar.

Ayrı/ayrı şəxslər üzrə şəxs şəkilçiləri aşağıdakılardan ibarətdir:

**I şəxsin təkində: -am, -əm; -m; -im, -im, -um, -üm;**

Bunlar aşağıdakı hallarda işlənir:

Əmr şəklində: **-im, -im, -um, üm;** məs.: **al-im, gəl-im, durum, gör-üm;**

Şühudi keçmişdə, arzu və şərt şəkillərində, **idi** zaman ədatından sonra **-m;** məs.:

*aldi-m, gəldi-m, oxudu-m, gördü-m;*

*(gərək) ala-m, gələ-m, oxuya-m, görə-m;*

*alsa-m, gəlsə-m, oxusa-m, görsə-m;*

*alirdi-m, gəlirdi-m, oxuyurdu-m, görürdü-m.*

Nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, lazım şəkillərində və **imiş** zaman ədatından sonra **-am, -əm;** məs.:

*yazmış-am, gəlmış-əm, oxumuş-am, görmüş-əm;*

*yazır-am, gəlir-əm, oxuyur-am, görür-əm;*

*yazacağ-am, gələcəy-əm, oxuyacağ-am, görəcəy-əm;*

*yazar-am, gələr-əm, oxuyar-am, görər-əm;*

*yazmalı-(y)am, gəlməli-(y)əm, oxumalı-(y)am, görməli-(y)əm;*

*yazası-(y)am, gələsi-(y)əm, oxuyası-(y)am, görəsi-(y)əm;*

*yazırılmış-am, gəlirmiş-əm, oxuyurmuş-am, görürmüş-əm;*

**I şəxsin cəmində: -aq, -ək; -q, -k; -iq, -ik, -uq, -ük;**

Bunlar aşağıdakı hallarda işlənir:

Əmr şəklində: **-aq, -ək: yaz-aq, gəl-ək;**

Şühudi keçmişdə, arzu və şərt şəkillərində, **idi** zaman ədatından sonra **-q, -k** şəkilçisi:

*yazdı-q, gəldi-k, oxudu-q, gördü-k;*

*(gərək) yaza-q, gələ-k, oxuya-q, görə-k;*

*yazsa-q, gəlsə-k, oxusa-q, görsə-k;*

*yazsa idi-k, gəlsə idi-k; yazsaydı-q, gəlsəydi-k;*

Nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, lazım şəkillərində və **imiş** zaman ədatından sonra **-iq, -ik, -uq, -ük** şəkilçisi işlənir:

*almış-iq, gəlmış-ik, oxumuş-uq, görmüş-ük;*

*alır-iq, gəlir-ik, oxuyur-uq, görüü-ük;*

*alacağ-iq, gələcəy-ik, oxuyacağ-iq, görəcəy-ik;*

*alar-iq, gələr-ik, oxuyar-iq, görər-ik;*

*almalı-(y)iq, gəlməli-(y)ik, oxumalı-(y)iq, görməli-(y)ik;  
alası-(y)iq, gələsi-(y)ik, oxuyası-(y)iq, görəsi-(y)ik  
alılmış-iq, gəlirmiş-ik, oxuyurmuş-uq, görürmüş-ük.*

Birinci şəxsin təkində işlənən şəxs şəkilçiləri (**-am, -əm; -m; -im, -im, -um, -üm**), əslində, eyni bir şəkilcidən ibarətdir. Bu şəkilçinin əsasında **mən** şəxs əvəzliyinin ilk elementi olan **-m** samiti durur. Şəxs şəkilçisinin artırıldıği söz, şəkilçi saitlə qurtardıqda şəxs şəkilçisi öz saitini itirir. Əmr şəklində qapalı saitli (**-im, -im, -um, üm**), qalan zaman və şəkillərdə açıq saitli variant (**-am, -əm**) işlənir. Birinci şəxsin cəmi də belədir. Şəkilçinin əsasında **-q, -k** samitləri durur. Saitlə qurtaran sözə artırıldıqda şəkilçi öz saitini itirir, əmr şəklində **-aq, -ək**, qalan zaman və şəkillərdə qapalı saitli variant **- -iq, -ik, -uq, -ük** alınır. Fərq burasındadır ki, əmr şəkli birinci şəxsin təkində şəkilçi qapalı saitli, cəmində açıq saitlidir; qalan zaman və şəkillərdən sonra birinci şəxsin təkində açıq saitli (**-am, -əm**), birinci şəxsin cəmində qapalı saitli (**-iq, -ik, -uq, -ük**) variant işlənir.

## II şəxsin təkində: **-n; -san, -sən;**

Bunlar aşağıdakı hallarda işlənir:

Əmr şəkli 2-ci şəxs təkin şəxs şəkilçisi yoxdur: **al, gəl, oxu, gör;**

Şühudi keçmişdə, şərt şəklində, **idi** zaman ədatından sonra **-n** şəkilçisi:

*aldi-n, gəldi-n, oxudu-n, gördü-n;*

*alsa-n, gəlsə-n, oxusa-n, görsə-n;*

*alırdı-n, gəlirdi-n, oxuyurdu-n, görürdü-n;*

Qalan hallarda, yəni nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, arzu, lazım şəkillərində və **imiş** zaman ədatından sonra **-san, -sən** şəkilçisi işlədirilir:

*almış-san, gəlmış-sən, oxumuş-san, görmüş-sən;*

*alıb-san, gəlib-sən, oxuyub-san, görüb-sən;*

*alır-san, gəlir-sən, oxuyur-san, görür-sən;*

*alacaq-san, gələcək-sən, oxuyacaq-san, görəcək-sən;*

*alar-san, gələr-sən, oxuyar-san, görər-sən;*

*almalı-san, gəlməli-sən, oxumalı-san, görməli-sən;*

*(gərək) ala-san, gələ-sən, oxuya-san, görə-sən;*

*alası-san, gələsi-sən, oxuyası-san, görəsi-sən;  
alarmış-san, gələrmış-sən, oxuyarmış-san, görərmış-sən.*

**Qeyd.** Əmr şəklinin ikinci şəxs təkində bəzən bədii dildə, canlı danışq dilində **-sana, -sənə, -gilən/ginən** şəkilçilərindən istifadə edilir; məs.: *alsana, gəlsənə, algılən, gəlginən*.

**II şəxsin cəmində:** **-in, -in, -un, -ün; -niz, -niz, -nuz, -nüz;** **-siniz, -siniz, -sunuz, -sünüz;**

Bunlar aşağıdakı hallarda işlənir:

Əmr şəklinin 2-ci şəxs cəmində **-in, -in, -un, -ün** şəkilçisi işlənir: *al-in, gəl-in, oxu-(y)un, gör-ün*.

Şühudi keçmişdə, şərt şəklində, *idi* zaman ədatından sonra: **-niz, -niz, -nuz, -nüz;** məs.:

*aldi-niz, gəldi-niz, oxudu-nuz, gördü-nüz;  
alsa-niz, gəlsə-niz, oxusa-niz, görsə-niz;  
alırkı-niz, gəlirkı-niz, oxuyurdu-nuz, görürdü-nüz.*

Qalan hallarda, yəni nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, arzu, lazım şəkillərində, *imiş* zaman ədatından sonra **-siniz, -siniz, -sunuz, -sünüz** şəkilçisi işlədirilir; məs.:

*yazmı(ş)-siniz, gəlmi(ş)-siniz, oxumu(ş)-sunuz;  
yazıb-siniz, gəlib-siniz, oxuyub-sunuz, görüb-sünüz;  
yazır-siniz, gəlir-siniz, oxuyur-sunuz, görür-sünüz;  
yazacaq-siniz, gələcək-siniz, oxuyacaq-siniz, görəcək-siniz;  
yazar-siniz, gələr-siniz, oxuyar-siniz, görər-siniz;  
yazmali-siniz, gəlməli-siniz, oxumali-siniz, görməli-siniz;  
(gərək) yaza-siniz, gələ-siniz, oxuya-siniz, görə-siniz;  
yazası-siniz, gələsi-siniz, oxuyası-siniz, görəsi-siniz;  
yazırkı-siniz, gəlirkı-siniz, oxuyurkı-sunuz...*

**Qeyd.** İkinci şəxsin tək (**-n; -san, -sən**) və cəmində (**-in, -in, -un, -ün; -niz, -niz, -nuz, -nüz; -siniz, -siniz, -sunuz, -sünüz**) işlədirilən şəxs şəkilçiləri, əslində, bir kökdəndir. İkinci şəxsin təkini bildirən **-san, -sən**, təbii ki, **sən** şəxs əvəzliliyinin şəkilçiləşmiş formasıdır. **-n** şəkilçisi isə **sən** sözünün son elementi və tarixən təklilik bildirən şəkilçidir və **mən** sözü də həmin şəkilçi ilə düzəlib. İkinci şəxsin cəmini bildirən **-in** şəkilçisi qapalı saitli **sin (sən)** sözünün qalığıdır. **-niz** şəkil-

çisində **-n** hissəsi yenə də **sən** sözünün qalığı, -z isə tarixən qoşalıq və cəmlik bildirən şəkilcidir – **biz** sözü də həmin şəkilçi ilə düzəlib. - **-siniz** şəkilcisinə isə aydın şəkildə qapalı saitli **sin** (**sən**) sözü və qoşalıq, çoxluq bildirən -z şəkilçisi var.

**III şəxsin təkində: -sin, -sin, -sun, -sün; -dir, -dir, -dur, -dür.** Bunlar aşağıdakı hallarda işlənir:

Əmr şəkli 3-cü şəxsin təkində: **-sin, -sin, -sun, -sün;** məs.: *al-sin, gəl-sin, oxu-sun, gör-sün.*

Nəqli keçmişdə, qəti gələcəkdə, vacib, lazımş şəkillərində: **-dir, -dir, -dur, -dür:**

*yazmış-dir, gəlmış-dir, oxumuş-dur, görmüş-dür;*

*yazıb-dir, gəlib-dir, oxuyub-dur, görüb-dür;*

*yazacaq-dir, gələcək-dir, oxuyacaq-dir, görəcək-dir;*

*yazmali-dir, gəlməli-dir, oxumalı-dir, görməli-dir;*

*yazası-dir, gələsi-dir, oxuyası-dir, görəsi-dir;*

Qalan hallarda, yəni şühudi keçmişdə, indiki, qeyri-qəti gələcəkdə, arzu və şərt şəkillərində, **idi, imiş** zaman ədatlarından sonra şəxs şəkilçisi işlədilər:

*yazdı, gəldi, oxudu, gördü;*

*yazar, gəlir, oxuyur, görür;*

*yazar, gələr, oxuyar, görər;*

*(gərək) yaza, gələ, oxuya, görə;*

*yazsa, gəlsə, oxusa, görsə;*

*yazsa idi, gəlsə idi, oxusa idi, görsə idi (və ya: yazsaydı, gəlsəydi, oxusaydı, görsəydi);*

*yazsa imiş, gəlsə imiş, oxusa imiş, görsə imiş (və ya: yazsaymış, gəlsəymış, oxusaymış, görsəymış).*

**Q e y d.** Nəqli keçmiş 2-dən və qəti gələcək zamandan sonra **-dir** şəkilçisi işlənməyə də bilər; məs.: *alib-dir – alb, gəlib-dir – gəlib; yazacaq-dir – yazacaq, gələcək-dir – gələcək..*

**III şəxsin cəmində: -lar, -lər; -sinlar, -sinlər, -sunlar, -sünlər; -dirlər, -dirlər;**

Bu şəkilçilər aşağıdakı hallarda işlənir:

Əmr şəklinin 3-cü şəxs cəmində: **-sinlar, -sinlər, -sunlar, -sünlər;** məs.: *yaz-sinlar, gəl-sinlər, oxu-sunlar, gör-sünlər.*

Şühudi keçmişdə, nəqli keçmişdə, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, arzu və şərt şəkillərində, *idi* və *imiş* zaman ədatlarından sonra **-lar, -lər** şəkilçisi işlənir:

*yazdı-lar, gəldi-lər, oxudu-lar, gördü-lər;*  
*yazmış-lar, gəlmış-lər, oxumuş-lar, görmüşlər;*  
*yazıb-lar, gəlib-lər, oxuyub-lar, görüüb-lər;*  
*yazır-lar, gəlir-lər, oxuyur-lar, görür-lər;*  
*yazacaq-lar, gələcək-lər, oxuyacaq-lar, görəcək-lər;*  
*yazar-lar, gələr-lər, oxuyar-lar, görər-lər;*  
*(gərək) yaza-lar, gələ-lər, oxuya-lar, görə-lər;*  
*yazsa-lar, gəlsə-lər, oxusa-lar, görsə-lər;*  
*yazmali idi-lər, gəlməli idi-lər, oxumalı idi-lər;*  
*yazmali imiş-lər, gəlməli imiş-lər, oxumalı imiş-lər, görəməli imiş-lər.*

Vacib və lazıim şəkillərində: **-dirlər, -dirlər.**

*yazmali-dirlər, gəlməli-dirlər, oxumali-dirlər, görməli-dirlər; yazası-dirlər, gələsi-dirlər, oxuyası-dirlər, görəsi-dirlər.*

Beləliklə, Azərbaycan dilinin şəxs şəkilçiləri yüksək təşəkkül və inkişaf səviyyəsi, bütün şəxslərin tək və cəmini əhatə etməklə sistem təşkil etməsi baxımından dildə çox mühüm yer tutur və Azərbaycan dilinin türk dilləri ailəsində geniş və səlis inkişaf yolunu müəyyənləşdirməyə imkan verir. Şəxs kateqoriyası dildə fikir bitkinliyi və predikativlik yaratmaq, hər an subyekt ehtiyacı olmadan fikri yiğcam, qısa və intensiv ifadə etmək baxımından çox mühüm rola malikdir və bütün təsrif sistemlərinin əsasında durur.

## FELİN ŞƏXSSİZ FORMALARI FELİ SİFƏT

*Feli sifətə şayanın hərəkətlə bağlı əlamətini bildirir.*

Feli sıfət felin atributiv-adyektiv formasıdır. Yəni fellər «feli sıfət şəkilçiləri» adlandırdığımız bir sıra şəkilçiləri qəbul edərək, fellik xüsusiyyətlərini saxlamaqla yanaşı, sıfətlərə yaxınlaşır, sıfət xüsusiyyətləri də qazanır. Məs.:

Min intiqam duyğusuyla *alovlanmış* ürəklərdə

Dalğaların nəslimizin *and içdiyi* qızıl bayraq (S.V.) – misralarındakı *alovlanmış*, *and içdiyi* fellərində həm iş, hərəkət, həm də əlamət bildirmə xüsusiyyəti vardır.

Feli sıfət hər şeydən əvvəl feldir və sözlərin kökü hər bir şəraitdə fel olaraq qalır. Ona görə də feli sıfətlər fel bəhsində öyrənilir.

**Məlumat üçün.** Feli sıfətlər dərslik və monoqrafiyalarda «təsriflənməyən fellər» adlandırılır. İfadə düz deyil. Dildə təsriflənməyən – şəxsə, kəmiyyətə görə dəyişməyən fel olmaz. Feli sıfətlərin özünə məxsus lügət fondu da yoxdur. Odur ki bəzilərinin etmək istədiyi kimi, feli sıfəti ayrıca nitq hissəsi hesab etmək də məntiqsizdir. Hər hansı bir fel feli sıfət şəkilçisi qəbul edə bildiyi kimi, asanlıqla təsriflənə də bilir. Bu hal felin kökünü, əsasına aiddir. Feli sıfət forması felin aldığı bir formadır. O formada ola-ola, söz təzədən ayrı forma ala bilməz. Zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişmiş, təsriflənmiş felə həmin şəkilçiləri tərpətmədən feli sıfət şəkilçisi artırmaq mümkün olmadığı kimi, feli sıfət formasına da zaman, şəkil, şəxs şəkilçiləri artırmaq olmaz. Ona görə də feli sıfətlərə, feli bağlamalara «təsriflənməyən fellər» yox, *felin şəxssiz forması* demək daha düzgündür.

«Feli sıfət» termini tələffüz baxımından dilə yatımlı olsa da, məntiqi cəhətdən doğru deyil. Belə ki *feli sıfət* terminindən belə çıxır ki, haqqında danışılan dil vahidi sıfətdır, lakin onda fellik xüsusiyyəti də vardır. Əslində isə feli sıfət deyilən dil vahidləri feldir, lakin atributivləşmiş, sıfət xüsusiyyəti də qazanmışdır. Bu baxımdan termini «sıfəti fel» adlandırmaq daha düz olardı. Lakin artıq *feli sıfət* termini lazımlı olan anlayışı kifayət qədər ifadə edir və bir termin kimi də sabitləşmişdir.

Feli sıfətlər bir növ felin hibrid formasıdır – fellik xüsusiyyətlərini saxlamaqla, sıfət xüsusiyyəti də daşıyır.

Fel haqqında ümumi məlumatdan gördük ki, fellər şəxslə və şəxssiz formalara malik olmaqla fərqlənir. Şəxslə forma o deməkdir ki, fel kökünə və ya əsasına zaman, şəkil, şəxs şəkilçiləri əlavə edilir və fel formaca dəyişir, şəkilləşir, təsrif olunur. Lakin felə məxsus bir sıra şəkilçilər də var ki (burası məsdər, feli sıfət, feli bağlama şəkilçiləri da-xildir), fel kökü və ya əsası həmin şəkilçiləri qəbul etdiyindən sonra başqa nitq hissələrinə yaxınlaşır və, töbii ki, təsrif olunmaq imkanını itirir. Şəxslə və şəxssiz fellər bu cür yaranır. Lakin felə məxsus elə kateqoriyalar, elə xüsusiyyətlər var ki, feli hansı dəyişikliyə uğramasından, hansı şəkilçiləri qəbul etməsindən asılı olmayıaraq, həmin kateqoriya əlamətlərini mütləq mühafizə edir, saxlayır. Buraya təsirlik, növ, inkarlıq əlamətləri, fellərin güclü idarəedicilik, ətrafına söz toplayıcılıq xüsusiyyətləri daxildir.

Qeyd etdiyimiz bu xüsusiyyətlər yalnız feli sıfətlərə deyil, feli bağlama və məsdərlərə də aiddir.

*Q e y d.* Əksərən dilçiliyimizdə feli sıfət, feli bağlama və məsdərin fellik xüsusiyyətlərini üzə çıxarmaq üçün «feli sıfət də fel kimi, feli bağlama da fel kimi təsirli və təsirsiz, təsdiq və inkar olur...» kimi ifadələr işlədir. Bu cür ifadə tərzi ona görə düz deyil ki, belə çıxır ki, feli sıfət, feli bağlama və məsdər fel deyil, lakin felə məxsus bir sıra xüsusiyyətlərə malikdir. Əslində isə, dediyimiz kimi, bunlar feldir və feli əsas xüsusiyyətlərini, bütövlükdə semantikasını tam saxlamaqla yalnız təsrif formalı fellərdən – yəni şəxslə formadan fərqlənir. Odur ki feli əsas xüsusiyyətlərindən – təsirlik, növ və inkarlıqdan danışarkən «feli sıfət də fel kimi» yox, «feli sıfət də şəxslə fellər kimi» demək möntiqidir. Çünkü feli saf, qatışışı olmayan xalis forması təsrif formasıdır.

Fellər feli sıfət şəkilçilərini qəbul etdiyindən sonra təsrif olunmaq imkanını itirmiş olsa da (kök hər vaxt yenə təsrif oluna bilir, burada feli sıfət forması nəzərdə tutulur), təsrif əlamətlərindən başqa, şəxslə fellərdə müşahidə olunan bütün əlamətləri saxlamış olur. Həmin əlamətlər aşağıdakılardır:

1. Şəxslə fellərdə olduğu kimi, feli sıfətlər də iş və hərəkət bildirir. Lakin feli sıfətdə iş, hərəkət məzmunu hökm şəklində deyil, attributiv şəkildə – əlamətlə qarışq halda olur. Məsələn, *isləyən* feli sıfətdə iş, *qaçan* feli sıfətdə hərəkət, *yatan* feli sıfətdə hal-vəziyyət mənası vardır. Və ya:

Yeri **şumlayan** da biz, torpağı **əkən** də biz,  
Məhsulun arxasından göz yaşı **tökən** də biz (R.R.) –  
misralarında **şumlayan**, **əkən**, **tökən** feli sifətlərində **şumlamaq**,  
**əkmək**, **tökəmək** fellərinin ifadə etdiyi iş, hərəkət mənası olduğu  
kimi qalmaqdadır.

2.Məlumdur ki, fellərə məxsus mühüm qrammatik xüsusiyyətlərdən biri onların təsirli və ya təsirsiz olmasıdır. Bu xüsusiyyət eyni dərəcədə həm şəxsləri, həm də şəxssiz felləri, o cümlədən feli sifətlərə aiddir. Məs.:

Lalə **bitirməyən**, bulaq **axmayan**,

Yaşıl qovaqları göyə **qalxmayan**

Bu qumsal yerlərdə bilirsən nə var? (M.R.)

Bəzən uşaq dünyasını nə **anlayan**, nə **bilən** var,

Ev o qədər səssizdir ki... Nə **danişan**, nə **gülən** var.

(S.V.)

Bu misallardakı **bitirməyən**, **anlayan**, **bilən**, **danişan** feli sifətləri təsirli, **axmayan**, **qalxmayan**, **gülən** feli sifətləri təsirsizdir.

Feli sifətin təsirli və ya təsirsiz olması fəlin lügəvi mənası, təsirlik və növ şəkilçilərdən asılıdır.

3. Fəlin mühüm xüsusiyyətləri içərisində, sistem şəklində olmasa da, fəlin növ kateqoriyası əlamətlərini – növ şəkilçilərini qəbul edərək dəyişməsi, subyekt – obyekt münasibətlərində rəngarənglik yaratması da əsasdır. Bu xüsusiyyət də eyni dərəcədə həm şəxsləri, təsrif formalı felləri, həm də feli sifətlərə aiddir. Məs.:

**Qaçan** (at) – məlum n.;

**görülmüş** (iş) – məchul n.;

**açılan** (gül) – qayıdış n.;

**görüşən** (adam) – qarşılıq n.;

**köçürtdürdüyüm** (yazı) – icbar n.

Bir dəfə bağçada tək-tənha **dolaşlığı** vaxt daxilindəki bu dəhşət və yanğı birdən-birə şüşənin içində **doldurulmuş** cin kimi dışarı çıxdı (Elçin) – cümləsində **dolaşlığı** feli sifəti məlum, **doldurulmuş** feli sifəti məchul növdədir.

4.Fellərin mühüm qrammatik xüsusiyyətlərindən biri də təsdiq və inkar olmasıdır. Fellər təsdiq və inkar olur və bu xüs-

siyyət eyni dəcədə həm şəxslə fellərdə, həm də feli sifətlərdə özünü göstərir. Məs.:-

Rüstəm kişi peşmançılığını **bildirəcək** adam deyildi, bunu kişi üçün zəiflik sayırdı. (M.İ.) Kağız-kuğuz içində **başını itirmiş**, şəraitdən kifayət qədər **baş açmayan** birisi deyirdi, filan şəyi ək, vəssalam.(M.İ.) Yol boyu **tökülmüş buglanan** peyin Rüstəm kişinin gözünə dəyəndə atı mahmızladı.(M.İ.) Onun şübhə dolu baxışlarını **görməyən** Maya kitabın harasında isə əl saxladı. (M.İ.)

Bu misallarda **bildirəcək**, **başını itirmiş**, **tökülmüş**, **buglanan** feli sifətləri təsdiq, **baş açmayan**, **görməyən** feli sifətləri inkar fellərdir.

5.Başqa nitq hissələrinə nisbətən, fellər idarə və yanaşma yolu ilə öz ətrafına daha çox söz toplamaq imkanına malikdir. Bu cəhət həm şəxslə fellərə, həm də feli sifətlərə aiddir. Feli sifətlər öz ətrafına söz toplamaqla *feli sifət tərkibləri* əmələ gətirir. Məs.:-

**Bayaqdan qonşu otaqda oturub ərinin nə deyəcəyini intizarla gözləyən** Mələk dərhal içəri keçdi (İ.Ş.) – cümləsində sözlərin və birləşmələrin əksəriyyəti **gözləyən** feli sifəti ətrafinə toplanaraq feli sifət tərkibi əmələ gətirmişdir:

<i>bayaqdan</i>	→	<i>gözləyən</i>
<i>qonşu otaqda oturub</i>	→	<i>gözləyən</i>
<i>ərinin nə deyəcəyini</i>	→	<i>gözləyən</i>
<i>intizarla</i>	→	<i>gözləyən</i>

6. Zərflər adətən hal-hərəkət bildirən sözlərlə – fellərlə bağlı olur. Bu cəhət şəxslə fellərlə yanaşı, eyni dərəcədə feli sifətlərə də aiddir; məs.:-

**Sərin-sərin əsən** külək

Nəgmə tutur kamança tək.(S.V.)

Onlar *taybatay açılmış* qapıya tərəf baxırdılar. (İ.Ş.) - cmlələrində **sərin-sərin** zərfi əsən, **taybatay** zərfi **açılılmış** feli sifətinə aiddir.

7.Fellər zaman şəkilçiləri qəbul edərək dəyişir, zaman bildirir. Bu xüsusiyət şəxslə fellərə aiddir. Eyni zamanda feli sifət

şəkilçiləri də zaman bildirmə baxımından fərqlənir və bu cə-hətdən üç qrupa ayrılır:

- a) keçmiş zaman feli sifətləri;
- b) indiki zaman feli sifətləri;
- c) gələcək zaman feli sifətləri.

Məs.: *Aldığım* şeyləri *yığdığım* çamadanı Əzizəyə verdim. (Ə.V.) Əslində, *arani qarışdırın* da, camaati *yoldan çıxaran* da beş-üç nəfərdir. (M.İ.) Mən onun *xoşuna gələcək* sözlər danış-mağşa cəhd edirdim. (İ.Ə.)

Bu misallarda *aldığım*, *yığdığım* feli sifətləri hərəkətlə bağlı əlamətin keçmiş zamana, *arani qarışdırın*, *yoldan çıxaran* feli sifətləri indiki zamana, *xoşuna gələcək* feli sifəti gələcək zamana aid olduğunu bildirir.

Qeyd etdiyimiz kimi, fellər feli sifət şəkilçilərini qəbul et-dikdən sonra onlarda *sifətlərə məxsus* xüsusiyyətlər yaranır, yəni fellər şəkilçilər vasitəsilə konversiyaya uğrayır, adyektivləşir. Sifətlər kimi, feli sifətlər də əlamət, keyfiyyət bildirir, lakin feli sifətlərin bildirdiyi əlamət, keyfiyyət hərəkət məzmunu ilə qarışq olur. Fellərdə sifətə məxsus aşağıdakı xüsusiyyətlər yaranır:

1. Sifətlər əşya bildirən sözlərə – isimlərə aid olduğu, isimlərdən əvvəl işləndiyi kimi, feli sifətlər də saf feli sifət mə-qamında isimlərdən əvvəl işlənir və isimlərə aid olur. Məs.:

Təzə *əkilən tənəklər* ikinci il məhsul verərmiş. (M.İ.) Rüstəm kişiyyə elə gəlirdi ki, bu vaxta qədər *eşitmədiyi* bir *nağıla* qulaq asır. (M.İ.) Adı sözlər Mayanın dodaqlarından ruhu *oxşayan* və ürəyi *yumşaldan* bir *ahəng ilə* çıxırı. (M.İ.)

Misallarda *əkilən* feli sifəti *tənək*, *eşitmədiyi* feli sifəti *na-ğıl*, *yumşaldan*, *oxşayan* feli sifətləri *ahəng* isminə aiddir. Hətta feli sifətlər isimləşmiş sözlərə də aid olur:

Başdan-başa *silahlanmış* bir *qəhrəman* tək

Yurdumuza ayaq basır 45-ci il (S.V.) – misralarında *silahlanmış* feli sifəti substantivləşmiş *qəhrəman* sifətinə aiddir.

2. Sifət kimi, feli sifətlər də *necə? nə cür? hansı?* suallarına cavab verir. Məs.: Elmin gücü yol açmışdır *kılıdlənmış* dəniz-lərə. (S.V.) Külək uğuldayaraq *yumrulanmış* qar dənələrini oğlanın üzünə çırçırdı. (İ.Ə.) Tufanın uğultusu *tükürpərdən* bir vahimə saçırı. (İ.Ə.)

Bu misallarda *tükürpərdən* feli sıfəti *necə? nə cür?*, *kılıdlənmiş, yumrulanmış* feli sıfətləri bunlarla yanaşı, həm də *hansı?* sualına cavab verir.

3.Sıfətin əsas sintaktik vəzifəsi təyin olduğu kimi, feli sıfətin də əsas sintaktik vəzifəsi təyindir. Yəni feli sıfətlər heç bir dəyişikliyə uğramadıqda (isimləşmədikdə) cümlədə təyin vəzifəsində işlənir. Məs.:-

O, qurban getdi ki, şaxta vurmasın

**Çiçəklənən** əməl baharımızı. (M.R.)

Sonra *qar basmış çardaqların altında sükuta dalan* ot tayalarına baxdılар (İ.Ə.) – cümlələrində *çiçəklənən* feli sıfəti vasitəsiz tamamlığın, *sükuta dalan* feli sıfəti vasitəli tamamlığın təyinidir.

4.Feli sıfətlər də sıfət kimi substantivləşə bilir və bu zaman mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir, hal şəkilçiləri qəbul edərək söz birləşmələrinin, qoşmali birləşmələrin tərəfləri vəzifəsində işlənir; məs.:

Bəli, yoldaşlar, *indi bizim ürəklərimizi birləşdirən* böyük bir məhəbbətdir. *Bizi qardaş edən* bu məhəbbətdir. (M.İ.)

Düşməndir *arada söz gəzdirənlər*,

**Bəzən iblis kimi qəlbə girənlər.**(S.V.)

Axı *təqsiri olmayanı* niyə tutsunlar? (M.H.)

*Atın bağırı çatlayana qədər* bu cür gedəcəyinə şübhə yox idi. (İ.Ə.)

Bu misallardan əvvəlki ikisində feli sıfət tərkib şəklində mübtəda (*indi bizim ürəklərimizi birləşdirən, bizi qardaş edən, arada söz gəzdirənlər, bəzən iblis kimi qəlbə girənlər*), üçüncüsində tamamlıq (*təqsiri olmayanı*) vəzifəsindədir. Son misalda feli sıfət isimləşərək yönelik halda işlənmiş və qoşma qəbul etmişdir (*bağırı çatlayana qədər*) – zaman zərfliyidir.

Bu cür oxşarlıqlar feli sıfətləri sıfətlərə çox yaxınlaşdırır. Lakin yuxarıda qeyd etdiyimiz şəxsli fellərlə ümumi və ortaqlı xüsusiyyətlər, təbii ki, feli sıfətlərlə sıfətləri eyniləşdirməyə imkan vermir.

Feli sıfət şəkilçiləri aşağıdakılardır.

### **1.Keçmiş zaman feli sıfətləri.**

a) **-miş,-miş,-muş,-müş** şəkilçisi. Bu şəkilçi fellərə artırılaraq əşyanın keçmişdə kəsb etmiş olduğu hərəkətlə bağlı əla-

məti bildirir; məs.: *çürümüş* meyvə, *kəsilmiş* ağaç, *suvarılmış* sahə, *əkilmış* yer və s.

Bu şəkilçi omonim səciyyə daşıyan, çoxislənən bir morfemdir və aşağıdakı vəzifələrdə çıxış edir:

1) qeyri-məhsuldar şəkildə olsa da, fellərdən isim düzəldən şəkilçi kimi işlənir; məs.: *bişmiş* (xörək mənasında), *yemiş* (meyvə, tərəvəz mənasında – *quru yemişlər*), *keçmiş* (dövr mənasında). *Sən dünən deyilsən, keçmiş deyilsən.* (S.V.) Bağdagül xalanın *bişmişini* yeyəndə elə bilirom Bakıda İnturistdə oturmuşsam. (Ə.V.)

2) məhsuldar şəkildə nəqli keçmiş zamanın şəkilçisi kimi işlənir; məs.: Əgər adamlar Sevdimalı kişinin ferma müdürü olmasına *razi olmuşlarsa*, deməli, ona *inanmışlar*. Onda nə isə yaxşı bir cəhət *görmüşlər*. (İ.Ə.) Yollar... Xeyli zamandır ki, bu yollar mənim *taleyim olmuşdur*. (İ.Ə.) Beş-altı nəfər kəndli gur-hagur yanınan sobanın ətrafında halay vurub *oturmuşdular*. (İ.Ə.) Çöl havası Rüstəm kişinin yanaqlarını *allaşdırılmışdı*. (M.İ.) Bu misallarda *razi olmuşlar, inanmışlar, görmüşlər, taleyim olmuşdur, oturmuşdular, allaşdırılmışdı* sözlərində *-miş* nəqli keçmişin şəkilçisidir.

3) *-imış* zaman ədatının şəkilçiləşmiş forması kimi işlənir və bu zaman felin zaman və şəkil əlamətlərindən sonra özünü göstərir; məs.: Sən demə, quduz dəymişlər ləzzətli tikə *tapmışmışlar*. (İ.Ə.) Muğanda üzüm tənəklərini ancaq beş ildə bir dəfə *kəsərmişlər*. Təzə əkilən tənəklər ikinci il məhsul *verəmiş*. Tənəklər yaşa dolanda onların məhsulunu *yığıb qurtarmaq olmazmış*. (M.İ.)

Misallardakı *tapşırılmışmışlar* (ikinci *-miş*), *kəsərmişlər, verəmiş, yığıb qurtarmaq olmazmiş* sözlərində zaman şəkilçilərindən sonra işlənmiş *-miş* şəkilçisi *imış* zaman ədatının ixtisar şəkliidir. Həmin şəkilçi bu şəkildə hətta adlarla da işlənməkdədir: Muğanda suvarma işləri Babil və Misir ölkəsindən *yaxşıymış*. Muğan yamyaşıl olarmış. Çox gözəl otlaqları *varmış*. (M.İ.)

4) feli bağlama şəkilçisi kimi işlənməkdədir; məs.

Torpağı yaddan *almamış*,

Qələbə himni *çalmamış*,

Yurduma *sahib olmamış*,

Ölümüm qonaq çağırır. (O.Z.)

**Çay içilib qurtarmamış**, Səkinə Rüstəm kişini o biri otağa çəkib məsləhətləşdi.(M.İ.)

Bu misallarda **almamış, calmamış, sahib olmamış, içilib qurtarmamış** sözlərində **-miş** şəkilçisi bütün əvvəlki funksiyalarından fərqli bir vəzifədə – zaman bildirən feli bağlama şəkilçisi kimi işlənmişdir.

5) Və, nəhayət, bizi burada daha çox maraqlandıran keçmiş zaman feli sıfəti düzəldən şəkilçi kimi işlənməkdədir:

Üstünü toz -torpaq **almış**,

Bu **pas tutmuş** qılınca bax! (S.V.)

Müxtəlif rəngli paltar geyib, **yaylıq bağlamış** qızlar **təzəcə sumlanmış** sahənin qirağını belləməyə başladılar.(M.İ.) **Səbri tükənmış** boz ürgə sildirilmiş yoxusu enməyə başladı. (İ.Ə.) Kənd, şimaldan və şorqdən uca dağlarla **əhatə olunmuş** vadidə yerləşirdi. (İ.Ə.) Onun şaxtadan **yanıb-qaralmış** çöhrəsində bir qürur var idi. (İ.Ə.) Şofer Soltan qoddını düzəldib, yanında **oturmuş** Şahlara baxdı.(İ.Ə.) Uzunboğaz çəkmə **geymış** oğlan cilovdan möhkəm yapışib, gözlərini yarı yummuşdu.(İ.Ə.) Şərəfoğlu Rüstəm kişiyyə və əllərini yekə enli şalın arxasında **çarpazlamış** Səkinəyə yaxınlaşdı. (M.İ.) Hələ də hırsı **soyumamış** traktorçu əlini havada yellədi. (M.İ.) Külək **vurmuş** ağaç kimi büküləcək bu qamətin.(S.V.)

Bu misallarda **bağlamış, sumlanmış, tükənmış, əhatə olunmuş, yanıb-qaralmış, oturmuş, geymış, vurmuş** sözləri özlərin-dən sonra işlənmiş **qızlar, sahə, ürgə, vadi, çöhrə, Şahlar, oğlan, Səkinə, traktorçu, ağaç** isimləri ilə bağlı olub, əşyanın hə-rəkətlə bağlı əlamətini bildirir.

**Q e y d.** Burada feli sıfət tərkiblərini deyil, feli sıfət şəkilçili sözləri nəzərə çarpdırmağa çalışmışıq.

**-miş** feli sıfət şəkilçisi qeyd edilən şəkilçilər içərisində nəqli keçmişin şəkilçisi ilə daha yaxındır. Onları fərqləndirmək üçün nəzərə almaq lazımdur ki, feli sıfət isimdən (və isimləşmiş sözdən) əvvəl işlənər, **nəcə? nə cür? hansı?** suallarına cavab verər, substantivləşər və bu zaman mübtəda, tamamlıq vəzifələrin-də işlənər, zaman şəkilçisi isə cümlənin sonunda, feli xəbərdə özünü göstərir:

**Feli sıfət**  
 yazılış məktub  
 oxunmuş kitab  
 açılmış qapı  
 əkilmiş sahə

**Nəqli keçmiş**  
 məktub yazılışdır  
 kitab oxunmuşdur  
 qapı açılmışdır  
 sahə əkilmişdir

-miş şəkilçisi ilə düzələn feli sıfətlər asanlıqla substantiv-ləşə bilir:

-Oxuyurmu qəzetə şəhrinizin əhli tamam?

-Bəzi sarsaq **oxunuşlar** oxuyur, mən oxumam. (S.)

**Qırılmışlar** bu gecə də gəliblər. Bunları azar qırsın, **salamat olmamışlar** haradan daraşdırılar bu kəndin canına? (İ.M.) A **görməmiş** oğlu **görməmiş**, burada arvad qəhərtiyi idi? (İ.M.)

b) Keçmiş zaman feli sıfətləri düzəldən şəkilçilərdən biri də «**-dış + mənsubiyyət şəkilçisi**» tərkibindən ibarət olan çox-variantlı bir şəkilçidir. **-dış** şəkilçisi təklikdə işlənmir və heç bir məna ifadə etmir. Yalnız mənsubiyyət şəkilçiləri ilə birlikdə çıxış edir. Bütün şəxslərin təki və cəmi üzrə mənsubiyyət şəkilçilərini qəbul edir və 24 müxtəlif variantda işlənir.

I şəxsin təki ilə: **-dığım, -diyim, -duğum, -düyüm;**

I şəxsin cəmi ilə: **-dığımız, -diyimiz, -duğumuz, -düyümüz;**

II şəxsin təki ilə: **-dığın, -diyin, -duğun, -düyün;**

II şəxsin cəmi ilə: **-dığınız, -diyiniz, -duğunuz, -düyünüz;**

III şəxsin təki ilə: **-dışı, -diyi, -duğu, -düyü;**

III şəxsin cəmi ilə: **-dıkları, -dikləri, -duqları, -dükləri.**

Bu şəkilçi hərəkətlə bağlı əlamətin keçmiş zamana aid olduğunu, iş haqqında məlumat verilən zaman onun icra edilmiş (və ya edilməmiş) olduğunu bildirir, əlaməti danişq vaxtından əvvələ aid edir. Çoxvariantlı olmaqla yanaşı, həm də çoxişlənən şəkilcidir. Məs.:

Sən, ey **başladığım** bu uzun şeir, Yadda qalacaqmı barı bir sözün? (S.V.) Haramı – qışda qoyun **saxladığımız** yerə deyirdik. (İ.Ə.) **Tərəkəmə olduğumuzu** yaddan çıxarmışıq. (İ.M.)

**Görmədiyin** adamı xatırlamaq çətindir.(İ.M.) Sizin **yazdığınız** məktub mənənə çox gec çatdı.

Lal Hüseyn yük maşınının gübrə daşıyan yerdə çevrililib böyrü üstdə yoluñ altına **yuvarlandığını** xəbər verdi.(M.İ.) O, Qartallı Dərəyə gələndən bəri birinci dəfə olaraq özünün **sala-**

**mat qaldığına, donub ölmədiyinə** sevindi. (İ.Ə.) Lakin Əbil o qədər də ağılsız deyildi ki, adamın üzünə baxanda onun qəmli, ya **şad olduğunu, hırsızlıdığını**, ya **sevindiyini** bilməsin. (İ.M.) Ağızlarının qayaya **dirəndiyini** görəndə çobanlar neçə il **gəzdir-dikləri** çomaqlarını hara gəldi, qolazladılar.(İ.M.)

Bu şəkilçini onun işlək formalarından biri – **-dışı,-diyi, -duğu, -düyü** forması ilə adlandırmaq olar.

**-dışı** şəkilçili feli sıfətlərin əsas sintaktik vəzifəsi təyindir; məs.: Bunlar **onun uşaqlıqda eşitdiyi** nağıllara bənzəyirdi. (İ.Ə.) **Xankişinin qaldığı** pansionat Kislovodskinin lap qurtaracağında idi.(İ.M.)

**-dışı** şəkilçili feli sıfətlər əksərən substantiv vəziyyətdə işlənir, adı halda və ya tərkib şəklində mübtədə və tamamlıq vəzifələrində işlənir; məs.:

**İçdiyimiz** göz yaşı, **yediyimiz** dərd, azar. (R.R.) **Neçə gün əvvəl qarmaqarışlı yuxuda ala qarğı ilə döyüşdüyü** Ələmin yadına düşdü. (İ.M.) Əbil mat-mat gah Ələmə baxdı, gah İnnaba, **onların nəyə güldüklərini** anlaya bilmədi.(İ.M.) Qız **bu çarpayıda onu ölümdən xilas edən oğlanın yatmış olduğunu** xəyalından keçirdi. (İ.Ə.) **Mənim gözlərimə dəydiyi anı** Yadıma yazmışam ad günü kimi.(Ə.Q.)

Bu misallarda **icdiyimiz, yediyimiz, neçə gün əvvəl qarmaqarışlı yuxuda ala qarğı ilə döyüşdüyü** sözləri və birləşmələri mübtədə, **onların nəyə güldüklərini, bu çarpayıda onu ölümdən xilas edən oğlanın yatmış olduğunu, mənim gözlərimə dəydiyi anı** birləşmələri tamamlıq vəzifəsində işlənmişdir.

**-dışı** şəkilçili feli sıfətlər isimləşdiyi, hallana bildiyi üçün qoşmalar qəbul edərək tərz, zaman, səbəb zərfliyi vəzifələrində də işlənir; məs.: **Nağıllarda deyildiyi kimi**, gəldi, gördü və onu qaldırdı yuxarı. (İ.M.) Əhəd o günü göründü və **o günü açıq-aydın gördüyü üçün** də daxilində bir rahatlıq duyurdu. (İ.M.) **Ürəyi sixildiğindən** Pərşən tez-tez qəsqabaqlı atasına baxırdı. (M.İ.)

**-dışı** şəkilçili feli sıfətlər **an, vaxt, zaman** sözləri ilə yanaşma əlaqəsi əsasında birləşərək mürəkkəb zaman zərfliyi vəzifəsində də çox işlənir; məs.: **Maral sahilə endiyi zaman** Kürsuları da sapsarı olmuşdu.(M.H.) **Birinci dəfə rayona getdiyi vaxt** anasının ağladığını görüb qızın gözləri doldu. (İ.Ə.)

Bu cür tərkiblər başqa bir feli sıfət mühitinə də düşə bilir: Lakin *hissiyatin coşduğu və hansı bir səbəbdənsə ruhun oynadığı zaman i ç i l ə n* andlara hər kəs sadıq qalır mı? (M.İ.)

## 2.İndiki zaman feli sıfətləri -an,-ən şəkilçisi ilə düzəlir.

Bu şəkilçinin *dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq* kimi bir neçə sözdə sözdüzəldici şəkilçi kimi işləndiyini nəzərə almasaqla, yeganə orijinal, omonimi olmayan feli sıfət şəkilçisidir. Əşyanın hərəkətlə bağlı əlamətinin danışılan vaxta, yəni indiki zamana aid olduğunu bildirir. Məs.:-

Yiyəsinin onu nə üçün tutub saxladığını *anlaya bilməyən* boz ürgə ağzındakı yüyəni hırslı gəmirərək şaqqıldatdı. (İ.Ə.) O danışdıqca Əbu Səidin gözləri qiyılır, bir-birinə *yaxınlaşan* göz qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. (F.K.) Ocağın *səngiyən* közünü *dağıdan* xidmətçi şor motalına oxşayan dərini çıxartdı.(F.K.) Uzun Həsən ona tərəf *gələn* ayğırı əldən buraxmadı.(F.K.)

Lakin *-an,-ən* şəkilçisi ümumi zaman da bildirir, bəzən keçmişə və gələcəyə aid əlamətləri də əhatə edir; məs.:-

Öz xalqına gələcəyi *bildirən*,

Bir kəlməylə yağılıarı *oldürən*,

Könülləri *sevindirən, güldürən*

Baldan şirin dodaq, dil mənimkidir. (S.R.)

Örkən, çatı *toxuyan*,

Üstü gərmə *qoxuyan*,

Tarłalarda ot *biçən*,

Gölmələrdən su *içən*

Qızlarımız da varmış.(S.V.)

*-an,-ən* şəkilçili feli sıfətlər də tərkib əmələ gətirir. Cümələdə əsas sintaktik vəzifəsi təyindir, lakin asanlıqla substantivləşərək mübtəda, tamamlıq, xəber vəzifələrində işlənir; məs.:-

*Təyin vəzifəsində:* Rüstəm kişi *corab toxuyan, tikış tikən, qab-qacaq silərək heç bir zaman işsiz oturmayan* orta boylu, mütənasib bədənli arvadı Səkinə ilə danışındı. (M.İ.)

*Mübtəda vəzifəsində:* *Dəllək Məminin dükanına gedən* təkcə Əbil deyildi.(İ.M.) Nəyə lazımdır o vəzifə ki, *ona çatan* insanlığını itirəcək? (M.İ.) *Oğul evləndirənlər* qız üçün Tanrıqlı-lunun qapısını açmirdılar. (İ.M.) *Bizi qardaş edən* məhəbbətdir.(M.İ.)

*Tamamlıq vəzifəsində:* Bəzən xırda bir şey üçün qızışın özündən çıxır, *fikrinə qarşı fikir deyənlərə* zorla qulaq asırdı. (M.İ.) *Hər xırda şey üçün özündən yuxarıya ağız açanlardan* zəhləsi gedərdi. (M.İ.)

*Xəbər vəzifəsində:* Şahlar iş biləndir, adama qiymət qo-yandır. (İ.Ə.) Mən *iclas-zad çağırın deyiləm!* (M.İ.)

*Zərflik vəzifəsində:* Görünür, quşların başçısı bu idi, *ağzını açan kimi*, o biri qarğalar ona hay verdilər. (İ.M.) *Səpin başlanana qədər* Rüstəm kişi tərəvəz və bağ-bostanın işinin canını al-mağa qərar vermişdi. (M.İ.) Əbil sakitləşmədi, *gözləri yaşara-nanacan, boğulanacan* güldü. (İ.M.)

Substantivləşərək iyiyəlik hal şəkilçisi ilə ismi birləşmənin asılı təroffi kimi işlənir:

*Ürəyi bir kəsə vurulmayanın*

Sevgisi anadan olmayıb hələ. (Ə.Q.)

**3.Gələcək zaman feli sıfətləri** aşağıdakı şəkilçilərlə düzəllir:

*a)-acaq,-əcək* şəkilçisi. Feli sıfət şəkilçisi kimi nisbətən az işlənən bu şəkilçi qəti gələcək zamanın şəkilçisi ilə bir kökdəndir. Feli sıfət şəkilçisi kimi işləndikdə də hərəkətlə bağlı əlamətin gələcək zamana aid olduğunu bildirir, əşya bildirən bir sözü təyin edir; məs.:-

Ona elə gəldi ki, müqavilədə ancaq asanlıqla *yerinə yetirilə biləcək* şeylər nəzərdə tutulmuşdur. (M.İ.) Özünün yerini və adını gözləyən Rüstəm kişi peşmançılığını *bildirəcək* adam deyildi. (M.İ.) Məni *azad eləyəcək* bir məxluq var, elə bu yaxınlar da gələcək. (F.K.)

Digər feli sıfətlər kimi, *-acaq* şəkilçili feli sıfətlər də tərkib yaradır, substantivləşərək hal və mənsubiyyət şəkilçiləri qəbul edir: Şirzad *məsələnin bununla qurtaracağını* düşünürdü. (M.İ.) Elə bil ki, onlar *bu nəhəng pələngin duyuq düşüb tərpə-nəcəyindən* qorxurdular. (İ.Ə.)

*b)-mali,-məli* şəkilçisi. Digər feli sıfətlər kimi, *-mali*, *-məli* şəkilçili feli sıfətlər də əşya bildirən sözdən əvvəl işlənir, *necə? nə? cür? hansı?* suallarına cavab verir. Əsas sintaktik vəzifəsi təyindir, lakin isimləşdikdə mübtəda, tamamlıq vəzifələrinin də çıxış edər. Məs.:-

O bilirdi ki, dünyanın müxtəlif ölkələrində ***gedilməli*, *gəzilməli*, *baxılmalı*** yerlər çoxdur, amma o yerləri gəzmək üçün imkan da lazımdır.

Bu şəkilçi felin vacib şəklinin morfoloji əlaməti ilə bir kökdəndir.

**-məli, -məli** şəkilçili fellər tarixən feli sıfət kimi yaranmış olsa da (6, 271), indi feli sıfət kimi təyin vəzifəsində nisbətən az işlənir. Xəbər vəzifəsində daha çox işlənir; məs.:

Vələd başını aşağı salıb balalarını ***saxlamalıdır*.** (İ.M.) Yüksək məhsul üçün gərgin işləmək lazımdır, aqrotexniki qaydalara ciddi ***əməl olunmalıdır***. (M.İ.) Yüksək məhsul üçün gərgin işləmək lazımdır, aqrotexniki qaydalara ciddi ***əməl olunmalıdır***. (M.İ.) Mahmud bu yazıq Camaata ***bildirməliydi*, *deməliydi*** ki, mən də siznənəm. (Elçin) Mən səndən ***ayrlımlıyam*.** (Elçin) Sofi özü özünə ***kömək etməli idi***. (Elçin) İnsan nə üçün ***bədbəxt olmalı idi***, bu boyda dünyada ***ac olmalı idi***. (Elçin)

Bu misalların hamısının inkarını ***deyil*** ədati ilə düzəltmək mümkündür: Sofi özü özünə ***kömək etməli deyildi***. (Elçin) İnsan ***bədbəxt olmalı deyildi***, bu boyda dünyada ***ac olmalı deyildi***. (Elçin)

Bu hal göstərir ki, **-məli, -məli** şəkilçisi feli sıfətdən şəkil əlamətinə doğru inkişaf prosesi keçirir.

Vacib şəklinin inkar formasının həm ***-ma, -mə*** şəkilçisi, həm də ***deyil*** ədati ilə yarandığı qeyd edilir. (1. 205; 3, 353) Həqiqətdə də ***-məli, -məli*** şəkilçili sözlər xəbər vəzifəsində işlənərkən inkar forması həm ***-ma, -mə*** şəkilçisi, həm də ***deyil*** ədati ilə düzəlir; məs.: Guya onun mövqeyində olan adam başqa işlərə ***baş qoşmamalıdır*.** (İ.M.) Mən səndən ***ayrlımmamalyam*.** (Elçin) Birinci niyyəti bu idi ki, Şeyx Əli onu qarşılıamağa ***çixmamalıdır***. (F.K.)

Bu misallarda fərqləndirilən sözlərdəki ***-ma, -mə*** şəkilçisi ni atıb, felin inkarını ***deyil*** sözü ilə də düzəltmək olar: Şeyx Əli onu qarşılıamağa ***çixmali deyil***.

***Deyil*** ədati adətən ismi xəbərlə işlənər. Əgər ***-məli, -məli*** şəkilçili fellə işlənirsə, deməli, həmin sözlər substantivləşmiş fəli sıfətlərdir. Bunu həmin sözlərdən sonra bir ismin artırıla bilmək imkanı da təsdiq edir: Şeyx Əli onu qarşılıamağa ***çixmali şəxs deyil***.

Bu cür hallarda məna dəyişikliyi yaranır, işin vacibliyi zəifləyir, nəzərdə tutulan təyinlənən ismə münasibət güclənir. Bundan əlavə, bu cür sözlər ***deyil*** ədati ilə nisbətən az hallarda işlənir. Bütün bunlar **-məlt, -məli** şəkilçili fəlin xəbər vəzifəsində sürətlə vacib şəkli kimi formalaşmaqdə olduğunu göstərir.

c) **-ası, -əsi** şəkilçisi. Bu şəkilçi həm feli sıfət, həm də lazım şəklinin əlaməti kimi az işlənən şəkilçidir.

### **Lazım şəkli**

*Məktub yazılısidır*  
*İş görüləsidir*  
*Söz deyiləsidir*  
*Kitab oxunasıdır*

### **Feli sıfət**

*yazılışı məktub*  
*görüləsi iş*  
*deyiləsi söz*  
*oxunası kitab*

Lazım şəklinin inkarının ***deyil*** ədati ilə düzəlməsi (***oxuyası deyiləm, gələsi deyilik*** və s.) göstərir ki, bu şəkilçi ümumən feli sıfət şəkilçisidir, lakin tədricən şəkil əlamətinə çevriləməkdədir. Lakin bu cəhətdən inkişaf etibarilə vacib şəklindən də geri qalır.

c) **-ar, -ər və -maz, -məz** şəkilçiləri.

Bunlar qeyri-qəti gələcəyin şəkilçiləri ilə bir kökdəndir. Təsdiq forması az işlənir və feli sıfət xüsusiyyətini itirmək, sıfətə çevriləmək istiqamətində inkişaf edir; məs.: ***gülər üz, ağlar uşaq, axar su*** və s. Lakin zəif şəkildə olsa da, feli sıfət xüsusiyyəti var: ***axar su – axmaz su, gülər üz – güləməz üz***. Ovcunu açanda əllərində ***gümüş tozuna oxşar*** tozvardı.(F.K.)

***Oxşar*** sözündə idarəetmə xüsusiyyəti də var: ***gümüş tozuna oxşar***. Lakin hiss olunur ki, inkar forması daha artıq sıfətə çevriləmə prosesi keçirir; məs.:

Nəcəfin gözəl xasiyyəti vardı, dünyada ***çixılmaz*** və ümid-siz vəziyyət bilməzdii.(M.İ.) Bəli, həyatımızın gözəlliyi onun daim irəliləməsindədir, ***dayanmaz*** yüksəlişindədir.(M.İ.) **Təsəvvürə gəlməz** bir qüvvət və zirəkliklə qızı qaldırıb atın üstünə qoydu. (İ.Ə.) Bu həyəcan onu oturanlara ***anlaşılmaz*** görünən gərgin səslə danışmağa məcbur etdi. (M.İ.)

Bu misallarda ***çixılmaz*** (vəziyyət), ***dayanmaz*** (yüksəliş), ***təsəvvürə gəlməz*** (yüksəliş) sözləri təyin vəzifəsindədir və artıq

sifətə çevrilmişdir. Son misalda *anlaşılmaz* sifəti adverbiallaşmışdır.

**Məlumat üçün.** Dilimizdə feli bağlamalara çox yaxın olan və demək olar ki, feli bağlamalarla sinonim kimi işlənən bir sıra qrammatik formalar vardır. Bunlar «feli sifət + qoşma» şəklində olan nitq və hidrləridir. Həmin nitq vahidlərində keçmiş və indiki zaman feli sifətləri (-*dıq*, -*mış*, *an* şəkilçili) substantivləşərək adlıq, yönük və çıxışlaq hallarında işlənir və qoşma qəbul edir.

Feli sifət adlıq halda, qoşma ilə birlikdə tərz və ya zaman bildirir; məs.:

*Ağzını açan kimi* o biri qarğalar ona hay verdilər. (İ.M.) *Ayğır nəfəs almağa başlayan kimi* ayağa durdu. (F.K.) Sağsağan ac quşdur, elə ac olduğu üçün də *adam səsi eşidən kimi* hoppanıb düşür. (İ.M.) *Əhədin könlünü alırmış kimi* astadan dilləndi. (İ.M.) Ələm öz-özünə *gileylənirmiş kimi* üzünü yana tutdu. (İ.M.) *Möcüzə baş vermiş kimi* oğlan bir an quruyub qaldı. (İ.Ə.) *Bütün bunları duyar kimi, fikirlərini eşidər kimi* Qaraş titrək səslə dilləndi. (M.İ.) Səhərisi Rüstəm kişi özünü *irini deşilmiş kimi* hiss edirdi. (M.İ.)

Feli sifət yönük halda olub, *qədər*, *kimi* qoşmaları ilə əlaqələnir, daha çox zaman bildirir:

*Arvadı gələnə qədər* fürsətdən istifadə edib bir də düşündü. (M.İ.) *Özünü yiğışdırana qədər* gec oldu, yəhər çevrildi. (F.K.) *Ge-yininib çıxana kimi* görmüşdü ki, onun Alapaçasını kimsə minib dərəyə endirir. (F.K.)

Feli sifət çıxışlıq halda olub, *sonra*, *bəri* və s. qoşmalarla əlaqələnərək zaman bildirir:

*Qartallı Dərəyə gələndən bəri* birinci dəfə olaraq özünün salamat qaldığına, ölmədiyinə sevindi. (İ.Ə.) Uzun Həsən *suyu da içəndən sonra* qalxıb alaçıqdan çıxdı. (F.K.) Maral *təhlükənin sovuşduğunu yəqinləşdirəndən sonra* zərif dodaqlarını suya salıb içməyə başladı. (F.K.) *Qapı açılub-örtüləndən sonra*, elə bil, içəri qatı zülmət çökdü. (F.K.)

Faktlar göstərir ki, bunlar tədricən qoşmaları itirərək feli bağlamaya çevrilə bilər. Hazırkı halda bunlar substantivləşərək adlıq, yönük və çıxışlıq hallarında olan feli sifətdən və qoşmadan ibarətdir və funksiya etibarilə zaman və tərz zərfliyi vəzifəsində işlənirlər.

## FELİ BAĞLAMA

*Bir işi, hərəkəti başqa bir işlə, hərəkətlə əlaqələndirən şəkilçilərə feli bəğlam a şəkilçiləri, onların artırıldığı sözlərə feli bəğlam a deyilir.*

Dilimizdə bir sıra şəkilçilər var ki, fellərə artırılaraq həmin feli başqa bir fellə əlaqələndirir və bu yolla bir işi, hərəkəti başqa bir işlə bağlayır. Məs.:-

Bu sözləri *deyəndə* Əbilin gözlərindən sevinc *yağirdi*. (İ.M.) Arvad işığı *keçirərək soyunub* yerinə *girdi*. (İ.Ə.) Bəndləindi yatdıqları otaqda *oturub* yoldaşları ilə çörək *yeyirdi*. (İ.Ə.) Səhər tezdən mal fermasına *gedərkən* Telli arvad pis xəbər *söylədi*. (M.İ.) O çəsmənin, o kölgənin yanından *kövrəlmədən ötüb-keçdiyim* olmayıb. (Ə.Ə.) Bir də onu bilirom ki, o dağlar dünya *durduqca gülümsəyəcəkdir*. (Ə.Ə.)

Bu missallarda feli bağlama ilə onların əlaqələndiyi felləri qarşı-qarşıya aşağıdakı kimi qeyd etmək olar:

*deyəndə* – (*sevinc*) *yağirdi* (*demək* – *yağmaq*);  
*soyunub* – (*yerinə*) *girdi* (*soyunmaq* – *yerinə girmək*);  
*işığı keçirərək* – (*yerinə*) *girdi* (*keçirmək* – *girmək*);  
*oturub* – *yeyirdi* (*oturmaq* – *yemək*);  
*gedərkən* – *xəbər söylədi* (*getmək* – *söyləmək*);  
*kövrəlmədən* – *ötüb-keçdiyim* (*kövrəlmək* – *ötüb-keçmək*).

Feli bağlama cümlədə hər cür fellə – həm şəxslə, həm də şəxssiz fellə - feli sıfət, məsdər, hətta başqa bir feli bağlama ilə əlaqələnir. Məs.:

Səhvlərin sənin gözünü elə bağlayacaq ki, *ayılanda* hansı dərədə olduğunu da *bilməyəcəksən*. (M.İ.) Trubkanı *sümürüb*, stəkanda buglanan çaya *baxaraq fikrə getmək* başqa bir aləm idi. (M.İ.) Bağdagül bacının iri bir inəyin yanında *dayanaraq*, onun boynunu əli ilə *oxşaya-oxşaya oxuduğunu* gördülər. (İ.Ə.) Yoldaşları *yüyürüb* təfənglərini *götürəndə* Bəndləli *qoymadı*. (İ.Ə.)

Birinci misalda *ayılanda* feli bağlaması şəxslə felə (*bilməyəcəksən*) aiddir. İkinci misalda feli bağlamalar məsdərlə bağlıdır: *sümürüb fikrə getmək*, *baxaraq fikrə getmək*.

Üçüncü misalda feli bağlamalar feli sıfətə aiddir: *dayanaraq oxuduğunu*, *oxşaya-oxşaya oxuduğunu*.

Son misalda isə feli bağlama feli bağlamaya aiddir: *yüyürüb götürəndə*. Və hər ikisi birlikdə şəxsli felə aiddir: *yüyürüb götürəndə qoymadı*.

Feli bağlama da felin hibrid formasıdır. Fellər feli bağlama şəkilçiləri qəbul edərək öz əsas xüsusiyyətlərini saxlamaqla yanaşı, zərf xüsusiyyətləri də qazanır və adverbiallaşdır. Felin zərflə konversiyası feli bağlama şəkilçiləri vasitəsilə yaranır.

Fellər feli bağlama şəkilçilərini qəbul etdikdən sonra həmin formada (feli bağlama formasında) təsrif olunmaq imkanlarını itirir. Lakin bir fel kimi, aşağıdakı əsas xüsusiyyətlərini saxlamış olur:

1.Fel iş, hal, hərəkət bildirir. Bu xüsusiyyət şəxsli fellərlə yanaşı, feli bağlamada da olur və fel öz iş, hərəkət məzmununu adverbial şəkildə də saxlayır; məs.: Onlar ayaqlarının qarını *çırparaq* içəri girdilər. (İ.Ə.) Maya üşüməyə başladığını *hiss edərək* daha artıq Qaraşa *qııldırıqda* bədəni möstedici bir hərarətlə qızındı (M.İ.) – cümlələrində *çırparaq*, *hiss edərək*, *qııldırıqda* feli bağlamalarında adverbial şəkildə olsa da, *çırpmaq*, *hiss etmək*, *qıılmaq* fellərinin ifadə etdiyi iş, hərəkət mənası qalmaqdadır.

2.Felin mühüm xüsusiyyətlərindən biri idarə və yanaşma yolu ilə öz ətrafına söz toplamasıdır. Felin idarə etmə imkanları genişdir. Sözləri idarə etmək və ya özünə yanaşdırmaqla cümlənin genişlənməsinə, zənginləşməsinə səbəb olur. Bu cəhət dəyişən fellərlə yanaşı, feli bağlamaya da aiddir. Lakin fərqləri burasındadır ki, şəxsli fellərlə əlaqə nəticəsində predikativ birləşmələr, feli bağlama ilə əlaqə nəticəsində qeyri-predikativ birləşmələr – söz birləşmələri, yəni tərkiblər əmələ gəlir. Məs.:

*Sara xatun sultanın taxtı yanında qoyulmuş kürsüdə oturmağa gedəndə* Əbu Səid uşaq sıfətli Şeyx Heydərə baxdı. (F.K.) *Uzun Həsən başını əyib alaçıqdan girəndə* yan-yana iki gözəl dayanmışdı. (F.K.) *Payızda Muğana, Milə yağış yağanda* ot cüccərir, göbələk də çıxırıldı. (F.K.) *Qazlar uçub onların başı üstünə gələndə* arxasında lələk olan oxlar yaylardan ayrıldı. (F.K.) *Sara xatun danişığın gedisini olduğu kimi danışdıqca* oğlu əsəbiləşirdi. (F.K.)

3.Fel təsirli və tərsiz olur. Bu xüsusiyyət eyni dərəcədə həm şəxsli fellərlə, həm də feli bağlamaya aiddir. Məs.:

Novruzgülü, qarçıçayı *çixanda*,  
Ağ buludlar köynəklərin *sixanda*  
Bizdən də bir yad eyləyən sağ olsun. (Ş.)

Ümidinin alovunda kədərini *yandıraraq* ürəyini polad elə! (R.R.) İki atlı dağlardan *enib* Ərdəbilə gedirdi. (F.K.) Səlcuqşahbəyim qızıllarını - qolbağ, zərnisan, bilərzik, sinəbənd, xalxallarını *cingildədə-cingildədə* ayağa durdu.(F.K.) Rüstəm kişi trubkasını *tüstülədə-tüstülədə* var-gəl eləməyə başladı.(M.İ.) O *qayıdıb* yerində oturdu, trubkasını *alışdırıb sümürərək* xoş xəyallara getdi.(M.İ.)

Bu misallarda *sixanda*, *yandıraraq*, *cingildədə-cingildədə*, *tüstülədə-tüstülədə*, *alışdırıb*, *sümürərək* feli bağlamaları təsirli, *çixanda*, *enib*, *qayıdıb* təsirsizdir.

4.Felin əsas xüsusiyyətlərindən biri də müxtəlif növ şəkilçiləri qəbul edərək dəyişməsi, subyekt – obyekt münasibətlərini nizama salmasıdır. Bu xüsusiyyət də hər cür felə – həm şəxslə, həm də şəxssiz fellərə aiddir. Məs.:

*aldiqda – alındıqda – alındıraqda*  
*yazdıraraq – yazışaraq – yazılıraq*  
*görərək – görüşərək – görünərək*

5.Fellər təsdiq və inkar olur. Bu xüsusiyyət şəxslə fellərlə yanaşı, feli bağlamaya da aiddir. Məs.: Nəzərlərini onun üzündən *çəkməyərək* cavab verdi. Mən *şad olanda*, *deyib-güləndə*, *zarafat eləyəndə* görürəm bunların da kefi açılır.(İ.Ə.) Pərşən yerində *otura bilməyərək* ayağa durdu və arxadan atasının boyunu *qucaqlayaraq* qulaq asdı. (M.İ.) Doğrudan da, iki dəqiqə *keçməmiş*, eyvanda ayaq səsi eşidildi. (M.İ.) Salman Səkinədən *cavab alaraq tələsmədən* Qaraşa və Mayaya yaxınlaşdı. (M.İ.)

Misallarda *şad olanda*, *deyib-güləndə*, *zarafat eləyəndə*, *cavab alaraq* feli bağlamaları təsdiq, *çəkməyərək*, *otura bilməyərək*, *keçməmiş*, *tələsmədən* feli bağlamaları inkar şəkildə olan feli bağlamalardır.

Hətta feli bağlama şəkilçilərinin bir qismi felin inkar şəkilçisinin iştirakı ilə yaranmışdır. Buraya *-madan*, *-mədən*, *ar-maz*, *-ər-məz*, *ma-mış*, *-mə-mış* şəkilçiləri daxildir.

Qeyd etdiyimiz kimi, feli bağlamalar felin adverbial formasıdır, ona görə də feli bağlamalarda *zərf xüsusiyyətləri* güclüdür.

Feli bağlamalarda zərflərə aid aşağıdakı xüsusiyyətlər olur:

1.Zərflər fellərdən əvvəl işlənib felə aid olduğu, onu müxtəlif cəhətdən izah etdiyi kimi, feli bağlamalar da şəxslə fellərə, feli sıfət, feli bağlama və ya məsdərə aid olur. Məs.:

Soltan *xəfifcə gülümsədi*. (İ.Ə.) Qız *birdən-birə ruhdan düşdü*. (İ.Ə.) Evə gələn kimi görəcəksən qapı-pəncərəni *taybatay açıb*.(İ.Ə.) Oğlan qaranlıqda *təəccübə yanakı* ona *baxdı* (İ.Ə.) - misallarında *xəfifcə gülümsədi*, *birdən-birə ruhdan düşdü*, *taybatay açıb*, *təəccübə baxdı*, *yanakı baxdı* birləşmələrindəki zərflər hərəkətin icra tərzini bildirir.

Şahlarla qız tövlələrə *baxıb çıxanda* Qartallı Dərənin evlərindən zəif işıqlar *gəlirdi*. (İ.Ə.) Qaranlıqda bir atlı onlara *salam verib keçdi*.(İ.Ə.) Taxt-taca *sahib olanda fikirləşmişdi* ki, xoşbəxtlik gəlib çıxdı.(F.K.) Dədə bəy atını *çapa-çapa gəldi*. (F.K.) Uzaqdan *maşın səsi gəldikdə* hamısı birdən *boylanıb baxdı* (M.İ.) – misallarında isə *tövlələrə baxıb çıxanda* gəlirdi, *onlara salam verib keçdi*, *taxt-taca sahib olanda fikirləşmişdi*, *atını çapa-çapa gəldi*, *uzaqdan машın сəsi gəldikdə baxdı*, *boylanıb baxdı* birləşmələrində feli bağlamalar şəxslə fellərlə əla-qələnmiş, felləri zaman və tərz baxımından izah etmişdir..

2.Zərf cümlədə tərz və zaman bildirdiyi, *necə? nə zaman?*, bəzən də *nə səbəbə?* suallarına cavab verdiyi kimi, feli bağlamalar da zaman bildirir, hərəkətin tərzini, icra səbəbini aydınlaşdırır; məs.:

*Şirzad nə isə demək istədikdə* gözü Pərşanın gözünə saatdı.(M.İ.) *Qapı bir daha döyünləndə* Sultanəli də qalxdı. (F.K.) Birinci dəfə *kiprik qurpmadan* qızın gözlərinin içində baxdı (M.İ.) - cümlələrindən əvvəlki ikisində feli bağlama tərkibləri zaman, sonuncuda tərz bildirir.

3.Zərflər kimi, feli bağlama və feli bağlama tərkibləri də cümlədə zərflilik vəzifəsində – zaman, tərz və səbəb zərflilikləri vəzifəsində işlənir. Məs.:*Bu dəfə gözünü açanda* başının üstündə gözəl bir sima gördü. (F.K.) *Köhnə dəyirmanın yanına çatanda* gördü ki, cinə-şeyatinə oxşayan bir məxluq dayanıb. (F.K.) Dilavər oğlanların neçəsi *yaraqlanıb-yasaqlanıb* daha uzaq obalara at sürmüdüllər. (F.K.) Mustafa *çiyinlərini çəkib çölə çıxdı*.(F.K.) Səkinə *sazı döşünə basıb* mizrabı cəsarətlə

simlərə vurdu.(F.K.) Onlar *yalvara-yalvara*, *dua oxuya-oxuya* qalxdılar. (F.K.) Hərdən *ona acığı tutub* deyindi də - cümlələ-rindən əvvəlki ikisində feli bağlama tərkibləri zaman zərfliyi, sonrakılarda tərz zərfliyi, sonuncuda səbəb zərfliyi vəzifəsində işlənmişdir.

Hətta bir sıra feli bağlamalar zərfə doğru inkişaf edərək zərfə çevrilmişdir. Məsələn, *istər-istəməz* sözü artıq feli bağlama deyil, zərf hesab olunur. *Getdikcə, dedikcə, dönə-dönə* sözləri də belədir: Rüstəm kişi *getdikcə* içəridən daha çox yanırda. (M.İ.) Çox toxraq, *dedikcə* səbirli halda təklifini verib Əliqulu-nun üzünə baxdı.(Ə.V.) Xasayın xətrini çox istəyir və ona inanır-di, amma yenə *dönə-dönə* soruşdu: -Əminsənmi? (H.M.)

*Q e y d. Getdikcə, dedikcə, dönə-dönə* sözləri həqiqi mənada feli bağlama kimi də işlənməkdədir: Arabalar *getdikcə* yol qısalırdı. Mən sənə bu sözləri *dedikcə* sən özünü eşitməzliyə vururdun. Mən küçəni *dönə-dönə* yanımızdakı yoldaşdan soruştum – cümlələrində *get-dikcə, dedikcə, dönə-dönə* sözləri feli bağlamadır.

*-araq,-ərək* şəkilçili *çaparaq, qaçaraq* sözləri vurğudan asılı olaraq feli bağlama və zərf kimi işlənə bilir. Vurğu bu şəkil-çinin birinci hecasına düşdükdə feli bağlama, ikinci hecasına düşdükdə söz zərf olur: Şirzad onlara çatmaq üçün *çaparaq* yeri-di (M.İ.) – cümləsində *çaparaq* sözü *cəld* mənasındadır və zərf-dir. Axşam bir *qaçaraq* bizə dəyərsən.– cümləsində *qaçaraq* sözü də zərfdir. Şirzadın atı olsa idi və ata işarə ilə: Şirzad *ça-pa`raq* onlara çatmaq istədi - deyilsə idi, söz feli bağlama olardı. Gənc çoban *qaça`raq* ağıllardan birinə getdi (M.İ.) – cümləsində də feli bağlamadır.

Dildə *baxmayaraq* sözü də artıq feli bağlama kimi çox nadir hallarda işlənir. O *oturanların üzünə baxmayaraq* keçb getdi – cümləsində feli bağlamadır. O çəkdiyi bütün əziyyətlərə *bax-mayaraq*, indi özünü xoşbəxt hiss edirdi. (İ.Ə.) – cümləsində xüsusişdirən qoşmalaşmış sözdür.

*Olduqca* sözü feli bağlamadan çox, ədat kimi işlənməkdədir: Salman xüsusi bir diqqətlə Mayanın açıq çəhrayı ipək pal-tarda *olduqca* yaraşıqlı görünən gərdəninə baxdı (M.İ.) – cümləsində sıfotin çıxaltma dərəcəsinə xidmət edir. *Asılı olaraq,*

*fərqli olaraq, yanaşı olaraq, əlaqədar olaraq* tipli sözlər feli bağlama kimi əhəmiyyətini itirməkdə, qoşmalaşmaqdadır.

Əksər feli bağlamaların özünə məxsus subyekti olur: Bu heyvanın bu gündən sabaha çıxmağa ümidi var ki? *Mən naxoslayanda o* məni *aparır, o naxoslayanda mən* onu. (F.K.) *Gün əyiləndə, axşam namazının vaxtı çatanda Cibo Səfər dayandı.* (F.K.) *Madyan* Alapaçaya *yaxınlaşdıqda Dədə bəyin ürəyi partlamaq dərəcəsinə gəlirdi.* (F.K.)

Bu misallarda feli bağlamaların öz, şəxslər felin öz subyekti var:

<i>mən naxoslayanda</i>	<i>o aparır</i>
<i>o naxoslayanda</i>	<i>mən (aparıram)</i>
<i>gün əyiləndə</i>	<i>Cibo Səfər dayandı</i>
<i>axşam namazının vaxtı</i>	<i>Dədə bəyin ürəyi partlamaq</i>
<i>çatanda</i>	<i>dərəcəsinə gəldi</i>

-ib və -araq şəkilçili feli bağlamaların yalnız şəxslər fellə birgə – müştərək subyekti olur. Məs.: *Tapdıq* atı dirəyə *bağlayıb* ağanın yanına *gəldi*. (İ.Ş.) *Qoca* başını divara *söykəyib* gözlərini *yumdu*. (F.K.)

Bu misallarda *Tapdıq* sözü həm *bağlayıb*, həm də *gəldi* sözü ilə, *qoca* sözü həm *söykəyib*, həm də *yumdu* sözü ilə bağlıdır.

Digər feli bağlamalar da 3-cü şəxsdə şəxslər fellə eyni subyektdə aid ola bilər; məs.: *Ağam* bir yandan *bağlayanda* bir yan dan *açar*. (F.K.) – cümləsində həm *bağlayanda*, həm də *açar* felləri *ağam* subyekti ilə bağlıdır, subyektləri müştərəkdir. Lakin başqa feli bağlamaların, məsələn, -anda şəkilçili fellərin əksərən müstəqil subyekti olur; məs.: *O hırsıxnəndə* alnındaki *çapıq* qanla *dolub qızarırdı*. (F.K.) Bu imkan -ib və -araq şəkilçili feli bağlamalarda yoxdur.

Faktlardan aydın olur ki, feli bağlama bəzən başqa predikativ sözlərə – ismi xəbərə də aid ola bilir. Bu cür hallarda predikativlik bildirən əsas elementin düşmüş olduğunu düşünmək mümkündür. Məs.: *Cibo Səfərin əli* Dədə bəyin iri əllərinin arasında *yoxa çıxanda o* artıq *atın tərkindəydi* (F.K.) – cümləsində *yoxa çıxanda* feli bağlaması *atın tərkindəydi* ismi xəbərinə aiddir. Burada *atın tərkindəydi* birləşməsi *atın tərkində oturmuşdu* mənasında başa düşülür.

Dilimizdə feli bağlama şəkilçiləri zəngin olub, hal-vəziyyət, tərz, zaman, bəzən də səbəb bildirir. Feli bağlamanın zamanı çox vaxt şəxslə felin zamanından asılı olmur, şəxslə fellə eyni zamanda olan işi bildirdiyi kimi, bəzən ondan əvvəl və ya ondan sonra baş verən işi də bildirir. Məsələn, Məhəmmədhüseyn səhər tezdən cibindən bir abbası çıxarıb, bir rusca, bir azərbaycanca qəzet alardı (M.C.) - cümləsində feli bağlamanın (çıxarıb) ifadə etdiyi iş xəbərdəki işdən (*alardı*) əvvələ aiddir.

Zərfliklər zaman bildirdikdə onların ifadə etdiyi iş zaman şəkilçili şəxslə felin ifadə etdiyi işlə tam üst-üstə düşmür, çox zaman onun bir kəsiyində, konkret bir müddətdə görülən işi bildirir, feldəki zamanı dəqiqləşdirir. Bu xüsusiyyət zaman bildirən feli bağlama və feli bağlama tərkiblərinə də aiddir. Həm də məlumdur ki, feli bağlamalar tərz və səbəb də bildirir, odur ki onlarda həmişə zaman axtarmaq da lazımlı gəlmir.

Dilimizdə aşağıdakı feli bağlama şəkilçiləri işlənir:  
**-ib, -ib, -ub, -üb** şəkilçisi.

Bu şəkilçi dilimizdə ən fəal feli bağlama şəkilçisidir. Əksərən aid olduğu şəxslə feldəki işdən əvvəl baş verən işi bildirir. Həm də canlı danışiq dilində nəqli keçmiş zamanın şəkilçisi kimi işlənir (bu barədə zaman kateqoriyasına baxmalı).

Feli bağlama şəkilçisi kimi daha çox tərz, bəzən də zaman zərfliyinin ifadəsinə xidmət edir; məs.:

Gördüm Qasım əmi ***bir daş üstündə əyləşib*** deyir. (Ə.H.) Ariq traktorcu ***nə isə deyinə-deyinə düşüb*** maşının arxasına keçdi. (M.İ.) Maya ***tünd ətri otağı bürümüş ağ nərgiz dəstəsini alıb*** sevinclə təşəkkür etdi. (M.İ.) Buz layları ***onun ayaqları altında parçalanıb*** səslənirdi. (İ.Ə.) Bir dağ keçisi ***başını qaldırıb*** onu gördü və ***var gücü ilə tullanıb*** qaçıdı. (F.K.) O ***mücrünü gətirib*** onun qabağında açdı. (F.K.) Qoca ***başını divara söykəyib*** gözlerini yumdu. (F.K.) Ona elə gəldi ki, şirin duyğu və xəyalların təsirindən ***bihuş olub*** yixılacaqdır. (M.İ.) Kişi ***qaşlarını çatıb*** ciddi ifadə ilə cavab verdi. (İ.Ə.)

Səbəb zərfliyi vəzifəsində işlənir; məs.: Əhməd bəy ***bundan da diltəng olub*** altı-yeddi sənə evindən çıxmadi. (Ə.H.)

Bəzən həmcins zərflik kimi çıxış edir: Hər sübh Gülsüm xala ***Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb***, samovar hazır edərdi. (Ə.H.)

-ib şəkilçili feli bağlama başqa bir feli bağlama (və ya feli sıfət, məsdər) tərkibinə düşərək müstəqilliyini itirə bilir; məs.: Oğlan *dala baxıb peyin zolağıni gördükdə* qızardı. (M.İ.) Rüstəm kişi *peyinlənib şumlanan bostanlıqların arasına girəndə* nəfəsindən buğ çıxan at tövşüyüb yavaşıdı. (M.İ.) *Onlar qayıdır idarəyə gələndə* beş-altı nəfər kəndlili gurhagur yanınan sobanın ətrafında halay vurub oturmuşdu. (İ.Ə.) *Səlimə kətil götürüb kəndlilərin yanında oturmaq istəyəndə* hamı stullarını geri çəkərək sobanın yanında qızı yer verdi. (İ.Ə.)

**-araq,-ərək** şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamaların ifadə etdiyi iş, hal, hərəkət şəxsli feldəki iş və hərəkətdən əvvəl baş verir. **-araq** şəkilçili feli bağlamalar aid olduğu feldəki işin, hərəkətin nə tərzdə, hansı vəziyyətdə, necə icra olunduğunu bildirir və cümlədə əksərən tərz zərfliyi vəzifəsində işlənir. Məs.:

Qötibə *nazlanaraq* sual verdi. (O.)

**Dünyanın qeydini tamam ataraq**

Qeydsiz bir həyat sürürdü ancaq. (N.)

**Komissar yaxına gələrək bu an**

Öpdü tərlanımın açıq alnından.(S.V.)

Uzunboğaz çəkmə geymiş oğlan *ayaqlarını üzəngiyə dirəyərək* yəhərdə qısqıvrıq oturmuşdu. (İ.Ə.) İnək *asta-asta gövşəyərək* sanki arvadın mahnisına qulaq asırdı. (İ.Ə.) *Çallaşmış başını qaldıraraq* daş kimi lal-dinməz oturmuşdu. (M.İ.)

Cümlənin səbəb zərfliyi vəzifəsində işlənə bilir; məs.: Oğlunun *bu axşam evə gəlməyəcəyini düşünərək* kədərləndi.

-ib və -araq şəkilçili feli bağlamalar məna və vəzifəcə yaxın olan sinonim feli bağlama şəkilçiləridir. Bir-birini asanlıqla əvəz edə bilir. *Hami dinməz-söyləməz dayanaraq başçılarının əmrini gözləyirdi* (M.H.) – cümləsindəki *dayanaraq* feli bağlamasını *dayanıb* şəklində salsaq, məna fərqi yaranmaz.

Cümlədə həm -ib, həm də -araq şəkilçili feli bağlama olunduqda adətən əvvəl -araq, sonra -ib işlənir; məs.: Döyüşçülər *silahlara əl ataraq səngərdən çıxb* hücumu keçdilər.

**-dılqda,-dikdə,-duqda,-dükdə** şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamalar əsas feldəki işin başlanma anını göstərir. Cümlədə daha çox zaman zərfliyi vəzifəsində işlənir. Məs.:

*Gördükdə* mən eyləyən vəfayı,  
*Bildikdə* sən eyləyən cəfayı,  
Aya, kimə bivəfa deyərlər,  
Kimin işini xəta deyərlər? (F.)

*Rayon mərkəzinə çatdıqda* Adil düşüb öz idarəsinə getdi.  
(İ.Ə.) Yalnız üç il əvvəl atasının bəraət kağızını aldıqda sevinib üzü açıldı. (M.İ.) *Rüstəm kişi bu darvazadan içəri girdikdə* gözü öündə yeni böyük bir zavodun mənzərəsi açıldı. (M.İ.)

**Məlumat üçün.** *-dılqda* şəkilçisi etimoloji cəhətdən *-dılq* feli sıfot şəkilçisi ilə yerlik hal şəkilçisindən ibarətdir. Başqa feli sıfot şəkilçilərindən fərqli olaraq, *-dılq* şəkilçisi müstəqil işlənə bilmir. Ya mənsubiyət şəkilçiləri ilə birlikdə feli sıfot kimi çıxış edir (*-dığlı*, *-diyi*, *-duğu*, *-diyyü*... şəklində), yaxud da yerlik və çıxışlıq hal şəkilçiləri ilə (*-dılqda*, *-dılqdan* şəkillərində) işlənir. Yerlik hal statik haldır, hərəkət tələb etmir və qoşma qəbul etmir. Ona görə də *-dılq* və *-da* şəkilçiləri birləşərək feli bağlama şəkilçisi kimi formalasmışdır: *aldıqda*, *gəldikdə*, *bildikdə*, *oxuduqda* və s. Bu şəkilçi (*-dılq* feli sıfot şəkilçisi) substantiv planda *-dan* çıxışlıq hal şəkilçisini də qəbul edir və bu zaman *sonra* qoşmasını təlob edir. *-dılqdan sonra* strukturunun ifadə etdiyi iş icra olunub qurtardıqdan sonra şəxsli feldəki iş başlanır. Məs.:

Tez yatmağa adət etdiyinə görə *çay içildikdən sonra* Pərşan əsnəməyə başladı. (M.İ.) Qatarlaşan furqonlar *tozlu-torpaqlı yollarla bir neçə gün yol getdikdən sonra* taxıl zəmilərinin ətrafında dayandı. (İ.Ş.) *Təsərrüfatı planlaşdırmaqdə kəndlərin özünə böyük ixtiyar verildikdən sonra* bağ-bostana diqqəti xeyli artırılmışdır. (M.İ.) *Müəllim məsələsində ümidi kösildikdən sonra* Rüstəm kişi maşın-traktor stansiyasına yollandı. (M.İ.)

*-dılqdan sonra* strukturunu feli bağlama hesab etmək olmaz. Çünkü qoşma feli bağlamaya qoşula bilməz, hallanan sözə, hal şəkilçili sözlərə qoşular. Digər tərəfdən, qoşmalar özləri qoşulduğu sözlə birlikdə feli bağlamanın ifadə etdiyi mənaya bərabər məna ifadə edir. Deməli, təhlil zamanı *-dılqdan* şəkilçi kompleksini feli sıfot (müstəqil işlənə bilmədiyini qeyd etməklə) və hal şəkilçisinə ayırmak lazımdır. *-dılqdan sonra* tərkibi substantivləşmiş feli sıfot, hal şəkilçisi və qoşmadan ibarətdir.

**-anda, -əndə** şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamalardakı iş davam etdiyi zaman əsas feldəki – şəxsli feldəki iş başlanır və icra olunur. Bu

şəkilçi ilə yaranan feli bağlama və feli bağlama tərkibi cümlədə zaman zərfliyi vəzifəsində işlənir. Məs.:

**Həyətə çıxanda** karvan adamları yükleri yerbəyer eləyirdilər. (F.K.) **Xidmətçilər Şeyx Heydərin dəlinca gedəndə** Sara xatun üç çadırdan hansına gedəcəyini fikirləşdi. (F.K.) **Dədə bəy kor-peşman qayıdanda** obanın kişilərinin atlanıb gəldiyini gördü. (F.K.) **Köhnə dəyirmanın yanına çatanda** gördü ki, cinəşeytana oxşayan bir məxluq dayanıb. (F.K.) **Çırığı başının üstünə qaldıranda** qolu-qıcı bağlı bir adam gördü. (F.K.) **Səngərlər susanda, vuruş bitəndə**, Bir böyük şəhərdə, bir göy çəməndə Onu qarşılıq tər gül içində. (M.R.) Sən **boy atib qalxanda** zindanlara atıldın.(S.V.)

**Məlumat üçün.** **-anda** şəkilçisi etimoloji cəhətdən **-an** feli sıfət şəkilçisi ilə yerlik hal şəkilcisinən ibarətdir.

Bu feli bağlama **-andan, -əndən** şəklində də işlənir. **-an** feli sıfət şəkilçisi çıxışlıq hal şəkilçisi ilə birləşərək **-andan** şəklinə düşmüşdür. Bu morfem həm qoşmasız, həm də qoşmalarla işlənir. Hər iki halda əsas feldəki işin başlanma zamanını bildirir.

Q o ş m a s i z: **Bu var-dövləti toplayandan** onun bir yetim quzusunu nə oğru aparmış, nə qurd-quş dağıtmışdı.(F.K.) **Taxta oturan-dan** hələ heç bir iş görməyən bu on yaşlı uşaq dəbdəbə və hərəmxana barəsində düşünürdü. (F.K.)

Q o ş m a l a r l a:

**Top-tüfəng səsləri kəsəndən bəri**

Gəzir qayalarda dağ keçiləri. (S.V.)

**Gədik qurtarandan sonra** yenə də vadi başladı. (İ.Ə.) Sultan Əbu Səid **dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra** onu Şeyx Heydərə verdi. (F.K.) Şeyx Heydər **Qurani öpüb gözünə qoyandan sonra** qızıl qabına saldı. (F.K.) **Aşbazlar gedəndən sonra** kiprikləri əyilib sıfətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.(F.K.) **Oturandan sonra** söhbəti özü açdı.(F.K.)

Qoşmalı formanı feli bağlama hesab etmək olmaz. **-dışda** şəkilçisindən danışarkən qeyd etdiyimiz kimi, feli bağlamaya qoşma artırılmaz. **-andan** şəkilçi kompleksini **-an** feli sıfət və **-dan** çıxışlıq hal şəkilçilərinə ayırmak olar. Qoşmasız forma haqqında feli bağlama kimi düşünmək mümkünkdür. Dediymiz kimi, qoşma qoşulduğu sözlə birlikdə feli bağlamanın ifadə etdiyi mücərrəd zaman mənasına müvafiq məna ifadə edir. Deməli, dil mücərrədləşdirmə üçün müxtəlif vəsiyyətlərdən istifadə edir. Bir forma qoşmalı formadırsa, biri də feli bağla-

madır. **Bu var-dövləti toplayandan** onun bir yetim quzusunu nə oğru aparmış, nə qurd-quş dağıtmışdı - cumlösündəki **toplayandan** sözü həqiqi mənada «var-dövlət toplayan adamdan» mənası verməli idi, lakin mücərrədləşərək zaman mənası ifadə edir. Deməli, **-andan** şəkilçi birliyi qoşmanı itirərək feli bağlamaya çevrilmə prosesi keçirir.

**-dılqca, -dikcə, -duqca, -dükcə** şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamaların ifadə etdiyi iş və-hərəkət şəxsləri feldəki işin davam etmə müddətini göstərir. Cüm-lədə zaman zərfliyi vəzifəsində işlənir; məs.:

**Bu söz parladıqca** bir şimşek kimi,

Açıldı rəngimiz bir çiçək kimi. (S.V.)

Dərələr **yuxarı qalxdıqca** bir yerdə düyünlənirdi. (F.K.)

**Yüngül meh vurduqca** ağacın yarpaqlarının arxası gümüş kimi parıldayırdı. (F.K.) **Onlar yeridikcə** ayaqlarının altında kövrək qarın yumşaq xışıltısı eşidilirdi. (İ.Ə.) **Tülkü daha tez-tez ləhlə-dikcə, qəfəsin içinde o baş-bu başa vurnuxduqca** birdən-birə Qəmərbanuya elə gəldi ki, bu dəm qotur tülkü qəfəsdən çıxıb onu parçalayacaq. (Elçin) Muğan isə bu qədər gözəldir, **baxdıq-ca** ürək açılır! (M.İ.) **Ağ sinən üstündə od qalandıqca, Eşqin, məhəbbətin tapdalındıqca**, «Möhənət çəmənindən gül dərə-də-rə», Ucaldı, şairim, ahin göylərə. (S.V.) **Baxdıqca hüsniñə** doy-mayır gözüm. (S.R.)

**-inca, -incə, -unca, üncə** şəkilçisi.

**-inca** şəkilçili feli bağlamalar əsas, yəni şəxsləri feldəki işin davam etmə müddətini göstərir. Cümələdə zaman zərfliyi vəzifə-sində işlənir. Məs.:

**Sirin çıxmayınca o daş qəfəsdən**

Dava paltarımı soyunmaram mən. (S.V.)

**Yüz il ömrün qış keçincə**, bir il olsun! (R.R.)

Bəzən şəxsləri feldəki işin başlama zamanını bildirir; məs.:

Səməd **yaxında güllə səsi eşidincə** yərə yatdı.

Şair qəlbə **bu səhnədən ilhamını alınca**:

-Yaşa,-dedi, -ey qəhrəman, -yaşa,-dedi, ey Vətən! (S.V.)

**Məlumat üçün.** **-inca** şəkilçisi də feli bağlama kimi formallaşma prosesi keçirir. Hiss olunur ki, **-inca** şəkilçisinin birinci elementi **-in** feli sıfət şəkilçisidir və ola bilər ki, **-an** feli sıfət şəkilçisinin qədim

qapalı saitli variantıdır. Həm də **-anda** şəkilçili feli bağlamalarda olduğu kimi, substantiv vəziyyətdədir. Bu şəkilçi yiyəlik hal şəkilçisi ola bilməz. Ona görə ki **-inca** şəkilçili fel hallanır və hətta yönük halda qoşma qəbul edir: Boz ürgə dərəyə enib gözdən *itincəyə qədər* Güləbətin onu və sahibini nəzərləri ilə müşaiyət etdi.(İ.Ə.)

Deməli **-inca** şəkilçi birliyi hallanma və qoşma qəbul etmə xüsusiyətlərini itirərək feli bağlamaya çevrilmə prosesi keçirir.

### **-madan,-mədən** şəkilçisi.

Əsas feldəki işin davam etmə müddətini göstərir. Daha çox tərz bildirir. Məs.:

*Görmədən, duymadan o böyük günü,*

Yüz il yaşasam da, ölməyəcəyəm. (S.V.)

**Kələntər lələşə yaxınlaşmadan** otağın ortasında dayandı. (M.İ.) Belə sinəyə baş qoyan **həyatın firtinaları qarşısında qor-xu bilmədən** azad yaşama bilər. (M.İ.) Oğlan **gözlərini qırpmadan** baxırdı. (İ.Ə.) Qəlyanını ağır-agır tüstüldən yaşı bir kişi **kimsənin üzünə baxmadan** danışdı. (İ.Ə.)

**-caq,-cək** şəkilçisi.

**-caq,-cək** şəkilçili feli bağlamanın ifadə etdiyi işin icrası təzəcə başlandığı vaxt şəxslə feldəki iş başlanır. **-caq** şəkilçili feli bağlama və feli bağlama tərkibləri zaman zərfliyi vəzifəsində işlənir; məs.:

*Canım üzülür əldəki qalxanına baxcaq,*

Qəlbim alışır **beldəki patranını görcək.** (S.)

**-ali,-əli** şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamalar şəxslə feldəki işin çıxış, başlanğıc nöqtəsini bildirir və cümlədə zaman zərfliyi vəzifəsində işlənir. Məs.:

*Əlindən gedəli yarı, yoldaşı,*

Yanır od içində bağının başı. (M.R.)

Qəmərbanu **bu yaz gələli** Mahmudun çöllərə, dağlara gəzintiyə çıxmamasına da sevinmişdi.(Elçin)

**a - a, ə - ə** şəkilçisi.

Bu şəkilçi şəxslə feldəki işlə eyni vaxtda baş verən işi bildirir. Məs.:

*Üfüqlər qızarıb güləndə səhər*

Bülbül **öpə-öpə** oyatsın gülü. (S.V.)

Əli çənəsində ellər gözəli

*Dinləyə-dinləyə «Oxaylar!»* deyir.(S.V.)

Qayğanaq mizin üstündə *soyuya-soyuya* qaldı. (M.H.)

Göydən *hərlənət-hərlənət* ağ bir lələk düşdü. (F.K.) Lələyi tulladı. Lələk *uça-uça* harasa getdi.(F.K.) Lal yenə *əcaib səslər çıxara-çixara, tüksüz əlini-qolunu oynada-oynada* Ziyad xanı otaqdan çıxartdı. (Elçin) Qəmərbanı *bütün bədəni ilə çırpına-çırpına* Ziyad xana sığınmışdı. (Elçin) Qəmərbanu *qışqıra-qışqıra* otaqdan çıxdı. (Elçin) O, *biləklərindəki zəncir yerlərini ovuştura-ovuştura* oturdu.(F.K.) Onlar *yalvara-yalvara, dua oxuya-oxuya* qalxdılar.(F.K.)

Bu şəkilçi ilə düzələn sözlər tərz zərflərinə çox yaxındır. Fel təsirsiz olduqda bu cəhət daha artıq müşahidə olunur. Lakin üçüncü, dördüncü misallardan göründüyü kimi, idarəetmə, öz ətərafına söz toplama xüsusiyəti vardır və bu cəhətdən zərflərdən fərqlənir.

*ar - maz, ər -məz* şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamadakı iş əsas feldəki işin başlama anını göstərir. Feli bağlama zaman zərfliyi vəzifəsində işlənir; məs.

O *məni görər-görməz* sözə başlardı. *Bahar buludu çəki-lər-çəkilməz* kəndin üstünü boz duman alardı. Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə *artırmaya qalxar-qalxma* soruşdu.(İ.M.) *Gülüs səsləri kəsər-kəsməz*, təkrar Qaradonlunun səsi eşidildi. (İ.H.) *Hava işıqlaşar-işıqlaşmaz* yola düşmüştülər. (F.K.)

*-miş,-miş,-mus,-müs* şəkilçisi.

Şəxsli feldəki iş hələ başlamamış, *-miş* şəkilçili feli bağlamanın ifadə etdiyi iş icra edilmiş (və ya edilməmiş) olur. Feli bağlama və tərkibi cümlənin zaman və tərz zərfliyi vəzifəsində işlənir. Məs.:

Pəri xala *hələ təntənəli iclasa yarım saat qalmış*, gəlib yan lojalardan birində öz yerini tutdu. (M.İ.)

Bu şəkilçi inkar şəkilçisi ilə birlikdə daha çox işlənir:

Yolcular *yay günü bu bulaqdan içməmiş, əl-üzünü yü-mamış* ötməzdilər. (M.C.) *Kövşənə çatmamış*, dəmirtikanlığa düşdü. (F.K.) Neçə dəfədir, *xərac verməmiş* ötürdün. (F.K.) Ta qədim zamanından kəndin gözəl bir adəti var: gecə ertədən yat-

maq, *səhər gün doğmamış* durmaq.(M.İ.) Əvvəlcə idarəyə tərəf yollandı, lakin *ati bir neçə addım sürməmiş* fikrini dəyişdi.(M.İ.) *Axır qədər düşünüb nəticə çıxarmamış*, sədr üçüncü dəfə zəngi basdı. (M.İ.)

**-arkən, -ərkən, -irkən, -irkən** şəkilçisi.

Bu şəkilçi ilə düzələn feli bağlamalar şəxsli feldəki işlə eyni vaxtda icra olunan işi bildirir. Məs.:-

*Sərəfoğlu ölümcül halda xəstəxanada yatırkən* döyüşdən göz açmayan Rüstəm onu unuda bilmirdi.(M.İ.) *Qızə hədsiz də-rəcədə yaraşan mavi ipək koftanın düymələrini açarkən* Maya onun əlini sinəsinə sıxdı.(M.İ.) *Rüstəm kişi atı qurumuş yol qıraqı ilə sürərkən* peyin daşıyan adamlar tez-tez gözünə dəyirdi. (M.İ.) *Biləklərin zəncirdə olarkən* sənin xeyirxah əməllərin kimə lazımdır? (F.K.)

## MƏSDƏR

***Məsədər hərəkətin adını bildirir.***

Məsdər felin şəxssiz formalarından biri olub, işin, hərəkətin adını bildirməklə felləri isimlərə yaxınlaşdırır və fellərdə isim kimi işlənmə imkanları yaradır. Odur ki məsdər felin substantiv forması hesab olunur.

Felin məsdər forması fel kökü və əsaslarına **-maq, -mək** şəkilçisini artırmaqla düzəlir. Məs.:-

Gecə sakit və sırı görünürdü. O sanki *istirahət etməyə,* *xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa* çağırırdı. (M.İ.) Dünyada *çinədanı dar olmaqdən* pis şey yoxdur. (M.İ.) Fikrim *işləməkdir*, Muğanın su mühəndislərinə ehtiyacı var. (M.İ.) Ana, qan qaraltısı ilə, *deyinməklə, bir-birini sancıb təhqir etməklə ömür sürmək* olmaz.(Ə.V.)

Məsdərin dildə əhəmiyyəti böyükdür. Məsdər şəkilçisi felin fel olduğunu yoxlamaq üçün ən mühüm vasitədir. Şəxslə fel formaları, şəxssiz fellər – feli sıfət, feli bağlama məsdər əsasında yaranı bilir. Doğrudur, məsdər özü də felin şəxssiz formasıdır, lakin bütün başqa təsrif formaları üçün əsas və başlanğıcdır.

Felin hibrid forması olan məsdər felin mühüm kateqoriyaları olan idarəedicilik, təsir, növ, inkarlıq xüsusiyyətləri ilə yana-

şı, ismə aid xüsusiyyətləri də qazanmaqla fellərin ad kateqoriyası bildirən nitq hissələri kimi dəyişməsinə, müxtəlif sözlərlə əlaqələnməsinə, insan nitqinin daha geniş ölçüdə qol-qanad ata bilməsinə imkan yaradır, nitqimizi hərəkət məzmunlu adlar hesabına zənginləşdirir.

Məsdər felin bütün şəxslə və şəxssiz formalarının əsasında durduğu üçün idarəedicilik, öz ətrafına söz toplama, tərkib yaratma imkanlarına malikdir. Məs.:

*Əvvəlki əzəməti, qüdrəti saxlamaq üçün* bundan əlverişli fürsət ola bilməzdi. (F.K.) Dədə bəy elə dedi ki, *guya məclisdəki düyü təpəsini dağıtmadan* söhbət gedirdi. (F.K.) Dağların o tayındakı fermalara gedən yolun üstündə saldığımız o körpü nə üçün *bizim bir-birimizdən soyumağımıza, hətta bir-birimizə düşmən kəsilməyimizə* səbəb olsun? (İ.Ə.) O, *pələngdən aralanmağa, qaçıb yaxasını qurtarmağa* cəsarət etmirdi. (İ.Ə.) *Yarı yoldan qayıtmaq* sənə yaraşmaz. Kərim *istirahət vaxtını ovda keçirməyi* sevirdi.

Qeyd etdiyimiz misallarda *saxlamaq, dağıtmaq, soyumaq, düşmən kəsilmək, aralanmaq, yaxasını qurtarmaq, qayıtmaq, keçirmək* məsdərləri öz ətrafına söz toplayaraq cümlənin sintaktik quruluşunu genişləndirmişdir.

Dildə elə bir fel ola bilməz ki, məsdər şəkilçisi qəbul etməsin. Fellər isə təsirli və ya təsirsiz olur. Deməli, məsdərlər də təsirli və təsirsiz olmaqla fərqlənir. Məs.:

Atı *yəhərləməyi* tapşırıdı, özü də artırmaya çıxdı. (M.İ.) O, Səkinəni *çağırmaq* istər kimi öskürdü. (M.İ.) Bu qədər *danişmaq* əvəzinə, fikrini işə versəydin, indi sən də bir ad çıxartmışdin. (M.İ.) O özünü saxlayaraq qızın üzünə baxıb *gülümsəməklə* kifayətləndi. (M.İ.) Bayaq yad adamların yanında *biabır olma-maq üçün ağlamağını* saxlaya bilmışdisə də, indii bacarmadı (İ.Ş.) – misallarında *yəhərləmək, çağırmaq, danişmaq* məsdərləri təsirli, *gülümsəmək, biabır olmamaq üçün, ağlamağını* məsdərləri təsirsizdir.

Təbii ki, felin kök və əsası məsdər şəkilçisi qəbul edənə qədər növ şəkilçiləri də qəbul edə bilir və fel növlər üzrə dəyişmiş olur. Məs.: İki il bundan əvvəl Qəmərbanı oğlunu başqa cavalar kimi at belinə *mindirməkdən* ötrü, qılinc *oynatirmaq-dan* ötrü əlac istədi (Elçin) – cümləsində *mindirmək, oynatdır-*

**maq** məsdərləri icbar növdə, Rüstəm kişi yenə **tüstülmək** də olan trubkasını ağızından çekdi (M.İ.) – cümləsində isə **tüstülmək** məsdəri məlum növdədir.

Felin şexsli və şəxssiz formalarına qədərki hissə – felin kökü və ya əsası inkarlıq əlaməti də qəbul edir. Təsdiq və ya inkar olur. Məs.:

Şah İsmayılin mərhəmətini **qazanmaq**, lakin öz taxtının sabahını Səfəvilərin qələbəsindən **asılı qoymamaq** üçün tədbirlər düşündürdü.(Elçin)

Bu misalda **qazanmaq** məsdəri təsdiq, **asılı qoymamaq** inkardır.

Məsdərdə isim xüsusiyyətləri də güclüdür. İsimlər ad bildirdiyi kimi, məsdər də ad bildirir – hərəkətin adını bildirir, ismin suallarına (*nə?* *nəyi?* *nəyə?* və s.) cavab verir. İsimlər kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir. Məs.:

Qəmərbanu yavaş-yavaş **həyəcanlanmağa** başladı.(Elçin) Mahmud hər dəfə çöllərdə **gəzməyə** çıxanda heyrət edirdi ki, necə olub ki, yazı da, yayı da, payızı da təkcə kitab oxumaqda keçirib. (Elçin) Üzü **dumanlanmağa** başlayan Rüstəm kişi bir cavab vermədi. (M.İ.) Şor **yeməkdən** çöpə dönmüşəm mən. (İ.M.) Gəncə çinarları **yarpaqlamağa** başlandı, qaranquşlar yuvalarına qayıdı.(Elçin) Mahmud **gəzməyə** tək çıxırdı. Qəmərbanu oğlunun gizli gözətçilərinin muzdunu artıq verirdi ki, Mahmudun qız kimi çöllərdən gül-çiçək **yığmağı** heç kimə deməsin-lər.(Elçin) Dostunu vaxtında **xəbərdar eləməyi** özünə borc bildi.

İsmin əsas sintaktik vəzifəsi mübtəda və tamamlıq olduğu kimi, məsdərlər də cümlədə daha çox mübtəda və tamamlıq vəzifələrində işlənir. Məs.:

**Yumşaq, üstü örtülü cavab vermək** də mümkün deyildi və Şirzadın təbiətinə zidd idi.(M.İ.) Elə bilirsən **gizlicə evlənməklə** yaxanı bizim əlimizdən qurtaracaqsan? (M.İ.) Cavan xanəndə **bir söz deməyə, təşəkkür etməyə, özünü yerə atıb Ziyad xanın ayaqlarını qucaqlamağa** cəsarət etmədi. (Elçin) **Səni qorumağı** bacarmasam, **yaşamaq** mənə haram olsun. (M. C.)

Əvvəlki misalda məsdər və məsdər tərkibi mübtəda, sonrakı misallarda tamamlıq vəzifəsindədir. Son misalda da tamamlıq və mübtəda vəzifəsindədir. Məsdər və məsdər tərkibi cümlənin xəbəri vəzifəsində də çox işlənir. Müstəqil xəbər kimi: Bu

saat oñ mühüm məsələ *heyvani yaza çıxarmaqdır*. (İ.Ə) Əlbəttə, zahirdə bu da *irəliləməkdir*. (M.İ.) Sənin bu döyüşün *dirigözlü ölümə getməkdir*. (F.K.)

Məsdər (və tərkibi) xəbərin tərkibində asılı tərəf kimi də işlənir: Onun əqidəsincə, *adam öldürəni düzəltmək olar*, çörək itirəni olmazdı. (M.İ.) Şirzad sazi aldı və *kökəlməyə başladı*. (M.İ.) Sultan Əbu Səidi nə vasitə ilə olur-olsun, *təsir göstərmək lazındır*. (F.K.)

Məsdər və məsdər tərkibləri *üçün, ötrü* qoşmaları ilə məqsəd zərfliyi vəzifəsində işlənir: Qaraş *gələnləri qarşılıamaq üçün*ayağa durdu. (M.İ.) *Əbu Səidi əzmək üçün* bundan ağılli yolumuz yoxdur. (F.K.) *Onları sorğu-suala tutmaq üçün* əvvəl sifətlərinə baxdı. (F.K.) Hökmardarlar *belə zindanlar tikmək, insan zəkasını buxovalamaq üçün* gəlir. (F.K.) Bu sağlam vücud, bu möhkəm qollar *istədikləri həyatı qurmaqdən ötrü* yaranmışdır. (M.İ.)

Məsdər ismi və feli birləşmələrin asılı tərəfi kimi də işlənir; məs.:

*Ölüm səngərində yaşamaq meyli*

Onların qəlbini hey dindirirdi. (S.V.)

*Çay içmək, papiroş çəkmək istəyənlər* var,-dedi. (M.İ.)

## FELİ İSİM

**F e l i i s i m l ə r** də məsdərlər kimi, hərəkətin adını bildirir.

Feli isimlər məsdərlərə yaxın olub, məsdərdən daha artıq isimlik xüsusiyyətinə malikdir. Felin substantiv forması olub, fel kökü və ya əsasına **-ma, -mə** şəkilçisinin artırılması ilə düzəlir. Məs.:

Salatının səhənginə gülə **dəyməsi**, gecə ot tayalarına od **vurulması** təsadüfi deyildi. (İ.Ş.) Oğlunun bu çovğunlu gecədə indiyə qədər **gəlməməsindən** təşvişə düşərək yatmayan Gülnisə ayaq tappıtları eşidib çölə yüyürdü. (İ.Ə.) Qospitaldan qospitala köçmək yaramın tez **sağalmasına** mane olurdu. (Ə.V.) Pərşəninin açıq ürekli, sözü üzə deyən bir qız **olması** Mayanın xoşuna gəlirdi. (M.İ.) Məryəm burasını bilmirdi ki, anası hər gün atası


ilə söhbət edir, Məryəmin *boya-başa çatmasına* sevinir. (Elçin) İndi *elatin* yaylağa *köcməsi* ilə əlaqədar olaraq belə qacaq dəstələri də dağlara qalxmışdır (İ.Ə.) – cümlələrindəki *dəyməsi, vurulması, gəlməməsindən, sağalmasına, olması, boyababa çatmasına, köcməsi* sözləri feli isimlərdir.

Feli isim şəkilçisi məsdər şəkilçisinin son samitinin düşməsi ilə yaranmışdır. Ona görə feli isimlər də ikili xüsusiyyətə malikdir – fel xüsusiyyətlərini saxlamaqla yanaşı, isimlərə məsus əlamətlərə də malikdir.

Feli isimlər fel kökü və əsası ilə *-ma, -mə* şəkilçisi arasında təsirlilik, növ, inkarlıq pozisiyalarını daim mühafizə edir, təsirlili və ya təsirsiz, təsdiq və ya inkar olur, növlər üzrə dəyişir. Yuxarıdakı misallarda *dəyməsi, vurulması, gəlməməsi, sağalması, olması* sözləri təsirsiz fellərdir, *vurulması* sözü məchul, qalan sözlər məlum növdədir; *gəlməməsindən* sözü inkar, qalanı təsdiq feldir.

Bu morfemin adı «feli isim» yox, «ismi fel» olmalı idi, çünkü haqqında danışdığınız morfem feldən isim düzəltmir, isim xüsusiyyəti olan fel düzəldir. Yəni fel fel olaraq qalır, lakin onda isim xüsusiyyəti yaranır. Isim xüsusiyyəti yarandığı üçün *-ma, -mə* şəkilçisi üçüncü şəxsin mənsubiyət şəkilçisini qəbul edərək ismi birləşmələr üçün zəmin yaratdır: *qapının açılması, yolun sahmana salınması, məclisin idarə edilməsi, işlərin başlanması, məktəblərin açılması* və s. Birləşmənin tərəfləri birlikdə üzv olur, müxtəlif vəzifələrdə işlənir.

Yiyəlik birləşməsi yaratmaq sahəsində çox fəal olduğundan bu şəkilçinin fellik xüsusiyyətləri çox zaman unudulur. Sözün əsası fel olduğundan o, təsirlilik, növ, inkarlıq əlamətləri ilə yanaşı, idarəedicilik, öz ətrafına söz toplama xüsusiyyətini də saxlamış olur. Məs.: *Şahin Gülnisə xalaya suçlu-suçlu baxması, ondan çəkinməsi* mənim üçün tamamilə yeni bir aləm idi (İ.Ə.) – cümləsində *baxması, çəkinməsi* sözləri feli isimdir. Bunlar hər seydən əvvəl, ismi birləşmə yaratmışlar: *Şahin baxması, Şahin çəkinməsi. Baxması, çəkinməsi* sözləri kök etibarilə (və *-ma, -mə* şəkilçisi ilə də) fel olduğundan ətrafına söz toplama, idarəetmə imkanı da var. Ona görə də birləşmələrin tərəfləri arasına idarə və yanaşma əlaqəli sözlər daxil olmuşdur:



Bu xüsusiyyət məsdərə və feli sıfətlərə də aiddir; məs.: *Şahin Səlimə ilə evə getməyi* heç kimə təəccüblü gəlmədi. *Mənim ali məktəbdə oxuyanım* yoxdur.

İsmi birləşmə yaratmadıqda, adı halda işləndikdə də feli isimlər adları lazımi şəkildə idarə etmə imkanına malikdir. *Se-vindikdən təvvəqqə elədim ki, Nuru üçün kağız versin ki, onu məktəbdən çıxarmasınlar* (İ.Ə.) - cümləsində *çixarmasınlar* feli ismi *onu* və *məktəbdən* sözlərini idarə etmişdir.

Eyni xüsusiyyət idarəedicilik imkanı olduqda başqa ifadə vasitələrində də ola bilər. Məs.: *mənim yaxşılığım – mənim sənə yaxşılığım; mənim tələblərim – mənim səndən tələblərim* və s. Bu cür hallarda yenə fel düşünülür, fəlin ellipsisi nəzərə çarpir: *mənim səndən etdiyim tələblər, mənim sənə etdiyim yaxşılıqlar* və s.

Feli isimlər hərəkətin adını bildirdiyi üçün kəmiyyət, mənsubiyət və hal şəkilçiləri qəbul edərək isimlər kimi dəyişir, cəmlənir, hallanır. Məs.: Bir müddət bundan əvvəl Qəmərbanu Mahmudun adamlardan *qaçmasını* kitabları çox oxumağı ilə yozurdu.(Elçin) Qəmərbanu bu yaz gələli Mahmudun çöllərə, dağlara *çixmasına* da sevinmişdi.(Elçin) Talıbgilin otaq bəhanəsilə onu *məhkəməyə vermələri* Anaqızı sarsılmışdı (Ə.V.) – cümlələrində *qaçmasını* feli ismi təsirlilik, *çixmasına* feli ismi yönük, *məhkəməyə vermələri* – adlıq haldadır; hər üç söz üçüncü şəxsin mənsubiyət şəkilçisini qəbul etmişdir; əvvəlki ikisi tək, sonuncusu cəmdir.

İsim xüsusiyyəti və mənsubiyət şəkilçisi qəbul edə bilməsi feli isimlərin qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr yaratması üçün geniş imkan verir. Məs.: *Çöllərin oyanmasını*, günəşin munis şüaları altında yerdən *duman və bug qalx-*

*masını, ağacların çiçəkləməsini, quşların civildəşməsini* gözləyirdi (M.İ.) – cümləsində *çöllərin oyanmasını, ağacların çiçəkləməsini, quşların civildəşməsini* kimi uzlaşma-idarə əlaqəli, *duman və bug qalxmasını* kimi yanaşma-uzlaşma əlaqəli ismi birləşmələr vardır və bu birləşmələrin ikinci komponentləri feli isimlərdən ibarətdir.

**-ma, -mə** şəkilçisi feli isimlər düzəldiyi kimi, fellərə artırılaraq düzəltmə isimlər də əmələ gətirir. Odur ki feli isimlərlə feldən **-ma, -mə** şəkilçisi ilə düzələn isimləri eyniləşdirmək olmaz. Feli isim şəkilçisi qrammatik şəkilçidir, nə qədər isim xüsusiyyəti yaratса da, fellik xüsusiyyətlərini saxlamış olur və iş, proses, hərəkət məzmununa malik olur. Feldən isim düzəldən şəkilçi isə leksik şəkilçidir, əşya adı bildirir, fələ aid xüsusiyyətləri (təsirlik, növ, inkarlıq, idarəedicilik) itirmiş olur. Məs.: *qazma, tikmə, hörmə, yazma, bölmə, vurma* sözləri feldən düzəlmış isim, *yanma, yandırma, gülmə, güldürmə, qarşılaşma, gözəlləşdirmə, vuruşdurulma, qorunulmama* sözləri feli isimlərdir. Düzəltmə isimlərdən fərqli olaraq, feli isimlər təsirli və təsirsiz olur, növlər üzrə dəyişə bilir, təsdiq və inkar olur, idarəedicilik xüsusiyyəti daşıyır.

Feli isimlərin **-ma, -mə** şəkilçisi felin inkar şəkilçisi ilə də omonimdir. Feli isim və feldən isim düzəldən **-ma, -mə** bir kökdəndir, məsdər şəkilcisinən əmələ gəlmişdir. Onların inkar şəkilçisi ilə omonimliyi **-maq, -mək** şəkilcisinən son səslərin düşməsi nəticəsində yaranmışdır. Feli isim (və həmçinin feldən isim düzəldən) **-ma, -mə** şəkilçisi vurğulu, inkar şəkilçisi vurğusuzdur. Ona görə də bunlar dildə vurğuya görə fərqlənən, lakin yazılış etibarilə eyni olan omoqrafların yaranmasına səbəb olur. Məs.: *dıləmə` – dılə`mə, salamlaşma` – salamlaş`ma, qarşılıma` – qarşıla`ma, vərəqləmə` – vərəqlə`mə, düşündürmə` – düşündür`mə* və s.

Təsirlik və növ şəkilçiləri kimi, inkar şəkilçisi də feli isim şəkilcisinən əvvəl işlənir. Odur ki, təbii olaraq, sözdə iki **-ma**, **-mə** şəkilçisi olduqda əvvəlki inkar, sonrakı feli isim şəkilcisiidir: *uşağı oxutdur`maması, vəziyyəti yaxşılaşdır`maması, vəziyyətlə maraqlan`maması, yoldaşlarla salamlaş`maması* və s.

Məsdər şəkilcisinən sonra saitlə başlayan şəkilçi gəldikdə məsdərin son samiti cingiltiləşir: **k – y-ya, q (x) – ğ-ya** çev-

rılır. Feli isim şəkilçisi saitlə qurtardığından, yəni açıq hecalı olduğundan ondan sonra saitlə başlayan şəkilçi göldikdə bitişdirici samitə ehtiyac olur. Bu cür hallarda məsdər ilə feli isim asan fərqlənir; belə ki məsdərin **ğ** və **y** samitlərinə çevrilən son səsindən fərqli olaraq, feli isimlərdə mənsubiyət şəkilçisindən əvvəl (3-cü şəxsədə) «**s**» bitişdiricisi tələb olunur; məs.:

<i>Məsdər</i>	<i>Feli isim</i>
<i>onun oxumağı</i>	<i>onun oxuması</i>
<i>onun oxumağının</i>	<i>onun oxumasının</i>
<i>onun oxumağına</i>	<i>onun oxumasına</i>
<i>onun oxumağını</i>	<i>onun oxumasını</i>
<i>onun oxumağında</i>	<i>onun oxumasında</i>
<i>onun oxumağından</i>	<i>onun oxumasından</i>

Sintaktik təhlil prosesində, məlumdur ki, ismi birləşmə formasında tərəflər birlikdə üzv olur. Məs.: **Onun bu adətimi unutmaması** mənə çox təsir elədi (İ.Ə.) – cümləsi təhlil edilərkən, təbii ki, **onun unutmaması** birləşməsi birlikdə mübtədə kimi izah edilməlidir. Birləşmənin tərəfləri arasındaki sözlər necə olmalıdır?

Cümlədəki **bu adətimi** sözləri birləşmənin tərəfləri arasındadır. Onu birləşmədən xaricə də çıxarmaq olar: **Bu adətimi onun unutmaması** mənə çox təsir elədi. **Unutmaması** sözü fel olduğu üçün «bu adətimi» sözlərinin xəbərlə əlaqələnməsinə imkan vermir, həmin sözlər feli isim tərkibi daxilində qalır və birlikdə bir üzv olur. Aşağıdakı misallarda bir üzv kimi çıxış edən feli isim tərkibləri də bu cür izah olunur:

**Camaatin bu oğlanları sevməsində, oxşamasında** bir möcüzə hissi də baş qaldırmağa başlayırdı. (Elçin) Vaxtilə bir yerdə əsgər olmuş bu üç **dostun təkrar bu cür görüşmələri** mənə föv-qəladə dərəcədə xoş gəlirdi.(İ.Ə.) **Vaxtında yaxşı tədbir görüləməsi, silosun pis qoyulması** onu yandırıb tökürdü.(İ.Ə.) **Bağdagül bacının bizim Ukrayna ilə maraqlanması, hər dəfə bunnlar barədə bir söz soruşması** məni ona yaman bağlamışdı.(İ.Ə.) Bəlkə **Səlimənin eldən-obadan uzaq bu Qartallı Dərədə səhərdən-axşamacan ora-bura qaçması, inəklərlə-buzovlarla əl-ləşməsi, Sevdimalı əmi ilə çənə-boğaz olması, yem bazası dü-**

*zəltmək üçün qabıqdan çıxması* mənasız işlərdir... (İ.Ə.) Sara xatun *o biri gəlinlər kimi, Dəspinə xatunun onun əlindən öpməsinə* icazə vermirdi. (F.K.)

Biz daim feli birləşmələrlə ismi birləşmələri ayırmışq. Məsdərin, feli isim və isimləşmiş feli sıfətlərin fel xüsusiyyətləri onların idarə etmə imkanlarına, isim xüsusiyyətləri ismi birləşmələr yaratmasına əsams verdiyi üçün bu üç söz qrupu feli və ismi birləşmələri bir vahid şəklində birləşdirə bilmüşdir.

## ƏDƏBİYYAT

**1. Azərbaycan dilinin qrammatikası.** 1-ci hissə, Morfologiya, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960.

**2. M. Hüseynzadə.** Müasir Azərbaycan dili. Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyati Nəşriyyatı, Bakı, 1963.

**3. Müasir Azərbaycan dili.** 2-ci cild, Morfologiya. «Elm» nəşriyyatı, 1980.

**4. A. Axundov.** Fəlin zamanları, Bakı, 1961.

**5. A. H. Гвоздев.** Современный русский литературный язык. Часть 1. Фонетика, Морфология, Москва, 1958.

**6. H. Mirzəzadə.** Azərbaycan dilinin tarixi morfologiyası, Azərtədrisnəşr, Bakı, 1962.

**7. A. Axundov.** Türk dillərində zaman və sıra kateqoriyalarının qarşılıqlı əlaqəsi. - A. Axundov. Dil və ədəbiyyat, Bakı, «Gənclik», 2003.

**8. İ. Tahirov.** Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, «Nurlan», 2007.

**9. Yusif Seyidov.** Əsərləri, 15 cilddə, IX cild, Bakı Universiteti Nəşriyyatı, Bakı, 2010.

## ZƏRF ZƏRF HAQQINDA ÜMUMİ MƏLUMAT

***Hərəkətin və ya əlamətin əlamətini bildirən sözlərə zərf deyilir.***

Hərəkətin əlaməti dedikdə zərflərin şəxsləri fellərlə, məsədər və feli bağlama ilə, əlamətin əlaməti dedikdə zərflərin sıfət, feli sıfət və zərflərlə əlaqəsi nəzərdə tutulur. Məsələn:

***Bir az əvvəl sağa-sola firlanan***

*Parça-parça qarlar indi yavaş-yavaş bax düşür* (A.S.) – misralarında *yavaş-yavaş*, *indi* zərfləri feli xəbərlə (*yavaş-yavaş düşür*, *indi düşür*) bağlı olub hərəkətin əlamətini - tərzini, zamanını bildirir; həmin cümlədəki *əvvəl*, *saşa-sola* zərfləri feli sıfətə (*firlanan*), *bir az* zərfi isə *əvvəl* zərfinə aiddir və bunlar əlamətin əlamətini bildirən zərflərdir.

Zərflər də bir nitq hissəsi kimi, leksik-qrammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən fərqlənir və əsas nitq hissələrindən biri kimi çıxış edir. Lakin zərfləri bir nitq hissəsi kimi dəqiq müəyyənləşdirmək tarixən o qədər də asan olmamışdır. Bu hal zərflərin leksik mənaları ilə başqa nitq hissələrinin leksik mənaları arasındaki yaxınlıqdan və zərflərin morfoloji əlamətinin olmamasından, inkişaf etməməsindən irəli gəlir. Zərfləri başqa nitq hissələrindən fərqləndirmək üçün sintaktik vəzifə üstün mövqə qazanır ki, bu da həmişə etibarlı deyildir. Tarixən bir sıra zərflər başqa nitq hissələrinə daxil edildiyi kimi, zərf olmayan bir sıra sözlər də zərflər sırasına daxil edilmişdir.

İndi dilimizdə zərflər bir nitq hissəsi kimi xeyli saflaşdırılmış, başqa nitq hissələrindən təmizlənmişdir. Lakin zərflərlə bağlı bir sıra çətinliklər hələ də qalmaqdadır. Bu hal zərflərin çoxşaxəli olmasından və lügəvi mənasına görə bir sıra əsas nitq hissələri ilə ortaqlı işlənməsindən irəli gəlir. Çoxşaxəllilik o deməkdir ki, zərflər hərəkət və ya əlamət bildirən sözləri bir çox cəhətdən izah edir. Məsələn, isimlər yalnız əşya adı bildirir, feli hərəkət bildirir. Zərflər isə hərəkəti və əlaməti həm tərz, həm zaman, həm yer, həm də kəmiyyət, dərəcə baxımından izah edir və bu şaxələr üzrə bölünməsi zərfləri digər əsas nitq hissələri ilə – isimlərlə, sıfətlərlə, saylarla yaxınlaşdırır. Hətta leksik məna-

sına görə bir sıra zərflər isimlərdən, sıfətlərdən, saylardan fərqlənmir.

Digər nitq hissələri həm cümlə daxilində, həm də cümlədən xaric müəyyənləşdirilə bildiyi halda, zərfləri, başlıca olaraq, cümlə daxilində, aid olduğu sözə əsasən müəyyənləşdirmək olur. Çünkü sintaktik səciyyəsinə əsasən hələ indi də bir sıra başqa nitq hissələrinə aid olan sözlər həm də zərf hesab olunur. Məsələn, *gözəl, yaxşı, qəşəng, ağılli, bərk, pis* sözləri əşya bildirən sözə aid olduqda, əşyanın əlamətini bildirdikdə sıfət, hal-hərəkət bildirən sözlərə – fellərə aid olduqda, adverbiallaşdırıqda zərf hesab olunur. «*Yaxşı şeir heç vaxt ölməz*» (S.Rəhimov) – cümləsində *šeir* sözünə aid olan *yaxşı* sözü sıfət, «*Yəni ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?*» (M.İ.) – cümləsinde *tanıyırsan* felinə aid olan *yaxşı* sözü zərf hesab olunur. *Az, çox, xeyli, bir qədər* sözləri də əşya adı bildirən və ya hal-hərəkət bildirən sözlərə aid olması ilə fərqləndirilir:

Mən meşədə *xeyli ağaç* qırmışam,

İstəmişəm əyməyə, sindirmişəm (A.S.) –

misralarından birincisində *ağaç* sözünə aid olan *xeyli* sözü say;

*Xeyli danışdırı* məni, dinlədi,

Sonra nəvazışlə mənə söylədi (A.S.) –

misralarında *danışdırı* felinə aid olan *xeyli* sözü zərf sayılır.

*Gecə, gündüz, səhər, axşam* tipli sözlər isə yerinə görə həm isim, həm də zərf sayılır. Lakin bu cür sözlərin ismə və ya zərfə daxil edilməsi onların aid olduğu sözlə bağlı deyil, mənasına görədir. Bu sözlər kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri qəbul edərək dəyişdikdə isim hesab olunur; məs.:

*Gecəm* belə keçdi, *səhərim* gəlsin,

Dadıma sanballı sözlərim gəlsin.

Bəzən bu cür sözlərdə zaman mənası güclənir, bu zaman sözlər morfoloji dəyişikliyə uğramır və zərf kimi dərk olunur:

Qonaq *gecə* gəldi, *gecə* getdi,

Heç bilmirəm necə gəldi, necə getdi.

Beləliklə, zərfi bir nitq hissəsi kimi müəyyənləşdirmək üçün leksik-qrammatik məna müəyyən rolə malik olsa da, əsas ölçü hələlik sintaktik vəzifədir. Lakin zərf morfoloji dəyişikliyə uğramasa da, onun özünə məxsus kateqorial əlaməti olmasa da, morfoloji əlamətdən tam məhrum da deyildir. Dilimizdə zərf dü-

zəldən bir sıra şəkilçilər (**-casına**, **-cəsinə**, **-aki**, **-əki**, **-aşı**, **-la**, **-lə** və s.) var ki, onlar zərfi müstəqil nitq hissələrindən biri kimi səciyyələndirir və zərflərin bir nitq hissəsi kimi müəyyənləşməsində mühüm rol oynayır.

Zərflər öz sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən daha çox fərqlənir və orijinal, müstəqil bir nitq hissəsi kimi çıxış edir. Zərflər cümlədə şəxsli felə, feli sıfət, feli bağlama, məsdər, sıfət və zərflərə aid olur, feli sıfət, feli bağlama və məs-dər mühitində tərkibdaxili üzvə çevirilir, qalan hallarda cümlənin müstəqil üzvü olur, aid olduğu üzvü tərz, zaman, yer, kəmiyyət və ya dərəcə baxımından izah edir. Məs.:

Xoruzun axırıncı banı eşidildi və Məryəm **hövlnak** yerindən qalxdı, **bir müddət** heç nə başa düşə bilmədi, dolu sinəsi **hə-yəcanla** endi-qalxdı. (Elçin) Mahmudun sarışın saçları ay işiğında **o qədər** işıqlı, **o qədər** nurlu idi ki, elə bil, Mahmud yatağında yox, Rəfrəfin belində idi. (Elçin) **Coxdan** dən düşmüş uzun saçları, **adda-budda** ağarmış saqqalı var idi. (Elçin) Məryəm bürkülü yayın sübh çağında **üşüm-üşüm** üzüdü, **sonra** qonşu otaqda yatan atasının nəfəsini eşitdikcə **yavaş-yavaş** özünə gəldi və **əvvəlcə** gedib atasını durquzmaq istədi. (Elçin)

Misallardakı zərfləri aid olduğu sözlərlə birlikdə nəzərdən keçirək:

<b>hövlnak</b> qalxdı	<b>o qədər</b> işıqlı idi
<b>bir müddət</b> başa düşə bilmədi	<b>o qədər</b> nurlu idi
<b>hə-yəcanla</b> enib-qalxdı	<b>adda-budda</b> ağarmış
<b>üşüm-üşüm</b> üzüdü	<b>coxdan</b> dən düşmüş
<b>sonra</b> özünə gəldi	
<b>yavaş-yavaş</b> özünə gəldi	
<b>əvvəlcə</b> durquzmaq istədi	

Göründüyü kimi, zərflərin əksəriyyəti (**hövlnak**, **bir müddət**, **hə-yəcanla**, **üşüm-üşüm**, **sonra**, **yavaş-yavaş**, **əvvəlcə**) feli xəbərə, bir qismi (**o qədər**, **adda-budda**, **coxdan**) sıfətlə ifadə olunmuş ismi xəbərə və feli sıfətə aiddir.

Bu misallar zərflərin bütün məna növlərini əhatə edə bilmir. Zərflər hərəkət və əlamət bildirən sözləri müxtəlif cəhətdən izah edir.

## ZƏRFİN MƏNACA NÖVLƏRİ

Zərfin aşağıdakı məna növləri var:

1. *Tərz zərfləri;*
2. *Zaman zərfləri;*
3. *Yer zərfləri;*
4. *Miqdar zərfləri.*

### TƏRZ ZƏRFLƏRİ

*Tərz zərfləri işin, hərəkətin icra tərzini, hərəkətin və əlamətin keyfiyyətini bildirir, necə? nə cür? na halda? nə tərzdə? nə vəziyyətdə? suallarına cavab verir. Məs.:*

*Qərib-qərib, qəmgin-qəmgin* ötərsiz,  
Üz tutubsuz nə məkanə, durnalar? (Vid.)

*Alay-alay, qatar-qatar*  
Qəhrəmanlar çıxdı yola.(S.V.)

Bahar sularının daşqınları tək  
Qanım *dalğa-dalğa* yeriyib axdı. (S.V.)

Bu misallarda *qərib-qərib, qəmgin-qəmgin, alay-alay, qatar-qatar, dalğa-dalğa* sözləri işin icra tərzini bildirir.

Bu mədəniyyətlə də müavin olmaq istəyirsən,- deyə Şirzad *qırmızı-qırmızı* soruşdu.(M.İ.) Nəcəf, nə mənə *əyri-əyri* baxırsan? (M.İ.) Salman *yasti-yasti* güldü.(M.İ.) – misallarındakı *qırmızı-qırmızı, əyri-əyri, yasti-yasti* sözləri işin icra tərzi ilə ya-naşı, subyektin də hal-vəziyyətini bildirir.

Torpaq deyər, əz məni, əzizləyim səni, yəni mənə *yaxşı* bax. *Pis* baxsan, xar eləyərəm səni (M.İ.) – cümlələrində isə *yaxşı* və *pis* sözləri hərəkətin keyfiyyətini bildirir.

Tərz zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

*Sadətərz zərfləri* zərfin ən tipik növüdür. «Hərəkətin əlamətini bildirir» ifadəsi sadə tərz zərfləri üçün daha xarakterikdir. Dildə başqa nitq hissələri, xüsusən sıfotlə qarışmayan və həqiqi mənada tərz zərfi kimi fəaliyyət göstərən bir sıra sözlər var. Bura *cəld, asta, dürüst, sərrast, yavaş, yeyin* və s. kimi sözlər daxildir. Bu sözlər tələffüz edilərkən ilk növbədə hal-hərəkət bildirən sözlər – fellər yada düşür. Əgər bunlardan sonra isim

yada düşürse, nəzərə almaq lazımdır ki, arada fel düşməsdür. Məsələn, *cəld adam* deyilirsə, həmin birləşmə *cəld tərpənənən adam* birləşməsinin ixtisar şəklidir; *dürüst adam, sərrast adam* birləşmələri də belədir.

Qalan hallarda sadə zərflər fel qarşısına düşən, yəni adverbialaşan sıfətlərlə qarışır və adverbial sıfətlər zərf hesab olunur. Məs.:

Amerika, *yaxşı* dinlə bu qatarın ilk səsini! (S.V.) Qubad Mərcan xaladan *bərk* incimişdi. (Ə.Ə.)

Bunları sıfətin adverbiallaşması kimi anlamaq daha doğru olar. *Yaxşı, gözəl, bərk, pis, əla, ağır, qəşəng* tipli sözlər belə-lərindəndir.

**Düzəltmə tərz zərfləri** isim, sıfət, say, əvəzlik və zərflər-dən sözdüzəldici şəkilçilər vasitəsilə yaranır. Əksəriyyət etibarı-lə qeyri-məhsuldar olan zərf düzəldən şəkilçilərin az bir qismi məhsuldardır.

Tərz zərfləri aşağıdakı sözdüzəldici şəkilçilər vasitəsilə düzələr:

**-la, -lə** şəkilçisi.

Bu şəkilçi *ilə* qoşmasının şəkilçiləşmiş formasıdır. Konkret isimlərə artırıldıqda yenə də qoşma funksiyasını saxlayır; məs.: *Qələmlə* yazdım. *Traktorla* şumladım. *Bıçaqla* kəsdim. *Tramvayla* getdim. *Həsənlə* danışdım və s.

Yalnız mücərrəd isimlərə artırıldıqda hərəkətin necə, nə halda, nə tərzdə icra olunduğunu bildirən zərflər düzəldir; məs.:

İşlər yaxşı olacaq, -deyə, *mehribanlıqla* gülümsədi.(İ.Ə.) Mən neyləyirəm ki? – deyə oğlan *təəccüblə* soruşdu.(İ.Ə.) Kamandar bu sözə xitam vermək üçün ötkəm bir *ahənglə* dedi. (İ.M.) Dolu sinəsi *həyəcanla* endi-qalxdı. (Elçin) Məryəm ana özünü *güclə* səhradakı bu tənha ağaca yetirdi. (Elçin) Baba Keşiş *diqqətlə* qulaq asdı və Məryəm yuxusunu danışib qurtardı. (Elçin) Qəmərbanı ömründə hiss etmədiyi bir *sevincələ* gözlə-yirdi. (Elçin) Qısır qarı dünyanın quşlarına *həsədlə* baxırdı. (Elçin) Mirzə Salman daxili bir *razılıqla* otaqdan çıxdı.(Elçin) Məmmi babasının əməllərini *minnətdarlıqla* xatırladı. (İ.M.) *Səbir-sizliklə* göylərə baxan təkcə Rüstəm kişi deyildi. (M.İ.) Nəcəf yonma daş kimi möhkəm bədənini *sevincələ* düzəltdi. (M.İ.)

**-dan, -dən** şəkilçisi.

Əvvəlki şəkilcidən fərqli olaraq, bu şəkiçi az da olsa, müxtəlif nitq hissələrindən zərf düzəldir; məs.:-

İsimlərdən: *ürəkdən, qəlbdən*;

Sifətdən: *bərkdən, ucadən*;

Saydan: *birdən*;

Zərfdən: *astadan, yavaşdan* və s.

Məs.:

Səhranın qumuna bulaşmış çəğə *bərkdən* qışkırdı. (Elçin)

**Birdən** Qəmərbanunun ağlına gəldi ki, Mahmudu ayıltmaq lazımdır. (Elçin) Ələm yumruğunu ağızına dirəyib iki dəfə *astadan* ösgündü. (İ.M.) Şirzad *birdən* cavab vermədi, fikirləşdi və ya-vaş-yavaş dedi. (M.İ.) Hamı susdu, yalnız Yarməmməd *ucadən* təsdiq etdi. (M.İ.) Qara Kərəm oğlu *birdən* qışkırdı.(M.İ.) **Birdən** o, indiyə qədər ərə getmədiyinə sevindi.(İ.Ə.) Şikəstə baş-ladı *təzədən* ət doğramağa.(İ.M.)

**-casına, -cəsinə** şəkilçisi.

Bu şəkilçi isimlərdən, sifətlərdən və zərflərdən hərəkətin tərzini bildirən zərflər düzəldir.

İsimlərdən: *xilaskarcasına, filosofcasına, dərvişcəsinə, uşaqcasına*;

Sifətlərdən: *fədakarcasına, yaxşıcasına, amansızcasına, vəhşicəsinə, dəlicəsinə, arxayincasına*;

Zərflərdən: *sakitcəsinə, yavaşcasına*.

Birinci dəfə olaraq, Yarməmmədin gözlərinin *maymaqcasına* yumulub-açıldığına diqqət yetirdi.(M.İ.) Rüstəm kişi əlini *etinasızcasına* yana çekdi. (M.İ.)

**-ca, -cə** şəkilçisi.

Balaca elektrik lampası ilə *zəifcə* işıqlanmış tövlənin aşağı tərəfində iki cavan oğlan piqqıldayıb güldülər.(İ.Ə.) Başı *yüngülcə* gicəllənirdi və Tanrıqulu bu baş gicəllənməsindən ləz-zət ala-alə özü özü ilə zarafat eləyirdi. (İ.M.) Ceyran kənizləri *ehmalca* kənar etdi.(Elçin) O, şam ağacının dibinə yatıb bu müd-dət ərzində *gizlicə* çılpaq Ceyrana baxmışdı.(Elçin) Bağlamanı *ehmallica* yun şalın altından götürdü. (Elçin) Qız *sakitcə* cavab verdi. (İ.Ə.) Mikola *yavaşca* soruşdu.(İ.Ə.)

**Zəifcə, yüngülcə, ehmalca, gizlicə, sakitcə, yavaşca** söz-lərinin kökü sifət (*zəif, yüngül, gizli*) və zərflərdən (*ehmal,*

*sakit, yavaş*) ibarətdir. Sözün kökü ilə **-ca,-cə** şəkilçili forma arasında, az da olsa, mənə fərqi var. Sözlərin kökünə nisbətən, **-ca,-cə** şəkilçili formada adverbiallıq güclüdür. Sözlərin kökləri əksərən həm sıfət, həm də zərf kimi çıxış edə bildiyi halda, **-ca,-cə** şəkilçili formada adverbiallıq üstündür və bu cür sözlər əksərən zərf kimi özünü göstərir. Lakin bir çoxunda mənə fərqi çox azdır. Görünür, bu şəkilçi sıfətlərin tədricən zərfləşməsinə xidmət edən vasitə kimi inkişaf etməkdədir. Bunu aşağıdakı məsallar da göstərir:

Şahlar *usdufcə* başını kənara çəkdi.(İ.Ə.) Sofi paltarını qurutmağa macal tapmadı, təkcə ocağın işığında *gizlicə* məktub yaza bildi. (Elçin) Adına layiq işıqlı bir şey vardısa, o da **təzəcə** salmış yaşı rəngli qapısı idi.(M.İ.) Elə buradan başla, Rüstəm dayını bir *yaxşıca* təriflə.(M.İ.) Neçə müddət idi ki, **beləcə** köçəri həyat sürürdülər, **beləcə** gizlənə-gizlənə dinsiz nəfəsindən qaçırdılar.(Elçin) Qısır Qarı da **beləcə** başını girləyir. (Elçin)

Aşağıdakı şəkilçilər qeyri-məhsuldar olub, cəmi bir neçə sözdən (bəzən yalnız bir sözdən) zərf düzəldir.

**-aki, -əki** şəkilçisi;

Bu şəkilçi *yan* və *çəp* sözlərinə artırılaraq hərəkətin vəziyyətini bildirən *yanaklı*, *çəpəki* sözlərini əmələ gətirir: Oğlan qaranlıqda təəccübə *yanaklı* ona baxdı.(İ.Ə.)

**-yana, -anə** şəkilçisi;

Bu şəkilçi ilə isim və sıfətlərdən tərz bildirən *mərdana*, *uşaqyana*, *şairanə*, *adamyana* zərfəri düzələr. Məs.: Qız bu anı baxışı hiss etməyərək, *zarafatyana* bir ifadə ilə: «Təqsir sizdədir», - dedi.(İ.Ə.)

**-dıqca, -dikcə** şəkilçisi.

Bu şəkilçi əslən feli bağlama şəkilçisidir; məs.: At *getdikcə* qadın Ələkbərə daha çox qışılırdı (M. C.) – cümləsində feli bağlamadır. Bu fikir *getdikcə* aydınlaşır və ona həqiqət kimi görünməyə başlayırdı (M.İ.) – cümləsində öz funksiyasını itirərək, *tədricən* mənasında zərfləşmişdir.

**-lıqda, -likdə** şəkilçisi:

İşləri sizlə *birlilikdə* düzəldəcəyik.(İ.Ə.)

*Tələsik, yanaşı, sevincək* sözləri də **-ik, -ası, -cək** şəkiilçili düzəltmə zərf hesab oluna bilər: O, **tələsik** və **sevincək** dedi.

**Mürəkkəb tərz zərfləri** düzəltmə zərflərə nisbətən daha çox inkişaf etmişdir və bir sıra mürəkkəb zərf formaları öz məhsuldarlığı ilə diqqəti cəlb edir.

1.Mürəkkəb tərz zərfləri daha çox eyni sözün təkrarı ilə yaranır, müxtəlif nitq hissələrinin təkrarı əsasında düzəlir.

İsimlərin təkrarı ilə: **maddə-maddə** (saydım), **damcı-damçı** (töküldü), **addım-addım** (yaxınlaşdı), **qapı-qapı** (gəzdim), **qurtum-qurtum** (icdim) və s.

Sifətlərin təkrarı ilə: **yaxşı-yaxşı** (yedi), **arxayın-arxayın** (danişdi), **şirin-şirin** (söhbət etdi), **bərk-bərk** (yapışdı), **mənalı-mənalı** (baxdı), **yaniqli-yaniqli** (dilləndi), **aciqli-acıqli** (cavab verdi) və s.

Sayıların təkrarı ilə: **bir-bir** (getdilər), **iki-iki** (gəldilər), **üç-üç** (düzüldülər), **çox-çox** (görünürərlər) və s.

Zərflərin təkrarı ilə: **tez-tez** (görüşürərlər), **yavaş-yavaş** (yeyirərlər), **asta-asta** (addimlayırlar), **ehmal-ehmal** (söhbət edirlər) və s.

Təqlidi sözlərdən: **şır-şır** (şırıldayırdı), **üşüm-üşüm** (üşüdü), **xısın-xısın** (danişdi), **əsim-əsim** (əsdi), **maddim-maddim** (baxdı) və s.

Misallar:

Qonşu otaqda yatan atasının nəfəsini eşitdikcə **yavaş-yavaş** özünə gelməyə başladı. (Elçin) Məryəm o bürkülü yayın sübh çağında **üşüm-üşüm** üzüdü. (Elçin) Qəmərbanunun özündən də gizlətdiyi eşqinə **gizli-gizli** qəzəllər yazardı.(Elçin) Lap kefin istəyən kişidir, - deyə **xısın-xısın** piçildədi. (Elçin) Hami **ximur-ximur** yeyirdi. (İ.M.) Qafar Vələdə **tərs-tərs** baxdı. (İ.M.) Bəbir **yavaş-yavaş** Sadaya doğru getdi. (İ.M.) Son vaxtlar sinəsi **xış-xış** xışıldıyırı. (İ.M.) Çamadanın içində məktublar **çin-çin** yiğilmişdi. (İ.M.) Tar yarımlal dili ilə Şikəstənin qulağına **asta-asta** nəsə piçildayırdı. (İ.M.) Saday **pərt-pərt** onun əlini silkələdi. (İ.M.) Öskürək içini **gör-gör** göynədirdi.(İ.M.) Qönçənin bədəni **uçum-uçum** uçundu.(İ.M.) Qənirə ərinə **bərk-bərk** tapşırılmışdı ki, Yaşılxan törəmələri ilə kəlmə kəsməsin. (İ.M.) Məmmi nəzərlərini sədrin burnunun üstündəki çopurlara zilləyib **incik-incik** soruşdu. (İ.M.) Qırış xətləri, elə bil, **bir-bir** xəncərlə cızılıb.(Elçin) Həmin bu qapının qabağında üç gənc durub **şirin-şirin** söhbət edirdi.(M.İ.)

2.Mürəkkəb tərz zərfləri eyni sözün ***ba,ba*** bitişdiricisi ilə birləşməsi yolu ilə düzəlir; məs.: Evə gələn kimi, görəcəksən qapı-pəncərəni açıb qoydu ***taybatay***. (İ.Ə.) Bu xain dünya ilə Ziyad xan ***təkbətək*** qaldı. (Elçin) Ziyad xan hiss etdi ki, indi ***üz-bəüz*** oturduqları bu əziz adamla, əslində, tamam yadlaşıblar. (Elçin) Yazılısa ***nöqtəbənöqtə***, deyilsə ***hərfbəhərf***, Qurtarmaz həşrə qədər halü macərası gülün. (Natəvan) Onda görürsən yixilib ***yanbayan*** Bir neçə növrəsdə cavan ***laybalay***. (S.)

3.Yanaşma-uzlaşma əlaqəli ismi birləşmələrin mürəkkəb sözə çevriləməsi yolu ilə: ***gözaltı, gözcucu, addimbaşı, əlüstü, dilucu*** və s.; məs.: Müqəddəs Məryəm ***ayaqyalın, başıaçıq*** səhra ilə qaçırdı. (Elçin) Nəcəf və Şirzad ***dilucu*** «Pis olmaz» dedilər. (M.İ.) Rüstəm kişi ***dodaqucu*** və etinasızcasına: -Yaxşı, keç əy-leş, Mıxməmməd olma! – dedi.(M.İ.) O, ***əlaltı*** öz işini görürdü.

4.Eyni və ya əks mənalı, birincisi çıxışlıq, ikincisi yönlük halda olan sözlərin birləşməsindən ibarət olur: Qız gəlib döşəkçənin üstündə oturaraq ***altdan-yuxarı*** oğlana baxıb soruşdu. (İ.Ə.) Tanrıqulunun ağlına gələn ***birdən-birə*** onun da ağlına gəldi.(İ.M.) Yaz gələndən sonra ***birdən-birə*** hər şey dəyişdi. (Elçin) Sevdimalı lümə xoruz kimi ***altdan-yuxarı*** ona baxdı.(İ.Ə.) İttihad əmrinə dair danışırsızmı barı? - Danışır bir paramız, leyk ***boğazdan-yuxarı***. (S.)

5.Feli bağlamının zərfləşməsi yolu ilə: Adamlar artırımdan enəndə ***istər-istəməz*** Şikəstəgilin kürsülü evinə tərəf baxırdılar.(İ.M.) ***İstər-istəməz*** ayağa qalxdı, yola düzəldi.

6.***Bu, o*** sözləri ilə ***cür*** sözünün birləşməsi yolu ilə: O heç vaxt ***bu cür*** sevinməmişdi, ***bu cür*** gülməmişdi. (Elçin)

7.Yaxın mənalı sözlərin birləşməsi ilə: Svarşik Siracın ***səssiz-səmirsiz*** kölgə kimi içəri girdiyini Ələm gördü. (İ.M.) Bütün bunlar ***tək-tənha*** çöllərdə gəzəndə başlayırdı. (Elçin) Çoxdan dən düşmüş uzun saçları, ***adda-budda*** ağarmış saqqalı var idi. (Elçin) ***Get-gedə*** bu hiss başqa bir hissələ əvəz olundu. (Elçin) Bibimlə Mərcan xala ***yorğun-arğın*** yatırdılar. (Ə.Ə.) Bütün uşaqlar doğularkən bir səs çıxardıqları halda, o elə belə, sakitcə, ***dinməz-söyləməz*** dünyaya gəlməşdi. ***Zor-güç*** özlərini şəhərə çatdırıldılar.

8.Eyni sözün əvvəl adlıq, sonra yönlük halda işlənməsi ilə: Hər gün üzünə gülüb, ***qabaq-qabağa*** çay içdiyi müdirinin «ək-

sinqilabi hərəkətlərindən» yazdı. (M.İ.) Rüstəm kişi ilə Şərifoglu yuxarı başda *yan-yana* oturmaq isteyirdilər. (M.İ.) Anabala buxarı qabağında *üz-üzə* oturmuşdular.

Bunlardan əlavə, *alt* sözünün çıxışlıq halda təkrarı ilə (*alt-dan-altdan* şəklində), *nahaq*, *boş*, *əbəs* tipli sözlərin yönlük halda *yer* sözünə yanaşması ilə (*nahaq yerə*, *boş yerə*, *əbəs yerə*) düzələn və nəhayət, *öz-özünə*, *başdansovdu*, *qeyri-ixtiyari*, *xoş-naxoş* tipli sözlərdən ibarət olan mürəkkəb tərz zərfləri də var.

## ZAMAN ZƏRFLƏRİ

*Z a m a n z ə r f l ə r i işin, hərəkətin icra zamanını bildirir* və *nə zaman? nə vaxt? haçan?* suallarına cavab verir. Məs.:

*İndicə-indicə* ancaq yetir on bir yaşına,

Ağlı kəsmir, *hələ* bir körpə uşaqdır uşağım. (S.)

*İndi* o, ümidi Təbrizdən gətiriləcək kitablara bağlamışdı. (Elçin) *Gecə* Qəmərbanu tərtəmiz göyə baxdı. (Elçin) Məryəm *tezdən* atası kilsəyə gedəndən sonra ev-eşiyi sahmanlayırdı. (Elçin) *Əvvəl* Əli dayı ilə məsləhətləş, *sonra* işə başla.

Zaman zərfləri də, tərz zərfləri kimi, quruluşca fərqlənir, sadə, düzəltmə və mürəkkəb olur.

*Sadə zaman zərfləri* bir qrup leksik vahiddən ibarətdir və ikinci bir morfemə parçalanmadan dilin lügət tərkibində sadə sözlər kimi özünə yer tutmuşdur. Buraya: *indi*, *bayaq*, *dünən*, *hələ*, *daim*, *həmişə*, *sonra*, *əvvəl*, *səhər*, *axşam*, *gecə*, *bildir*, *sabah*, *bəzən*, *tez*, *gec* və s. kimi sözlər daxildir.

Bunların bəziləri (*səhər*, *axşam*, *gecə* və s.) isimlərin ad-verbiallaşması nəticəsində zərf kimi çıxış edir. *Hələ*, *daim*, *həmişə*, *səhər*, *əvvəl*, *sabah*, *bəzən* alınmalardan ibarətdir. *Tez*, *gec* sözləri də sadə zaman zərfləridir. Lakin bu sözlərdə bəzən tərz mənası da olur.

Sadə zaman zərfləri tərkib daxilinə düşmədikdə cümlədə müstəqil zaman zərfliyi vəzifəsində işlənir. Məs.:

*Bayaq* yol ilə gedəndə də, gələndə də fikirləşirdim ki, sənin adını niyə Qədir qoyublar? (M.C.) *Dünən* bu hadisə onu bərk əsəbiləşdirmişdi. (M.İ.) Bu saçlar, bu saqqal nə *tez* ağardı, qocalıq Ziyadı nə *tez* haqladı? (Elçin) *Sonra* evlərinin qənşərin-

dəki bulaq səhradakı o tək xurma ağacının dibindən qaynadı. (Elçin) *İndi* bütün bunları kitabdan üz döndərməyi ilə yozurdu. (Elçin) Qısır Qarı *həmişə* başını aşağı salardı. (Elçin) *Həmişə* he-yifsilənirdi ki, Vələdin fironluq elədiyi dövrdə çox cavan olub. (İ.M.) Mərcan xala *haçansa* Qubada demişdi ki, səndə bit var. (Ə.Ə.) Buna görə də qız uzun müddət pəncərə qabağında dəyanıb durdu və çox *gec* yuxuya getdi. (M.İ.) Vaxtdır, lakin *hələ* hamı yiğışmayıb. (M.İ.)

Sadə zaman zərfləri ismi xəbərə də aid ola bilir: Günəş yerə yaxınlaşış böyümüdü, amma hava *hələ* bürkülü idi. (İ.M.) *İndi*, bacıqızı, onun sözü olmasın, *əvvəl* təam, *sonra* kəlam. (İ.Ə.)

*Q e y d. Tez, gec* sözləri zaman zərfləri olsa da, bəzən tərz zərfi kimi *necə?* sualına cavab verir. Məs.: *Əhməd tez* yeriyir – cümləsi ilə *Əhməd tez* yaşı doldu - cümlələrinəndəki *tez* sözlərini fərqləndirmək olar. Əvvəlki cümlədə «cəld, iti» mənası, sonrakı cümlədə «vaxtından əvvəl» mənası var.

*Düzəltmə zaman zərfləri.* Zaman zərflərinin bir qismi quruluşca düzəltmədir.

Zaman zərfi düzəldən şəkilçilər az və qeyri-məhsuldar olub, digər məna növlərinə xidmət edən şəkilçilərdən ibarətdir. Aşağıdakı şəkilçiləri qeyd etmək olar:

-*dan* şəkilçisi. Bu şəkilçi zaman bildirən *tez*, *bayaq*, *sonra*, *əvvəl*, *qabaqcə* sözlərindən *tezdən*, *bayaqdan*, *sonradan*, *əvvəldən*, *qabaqcadan*, *əvvəlcədən* kimi bir sıra zaman zərfləri düzəldir; məs.:

*Əvvəldən* bilsəydim, verməzdim pulu. (Ü.H.) *Qabaqcədan* nəs götirməzlər. *Hərdən* Məryəmə elə gəlirdi ki, müqəddəs Məryəm onun özüdür. (Elçin) *İnidən* başımızın altına yastıq qoymağın xeyiri yox, zərəri var. (M.İ.) *Coxdan* dən düşmüş uzun saqqalı vardi. (Elçin) O bu ağrını *coxdan* ürəyində gəzdi-rirdi. (Elçin) *Hərdən* onun gözləri göyə sataşırdı. (Elçin) *Hərdən* səhər *tezdən* yuxudan oyananda kimsəsiz daxmasının pəncərə-sindən göyə baxardı. (Elçin) Aran torpağı əzəl *binadan* mal-qaranın, qoyun-quzunun otlaq yeri olub. (İ.M.) *Obaşdannan* çölə getməliyik, - dedi. (İ.M.) Salman *coxdan* Pərşənə özünükü bilir-

di.(M.İ.) **İndidən** özünü belə çəkir, stolun dalına keçəndə hökmünün qabağında durmaq olmaz.(M.İ.)

Bu şəkilçi qeyri-müəyyənlik bildirən **cox** sayından və **hər** əvəzliyindən də zaman zərfi düzəldir: **coxdan, hərdən**.

-**liklə, -likdə** şəkilçisi. Bu şəkilçi **tez, təzə, indi** tipli sözlərdən zaman zərfi düzəldir: **tezliklə, təzəliklə, indilikdə, tezlikdə** və s. Məs.: Hərgah üz görseydim, bu **tezlikdə** qayıtmazdım. (Ə.V.) **İndilikdə** hələ burada qalın, sonrasına baxarıq.

-**da** şəkilçisi. Bu şəkilçi **o** işaret əvəzliyindən **onda** zərfini düzəldir. **Onda** sözü həm zərf, həm də modal söz kimi işlənir:

**Onda** (o zaman) mən kənddə yaşayırdım. **Onda** (elə isə) mən getmirəm. **Onda** bəs nə üçün Qəmərbanunun özünün bədbəxtliyi köməyə gəlmirdi? (Elçin) – cümlələrin dən birincisində zaman zərfi, sonrakılarda modal sözdür.

-**lik** şəkilçisi. Bu şəkilçi zaman mənalı **indi, hələ, həmişə, daim** tipli sözlərdən zaman zərfləri düzəldir: **indilik, hələlik, həmişəlik, daimilik** və s.: **Hələlik** bir yanda qalsın bu sual. (S.V.) **Hələlik** ağızın isti yerdədir. (Ə.V.) **İndilik** mənim konkret təkliflərim var. (Ə.V.)

Sadə zaman zərflərinin bir qisminə dildə **-lar, -lər, -ları, -ləri** şəkilçiləri artırılır. Bu şəkilçilər olmadıqda zaman zərfi konkret məna ifadə edir; məs.: **Səhər** getdim, **axşam** qayıtdım. Lakin həmin şəkilçilər zərflərin mənasına bir ümumilik və qeyri-müəyyənlik çaları əlavə edir. Odur ki onları da düzəltmə zaman zərfləri saymaq olar; məs.: **axşamlar, səhərlər, indilər, gecələr, sonralar, əvvəllər** və s.

**Əvvəlləri** Balaş Bakıda olanda bankın faytonu səhərdən axşamacan məni gəzdirirdi. (C.C.) **Əvvəllər** – axırıncı yazdan əvvəl – suallar çox olurdu.(Elçin) Bəs bu gözlər **əvvəllər** hara baxırdı? (Elçin) Tanrıqulu **gecələr** idarəyə qarovul çəkirdi.(İ.M.) **Səhərlər** bizim söhbətimiz çox vaxt bundan başlanırdı. (Ə.Ə.)

Ön şəkilçili alınma **dərhal** sözünü də düzəltmə saymaq olar: **Dərhal** ikinci kibriti alışdırır, Rüstəm kişinin çubuğu doldurub-qurtarmasını gözləyirdi.(M.İ.)

**4.-ca, cə** şəkilçisi. **Əvvəlcə, indicə, yenicə, təzəcə, təkcə, yüngülcə, gizlincə** tipli sözlərdə vurğulu **-ca, -cə** şəkilçisi adverbiallıq yaranan şəkilçidir. Bu şəkilçinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, sözün mənasında ciddi dəyişiklik yarada bil-

mir (müqayisə et: *indi – indicə, yüngül – yüngülcə, əvvəl – əvvəlcə, gizli – gizlicə* və s.), lakin sözlərə adverbial keyfiyyət verir, sanki təkcə tərz zərflərinə deyil, zərfin digər mənə növlərinə də artırılmaqla adverbiallıq yaratma istiqamətində inkişaf edir. Məs.:

*Yenicə* cisminə düşüb vəlvələ, *Təzəcə* dəyənək alıbsan elə. (V.) *Əvvəlcə* gedib atasını durquzmaq istədi. (Elçin) Vələd *indicə* dediklərini bərkdən təkrar elədi.(İ.M.) Bax *indicə* Şirzad da, Nəcəf də, mən də onu deyirdik.(M.İ.) Sofi *indicə* yun şalın altında gizlətdiyi bağlamaya baxdı.(Elçin) Keçəlin başında lap *təzəcə* qoyun qarnı var idi.(Elçin) Mahmud qorxdu ki, *indicə* qaça-qaça gedib o çadırına girəcək.(Elçin) *Əvvəlcə* Miko, sonra da Şah daxil oldular.(İ.Ə.)

*Mürəkkəb zaman zərfləri* aşağıdakı hallarda düzəlir:

1.Zaman mənalı sözlərin təkrarı ilə: *indi-indi, əvvəl-əvvəl, səhər-səhər, axşam-axşam, tez-tez, yenicə-yenicə, indiicə-indicə* və s.

*Əvvəl-əvvəl* girərəm onun qılığına.(C.C.) *Səhər-səhər* gül, A saçı sünbüllü! (S.V.) *Indicə-indicə* kişi özünü düzəldirdi ki, bu yandan da onu geri çağırıldılar.(«Kirpi») Onların nəzərləri *tez-tez* divarları qar kimi ağaran ikimərtəbəli idarəyə tuşanırdı. (M.İ.) Lakin həmişəki kimi, onun qalstuku *tez-tez* sürüşüb yana qaçırdı.(M.İ.)

2.Zaman bildirən əks mənalı sözlərin birləşməsi ilə: *gec-tez, tez-gec, səhər-axşam, axşam-səhər, bugün-sabah, əvvəl-axır, gecə-gündüz* və s.

*Gecə-gündüz* yaş tökülürlər gözlərinin qarasından.(S.V.) *Əvvəl-axır* işin üstü açılacaq.(Ə.V.) İndi olmasın, on dəqiqliyən sonra olsun – *gec-tez* Bəbir yemək istəyəcək.(İ.M.) Rüstəm kişi *səhər-axşam* gözünü göylərə tutaraq, havaların açılmasını gözleyirdi.(M.İ.) Əbülqasim iki gün *gecə-gündüz* dilinə su vurmadi. (Elçin) Qəmərbanu *gecə-gündüz* alma ağacının yanında oldu. (Elçin)

3.Zaman mənalı sözlərin çıxışlıq və yönlük halda işlənməsi ilə: *Gündən-günə, haçandan-haçana, sonradan-sonraya* və s.: Kişi *haçandan-haçana* başa düşdü ki, səhv eləyiib.(Ə.V.) Qarışık mallar mağazası *axşamdan-axşama* açılırdı.(İ.M.)

**4.Bu, o, bir, hər, heç, neçə** sözlərinin *an, vaxt, saat, zaman, müddət* və s sözlərlə birləşməsi yolu ilə: *bu an, bu saat, bu vaxt, o gün, o saat, hər an, hər gün, hər saat, hər vaxt, heç vaxt, bir zaman, bir vaxt, bir an, bir dəfə, bir müddət, neçə gün* və s. Məs.:

Mollalar, taleyimiz oldu əcəb yar **bu gün.** (S.) Elə **bu anda** birdən Şaqqıltıyla meşədən Çıxdı bir sürü maral.(M.S) **Bir dəfə** mollanın eşşeyini oğurlayırlar. («Lətifələr»dən) **Bir müddət** heç nə başa düşə bilmədi.(Elçin) Baba Keşiş **heç vaxt** yalan demirdi.(Elçin) Məryəm burasını bilmirdi ki, mərhüm anası **hər gün** atası ilə söhbət edirdi.(Elçin) **Bu vaxt** qapı açıldı, Ziyad xan içəri girdi. (Elçin) Ziyad xanın çox şeydən xəbəri yox idi və yəqin ki, **heç vaxt** da xəbəri olmayıacaqdı.(Elçin) Qəmərbanu **bu dəm** Cavanşir xanı xatırlamışdı.(Elçin) Bəbir indi qışqırar, **bir azdan** qışqırar. (İ.M.) O, Əbilin dınlıtlısını **min dəfə** eşitmışdi.(İ.M.) **Bu anda** oğlanın gözləri ona dəniz kimi dərin göründü. (İ.Ə.) **Bu saat** ən mühüm məsələ heyvanı yaza çıxarmaqdır. (İ.Ə.) Hissiyyata əsaslanan mülahizələri **cox zaman** doğru çıxırı. (M.İ.)

**Q e y d.** Bu cür zərflərin tərəfləri bəzən müstəqil nitq hissəsi kimi də çıxış edir. Məs.: **Bu saat** səni axtarırdım – cümləsində **bu saat** sözləri mürəkkəb zaman zərfi, **Bu saat o saatdan** yaxşı işləyir – cümləsində **bu** əvəzlik, **saat** isimdir.

**5.Hərdən, ara** sözlərinin **bir** sözü, **ara** sözünün **sıra** sözü ilə birləşməsindən ibarət olan mürəkkəb zaman zərfəri: **hərdənbir, arabir, ara-sıra.** Məs.: **Arabir** silərək alın tərini Açıր həyatının qəm dəftərini. (S.V.) Baba Keşiş **arabir** Məryəmin suallarına cavab vermirdi. (Elçin)

6.Bunlardan əlavə, dilimizdə ismi birləşmələr şəklində qurulan **ilk əvvəl, səhər ertə, axşam çağı, axşam üstü, günorta,** hər iki tərəfi çıxışlıq halda olan **binadan-başdan** sözləri də mürəkkəb zaman zərfəri hesab olunur.

**Günorta** Məryəm atasına yemək aparmışdı.(Elçin) Ziyad xan günün **günortaçağı** Qəmərbanunun otağına gəlirdi. (Elçin) Gərək **vaxtlı-vaxtında** qapı-pəncərəni açan ki, hava təzələnə. (İ.Ə.)

## YER ZƏRFLƏRİ

*Y e r zərfləri işin icra olunduğu yeri bildirir, hara? haraya? harada? haradan?* suallarına cavab verir. Məs.:

Məlum oldu ki, səs *irəlidən* deyil, *geridən* gəlmiş. Gör-dü fənadır işinin axırı, Qaçdı o saat ayı *ordan geri*. (A.S.) Kim *irəli* çox tələsir, buyursun. (M.İ.) Tərgül qalın kipriklərini *aşağı* endirdi. (Ə.V.) *Bəri* gəl, oğlum, bu yerlərdə indi heç kimi tap-maq olmaz. Ta axşamacan sədr *buralarda* görünməyəcək. (İ.M.) Qarı həmişə başını *aşağı* salırdı, *yuxarı* qaldırmırırdı. (Elçin) İs-mayıllzadə başını qeyri-ixtiyari *yuxarı* qaldırdı. (M.H.)

Bu misallarda *irəli, geri, aşağı, yuxarı, bəri, ordan, bura-larda* sözlərinin bir qismi hərəkətin yerini, istiqamətini (səs *irəlidən* deyil, *geridən* gəlirdi, ayı *ordan geri qaçdı* və s.), bir qismi əşyanın tutduğu sahəni (*başını yuxarı qaldırmırırdı, sədr bular-da olmayacaq* və s.) bildirir.

Yer zərfləri də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Dilimizdə daha çox işlənən *irəli, geri, yuxarı, aşağı, bəri*, az işlənən *dışarı* sözləri əslində tarixən məkan mənali sözlər -*ru, -qaru* şəkilçilərinin daşlaşması ilə yaranmış sözlərdir. Qeyd edilən şəkilçilər tarixən istiqamət halının şəkilçiləri olduğundan istiqamət mənası həmin sözlərdə qalmışdır, ona görə də çox vaxt bu sözlərə yönük halın şəkilçisini əlavə etmək lazım gəlmir. Bu cür sözləri həm yönük halın şəkilçisi ilə, həm də şəkilçisiz işlədə bilirik: *yuxarı qalxdım – yuxarıya qalxdım, geri döndüm – geriyə döndüm, irəli getdim – irəliyə getdim* və s.

*Irəli, geri, yuxarı, aşağı, bəri* sözləri sadə yer zərfləri hesab olunur. Məs.:

Kefsizləyib qonaq evində qalmışdım, - deyə kişi *geri* çev-rilmədən cavab verdi. (İ.Ə.) Dədəm *aşağı*, quyunun üstünə endi. (İ.Ə.) Qızyetər gülüb *geri* çəkildi. (M.İ.) Saday bir qolunu stulun söykənəcəyinə qoyub, başını salmışdı *aşağı*. (İ.M.) *Irəli* get-məkdən başqa çarəmiz yoxdur.

*Qeyd 1.* Bu sözlərin ismin halları üzrə sərbəst şəkildə dəyiş-məsi göstərir ki, əslində, bunlar ad bildirən sözlərdir. *Ora, bura* sözləri də belədir. *Yuxarı* qaranlıqdır. *Aşağı* istidir. *Ora* mənim işlədiyim

yerdir – cümlələrində **aşağı**, **yuxarı**, **ora** sözləri məkan adları kimi dərk olunur. Lakin eyni zamanda bu sözlərdə güclü adverbiallaşma vardır. Odur ki bu sözləri adverbial sözlər adlandırmaq olar.

**2.Ora, bura** sözləri yerlik və çıxışlıq hallarında həm **orda, burda**, həm də **orada, burada** şəklində tələffüz edilə və yazıla bilər. Bunların sualı kimi işlənən **harda – harada** sözü də belədir.

Azərbaycan dilində **düzəltmə yer zərfləri** o qədər də inkişaf etməmişdir. **Ora, bura, içəri** sözlərinin düzəltmə söz olduğunu qeyd etmək olar. Bunlar **o, bu, iç** sözlərinə **-ra, -ori (-qar-u)** şəkilçilərinin artırılması ilə əvəzlik və isimlərdən yaranmış sözlərdir.

Dilimizdə **-lıqda,-likdə** şəkilçisi vasitəsilə də bir neçə yer zərfi düzəlir. **Aralıqda, ortalıqda, yaxınlıqda** sözləri belə sözlərdəndir. Məs.:

Ay oğul, olmaz ki, **burda** danışmamış, əvvəl imkanlarımızı **orda**, öz evimizin içində ayırd edək? (M.I.) Kamandar təbdən çıxıb qalmaqla salar **bura**.(İ.M.) Bəbirin **içəri** girməyi Ələmin əhvalını alt-üst elədi (İ.M.) Bəd əməllər, fitnə-fəsadlar **orda** tövəyir, anasının əmcəyini kəsənlər də elə **orda** yaşayırlar.(İ.M.) Gəncəni **bura** köçürəcəyəm, sarayımı da elə tikdirəcəyəm ki, Göygölə baxsın.(Elçin) Bir ovuc darıdır, hara səpələsən, elə **oradaca** qalır. (Elçin) **içəri** iki kişi girdi.(İ.M.)

Dilimizdə bir sıra **mürəkkəb yer zərfləri** də vardır. Bunlar məkan mənalı antonim sözlərin birləşməsi ilə düzəlir: **ora-bura, orada-burada, sağa-sola, yuxarı-aşağı, aşağı-yuxarı** və s.

Məs.: Gündə neçə dəfə **irəlini-gerini** yoxlayan bu adam dostu ilə danışında səsini alçaldıb **oraya-buraya** baxır. (Ə.V.) Ələm **aşağıya-yuxarıya** baxdı.(İ.M.)

Yer zərflərinin hamısı isim mənşəli olduğundan asanlıqla hallanır, kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edərək dəyişir. Məs.: Şəfiyev özü söz verib ona, deyib ki, **yuxarıdan** sənin adına istəmişəm onu.(İ.M.) Qəmərbanu bu gözlərdə **burasını** da görmüşdü ki, həmin məhəbbət məhkum məhəbbətdi. (Elçin)

**Məlumat üçün.** Azərbaycan dilində yer zərfləri ilə yanaşı, yer zərflərindən miqdarda daha çox köməkçi adlar işlənməkdədir. Buna: **alt, üst, qıraq, kənar, yan, böyük, qabaq, iç, ara** və s. sözləri mi-

sal göstərmək olar. Bunlar daha çox ismi birləşmənin ikinci tərəfi kimi işlənib (*evin içində*, *evin qabağında*, *evin yanında*, *evin böyründə*, *evin dalında*, *evin üstündə* və s.) məkan mənası yaratmaqdadır. Lakin bunlar yer zərfi deyil, köməkçi adlar hesab olunur.

Çox zaman *o*, *bu* sözlərinin *yan*, *tərəf*, *tay* tipli sözlərlə yaratdığı *o tərəf*, *bu tərəf*, *o yan*, *bu yan*, *o tay*, *bu tay* və s. birləşmələr də yer zərfi hesab olunur. Lakin bunlar köməkçi adlarla əvəzliklərin yaratdığı söz birləşmələridir. Məs.: Bəbir *o yana* baxdı, *bu yana* baxdı, heç kimi görə bilmədi. (İ.M.) *O tərəfə* getmə, bala, olsa *bu tərəflərdə* olacaq. Arvad oğlunun üzünü *o yana* çevirdiyini gördükdə gözləri dişि pələng gözləri kimi parıldadı. (İ.Ə.) Gülnisə həyətdə *o yan-bu yana* qaçan Mikoya baxıb qışlarını çatdı. (İ.Ə.)

*Hər*, *heç*, *bir* əvəzlik və ədatlarının köməkçi adlara (*yan*, *tərəf*, *yer* və s. sözlərə) yanaşması ilə yaranan birləşmələri də yer zərfləri hesab etmək olmaz; məs.: *hər yan*, *hər tərəf*, *hər yer*, *heç yan*, *heç yer*, *bir yan*, *bir tərəf*, *bir yer*. Bunların ikinci tərəfi daha çox yönlük, yerlik, çıxışlıq hallarında işlənir və birləşmə bütövlükdə adverbial məkan anlayışı bildirir. Məs.: *Heç yerdə* görmədim düz bənövşəni. (Qurbani) *Heç yana*, *heç yerə* mən tələsmirəm. (S.V.) *Hər tərəf* lələrlə örtülmüşdü.

Bunları mürəkkəb üzv hesab etmək olar.

## MİQDAR ZƏRFLƏRİ

*M i q d a r z ə r f l ə r i hərəkətin miqdarını, əlamətin dərəcəsini bildirir.*

Zərflərin bir qismi hərəkətin miqdarını, əlamətin dərəcəsini bildirir. Mənasına, ifadə vasitələrinə görə çox yaxın olduğundan bu cür zərfləri birlikdə *miqdar-dərəcə zərfləri* də adlandırmış olar. Məsələn, Məhsulumuz bu il *birə-beş* artacaqdır – cümləsində *birə-beş* sözü *nə qədər?* sualına cavab verir və hərəkətin kəmiyyətini bildirir. Qurd dedi: *Çox-çox* yanıram halına (A.S.) – misra-cümləsində *çox-çox* sözü «artıq dərəcədə» mənasındadır və hərəkətin dərəcəsini bildirir. O, fikir verdi ki, qadın *çox* gözəldir – cümləsində isə *çox* sözü əlamətin dərəcəsini (*çox gözəl*) bildirir. Ziyad xanın başı *o qədər* qarşıq idi ki, saray hiylələri onu *o qədər* məşğul edirdi ki, Mahmud haqqında fikirləşməyə macalı yox idi (Elçin) – cümləsində *o qədər* sözlərindən

birincisi əlamətin (*o qədər qarışq idi*), ikincisi hərəkətin miqdarını, dərəcəsini (*o qədər məşğul edirdi*) bildirir.

Miqdar zərfləri *neçə?* *nə qədər?* *nə dərəcə?* suallarına cavab verir.

Miqdar-dərəcə zərfləri də quruluşa sadə, düzəltmə və mürəkkəb olur.

Sadə miqdar zərfləri ***az***, ***cox***, ***seyli***, ***tamam*** sözlərindən ibarətdir. Bunlardan əvvəlki üçü həm miqdar sayı, həm də miqdar zərfi kimi işlənir. Əşya bildirən sözdən əvvəl işləndikdə say, feldən, feli sıfət və sıfətdən əvvəl zərf hesab olunur. Məs.:

Söz açma mənə ***cox*** çalışıb, ***az*** yeməyindən. (S.)

Hinində daldalanma ***cox***, həyətdə də dolanma ***cox***,

Yiyəndəki bıçağá bax, o tiği-abdarı gör.(S.)

Günəş üfüqdən ***seyli*** yüksəlmışdı.(İ.Ə.) Bəli, biz alim deyilik, biz ***az*** bilirik.(M.C.) Gülümsəmək Baba Keşisin sıfəti-nə ***cox*** yaraşırı.(Elçin) Seyid dünyamı ***tamam*** unutdu, sonra saqqalından bir tük qoparıb Qəmərbanuya verdi. (Elçin) Əmək günüm azdır, ***az*** da götürəcəyəm.(İ.Ə.) Əgər artelin gəliri ***cox*** olsa, əmək gününə ***cox*** şey düşsə, belə deməz.(İ.Ə.) İşığın sənməyinə ***azca*** qalmış Surət bacı yaşıl donunu dartıb başından çıxarırdı. (Ə.Ə.) Rüstəm dayıdan ***az*** yazmayıblar.(M.İ.)

***Q e y d.*** 1.Əslində, ***az***, ***cox***, ***seyli*** sözləri bir nitq hissəsi kimi saydır. Lakin iş, hal, hərəkət bildirən sözlərlə – fellərlə əlaqələndikdə adverbiallaşmış olur.

***2.Azca*** düşünüb əlavə etdi: -Deyəsən, sədrin gəlininə göz dikən çoxdur. (M.İ.) Danışdıqca ***azca*** əvvəlki buludlar onun üzündən çəkilirdi (M.İ.) – cümlələrində ***azca*** sözündəki ***-ca*** dərəcə əlamətidir.

Düzəltmə miqdar zərfləri azdır və başlıca olaraq, ***ilə*** qoşmasının şəkilçiləşmiş formasının iştirakı ilə yaranır. ***Tamamilə***, ***bütünlüklə***, ***dəfələrlə*** tipli sözlər, ***-incə*** şəkilçili ***lazımınca***, ***qədərinçə***, ***bəsdidəyincə*** sözləri düzəltmə zərflərdir. Məs.:

Həmin satqın adamı ***lazımınca*** döydülər. (A.Ş.) Hava ***tamamilə*** aydınlaşmışdı. Bu xəbəri ***dəfələrlə*** eşitmışdıq. Qızə elə gəldi ki, o, bütün insanlardan ayrılaraq ***tamamilə*** yad bir yərə düşmüştür. (İ.Ə.)

**Mürəkkəb miqdar zərfləri** sözlərin müxtəlif şəkildə birləşməsi yolu ilə yaranır.

1. *Az* və *çox* sözlərinin ayrılıqda təkrarı və ya birlikdə işlənməsi ilə: *az-az*, *çox-çox*, *az-çox*. Məs.:

Əl çək, bala, dövlətlilərə xidmətin olsun,

*Az-çox* sənə verdiklərinə minnətin olsun.(S.)

2. Bir sözünün *az*, *çox*, *xeyli*, *qədər* sözleri ilə birləşməsi yolu ilə: *bir az*, *bir çox*, *bir xeyli*, *bir qədər*. Məs.:

Oxucum, qəm yemə, qəlbini sixma,

*Bir az* səbrini bas, özündən çıxma.(S.R.)

*Bir az* gəzəndən sonra kişilərdən biri deyir ki, daha bəsdir.

(İ.Ə.) Qafarı *bir az* da açıqlandırmaq üçün Vələd dediklərini təkrar elədi.(İ.M.) Ver *bir az* sürüm, bir-iki dövrə vurum. (İ.M.)

*Bir az* da qızışanda xitabət kürsüsündən çıxıb səhnənin qirağına gəldi. (M.İ.) *Bir qədər* söhbət edib ayağa durdular.

Yerinə görə *bir tikə*, *bir boy*, *bir ağız*, *bir damcı* tipli sözlər də mürəkkəb miqdar-dərəcə zərfi kimi işlənir. Məs.: Elə bil, çıçəklər su içdikcə *bir boy* qalxırdı.

3. *O*, *bu*, *nə* sözlərinin *qədər* sözü ilə birləşməsi yolu ilə: *o qədər*, *bu qədər*, *nə qədər*. Məs.:

Bəzən mən kinonun təsirinə *o qədər* qapılırdım ki, bir azdan tacir Əsgərin oxuya-oxuya görünəcəyini zənn edirdim.

(Ə.Ə.) Salmanın adı çəkiləndə *o qədər* də həvəs göstərməmişdi.(M.İ.) Tamamilə ağarmış qaşlarının altındakı duru gözlərinə baxan *nə qədər* həyəcanlı olduğunu duya bilərdi. (M.İ.) Cavanşir xanla Ziyad xan *o qədər* bir-birlərinə oxşayırdılar ki, elə bil, bir almanı yarı bölmüşən.(Elçin) *O qədər* gözlədilər ki, gün tamam qaraldı. *Bu qədər* yatmaq olmaz, yoldaş.

4. Yönlük halda *bir* sözü ilə adlıq halda başqa bir sayın birləşməsi yolu ilə: *birə-beş*, *birə-yüz*, *birə-min*. Məs.:

Kağızımı ver, haqqını da *birə-beş* alarsan.(R.S.)

5. Miqdar sayılarının *dəfə*, *kərə* sözləri ilə birləşməsi yolu ilə: *bir kərə*, *beş kərə*, *bir dəfə*, *on dəfə*. Məs.:

*Bir kərə* qan müxtəsər, oxutmuram, əl çəkin. (S.) *On dəfə* demişəm bayaqdan bəri, sözümə baxmırısan. (B.V.) Vur-tut iki ildə *üç dəfə* qəzetə yazıblar.(M.İ.) Qəmərbanu *iki dəfə* özü Mahmudun yataq otağına getdi. *İki dəfə* də Sofini göndərdi. (Elçin)

Bunlardan əlavə, **qat-qat**, **dönə-dönə**, **az-maz**, **azdan-çoxdan** kimi mürəkkəb miqdar-dərəcə zərfləri də vardır. Məs.: Mən də **az-maz** başa düşürəm, **azdan-çoxdan** bu adamlara bələdəm, **dönə-dönə** yoxlamışam.

**Q e y d. Dönə-dönə** sözünün feli bağlama kimi işləndiyi halları bununla qarışdırırmamalı. Məs. Maşın küçəni sağa **dönə-dönə** sürücü bizə əl elədi – cümləsində **dönə-dönə** feli bağlamadır.

Miqdar zərflərinin bir qismi əlamətin miqdarını-dərəcəsini bildirir. Bu cür hallarda miqdar zərfləri sıfətlərə, zərflərə və ya feli sıfətlərə aid olur. Məs.:

Bibim **olduqca** xoşbəxt görünürdü.(Ə.Ə.) Ayaqlarını **azca** aralı qoyaraq durduğundan möhkəm kök atmış haça çinar kimi görünürdü. (M.İ.) Maşın məsələsində sədr **çox** laqeyddir.(M.İ.) Araz **bir az** da bulanıq görünür.(M.İ.) Yasti yerişi isə **o qədər** yasti idi ki, kənardan baxan onun yeridiyini və ya suda üzdüyü-nü birdən-birə ayırd edə bilməzdi.(M.İ.) Nəcəf **azca** tutqun halda bu tərəfə çevrildi.(M.İ.) Elə adam tapım ki, **bir az** təpərli olsun. (M.İ.) Gözü açıqdır, təsərrüfatı bilir – bunlar hamısı **çox** gözəldir.(M.İ.) Səni **bir qədər** dinləyən səndən əl çəkməz.

Bu misallarda **olduqca**, **azca**, **çox**, **bir az**, **o qədər**, **bir qədər** sözləri əlamət bildirən **xoşbəxt**, **aralı**, **laqeyd**, **bulanıq**, **yasti**, **tutqun**, **təpərli**, **gözəl**, **dinləyən** sözlərinin dərəcəsini bildirir.

**Q e y d . Olduqca** sözündə **-duqca** şəkilçisi artıq feli bağlama keyfiyyətini tam itirmiş və söz zərfə çevrilmişdir.

**Məlumat üçün.** Bəzi vəsaitlərdə səbəb zərfləri haqqında da məlumat verilir. Lakin səbəb zərfləri dilimizdə hələ təşəkkül tapa bilməyib. Səbəb zərflikləri və onların zəngin ifadə vasitələri var. Lakin bir nitq hissəsi kimi səbəb bildirən leksik vahidlər – zərflər yoxdur. Bir sıra sözlər cümlədə daha çox **-dan**, **-dən** şəkilçisi vasitəsilə səbəb mənası qazana bilir: **qorxudan**, **pərtlikdən**, **susuzluqdan**, **istidən**, **heyrətdən** və s. Məs.: Adı adamlar kimi **susuzluqdan** yanındı və bu yanğı Məryəmin də sinəsini yandırıb-yaxırdı. (Elçin) Kəniz-qaravaş hamısı **heyrətdən** yerində donub qaldı. (Elçin) İri qayanın yanına yiğilan ilxının atları **istidən** başlarını yelləyirdi.(F.K.) Məmi

*pərtlikdən* gözlərini döyə-döyə qaldı.(İ.M.) *Qorxudan* arvadın boğazı qurmuşdu.(İ.M.) Əhd-peymana *xəyanətdən* bu günə düşmüşük.

Fikrimizcə, bunlar söz köklərinin mənasından irəli gələn bir haldır və dilimizdə səbəb zərfəri formalasmayıb. Lakin *-dan*, *-dən* şəkilçisinin zərfin başqa növlərini (tərz, zaman və s.) düzəltməsindən güman etmək olar ki, bu tipli sözlər zərf kimi təşəkkül tapma istiqamətində inkişafdadır. Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərdə də səbəb mənası vardır. Lakin həmin sözlərdə kəmiyyət və mənsubiyət şəkilçiləri onların isim kimi hələ güclü olduğunu göstərir:

Yəqin *xəcalətlərinəndən* səslərini udublar.(İ.M.) *Hirsindən* Tanrıqulunun içənə əsməcə düşdü.(İ.M.) Şikəstə başa düşdü ki, *aciğindan* ağlaya bilmir.(İ.M.) Elə bilərlər, Şikəstə *yandığından*, *aciğindan* oxuyur. (İ.M.)

## KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ ÜMUMİ MƏLUMAT

Köməkçi nitq hissələri müstəqil lügəvi mənaya malik olmaması, yalnız ümumiləşmiş qrammatik məna daşımıası ilə əsas nitq hissələrindən fərqlənir. Əsas nitq hissələri nominativ mənaya malik olduğu halda, köməkçi nitq hissələri nə əşya adı, nə əlamət, nə kəmiyyət, nə də hərəkət bildirir. Bunlar yalnız sözlər, ifadələr, cümlələr və bəzən də mətnin hissələri arasında müxtəlif əlaqələr yaradır, sözlərin, ifadə və cümlələrin mənasına müxtəlif çalarlar əlavə edir.

Köməkçi nitq hissələri əsas nitq hissələrindən morfoloji əlamətlərinin olmamasına görə də fərqlənir. Köməkçi nitq hissələri morfoloji cəhətdən dəyişmir, sözdüzəldicilik prosesində iştirak etmir, sözdəyişdiricilik əlamətlərinə malik deyil. Bu və ya digər əsas nitq hissəsinin tədricən öz lügəvi mənasını itirməsi və köməkçi sözlərə çevrilməsi yolu ilə yaranır. Odur ki köməkçi nitq hissələri tarixən əsas nitq hissələrindən sonra yaranmışdır. Elə buna görə də qədim dövrlərə getdikcə köməkçi nitq hissələrinə daxil olan sözlərin sayı azalır. Məsələn, «Kitabi-Dədə Qorqud»un dilində, təkrarlar nəzərə alınmazsa, cəmi 76 köməkçi söz işləndiyi müəyyən edilmişdir.

Köməkçi nitq hissələri sintaktik vəzifə baxımından da əsas nitq hissələrindən fərqlənir. Bu qrupa daxil olan sözlər sintaktik əlaqələrə girmək və cümlə üzvü olmaq imkanından məhrumdur. Bu cəhətdən yalnız qoşmalar fərqlənir. Qoşmalar qoşulduğu sözün müəyyən halda olmasını tələb edir və qoşulduğu sözlə birlikdə cümlə üzvü olur.

Köməkçi nitq hissələrinin təsnifində müxtəliflik vardır. Bəzi dilçilər köməkçi nitq hissələri dedikdə, qoşma, bağlayıcı və ədatları nəzərdə tutur, əsas və köməkçi nitq hissələri arasında köməkçi adlar, bağlayıcı sözlər və modal sözlər haqqında ayrıca məlumat verməyi məsləhət bilirlər.

Köməkçi nitq hissələrini qrammatik mənasına və vəzifə yaxınlığına görə iki qrupa ayırmak olar:

1. Köməkçi nitq hissələrinin bir qismi sözlər, cümlələr və mətnin tərkib hissələri arasında əlaqə yaradır, sözləri, cümlələri, mətnin hissələrini bir-biri ilə əlaqələndirir. Bu qrupa qoşmalar və bağlayıcılar daxildir. Qoşmalar cümlə daxilində iş görə bilir. Bağlayıcıların imkanları çox genişdir. Onlar mətnin tərkib

hissələri ilə yanaşı, mətnin ayrı-ayrı parçalarını da əlaqələndirməyə xidmət edir.

2. Köməkçi nitq hissələrinin bir qismi cümlədə söylənilən fikrə münasibət bildirir, cümlədə emosional və ekspressiv təsiri gücləndirir, sözlərə, ifadə və cümlələrə müəyyən çalarlar verir. Bu qrupa ədatlar və modal sözlər daxildir. Ədatlar son dərəcə cansızlaşmış, lakin qrammatik cəhətdən çox ümumiləşmiş dil vahidləridir. Modal sözlər isə əsas nitq hissələrinə nisbətən yaxın olub, aşkar modal münasibət ifadə edir.

Bunlarla yanaşı, əsas nitq hissələrinə nisbətən köməkçi nitq hissələrinə daha yaxın olan, köməkçi nitq hissələri dairəsində nisbi müstəqilliyyət malik bir nitq hissəsi kimi öyrənilənnidalar da vardır. Nidalar hiss və həyəcan bildirdiyi üçün lügəvi mənalı sözlərə - əsas niq hissələrinə yaxındır, lakin hiss və həyəcanı bilavasitə ifadə etdiyi, adlandırma bilmədiyi, morfoloji əlaməti olmadığı, sintaktik vəzifə daşımadığı üçün köməkçi nitq hissələrinə yaxındır. Ona görə də köməkçi nitq hissələrinə yaxın mövqedə xüsusi bir nitq hissəsi kimi öyrənilir. Yamsılamalar, vokativ sözlər isə nidalara daha yaxın söz qruplarıdır.

## QOŞMA QOŞMA HAQQINDA ÜMUMİ MƏLUMAT

*Hallana bilən nitq hissələrinə qoşularaq adlarla adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə q o ş m a deyilir.*

Qoşmalar cümlə daxilində hallana bilən sözlərə qoşularaq onları adlar və fellərlə əlaqələndirir. Məs.:

Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun qılincini **ağlı kimi iti**, baxlığını **atı kimi yüyrək**, taleyini **göylər çitrağı kimi işıqlı** elə. (F.K.) Uzun Həsən **qırğı kimi** ayğırın yalına **yatmışdı**. Beynindən **ıldırıım kimi** bir fikir **keçdi**.(F.K.)

Bu misallardan birincisində **kimi** qoşması mənsubiyyət şəkilçili, adlıq halda olan **ağlı**, **atı**, **göylər çitrağı** sözlərinə qoşularaq, onları **iti**, **yüyrək**, **ışıqdı** sıfətləri ilə əlaqələndirmişdir. İkinci misalda **kimi** qoşması isimlərə (**qırğı**, **ıldırıım**) qoşularaq onlarla **yatmışdı**, **keçdi** felləri arasında əlaqə yaratmışdır.

Qoşmaların ən mühüm xüsusiyyətlərindən biri özündən əvvəlki sözü, yəni qoşulduğu nitq hissəsini ismin bu və ya digər bir halında tələb etməsidir. Yəni qoşmalar idarəedicilik xüsusiyyətinə malikdir və onların qoşulduğu söz ismin müəyyən bir hələnda olmalıdır. Məs.:

Hər ağaç altında göz-göz bulaqlar,  
Axır *almaz kimi, göz yaşı kimi.*(S.V.)

Yağışlar *başlanana qədər* səpini qurtarmaq əkinçinin qədim və ən şirin arzusu olmuşdur. (M.I.) Səlcuqşahbəyim *Sara xatuna tərəf* dizin-dizin süründü.(F.K.) Bu *sözdən sonra* Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü.(F.K.)

Bu misallarda *kimi* qoşması adlıq halda (*almaz kimi, göz yaşı kimi*), *qədər, tərəf* qoşmaları yönük halda (*başlanana qədər, Sara xatuna tərəf*), *sonra* qoşması çıxışlıq halda (*sözdən sonra*) sözə qoşulmuşdur.

Qoşmaların lügəvi mənəsi olmasa da, qoşulduğu sözlə birlikdə müəyyən məna ifadə edir. Köməkçi nitq hissələrindən biri kimi, qoşmaların morfoloji əlaməti də yoxdur. Sintaktik vəzifəsinə gəlincə, qeyd etdiyimiz kimi, qoşma başqa köməkçi nitq hissələrindən fərqlənir və qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Məs.:

*Sahlar orada olmadığı üçün* Sevdimalı Əmi də Səlimə ilə *əvvəlki kimi* açıqlı danişmirdi. (İ.Ə.) *Sübə namazından sonra* nənən Sara xatunla Əbu-Səidin ordugahına gedirən (F.K.) – cümlələrində qoşmali *əvvəlki kimi* sözləri tərz, *sübə namazından sonra* sözləri zaman, *Sahlar orada olmadığı üçün* sözləri səbəb zərfliyidir. Qoşmalı sözlər cümlədə tərkib daxilinə də düzə bilir. Məs.: Bir çox mətləblər var ki, mən *onları əşyayı-sübut kimi gətirib* Sultanın fikrini döndərərəm (F.K.) – cümləsində *əşyayı-sübut kimi* sözləri feli bağlama tərkibi içərisindədir.

Lügəvi mənaya malik olmadığı üçün qoşma təklikdə suala cavab vermir. Qoşulduğu sözlə birlikdə suala cavab verir. Yuxarıdakı misallarda *kimi* qoşmasının iştirakı ilə yaranan tərz zərfliyi *necə?*, *sonra* qoşmasının iştirakı ilə yaranan zaman zərfliyi *nə zaman?*, *üçün* qoşmasının iştirak etdiyi feli sıfət tərkibi – səbəb zərfliyi *nə üçün?* sualına cavab verir.

Qoşmalar cümlədə təklikdə öz yerini dəyişə bilmir. Yalnız qoşulduğu sözlə birlikdə öz yerini dəyişə bilir. Məs.: Bu geniş

düzənlikdə **onlardan başqa**, heç kim yox idi (Elçin) – cümləsində **üçün** qoşmasının iştirakı ilə xüsusiləşmiş tamamlığın yərini aşağıdakı kimi dəyişmək olar: **Onlardan başqa**, bu geniş düzənlikdə heç kim yox idi. – Bu geniş düzənlikdə heç kim yox idi, **onlardan başqa**.

Qoşmalar cümlədə dəyişmir. Yalnız xəbər vəzifəsində işləndikdə xəbərlik şəkilçisi qəbul edir. Məs.:-

Sofi elə bilirdi ki, yüz nazlı-qəmzəli maral misal bir qız görəcək, görəcək ki, qaşlar kamandır, gözlər **şəvə kimidir**. (Elçin) Yeşiyin üstündə oturan atamin arxası **qapıya sariydi**. (A.R.) **Qızıl gül kimidir** isti yanaqlar. (S.V.)

Ah eylədiyim **nəşəyi-qəlyanın üçündür**,

Qan ağladığım **qəhvəyi-fincanın üçündür**. (S.)

O, **azan çaylar kimidir**, birdən-birə gözləmədikləri yerdən vurub-çıxacaq. (F.K.)

Bir qoşma müxtəlif qrammatik mənalar ifadə edə bilir. Bu, onların qoşulduğu sözlərin mənası ilə bağlı olur. Məsələn, **kimi** qoşması qoşulduğu sözdən asılı olaraq, bənzətmə, müqayisə, zaman və məkan hüdudu bildirir; məs.:-

Bu at elə bil, ayaqlarının dördünü də birdən atır, **qızıl ilan kimi** sütüyüb gedirdi. (F.K.) Hökmdar nəslİ **dəvə kimi** kinli olur. (F.K.) O, **qapıda görünən kimi**, xidmətçilər, sərkərdələr, əyanlar onun ətrafına yiğildilər. (F.K.) **Mahnı qurtaran kimi**, Yavər əl çaldı. (İ.M.) Yol **rayonun mərkəzinə kimi** uzanırdı – misallarından əvvəlki ikisi bənzətmə, müqayisə, sonrakı ikisi zaman, sonuncusu məkan hüdudu bildirir.

Eləcə də **üçün** qoşması həm səbəb, həm də məqsəd bildirir: Salatinin **isti evdən çıxdığı üçün** qızarmış koppuş yanaqlarından öpdüm. (İ.Ə.) Qarı ömrü boyu hamını **pislədiyi üçün, həmini şeytanlığı üçün** zorla dilinə yaxşı sözlər gətirdi. (Elçin) Gedib-gələnləri gözdən qoymur, **uşaqları xilas etmək üçün** məqam gözləyirdi. (F.K.) **Onları sorğu-suala tutmaq üçün** əvvəl sifətlərinə baxdı (F.K.) – cümlələrindən əvvəlki ikisində **üçün** qoşmasının qoşulduğu feli sifət və feli sifət tərkibi səbəb, sonrakı cümlələrdə həmin qoşmanın qoşulduğu məsdər tərkibləri məqsəd zərfliyi vəzifəsindədir. Bəzən **üçün** qoşması qoşulduğu sözlə birlikdə aydın məqsəd mənasına yox, məqsəd çalarına malik olur və bu zaman qoşulduğu sözlə birlikdə tamamlıq

vəzifəsində işlənmiş olur; məs.: Əbih Sultan artıq **onun üçün** yoxdur. (F.K.) Bu qan-qan deyən şahzadəni onunla üz-üzə qoymaq **onun üçün** ən böyük cəza idi. (F.K.)

Bir qoşma qoşulduğu sözlə birlikdə müxtəlif mənalar ifadə etdiyi kimi (bu xüsusiyət bütün qoşmalara aid deyil), müxtəlif qoşmalar da eyni bir məna ifadə edə bilir. Məsələn, **başqa, özgə, qeyri, savayı** qoşmaları istisnaetmə, ayırma mənasına, **kimi** və **qədər** qoşmaları zaman və məkan hündüru bildirmə mənasına malikdir və s.

## QOŞMANIN MƏNACA NÖVLƏRİ

Qoşmalar ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə və birləşmələrə qoşulur. Təsirlik halda olan sözlər daim təsirli fel ilə əlaqələndiyi üçün qoşmalarla əlaqə saxlaya bilmir. Qoşmaların mənasında bir mütəhərrilik var – işin çıxış, başlanğıc nöqtələrini göstərə bilir, istiqaməti aydınlaşdırır, müqayisə bildirir. Yerlik hal isə statik haldır, ona görə qoşmalar yerlik halda olan sözlərə, birləşmələrə qoşulmur.

Qoşmaların lügəvi mənəsi olmasa da, onlar qoşulduqları sözlərlə birlikdə, qoşulduqları sözlərin mənasından asılı olaraq, müqayisə, fərqləndirmə, bənzətmə, zaman, məkan, səbəb, məqsəd, intiha, istiqamət, yön, vəziyyət, aidiyyət, nisbət, uyğunluq, əsas, mənbə, istisna etmə və s. kimi mənalar ifadə edir. Bu mənalar onların qoşulduğu hallar və həmin hallarda olan sözlərlə, birləşmələrlə birlikdə təzahür edir.

Qoşmalar aşağıdakı hallarda olan sözlərə qoşularaq qeyd etdiyimiz mənaları ifadə edir.

1. Yalnız ismin adlıq hali ilə işlənən, adlıq halda olan sözlərə qoşulan qoşmalar. Bu qrupa **icrə, üzrə, haqda, barədə, halda, -ca, -cə** qoşmaları daxildir.

**Icrə** qoşması müasir ədəbi dilimizdə nisbətən az işlənir, məkan bildirir. **Üzrə** qoşması aidlik, müvafiqlik, uyğunluq çalarlarına malikdir: **kənd icrə, meşə icrə; rayon üzrə, məcəllələr üzrə, bu ərazi üzrə** və s.

Getdi **meşə icrə** odun qırmağa,  
Sax-budağı başladı sindırmağa.(A.S.)

*Haqda, barədə* qoşmaları həm isimlərlə, həm də əvəzlik-lərlə adlıq halda əlaqəyə girir: *məktəb barədə, məktub haqda, ev barədə, uşaq haqda, o haqda, bu haqda* Məs.:-

Mən *onun arvadı-uşağı olduğunu bildiyim barədə* heç nə hiss etdirmədim.(İ.Ə.) Qəmərbanu Mirzə Salmandan xahiş etdi ki, *keşisin qızı barədə* bir məlumat götirsin.(Elçin) Atamın *babam barədə* dediyi xoş sözlər qəlbimi iftixar hissi ilə doldurdu. (A.R.) *Real vəziyyət haqda* hələ bir xəbər yox idi.

*Halda* qoşması keçmiş zaman feli sifəti (və feli sifət tərkibi) ilə işlənərək şəxslə fellə münasibətdə qarşılaşdırma mənası yaradır, xüsusiləşmiş qarşılaşdırma zərfliyinin ifadəsinə səbəb olur. Məs.: Salman birinci adam idi ki, *atasi etibar göstərdiyi halda*, Pərşən soyuq yanaşırıdı. (M.İ.) Bəzən tərz bildirir: O *danışmayıb tutulduğu halda* o yan-bu yana baxdı.(M.İ.)

*-ca, -cə* qoşması sözlərə adlıq hal formasında qoşular, münasibət, miqdar, qədər, hüdudlanma və s. mənalara ifdə edir. Bəzi məqamlarda *qədər, ilə* qoşmaları ilə sinonimləşir. Məs.:

Tanrıqulunun oğlu, bir *əlcə* uşaq çox qeyrətlidir.(İ.M.) Mahmud Sofinin *ardınca* çapıb gəlmüşdi.(Elçin) At ağaclarından çıxıb irəlidə tozanaq qaldırmış o biri atın *ardınca* getdi. (Elçin) Ceyranla Mahmud elə *yoldaca* üçüncü dəfə görüşdülər.(Elçin) Sofi Gəncədən çıxıb iş *dalınca* getmişdi.(Elçin) Bu axmağın *dalınca* getmək ona nə verəcək? (Elçin) Ceyran həmin *andaca* söv-qı-təbii hiss etdi ki, Mahmudgil onu görür.(Elçin) Camaat elə *qayalıqdaca* ocaq çatıb kabab eləyib yemişdi.(Elçin) *Milliyyətcə* erməni olub müsəlmanlığı qəbul etmiş Kərbəlayı Usta Ərsin Xətainin təzəcə yazılmış qəzəlini oxumağa başladı.(Elçin) Mikola «xanım» sözünü *azərbaycanca* deyirdi.(İ.Ə.) Mən Şaha *azərbaycanca* və *rusca* iki imla yazdırıdım.(İ.Ə.)

Bu şəkilçi zərf düzəldən şəkilçi kimi də işlənir. Zərf düzəldən *-ca, -cə* vurğulu şəkilcidir. Qoşma kimi işləndikdə bu şəkilçi vurğu qəbul etmir. *Əlcə, ardınca, yoldaca, dalınca, anda-ca, qayalıqdaca, milliyyətcə, azərbaycanca, rusca* sözlərində vurğu axırından əvvəlinci hecaya düşür.

2. Həm adlıq, həm də yiyəlik halda olan sözlərə qoşulanlar: *üçün, ilə (-la, -lə), tək/təki, haqqında, barəsində*.

**Üçün** qoşması səbəb, məqsəd, aidlik, **ilə (-la,-lə)** qoşması vasitə, alət, birgəlik, məkan, zaman, qarşılaşdırma, **tək** qoşması müqayisə, bənzətmə mənalarına malikdir.

Bu qoşmalar əvəzlikləri iyiyəlik halda, başqa nitq hissələrini adlıq halda tələb edir; məs.:-

**Mədəniyyət üçün** birinci növbədə şərait lazımdır.(İ.Ə.) **Əbu Səidi əzmək üçün** bundan ağıllı yolumuz yoxdur.(F.K.) **Kimin üçün nurdu, kimin üçün** cəhənnəm odu.(F.K.) Hökmardarlar **zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün** gəlir.(F.K.) Dağların arasında adamlar **sənin üçün** ət, yağı, pendir həzırlayırlar.(İ.Ə.) Elə bil, **bir-birini üstələməkçün** bütün alətlər bəhsə girmişdi.(İ.M.)

Sahalar **piçilti ilə** məndən soruşdu. (İ.Ə.) O, yaş **gözləri ilə** Ziyad xana baxdı. (Elçin) O bu sözü eşidən kimi qəhərləndi, yana çevrilib **yaylığının ucu ilə** gözünü sildi. (M.İ.) Yumşaq **xalnın üstü ilə** gedib işığı söndürdüm.(İ.Ə.) Görəsən, Gülnisə xala indi **oğlu ilə** nə danişir? (İ.Ə.)

**Tək, təki** qoşmaları bənzətmə, müqayisə, zaman bildirir:

Kinayəli baxışlarla diş qıçayı **bir iblis tək**.(S.V.) **Şam təki** sönmüşdür ümidişlə çıraq. (S.V.) Dağlar mənim üzümə **o vaxtı tək** gülümseməyiblər.(Ə.Ə.)

**Ayaq səsləri eşidən təki** gözlərini açdı.(İ.M.) Demək olmaz **dirilər tək** yatıb, əlbət, duracaq.(S.) **Gövhər ustası tək** mən də yaratdım, Böylə bir xəznəni ortaya aidim.(N.)

**Haqda, barədə, haqqında, barəsində** qoşmaları: Əvvəllər **babam barəsində** düşünməzdim. (A.R.) **Onun barəsində (haqqında)** hələ bir məlumat ala bilməmişdik.

Bəzən **barədə** qoşması **-ki** şəkilçisi qəbul etmiş olur; məs.: Yavərin əhvalının duruluğu Orxanın **Fidan barədəki** şübhəsini bir az da artırdı.(İ.M.)

3. Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa:

**görə;**

**qarşı;**

**tərəf, doğru, sari;**

**məxsus, aid, dair;**

**nisbətən,**

**-dək** qoşması daxildir.

*Görə* qosması aid olduğu sözlə birlikdə müqayisə, səbəb, mənbə mənaları ifadə edir. Məs.: Doğrusu, *təkliyinə görə* baba-ma yazığım gəldi.(A.R.) O. *yaşına görə* çox cavan idi, *dədiyinə görə*, günləri pis keçməmişdi.

*Qarşı* qosması qarşılaşdırma, ziddiyət çalarına malikdir: Qaraş da nə isə *Salmana qarşı* gizli bir nifrət bəsləyirdi.(M.İ.)

*Tərəf, doğru, sari* qosmaları istiqamət, yön, məkan münasibəti bildirir: Əbih Sultan onu *qapıya tərəf* apardı.(F.K.) Mən tək-tənha idarənin artırmasında durub *meşəyə tərəf* baxırdım. (İ.Ə.) Mahmud saraydan çıxıb bağça ilə *saray darvazasına tərəf* götürüldü. (Elçin) Qızıyetər yeni çıxmış *günəşə tərəf* boylandı.(M.İ.) Qapıda dayanmayıb da, *zala doğru* dırmaşırsan.(S.) Dönüb *evlərinə sari* addımladı. (İ.Ş.) İtlər qarasuyun o tayında-ki *qamışlığa doğru* cumdular.(İ.Ş.)

*Məxsus, aid, dair* qosmaları qosulduğu sözlə birlikdə aidlik, məxsusluq mənaları bildirir: Amerika fermerlərinin heyvanları qarğıdalı ilə nə cür *bəslədiklərinə dair* maraqlı misallar söyleyirdim.(İ.Ə.) *Bülbülə, eşqə, gülə dair* yalan fırlatmışam.(S.) Bu şeylər *sizə məxsusdur*, onlara heç kim toxuna bilməz.

*Nisbətən* qosması nisbət, dərəcə bildirir: *Mənə nisbətən* siz çox cavansınız.

*-dək* qosması zaman və məkan hüdudu bildirən, zamanın və məsaflənin son həddini göstərən qosmadır. Məs.: Mən *qırx yeddi yaşa çatanadək* onunla birlikdə yaşamışam.

4. Adlıq, iyiyəlik, yönlük halda olan sözlərə və birləşmələrə qosulanlar. Bu qrupa *kimi, qədər, -can, -cən* qosmaları daxildir. Bu qosmalar isimlərə adlıq və yönlük hallarında, əvəzliklərə hər üç halda qosulur. Adlıq və iyiyəlik hallarına qosulduğda müqayisə, bənzətmə mənasına, yönlük halda olan sözlərə qosulduğda sözün mənasından asılı olaraq zaman və məkan hüdudu bildirir:

<i>daş kimi</i>	<i>dağ qədər</i>	<i>evcən</i>
<i>evə kimi</i>	<i>evə qədər</i>	<i>evəcən</i>
<i>sən kimi</i>	<i>sən qədər</i>	<i>məncən</i>
<i>sənin kimi</i>	<i>sənin qədər</i>	<i>sənincən</i>
<i>sənə kimi</i>	<i>sənə qədər</i>	<i>sənəcən</i>

Misallar:

Sara xatun danışığın gedişini *olduğu kimi* danışdıqca oğlu əsəbiləşirdi.(F.K.) Ayğır *nəfəs almağa başlayan kimi*, ayağa qalxdı. (F.K.) Xanəli böyük *kışılər kimi*, təşəxxüslə mənə baxırdı. (İ.Ə.) *Şüşə kimi* parıldayan buz layını sindiraraq əl-üzümü yudum.(İ.Ə.) Ay arvadlar, *bir şey olan kimi*, qarğı bazarı salmayı. (İ.Ə.) *Həmişəki kimi* yaxşı geyinmiş Bağdagül bacı qalxıb qabağa gəldi.(İ.Ə.) Hər nə oldu, yuyulmamış *çömçə kimi* özünü ortaliğa atırsan.(İ.Ə.) Mən *nəyi isə gözlöyirmiş kimi*, paltomu çıxarmadan bir-iki dəqiqə sobanın yanında durdum. (İ.Ə.) Sarı saçlarının qırımları *kəhrəba kimi* parıldayırdı. (İ.Ə.) Keşişin o sisqa qızı *Zəhra kimi* ürəyiyumşaqdır. (Elçin) Mahmudun sifəti də əynindəki *gecə köynəyi kimi* ağappaq idi. (Elçin) Sofi torpaq adamı idi və hər şeyi *olduğu kimi* göründü. (Elçin) *Gül kimi* oğlanıdır, xoşxasiyyət, təmizürək. (M.İ.)

Rəqiblik eləməyə mənim həvəsim yoxdur, özü də *sənin kimi* gözəlnən *Şirzad kimi* igidin arasında. (M.İ.) Onda mən də *sənin kimi* düşünürdüm, ay ana.(İ.M.) Yer üzündə *sənin kimi* mələklər olmasayı, *mənim kimi* fəlakətzadələr bu dünyadan nə qədər binəsib gedərdilər! (M.İ.)

Ərdəbilli seyid iki gün gecə-gündüz dilinə bir qurtum su vurmadı, «Quran»ı *birinci kəlməsindən axırıcı kəlməsinə kimi* ahəstə səslə, aramlı əzbər oxudu.(Elçin)

Göründüyü kimi, bu qoşma adlıq halda olan isimlərə (*şüşə kimi*, *çömçə kimi* və s.), feli sifətlərə (*olduğu kimi*, *nəfəs almağa başlayan kimi* və s.) daha çox qoşulmuşdur və həm də feli bağlamalara yaxın olan *nəfəs almağa başlayan kimi* tipli birləşmələrdə əsas tərəflə - adlıq halda olan feli sifətlə birgə zaman mənası da ifadə edir. İndiki zaman feli sifətləri qoşma ilə həm adlıq halda, həm də yönlük halda əlaqələnir. Bunların məna fərqi var. Feli sifət adlıq halda olduqda əsas feldəki işin icrası ilə feli sifətdəki iş eyni vaxta aid olur: *Rüstəm Mirzə taxta çıxan kimi*, Sultanəli Ərdəbil padşahı olacaq.(F.K.) Feli sifət yönlük halda olduqda şəxsli feldəki iş feli sifətdəki iş başlanana qədər qurtarmış olur: *Rüstəm Mirzə taxta çıxana kimi*, Sultanəli Ərdəbil padşahı olacaq.

*Qədər* qoşması isə *kimi* qoşmasının əksinə olaraq, yönlük halda olan sözlərə və birləşmələrə daha çox qoşulur, məkan hüdüdu, məsafə, kəmiyyət, zaman hüdudu və s. bildirir. Məs.:

Həsən atın boynundan uçub qabaqda yerə düşdü və **topuğā qədər** palçığa batdı.(F.K.) Yağış yavaş-yavaşısladırı, həm də **sümüyə, iliyə qədər** keçirdi.(F.K.) Mən **ciyinlərimə qədər** cir-mənmış qollarımı buzlu su ilə yudum.(İ.Ə.) Qarşısında **iyirmiyə qədər** sağıcı qadın oturmuşdu. (İ.Ə.) Əhənglə ağardılmış divarlar **yarıya qədər** yaşı idi. (İ.Ə.) Sofi **indiyə qədər** evlənməmişdi.(Elçin) Keşikçilər **indiyə qədər** onun belə sərt səsini eşit-məmişdilər.(Elçin) **Sahənin qirağını belləyib qurtarana qədər** heç kəs danışmadı.(M.İ.) Söz vermişdilər ki, kim xəzinəyə çatsa, **öz ağırlığı qədər** qızıl verib evinə buraxacaqdalar.(F.K.)

-*Can,-cən* qoşması canlı danışq elementi kimi, özünü xalq danışq dilinə yaxın məqamlarda daha çox göstərir. Məs.:-

Mahmud **axşamacan** kitab oxudu, sonra bağçada gəzməyə çıxdı. (Elçin) **Şəhərəcən** xeyli söhbət etdirilər. Xınayı əsgər köy-nəyinin yaxasını açmışdı, qollarını **dirsəyəcən** çırmamışdı. (İ.M.) Bu işdən əl çökən döyülməm, lap **haracan** olsa, gedəcəm. (İ.M.) Qəmərbanu **indiyəcən** heç buna fikir verməmişdi. (Elçin) **Payızın ortalarınacan** Məminin ülgücləri pas atacaq. (İ.M.)

5.Çıxışlıq halda olan sözlərə qoşulanlar:

**əvvəl, qabaq, sonra, bəri;**  
**başqa, özgə, qeyri, savayı;**  
**ötürü;**  
**çox, artıq.**

**Əvvəl, qabaq, sonra, bəri** qoşmaları qoşulduqları sözlərlə birlikdə zaman bildirir. Lakin bunların özləri də zaman bildirmə baxımından fərqlənir. **Əvvəl, qabaq, sonra** qoşmaları əsas feldəki işin icra zamanını, **bəri** qoşması əsas feldəki işin davam etmə müddətini bildirir. Məs.:-

Mən **idarədən çıxandan sonra** yaslıyə getdim.(İ.Ə.) Əbu Səid dəri cildli kitabı dodaqlarına **yaxınlaşdırandan sonra** onu Şeyx Heydərə uzatdı. (F.K.) Şeyx Heydər kitabı öpüb **gözünə goyandan sonra** qızıl qabına saldı. (F.K.) Uzun Həsən **suyu** da **içəndən sonra** qalxıb alaçıqdan çıxdı.(F.K.) Ağsaqqal kişi **oturandan sonra** söhbəti özü açdı. (F.K.) **Əllərinin məhrəba ilə qu-rulayandan sonra** yeməyə başladı.(F.K.) **Biz işimizi qurtarib gedəndən sonra** danışarsan.(F.K.) **Feodara ilə Uzun Həsənin toyundan sonra** onun adını dəyişib Dəspinə xatun qoymuşdular. (F.K.) **Onu taxta sənin adamların çıxarandan sonra** hər şeyə

razi olar.(F.K.) *Sobanın üstüne əyilib qızışandan sonra* oturub çəkdiyim xörəyin hamısını yedim. (İ.Ə.) *Yeddi gündən sonra* yadına düşdü ki, Mahmud kilsəyə getmir. (Elçin)

*İllərdən bəri* əldə etdiyi dözüm yox oldu.(Elçin) Səfa *ba-yaqdan bəri* bu qəşəng müğənniyə bircə dəfə də nəzər yetirməyib. (İ.M.) *Bayaqdan bəri* sakit görünən Qoşatxan da ciddiləşdi. (M.İ.)

Bunu *hamıdan əvvəl* katibə sezdi. (M.H.)

O, əlini irəli uzadaraq *Seyid əfəndidən qabaq* danışdı. (M.H.)

Dilimizdə *sonra* qosması daha fəaldır. Əsas feldəki iş bu qosmanın qosulduğu sözdəki (tərkibdəki) iş icra olunduqdan sonra başlayır. *Bəri* qosması əsas işin başlanma anını və davam etmə müddətini göstərir. *Əvvəl* və *qabaq* qosmaları əsas işin qosmalı birləşmənin ifadə etdiyi işdən əvvəl icra olunduğunu bildirir.

*Başqa, özgə, qeyri, savayı* qosmaları seçilmə, fərqləndirmə, istisna etmə mənalarına malikdir; məs.:

Sofi həmişə belə fikirləşirdi ki, onun *Mahmuddan başqa*, heç kimi yoxdur.(Elçin) Sofinin *Mahmuddan başqa*, bir də ki *Qəmərbanunun iztirablarından başqa*, heç bir qayğısı yox idi. (Elçin) *Xəfiyyələrdən başqa*, o özü də Mahmudu qoruyaçaqdı. (Elçin) Orxana anlatmaq istəyirdi ki, «mən səninçün rəqs eləyirəm, burda *səndən başqa*, heç kimi görmürəm». (İ.M.) Dünyada *zəhmətdən başqa*, bir təmənnası yoxdur. (M.İ.)

Ananın *göz yaşından savayı*, heç nəyə gücü çatmırıldı. Qalanın içərisində *məndən savayı*, hamı palтарlı idi. (A.R.) *Alagöz-dən savayı*, bizim bir övladımız da vardi.(B.B.)

Ey sevdiyim, *səndən qeyri* kimim var?! (Vid.) Nə yanar kimsə mənə *atəşi-dildən özgə*, Nə açar kimsə qapım *badi-səbadən qeyri*. (F.)

*Başqa, özgə, qeyri, savayı* qosmaları qrammatik mənasına görə sinonim qosmalardır. Lakin işlənmə baxımından fərqlənirlər. Ədəbi dildə daha çox *başq* qosması işlənir, *özgə, qeyri, savayı* sözləri isə əsasən canlı danışq diliндə məhdudlaşmaqdadır.

*Ötrü* qosması daha çox məqsəd çalarına malikdir: Orxan kimi subay bir oğlanla yaxınlıq *Səfadan ötrü* lap göydəndüşmə idi.(İ.M.)

**Çox və artıq** qoşmaları sinonim olub, artırıldığı sözün, bir-ləşmənin ifadə etdiyi işin dairəsinin şəxslə feldəki eyni işdən məhdud olduğunu göstərir. Məs.:-

Şeirlə könlünü aldığım qız da,

**Seirdən çox**, sevir uşaqlarımı.(Ə.Q.)

Onun iztirablarını **hamidan çox**, Mirzə Salman başa düşür.  
(Elçin) Ağazəki qəzet-kitab oxuyan deyildi, indi də əlindəki **qə-zetdən çox**, gəlib-gedənlərə baxırdı.(İ.M.)

Qoşmalar tarixən tammənalı leksik vahidlərdən, müstəqil sözlərdən əmələ gəlmışdır. Bu proses hazırda da davam etməkdədir. Bir sıra qoşmalar qədim dövrlərdən təşəkkül tapmış və dilimizdə uzaq keçmişdən qoşma kimi sabitləşmişdir. Məsələn, **kimi** qoşması **gimi, gim** şəkillərində beş min il əvvəl şumer dilində işlənmişdir. (1, 111) Elə qoşmalar da var ki, inkişaf prosesi keçirir. Qoşmaların bir qismi daha qədim tarixə malik olduğu üçün köməkçi sözlərdən şəkilçiləşməyə doğru inkişaf edir. Odur ki qoşmaları inkişaf səviyyəsini nəzərə alaraq adətən üç növə ayıırlar:

1. *Sabit qoşmalar;*

2. *Qeyri-sabit qoşmalar;*

3. *Şəkilçiləşən qoşmalar.*

**Sabit qoşmalar** o qoşmalardır ki, onlar çox qədim dövrlərdən təşəkkül tapmışlar, dilimizdə yalnız qoşma kimi sabitləşmişlər və başqa heç bir vəzifə daşımlılar. Bu qrupa aşağıdakı qoşmalar daxildir: **üçün, ötrü, görə, kimi, üzrə, içrə, təki, sarı, da-**  
**ır, sayaq, məxsus.**

Məs.:-

Ahım şərəri etməz əsər bir kəsə, Hophop!

Bu söz sənin ancaq alışan **canın üçündür.** (S.)

Telli arvad **yumşalmış kimi**, bir az açıldı. (M.İ.) **Nəcəf ki-**  
**mi** oğlan ömründə pis sözə qulaq asan deyil. (M.İ.) **Bizə görə** özünü şən aparırdı, istəmirdi ki, bizim qanımız qaralsın.(İ.M.) Orxan **anasının könlünü almaq üçün** zarafatla dedi.(İ.M.) A Telli xala, bu **söz üçün** səndən incidim.(M.İ.)

**Qeyri-sabit qoşmalar** dildə daha çoxdur. Bunlara **keçici** **qoşmalar** da deyilir. Bunlar mətndən asılı olaraq həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənir. Odur ki ayrılıqda onların

hansi nitq hissəsi olduğunu müəyyənləşdirmək çətindir. Onların əsas nitq hissəsi və ya qoşma olduğunu yalnız mətnə əsasən müəyyənləşdirmək mümkündür. Bunlar əsas nitq hissələrinə daxil olan bir sıra sözlərin tədricən qoşmalaşması şəklində inkişaf yolu keçdiyindən və bu formallaşma prosesi tam başa çatmadığından bu sözlər keçici, qeyri-sabit xarakter daşıyır, məna və vəzifəsindən asılı olaraq həm qoşma, həm də isim, sıfət, zərf və s. kimi çıxış edir. Bu qrupa **tək**, **doğru**, **bəri**, **əlavə**, **əvvəl**, **sonra**, **qabaq**, **başqa**, **qeyri**, **tərəf**, **irəli**, **qədər**, **geri**, **əlavə** və s. sözlər daxildir. Məs.:

Bir dərin fikirli varmış ki, o **tək**  
Yazmış bu şeyləri nəzmə çəkərək. (N.)

**Gövhər ustası tək** mən də yaratdım,  
Böylə bir xəznəni ortaya atdım.(N.)

**Doğru** deyən olsayıdı, yalançı usanardı. (S.)  
Qapıda dayanmayıb da, **zala doğru** dırmaşırsan.(S.)

Ay «rəhbər», **bəri** bax! (S.V.)  
Könlüm sənə maildir **əzəldən bəri**, ey pul! (S.)

Qoşa işlənmiş bu misallardan birincilərdə **tək**, **doğru**, **bəri** sözləri zərf, ikincilərdə qoşmadır. **Tək** qoşması qoşulduğu sözü adlıq halda, **doğru** qoşması yönlük, **bəri** qoşması çıxışlıq halda tələb etmişdir. Başqa misallar:

**Əlavə**, **tərəf** sözləri isim kimi: Mənim bir **əlavəm** var: **tərəflər** bir-birinə mane olmamalıdır.

**Əlavə**, **tərəf** sözləri qoşma kimi: Bu **işlərdən əlavə**, o, dərslərinə də hazırlaşmalıdır. Projektor indi də **onlara tərəf** çevrildi.

**Başqa**, **özgə** sözləri sıfət kimi: Ağlına **başqa** fikir gəlməsin. **Özgə** adamın kölgəsinə niyə sığınırsan?

**Başqa**, **özgə** sözləri qoşma kimi: **Qardaşı uşaqlarından başqa**, heç kəsi yox idi. Mənim **zəhmətdən özgə**, ayrı bir fərəhim yoxdur.

**Əvvəl**, **sonra** sözləri zərf kimi: Bağdagül **əvvəl** qızı, **sonra** Şahlara baxıb yeni bir bənd də oxudu.(İ.Ə.)

*Əvvəl, sonra* sözləri qoşma kimi: *İki gün bundan əvvəl* o, Kürün sahilində Mələyə rast gələndə heç nə fikirləşməmişdi. (İ.Ş.) *Kağızı oxuyub qurtarandan sonra* atamin üzünə baxdim. (Ə.V.)

Bu cür sözlər əsas nitq hissəsi kimi işləndikdə lügəvi mənaya malik olur, suala cavab verir, cümlə üzvü və ya cümlə üzvünün bir komponenti olur. Qoşma kimi çıxış etdikdə isə bu əlamətlərdən məhrum olur, özündən əvvəlki (qoşulduğu) sözü ismin adlıq, iyəlik, yönlük və çıxışlıq hallarından birində tələb edir və qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur.

*Səkilçiləşən qoşmalar.* Dilimizdə elə qoşmalar da var ki, şəkilçiləşmişdir. *-can, -cən, -ca, -cə* və *-dək* belə qoşmalardandır. *İlə* qoşması isə şəkilçiləşmə prosesi keçirir, ona görə də həm *ilə* şəklində bütöv, həm də *-la, -lə* şəklində işlənir. Məs.: *evəcən, axşamacan, evədək, qapıyadək, sənin ilə, Həsən ilə, səninlə, Həsənlə, milliyatcə, xasiyyətcə*.

Azərbaycan dilindəki qoşmaların əksəriyyəti yarımvurğulu olub, qoşulduğu sözdən ayrı yazılır. Məs.: *sənin üçün, ondan ötrü, çox çalışığına görə, pambıq kimi, ay təki, evə səri, bizə məxsus, bayaqdan bəri, səhərə qədər* və s.

Qoşmaların yalnız az bir qismi vurğusuz olub, qoşulduğu sözlərə bitişik yazılır. Bunlar şəkilçiləşən qoşmalardır: *səhərə-dək, səhərədək, yaylağacan, payızacan, yol boyunca* və s.

*İlə* qoşması samitlə bitən sözlərdə həm bitişik, həm də ayrı yazılır. Məs.: Onların dediyinə görə, Şah Abbas da, Qacar da Tiflisi talamağa *bu yolla (bu yol ilə)* gediblər. (İ.Ş.)

Saitlə bitən sözlərdə isə ayrı yazılmalıdır. Məs.: İndi həmin adam özü *öz ayağı ilə* gəlib çıxmışdı. (İ.Ş.)

Lakin bədii dildə, mətbut dilində bu qaydaya əməl olunmur: Sonra *xumar baxışıyla* canlar alan o sərvinaz Gözlərimə yenə baxdı... (S.V.)

## KÖMƏKÇİ ADLAR

Azərbaycan dilində həm isimlərə, həm də qoşmalara yaxın olan bir söz qrupu var. Bunlar mahiyyət etibarilə isimlərə dəha çox yaxındır, lakin semantik cəhətdən zəifliyinə və bir sıra

xüsusiyyətlərinə görə qoşmalarla da oxşar cəhətlərə malikdir və ona görə də bilavasitə qoşmalardan sonra onların haqqında məlumat verilməsi daha məqsədə müvafiqdir.

Bunlara şərti olaraq **köməkçi adlar** deyilir. «Adlar» dedikdə burada felə qarşı duran adlar qrupuna aid nitq hissələri deyil, ad bildirən sözlər, yəni isimlər nəzərdə tutulur. Çünkü bunlar əşya adı bildirən sözlər qrupu ilə daha doğmadır. Bunlar, başlıca olaraq: *ic, orta, böyür, yan, dib, ön, arxa, dal, qabaq, ara, ard, qarşı, alt, üst, tərəf, haqq, yol, barə, boy, kənar, qıraq, qənşər, sayə* və s. sözlərdən ibarətdir. (bax: 2) Məs.:

Orxan «Jiquli»ni gecə-gündüz bu ağacın *yanında* saxlayırdı. (İ.M.) Daxmanın *qabağından* göyümtüл tüstü qalxırdı. (İ.M.) Çoban dizləri *üstə* oturub, qulaq asırdı.(Elçin) Çobanın nəinki iri, qaba əlləri, sinəsinə alıb-buraxdığı nəfəs də gecə-gündüz ayaq *üstə* olmaqdan xəbər verirdi.(Elçin) Çiçəkləmiş bu torpağın bir azdan sonra süvari atlarının dirnağı *altında* didim-didim didiləcəyini biliirdi. (Elçin) Onsuz da, məmləkətin *ətrafında* həmişə at kövən etmişdi. (Elçin) Şah İsmayıla elə gəldi ki, indi Çaldırı dözdündə beləcə arxası *üstə* uzanıb gözünü yummuş uşaq özü yox, Təhmasibdir.(Elçin) Kim qızışanda qohum-əqrəbasının *dalınca* dişinin dibindən çıxanı demir? (M.İ.) Nə isə ayağının *altından* sürünbər getdi, nə isə qulağının *dibindən* yel kimi şığıybər ötdü.(M.İ.)

Bunların isimlərə yaxın cəhəti ad bildirmələridir. Lakin konkret əşyaların, maddi varlığın adlarını deyil, maddi varlıqla bağlı məkan, cəhət, boşluq adlarını bildirir və bu cəhətdən məkan bildirən isimlərlə yanaşı, zərflərə də yaxınlaşır. İsimlər kimi, bəzən müstəqil də işlənirlər, ismin başqa hallarında da ola bilirlər, bəzi şəkilçiləri (hal və mənsubiyyətdən əlavə) qəbul edirlər. Məs.:

Binanın sağ *yanındakı* balaca meydança əvvəllər uşaqla, böyükələ dolu olardı.(İ.M.) Ağbəyim *bir yanını* qaçaraq qoymuşdu. (İ.M.) Orxan «Jiquli»ni *qabağından* tüstü qalxan daxmanın *böyrünə* sürdü.(İ.M.) Naxır gəlib *üstünün* yarısı dəmir, yarısı şifer olan daxmanın *qabağında* dayandı.(İ.M.) Ağbəyim *yanları* qara qazandan boşqablara xörək çəkirdi.(İ.M.) Gördüm *qabaqda*, çəpərin *dibində* bir şey işıldayır.(M.İ.) Şah İsmayııl bütün iradəsini toplayıb özünü bu təəssüf hissinin və həzinliyin *içindən*

çıxartdı.(Elçin) Bayaqdan bəri *arxası üstə* uzanıb gözlərini yummuş o uşağın dünyası yox olub getmişdi.(Elçin) Xan Mə-həmməd Ustacı çapa-çapa Şah İsmayılin *qabağına* gəlib atın *belindən* yerə sıçradı.(Elçin)

Bu misallarda *yan* sözü **-dakı** şəkilçisini (*yanındakı*), kə-miyyət, mənsubiyyət (*yanları*) və təsirlilik hal şəkilçisini (*yanı-nı*), *qabaq* sözü yerlik və çıxışlıq hal (*qabağında*, *qabağından*), *üst*, *qabaq* sözləri yiyəlik və yönük hal şəkilçilərini (*üstünün*, *üstünə*, *qabağına*) qəbul etmişdir.

Lakin bu cür sözlər daha çox maddi varlıq bildirən isim-lərlə qarşılıqlı tabelilik əlaqəsində olan (ikinci və üçüncü növ) ismi birləşmələr şəklində birləşir. Mənsubiyyət və yerlik hal şə-kilçilərini qəbul edərək ikinci tərəf kimi birləşmələr əmələ gə-tirir və bu cəhətdən qoşmalara oxşayır. Məs.:

Dünyanın bütün qorxuları bu *Çaldıran düzünün yanında* bir heç idi. (Elçin) Qoy Rza gölsin, *Rzanın yanında* danişarıq. (İ.M.) Kimi sərnic, kimi vedrə götürüb özünü verdi *mal-qaranın yanına*. (İ.M.) Elə bil, çoban sehrli bir *aləm içində idi*.(Elçin) Qarğa-quzğun az qala lap *Sofinin başının üstündən* ötməyə baş-ladı. (Elçin) *Quşların qanadının altından* gələn yeli sıfətində hiss etməyə başladı. (Elçin) O *qarğa-quzğun səsi içindən* Mah-mudun fəryadı eşidildi. (Elçin) O, iki *lavaşın içində* pendir bür-mələyib gətirdi.(M.İ.) Yarməmməd *stolun dalında* oturdu. (M.İ.)

Bunların qoşmalara yaxın cəhəti hər iki söz qrupunun ad-lardan – hallana bilən və ismin müəyyən bir halında olan sözlər-dən sonra işlənməsdir. Eyni zamanda, hər iki söz qrupu aid oldu-ğu sözlə birlikdə bir üzv olur. Məs.: *Qayanın ortasında* get-gedə nazılən bir yarıq vardı.(İ.M.) Salman *ayaq üstə* durmuşdu, *pəncələri üstə* qalxıb-düşürdü (M.İ.) – cümlələrindən birinci-sində köməkçi adın işləndiyi birləşmə (*qayanın ortasında*) yer zərfliyi, ikincisində (*ayaq üstə*, *pəncələri üstə*) tərz zərfliyidir.

Hər iki söz qrupu qoşulduğu sözlə birlikdə xəbərlik şəkil-çisi qəbul edir və xəbər vəzifəsində işlənir: Həyat elə bir *mə-həccərin içindədir* ki, heç vaxt bu məhəccəri adlamaq olmaya-caq.(Elçin)

Lakin köməkçi adlarla qoşmaların çox mühüm fərqləri var. Fərqlər aşağıdakılardır:

Qoşmalarla köməkçi adlar, hər şeydən əvvəl, mənalarına görə fərqlənir. Qoşmalar leksik-lügəvi mənaya malik olmadığı, lügəvi mənani tam itirmiş olduqları halda, köməkçi adlar leksik mənadan məhrum deyil. Məs.:

Xəyallar bihuşedici **şərbət kimi** canına yayıldıqca onu huş apardı. (M.İ.) Maya belə anladı ki, o, **sirri açıldığı üçün** bu hala düşdü (M.İ.) – cümlələrində **kimi** və **üçün** qoşmaları yalnız qrammatik mənaya malikdir, ümumiləşmiş şəkildə bənzətmə və səbəb bildirir.

Təhmasib də öz oğlunu beləcə **gözlərinin qabağına** götürəcək. (Elçin) Orxan **maşının yanına** gələndə gördü ki, klarnet çalan Ağazəki qəzet oxuyur.(İ.M.) **Uçurumun dibində** ac yırtıcılar dolanır (M.İ.) – cümlələrində **qabaq**, **yan**, **dib** sözleri hər hansı bir əşya ilə bağlı müəyyən ətraf və ya daxili məkanın adlarıdır və tələffüz zamanı məhz həmin cəhəti (məkanı) nəzərə götürür. Digər tərəfdən, qoşmalar çox müxtəlif qrammatik mənalar (səbəb, məqsəd, müqayisə, bənzətmə, zaman, məkan, aidiyət, istiqamət və s.) bildirdiyi halda, köməkçi adlar, başlıca olaraq, məkan bildirir.

Qoşmalar adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşulur. Köməkçi adlar onlar üçün səciyyəvi olan yiyəlik hal ilə əlaqələnir, müəyyənlik və ya qeyri-müəyyənlik bildirən sözlərlə (2-ci, 3-cü növ) ismi birləşmələr əmələ gətirir: **dağlar arasında, kitab üstündə, evin arxasında, çayın kənarında** və s. Misallar:

**Qarğ-a-quzğun qayı arasında** Mahmudun səsi gah eşidilir, gah da eşidilməz olurdu.(Elçin) Yarməmməd söhbəti **Rüstəm kişinin üstünə** gətirdi.(M.İ.) Yarməmməd **qaranlığın içində** daş kimi düşüb qaldı. (M.İ.) Məryəmin sıfəti **Mahmudun gözlərinin qabağına** gəldi. (Elçin) Sofi, yaxınlıq da, uzaqlıq da **insanın öz içindədi**.(Elçin) İclasda **min adamın qabağında** ağız-ağıza veriblər.(M.İ.) **Rüstəm kişinin qabağında** necə dayanacağam? (M.İ.) **Sədrin yanında** sözünün təhrini bilsin.(M.İ.) **Gecənin yarısı** xanın adamları gəlib onu saraya apardılar. (Elçin) Salmana çatdı, qurtardı, **dilinin üstə** qoyub piləyəcək.(M.İ.) Naznaz ətli qolunu uzadıb suyu **stolun üstünə** qoydu. (M.İ.) O, **qabların arasında** gizlətdiyi beşulduzu konyakı Salmana verdi.(M.İ.)

Qoşmalardan sonra köməkçi ad işlənə bilmir. Lakin köməkçi ada qoşma qoşula bilər. Məs.: Onlar **mağaranın dibinə qədər** gedə bildilər. Mahmud **Sofinin ardınca** çapıb gəlmişdi (Elçin) - misallarında **qədər** və **-ca** qoşmaları köməkçi ada qoşulmuşdur.

Təbii ki, köməkçi addan əvvəl işlənən, yəni köməkçi admən əlaqələndiyi söz cümlədə işlənməyə bilər, düşə bilər, lakin qoşmanın qoşulduğu söz, qoşma qala-qala, düşə bilməz. Məsələn, Naznaz Yarməmmədə yaxınlaşdı, **yanında** oturdu (M.İ.) – cümləsində **yanında** sözündən əvvəl **Yarməmməd** sözü buraxılmışdır. **İndiyə qədər** elə bilirdin ki, həmişə Mahmudun yanında ola-caqsan (Elçin) – cümləsindən **indiyə** sözünü atıb, **qədər** qoşmasını saxlamaq olmaz.

Qoşmalar törəniş etibarilə müxtəlif nitq hissələrindən yanmışdır. Köməkçi adlar isə mənşəcə yalnız isimlərlə bağlıdır.

Kömürəkçi adların bir qismi tədricən qoşmalara çevriləkdir. Buraya **haqqında**, **barəsində**, **uğrunda**, **əsnasında**, **əvəzində**, **xüsusunda**, **üzərində** kimi sözlər daxildir. Bunlar tam qoşmalaşmadığı üçün iki cür işlənə bilirlər: **haqda** – **haqqında**, **barədə** – **barəsində**, **xüsusda** – **xüsusunda** və s.

## BAĞLAYICI BAĞLAYICILAR BİR NİTQ HİSSƏSİ KİMİ

*Cümlənin üzvləri və mətnin komponentləri arasında əla-qə yaranan sözlərə bəzəyiçidir.*

Bağlayıcılar lügəvi mənaya malik olmayıb, yalnız ümumiş qrammatik mənə daşıyır. Bir köməkçi nitq hissəsi kimi, bağlayıcılar da morfoloji əlamətdən məhrumdur. Əlaqə yaratmaq kimi mühüm sintaktik vəzifəsi müstəsna olmaqla, bağlayıcılar cümlə üzvü vəzifəsi daşımir, hətta qoşmalardan fərqli olaraq, əlaqələndirdiyi üzvlərlə birlikdə də üzv ola bilmir. Lakin bağlayıcıların rolü, fəaliyyət dairəsi qoşmalarla müqayisədə çox genişdir və bağlayıcılar dildə daha mühüm rola malikdir. Belə ki qoşmalar cümlə daxilindəki fəaliyyətindən kənara çıxa bilmədiyi, yalnız bir sadə cümlənin daxilində iki komponenti əlaqələndirdiyi halda, bağlayıcılar cümlənin həmcins üzvlərini, mürəkk-

kəb cümlənin tərkib hissələrini və mətnin komponentlərini əlaqələndirməklə fəaliyyət baxımında cümlə sərhədlərini aşır. Məsələn:

Uzaqdan baxana elə gələ bilərdi **ki**, Rüstəm kişi bu saat **ya** ağır bir şey götürüb kənara atacaq, **ya da** bir adamla güləşəcəkdir.(M.İ.) Onu görəndə adamların heyrət nidaları eşidildi. **Amma** Rüstəm Mirzə başını qaldırıb heç kimə baxmadı.(F.K.)

Bu misallardan birincisində **ya - ya da** bağlayıcısı həmcins xəbərləri bağlamış, **ki** bağlayıcısı tabeli mürəkkəb cümlədə budaq cümlə ilə baş cümlə arasında əlaqə yaratmışdır. İkinci misalda isə **amma** bağlayıcısı mətnin komponentlərini əlaqələndirmişdir. Hətta bir çox hallarda bağlayıcılar makromətnlərdə müxtəlif abzaslar arasında əlaqə yaratmaq vasitəsini də icra edir.

Bağlayıcıları bir neçə cəhətdən təsnif etmək olar:

1. *İşlənmə xüsusiyyətlərinə görə;*
2. *Quruluşuna görə;*
3. *Mənşəyinə görə;*
4. *Sintaktik vəzifəsinə görə;*
5. *İşlənmə yerinə görə.*

Bağlayıcılar *işlənmə xüsusiyyətlərinə* görə iki cür olur:

- a) *tək işlənən bağlayıcılar;*
- b) *təkrar olunan bağlayıcılar.*

**Tək işlənən və təkrar olunan bağlayıcılar.** Bağlayıcıların bir qismi cümlə və ya mətn daxilində tək işlənir. Bu qrupa **və**, **amma**, **ancaq**, **lakin**, **hətta**, **yəni**, **zira**, **ki**, **ilə**, **çünki**, **isə**, **ona görə də**, **buna görə də**, **belə ki**, **ona görə ki**, **buna görə ki**, **odur ki** və s. bağlayıcılar daxildir. Bu bağlayıcılar cümlədə bir dəfə işlənər və təkrar olunmaz. Məs.: Muradin iri barmaqları arasında onun nazik qolu çöp kimi idi **və** bərk sıxsa, ovxalanıb töküldərdi. (F.K.) Dəspinə xatun hiss eləmişdi **ki**, atası kimi onun imperiya-sı da qocalıb. (F.K.) Şəhər valisi qiymətli yəhəri Muradin atının belinə qoymuşdu, monqol madyanını **isə** yəhərsiz gətirdirmişdi.(F.K.) Düzdür, ay qızlar, elələri var, **amma** onlara boyun əyməyin. (M.İ.) O, kəndin qüvvə **və** imkanlarını yaxşı bilirdi, **buna görə də** hərəkətləri qəti, sözləri möhkəm **və** ümidi sarsılmaz idi (M.İ.) və s.

**Q e y d.** Bədii ədəbiyyatda, bədii üslubda bu hal dəyişə bilər. Belə ki, məsələn, C.Məmmədquluzadənin üslubunda **və** bağlayıcısı bəzən təkrar olunan bağlayıcı kimi çıxış edir; məs.: Haman şəxs çöndü sağ tərəfə **və** Məhəmmədhəsən əmi xudahafiz deyib **və** haman şəxsin atasına qəlbində rəhmət oxuyub, üz qoydu öz evinə gəlməyə. (C.M.)

Qalan bağlayıcılar təkrar olunan bağlayıcılardır. Təkrar olunan bağlayıclara **da**, **də**, **həm**, **nə**, **ya**, **gah**, **istər**, **yaxud** və s. daxildir. Bunlar cümlə daxilində iki dəfə, üç dəfə və daha çox təkrar oluna bilir. Məs.:

Bax indicə Nəcəf **də**, Şirzad **da**, mən **də** onu deyirdik ki, tək qalmışınız.(M.İ.) Onu **həm** yaxşı tanıydı, **həm də ki** keçən gün onun müavin haqqında dediyi sözlər çox xoşuna gəlməşdi. (M.İ.) **Nə** birinci dəfə, **nə də** çox-çox sonralar Sofinin ağlına gəlmədi ki. Məryəmə Mahmudun gözləri ilə baxmaq lazımdır. (Elçin) Əhməd üzüquylu sərilib quru yerə və ağlaya-ağlaya **gah** bu yanı üstə çöñür, **gah** o yanı üstə çöñür, **gah** başına vurur, **gah** başını döyür yerə. (C.M.) Zeynəb ondan ötrü bu cavabı Xudayar bəyə verdi ki, necə övrət ola, - **ya** kasib, **ya** dövlətli, **ya** cavan, **ya** qoca, **ya** göyçək, **ya** çirkin, - razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna sürtməsin.(C.M.)

Təkrar olunan bağlayıcıların mümkün olan variantları aşağıdakılardır:

**Da**, **də** bağlayıcısı heç bir əlavə söz ilə birləşmir, yalnız ahəngə görə **da** və **də** variantları ilə işlənir. Bəzən təkrar olunmaya da bilir. Məs.: **Mən də şəhərə gedirəm** – cümləsində **də** bağlayıcısı bütöv bir cümləni öz ümumiləşmiş qrammatik semantikası ilə əvəz edir. Həmin cümlədə **də** bağlayıcısının işlənməsindən dinləyici dərhal ikinci bir cümləni suppozisional şəkildə fəhm edir: *Filankəs şəhərə gedir, mən də gedirəm*. Yaxud: Artıq tərəkəmə əmirlərini syürqallar **da** razı salmirdı (F.K.) – cümləsindən aydın olur ki, əmirləri başqa hədiyyələrlə razı salmaq mümkün olmayıb, daha böyük hədiyyə ilə – torpaq payı ilə də kifayətlənmək istəmirlər.

Qalan hallarda bu bağlayıcı sadəcə təkrar edilir: iki dəfə işlənə bilər, daha çox təkrar oluna bilər. Həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir. Məs.:

Yarməmmədin özü **də**, gözləri **də** bulanıq göründü.(M.İ.)  
Onun əlləri **də**, dodaqları **da**, bədəni **də** barmağı ilə bir tərə-  
findən tutub qaldırdığı vərəq kimi əsirdi.(F.K.)

Bu torpaqda palid **da** var, çinar **da** var, qovaq **da**,  
Abşeronda məskən salır, yerli olur qonaq **da**.(İ.T.)

Bu misallardan əvvəlki ikisində **da**, **də** bağlayıcısı həm-  
cins üzvləri, son cümlədə tabesiz mürəkkəb cümlənin tərkib  
hissələrini əlaqələndirmişdir.

*Q e y d. Da, də* bağlayıcısı tək işləndikdə **da**, **də** ədatına oxşa-  
yır. **Da**, **də** tək işlənən ədatdır, təkrar olunmur. Bir halda onu qarşı-  
laşdırma budaq cümləsində **-sa, -sə** şəkilçisindən sonra **belə** ədati ilə  
əvəz etmək olar; məs.: O nə qədər **fikirləşdiə da**, bu daşın onun bos-  
tanına haradan atıldığını ağlına götürə bilmədi. (F.K.) Başqa halda, **da**,  
**də** təkid bildirən ədat kimi işlənir. Məs.: Dayı, mənim **də** bir məsləhət-  
timə qulaq asın **da!** (F.K.) – cümləsindəki **də** bağlayıcıdır, bildirir ki,  
başqa məsləhətlər olub, başqalarını dirləyiblər, indii onu da dirləmək  
lazımdır. Cümlənin sonundakı **da** ədatdır, təkid bildirir.

**Da, də** bağlayıcısı daha çox başqa bağlayıcıların tərkibin-  
də təkrar olunur; məs.: **gah, gah da, həm, həm də, nə, nə də,**  
**buna görə, buna görə də** və s.

Digər bağlayıcıların təkrar variantları:

**Ya, ya da, və ya, və ya da, və ya da ki, ya da ki;**

**Həm, həm də, həm də ki, və həm də, və həm də ki;**

**Nə, nə də, və nə, və nə də, nə də ki, və nə də ki;**

**Gah, gah da, gah da ki, və gah da, və gah da ki;**

**İstər, istərsə, istərsə də;**

**Yaxud, yaxud da, və yaxud, və yaxud da, və yaxud da ki;**

**Həmçinin, həmçinin də, və həmçinin, və həmçinin də;**

**Habelə, və habelə, və habelə də, habelə də;**

**Buna görə, buna görə də, və buna görə də;**

**Ona görə, və ona görə, ona görə də, və ona görə də;**

**Bunun üçün, bunun üçün də, və bunun üçün də;**

**Onun üçün, onun üçün də, və onun üçün də;**

**Yəni, yəni ki, və yəni ki;**

**Buna görə ki, və buna görə ki;**

**Ona görə ki, və ona görə ki.**

***Quruluşuna görə*** bağlayıcılar üç cür olur:  
*Sadə bağlayıcılar; mürəkkəb bağlayıcılar; tərkibi bağlayıcılar.*

Əsas nitq hissələri kimi, sadə bağlayıcılar da bir morfem-dən ibarət olur və ikinci bir qrammatik mənalı morfemə ayrılmır. ***Amma, ancaq, lakin, hətta, yəni, zira, ki, ilə, isə, da, də, və, həm, nə, ya, gah, istər*** və s. bağlayıcılar sadə quruluşludur. Dili-mizdə mürəkkəb bağlayıcı az olub: ***çünki, habelə, həmçinin*** sözlərindən ibarətdir. İlkin formadan fərqli bütün bağlayıcı variantları tərkibi bağlayıcılardır. Məsələn, ***habelə*** bağlayıcısı mü-rəkkəkdir, onun ***və habelə, və habelə də, habelə də*** variantları tərkibidir.

Bağlayıcılar ***mənşəyinə*** görə də fərqlənir.

Türk dillərinin və o cümlədən Azərbaycan dilinin özünə məxsus bağlayıcıları azdır. Tarixən də belə olmuş, qədim dövr-lərdə Azərbaycan dilində bağlayıcılarından az istifadə edilmişdir. Canlı türk-Azərbaycan dilində bağlayıcı vəzifəsini intonasiya, feli bağlama, feli sıfət və s.yerinə yetirmişdir. Bağlayıcıların artması və zənginləşməsi yazılı ədəbi dilin təşəkkülü və inkişafi ilə bağlı olmuşdur. Bu cəhəti bir sıra başqa amillər də təsdiq edir. Belə ki şifahi ədəbi dilimizdə bağlayıcılarından müasir dövrdə də az istifadə edilir. Bir sıra hesablamalara görə, yazılı ədəbi dil ilə danışq dilində bağlayıcıların işlənməsi 100-ün 16-ya nisbəti kimidir. Odur ki elə bağlayıcılar var ki, min ildən artıq bir dövrdə ədəbi dilimizdə işlənsə də, canlı dildə onlara rast gəlmək olmur. Bağlayıcılar dilimizdə bir sıra sözlərin tədricən bağlayıcılaşması ilə yanaşı, alınmalar hesabına zənginləşmişdir.

Yazılı ədəbi dilimizdə ən çox işlənən bağlayıcı ***və*** bağlayıcısıdır. Bu bağlayıcıını ərəb mənşəli hesab edirlər. Əslində isə, bu bağlayıcı Azərbaycan dilində VII əsrəndən çox-çox əvvəllər iş-lənən bir bağlayıcı olmuşdur. Bu bağlayıcı tarixən ***ü*** bağlayıcısı ilə bir mənşədən olub (rus dilindəki ***i*** bağlayıcısı ilə eyni köklündür), saitlə bitən sözlərdə ***vü*** şəklində də yazılmışdır:

«Vərqa ***və*** Gülşə», «***Danə vü Dam***» ,

«Zənbürü Əsəl» üçüncüyüə nam (Məs.) -

misralarından göründüyü kimi, ***vü*** tədricən ***və*** bağlayıcısı ilə pa-ralel işlənmişdir və onun açıq saitli variantıdır. (3, 11-12)

**Ki** tabelilik bağlayıcısı da son dərəcə çoxislənən bağlayıcıdır. Azərbaycan dilinin özünə məxsus bağlayıcıdır və nostratik sözdür. (4, 21-22)

Aşağıdakı bağlayıcılar da xalis Azərbaycan sözlərindən ibarətdir:

*Nə, nə də, və nə, və nə də, nə də ki, və nə də ki,  
İstər, istərsə, istərsə də;  
Buna görə, buna görə də, və buna görə də:  
Ona görə, və ona görə, ona görə də, və ona görə də;  
Bunun üçün, bunun üçün də, və bunun üçün də;  
Onun üçün, onun üçün də, və onun üçün də;  
Buna görə ki, və buna görə ki;  
Ona görə ki, və ona görə ki.  
Odur ki, və odur ki.  
Belə ki.*

Bu bağlayıcılar işaret əvəzlikləri ilə qoşmaların birləşməsi və bağlayıcılaşması yolu ilə yaranmışdır və dilimizdə ən çox işlənən bağlayıcılardır.

Alınma sözlərdən ibarət olan bağlayıcılar bunlardır:

*Ya, ya da, və ya, və ya da, və ya da ki, ya da ki;  
Həm, həm də, həm də ki, və həm də, və həm də ki;  
Gah, gah da, gah da ki, və gah da, və gah da ki;  
Yaxud, yaxud da, və yaxud, və yaxud da, və yaxud da ki;  
Həmçinin, həmçinin də, və həmçinin, və həmçinin də;  
Habelə, və habelə, və habelə də;  
Yəni, yəni ki, və yəni ki;  
Zira; cüngi.*

Bu bağlayıcıların bir qisminin başqa variantları da mümkündür. Bunları xalis Azərbaycan-türk mənşəli sözlərlə işləklinin görə müqayisə etmək olmaz. **Ki** bağlayıcısı bütün budaq cümlələri baş cümləyə bağladığı halda, **cüngi** bağlayıcısı müasir dildə yalnız səbəb budaq cümləsini baş cümləyə bağlayır. **Zira** bağlayıcısı artıq işləkliyini itirmişdir. Digər alınmalar isə Azərbaycan dilinin qaydalarına uyğunlaşaraq xalis Azərbaycan dilinə məxsus bağlayıcılarından seçilmir. Onların əsasında duran sözlər (*ya, həm, gah, yaxud, həmçinin, habelə, yəni*) alınmadır, variantlarını yaradan vasitələr (*və, da, də, ki*) dilin özünə məxsusdur.

## SİNTAKTİK VƏZİFƏSİNƏ GÖRƏ BAĞLAYICILARIN NÖVLƏRİ

*Sintaktik vəzifəsinə görə* bağlayıcılar iki qrupa ayrılır:

- a) *tabesizlik bağlayıcıları*;
- b) *tabelilik bağlayıcıları*.

**Tabesizlik bağlayıcıları.** Bu qrupa daxil olan bağlayıcıların əlaqələndirdiyi dil vasitələri bərabərhüquqlu olur, biri digərindən asılı olmur, biri digərini izah edib aydınlaşdırır. Tərəflər eyni dərəcədə bir-birindən asılı olur. Odur ki bu bağlayıcılara biz iki məqamda - həmcins üzvlər və tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında rast gəlirik.

Tabesizlik bağlayıcıları dörd qrupa ayrılır.

**1. Birləşdirmə bağlayıcıları.** Bu qrupa *və, ilə, həm, həm də, həmçinin, da, də, nə, nə də* bağlayıcıları daxildir.

Bu bağlayıcılardan yalnız *ilə* mürəkkəb cümlə komponentlərini əlaqələndirə bilmir, yalnız həmcins üzvlər arasında işlənir. Məs.: Elə bu vaxt Məryəm *ilə* Mahmud yenə əl-ələ verib o düzənlilikdə gəzişirdi.(Elçin) Orxan qaymağa oxşayan xörəyi qaşıqlayıb yedi, sac çörəyi *ilə* motal pendirindən də daddı.(İ.M.) Ər *ilə* arvadın davasını yatırmaq Salmana peşə olmuşdu.(M.İ.)

**Q e y d. İlə** bağlayıcısı *ilə* qoşmasından mətndə asanlıqla fərqlənir. *İlə* – bağlayıcı kimi işləndikdə onu *və* bağlayıcısı ilə əvəz etmək olur: *Elə bu vaxt Məryəm və Mahmud yenə əl-ələ verib o düzənlilikdə gəzişirdi.* Qoşma kimi işləndikdə bu cür əvəzetmə mümkün deyil. Məs.: *Sofi var gücü ilə bu Çaldıran müsibətindən uzaqlaşmaq istəyirdi* (Elçin) – cümləsində *ilə* qoşmadır və onu *və* bağlayıcısı ilə əvəz etmək olmaz. Bərabərhüquqlu tərəfləri yoxdur.

Birləşdirmə bağlayıcılarından *və, həm, həm də, da, də, nə, nə də* həm həmcins üzvləri, həm də tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir.

**Və** bağlayıcısı: Şirzad pul kimi qızardı *və* susdu. (M.İ.) Sofi Ziyad xandan əlac istəyirdi *və* Sofi bilmirdi *ki*, hərgah dünyada bir ələcsiz varsa, o da elə Ziyad xanın özüdür.(Elçin) İllər keçmişdi *və* Ziyad xan bu əhvalatı tamam unutmuşdu. (Elçin) Gedib onunla yanaşı dayandı, onun uzun, ağı *və* taqətsiz barmaqlarından tutdu. (F.K.)

*Və* bağlayıcısı cümlodə qapalı sıra yaradır, yəni bu bağlayıcıdan sonra komponent bir dəfə işlənə bilər: Günəş batdı, göylər qaraldı *və* şiddetli yağış yağmağa başladı. (Ə.M.)

*Nə* bağlayıcısı: *Nə* məlulam, *nə də* şadam. (Elçin) *Nə* Mahmud, *nə də* Məryəm ağlına gətirə bilməzdə ki, dünyada belə bir yeddi gün mövcuddur.(Elçin) Bugünkü əhvalın xoşuma gəlmir, *nə* fərli yeyirsən, *nə içirsən*.(İ.M.) Mahmud *nə* Sofinin yalvarışlarına fikir verirdi, *nə də*, heç olmasa, bir dəfə ayağını saxlayıb arxaya baxırdı. (Elçin) Mahmud *nə* yorulmaq bilirdi, *nə* soyuq, yağış ona təsir edirdi. (Elçin) *Nə* Əbih Sultan qoşun yığmaq həvəsində idi, *nə də* Əmir Hüseyn Əlixani.(F.K.) Bu qızdan *nə* Orxanın xoşu gəlirdi, *nə* Səfanın.(İ.M.) Bundan sonra yüz il yaşasam da, *nə* mən qızımı görə bilərəm, *nə də* o məni. (F.K.) Batonla *nə* Fatma həkim bacara bildi, *nə* Orxan. (İ.M.)

*Da, də* bağlayıcısı: Əlbəttə, bu qızı *da*, atasını *da* itirmək asan iş id.(Elçin) Yavərin nazik, qara bigiñdan *da*, aypara qaşalarından *da*, azacıq üzdə olan dəyirmi gözlərindən *də* Orxanın zəhləsi getdi.(İ.M.) Ağzımda bir quranlıq söz danışıram, sən *də* öz bildiyini eləyirsən.(F.K.)

*Həm, həm də* bağlayıcısı: Ümumi iş pərdəsi altında *həm* Nəcəfi razi saldı, *həm də* Rüstəm kişinin təklifi ilə razılaşdı. (M.İ.) Ona *həm* yazılı gəlir, *həm* acığı tutur, *həm* nifrət edir, *həm də* mərhəmət duyurdu. (M.İ.) Gedib Ağbəyimi taparam, *həm* özü ilə tanış olaram, *həm də* işləri ilə. (İ.M.) Murad onun yatağan ilan kimi tullanıb qılinc çıxartmışdı. *Həm də* yəhərdə oturmuşdu. (F.K.)

*Hətta* bağlayıcısı: Bir də duyuq düşdü *ki*, Səfa fikrindən çıxmır, *hətta* gecələr yuxusuna da girir. (İ.M.) Uşaq kimi ondan üz döndərir, sözünə cavab belə vermir, *hətta* onu açlayan vaxtları da olurdu.(M.İ.) Əl verdilər, *hətta* qucaqlaşış öpüşənlər də oldu. (M.İ.)

Birləşdirmə bağlayıcıları həm həmcins üzvləri, həm də tabesiz mürəkkəb cümlodə zaman, ardıcılıq, bəzən də səbəb-nəticə əlaqəli cümlələrin tərkib hissələrini əlaqələndirir.

Birləşdirmə bağlayıcılarına məna və vəzifəcə yaxın bağlayıcılar içərisində *özü də, bir də* bağlayıcılarını da qeyd etmək olar. Bu bağlayıcılar «*həm də»* bağlayıcısının mənasına yaxın

mənə bildirir, qoşulma əlaqəsinə xidmət edir. Məs.: Əhvalat, doğrudan da, maraqlı idi, *özü də* hələ çox adam bilmirdi. Sən mənim sözümə bax, bu dəfə güzəştə gedək, *bir də* belə şey eləsə yerində oturdaq. (M.I.) Onun tez-tez batıb çıxan, gah işığa, gah kölgəyə bürünən üzünün ağlığını görürdü, *bir də* aypara qasalarını. (İ.M.)

**Həmçinin** bağlayıcısı: Orxan yuxudan oyanan kimi, bu qərara gəldi ki, Çapıqqayadan getsin. Gəzməli, görməli yerlər nə çox. Dost-tanış da **həmçinin**. (İ.M.)

**Q e y d.** Bu bağlayıcıları başqa cür də qruplaşdırırlar. **Həm, həm də, hətta** bağlayıcılarını «iştirak bağlayıcıları», **nə, nə də** bağlayıcısını «inkar bağlayıcısı» adlandırılır.(5,237-239; 6,437-441) «Azərbaycan dilinin qrammatikası» kitabında isə «bitişdirmə bağlayıcısı» kimi izah edilmişdir. (7,267-272) Əslində isə **və, ilə, həm, həm də, da, də, nə, nə də** bağlayıcılarının hamısı tərkib hissələri, tərəfləri birləşdirmə məqsədi ilə işlədirilir. İnkar aspektində, təsdiq aspektində olsa da, məqsəd birləşdirmədir: *Şirzad pul kimi qızardı və susdu – Şirzad pul kimi qızardı da, susdu da – Şirzad həm pul kimi qızardı, həm də susdu – Şərzad nə pul kimi qızardı, nə də susdu*. Digər tərəfdən isə **birləşdirmə, qarşılaşdırma, bölüşdurmə, aydınlaşdırma** kimi bölgülərlə inkar bağlayıcıları, iştirak bağlayıcıları terminləri tutmur və vahid prinsip pozulmuş olur.

**2.Qarşılaşdırma bağlayıcıları.** Bu qrupa **amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa** bağlayıcıları daxildir. Bu bağlayıcılar da həmcins üzvləri, tabesiz mürekkəb cümlələrin tərkib hissələrini, mətnin komponentlərini əlaqələndirir.

**Amma** bağlayıcısı: Sofi öz adını bir də eşitdi, **amma** bilmədi *ki*, onu yuxuda çağırırlar, ya doğrudan çağırırlar. (Elçin) Əbih Sultan onun yumşaldığını gördü, **amma** fürsəti əldən vermədi.(F.K.) Məryəmi allah qədər istəmək günah idi, **amma** Məryəmin təmizliyi, Məryəmin sadəliyi bu günahı yuyurdu. (Elçin) Yağış kəşmişdi, **amma** hava açılmamışdı.(Elçin) Şah İsmayıll bütün bunları bilirdi, **amma** Şah İsmayılin ürəyində heç bir nigarənciliq yox idi. (Elçin) Mirzə Salman nəsə kəskin bir söz demək istədi, **amma** Ziyad xan əlinin işaretisi ilə onu saxladı. (Elçin) Ondan yazan olub-olmayacağını bilmirəm, **amma** səndən lap yaxşı qəhrəman olar.(M.I.)

Bəzən nöqtədən, abzasdan sonra işlənərək mətnin komponentlərini əlaqələndirir: O, bir an key kimi oldu. *Amma* özünə gələn kimi qalxanı götürüb başına çəkdi. (F.K.)

Bu bağlayıcının işlənmə tarixi qədimdir «Dədə Qorqud» un dilində də işlək olmuşdur: *Oğul, baban sağdır, əmma söyləməyə qorxudum, kafərə varasan, kəndözini urasan, halak olasan.*

*Ancaq* bağlayıcısı: Bu qızdan nə Orxanın xoşu gəlirdi, nə Səfanın, *ancaq* Yavərin xatırınə qızın sırtıqlığına dözürdülər. (İ.M.) Bu «yenə» sözü Rüstəm kişinin lap qulağını deşdi. *Ancaq* özünü o yerə qoymadı.(M.İ.) Şirzad pul kimi qizardı və susdu. *Ancaq* Rüstəm kişinin sözü təsirsiz qalmadı. (M.İ.)

*Lakin* bağlayıcısı: Yerdən «təsdiq olunsun!» deyə qışqırış-dilar. *Lakin*, görünür, bu səslər Nəcəfə xoş gəlmədi.(M.İ.) Az qalırdı gedib Salmanı tapa və soruşa: «O sənin nəyini sevir?» *Lakin* özünü saxlayıb getmirdi.(M.İ.)

*Halbuki* bağlayıcısı: Bu yastılıq onu ortaboylu adamlardan balaca göstərirdi. *Halbuki* əslində heç də balaca deyildi.(M.İ.)

Misallardan göründüyü kimi, bu bağlayıcılar həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və mətnin komponentlərini əlaqələndirməklə, ziddiyət, qarşılaşdırma mənaları yaradır, odur ki qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında daha çox işlənir.

*İsə* - şərt ədati kimi işlənməklə yanaşı, bəzən qarşılaşdırma bağlayıcısı kimi də işlənir. Bağlayıcı kimi işləndikdə, adətən, ikinci komponentin qarşılaşdırılan əsas sözündən sonra yerləşir: Şirzad adəti üzrə sakit görünürdü. Salman *isə* həmişəki kimi müləyim səslə dedi.(M.İ.) Ona elə gəlirdi ki, məhsuldarlığı artırı bilərlər, şərtləri *isə*, deyəsən, az götürmüşlər.(M.İ.) Nağdalı dünya görmüşdü, Bulud *isə* təcrübəsiz idi. (Ə.V.) Şirzad bir az dalğınlaşdı. Salman *isə* daha da canlandı.(M.İ.)

*Yoxsa* bağlayıcısı ikinci komponentin əvvəlində işlənməklə birinci komponentə əks, zidd olan nəticəni göstərir: Mal-qara üçün bol yem tədarük etmək lazımdır, *yoxsa* heyvanı qışdan çıxarmaq olmaz.

Bu bağlayıcı bəzən *yaxud* bağlayıcısının mənasına yaxın məna ifadə edir. Məs.: Qurbanın olum, ay oğul, sənsən, *yoxsa* yuxu görürəm? (M.H.)

*Buna baxmayaraq* bağlayıcısı da qarşılaşdırma bağlayıcılarına məxsus funksiyanı yerinə yetirir və bu bağlayıcını *amma*, *ancaq*, *lakin* bağlayıcıları ilə əvəz etmək olar. Məs.: Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun. *Buna baxmayaraq*, Nəcəf demokratianı gözləyərək səsə qoydu.(M.İ.) *Bunlarla baxmayaraq*, Salman tərəddüb edirdi.(M.İ.)

*Fəqət* bağlayıcısı ədəbi dilimizdə məhdud hallarda işlənir, XX əsrin əvvəllərində işlək olmuşdur. Məs.: Bəlkə səhvim var, *fəqət* gördükərim həp böylədir. (H.C.) Yuxusuz gecələr çıxdı qarşımı, *Fəqət* töyüümədi bu polad sinəm. (S.V.)

Canlı danışq dilində işlənən *di gəl ki* bağlayıcısı da *amma* bağlayıcısı məqamında özünü göstərir. Məs.: Əhəd təzə məhlə yeri götürə bilərdi, daş ev tikdirə bilərdi, *di gəl ki* istəmirdi. (İ.M.)

**3.Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də.**

*Ya, ya da, yaxud, yaxud da* bağlayıcıları. Bu bağlayıcılar tək də işlənə bilir; məs.: Üzünə baxan deyər ki, görəsən, bu alimdir, *ya* şair? (M.İ.) Səndən qorxdum, *ya* sənin qohum qardaşlarından? (C.M.)

Misallardan göründüyü kimi, *ya* bağlayıcısı tək işləndikdə həm də «yoxsa» mənasını verir.

Lakin bu bağlayıcı əksərən təkrar olunan bağlayıcı kimi çıxış edir; məs.: Bu oğlan özünü çırçıp yerdən-yerə ki, *ya* özümü gərək öldürüm, *ya da* bu saat gərək eşşəyi aparam.(C.M.) Xudayar bəy övrətinə hər nə eləsəydi, - *ya* döyəydi, *ya* söyəydi, - heç vaxt deməzdi ki, boşaram.(C.M.) Sanki Şırzadı, *yaxud* Salmanı seçmək onun üçün həllolunmaz məsələ olmuşdu.(M.İ.)

**Gah, gah da** bağlayıcısı.

Nəcəf yenə *gah* Salmana baxırdı, *gah* kəndin küçələri ilə birləşən balaca cığırına.(M.İ.) Qasıım Kəngərli *gah* tədarük sistəmində, *gah* maliyyə quruluşu və planlaşdırımda qüsurlu saydıği cəhətləri qeyd edər, *gah da* bu və ya digər işçinin yanlış hərəkət etdiyini söylərdi.(M.İ.) Badəni süfrəyə qoyub çəşqin-çəşqin *gah* Orxana baxdı, *gah* Səfaya.(İ.M.) Zərb alətindən *gah* top gurultusu qopurdu, *gah* zindan cingiltisi.(İ.M.) Məcnun sinəsindən söz bağlayırdı, *Gah* oxşatma deyir, *gah* ağlayırdı. (N.) *Gah* bədənini soyuq tər basır, *gah da* hərarət bürüyürdü.

***İstər, istərsə, istərsə də*** bağlayıcısı: Bu kişi tayfası ki var, görünür, elə ürəyinin bir guşəsi qaranlıq olur, - ***istər*** uşaq olsun, ***istər*** böyük. (M.İ.) ***İstər*** çarpayılar, ***istərsə də*** uşaqların döşlük-ləri çox təmiz idi. (İ.Ə.)

***Ya, ya da, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də*** bağlayıcıları da, digər tabesizlik bağlayıcıları kimi, həmcins üzvləri və bölgündürmə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir.

#### ***4. Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki.*** Məs.:

Bəlkə də onun heç belə fikri yox idi, ***yəni*** heç bu barədə düşünməmişdi. (M.İ.) Maşınlara qarşı etinasız münasibəti çoxdan Nəcəfin gözünə dəymışdı. ***Yəni*** bunu çoxdan hiss edirdi ki, pambıqyığan maşın məsələsində sədr çox etinasızdır.(M.İ.) Mirzə Salman «məsləhət allahdandır» dedi, ***yəni*** allahın işinə qarışma.(Elçin)

Aydınlaşdırma bağlayıcıları əlavəli üzvlər cümlə üzvünün əlavəsini və aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir.

**Tabelilik bağlayıcıları.** Bağlayıcıların bu qrupu tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir, budaq cümləni baş cümləyə bağlayır. Tabelilik bağlayıcılarının aşağıdakı növləri var:

#### ***1 Aodynlaşdırma bağlayıcıları: ki, belə ki.***

***Ki*** bağlayıcısı, dediyimiz kimi, müasir ədəbi dilimizdə ən çox işlənən tabelilik bağlayıcısıdır. Tarixən də işlək bağlayıcı olmuşdur. Analitik tipli mübtəda, xəbər, tamamlıq, təyin, tərz, dərəcə, zaman, səbəb, məqsəd, şərt, nəticə budaq cümlələrini baş cümləyə bağlayır. Məs.:

Düz altı il idi ***ki***, qılincının gücü ilə, ağlının itiliyi ilə Gəncə taxtına sahib olmuşdu.(Elçin) Doqquz il idi ***ki***, Qəmərbanu ilə bir yastiğa baş qoyurdular. (Elçin) Elə adam tapım ***ki***, bir az təpərli olsun. (M.İ.) Günah məndə oldu ***ki***, sənin şikarını əlindən çıxarddım.(F.K.) Mahmud başa düşmüştü ***ki***, əsl sözü deyən dil deyil, ürəkdir. (Elçin) Üç gün idi ***ki***, yağış başlamışdı. (F.K.)

***Q e y d.*** Bir kökdən olan ***ki*** bağlayıcısı ilə ***ki*** ədati asan fərqlə-nir. ***Ki*** bağlayıcısından sonra mütləq budaq cümlə gəldiyi halda, ***ki***

ədatından sonra belə bir tərkib hissəyə ehtiyac olmur, ona görə cümlə *ki* ədati ilə qurtara bilir; məs.: Qoyun ağızları yorulunca danışınlar, niyə fikir verirsiniz *ki?* Əə, başdan-zaddan xarab olmayıb *ki!!* (M.İ.) Sintetik budaq cümlələrin əvvəlində bağlayıcı sözlərlə işlənən *ki* də ədat hesab olunur və ondan sonra vergül qoyulmur: **Kimin ki** deməyə sözü var idi, hamısını deyə bildi. **Sənin ki** belə məharətin var, nə əcəb toylarda tamadlıq eləmirsən? (İ.M.)

**Bələ ki** bağlayıcısı daha çox nəticə çalarına malikdir, nəticə budaq cümləsini baş cümləyə bağlayır: Oyun Səlimin xeyrinə qurtardı, **belə ki** o, bir neçə gedişlə dostunu mat eləyə bildi.

**2.Səbəb bağlayıcıları.** Bu qrupa *çünki*, *zira*, *ona görə ki*, *buna görə ki*, *ondan ötrü ki*, *bundan ötrü ki*, *onun üçün ki*, *bunun üçün ki* və s. bağlayıcılar daxildir. Bu bağlayıcılar səbəb budaq cümlələrini baş cümləyə bağlayır, eyni zamanda mətnin komponentləri arasında əlaqə yaradır.

**Çünki** bağlayıcısı mətnin komponentləri arasında da əlaqə yaradır; məs.:

Qızın onu sevib-sevməməsi isə yenə şübhəli idi. Salmana elə gəlirdi ki, sevmir. **Çünki** qız onu həmişə tənəli sözlərlə qarşılayır. (M.İ.) Camaat ona yasti Salman deyirdi. **Çünki** o hər şeyin dünyada hamar, yasti olmasını istəyirdi.(M.İ.) Məhəbbəti gizlətmək olmaz. **Çünki** bir cüt göz kimi şahidi var. (M.İ.)

Lakin bu bağlayıcı daha çox səbəb budaq cümləsini baş cümləyə bağlayır. Bu cəhət **ona görə**, **buna görə** sözləri ilə birgə işlənən *ki* bağlayıcısına da aiddir; məs.:

O öz şübhələrini doğma qızından da gizli saxlamışdı, **çünki** bu fikirdə olan adamları qəzetlər tənqid etmişdi. (M.İ.) Baba Keşış Məryəmdən heç nə soruşturmdu, **çünki** deməli bir söz var idisə, Məryəm özü deməli idi. (Elçin) Sofi indiyə qədər evlənməmişdi, **çünki** Sofinin özü barədə fikirləşməyə vaxtı olmamışdı. (Elçin) Sevinci hədsiz idi, **ona görə ki** kəndə qayıdan kimi, gördüklerinin hamısını yoldaşlarına damışacaqdı. Kərbəlayı Məhəmmədəli evləndiyini bərk gizlədirdi, **ondan ötrü ki** İrandan gələndə Tükəzbanın qardaşları onu bərk qorxutmuşdular. (C.M.)

**3.Nəticə bildirən bağlayıcılar.** Bu qrupa *ona görə*, *buna görə*, *ona görə də*, *buna görə də*, *onun üçün də*, *bunun üçün də*, *odur ki* və s. bağlayıcılar daxildir. Bu bağlayıcılar nəticə bu-

daq cümləsini baş cümləyə bağlayır, mətnin səbəb-nəticə əlaqəli komponentləri arasında mənani gücləndirir; məs.:

Deyirlər, dostu çox olan adamın dərd-qəmi olmaz. Yəqin *ona görə* Yavər həmişə gümrahdı. (İ.M.) Rüstəm kişi imzasız məktubun Nəcəf tərəfindən yazılığını güman edir *və buna görə də* onu yaxına buraxmırıldı. (M.İ.) O hamiya xoş gəlməyə çalışırdı, *məhz buna görə də* o, Şirzada pis təsir bağışlayırdı. (M.İ.) Atasını təcrübəli, sarsılmaz hesab edirdi. *Buna görə də* atasının sevdiklərini sevməyə, pişlədiklərini pişləməyə adət etmişdi. (M.İ.) Siz düz danışırsınız, *ona görə də* mən sizdən incimirəm. Səlim istəyinə çatmışdı, *odur ki* özünü xoşbəxt hiss edirdi.

Bağlayıcılar *mətn də işlənmə yerinə* görə də fərqlənir. Təkrar olunmadan işlənən *və, amma, ancaq, lakin, hətta, yəni, zira, ki, çünki, ona görə də, buna görə də, belə ki, ona görə ki, buna görə ki, odur ki* bağlayıcıları fəal şəkildə iki vəziyyətdə işlənir:

- mürəkkəb cümlənin komponentləri arasında;
- yeni cümlənin əvvəlində.

Mürəkkəb cümlənin komponentləri arasında işlənərək tərkib hissələri əlaqələndirdikdə tərkib hissələr arasında fasilə və durğu fərqli olur.

*Və* bağlayıcısından əvvəl və sonra fasilə edilmədiyi üçün vergül də qoyulmur. Məs.: Mən ona qulaqburmazı verərəm *və* sənin qızın da qayıdar gələr atasının evinə. (Ə.H.)

*Ki* bağlayıcısından sonra fasilə edilər və bu bağlayıcıdan sonra vergül qoyular; məs.: Amma o bilmirdi *ki*, gənc Heydəri neçə vaxtdır elə buraya bağlayan Aləmşahbəyimdir. (F.K.) Sofi baxıb gördü *ki*, bura qoyn-quzunun yaylaq yeridir. (Elçin)

Bu iki bağlayıcıdan (*və, ki* bağlayıcılarından) başqa, qalan bağlayıcılar mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirdikdə onlardan əvvəl fasilə edilir və vergül onlardan əvvəl qoyular. Məs.:

Əlbəttə, bu qızı da, atasını da itirmək asan iş idi, *amma* Qəmərbanu burasını tam dəqiq bilirdi *ki*, haçansa Mahmudun ürəyi yaralansa, o yara sağlanan deyil. (Elçin) Bu söz Telli arvadın ağlına batdı, *hətta* onu utandırdı da. (M.İ.) ) O bilirdi *ki*, Əbu

Səidlə döyüssüz qurtara bilməyəcəklər, *ona görə də* özünə təzə atlar seçməyi tapşırmışdı. (F.K.) Sofi heç vaxt kim olduqlarını demirdi, *çünki* Sofi qurşağındakı ləl-cəvahirdən qorxurdu. (Elçin) Mən sizin toy gününüüzü səbirsizliklə gözləyirəm, *çünki* o məclisin tamadası olmaq arzusundayam.(İ.M.) Dünyada hər şeyə dözmək olardı, *amma* dini xəyanətə dözmək mümkün deyildi. (Elçin)

Cümlədə təkrar olunan bağlayıcılar işləndikdə əvvəlinci-dən sonrakı təkrarlardan əvvəl vergül qoyulur. Məs.:

*Gah* istədi desin, *gah* istədi deməsin, qaldı kəkələyə-kəkələyə. (İ.M.) Onun *həm* mənfi, *həm* müsbət cəhətlərini fikrindən keçirirdi.(M.İ.)

Bu bağlayıcılar cümlədə yalnız bir dəfə – ikinci komponentdə işləndikdə də yazıda onlardan əvvəl vergül qoyulur. Məs.: Orxan artıq pulu olanda, *ya da* dost-tanışlar dəvət eləyəndə restorana gedərdi. (İ.M.)

Təkrar olunmadan işlənən *və*, *amma*, *ancaq*, *lakin*, *hətta*, *yəni*, *zira*, *çünki*, *ona görə də*, *buna görə də*, *belə ki*, *ona görə ki*, *buna görə ki*, *odur ki* bağlayıcıları mətn daxilində məntiqi rəbitədə olduğu cümlədən (yazında nöqtədən) sonrakı cümlənin əvvəlində də işlənərək mətnin komponentlərini əlaqələndirir. Məs.:

Bizim nəsildə hələ yaltaq görünməyib. *Amma* hamiya hörmət eləmişik.(M.İ.) Az qalırkı gedib Salmanı tapa və soruşa: «O sənin nəyini sevir?» *Lakin* özünü saxlayıb getmirdi. (M.İ.) Haçansa Mahimudun ürəyi yaralansa, o yara sağalan deyil. *Buna görə də* çox ehtiyatlı olmaq lazım idi.(Elçin)

Tabesizlik bağlayıcılarının imkanları genişdir. Bəzən makromətnlərdə bu və ya digər abzas qarşılaşdırma bağlayıcıları ilə başlanır, həmin bağlayıcının iştirak etdiyi abzasdakı fikir əvvəlki abzasdakı fikirlə qarşılaşdırılır.

Həmcins üzvlər, tabesiz mürəkkəb cünlənin tərkib hissələri arasında işlənən *və* bağlayıcısı bədii üslubda bəzən cümlənin, abzasın əvvəlində özünü göstərir, həm yazıya lirik ton verir, həm də əvvəlki mətnlə əlaqə yaradır. Lakin bu hal elmi üslub üçün səciyyəvi deyildir. Bağlayıcılar cümlə sərhədi ilə məhdudlaşmir, geniş imkanları ilə böyük mətnləri əlaqələndirən vasitə kimi çıxış edir.

**Bağlayıcı və bağlayıcı sözlər.** Bağlayıcılarla bağlayıcı sözləri eyniləşdirmək olmaz. Bağlayıcı sözlər əksəriyyət etibarilə mənşəcə sual əvəzliklərdən – nisbi əvəzliklərdən ibarətdir. Onların əsasında *kim*, *nə*, *hara*, *necə*, *nə cür*, *neçə*, *nə qədər*, *hansi* sözləri durur. **Ki** ədatı, hal şəkilçiləri, **hər** əvəzliyi ilə birlikdə bunlar çox müxtəlif şəkillər alır:

*Kim, kim ki, hər kim, hər kim ki, hər kimə ki, hər kimi ki, hər kimdə ki...*

*Nə, hər nə, hər nə ki, hər nəyi ki, hər nəyə ki, hər nədə ki, hər nədən ki...*

*Harada, haraya ki, harada ki, haradan ki, hər haraya ki...*

*Nə qədər, hər nə qədər, nə qədər ki, hər nə qədər ki...*

*Nə zaman, nə zaman ki, haçan ki, nə vaxt ki...*

Nisbi əvəzlik iştirak etməyən bağlayıcı sözlər də çoxdur: **hər kəs ki**, **hər kəsin ki**, **hər kəsə ki**, **o gün ki**, **o vaxt ki**, **onda ki**, **o zaman ki**, **nə zaman ki** və s.

Bunlar budaq cümlənin əvvəlində işlənir. Bu cür cümlələrdə budaq cümlə baş cümlədən əvvəl yerləşir. Deməli, bağlayıcı sözlər, adətən, tabeli mürəkkəb cümlənin əvvəlində olur. Məs.: **Kim ki** iş üstündə ürək əridir, Gülsənə döndərir bomboz çölləri (S.V.) – cümləsində **kim ki** bağlayıcı sözü cümlənin əvvəlində olsa da, özündən sonrakı – ikinci komponentlə əlaqə yaradır, aid olduğu komponenti sonrakı komponentlə bağlayır və sonra gələn komponentdə – baş cümlədə onun korrelyati işlənir, cümlənin sonrakı hissəsi ilə əlaqə yaranır. Yuxarıda dedik ki, tək işlənən, təkrar olunmayan bağlayıcılar da cümlənin əvvəlində işlənə bilir. Məs.: Səfanın ala gözlərindəki ifadəni Orxan lap uzaqdan da görürdü. **Ancaq** Yavorin baxışlarını tuta bilmirdi (İ.M.) – cümlələrində **ancaq** bağlayıcısı bağlayıcı sözlərdən fərqli olaraq, özündən əvvəlki cümlə ilə əlaqə yaradır. Verdiyimiz misaldakı **ancaq** bağlayıcısı nöqtədən əvvəlki cümlə ilə qarşılaşdırma münasibəti doğurur. Bunlar dildə tamamilə fərqli proseslərdir.

Bunların, yəni bağlayıcı sözlərin işləndiyi cümlələrdə əsas bağlayıcı vasitə elə bağlayıcı söz özüdür. Doğrudur, bunların olduğu cümlələrdə bağlayıcı sözlə birlikdə **ki** ədatı, budaq cümlənin sonunda – xəbərində **-sa**, **-sə** şəkilçisi ola bilir (**ki** ədatı və **-sa**, **-sə** şəkilçisi müasir dildə növbəli işlənir, yəni biri olduqda o biri olmaz), lakin yenə də əsas vasitə bağlayıcı sözdür. Çünkü **ki** ədatı və **-sa**, **-sə** şəkilçisi növbəli işlənməklə yanaşı, heç işlənməyə də bilər, lakin budaq cümlədə bağlayıcı söz mütləq olmalıdır. Məs.:

*Kimi* görürdü, *ona* oxuduğu yeni romandan danışındı.

*Kimi ki* görürdü, *ona* oxuduğu yeni romandan danışındı.

*Hər kimi ki* göründü, *ona* oxuduğu yeni romandan danışırı.

*Hər kəsi ki* göründü, *ona* oxuduğu yeni romandan danışırı.

*Kimi* göründüsə, *ona* oxuduğu yeni romandan danışırı.

*Hər kimi göründüsə, ona* oxuduğu yeni romandan danışırı.

*Hər kəsi göründüsə, ona* oxuduğu yeni romandan danışırı.

Bu cümlələrin hamısının başlanğıc forması «*Kimi* göründü, *ona* oxuduğu yeni romandan danışırı» - cümləsidir. Hətta bu cümlədə baş cümlədəki qarşılıq bildirən *ona* sözü də işlənməyə bilər: *Kimi göründü, oxuduğu yeni romandan danışırı*

Bağlayıcılarla bağlayıcı sözlər məna və vəzifəcə fərqləndikləri kimi, sintaktik roluna və bir nitq hissəsi kimi xarakterinə görə də fərqlənirlər. Bağlayıcı köməkçi nitq hissəsidir, bağlayıcı sözlər əsas nitq hissəsi – bunların əsasında əvvəzlik durur. Bağlayıcı cümlə üzvü olmadığı halda, bağlayıcı sözlər üzv olur. Yuxarıdakı misalda *kim (ki)* budaq cümlənin mübtədasıdır. Xaxul: *O yerdə ki* işləri korlayıb, day ora getməyə ömür-billah üzü gəlmir (İ.M.) – cümləsində bağlayıcı söz (*o yerdə ki*) budaq cümlənin yer zərfliyidir.

Bunları nəzərə alıqda *əgər, əgər ki, hərçənd, hərçənd ki, hərgah, madam, madam ki, indi ki, bir halda ki, vəqta ki* sözləri mübahisəli görünür. Bunlar da əslində bağlayıcı sözlərdir və bağlayıcı sözlərlə eyni funksiyani yerinə yetirir, cümlənin əvvəlində gələrək özündən əvvəlki yox, sonra gələn komponentlə – baş cümlə ilə əlaqə yaradır. *Indi ki, vəqta ki* zaman, *bir halda ki, madam ki* şərt bildirir və bunlar zaman və şərt zərflikləri sayıla bilər. Lakin *əgər, hərçənd, hərgah* sözləri daha çox bağlayıcılaşmışdır. Bu cəhəti nəzərə almaqla, onları da bağlayıcı sözlər sırasında qeyd etmək olar. *Hərçənd* və *hərgah* sözləri bağlayıcıılara çox yaxın görünüşələr də, əslində, bağlayıcı söz kimi formalaşmışlar (*hər çənd* – hər neçə, *hərgah* – hər gah).

## ƏDAT ÜMUMİ MƏLUMAT

*Sözlərin, birləşmələrin və ya bütöv cümlələrin mənasını güvvətləndirən, cümlədə müxtəlif məna çalarları yaranan sözlərə ə d a t deyilir.*

Ədatlar (ərəb sözü olub «hissəcik» mənasındadır) əsas nitq hissələrindən fərqi olaraq, leksik-lüğəvi mənaya, morfoloji əlamətə malik deyildir. Əksərən həcm etibarilə özündə ən az səsi birləşdirən ən yiğcam dil vahidlərindən ibarət olur. Lakin

üümumiləşmiş qrammatik mənəsi çox güclü olub, cümlədəki fikrə mühüm təsir edir. Sözün, ifadənin, cümlənin mənəsinə müxtəlif çalarlar əlavə edir. **Gəl çıxaq seyrinə uca dağları!** (H.A.) **Di ver cavabını, nə durmusan, din!** (S.V.) - cümlələrindən **di**, **gəl** sözlərini atsaq, birinci cümlədə təkid, ikinci cümlədə çağırış mənəsi xeyli zəifləmiş olar. **Təkcə Gülgəz əllərini qoynuna qoyub, evdən xeyli aralıda dayanmışdı** (İ.H.) – cümləsində **təkcə** ədatının işlənməsindən aydın olur ki, hadisənin müşahidəçiləri çoxdur, lakin yalnız Gülgəz fərqli mövqe və vəziyyətdə dayanmışdır.

Ədatların morfoloji əlaməti də yoxdur, söz yaradıcılığı prosesində iştirak etmirlər; cümlə üzvü vəzifəsi daşımır və sintaksisdə də sadəcə olaraq «ədat» adlandırılır.

Ədatlar qoşma və bağlayıcılarından fərqli olaraq, sözlər, cümlələr arasında əlaqə yaratır, sözlərin, ifadə, birləşmə və cümlələrin mənəsinə təsir göstərir. Mənəni gücləndirir, sual çaları yaradır, təsdiq və ya inkar edir, təkid, tələb, arzu, istək bildirir, emosionallığa xidmət edir, hadisələrin zamanını dəyişir, onları müəyyən şərtlə bağlayır. Bir qismi aid olduğu sözlərdən, ifadə və birləşmələrdən əvvəl, bir qismi sonra işlənir. Bir qismi ilkin mənşəyi ilə əlaqəni tam itirmiş, bir qismi əsas nitq hissələri ilə əlaqəsini və məna izlərini saxlamışdır. Odur ki məna cəhətdən hamısına eyni nəzərlə baxmaq olmaz. Bir qismi bağlayıcılarla ortaqlıdır və hər iki köməkçi nitq hissəsinə xidmət edir.

İnkişaf xüsusiyyətlərini nəzərə alaraq, ədatları üç qrupa ayırmak olar:

1. *Sabit ədatlar;*
2. *Qeyri-sabit ədatlar;*
3. *Şəkilçiləşən ədatlar.*

**1. Sabit ədatlar.** Azərbaycan dilindəki ədatların mühüm bir qismi dilimizdə tarixən yalnız ədat kimi formalaşmış və ədat kimi sabitləşmişdir. Bunlar əsas nitq hissələrindən əmələ gəlmış olsalar da, artıq öz mənşəyi ilə əlaqəsini itirmişdir və hansı nitq hissəsindən yarandığını müəyyənləşdirmək xüsusi tədqiqat tələb edir. Məsələn, **ən** ədatı qədim şumer göy allahı **An`ın** adı ilə bağlıdır və bu gün də həmin sözü tələffüz etdikdə təsəvvüredilməz ucalıq, dərinlik nəzərdə tutulur. Bunlar göstərir ki, sabit

ədatların tarixi də çox qədimdir. Lakin bunların yaxın vaxtlarda sabitləşənləri də vardır. Məs.: *Axi* ədati *axır* sözündəndir və hə-lə indi də yaşılı adamların dilində *axır* şəklində işlənməkdədir.

Azərbaycan dilində işlənən sabit ədatlar, başlıca olaraq, bunlardır: *ən*, *lap*, *daha*, *düm*, *bəs*, *məgər*, *kaş*, *axı*, *di*, *mağul*, *ha (hə)*, *təki*, *bəli*, *yox*, *xeyr*, *heç*.

Məsələn:

*Bəs* sizin eviniz rayon mərkəzində deyil? (İ.Ə.) *Axi* belə zülm olmaz *axı*. *Kaş* bütün ağaclar belə bar gətirəydi. Burnu *lap* burnuna bənzər, yekədir.(S.R.) Sən məni *daha da* qorxutdun. Bu sözlər onu *daha da* həvəsləndirdi. *Heç* Mərdan bu gün işə gəlməmişdi. *Heç* mən səndən soruşurammı ki, «Jiquli»ni nəynən almışan? (İ.M.) Öz-özümə deyirəm, *bəs* sən nə vaxt kişi olacaqsan? (İ.M.) *Axi* yazılıdır Yavər, niyə qəlbinə dəyidin onun? (İ.M.) Görəsən, Səfa taleyindən *daha* nə uma bilər? (İ.M.) *Bəs* bu fikirlərin əlindən baş götürüb hara qaçasan? (İ.M) *Təki* sən sağ ol! *Məgər* bir keşiş qızına vurulmaq rüsvayçılıq deyildimi? (Elçin) Ələm *ha* gözlədi, onun səsinə səs verən olmadı. (İ.M.) Ceyranı Təbriz saraylarına yaxınlaşdırıran *dümdüz*, hamar yolun başlanğııcı idi. (Elçin)

Misallarda fərqləndirilmiş sözlər işləndiyi cümlələrdə sual (*bəs*, *məgər*, *-mi*), təəccüb (*axı*), arzu, istək, yalvarış (*kaş*, *təki*) kimi məna çalarları yaratmış, aid olduğu sözün, ifadənin mənasını qüvvətləndirmişdir (*lap*, *daha da*, *heç*, *ha*).

Sabit ədatlar dildə çox işlənən ədatlardır.

***Qeyri-sabit ədatlar.*** Bu ədatlar inkişaf prosesindədir, əsas və köməkçi nitq hissələrindən təcrid olunma yolu ilə inkişaf edir.

Bunların özlərini də iki qrupa ayırmak olar:

a) əsas nitq hissələrindən əmələ gələnlər;

b) köməkçi nitq hissələrindən – bağlayıcılardan və modal sözlərdən əmələ gələnlər.

a) «Qeyri-sabit ədat» anlayışı konversiya hadisəsidir, yəni əsas nitq hissələrinin ədat xüsusiyyəti qazanması və bir Qisminin tədricən ədata çevriləməsi prosesidir.

Qeyri sabit, yəni həm ədat, həm də başqa nitq hissəsi kimi işlənən sözlərin bir qrupu sıfət, say, zərf və fellərdən ibarətdir.

Bunlar ədat kimi işləndikdə də öz mənşəyi ilə əlaqəni kəsmədiyi üçün leksik məna izlərini saxlamış olur.

Həm əsas nitq hissəsi, həm də ədat kimi işlənən sözlər onunla fərqlənir ki, söz əsas nitq hissəsi kimi işləndikdə leksik mənasını tam saxlamış olur, müəyyən suala cavab verir, cümlə üzvü olur; ədat kimi işləndikdə lksik mənadan məhrum olur (yalnız məna izləri qala bilir), suala cavab vermir, cümlə üzvü vəzifəsi daşımir, yəni əsas nitq hissəsi kimi xarakterik əlamətlərini itirmiş olur. Keçid vəziyyətində olan belə sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

**1. Elə, belə** sözləri. Bunlar dilimizdə həm əvəzlik, həm də ədat kimi işlənir.

**Əvəzlik kimi:** O, **belə** adamları sevmirdi. Bir azdan saz səsi eşidildi. **Elə** yanıqlı çalırdı ki...(F.K.) Mahmudu **belə** dözümlü bilməzdi. (Elçin)

**Ədat kimi:** Onun daş səthi üzərində bir ovuc torpaq **belə** tapmaq mümkün deyildir. Dənizdə milyon addım getsəm **belə**, Yorulmaram mən bu dostlar diyarından. (S.R.)

Ədat olduğunu yoxlamaq üçün bu sözləri **da**, **də** ətati ilə əvəz etmək də olar: Dənizdə milyon addım getsəm **də...**

**2. Düz, artıq** sözləri həm sıfət, həm də ədat kimi işlənir.

Cəfər başa düşdü ki, **düz** adam olduğu üçün allah onun ürəyinin səsini eşidib.(Elçin) **Artıq** pay bizə lazım deyil – cümlələrində **düz** və **artıq** sözləri sıfətdır. Aşağıdakı cümlələrdə həmin sözlər ədat kimi işlənmişdir:

**Düz** qırx ildən artıqdır ki, mən bu şəhərdə yaşayıram. **Artıq** tamamilə qızışmış Yarməmməd ona tərəf çevrildi. (M.I.) **Artıq** neçə vaxt idi ki, Mahmud Sofini səsləmirdi.(Elçin) Ceyran heç nə deməyib, **düz** mehtər Cəfərin gözlərinin içində baxdı. (Elçin)

**3. Təkcə, bir, bircə** sözləri say, zərf və ədat kimi işlənir.

Mən qaranlıq gecədə bütün yolu **təkcə** getdim. Onun yalnız **bircə** oğlu var idi. Kömək üçün **bir** adam bəsdir – cümlələrində **təkcə** sözü zərf, **bir**, **bircə** sözləri saydır.

**Təkcə** bunu fikirləşirdi ki, yaltaqlıq necə sirri-xudadır. (Elçin) **Bircə** uşaqlar tez gələyidilər. Axşam **bir** bizə gələrsən. Pis cəhəti **bircə** odur ki, möhkəm fikirli deyil (M.I.) – cümlələrində ədatdır.

Bu cür ikili vəziyyət fellər üçün daha xarakterikdir.

**1. *Bax, gəl, gəlin, gör, görün, görüm, görək, qoy, qoyun*** sözləri cümlədə həm fel, həm də müstəqilliyini itirərək ədat kimi işlənir. Bunların fel kimi işləndiyi hallar dildə əsas və aparıcidır. Məs.:

*Fel kimi:* Ya Şeyx, yaxın **gəl!** (F.K.) Mən ölüm, Molla, bimiz Xankişinin qanına **bax!** (S.) **Gəl** yat, bala, yorğun-üzgünsən, - deyə Gülnisə qızı tərəf döndü.(İ.Ə.) Gedim bir uşaqları **görüm**, danışım.

*Ədat kimi:* De **görüm** oğurluq malları kimdən aldin? **Bax** bir də deyirəm, yerinizdən tərpənməyin. **Gəl** mənə bir koma tikək. **Gəl** bu yükü mənim üstümdən götürək (İ.M.) **Bax**, misal üçün, sən nəfəs alanda oksigeni alıb, karbon qazı buraxırsan. (İ.Ə.) Namərd dünya **gör** işi nə yerə gətirib çıxarıb.(Elçin) **Bax** onda cin vurur təpəmə, mən də camaati sancıram.(İ.M.) **Qoy** qızların üzü gün kimi gülsün.(S.V.) Əşı, Sevdimalı əmi, yenə başlama **görək**.(İ.Ə.) Hə, qoçaqlar, **görək** bu il nə edəcəksiniz. (M.İ.) **Gəl** sənə Ərdəbildə bir dükan düzəldim, ev alım. (F.K.)

*b)* Ədatların bir qismi köməkçi nitq hissələrindən – bağlayıcılarından və modal sözlərdən təcrid olunur. Modal sözlər köməkçi nitq hissələri içerisindendə semantik izləri daha çox saxladığı üçün əsas nitq hissələrinə yaxındır. Onların bir qismi məna izlərini daha da azaldaraq ədatlaşır. Buna görə də ədatlarda modallıq daha çox hiss olunur. Güman ki, mənşəyi bəlli olmayan ədatların bir qismi tarixən modal sözlərdən yaranmışdır. **Onda, eləsə, gərək, bəlkə, odur, budur, gəlsənə** sözlərini bu qrupa aid etmək olar. Məs.:

*Onda* mən hələ gecikmişəm. (F.K.) **Odur**, Teymurun övladları da atalarına oxşaya bilmədilər. (F.K.) **Gəlsənə** bir gəzməyə gedək. **Gərək** bütün cavanları ayağa qaldırasınız. (M.İ.) Sən də **gərək** özünü həddən artıq sərbəst hiss etməyəsən. (Elçin) **Bəlkə**, doğrudan da, belə yaxşıdır? **Bəlkə** bu bir sınaqdır, allah göndərib? (Elçin)

Dilimizdə bağlayıcıların bir qisminin ədatlara çevrildiğini, ədat kimi işləndiyini göstərən faktlar da çoxdur. Bağlayıcılar ədatlarla müqayisədə daha canlı, mütəhərrik dil vasitələridir. Onların bir qismi tədricən semantik çalar qazanaraq və bağlayıcı kimi işləkliyini zəiflədərək ədatlaşmışdır.

***Yalnız, ancaq, amma, fəqət, da, də, hətta, isə (-sa,-sə)*** sözləri dilimizdə həm tabesizlik bağlayıcısı, həm də ədat kimi işlənir; məs.:

***Bağlayıcı kimi:*** Bir yeni rəng alır Mil ***də***, Muğan ***da***.(S.V.) Bəbirin içəri girməyi Ələmin fikrini ***də***, əhvalını ***da*** alt-üst elədi.(İ.M.) Məryəm yenə əldən düşəcəkdi, ***amma*** heç nə deməyəcəkdi. (Elçin) Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə ***isə*** kiçik oğlunun qurğusuna gülürdü. (F.K.) Qırx altı yaşa çatmışam, ***amma*** bir gün görməmişəm.(Elçin)

***Ədat kimi:*** ***Yoxsa*** indi də Hacının Ceyrana gözü düşüb? ***Təkcə*** bizim əsrimizdə, ***yalnız*** bizim vətənimizdə, ***ancaq*** bizim quruluşumuzda alımlə çoban bu cür danışır. (Θ.V.) ***Yoxsa*** nişanlıınız var? (İ.Θ.) Adamin ***da*** bu qədər tanışı olarmı? (İ.M.) Orxan fikirləşirdi ki, ***təkcə*** bunu eşitmək üçün bu gecə «Azərbaycan» mehmanxanasının on ikinci mərtəbəsinə lap piyada qalxmaq olardı. (İ.M.) ***Bircə*** bunu əlavə etmişdi ki, «Arvadin demaqoqu dəhşətdir». (M.İ.) Bilirdi ki, Bayandur xan ***təkcə*** Ziyad xanın qanı ilə doymayacaq. (Elçin) Dayımın hər işdə bəxti gətirsə ***də***, övladda, ələlxüsus oğlanlarda bəxti gətirmədi.(F.K.) Kişi nə qədər güclü olsa ***da***, o, qadın zəifliyi ilə birləşr.(F.K.) Bir vaxt gələcək ki, dünyada Mahmud da olmayıacaq və ən başlıcası ***isə*** bir vaxt Məryəm də qara torpağa dönəcək. (Elçin) Uzun Həsənin fikri harasa getmişdi. (F.K.) Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. (F.K.)

***Q e y d. Amma, ancaq, yalnız, fəqət, isə, hətta*** sözləri bağlayıcı kimi işləndikdə cümlə üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında qarşılaşdırma, ziddiyət mənası yaradır. Məs.: Ceyranın cəmi iyirmi beş yaşı var idi, ***amma*** indidən o, gələcəyin tənhalığından qorxurdu. (Elçin) Kağızı götürüb Lələyə verdi, dəbilqəni ***isə*** lazımsız bir şey kimi dəyirmanın küçünə atdı.(F.K.)

Bu sözlər ədat kimi işləndikdə ayırma, seçmə, məhdudlaşdırma, fərqləndirmə çalarına malik olur. Məs.: Əbədi ***yalnız*** allahdır və onun təlimidir, qızım.(Elçin)

***Ki*** - dilimizdə həm bağlayıcı, həm də məhsuldar şəkildə ədat kimi işlənməkdədir. ***Ki*** bağlayıcı kimi işləndikdə tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir, budaq cümləni

baş cümləyə bağlayır. Məs.: Başa düşürdü *ki*, bu qaladan kənarda qanlı-qadalı hadisələr baş verir. (F.K.) Mən niyə silahlı gəlmirdim *ki*, belə bir işə də düşməyəydim? (F.K.)

Ədat kimi işləndikdə iki məqamda özünü göstərir. Cümənin sonunda işlənərək emosionallıq bildirir: Dünya qurumayıb *ki*. (İ.Ə.) İndi, ay Rüstəm, od olub məni yandırmayacaqsan *ki?* (M.İ.)

***Kim ki, kimi ki, kimə ki, hər nə ki, harada ki, nə qədər ki*** və s. şəkillərdə budaq cümləni baş cümləyə bağlayan bağlayıcı sözün tərkibində işlənir. Bunlardan sonra vergül qoyulmur; məs.: ***Harada ki*** işləyirdi, oranı abadlaşdırırıldı. ***Kimə ki*** üz tuturdu, eyni cavabı alırdı. ***Nə qədər ki*** sən o işıqdan əl çəkmirsən, Gülnisə yatmayacaq. (İ.Ə.)

***Ki*** - budaq cümlələri baş gümləyə müstəqil şəkildə bağlayan ədat kimi də çıxış edir; məs.: Sənin *ki* canın budur, daha nə artıq-öskik danışırsan? Mən *ki* dəliləri, xanımları belə incitdim, day bir də onlar mənim sözümə baxmazlar. («Koroğlu»)

***Şəkilçiləşən ədatlar.*** Ədatların bir qismi daha uzun tarixə malik olub, müstəqil sözlərdən köməkçi sözlərə və oradan da şəkilçiləşməyə doğru inkişaf yolu keçmişdir. Bu qrupa aşağıdakı ədatlar daxildir: ***-sana,-sənə;* -*mi,-mi,-mu,-mü;* -*ca,-cə.*** Bunlar cümlədə sözlərə bitişik yazılır. Məs.:

Mən dəliyəm ***mi*** oğlumu məktəbə, dərsə göndərəm? (S.) Elə yerdəcə palaz salıb yatırdı ***mi?*** (İ.Ə.) Yoldaş katib, ***gəlsənə*** sədri yaxalayaq, yaxşı fürsətdir. (M.İ.) ***Bax*** görüsünüz ***mü?*** – deyə o, əsəbiliyini gizlətməyə çalışdı. (İ.Ə.)

Bunlarla yanaşı, dilimizdə çoxişlənən ***idi,*** ***imiş*** köməkçi sözlərindən ibarət zaman ədatları və ***isə*** köməkçi sözündən ibarət şərt ədatı da vardır. Bunlar həm bütöv şəkildə, həm də şəkilçiləşən ədat kimi işlənməkdədir. Çox zaman ***idi*** ədatı ***-di,-di,-du,-dü,*** ***imiş*** ədatı ***-miş,-miş,-muş,-müş,*** ***isə*** ədatı ***-sa,-sə*** şəklində işlənir. Məs.:

O bu üzüşağı enişdə atı büdrəməyə qoymamalı ***idi.*** (İ.Ə.) Yavərin üzü körpə qız üzü kimi totuq ***imiş***, dodaqları sallaq, işiltılı ***imiş***, səliqəylə yana daradığı saçı yağılı, parıltılı ***imiş.*** (İ.M.) Düzü, heç saqlamına ümid yox ***idi,*** ancaq, görünür, kəndiri üzülməmiş ***imiş.*** (İ.Ə.) Şikəstəgilin eyvanında işıq yanır ***di,*** ancaq

həyət-bacada adam görünmürdü. (İ.M.) Hə, günahları ölçən elə bir mizan-tərəzi göl olsayıdı, kişilər kişi kimi yaşayıb, kişi kimi ölürlərdir. (İ.M.) Kəndirləri üzülməyibmiş, - deyə Mövlamverdi dilləndi. (İ.Ə.) Muğanda suvarma işləri Babil və Misir Ölkəsindən yaxşıymış. Muğan yamyaşıl olarmış. Çox gözəl otlaqları varmış. Havası da Misir və Babilin havasından yaxşıymış. Burada üzüm tənəklərini ancaq beş ildə bir dəfə kəsərmışlar. Təzə əkilən tənəklər ikinci il məhsul verərmış. (M.İ.)

Uzun Həsənin taxtında oturmağa layiq olan bir şəxs varsa, o da Rüstəm Mirzədir. (F.K.) O, üzüyü barmağına keçirdi, sonra necə elədisə, üzüün qası qalxdı. (F.K.)

## ƏDATLARIN MƏNACA NÖVLƏRİ

Ədatları aşağıdakı məna növlərinə ayırmaq olar:

1. *Qüvvətləndirici ədatlar;*
2. *Təsdiq ədatları;*
3. *İñkar ədatları;*
4. *Sual ədatları;*
5. *Təkid bildirən ədatlar;*
6. *Fərqəndiricə, istisnaedici ədatlar.*
7. *Emosionallıq bildirən ədatlar.*
8. *Zaman ədatları;*
9. *Şərt ədati.*

*Qüvvətləndirici ədatlar.* Ədatların bu qrupuna *ən, lap, da-ha, daha da, bir daha, düm, ha, yenə* sözlərini daxil etmək olar. Bu ədatlar aid olduğu sözün, ifadənin, birləşmə və cümlənin mənasını gücləndirir, hərəkətin, əlamətin təsirini artırır. Bu ədatlar həm də dərəcə əlaməti kimi nəzərdən keçirilir, lakin ümumən ədatların növlərindəndir. Bunlar təkcə sıfətlərə deyil, başqa nitq hissələrinə də aid olur. Məs.:

Əziz adamlı *lap* kimsəsiz adada da yaşamaq olar. (İ.M.) Bu işdən el çəkən deyiləm, *lap* haracan olsa, gedəcəyəm. (İ.M.) Bu söz Nəcəfi *daha da* qızışdırıcı. (M.İ.) Bu ilin təbii imkanları onun inamını *daha da* möhkəmləndirirdi. (M.İ.) Gözəlliyi ilə Təbrizi, *lap* elə Həşt-behişt fəth edəcəkdir. (Elçin) Hünərdir *ən* böyük

gözəlliymiz. (S.V.) **Daha** yemək istəməyərək süfrəmi yığışdırmadan qalxıb artırmağa çıxdım.(İ.Ə.) Neçə vaxt idi ki, Yavər **daha** evlənməkdən səhbət salmırıldı.(İ.M.) Ələm fikrini **ha** cəmlədi, yaddaşına **ha** güc verdi, xeyri olmadı.(İ.M.) Orxan **ha** baxdı, **ha** diqqət verdi, Yavərin sıfətini bütöv görmədi.(İ.M.) Sarıbəniz cavan oğlan barmaqlarının bütün gücü ilə şirmayı dilləri **ha** döyəcləyirdi, özünü kətilə **ha** çırpırdı – pianonun səsi eşidilmirdi ki, eşidilmirdi.(İ.M.) Şahlar **yənə** kabab çəkib ocağa qoydu.(İ.Ə.) –Beş sətir yazında bu qədər səhvin çıxbı? – Beş sətir? **Düz** iyirmi sətirdir! (İ.Ə.)

Bu ədatların hamısının cümlədə rolu var. Məsələn, *Bu ilin təbii imkanları onun inamını daha da möhkəmləndirirdi* – cümləsindən **daha da** ədatını çıxarsaq, belə çıxar ki, haqqında danışılan şəxsədə inam indi möhkəmlənməyə başlayır, ədat olduqda bilinir ki, onun inamı var, hadisə (bu ilin təbii imkanları) onun bu inamını daha da möhkəmləndirir. *Gözəlliyi ilə Təbrizi, lap elə Həşt-behişt fəth edəcəkdi* – cümləsində **lap** ədatını ixtisar etsək, Təbrizi fəth etməklə öz əlçatmazlığı ilə fərqlənən Həşt-behişt fəth etmək arasında fərq aradan qalxacaqdır.

**Təsdiq ədatları:** **bəli**, **hə**, **bəli də**. Bu ədatlar əksərən diaлоqun qarşılıqlı replikalarından əvvəlkində söylənmiş fikri müxtəlif ələarda təsdiq edir. Eyni zamanda monoloji nitqdə də işlənə bilirlər. Məs.:

–Səhbət uzundur? -**Bəli**.(F.K.) –Dədə bəyin obası buradır? –**Bəli**, düz gəlmisiniz.(F.K.) –Deyirsən Şamaxıdansan? -**Hə**, başına dönüm. (F.K.) -Deməli, nənənən şusaldıdır, dədən müğanlı? -**Bəli**, atam buralı, anam şusəli idi. (M.İ.) **Bəli**, **bəli**, düz sözə nə deyəsən, düzdür də... (M.İ.) **Hə**, de görək sən hara, bura hara? (M.İ.) **Hə**, -deyə arvad məmnun halda dilləndi. (İ.Ə.) **Bəli də**, əl-əli yuyar.

**İnkər ədatlaprı:** **yox**, **xeyr**, **heç**, **heç də**, **əsla**. Bu ədatlar dan əvvəlki ikisi diaлоqun qarşılıqlı replikasındaki fikri inkər edir. **Heç** ədatı cümlədə müxtəlif məqamlarda, cümlənin müxtəlif yerlərində işlənir, *az da olsa*, *bir qədər*, **əsla** ələarlarında fikrə təsir edir. Məs.:

–Sənin haran qocadır, ay Dədə bəy?

-***Yox***, belədir, mən hiss eləyirəm. (F.K.)

-Bəlkə qorxutdum sizi?

-***Xeyr, əsla***.

-Bizim tərəflərə necə, ***heç*** bələdçiliyin var, ya yox?

-***Xeyr***, ömrümdə Muğana ayağım dəyməyib. (M.İ.)

-Bəs fikrin nədir, elə evdə oturacaqsan?

-***Xeyr***, fikrim işləməkdir.(M.İ.)

Mənim şeylərim rayon mərkəzində qalıb, ***heç*** bilmirəm nə olacaq.(İ.Ə.)

*Sual ədatları: axı, bəs, məgər, yoxsa, olmaya, görəsən, yəni, -mı, -mi, -mu, -mü* və s. Bunlardan ***-mı, -mi, -mu, -mü*** ədati müstəqil sual yaradır, digər ədatlar sual mənasını gücləndirir. Bunlarla yanaşı, bu ədatlar etiraz, narazılıq, xatırlatma, nəsihət, təəccüb, məzəmmət, xahiş, yalvarış çalarlarına da malikdir. Məs.:

***Yoxsa*** üstümüzü unlu görüb adımızı dəyirmançı çağrırsan?

***Bəyəm*** indi belədir? ***Bəyəm*** min il bundan qabaq belə olmayıb?

***Bəyəm*** belə olmayacaq min ildən sonra? ***Bəyəm*** yaşadan da, öldürən də təbiət deyil? (Elçin) Tarix utanmaz***mı*** yaratdığından?

Dönüb keçmişinə baxmaz***mı*** İran? (S.V.) ***Axi*** sənin gətirdiyin otun xeyir-bərəkəti olar? (İ.Ə.) ***Yəni***, ay Rüstəm, sən bu camaati məndən yaxşı tanıyırsan? (M.İ.) ***Bəs*** mən gedim çöldə neyləyim?

(İ.M.) Ziyad xan ***yoxsa*** yenə də bu söhbətlərdən qaçmaq istəyir?

***Bəs*** görmür ki, biçaq sümüyü dirənib daha? (Elçin) ***Bəs*** məni niyə xilas edən yoxdur? (Elçin) ***Olmaya***, sən də bizimlə getmək istəyirsən? Bacıqızı, ***yəni*** havanın da təmizi, natəmizi olur? (İ.Ə.) ***Axi*** asan işimizi qoyub, özümüzü niyə dağa-daşa salma-liyiq? (İ.Ə.)

Təsdiq və inkar ədatları da sual məqamında işlənə bilir; məs.: Sonra mənimlə gedərik oynamağa, ***hə?*** Alver eləmirsənsə, ***bəs*** bu qədər pul səndə haradandı? ***Hə?*** (İ.M.) Mənimlə oynama-ğə getmirsən? ***Yoox?***

*Təkid bildirən ədatlar: qoy, qoysana, bax, gəl, gəlin, gör, görək, görüm, di* və s. Bu ədatlar sözə, ifadəyə, cümləyə diqqəti artırmaq üçün işlədirilir, təkid, tələb, arzu, istək, çağrıış çalarlarına malikdir. Məs.:

Ana, *gör* necə oxuyuram? (F.K.) Deyirəm, *gör* kimin yerinə kim gəlir. (F.K.) Nə tələsirsən, hələ tezdir, *qoy* hamı yiğışsin. (M.İ.) *Qoy* başqaları mənim dalımcə gəlsin. (İ.Ə.) *Gəl* çıxaq seyrinə uca dağların! (H.A.) Fikirləşdim ki, *görək* bunun xeyri nədir, zərəri nə? (İ.Ə.) Sözümün kütahı odur ki, *gəlin* qızın dediklərini bir təcrübə eləyək. (İ.Ə.) Bura *bax görüm*, - deyə Tükəzban xala öz məarizinə qahmar çıxdı. (İ.Ə.) *Di* ver cavabını, nə durmusan, din! (S.V.) *Bircə* məni başa sal *görüm*. (İ.Ə.)

Bu ədatların bir qismi cümlədə işlənməyə də bilər. İşlənmədikdə onların ifadə etdiyi təkid, arzu, istək çalarını intonasiya əvəz edir. Məs.: *Ana, gör necə oxuyuram?* (F.K.) – *Ana, necə oxuyuram?* Amma bir qismi cümlədə adətən işlənməli olur. Məs.: *Gəl* çıxaq seyrinə uca dağların! (H.A.) – misrasından *gəl* sözünü atdıqda cümlədə müəyyən dərcə çatışmazlıq hiss olunur ki, onu şifahi nitqdə yalnız intonasiya ilə aradan qaldırmaq olur.

*Fərqləndirici, istisnaedici ədatlar: amma, ancaq, yalnız, fəqət, təkcə, bircə* və s. Bunlar fərqləndirmə, ayırma, istisnaetmə, məhdudlaşdırma mənası yaranan ədatlardır. Məs.:

Rüstəm kişinin sözündən istifadə edən *bircə* Salman oldu. (M.İ.) Adının Yasti Salman çağrılmağına da səbəb *təkcə* xasiyyəti deyildi. (M.İ.) Bu halda o hamiya inanır, hamida *ancaq* yaxşı sifətlər görürdü. (M.İ.) Mirzə Salmana *yalnız* Ziyad xan hırslı vaxtlarında «qoca» deyə müraciət edirdi. (Elçin) Bədənin-də sonsuz bir yorğunluq var idi və bu *yalnız* həmin bəd səhərin yorğunluğu deyildi. (Elçin)

Bu ədatlar fərqləndirici, məhdudlaşdırıcı ədatlardır. Mənasında bu cəhət aydın görünür: *Rüstəm kişinin sözündən istifadə edən bircə Salman oldu* (M.İ.) – cümləsindəki *bircə* sözündən aydın olur ki, Rüstəm kişinin ətrafında adam çoxdur, lakin onun sözündən yalnız Salman istifadə edir. Amma bu sözlər inkar cümlələrdə işləndikdə, məhdudlaşdırma mənasının əksinə olaraq, genişləndirmə, ümumiləşdirmə mənası yaranır: *Adının Yasti Salman çağrılmağına da səbəb təkcə xasiyyəti deyildi*. (M.İ.)

*Emosionallıq bildirən ədatlar: kaş, barı, ki, təki, belə, məhz, gərək, ha, axı, odur* və s. Ümumən ədatların hamısında

az-çox emosionallıq olur. Lakin qeyd etdiyimz ədatlarda emosionallıq nisbətən güclü olur və bunlar aid olduğu sözə, ifadəyə emosional çalar verir. Məs.:

Gənclərin də nəzərini cəlb edən **məhz** onun bu cür duruşu idi. (M.İ.) **Onda gərək** biz təsərrüfatı buraxıb belə şeylərlə məşğul olaq. (İ.Ə.) **Elə** bircə gündə öyrəndin? (F.K.) Şeyx, sən **ki** dünyanın gərdişini yaxşı bilirsən.(F.K.) **Kaş** Əhəd bu dəfə başqa iş üçün çağırılmış olaydı Vələdi. (İ.M.) İndi də **gərək** başqalarının dərdinə qalaq.(M.İ.) Bıy! Bu lap maraqlıdır **ki**. (M.İ.) Ağla-yanda **gərək** yaş çıxsın gözdən? (Elçin) **Barı** siz yemisinizmi? (M.İ.) Nişanlım olanda nə olar **ki?** (İ.Ə.) Əcəlim çatmayıb **ha**. (M.İ.) Yavər yazılıq pis söz demədi **ha**.(İ.M.) **Axi** gərək o da kömək eləsin, canımı işə versin.(İ.Ə.) **Odur**, bizdən aşağı Sabir adına arteldə hər bir işi maşınlarla görürülər. (İ.Ə.) -Siz «yaman» sözünü pis mənada başa düşməyin. – **Təki** olsun. (İ.Ə.) Sevdimalı uşaq-zad deyil **ki...**(İ.Ə.) Mən **ki** damdan, bacadan baxmaz idim... (S.)

Bu cür sözlərdə emosionallıq diqqəti artırma, gərəklilik çalarını gücləndirmə yolu ilə olur. *Gənclərin də nəzərini cəlb edən məhz onun bu cür duruşu idi* (M.İ.) - cümləsində **məhz** sözü diqqəti «onun bu cür duruşu» sözləri üzərinə daha təkidli və emosional yönəldir. **Elə bircə gündə öyrəndin?** (F.K.) – cümləsi ilə *Bircə gündə öyrəndin?* (F.K.) - cümləsində fərq var: sonrakı cümlədə təəccüb hissi zəifdir. *Əcəlim çatmayıb ha* (M.İ.) – cümləsi ilə *Əcəlim çatmayıb* (M.İ.) – cümləsində də aydın fərq var. Birinci cümlədə oyuna girməmək, oyundan qaçmaq mənası, ikincisində qəti inam ifadə olunmuşdur.

**Zaman ədatları.** Bu qrupa *idi*, *imiş* köməkçi sözləri və onların şəkilçiləşmiş formaları (*-di,-di,-du,-dü; -miş,-miş,-muş, -müş*) daxildir. Bunlar həm müstəqil, həm də şəkilçiləşmiş ədat kimi işlənərək, həqiqi – hekayə eləmə və güman – rəvayət modallığı, predikativlik yaratmaqla bütün hadisəni keçmiş zaman sferasına ötürür. Məs.:

Amma bir məsələdən gizli gözətcilərin də xəbəri yox *idi*. Mahmud nəsə gözləyirdi. Mahmud nəyinsə ərəfəsində *idi*. (Elçin) Tənəklər yaşa dolanda onların məhsulunu yığıb-yığışdırmaq olmazmış. (M.İ.)

*Q e y d. İdi, imiş, işə* köməkçi sözləri dilçiliyimizdə müxtəlif adlarla – «köməkçi fel», «köməkçi söz», «bağlama» və s. adlandırılmışdır. Bunlarda fellik xüsusiyyətləri qalmamışdır. Eyni zamanda «bağlama» sözünün nə mənada işləndiyi də bilinmir. *İdi, imiş* leksik mənadan məhrumdur, morfoloji əlamət daşımir. Sözlərə artırlaraq predikativlik və modallıq yaradır, bir sistem şəklində hadisələrin zamanını keçmiş köçürür. *İdi* köməkçi sözündə həqiqi, *imiş*-də ehtimalı modallıq vardır. (6, 472) Zaman bildirmə baxımından güclü olduğu və hətta ismi xəbərlərdə keçmiş zamanı bildirmək üçün əsas vasitə olduğu üçün *biz idi, imiş* hissəciklərini *zaman ədatları* adlandırmağın daha münasib bildik. Eyni vəziyyətdə olan *işə* köməkçi sözü şərt çalarına malikdir, ona görə də bu sözü, dilçilik ədəbiyyatında olduğu kimi, *şərt ədatı* adlandırmaq olar.

**Şərt ədatı.** Bura *işə* köməkçi sözü və onun şəkilçiləşmiş forması (-sa,-sə) daxildir. Bu ədat özündən əvvəlki sözə şərt çaları əlavə edir, kinayə, etiraz, münasiblik, qaşlaşdırma kimi çalarlar yaradır. Adlarla və felin zaman, şəkil əlamətlərindən sonra işlənir. Məs.: Bu gülüşməyə haradansa iki-üç adam özünü təpdi içəri.(İ.M.) Çıraq dayının qızı əgər şəkildəki kimidirsə, çox gözeldir. (İ.Ə.) Mən onu yana-yana, qəzəblə öpürdüm. Sanki kimdən *işə* qisas alırdım.(İ.Ə.) Bir vaxt anasının ürəyi necə vururdusə, Məryəmin də bütün bədəni eləcə vurur.(Elçin)

Ədatların məna bölgüsü şərti xarakter daşıyır. Bir ədat müxtəlif məna növlərinə xidmət edə bilir. Məs.: təkid bildirən *di* ədatı emosionallıq bildirir, təsdiq və inkar ədatları eyni zamanda sual bildirə bilir və s.

## MODAL SÖZLƏR MODAL SÖZLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT

*Danışanın söylədiyi fikrə, obyektiv reallığa münasibətini bildirən sözlərə m o d a l s ö z l ə r deyilir.*

Modallıq məntiqi və qrammatik kateqoriyadır. Qrammatik modallıqlarda ifadə olunan fikir ya real, ya da qeyri-real, mümkün və ya qeyri-mümkün olur, arzu olunur, ehtimal edilir, sıralanır, ümumiləşdirilir, obyektiv və subyektiv olmaqla fərqlənir. Obyektiv modallıqlarda söylənilən fikrin obyektiv aləmə münasibəti,

subyektiv modallıqda danışanın söylədiyi fikrə münasibəti ifadə olunur.

Danışan şəxs cümlə vasitəsilə müəyyən bir fikir söyləyərkən, eyni zamanda, söylədiyi fikrə, obyektiv reallığa münasibət də bildirir, müəyyən bir mühakimənin, hökmün kerçəkliyini, doğruluğunu, həqiqiliyini təsdiq etmiş olur, ona gümanlı münasibət bildirir, həmin fikirdən nəticə çıxarır. Bu hal dildə modallığın yaranmasına səbəb olur. Bir qədər də konkret desək, bizim nitqimiz iki qatdan ibarət olur: həm bir şey haqqında məlumat veriririk, bir şey soruşuruq, bir işə təhrik edirik, həm də istər-is-təməz söylədiklərimizə münasibət bildirmiş oluruq. Bunlardan birincisi kommunikativlik (dil vahidləri vasitəsilə müəyyən məlumat vermə, ünsiyət), ikincisi modallıqdır (modallıq latınca **modalis** sözündən olub, vasitə, üsul deməkdir).

Modallığın dildə ifadə vasitələri çoxdur. İntonasiya ilə, söz sırası, ədatlar, felin şəkilləri və s.-lə ifadə oluna bilir. İntonasiya vasitesi ilə fikrə hər cür çalarlar (məhəbbət, hörmət, səmiyyət, əsəbilik, qəzəb, kinayə, istehza, məsxərə və s.) vermək mümkündür. Bunlarla yanaşı, dilimizdə elə bir söz qrupu da var ki, onlar təbiət etibarilə yalnız modallığın ifadəsi üçün təşəkkül tapmışdır. Bunlar modal sözlərdir.

Modal sözlər də leksik-qrammatik və morfoloji səciyyəsi, sintaktik vəzifəsi ilə fərqlənərək dildə ayrıca bir nitq hissəsi kimi özünü göstərir.

Modal sözlər ümumiləşmiş qrammatik mənəsi olan sözlərdir. Leksik mənadan məhrumdur. Lakin başqa köməkçi nitq hissələrindən fərqli olaraq, leksik məna izlərini daha çox saxlamış olur və bu cəhətdən qoşma və bağlayıcılara, ədatlara nisbətən, əsas nitq hissələrinə daha yaxındır. Morfoloji əlaməti yoxdur. Cümlədəki sözlərlə, yəni cümlə üzvləri ilə sintaktik əlaqəyə gitər bilmir, yalnız ümumiləşmiş qrammatik mənəsi ilə əlaqələnir. Ona görə də cümlə üzvü ola bilmir, sintaksisdə *ara söz* vəzifəsi daşıyır. Onu da qeyd etməliyik ki, bütün modal sözlər cümlədə ara söz olduğu halda, bütün ara sözlər modal söz deyildir. Ara sözlərin ifadə imkanları genişdir. Modal sözlərlə ara sözlərin münasibətini mübtədə ilə ismin münasibəti əsasında izah etmək olar: bütün isimlər mübtədə ola bildiyi halda, bizim cümlələrimizdə işlətdiyimiz hər mübtədə isimlə ifadə olunmur – mübtədə

bütün nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilir. Modal sözlərlə ara sözlərin nisbəti də belədir. Məs.: *Ağadan təvəqqəm budur ki, əgər iltifatınız olsa, bəndəyə bir yabi əta eləyəsiniz* (Ə.H.) – cümləsində ***iltifatınız olsa*** sözləri ara sözdür, lakin modal söz deyildir.

Modal sözlər əsas nitq hissələri içərisində zərflərə daha yaxındır. Ona görə də əvvəllər zərflərlə qarışdırılmışdır. Lakin modal sözlərlə zərfləri fərqləndirən əlamətlər çoxdur. Zərflər hərəkətin və əlamətin əlamətini bildirdiyi halda, modal sözlər aid olduğu cümlənin məzmununa münasibət bildirir. Zərflər cümlədə vəzifə daşıyır, aid olduğu cümlənin üzvləri ilə sintaktik əlaqədə olur, modal sözlər isə bu cür imkanlardan məhrumdur və cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilmir.

Modal sözlər ədatlara da yaxındır. Modal sözlər təcrid olunduğu sözlərin məna izlərini saxlamış olur, xalis ədatlarda isə məna izləri də müşahidə edilmir. Modal sözlər cümlə üzvlərindən fasilə ilə ayrıldığı, sintaktik əlaqədən tam məhrum olduğu halda, ədatlarda həmin ayrıçı fasilə olmur və ədatlar aid olduğu sözlə fasiləsiz tələffüz olunmaqla modal sözlərdən fərqlənir. Bunlar həcm etibarilə də fərqlənir: modal sözlər əsas nitq hissələrinə aid olan söz-formalara quruluşca daha yaxın olduğu halda, ədatlar sixilmiş, kiçilmiş, əksərən səs tərkibi az olan sözlərdir. Məs.: *Bir göz ki ağlamaz bədbəxt el üçün, O lap əvvəldən də kor deyilmi bəs?* (B.V.) ***Görünür***, *bizim nazirlikdən gəlib* (M.H.) – cümlələrindən birincisində işlənmiş ***ki***, ***lap***, ***-mi***, ***bəs*** ədatları ilə ikinci cümlədə işlənmiş ***görünür*** sözünün müqayisəsi də bunu aydın göstərir. Modal söz ədatlara nisbətən, cümlənin məzmununa daha ciddi təsir edir. Modal söz atılarsa, bəzən cümlənin məzmunu dəyişə bilər. Məs.: *Elə bil, kişini birdən-birə silkələyib oyatdilar* – cümləsindən ***elə bil*** modal sözünü atsaq, cümlədəki qeyri-real şəxs anlayışı real, lakin qeyri-müəyyən şəxs anlayışı ilə əvəz olunar. ***Qoy göyün ulduzu göyə nur saçsin, Yerin də arzusu yerdə gül açsin*** – (S.V.) – misralarındaki ***qoy*** ədatının belə bir təsir gücü yoxdur.

Modal sözlər və ədatlar müstəqil sözlərdən əmələ gəlsələr də, bu sahədə də fərqlənirlər. Modal sözlər əsas nitq hissələri ilə əlaqəni daha çox və aşkar saxladıqları halda, ədatlar şəkilçiləşməyə doğru inkişaf edir.

Qeyd etdiyimiz kimi, modallıq həm fəlsəfi-məntiqi, həm də qrammatik kateqoriyadır. Qrammatik modallıq məntiqi-fəlsəfi modallığın dildə ifadəsidir. Modal sözlər isə həmin ifadə və sitələrindən biridir. Məntiqi modallıq konkretdir: burada hökm ya müsbət, ya da mənfi planda iqrar edilir, ya təsdiq, ya da inkar olunur. Qrammatik modallığın isə məna imkanları çox genişdir: yəqinlik, güman, şübhə, ehtimal, ümumiləşdirmə, fikrin mənbəyi və s. kimi qrammatik mənalar ifadə edir.

Modal sözləri təcrid olunduğu nitq hissələrinə görə iki qrupa ayırmak olar:

- a) *adlardan əmələ gələn modal sözlər*;
- b) *sellərdən əmələ gələn modal sözlər*.

*A d l a r d a n* təcrid olunan modal sözlərə aşağıdakı misalları göstərmək olar.

İsimlərdən: *qərəz, nəhayət, xülasə, güman*;

Sifətlərdən: *şəksiz, şübhəsiz, sözsüz, məlum, müxtəsər, yaxşı*;

Saylardan: *əvvələn, ikincisi, üçüncüüsü*;

Əvəzliklərdən: *məncə, səncə, nə isə, nədənsə*;

Zərflərdən: *həqiqətən, doğrudan, adətən, beləliklə, ümumiyyətələ*. Məs.:

**Yaxşı**, onda Sultan razılıq versə, bu qış Qarabağda qalar, yazda Diyarbəkrə qayıdırıq. (F.K.) Salmanın könlündən, **doğrudan da**, müavinlik keçirdi. (M.İ.) **Xülasə**, axşam çıraq yanan vaxtda Məstəli şah gərək bizim evdə hazır olsun. (M.F.) **Düzzü**, uşaqlıqdan molla deyənə Heç inanmamışam. (S.V.) **Doğrudan da**, Məmdəli, qeyrət həlal olsun sənə! (S.)

*F e l l ə r d ə n* təcrid olunan modal sözlər. Bu qrupa görünür, *elə bil, elə bil ki, sanki, olsun ki, sən demə, demək ki, tutaq ki* və s. sözlər daxildir. Məs.:

**Tutaq ki**, İldirim, Teymur, Çingiz xan –

Hamısı mənəmmiş, nə olsun sonu?! (S.V.)

Kim, **görəsən**, qürbəti icad edib?

Hər kim edib, mən kimi bimar ola. (Möc.)

**Görəsən**, adamlar bunun nəyinə hörmət eləyirlər? (İ.M.) Bəbirin gəlişi, **elə bil**, məclisdəkilərin əl-qolunu bağladı. (İ.M.)

Felin şəkilləri ilə ifadə olunan modallığa nisbətən, modal sözlərlə ifadə olunan modallıq daha güclü hesab olunur. Belə ki

felin şəkilləri ilə ifadə olunan modallığı modal sözlər dəyişə bilir. (6, 463) Məs.: *Mən bu gün kəndə getsəm, yaxşı olar* – cümləsinə ***güman ki*** modal sözünü artırısaq (*Mən bu gün kəndə get-səm, güman ki, yazşı olar*), cümlənin qətilik məzmunu gümanlı, şübhəli məzmunla əvəz edilmiş olur.

Modal sözlər quruluşuna görə fərqli olur. Bu cəhətdən onları üç qrupa ayırmak olar:

*Sadə* modal sözlər: ***əlbəttə, xülasə, yaxşı, təəssüf, yəqin*** və s.

*Düzəltmə* modal sözlər: ***doğrusu, düzü, məncə, bızcə, sözsüz, şübhəsiz, əvvələn*** və s.

*Mürəkkəb* modal sözlər: ***sanki, doğrudan-doğruya, elə bil ki, bəlkə də, ehtimal ki, daha doğrusu, yəqin ki, tutaq ki, doğrudan da*** və s.

Modal sözlər şərti olaraq *sadə*, *düzəltmə* və *mürəkkəb* hesab olunur. Çünkü həmin sözlər olduğu kimi, yəni şəkilçilərlə birlikdə modallaşmışdır, modallaşaraq şəkilçi qəbul etməmişdir. *Mürəkkəb* modal sözlərin isə bir qismi mütəhərrikliyə malikdir, əsas sözün yanındaki ədatlar olmadan da işlənə bilir: ***əlbəttə – əlbəttə ki, şübhəsiz – şübhəsiz ki, doğrudan – doğrudan da, elə bil – elə bil ki*** və s.

Modal sözləri *inkişafının xarakterinə* görə iki qrupa ayırmak olar: *Sabitləşmiş modal sözlər; qeyri-sabit modal sözlər*.

***Sabitləşmiş modal sözlər*** o modal sözlərdir ki, onlar artıq modal söz kimi inkişafını başa çatdırmışdır, dildə yalnız modal söz kimi işlənir və heç bir nitq hissəsi ilə ortaqlı münasibəti yoxdur. Bu qrupa: ***yəqin ki, bəlkə də, sanki, əlbəttə, əlbəttə ki*** və s. modal sözlər daxildir. Məs.:

***Əlbəttə***, bəzən dala qaldığı, büdrədiyi hallar da olmuşdur. (M.İ.) -Anan indi deyr görən qızım haradadır.-***Yəqin ki.***(İ.Ə.) Bu ariq, yaniq oğlandan ***sanki*** hamı utanıb-çəkinirdi.(İ.M.) Hörmət, ***əlbəttə ki***, lazımdır.(M.İ.)

***Qeyri-sabit modal sözlər.*** Modal sözlərin əksəriyyəti əsas nitq hissələri ilə əlaqəni kəsməmişdir və həm əsas nitq hissələrinə daxil olan sözlər kimi, həm də modal söz kimi işlənir. Bu,

Əsas nitq hissələrinin modallaşması, modal xüsusiyyət qazanması, konversiyasıdır. Bu yolla tədricən bir sıra sözlər modal sözə çevirilir.

Bu qrupa *görünür*, *deməli*, *deyəsən*, *sözsüz*, *şübhəsiz*, *birincisi*, *nəhayət*, *beləliklə* və s. kimi sözlər daxildir.

*Fel kimi*: Uzaqdan bir qaraltı *görünür*.

*Modal söz kimi*: *Görünür*, kişilər canlarının qədrini bilmışlər.(İ.Ə.)

*Fel kimi*: Gərək kəndə gedəndə bizimkiləri də *görəsən*.

*Modal söz kimi*: *Görəsən*, bu qar neçə gün yerdə qalar? (İ.Ə.)

*Fel kimi*: İndi *demək*, danışmaq, gülmək çağıdır.

*Modal söz kimi*: *Demək*, həmişə təmiz havada imiş. (İ.Ə.)

*Fel kimi*: *Deyirsən* yaxındır sənin köç yolu,

Köçünü bağlayıb bu bədbəxt oğlun.(N.)

*Modal söz kimi*: *Deyirsən bəs*, maraldır.(İ.Ə.)

*Fel kimi*: Belə yerdə gərək bir söz *deyəsən*, bir fikir söyleyəsən.

*Modal söz kimi*: *Deyəsən*, vəzirimiz məşhur nəsildəndir.(F.K.)

*Sifət kimi*: Bunlar *yaxşı* materiallardır.

*Modal söz kimi*: *Yaxşı*, Alihäseyn, bundan sonra sən də gündə üç dəfə pəncərəni açıq qoyarsan.(İ.Ə.)

*Sifət kimi*: Doğru-dürüst, *şübhəsiz* sənədləri bir yerə yiğmaq lazımdır.

*Modal söz kimi*: Bu qarlı qış günündə onun bu cür geyinməsi, *şübhəsiz*, səbəbsiz deyildi.(İ.Ə.)

*Sifət kimi*: Sözün *düzü* bürdər ki, mən bu fikirlə razılaşa bilmirəm.

*Modal söz kimi*: *Düzü*, səninlə başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.(F.K.)

*İsim kimi*: Onlar hər şeydən – həqiqətdən, *doğrudan da* qorxurdular.

*Modal söz kimi*: Onlar, *doğrudan da*, qorxurdular.

Bəzən mübahisəli görünüsə də (6, 463) *demək*, *deməli*, *demək ki*, *ümumiyyətlə*, *bir sözlə*, *müxtəsər*, *beləliklə*, *nəhayət*, *deməli ki*, *xülasə*, *qərəz*, *ümumən*, *məncə*, *bizcə* tipli sözləri

qrammatik əlaqənin xarakterinə, hadisəyə münasibət bildirmə xüsusiyyətlərinə və yerinə görə modal sözlərə daxil etmək olar.

## MODAL SÖZLƏRİN MƏNACƏ NÖVLƏRİ

Modallığı, adətən, məna etibarilə həqiqi, zəruri və ehtimalı modallıq olmaqla üç qrupa ayıırlar. Lakin modal sözləri bu cür üç qrupla məhdudlaşdırmaq qeyri-mümkündür. Odur ki dilçilik ədəbiyyatında müxtəlif şəkildə qruplaşdırılır.

Modal sözləri aşağıdakı kimi qruplaşdırmaq tədris baxımından daha əlverişlidir:

**1. Yəqinlik bildirənlər:** *əlbəttə, şübhəsiz, doğrudan da, həqiqətən* və s. Bunlar fikrin gerçəkliyini, doğruluğunu qəti şəkildə təsdiq edən modal sözlərdir və həqiqi modallığın ifadə vasitələridir. Məs.:

**Doğrudan**, adam o vaxt öz başını da unudarmış. (M.F.) **Əlbəttə**, Qulu da özünü Həsən kişinin yanında aydan-ari, sudan duru göstərməyə səy edirdi. (M.İ.) **Düzü**, buranın Çapıqqaya olduğunu bilmirdi. (İ.M.) Əbil stuldan dura-dura: **-Onsuz da**, İran şahının qızını alıram,-dedi. (İ.M.) Bu xalçanı, **əlbəttə**, Ağbəyim öz əlləri ilə toxumuşdu. (İ.M.) Elə **əslində də**, sədrin ondan xoş gəlirdi. (M.İ.) **Təbiidir ki**, bu inam Rüstəm kişinin ürəyində daha güclü idi. (M.İ.) Varisin taleyi, **əslində**, taxtin taleyi idi. (Elçin) Keşiş də, **şübhəsiz ki**, Ərzuruma tərəf yol almışdı. (Elçin)

**2. Güman, ehtimal, şübhə bildirənlər:** *bəlkə, bəlkə də, yəqin, yəqin ki, ehtimal ki, güman ki, deyəsən* və s. Bunlar ehtimalı modallığın əsas ifadə vasitələri olub, hadisəyə münasibətin gümanlı olduğunu bildirir. Məs.:

**Bəlkə də**, qəlbində yurd saldı iblis. (S.V.) **Deyəsən**, bu xəstə heç o birilərinə oxşamır. (M.H.) **Yəqin**, yenə də ağızını fəraigət saxlamayıb də. (M.H.) **Görünür**, silosu vaxtında yaxşı həzırlamamısınız. (İ.Ə.) **Deyəsən**, axı mən Bəndalı əminin yerini tutdum. (İ.Ə) **Yəqin ki**, çox əziyyətlər çəkmisiniz. (İ.Ə.) **Deyəsən**, artıq-əskik damışırsan axı? (F.K.) **Görünür**, sonbeşik olduğundan Ümidi çox istəyirdi. (E.M.) İşığa, **nədənsə**, səs demir adam. (Ə.Q.) Lakin, **görünür**, bu səslər Nəcəfə xoş gəlmədi. (M.İ.) **Görəsən**, nə üçün Şahlar da, atası da elə ucaboylu olduqları

halda, Sevdimalı əmi bu cür gödək qalıb? (İ.Ə.) *Görəsən*, Şəfiyevin qızı var? (İ.M.) *Deyəsən*, Şirzadı hələ yaxşı tanımiram, *deyəsən*, Salman bundan yaxşıdır.(M.İ.) Nə isə demək istədi, lakin, *nədənsə*, danışmadı.(M.İ.) Yavərin artıq-əskik danışmağı, *yəqin*, onun da xoşuna gəlməyib. (İ.M.)

**3.Bənzətmə, müqayisə bildirənlər:** *elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s.* Bunlar müqayisə çaları ilə yanaşı, fikrin irrel olduğunu da ifadə edir; məs.:

*Sanki* bütün təbiət oxuyurdu.(M.İ.) Odunlar çatırtı ilə yandıqca *sanki* otağında hər əşyaya görünməz bir həyat qüvvəsi enirdi. (İ.Ə.) *Elə bil ki*, onlar şimal qütbünü kəşf etməkdən gəllirdilər. (İ.Ə.) *Elə bil*, alçacıq dağları bunlar yaradıb.(İ.Ə.) Stolun üstündə yemək-içmək olmasaydı, bu gecəki məclis, *deyərdin bəs*, kolxoz iclasıdır.(İ.M.) Yavər elə fərəhlənirdi, *deyərdin bəs*, dünyanın ən bəxtəvər adamıdır. (İ.M.) Saday darıxırkı. *Elə bil*, yurd-yuvasına qayıtmadan peşman olmuşdu. (İ.M.) Piano, *elə bil*, müğənni ilə danışındı. (İ.M.) Elə çapırçı ki, *sanki* onu arxadan canavar böülüyü qovurdu. (F.K.) *Sən demə*, ürəyi doluymuş bu sarıbəniz oğlanın.(İ.M.)

**4.Nəticə, sıra, ümumiləşdirmə bildirənlər:** *ümumiyyətlə, beləliklə, xülasə, deməli, nəhayət və s.* Bunlar söylənilən fikri ümumiləşdirmə, yekunlaşdırma, nəticə çıxarma kimi qrammatik mənalara malikdir. Məs.:

Yastiğa baş qoyub yataq, *deməli?* (S.V.) *Demək ki*, kainat bir padşahındır? (S.V.) *Demək*, mənə elçiliyə golmisən, qardaş? (F.K.) *Nəhayət*, sözümüz qurtarıb – «İndi söz sizindir» – deyə güllümsədim.(İ.Ə.) *Bir sözlə*, mən sizin toy gününüzü səbirsizliklə gözləyirəm. (İ.M.) *Bir sözlə*, belə yaşamaq mənə sərf eləmir. (İ.M.) *Beləliklə*, Rüstəm kişi havaların açılmasını gözləyirdi. (M.İ.) *Ümumiyyətlə*, Salman Şirzadı özünə ciddi rəqib hesab etmirdi. (M.İ.) *Əvvəla*, - deyə o, hərarətlə etiraz elədi. -Belə baxanda mən səndən yaşlı görünürəm. *Ikincisi*, bizim aramızda nə böyük fərq var ki? (İ.Ə.) *Nəhayət*, o, söhbəti qurtarıb dəstəyi asdı. (İ.Ə.) *Əvvəla*, bilsin ki, çox yekə səhv edir. (M.İ.) *Yaxşı*, mənə at gətirəcəkdilər. (F.K.) *Yaxşı*, sən deyən olsun, hökmü dəyişirəm. (F.K.) Onda, *deməli*, hər şey yalan idi. (Elçin) Mahmud bu sözləri elə ciddi deyirdi, *az qaldı*, Sofini də vahimə basın.(Elçin)

**5.Mənbə və isnad bildirənlər:** məncə, səncə, deyilənə görə, fikrimcə və s. Bu qrupa daxil olan sözlər cümlənin ümumi məzmunu ilə bağlı olan modallığı bildirən və eyni zamanda söylənilən fikrin mənbəyini göstərən modal sözlərdir. Məs.:

**Məncə**, bu işlər bütün şiveyi-küffardır. (S.) **Deyilənə görə**, çox ağıllı bir oğlan olan atası cəbhədə həlak olub.(İ.Ə.) **Zənnimcə**, məsələ yalnız bir yerdə işləməkdən ibarət deyil. (İ.Ə.)

Bunlardan əlavə, dilimizdə necə deyərlər, qəribədir ki, məlumdur ki, aydındır ki, bəllidir ki, aşkardır ki, mümkünür ki, bilirsənmi, kim bilir tipli cümlələrin modal sözlərə doğru inkişafı da müşahidə olunur.

Bəzən bir cümlədə iki modal söz işlənir. Bu cür hallarda çox zaman işin həqiqət olduğu gümanlı şəkildə iqrar olunur. Məs.: **Deyəsən, doğrudan da**, tanış idilər. (İ.M.) **Doğrudan da, deyəsən**, yersiz söz danışdım. (Ə.V.)

Modal sözlərin də bölgüsündə şortiliklər var. Bir modal söz müxtəlif mənalara xidmət edə bilir. Ona görə də bölgülərə ehkam kimi yanaşmaq doğru deyildir.

Modal sözlər yazida durğu işaret ilə fərqləndirilir. Cümlənin əvvəlində gəldikdə ondan sonra, sonunda gəldikdə ondan əvvəl, daxilində işləndikdə hər iki tərəfində vergül qoyulur.

## NİDA NİDA HAQQINDA ÜMUMİ MƏLUMAT

*İnsanın duyğularını, coşqunluq və həyəcanını bilavasitə ifadə edən sözlərə n i d a deyilir.* Məs.:

**Ah!..** Nə qəribə benzəyiş idi. (S.Q.) **Uf...** başım... (M.H.) **Aha**, gullə dəyib! (M.H.) **Vay...** İraq olsun, bu nədir? (S.Q.) Aldatmadı bu milləti təzvirlərim, **heyf!** (S.) **Bərəkallah**, bacıoğlu! (F.K.)

Nidalar mənaca cümləyə ekvivalent olur, lakin mənani hissi yolla bildirdiyindən nida ilə ifadə olunan duyğular əksərən əqli yolla – cümlə vasitəsilə də ifadə olunur; məs.: **Bəh, bəh, bu ki ağıl döryası imiş!** - cümləsindəki **bəh, bəh** nidası ilə ifadə olunmuş kinayə **Bu ki ağıl döryası imiş** – cümləsi ilə də ifadə edilmişdir.

Dilçilik tarixində nidalar bəzən zərflərə, ədatlara daxil edilmiş, bəzən də başqa nitq hissələri nida kimi verilmişdir. Məfhum bildirmədiyi üçün nidaları söz hesab etməyənlər də olmuşdur. Əksər dilçilər bu fikirdədir ki, söz üçün xarakterik cəhət mənə bildirməsidir. Məfhum bildirmək, müəyyən anlayış ifadə etmək onun ikinci xüsusiyyətidir. Nidalar məfhum bildirməsə də, mənaya malikdir. Ünsiyyət özü də iki yolla ifadə olunur: əqli yolla, hissi yolla. Söz həm məfhum ifadə edə bilər, həm də hiss və duyğuları. Çoxdan görüşmədiyimiz bir yoldaşla görüşərkən «*Xoş gördük! Nə gözəl təsadüf!*» - deyə əqli yolla şadlığını bildirdiyimiz kimi, nidalarla da bildirə bilirik.

Deməli, nidalar hissəleri ifadə edən sözlərdir. Dilin lügət tərkibinin zəruri hissəsi, xüsusi söz qrupu, nitq hissəsidir.

Nidalar xüsusi söz qrupu – nitq hissəsi kimi, müstəqil mənalı sözlərdən, qoşma və bağlayıcılardan, ədatlardan və modal sözlərdən, təqlidi və vokativ sözlərdən fərqlənir.

Nidalar əsas nitq hissələrinə daxil olan sözlərdən fərqli olaraq, əşya adı, əlamət, keyfiyyət, miqdar, sıra, hal-hərəkət bildirmir. Nidalar sözün nominativ funksiyasından məhrumdur. Çünkü nidalar hiss və həyəcanı adlandırmır, bilavasitə, birbaşa ifadə edir. Cümənin ümumi məzmunu ilə intonasiya vasitəsilə bağlanır. Sintaktik cəhətdən cümənin üzvləri ilə əlaqələnə bilmir. Cümə üzvü vəzifəsi daşıdır.

Nidalar yalnız isimləşdikdə başqa sözlərlə, xüsusən fellərlə əlaqələnərək, cümə üzvünün bir hissəsi kimi çıxış edə bilir. Məs.: Nə qədər ***ah çəkdi*** bizim babalar!.. (S.V.) ***Ah-uf səsi*** gəlmədiyi üçün atlığı güllənin hədəfə dəymədiyini güman etdi. (M.H.) ***Ah idı*** həmnəfəsim, ***ah ki*** ol həm axır Çıxdı ikrah qılıb külbeyi-ehzanımdan. (F.)

Nidanın bir nitq hissəsi kimi, xüsusi morfoloji əlaməti də yoxdur. Nidalar sözdüzəldicilik və sözdəyişdiricilik imkanlarından da məhrumdur.

Köməkçi nitq hissələrindən qoşma və bağlayıcılar sözlər arasında əlaqə yaradır, cümələri əlaqələndirir. Nidalar belə əlaqə yaratma imkanına malik deyil, lakin qoşma və bağlayıcılardan fərqli olaraq, mənaya malikdir.

Nidalar da modal sözlər kimi, danışanın hadisəyə, fikrə münasibətini bildirir. Lakin modal sözlər münasibəti bilavasitə

bildirdiyi halda, nidalar dolayı yolla bildirir. Məsələn, **Görünür**, *mənim təngidimdən canını qurtarmaq istəyirsən?* (R.S.) – cümləsində **görünür** modal sözü danışanın şübhəsini bilavasitə ifadə edir. **Afərin!** – *Əmirxan da dik qalxdı* (B.B.) – cümləsində isə Əmirxanın **Afərin!** sözü onun razılığını, sevincini bildirir və deməli, dolayı yolla o bu işdən xoşlanmış olduğunu ifadə etmiş olur.

Nidalar təbiətdə olan canlı və cansız əşyaların çıxardığı səslərin yamsılanması yolu ilə əmələ gələn sözlərdən - təqlidi sözlərdən də fərqlənir. Nidalar hiss-həyəcan ifdə edir, təqlidi sözlər isə müxtəlif səsləri təqliddən ibarətdir, əşyanın hərəkəti haqqında obrazlı təsəvvür yaradır. Təqlidi sözlər əsasən eyni quruluşda olur: *qır-qır, mir-mir, şır-şır, cir-cir, xır-xır* və s. Nidalar isə müxtəlif quruluşda olur: *a, ox, pəh, paho, vayy* və s. Təqlidi sözlərdən **-ltı** və **-ilda** şəkilçiləri ilə çoxlu isim və fel düzələbilir: *viyıltı, nərilti, gurultu, şaqqıltı, xorultu; viyıldamaq, nərildəmək, guruldamaq, şaqqıldamaq, xoruldamaq* və s. Nidalardan isə çox nadir hallarda yeni söz yarana bilir. Təqlidi sözlər bir dildən başqa dilə keçə bilmir, hər dildə özünəməxsus ifadə olunur, nidalar isə keçə bilir. Məsələn, dilimizdə **amin, afərin, əhsən, bərakallah, ura, allo** kimi alınma nidalar vardır. Təqlidi sözlər olduğu şəkildə ancaq fellə işlənir, tərz zərfliyi ki-mi çıxış edir: *şır-şır şırıldayır, xor-xor xoruldayır, nir-nir ni-ruldayır, gur-gur guruldayır, viy-viy viyıldayır* və s. Nidalar isə ayrılıqda üzv olmur, az hallarda, həm də **çəkmək, demək, etmək** felləri ilə işlənir: *ah çəkmək, uf demək, of eləmək* və s.

Nidalar vokativ sözlərdən də fərqlənir. Vokativ sözlər heyvanları, quşları çağırarkən, yemləyərkən, kənara qovarkən işlədilən sözlərdir. Məs.: toyuq-cücəni çağırarkən işlədilən **dü-dü-dü, düyü-düyü**, qovarkən işlədilən **kış-kış**, atı sürərkən işlədilən **dəh-dəh**, itlərə **ks-ks**, pişiiyə **piş-piş** deyə işlədilən sözlər vokativ sözlərdir. Bunlardan əlavə, qaramal ilə əlaqədar **oha, ho-ho, ho-ha**, dəvə ilə əlaqədar **xix-xix, yuh-yuh**, itlərə deyilən **küçən-küçən, fişt-fişt** belə sözlərdəndir. (bax: 8)

Vokativ sözlərdə iradi-eqli cəhət, nidalarda hissi cəhət əsas olur. Vokativ sözlərdən yeni sözlər düzəlir: **düdüləmə, dəh-dələmə** və s. Nidalarda bu cəhət çox məhduddur. Odur ki hətta

vokativ sözlərin çağırış bildirən nidalar kimi verilməsi də düz deyil.

Nidalar və vokativ sözlər təkrarlana bilir. Nidaların təkrarı emosional mənəni şiddətləndirmək məqsədi daşıyır, vokativ sözlərin təkrarı çağırışa təkidlilik, davamlılıq çaları verir. (6, 496)

İnsana müraciətlə işlədilən **ədə**, **əyə**, **əşι**, **aaz** tipli sözlər də vokativ sözlərə daxil edilir. Bunlara imperativ *sözlər* də (əmr şəklində çağırış bildirən sözlər) deyilir.

Nidalar uşaq sözlərindən də (**baba**, **bəbə**, **cici**, **tiq-tiq**, **çiçə**, **ham-ham**, **xix (elə)**, **quc (elə)**, **qaqa**, **mama**, **papa** və s.) fərq-lənir. (6, 503)

## NİDALARIN TÖRƏMƏ YOLLARI VƏ MƏNACA NÖVLƏRİ

Nidalar etimoloji cəhətinə görə iki qrupa ayrılır:

- a) *əslı nidalar*,
- b) *törəmə nidalar*.

Əslı nidalar başdan-binadan nida kimi formalaşıb, hiss, hə-yəcan, şadlıq, sevinc, qorxu, təəccüb və s. bildirən sözlərdir. **A**, **ax**, **eh**, **əh**, **oh**, **of**, **ay**, **ba**, **pa**, **uf**, **uy**, **ux**, **buy**, **bay**, **pah**, **pəh** və s. əslı nidalardır. Məs.:

*A* kişi, sən çox bilirsən, yoxsa jandarm? (M.H.) **Aha**, çox gözəl.(İ.Ə.) **Oy**, yandım.(F.K.) **Paho!** Ədə qrafını mənə ver. (B.B.) **Bay**, yoxsa qorxdun? (İ.Ə.) **Eh**,-deyə Aslan əlini tovladi. (M.H.) **Oho**, deməli, məsələni sənə bu şəkildə çatdırıblar.(S.Q.)

Törəmə nidalar müxtəlif yollara əmələ gəlmışdır.

1. Başqa nitq hissələrinə daxil olan bəzi sözlərin tədricən öz məna və vəzifəsini dəyişərək hiss və həyəcan ifadə etməsi yolu ilə; məs.: **əhsən**, **afərin**, **dəhşət**, **heyf**, **mərhaba**, **aman**, **amin** və s. belə sözlərdəndir. Məs.: **Afərin**, **afərin!** Bəh, bəh, bəh, halal olsun bu torpağın cəlalına. (B.B.) **Əhsən!** – cavan dostunu təriflədi. (M.H.) **Afərin!** Tormoza söz yoxdur.(İ.Ə.) **Aman!** Az qalmışdı maşını aşırsın.

Bəzən belə sözlərin nida olub-olmaması cümlədən asılı olur. Məsələn, **A`fərin**, **qızım**, **fəxr eləyirəm ki**, **məktəbimizi sə-nin kimi qəhrəmanlar qurtarıb** (Ə.V.) – cümləsində **Afərin** sözü

xüsusi isim kimi işlənmişdir, vurğu sözün birinci hecası üzərindədir. Vurğu son heca üzərinə düşərsə, həmin söz nida kimi tələffüz edilmiş olar. *Afərin*, *qızım, fəxr eləyirəm ki, məktəbimi-zı sənin kimi qəhrəmanlar qurtarıb.*

2. Müxtəlif nidaların birləşməsi yolu ilə; məs.: *ay hay, ay aman, ay vay, pah atonnan, bahovey, ey vay* və s.

Nidaların bir qismi (*afərin, aman, əhsən, bərakallah, al-lo*) törəmə olub, başqa dillərdən alınmışdır.

Nidalar yüksək intonasiya ilə tələffüz olunur. Bu cəhət nidalı cümlələri (nida cümlələrini) başqa cümlə növlərindən fərqləndirir.

Nidalar öz məna və vəzifələrinə görə iki qrupa ayrılır:

1. *Emosionallıq bildirən nidalar;*

2. *Çağırış bildirən nidalar.*

**Emosionallıq bildirənlər.** Emosional nidalar şadlıq, sevinc, qorxu, arzu, həzz, tərif, zövq, yalvarış, rəhm, narazılıq, şikayət, təəssüf, heyrət, təəccüb, ağrı, yorğunluq, qəzəb, nifrət, təlaş, iztirab, istehza, kədər və s. kimi mənalar ifadə edir.

Emosionallıq bildirən nidalar çoxdur. Nidaların əksoriyyəti bu qrupa daxildir. *Ah, aha, ax, oh, oho, oy, uy, bay, buy, boy, bah, pəh, vah, tfu, xux, ura, baho, paho, ay hay, ey vah, hay-hay, paho ey, vaxsey, heyhat, mərhaba, afərin* sözlərinin hamısı emosionallıq bildirən nidalarıdır.

Tələffüz və situasiyadan asılı olaraq, müxtəlif nidalar yanın mənalar ifadə edə bilir. Məsələn, *ah, uf, of, ux, uy, vay* və s. kimi nidaların hamısında ağrı-yorğunluq mənası müşahidə etmək mümkündür. Bunun əksinə olaraq, eyni bir nida müxtəlif mənalar ifadə edə bilər. Məsələn, *bəh-bəh* nidası sevinc-tərif məqamında işləndiyi kimi, kinayə, istehza məqamında da işlənir: *Bəh-bəh, əcəb gözəl havadır! Bəh-bəh, yaman da vaxtında gəlib çıxıbsan.*

**Çağırış bildirənlər.** Nidaların az bir qismi bəzən emosionallıq bildirsə də, başlıca olaraq, çağırış, müraciət məqamında işlədir. Bunlar hiss və duyğuları ifadə etdikdə digər nidalar kimi özündən əvvəlki və sonrakı sözlərdən fasilə ilə ayrılır; məs.: *A, a, a!* Çəkil! (B.B.) Kişiyyə bax, *a, a, a!* (B.B.) *Ayy!* Dişim... və s.

Çağırış və müraciət məqamlarında bunlardan iki cür istifadə edilir: xitabsız; xitablarla birlikdə. Xitabsız işləndikdə, xitablar kimi, bunlardan sonra fasılə edilir; məs.: *Ey, ağızını farağat saxla!* (M.H.) *Haray çəkən adamın fəryadı gecənin ağır sükütunu bir də parçaladı: -Eheyy!* (M.H.)

Xitablarla birlikdə işləndikdə bəzən bir növ xitablarla sənənimlik təşkil edir; məs.: *Eyy! Bayram, al bunu, sənə gətirib-lər.* (M.H.) *Eyy, namərd, neyləyim ki, tapança götürməmişəm.* (M.H.) Əksər hallarda isə xitablarla nidalar arasında belə aydın fasılə olmur; məs.: *Ay qız, ay Pərican, ona bax, ona.* (S.V.) *Bir axşam çəpərin dalından səs gəldi: A Qədir, Qədir!* (M.C.) Hətta bəzən *a, ay* nidaları xitabla qovuşaraq bir söz şəklinə düşmüş olur: *Ağız, axmaq olma, onu qulluqçu alıram.* (M.C.)

## NİDALARIN QURULUŞU VƏ İMLASI

Nidalar quruluşca sadə və mürəkkəb olur. *Ah, ay, ax, oy, oh, ox, uy, of, bıy, bay, pəh* və s. sadə nidalardır. Məs.:

*Boy,* ay Ciyələk, bu qız donu nədir əyninə geymisən? (B.B.) *Ax,* Bayram, haradasan? (M.H.) *Eh,* ay bala, bizi allah yaradanda dərđnən ekiz yaradıb. (M.H.) *Bıy,* başıma xeyir, içəridə nə işin var, əshi? (İ.H.) *Ax,* bu uşaqlar necə bədzatdilar! (S.) *Oho!* Yoldaş Əmirli, siz bayaq üç il qarantiya vermişdiniz. (İ.H.) *A-maa-n!* – Getdikcə zəifləyən bu səs apaydın eşidildi. (S.Q.)

Mürəkkəb nidalar iki yolla əmələ gəlir:

1. Eyni nidaların təkrarı ilə. Belə nidalar defislə yazılır: *bəh-bəh, pəh-pəh, vay-vay-vay, ay-ay-ay* və s. Defis işarəsi nidaların nitqdəki sürəkliliyi, intensivliyi ilə bağlıdır: *Pəh-pəh,* – deyə başımı buladım. (İ.Ə.) *Ay-hay,* amma nə aldınız... (M.H.)

Təkrar olunan nidalar aydın fasılə ilə tələffüz edildikdə yazida tərəflər arasına vergül qoyulur. Bunlar mürəkkəb deyil, nidaların təkrarıdır. Məs.: *Vay, vay!* Nə yaman müşkülə düşdü işim, allah! (S.) *Bay, bay, bay!* İnsafsız... (İ.H.) *A, a, a,* qocalıqda yorğalayan yabinin üzünə bax! (B.B.) *Vay, vay,* sən nə danışırsan, kişi? (M.H.)

2. Müxtəlif nidaların birləşməsi yolu ilə. Belə nidaların əksəriyyəti ayrı yazılır; məs.: *ey vay, ay can, ay aman, ey dad, pah*

**atonnan, ay haray** və s. Məs.: **Ay haray!** Bir neçə şair, neçə şair kimilər İsteyir döndərələr Gəncəyə Şirvanımızı. (S.) **Ay can, ay can!** Xalam gəlib.(M.H.)

Bunların bəziləri bitişik və ya defislə də yazıla bilir; məs.: **bahovey, ay-hay** və s.

Yüksək tonla tələffüz edildikdə emosional nidalarдан sonra yazıda nida işarəsi qoyulur; məs.: **Pah atonnan!** Adə, bunun məzmunu elə paltarında imiş! (B.B.) Nisbətən alçaq tonla tələffüz edildikdə isə yazıda nidalarдан sonra vergül qoyulur; məs.: **Ah**, nə üçün dostluğa, sədaqətə xain çıxnlara cəza tədbiri yoxdur? (S.Q.) **Aha**, dünən gecəki hərifdir.(M.H.) **Eh**, Ballı qarı imansız oldu.(İ.Ə.)

Emosional nidalar cümlənin ortasında geldikdə onun hə iki tərəfində, sonunda geldikdə ondan əvvəl vergül qoyulur. Cümlənin sonunda isə işarə intonasiyadan asılıdır: nida işarəsi, sual işarəsi, eyni zamanda nida və sual işarəsi, bəzən də nöqtə qoyula bilər.

Çağırış bildirən nidalar xitabla birgə işləndikdə, onlardan sonra fasılə olmadıqda durğu işarəsinə də ehtiyac olmur. Məs.: **Ay nənə**, axı sən nə təhər and içəcəksən? (M.H.) Axı **a bəy**, bir kəlmə işarə verməyə ağızın ağrıyır? (M.C.) Ehh, **ay Bəbir yüzbaşı**, yetimə can-can deyən çox olur.(M.C.)

Nida ilə xitab arasında fasılə edildikdə, tonun yüksəkliyindən asılı olaraq, yazıda vergül və ya nida işarəsi qoyulur; məs.: **Afərin, dost!** Mən sənin sözlərinə tamamilə şərıkəm. (M.H.) **Eh, Adil**, deyirəm biz nə yaxşı eləyib bura gəldik... (İ.Ə.) **Ax! Ax! A beyinsiz...** (S.)

Nidadan sonra üç nöqtə də qoyula bilər: **Eh...** O zaman bu barədə fikirləşən kim idi ki! (S.Q.)

## ƏDƏBİYYAT

- 1.Q.Ş.Kazımov.** Azərbaycan dilinin tarixi (ən qədim dövrlər-dən XIII əsrə qədər), Bakı, «Təhsil» nəşriyyatı, 2003.
- 2.F.Zeynalov.** Müasir türk dillərində köməkçi nitq hissələri. «Maarif», Bakı, 1971.
- 3.Q.Ş.Kazımov.** Seçilmiş əsərləri, VII cild, Bakı, «Nurlan», 2009.
- 4.Q.Ş.Kazımov.** Seçilmiş əsərləri, VIII cild. Bakı, «Nurlan», 2009.
- 5.M.Hüseynzadə.** Müasir Azərbaycan dili. Fonetika, morfologiya, Bakı, Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyat Nəşriyyatı, 1963.
- 6.Müasir Azərbaycan dili.** II cild. Morfologiya, Bakı, «Elm» nəşriyyatı, 1980.
- 7.Azərbaycan dilinin qrammatikası,** I hissə. Morfologiya, Bakı, Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı, 1960.
- 8.Kamal Hacıyev.** Azərbaycan dilində xüsusi nitq hissələri, Bakı, 1999.

## ŞƏRTİ İXTİSARLAR

A.S.- Abbas Səhhət  
A.Ş. – Abdulla Şaiq  
A.Ə. – Azər Əliyev  
B.V. - Bəxtiyar Vahabzadə  
C.C.- Cəfər Cabbarlı  
C.M. – Cəlil Məmmədquluzadə  
DAH – «Dastani-Əhməd Həramı»  
Elçin – Elçin Əfəndiyev  
E.M. – Elçin Mehroliyev  
Ə.C. – Əhməd Cəmil  
Ə.Ə. – Əkrəm Əylisli  
Ə.Q. – Ələmdar Quluzadə  
Ə.M. – Ənvər Məmmədxanlı  
Ə.V. – Əli Vəliyev  
F.K. – Fərman Kərimzadə  
F. – Möhəmməd Füzuli  
H.C. – Hüseyn Cavid  
X.R. – Xəlil Rza Ulutürk  
İ.Ə. – İlyas Əfəndiyev  
İ.T. – İlyas Tapdıq  
İ.M. – İsi Məlikzadə  
Qurbani – Qurbani  
M.R.- Məmməd Rahim  
M.H. – Mehdi Hüseyn  
M.S. – Mehdi Seyidzadə  
M.M. – Mikayıł Müşfiq  
M.C. – Mir Cəlal  
M.F. – Mirzə Fətəli Axundov  
M.İ. – Mirzə İbrahimov  
Möc. – Mirzəli Möcüz  
Natəvan – Xurşud Banu Natəvan  
N.X. – Nəbi Xəzri  
N.- Nizami Gəncəvi  
O.- Məmməd Səid Ordubadi  
R.S. – Rəhimov Süleyman  
S. – Mirzə Ələkbər Sabir  
S.Q. – Salam Qədirzadə  
S.V. – Səməd Vurğun  
S.Ə. – Sərdar Əsəd  
S.T. – Söhrab Tahir  
S.R. – Süleyman Rüstəm  
Ş. – Möhəmmədhüseyn Şəhriyar  
Ü.H. – Üzeyir Hacıbəyov  
V.B. – Vaqif Bəhmənli  
V. - Mola Pənah Vaqif  
Vid. – Mola Vəli Vidadi

## KİTABIN İÇİNDƏKİLƏR

Müəllifdən.....	3
Azərbaycan dili anlayışı.....	4
<b>Ədəbiyyat.....</b>	<b>14</b>
Dilin qrammatik quruluşu. Qrammatika və onun növləri haqqında.....	15
Morfologiyaya giriş.....	24
Nitq hissələrinin təsnifi.....	36
<b>Ədəbiyyat.....</b>	<b>41</b>
<b><i>İsim</i>.....</b>	<b>42</b>
Ümumi məlumat.....	42
İsmi quruluşca növləri.....	48
<i>Sadə isimlər</i> .....	48
<i>Düzəltmə isimlər</i> .....	49
<i>Mürəkkəb isimlər</i> .....	56
İsmi qrammatik kateqoriyaları.....	58
Kəmiyyət kateqoriyası.....	59
Hal kateqoriyası.....	61
Mənsubiyyət kateqoriyası.....	85
<i>Hal və mənsubiyyət şəkilçili isimlərdə səsdüşümü</i> .....	91
Xəbərlik kateqoriyası.....	92
<b><i>Sifət</i>.....</b>	<b>98</b>
Sifət bir nitq hissəsi kimi.....	98
Sifətin quruluşca növləri.....	103
<i>Düzəltmə sifətlər</i> .....	103
<i>Mürəkkəb sifətlər</i> .....	110
Sifətin substantivləşməsi.....	111
Sifətin adverbiallaşması.....	115
Sifətin dərəcələri.....	117
<b><i>Sayı</i>.....</b>	<b>124</b>
Ümumi məlumat.....	124
Miqdar sayıları.....	127
<i>Müəyyənlilik bildirən miqdar sayıları</i> .....	128
<i>Qeyri-müəyyənlilik bildirən miqdar sayıları</i> .....	130
<i>Kəsr sayıları</i> .....	131
<i>Sıra sayıları</i> .....	131
<i>Sayıların orfoqrafiyası</i> .....	132

<b>Əvəzlik</b>	135
Ümumi məlumat	135
Şəxs əvəzlikləri	138
Qayıdış əvəzliyi	141
Sual əvəzlikləri	144
Qeyri-müəyyənlik bildirən əvəzliklər	147
İnkar əvəzlikləri	150
İşarə əvəzlikləri	151
Nisbi əvəzliklər	155
Təyini əvəzliklər	156
<b>Ədəbiyyat</b>	158
<b>Fel</b>	159
Fel bir nitq hissəsi kimi	159
Felin quruluşca növləri	165
<i>Sadə fellər</i>	165
<i>Düzəltmə fellər</i>	168
<i>Mürəkkəb fellər</i>	173
Təsirli və təsirsiz fellər	176
<b>Növ kateqoriyası</b>	183
Məlum növ fellər	188
Məchul növ fellər	191
Qayıdış növ fellər	194
Qarşılıq növ fellər	199
İcbar növ fellər	202
Şəxssiz növ fellər	205
Təsdiq və inkar fellər	207
Tərz kateqoriyası	211
<b>Felin dəyişmə – təsrif sistemi</b>	217
<b>Felin şəkilləri</b>	217
Əmr şəkli	219
Xəbər şəkli	223
Felin zamanları	224
<i>Keçmiş zaman</i>	226
<i>İndiki zaman</i>	232
<i>Gələcək zaman</i>	234
Xəbər şəklinin mürəkkəbi	240
Vacib şəkli	247
Arzu şəkli	250
Lazım şəkli	253
Şərt şəkli	256
Fel şəkillərinin şərti	259
Felin bacarıq torzi	263
Şəxs kateqoriyası	270

<b>Felin şəxssiz formaları</b> .....	276
Feli sıfət.....	276
Feli bağlama.....	291
Məsdər.....	304
Feli isim.....	307
<b>Ədəbiyyat</b> .....	312
<b>Zərf</b> .....	313
Zərf haqqında ümumi məlumat.....	313
<b>Zərfin mənaca növləri</b> .....	316
Tərz zərfləri.....	316
Zaman zərfləri.....	322
Yer zərfləri.....	327
Miqdar zərfləri.....	329
<b>Köməkçi nitq hissələri</b> .....	334
Ümumi məlumat.....	334
<b>Qoşma</b> .....	335
Qoşma haqqında ümumi məlumat.....	335
Qoşmanın mənaca növləri.....	338
Köməkçi adlar.....	347
<b>Bağlayıcı</b> .....	351
Bağlayıcılar bir nitq hissəsi kimi.....	351
Sintaktik vəzifəsinə görə bağlayıcıların növləri.....	357
Bağlayıcı və bağlayıcı sözlər.....	366
<b>Ədat</b> .....	367
Ədatlar haqqında məlumat.....	367
Ədatların mənaca növləri.....	374
<b>Modal sözlər</b> .....	379
Modal sözlər haqqında ümumi məlumat.....	379
Modal sözlərin mənaca növləri.....	385
<b>Nida</b> .....	387
Nida haqqında ümumi məlumat.....	387
Nidaların törəmə yolları və mənaca növləri.....	390
Nidaların quruluşu və iması .....	392
<b>Ədəbiyyat</b> .....	394
<i>Sərti ixtisarlar</i> .....	395

**QƏZƏNFƏR ŞİRİN oğlu KAZIMOV  
MÜASİR AZƏRBAYCAN DİLİ  
MORFOLOGİYA**

**ГАЗАНФАР ШИРИН оглы КЯЗИМОВ  
СОВРЕМЕННЫЙ АЗЕРБАЙДЖАНСКИЙ ЯЗЫК  
МОРФОЛОГИЯ**

**GAZANFAR ŞİRİN oglu KAZİMOV  
THE MODERN  
AZERBAİJAN LANGUAGE  
MORPHOLOGY**